

AZƏRBAYCAN MİLLİ EMLƏR AKADEMİYASI  
FOLKLOR İNSTITUTU

---

AZƏRBAYCAN  
FOLKLORU  
KÜLLİYYATI

II cild

NAĞILLAR

II kitab

BAKİ - 2006

**AMEA Folklor İnstitutu**  
**Elmi Şurasının qərarı ilə çap olunur**

**REDAKSİYA HEYƏTİ**

**Hüseyin İsmayılov**, filologiya elmləri doktoru (**sədr**);  
**İsrafil Abbaslı**, filologiya elmləri doktoru, professor;  
**Teymur Bünyadov**, akademik;  
**Tofiq Hacıyev**, AMEA-nın müxbir üzvü;  
**Paşa Əfəndiyev**, filologiya elmləri doktoru, professor;  
**Oruc Əliyev**, filologiya elmləri namizədi;  
**Qara Namazov**, filologiya elmləri doktoru, professor;  
**Azad Nəbiyev**, AMEA-nın müxbir üzvü;  
**Seyfəddin Rzasoy**, filologiya elmləri namizədi (**məsul katib**);  
**Kamal Tahibzadə**, akademik.

**TƏRTİB EDƏNLƏR:** f.e.d. **Hüseyin İSMAYILOV**  
f.e.n. **Oruc ƏLİYEV**

**NƏŞRİNƏ MƏSUL:** f.e.n. **Əziz ƏLƏKBƏRLİ**

**Azərbaycan folkloru külliyyatı, II cild, Nağıllar (II kitab), Bakı**, "Səda" nəşriyyatı, 2006, 400 səh.

"Azərbaycan folkloru külliyyatı" (AFK) çoxcildliyinin 2-ci cildi, Azərbaycan nağıllarının 2-ci kitabı kimi geniş oxucu kütłəsinə təqdim olunan bu nəşrdə nağıllarımızın kamil örnəkləri toplanmışdır.

**ISBN-586886-036-9**

©“Səda” nəşriyyatı, 2006

**TAPDIQ**

Sizə hardan xəbər verim, az danışanlardan, qaradiməzlərdən, mirt-mirt arvadlardan, hürməyən itlərdən, ulamayan çäqqallardan, dilli arvadlardan, küsəyənlərdən, oğrulardan, yalançılardan, yoldaşa xain olanlardan, vəfasızlardan, əhdinə əməl etməyənlərdən, buzov minib çay keçənlərdən, yaba ilə dovğa içənlərdən xoruz belində bostan əkənlərdən, kosassaqqlardan, göygölərdən, nə bilim nədən, nə bilim nədən ... Lənət quyuqlu yalana, rəhmət quyuqsuz düzə, bir qoz pozana, iki qoz düzənə. Rəhmet yazana, lənət pozana. Söz qalsın, insan getsin, yaxşılıq qalsın, pislik getsin. Dost var olsun, düşmən puç olsun, ağıllı yesin, ağılsız hesablasın. İndi gələk mətləbə.

Biri var idi, biri yox idi, allah var idi, şəriki yox idi, bir şəhərdə Süleyman adlı bir tacir var idi. Bu tacir çox varlı bir adam idi, dövlətdə heç bir padşah onun qabağına çıxa bilməzdi. Bunun Qəmər xanım adlı bir qızından başqa övladı yox idi. Oğul adı gələndə bu kişinin dodağı yeddi yerdən partlayırdı, ürəyi ütülüb soyuyurdu. Süleyman tacir qızı Qəmər xanımı baxıb öz qəmini dağıdırıldı. Qəmər xanım da bir Qəmər xanım idi ki, gün kimi işiq salırkı, ay kimi parıldayırdı. Aya deyərdi mən olan yerdə sən çıxa bilməzsən, günə deyərdi mən ki, varam, sən işiq sala bilməzsən. Firiştə girdarı, gəl məni gör, dərdimdən ölü, incəməyan, nazik bədən, billur buxaq, alma yanaq. Bütün aləm onun gözəlliyinə heyran idi. Bir yaxşı ustadlar ustادı olmalıdır ki, onun gözəlliyini tərif etsin. Qəmər xanım Süleyman tacirin yanında olanda deyərdi: "Qadam eymə ağız oğlanın ağızına, qızımı min oğlana dəyişmərəm". Kənara gedəndə oğul həsrəti çekirdi.

Bir gün Süleyman tacir evdə oturub əlini alnınə qoymuşdu, qəm dəryasına qərq olmuşdu, aranı dağa, dağı arana köçürürdü. Arvadı Minagərdən xanım onun yanına gəlib dedi:

– Ay kişi, niyə fikir eləyirsən, nəyin əksikdi. Süleyman peyğəmbər kimi sədd açmışan, heç padşah sənin qabağına çıxa bilmir, bu nə fikirdi, bu nə qəmdi?

Süleyman tacir başını yuxan qaldırıb dedi:

– Ay mənim məhəbbətli arvadım, bəs mən fikir eləməyim kim eləsin, saqqalıma dən düşüb, bu gün-sabah dar-fənadan dar-üqbaya rəhmət təbilini vuracam. Bəs mənim bu dövlətimə, cahicəlalıma kim sahib duracaq?

Minagərdən xanım dedi:

– Oğul fikrini eləyirsən?

Süleyman tacir dedi:

– Bəs nə? Bir oğlum yoxdu ki, yerimdə qalsın. Çırağım keçəcəkdir.

Minagərdən xanım dedi:

– Mən qızım Qəmər xanımı min oğlana vermərəm. Bütün oğul sahibləri köksün ötürüb deyir ki, kaş mənim Qəmər xanım kimi bir qızım olaydı, sən də fikir edirsən. Ağlını başına cəm elə.

Süleyman tacir dedi:

– Qızdı, çıxıb birinə gedəcək, mənim dövlətimə sahib durmayacaq. Oğul, oğul!..

Minagərdən xanım ona təsəlli verdi. Süleyman tacirin aynası açıldı, durub şəhərə çıxdı ki, bir qədər gəzsin, qəmi dağılsın. Süleyman tacir bir neçə küçə gəzdi, bir neçə hūcrə keçdi, axırda gecə yarı oldu. Süleyman tacir evə tərəf gəlirdi, bir də gördü bir nərilti gəldi, bir işiq qaranlığı yara-yara yerə düşdü. Süleyman tacir bu işə məəttəl qaldı, yavaş-yavaş işiq düşən yerə gəlib gördü ki, burda bir uşaq var. Süleyman tacir öz-özünə dedi: "Xudaya, sənə çox şükür. Yəqin rəhmin gəlib, göydən bu uşağı mənə saldın". Süleyman tacir uşağı qucağına alıb düz evinə gətirdi. Gördü ki, Qəmər xanımın gözəlliyi birdisə, bunun gözəlliyi ikidir. Bütün əhvalatı arvadına nağıl eləyib dedi:

– Bu uşaq günün işığınyan göydən düşdü.

Onlar sözü bir elədilər ki, bu sirri heç yerdə deməsinlər. Cox sevindilər, böyük şadlıq keçirdilər. Süleyman tacir xəzinəsinin ağızını açıb yoxsullara, əlsiz-ayaqsızlara pul payladı. Uşağın adını Tapdıq qoydular.

Uşaq böyüyüb məktəb yaşına çatdı. Onun adı elə Tapdıq qalmışdı. Süleyman tacir bir molla tutdu, Tapdığı onun yanına qoydu. Tapdıq elə zehinli uşaq idi ki, mollanın ağızından çıxan sözü o saat

sinədəftər eləyirdi.

İndi al xəbəri Qəmər xanımdan. Qəmər böyüyüb on beş yaşa dolmuşdu, dünyanın hər yerində ona elçi gəlirdi, amma Süleyman tacir qızı heç birinə vemirdi. Onun fikri bu idi ki, Tapdıq böyüyəndə sirri açıb, qızını ona versin. Bu əhvalatdan Qəmər xanımın da xəbəri yox idi.

Süleyman tacir Qəmər xanımı tək heç bir yerə buraxmırkı, qorxurdu ki, onu uğurlayıb aparalar. Günlərin bir günü şah Süleyman taciri arvadı ilə qonaq çağırıldı. Süleyman Qəmər xanımı dedi:

– Qızım, biz şahın qonaqlığına gedirik, sən evdən heç yana çıxmazsan.

Qəmər xanım dedi:

– Ata, gedin, çıxmaram.

Bəli, onlar şahın qonaqlığına getdilər, evdə Tapdıqla Qəmər xanım qaldı. Bir az sonra Tapdıq da kitablarını götürüb mallasının yanına getdi, Qəmər xanım tək qaldı. Qəmər bir qədər tək oturdu, çox darixirdi. Necə deyərlər, qəza ki səndən əydi, çətin düzələrsən, bəzən adamı bədbaxtlıq çağırır. Öz-özünə dedi: "Gedim, bağçada bir az gəzim". Qəmər bağçaya gəzməyə çıxsın, al xəbəri Gündən.

Günün Qəmər xanımla ədavəti var idi, Qəmər xanım bayırda çıxanda onun gözəlliyinin qabağında utandığından üzünü buludların dalında gizləyirdi. O istəyirdi ki, Qəmər xanımı işıqlı dünyadan yox eləsin, qaranlıq dünyaya salsın. Gün xanım Qəmər xanımın bağçaya çıxmاسını gördü: "Yaxşı axtardığımı tapmışam" – deyib, bayaqdan Qaf dağının dalına getdi.

Gün xanımı Zülmət padşahı sevirdi; lap getmə gözümdən, gedərəm özümdən idi. Gün xanım hər nə desə idi, Zülmət padşah yerinə yetirərdi, ölümə desəydi, gedərdi. Gün bayaqdan özünü saldı Qaf dağının başına, bir nərə çəkib, Zülmət padşahı, Tufan devi çağırıldı. Tufan dev hazır olub dedi:

– Ləbbeyk, xanım, mənim üçün nə qulluq? Can-başla yerinə yetirməyə hazırlam.

Gün xanım dedi:

– Bəs, Süleyman tacirin bir gözəl qızı var ki, bütün dünyada

olan gözəllikləri batıl edir. İndi bağa səyahətə çıxmışdı. Onu mənə qulluqcu gətirərsən, sənə gələrəm.

Tufan dev yeddi qat əyilib dedi:

– Xanım, gözünü açıb yumunca gətirim, ona nə var. Kaş mənə həmişə buyruqlar buyurasan.

Tufan dev tənur eləyib havaya qalxdı, yeddi illik yolu bir saata gedib Süleyman tacırın bağına çatmaqdə olsun, indi görək Qəmər xanım necə oldu.

Qəmər xanım bağçaya gəldi, bütün otlar, ağaclar, güller onun gözəlliyyinə heyran qaldı. Oxuya-oxuya bir dəstə gül-bənövşə dərib yaxasına sancı, sonra bir ağacın dibində bənövşələrin üstündə oturdu. Qəmər xanım evə qayıtməq istəyirdi, birdən bərk gurulu tuqopdu, ildirim çaxdı, Tufan dev ildirim içindən əl atıb qızı götürdü. Dev qızı Zülmət dünyasına aparmaqdə olsun, sizə xəbəri verim Tapdıqdan.

Tapdıq mollanın yanından qayıdır, evə gəlmişdi, gördü, Qəmər xanım yoxdu. Bildi ki, o, bağçaya səyahətə çıxb. Durab bağçaya getdi, uzaqdan gördü ki, Qəmər xanım bir alma ağacının dibində durub. Ona tərəf getmək istəyəndə gördü bir gurultu, nərili qopdu, göydən bir əl uzanıb Qəmər xanımı götürdü, yox olodu. Tapdıq ağlaya-ağlaya gedib əhvalatı Süleyman tacirə söylədi. Süleyman tacir arvadı Minagərdənlə bağa gəlib nə gördü, elə bil Qəmər xanım heç yox imiş. Başlarına döyüb şivən elədilər. Bütün ölkə qara geydi, yasa batdı. Şəhərin günü batmışdı. Padşah əmr elədi, hər yerə adam saldı, qoşun göndərdi. Qəmər xanımdan xəbər bilən olmadı.

Süleyman tacir də hər yerə elçi saldı ki, hər kəs onun qızının yerini bilsə, onu dünya malından qani edəcəkdir. Genə də bir xəbər bilən olmadı. Süleyman tacirlə arvadı Minagərdən xanımı gözü yaşlı qoyaq, indi gorək Qəmər xanım necə oldu. Tufan dev Qəmər xanımı düz Qaf dağının başına aparıb, Gün xanımla vədə yerində qoydu. Qəmər xanım ürəyi keçmişdi. Bir vaxt ayılıb gördü, elə bir yerdədi ki, az qalır başı göyə dəyə. Mat qaldı, yana dönəndə yanında Tufan devi gördü. Bərk qorxdu, başına döyüb ağladı, bildi ki, onu dev, oğurlayıb gətirmişdir. Tay haray hara çatacaq,

özünə toxraqlıq verib dedi:

– Ey div, sən kimsən, bura haradı ki, məni gətirmisən?

Tufan dev dedi:

– Ey dünya gözəli, heç qorxma, səni Gün xanıma qulluqcu gətirmişəm.

Qəmər fəğan eyləyib Tufan devə dedi:

– Ey dev, məni burax, baş götürüm gedim.

Tufan dev bərkdən qışqırıb dedi:

– Ey qız, sənə nicat yoxdu, ölüncə Gün xanıma qulluq etməlisən.

Qəmər xanım nə qədər yalvardısa, dev onun sözünə fikir vermədi, axırda qaçmaq fikrinə düşdü. Tufan dev bunun fikrini bildi, bir lövh oxuyub onu bihuş elədi. Bəli, Qəmər xanım yeddi gün Qaf dağının başında bihuş qaldı. Tufan dev nə qədər gözlədisə, Gün xanım gəlib çıxmadı, axırda qızı burda qoydu, özü göyün lap qurtaracağına getdi, Gün xanım tapıb dedi:

– Xanım, Qəmər xanımı gətirmişəm, Qaf dağının başında, gedək apar.

Gün xanım bərkdən zəbanə çəkib dedi:

– O nə qədər ki, Qaf dağının başında, mən o tərəflərə gələ bilmərəm. Onu zülmət dünyasına apar, ölü tilsiminə at, sonra gəl, Qaf dağına gedim.

Tufan dev dedi:

– O sənə qulluquluğa yarar, çox gözəl qızdı. Onu Gülüstani-Bağı-İrəmə apar. Heyifdir, ölü tilsimə aparmayım, ölü tilsimə düşənlər həmişə ölü qalırlar, onların dirilmək çarəsi ancaq məndədi.

Gün xanım dedi:

– Ey Tufan dev, iki qoçun başı bir qazanda qaynamaz, o, olan yerdə mən nəyə lazımadam. Dediklərimə əməl etməsən, səni dindirməyəcəyəm, səndən küsəcəyəm.

Tufan dev dedi:

– Xanım, amandı, küsmə, gedim bu saat onu aparıb, ölü tilsiminə atım.

Gün xanım dedi:

– Dayan, sənə bir sözüm var.

Tufan dev dedi:

– Xanım, buyur.

Gün xanım dedi:

– Ey Tufan, gərək and içəsən ki, Qəmər xanımı mənsiz azad etməyəcəksən.

Tufan dev dedi:

– Xanım, elə gözəli həmişə tilsimdə saxlamaq insafsızlıqdır.

Gün xanım dedi:

– Gərək and içəsən ki, onun ixtiyarını verdim sənə, sənsiz onu azad etməyəcəyəm.

Tufan dev nə qədər yalvar-yaxar elədi, Gün xanım razı olmadı. Axırda xanım acıq eləyib getmək istədi. Tufan buna tab gətirə bilməyib dedi:

– Xanım, and olsun Süleyman peyğəmbərin cıqqasına, Qəmər xanımı sənsiz tilsimdən azad etmərəm.

Gün xanım çox şad olub onun boynunu qucaqladı, hər ikisi qol-boyun olub doyunca öpüsdülər. Tufan dev ondan ayrılib düz Qəmər xanımın yanına gəldi, əhvalatı ona söylədi, dedi:

– Gözəl qız, sevgilimin əmrədir, səni ölü tilsimə salacağam.

Səni tilsimdən ancaq Gün xanım qurtara bilər.

Qəmər xanım gözlərinin yaşını sel kimi töküb dedi:

– Ey xudaya, kaş məni gözəl yaratmayaydın, Gün xanım da məni bu bəlaya salmayayıd.

Tufan dev dedi:

– Ey qız, ağlamaqdan bir fayda çıxmaz.

Tufan dev onu götürüb, düz ölü tilsimə apardı, öldürüb bir zərli pərdənin dalında qoydu, özü də genə Qaf dağının başına gəldi, Gün xanımla həmin gecə kef keçirdi. Belə-bələ Gün xanım gündüzləri gəzib, gecələri Qaf dağının başında Tufan devlə kefə baxırdı. Öpüşün birini bir quruşa alan yox idi.

İndi sizə hardan xəbər verim, Güüstani-Bağı-İrəmdən, Gün xanımın qızı Şəmsi xanımdan. Güüstani-Bağı-İrəm Gün xanımın yaşadığı yer idi. O, hər gün bir dəfə bura gəlirdi. Onun bir gözəl qızı var idi ki, adı da Şəmsi xanım idi. Şəmsi xanım vaxtin

tamamında ha gözlədi anası gəlib çıxmadı, o biri gün genə gəlmədi. Belə-bələ yeddi gün gəlib keçdi. Axırda qız darıxdı, öz-özünə dedi: "Bir Qaf dağının başına çıxmım görüm, anam hardadı". O, qanad açıb Qaf dağının başına çıxdı, bir də gördü ki, paho, anası burda bir devlə qol-boyun olub yuxuya gedibdi. Şəmsi xanım bərk qəzəbləndi, düz Güüstani-Bağı-İrəmə qayıtdı, başladı anasının yolunu gözləməyə. O gün də keçdi, Gün xanım eşq bihuşluğundan ayılmadı. O biri gün birdən bihuşluqdan ayılıb dedi:

– Ey dili-qafil, nə qayırırsan, indi qızım mənim yolumu gözləyir. Durum evə gedim.

Tufan devlə görüşüb, öpüşüb Güüstani-Bağı-İrəmə yola düşdü. Gəlib evinə çatdı, qızının boynunu qucaqlayıb öpmək istəyəndə, qızı qoymayıb dedi:

– Ana, de görüm bu günlərdə harda idin?

Gün xanım qızarib-bozarıb iki rəng alandan sonra dedi:

– Bəs bilirsən, yolumu əjdaha kəsmişdi, gələ bilmirdim.

Şəmsi xanım dedi:

– Ana, de görüm rəngin niyə solub, üzünə niyə ləkə düşüb?

Düzünü de.

Gün xanım dedi:

– Neçə gündü yuxusuz qalmışam, ona görə də rəngim qaçıb.

Şəmsi xanım dedi:

– Gizlətmə, düzünü söylə!

Gün xanım dedi:

– Elə budu.

Şəmsi dedi:

– Ana, sən bütün yerə-göyə işiq salırsan. Heç utanmırısan gedib bir devlə qol-boyun olub, kef eləyirsən? Sənə çox ayıb olsun!

Gün xanım baxdı ki, qızı hamısını bilir, tay danmağın yeri deyil, dedi:

– Qızım, indi ki, əhvalatı bilirsən, qoy düzünü deyim. Mən Tufan devi sevirləm, o da məni sevir.

Şəmsi xanım dedi:

– Sən gözəl bir xanım, onu – o ifritəni necə sevirsən? Mən

onun üzünə heç tüpürmərəm.

Gün xanım dedi:

– Qızım, sənin eşqdən, sevgidən başın çıxmır. Tufan dev mənə özümdən gözəl görünür. Könül sevən göyçək olar. Mən onu sevmişəm.

Şəmsi xanım dedi:

– Mən könül-zad bilmirəm, bir də Tufan devlə görüşməzsən. Əgər görüşsən, hər ikinizi parça-parça edib, özümü də öldürəcəyəm.

Gün xanım başını aşağı salıb, hönkürə-höñkürə ağlamağa başladı, dedi:

– Qızım, axı onu sevirem, nə təhər onunla görüşməyim?

Şəmsi xanım dedi:

– Çox ayıb olsun sənə, Ay kimi gözəl-göyçək bir oğlanı sevmirsən, bir qara kərtənkələyə oxşayan devi sevirsən. Mən nə qədər ki, sağlam, elə şey olmayıacaq. Ərə getmək könlündə varsa, get Aya, öz əlimlə toyunuza edim.

Söhbətin kəsəsi, Şəmsi xanımın qorxusundan o gündən sonra Gün xanım Tufan devlə çox az-az görüşürdü. Qaf dağının lap dalında bir gizli yer düzəltmişdilər, ayaqüstü orada gündə bir saat, yarım saat görüşürdülər. Tufan devin baxtından idi, nədən idisə, Gün xanım Zulmata getmirdi, onun Zulmatdan zəhləsi gedirdi. İki aşiq-məşəq yanıb qovrulurdular. Günlərin bir günü Tufan dev Günə dedi:

– Ey mənim həbibim, bil və agah ol, nə qədər ki, qızın Şəmsi xanım var, biz bir-birimizə çata bilməyəcəyik. Bir çarə elə.

Gün xanım dedi:

– Nə çarə eləyim? Bilirsən de.

Tufan dev dedi:

– Onu öldür, gəlim Gülüstani-Bağı-İrəmdə yaşayaq.

Gün xanım bir qədər fikirdən sonra Tufan devin sözünə razı oldu. Gün xanım o gündən qızı Şəmsini öldürmək fikrinə düşdü. Eşit Şəmsidən.

Şəmsi hər bir gizlin sirri bilirdi. Dünyada heç bir lövh, tilsim ona kar eləməzdi. Axşam anası evə gələndə o saat bildi ki, anası

onu öldürmək fikrinə düşüb. Şəmsi xanım bu işi açıb, faş eləmədi. Bir sərv ağacını tilsimbənd elədi. Axşamlar o sərv ağacının dibində yatırdı. Sərv ağacı onu yarpaqları arasında gizləyirdi, anası tapmirdi. Belə-belə bir müddət gəlib keçdi. Bir gecə genə Şəmsi gəlib, sərv ağacının dibində yatmaqda olsun, al xəbəri cin padşahının oğlu, şahzadə Nurəddünyadan.

Şahzadə Nurəddünya özünə söz vermişdi ki, gərək bütün dünyani gəzəm elə bir gözəl tapıb alam ki, yaranmışlar içərisində ondan gözəli olmasın. O, nə müddət idi dünyani gəzirdi, istədiyi gözəli tapmirdi. Bir gün Qaf dağının üstündən keçirdi, gördü ədə, bir ağacın dibində işıq gəlir. Şahzadə Nurəddünya aşağı endi ki, görsün bu nə işqdı. Gördü vallah burda bir qız yatıb ki, gözəllikdə dünyada misli-bərabəri yoxdu. Elə istədiyi gözəl budu. Nurəddünya bir könüldən min könülə Şəmsi xanıma aşiq oldu. Şəmsi xanımı oyatdı ki, görsün bu kimdi. Şəmsi xanım yerdən qalxıb gördü nə, yanında elə bir oğlan var ki, belə gözəli allah tək yaradıbdı, dedi:

– Ey cavan, sən kimsən, nə hədlə Gülüstani-Bağı-İrəmə qədəm basmışan?

Nurəddünya dedi:

– Xanım, mən cinlər padşahının oğlu Nurəddünyayam, göynən keçirdim, sənin işığını gördüm, gəldim ki, baxam görəm nə işqdır, səni gördüm.

Şəmsi xanım dedi:

– Gəldiyin yolla düz get, bu saat əmr elərəm səni tikə-tikə edərlər.

Nurəddünya dedi:

– Xanım, əmr lazımlı deyil, özün parça-parça elə.

Şəmsi xanım dedi:

– Cavansan, sənə hayifim gəlir, tez burdan get.

Şahzadə Nurəddünya dedi:

– İzin ver, bir söz deyim, sonra gedim.

Şəmsi xanım dedi:

– Buyur de.

Nurəddünya dedi:

– Ananın südünə and iç ki, səni öldürməyəcəyəm, deyim.  
Şəmsi dedi:

– Anamın südünə and içirəm, səni öldürmərəm, de.

Nurəddünya dedi:

– Ey gözəl, səni sevirəm, səndən cavab istəyirəm.

Şəmsi dedi:

– Heç kəs cürət edib bu sözü mənim gözümün içinə deyə bilməzdi. Sən ki, cürətlə bu sözü dedin, günahından keçdim. Çıx get, bu sevdadan əl çək, çox adam sən düşən sevdaya düşüb sayıqlayıb, əlinə bir şey keçməyib.

Şahzadə Nurəddünya dedi:

– Xanım, ürək bir işə deyil ki, hər toz qonanda silib atasan, göz gördü, könül sevdi, öldü var, döndü yoxdu. Əl mənim, ətək sənin.

Şəmsi xanım gülüb dedi:

– Xam xəyalalı düşmüsən.

Şəmsi xanım diqqətlə oğlanın gözlərinin içinə baxdı, onun ürəyi döyündü. Şahzadə Nurəddünyanın gözlərindən eşq odu sıçrayıb, onun ürəyinə girdi, yerə baxdı. Nurəddünya onun ayaqlarına yixılıb dedi:

– Xanım, ölsəm də səndən əl çəkməyəcəyəm.

Şəmsi xanım lap əldən getmişdi. Bir azdan özünə gəlib Nurəddünyanı sakit edib dedi:

– Bir otur söhbət edək, görüm sən nəçisən, nə sənətin sahibisən. Nə hədlə mənim üzümə belə sözləri deyirsən.

Nurəddünya yerə əyləşdi, bütün əsil-nəcabətini qız'a nağıl elədi. Qız baxdı ki, doğrudan da şahzadədi, özü də Tufan devlə qanlıdı. Öz-özünə dedi: "Dünyada bundan gözəl, qanacaqlı oğlan tapılmaz, elə buna gedərəm".

Nurəddünya qızın fikrə getdiyini görüb, bildi ki, eşq oxu ilə qızın ürəyindən vurub. Ürəklənib dedi:

– Xanım, quluna rəhm elə.

Şəmsi xanım dedi:

– Bir şərtim var, yerinə yetirsən, sözünü qəbul elərəm.

Nurəddünya gülümsünüb dedi:

– Xanım, şərtini söylə, ya olərəm, ya da yerinə yetirərəm. Yox olsun o can ki, yar yolunda cəfalar çəkməyəcək.

Qız dedi:

– Gərək Zulmat dünyasının padşahı Tufan devi öldürəsən.

Nurəddünya ikiqat olub dedi:

– Ey mənim gözəlim, o mənim əlimdə, təki qoy sənin könlün şad olsun.

Nurəddünya ilə Şəmsi xanım görüşüb ayrılmاقda olsun, al xəbəri Gün xanımdan.

Obaşdan Dan Günə çağırıldı, Gün ərşə çıxdı, axşama kimi seyr edib, axşamçağı ayaqüstü Tufan devlə görüdü. Tufan dev dedi:

– Ey həbibim, necə oldu, Şəmsi xanımı öldürə bildinmi?

Gün dedi:

– Qız çox sehrkardır, dünyada olan gizli sırların hamısın bilir. Deyəsən, bizim bu fikrimiz də ona əyan olub. Gecələr yerində olmur, öldürməyə gedirəm, görürəm yoxdu.

Tufan dev hərif idi, o saat barmağını dışlayıb dedi:

– A gidi, o qız bizi öldürəcək. Tez bir çarə.

Gün xanım dedi:

– Nə çarə, öldürəcək, öldürəcək də. Amma məndən arxayın ol, məni çox istəyir, öldürməz.

Tufan dev dedi:

– Onda mən bir lövh oxuyum, ikimizin canını bir işəyə salım, özümdə saxlayım, bəlkə sənin səbəbinə məni də öldürməyə.

Gün xanım razı oldu. Tufan dev bir lövh oxudu, ikisinin də canını bir işəyə saldı. İndi ölsələr, ikisi də birdən öləcəklər, qalsalar ikisi də qalacaqlar.

Gün xanım qızının qorxusundan tez Gülüstani-Bağı-İrəmə qayıtdı. Şəmsi xanım anasının üzünə baxan kimi o saat ona əyan oldu ki, Tufan dev onun canını öz canı ilə birləşdirib özündə saxlayıbdır. Genə də özünü bilməməzliyə vurdu. Ancaq ürəyi döyünməyə başladı, anasına dedi:

– Ana, sən yeməkdən-zaddan hazırla, mən bu saat gəlirəm.

Ürəyim darıxır, bir az gəzəcəyəm.

Şəmsi xanım anasını evdə qoyub, bağa çıxdı, baş-gözünə döyüb dedi:

– Ay aman, Nurəddünya gedib Tufan devi öldürəcək, anam da öləcək. Mən gərək onu tapam.

Şəmsi xanım qanad açıb Qaf dağının başına çıxmada olsun, al xəbəri Nurəddünyadan. Nurəddünya yeddinci göylə uçub özünü cin ölkəsinə çatdırıldı, atasının yanına gedib dedi:

– Ata, mən Zulmat dünyasına gedəcəyəm.

Padşah dedi:

– Ay oğul, Zulmat dünyasında sənin nə işin var?

Nurəddünya dedi:

– Ata, mən gərək Zulmət dünyasının padşahı Tufan devi öldürəm.

Cin padşahı dedi:

– Ay oğul, onu öldürə bilməzsən, o çox sehrkardır.

Nurəddünya dedi:

– Ata, ölsəm də gedəcəyəm.

Nurəddünya bütün fikrini atasına söylədi. Cin padşahı baxdı ki, oğlu eşq divanəsi, onu yoldan qaytarmaq olmaz. Çar-naçar razi olub dedi:

– Oğul, indi ki gedirsən, sözlərimə qulaq as. Tufan devlə üz-üzə gələndə çalış, onun gözlərindən və ürəyindən vur. Özü də fürsəti ona vermə, girəvəni əldə saxla, o, səndən çox sehr bilir.

Nurəddünya atasının tapşırıqlarını sinədəftər eləyib yola düşdü. Yolda öz-özünə dedi ki: "Gedim Şəmsi xanımla görüşüm. Şər deməsən xeyir gəlməz, bəlkə Tufan devin elində həlak oldum". Nurəddünya qanad açıb, düz Güüstani-Bağı-İrəmə, vədə yerinə gəldi, ancaq Şəmsi xanımı görmədi. O yan-bu yanı gəzirdi, bir də gördü, Şəmsi xanım ayağı dəryadan, başı buluddan nəm çəkən bir imarətin eyvanında gəzir.

Tez özünü eyvanın yanına saldı, üzünü ona çevirib dedi:

– Ey mənim gözəlim, gəlmişəm əhdini yerinə yetirəm, bəlkə bu səfərdə öldüm, gəl bir üzünə tamaşa eləyim.

Sən demə, bu eyvanda gəzən Şəmsi xanımın anası Gün

xanım imiş. Bunu deyim ki, Güüstani-Bağı-İrəmdə yaşayanların hamısı on beş yaşında olurdu. Onun üçün də Gün xanım on beş yaşında idi, qızı da. Özləri də bir-birinə elə oxşayırdılar, elə bil bir alma idilər, yarı bölünmüştülər.

Bəli, Gün xanım Nurəddünyanı görən kimi bərkdən bir zəbanə çəkdi, o saat bərk gurultu qopdu, bir quyu açıldı, Nurəddünya içində düşdü. Eşit Şəmsi xanımdan.

Şəmsi xanım Qaf dağının başında Nurəddünyanı gözləyirdi ki, tapşırsın, Tufan devi öldürməsin. Birdən anasının səsini eşitdi. Şəmsi xanım o saat bildi ki, Nurəddünya bağa gedib, anasını ona oxşadıb. Tez geri qayıtdı. Xəbər ağacının yanına gəldi. Xəbər ağacı bütün əhvalatı ona söylədi. Şəmsi tez quyunun başına gəldi, məlaikələrinə əmr elədi, Nurəddünyanı quyudan çıxartdılar. Nurəddünya onun ayaqlarına yığılıb dedi:

– Ey fəzalar padşahı, mənə niyə qəzəbin tutdu, mən nə cür danışdım ki, məni tilsimə saldın?

Şəmsi yavaşcadan ona dedi:

– Ey Nurəddünya, bil və agah ol, sən danışdığını mənim anam imiş. Yaxşı ki, o səni parça-parça etməyib. Mənlə onu bir-birimizdən ayırməq üçün həmişə mənim başımın üstünə baxarsan. Mənim başımın üstündə Ülkər ulduzu dayanır, anamın başının üstündə Ay.

Nurəddünya dedi:

– Xanım, gedirəm Tufan devi öldürməyə.

Şəmsi dedi:

– Ey Nurəddünya, mənim anamın canı Tufan devdədi, əgər onu öldürsən anam da öləcək. Sən Tufan devi öldürmə. Sözlərimə qulaq as, əməl elə. Ey Nurəddünya, mən bir lövh oxuyacağam, Qaf dağı qırx yerə bölünəcək. Zulmat dünyası lap axırıncı dağda qalacaq. Gərək yeddi il Qaf dağına qarovul çəkib, Tufan devi anamla görüşməyə qoymayasan. Əgər bu şərtimi yerinə yetirsən, nə desən, razıyam.

Nurəddünya dedi:

– Ey dünya gözəli, ölümə göndərsən də gedəcəyəm. Yeddi il deyirsən, on yeddi il də gözlərəm.

Şəmsi xanım ona qıyqacı baxıb dedi:

– Onda sən mənim olacaqsan, mən də sənin. İndi tez get, anam durub bizi görər.

Onlar bir-birindən ayrıldılar. Nurəddünya düz Qaf dağının başına, Şəmsi də öz evinə getməkdə olsun, al xəbəri Tufan devdən.

Tufan dev Qaf dağının başında neçə gün idi ki, Gün xanımın yolunu gözləyirdi. Onun səbri lap tükənmişdi. Bir də gördü ki, cin padşahının oğlu Nurəddünya budu, Qaf dağının başına tərəf gəlir. Tufan dev başında qırx dəyirman daşı olan əmudunu götürüb, Nurəddünyaya tərəf getmək istəyəndə bir şaqqlıtlı qopub, Qaf dağı qırx parça oldu. Qaranlıq dünyası lap axırıncı dağa düşdü. Tufan dev başına-gözünə döyüd, fəğan eləyib ağladı, gördü ki, haray həra çatacaq, ağlamaqdan, sızlamaqdan bir şey çıxmaz, tədbir görmək lazımdı.

Tufan dev barmağını dişləyib öz-özünə dedi: "A gidi, yəqin ki, bu işi düzəldən, Qaf dağını parçalayan, məni sevgilimdən ayrı salan Şəmsi xanımdı". Çox götür-qoydan sonra tənur eləyib, işıqlı dünya olan Qaf dağına gəldi, gördü ki, Nurəddünya burda qaroval çıkir. Tufan dev bir böyük daş götürüb, yavaş-yavaş gedib, onun başına salmaq istəyəndə, Gün böyürdən çıxdı, onun biləyindən tutub dedi:

– Bu kimdir, niyə öldürürsən?

Tufan dev dedi:

– Bəs bilmirsən? Şəmsinin qarovalçusudu.

Gün dedi:

– Ey Tufan, sən nə qayırırsan, Şəmsi bütün dünyani alt-üstünə çevirər. Ayrı tədbir lazımdı. Sən gizlən, mən bununla söhbət edəcəyəm. Bəlkə aldada bildim.

Tufan dev gizləndi. Gün xanım Nurəddünyanın bərabərinə gəldi. Nurəddünya Günü görən kimi genə öz sevgilisi hesab edib dedi:

– Ey mənim sevgilim, nə bildin ki, mənim ürəyim səni arzulayırm, gəldin.

Gün xanım çox ağıllı idi. O saat başa düşdü ki, ey dili-qafil,

bu mənim qızıma aşiqdi, dedi:

– Ey cavan, mən sənin sevgilin deyiləm, onun anasıyam, yanılma.

Nurəddünyanın yadına Şəmsinin dedikləri düşdü, o saat yuxarı baxıb gördü ki, doğrudan səhv olub. Bunun başının üstündə Ay durub. Başını aşağı salıb sakit dayandı.

Gün xanım dedi:

– Olmaya səni Şəmsi xanım bura göndərib ki, məni Tufan devlə görüşməyə qoymayasan?

Nurəddünya gizlədə bilməyib dedi:

– Bəli, xanım, elədi ki var.

Gün xanım dedi:

– Ey avam, o, səni aldadır. Sənə gəlməyəcək.

Nurəddünya dedi:

– O, məni aldatmaz.

Gün xanım gülüb dedi:

– Doğurdan da, avamsan. Qız mənimdi, xasiyyətini bilirəm. O istəyir ki, səni burda öldürtsün.

Bu söz Nurəddünyanın ağılna batdı, əl-ayağa düşüb dedi:

– Bəs mən nə cür eyləyim, axı ondan ötrü olurəm?

Gün xanım baxdı ki, ovu bərəsində vurubdu, dedi:

– Bir müddət burda qaroval çıkərsən, sonra mən fəndini deyərəm, hasantlıqla onu alarsan. Bu şərt ilə, sənin Tufan devlə işin olmasın, həm də qız gələndə deyərsən ki, tay qoymuram görüşələr.

Nurəddünya onun sözünə aldanıb dedi:

– İşim yoxdu, ancaq sən qızını mənə verərsən.

Gün dedi:

– Verdim. Bizim qarovalumuzu çıkərsən, gələn olanda bizə xəbər verərsən.

Nurəddünya razı oldu. Gün xanım devi çağırdı. Tufan dev gəldi. Onlar arxayın kef edirdilər, Nurəddünya da onların qarovalunu çıkirdi. Belə-belə bir müddət gəldi keçdi. Günlərin bir günü Gün Qaf dağına gələndə Şəmsi onu gördü. Öz-özünə dedi: görəsən, Nurəddünya hardadı ki, anam Qaf dağına gedir. Tənur eyləyib

göyə qalxdı, düz Qaf dağına gəlib nə gördü, Nurəddünya qarovul çəkir, anası ilə Tufan dev kef edirlər. Çox qəzəbləndi, istədi hər ikisini parça-parça eləsin, özünü saxlayıb, analıq südünü yadına saldı. Şəmsi xanım sehr oxuyub Tufan devi bir meymun elədi, qaranlıq dünyaya tulladı, Nurəddünyanı da yüz ərşin quyunun dibində tilsimə saldı, anasını götürüb evinə gəldi.

Gün xanım bu gündən gününü ağlamaqla keçirsin, qayıdaq geri, görək Süleyman tacir nə eləyir.

Süleyman əlini Qəmər xanımdan üzüb, arvadı Minagərdən xanımla günlərini ağlamaqla keçirirdilər. Ağlamaqdan onların gözləri tutulmuşdu. Tapdıq da boyüb yekə oğlan olmuşdu. Bir gün ata-anası genə ağlayırdılar. Tapdıq onları sakit eləyib dedi:

– Ata, izin ver, mən Qəmər xanımı axtarmağa gedim, bəlkə allah yar oldu, tapdım.

Süleyman tacir dedi:

– Oğul, elə sözü danışma, biz səndən təsəlli alırıq, sən bir yana getsən, hər ikimiz ölürik.

Tapdıq dedi:

– Xeyir, ata, mən gedəcəyəm.

Süleyman tacir nə qədər elədisə, Tapdıq razı olmadı, axırda çar-naçar razı oldu. Tapdıq ata-anası ilə görüşüb, öpüşüb yola düşdü. Dərələrdən yel kimi, təpələrdən sel kimi gedib bir xarabaklığa çıxdı. Tapdıq baxdı ki, bura elə xarabaklıq ki, adamın bağıri yarıılır. Bir neçə qədəm getməmişdi ki, bir gurultu qopdu, qaranlıq düşdü, bir tufan oldu. Tufan Taplığı götürüb uzaq bir yerə tulladı. Sonra hava sakit oldu. Tapdıq gözünü açıb gördü ki, bir mağaranın içindədi. Hər yanı gəzdi, dolaşdı, bir yana çıxa bilmədi. Ac-susuz burda qaldı. Bir gün Tapığın ürəyi bitaqət olub, bir sərv ağacının dibində huşa getmişdi. Bir də gördü üç göyərçin gəlib sərv ağacının başına qondular. Göyərçinlərdən biri dedi:

– Bacılı, bilirsən bu oğlan kimdi?

O biri dedi:

– Bilmirəm bacılı, kimdi?

Dedi:

– Bu, Süleyman tacirin oğulluğu Tapdıqdı. Süleyman tacirin

qızı Qəmər xanımı axtarmağa gedirdi. Gəlib Ağ devin məkanına çıxb. Ağ dev onu tilsimə salıb. Yazıq nə vaxtdı ki, tilsimin içində sərgərdan gəzir, acıdan ürəyi bitaqət olub.

O biri göyərçin dedi:

– Bacılı, bu yazıq bəs nə eləsə tilsimdən qurtara bilər?

Dedi:

– Bacılı, Ağ devi öldürməsə, qurtara bilməz. Ey cavan, ayıq-sansa eşit, ayıq deyilsənsə, ayıl, bil və agah ol. Ağ dev yeddi ağacliqda bir mağara içərisindədir. Hər dəqiqədə bir vəhşi heyvan donuna düşür. İndi öz hünərinə baxır, bir yol tapıb onu öldürə bilsən, canın qurtarar.

Göyərçinlər Tapdıq bir lələk salıb dedilər:

– Ey Tapdıq, al bu lələyi burnuna tut,aclığın sönsün, tox ol.

Göyərçinlər sözlərini tamam eləyib, qanad-qanada verib getdilər. Tapdıq lələyi götürüb burnuna tutan kimi aclığı söndü, dizlərinə qüvvət gəldi. Lələyi cibinə qoyub, göyərçinlər isnad verdiyi səmtə yol aldı, ta ki yeddi ağacliqda qarşısına bir qapıbacasız mağara çıxdı. Mağaranın ətrafinı gəzdi, dolandı, bir balaca kuful\* tapdı. Kufulun ağzında bir eybəcər əjdaha gördü. Tapdıq bildi ki, bu mağaranın qarovalçusu budu. Tez qılınca əl atıb əjdahaya hücum elədi. Əjdaha ağızını açıb, Taplığı qılınclı-zadlı uddu. Tapdıq gördü, baho, əjdahanın qarnı pəhlivanlarla doludu. Pəhlivanlar onu görən kimi dedilər:

– Ey cavan, sən hardan bura gəldin? Bu əjdaha çoxlu igidlər udmuşdu. Bunun udduğu adamlar qırx gün sağ qalırlar, qırx gündən sonra əriyib gedirlər.

Tapdıq çox kefsiz oldu. Onun üzünün işığı əjdahanın qarnını gün kimi işıqlandırırdı, işıqlı dünya eləmişdi. Tapdıq əjdahanın qarnını gəzib dolandı, onun bağırsaqlarını tapdı, qılınçı sıvirib bağırsaqları doğradı, əjdahanı bir qədər heydən saldı. Sonra gəzib, arayıb onun ürəyini tapdı, qılınçı çəkib ürəyi parçaladı. Əjdaha o saat zəbanə çəkib öldü. Tapdıq onun qarnını cirib, orada olan adamları azad elədi, özü mağaraya girdi. Tapdıq mağarada çox gəzdi, dolandı axırda gəlib gözəl bir otağa girdi, baxdı ki, burada bir dev başını gözəl bir qızın dizi üstünə qoyub yatıbdi. Qız onu

görəndə köksünü ötürüb dedi:

– Ay aman, oğlan, buraya nə cür gəlmisən, tez elə də çıx get. Ağ div indicə durub səni parça-parça edəcək. O, adam ətinə yerikləyir.

Tapdıq dedi:

– Gözəl xanım, qorxma, bura gələn oğlan öz hünərinə güvənib.

Qız dedi:

– Ey cavan, min sənin kimi oğlanlar bu tilsimə gəlib, devlə bacarmayıb həlak olub. Bu dev başdan ayağa tilsimdi, ayılmamış burdan uzaqlaş, dursa səni parça-parça elər.

Tapdıq gülüb dedi:

– Mən qarız-qovun deyiləm ki, parça-parça eləyə. Bu nə vaxt duracaq?

Qız dedi:

-----  
\* Yeraltı su yolu

– İndi ki, getmirsən sözümə qulaq as. Ey cavan, bu devin canı yuxarıdan asılan qəfəsin içindəki bayquşdadi. Hər kəs bir oxla o bayquşu vursa dev ölər, vura bilməsə, özü daşa dönüb tilsimdə qalar. İndi gör, bir oxla vura bilərsənmi? Devin yuxudan oyanmağına az qalıb.

Tapdıq dedi:

– Ey qız, mən gərək devi ayıldib öldürəm. Yatdığı yerdə onu öldürmək igidlik deyil. Qoy dursun, görsün ki, analar nə cür oğlan doğub.

Qız dedi:

– Ey cavan, inad eləmə, ayılsa, onu öldürə bilməzsən. Allaha təvəkkül de, oxu at. Bəlkə baxtın yar oldu, ox dəydi.

Tapdıq dedi:

– Üz vurma, mən yatlığı yerdə ona çırtıq da vura bilmərəm.

Bəli, qız nə qədər yalvardı, oğlan ox atmadı, ta ki devin ayılməq vaxtı gəldi, bərkdən asqırıb yerdən qalxdı. Tapdıq görən kimi bərkdən zəbanə çəkib dedi:

– Ey Tapdıq, mən səni göydə axtarırdım, yaxşı ki, yerdə əlimə düşmüsən.

Tapdıq dedi.

– Ey dev, nə bildin ki, mən Tapdığam?

Dev dedi:

– Yaxşı bilişəm. Bu saat səni parça-parça eləyib dişimin acısını alacağam, elə könlüm bəni-adəm əti istəyirdi.

Tapdıq dedi:

– Can iyəsi hələ ölməyib ki, yeyəsən. Boyu uzun, ağılı kəm dev, adam arxı tullanar, sonra bərəkallah deyər.

Dev bu sözü eşidən kimi qəzəblənib, əl atdı başında qırx dəyirmən daşı olan ağacını götürdü, dedi:

– İndi anan gəlsin sənin tozunu torpaq içindən ayırsın!

Dev ağacı yuxarı qaldırıb, Tapdığın qalxanına əl bir ağaç vurdu ki, Tapdıq boğaza qədər torpağa batdı. Tez sıçrayıb torpaqdan çıxdı, əl atdı qılınca. Devin təpəsinə nə qədər çirpdısa, qılinc devə batmadı, çünkü dev tilsimli idi. Tapdıq qılinci kənara tulladı, başladı devlə güləşməyə. Bunlar qırx gün, qırx gecə güləşdilər, bir-birini yixa bilmədilər. Axırda Tapdıq bir nərə çəkib, onu yerə çirpdı, qılinci götürüb nə qədər sürtdüsə, qılinc devin boğazını kəsmədi. Onu buraxıb, kənarda bir daşın üstündə oturdu, fikrə getdi. Dev də nə qədər lövh oxudusa, Tapdığın daş eləyə bilmədi.

Bir qədər dincələndən sonra bunlar yenə didişməyə başladılar. Qırx gün didişdilər, yenə də bir-birinə güc gələ bilmədilər. Axırda Tapdıq qəzəblənib, əl atdı devin boğazından tutdu, elə boğdu ki, devin gözlərinin ikisi də bərəldi. Dev bərkdən qıyya çəkəndə bayquş qəfəsdən çıxbı istədi Tapdığın iki gözlərini çıxartsın. Tapdıq devin boğazını buraxıb, cəld bayquşun boğazından tutdu. Bayquş elə güc verdi ki, əgər dağ olsaydı yerindən qopardı,ancaq Tapdığın qolları yerindən qopmadı. Qoçaq Tapdıq onu elə boğdu ki, bayquş heydən düşdü. Dev bunu görəndə Tapdığın ayaqlarına yıxılıb ağlaya-ağlaya dedi:

– Ay Tapdıq, amandı o quşu burax, ölüncə sənə qul olaram. Amandı burax!

Tapdıq dedi:

– Xeyir, buraxa bilmərəm.

Tapdıq onun yalvarmasına fikir verməyib, elə güc verdi ki, bayquşun boğazını üzdü. Bayquşun boğazı üzülən kimi, dev bərkdən zəbanə çəkib öldü. Qız Taplığına ayaqlarına yıxılıb dedi:

– Ey cavan, mən cinlər padşahının qızıyam. Bu dev məni yeddi ildir ki, bu tilsimdə saxlayır, nişanlımı da daş eləyib. Deyildiyinə görə, devin qanından daşa vursan, yenə əzəlki halına gələr. Məni bu zalim devin əlindən qurtardın. Devin qanından da sevgilimin daşına vur, bəlkə əvvəlki halına gəldi.

Tapdıq bu sözü eşidən kimi qılınçı sıvirib, devin meytini parçaladı, onun qanından oğlanın daşına çilədi. O saat oğlan əvvəlki halına düşdü. İki aşiq-məşəq qucaqlaşış özlərindən getdilər. Tapdıq onlanın üzlərinə su çiləyib özlərinə gətirdi. Bunlar Taplığına yıxılıb dua elədilər. Tapdıq dedi:

– Deyin görüm, siz kimsiniz, dev sizi niyə tilsimə salıbdı?

Qız dedi:

– Ey cavan, mən cinlər padşahının qızıyam, bu da vəzirin oğlu. Mənin atamlı bunun atasının övladı olmurdu. Bunlar nəzir-niyaz edirlər, axırda biz anadan oluruq. Atamlı vəzir şərt qoyub, bizi bir-birimizə nişanlayırlar. Biz məktəbdə bir yerdə oxuduq, həddi-buluğa çatdıq. Bir-birimizdən bir dəqiqə ayrı dura bilmirdik. Bir gün vəzir atamın yanına gəldi, razılıq alıb toyumuzu etdilər. Demə, bu dev mənə aşiq imiş. Məni toy-nağara ilə oğlan evinin həyətinə gətirdilər. Mən içəri girmək istəyəndə göydən bir əl uzanıb məni havaya çəkdi. Mən o saat özümdən getdim. Bir vaxt gözümüz açıb özümüz burada gördüm. Bu zalim dev məni gündə döyüb, saçlarımdan asdı, mən onun rəyinə tabe olmadım. Aradan bir müddət keçdi, bir də gördüm nişanlım gəlib çıxdı. Dev onu görən kimi ofsun oxuyub beləcə daş elədi. İndi sən bizi devin əlindən azad elədin, heç olmasa gorüşdük. Ancaq ey cavan, buranın qapıçısı bir əjdahadır, içəri girən bayırı çıxa bilmir, həmən əjdahaya yem olur.

Tapdıq dedi:

– Ey qız, qəm yemə, gələndə əjdahanı öldürmişəm.

Bundan çox sevindilər, Taplığına igidiyinə afərin söylədilər.

Hər üçü bir-birinə qoşulub kənara çıxdılar. Oğlanla kız dedilər:

– Ey cavan, bizə yaxşılıq eləmisən, bizdən bir dilək istə.

Tapdıq dedi:

– Ayrı diləyim yoxdu, Qaf dağının yerini mənə söyləyin.

Qız dedi:

– Biz səni aparıb Qaf dağında qoyub, sonra öz evimizə gedərik.

Bəli, bunlar yola düşüb, mənzilbəmənzil, teyyi-mənazil, gedib Qaf dağına çıxdılar. Qız dedi:

– Ey cavan, Qaf dağının gün doğan tərəfi Gülüstani-Bağı-İrəmdi, gün batan tərəfi Zulmat dünyasıdır. Gülüstani-Bağı-İrəmin sahibi Gün xanım, Zulmat dünyasının padşahı da Tufan devdi. Buralara gedə bilməzsən.

Tapdıq fikirləşib dedi:

– Mən əvvəlcə Gülüstani-Bağı-İrəmə gedəcəyəm, bəlkə bacımin sorağını orada aldım.

Bunlar dedilər:

– Ey cavan, Gülüstani-Bağı-İrəmə bəni-adəm ayağı dəyəndə, o adamı yüz ağac kənara tullayır. Sən bu sevdadan əl çək.

Tapdıq razı olmadı. Onlarla xudahafızlaşış, Gülüstani-Bağı-İrəmə getməyə başladı. Az getdi, çox getdi, gedib Gülüstani-Bağı-İrəmə çatdı. Tapdıq bağa girdi, bağ onu kənara tullamadı. O, gəzə-gəzə bir sərv ağacının yanına gəldi. Gördü ki, sərv ağacının dibində on beş yaşında bir gözəl yatıb ki, misli-bərabəri dünyada yoxdu. Onun üzü işiq verib, par-par parıldayırdı. Tapdıq bir könüldən min könülə qızı aşiq oldu. Bu qız kim ola, Gün xanımın qızı Şəmsi xanım. Tapdıq ayağını sərv ağacının dibinə qoymaq istəyəndə sərv ağacı bərkdən sıkləndi, hər yarpağı bir zinqirova döndü, çalmağa başladı. Şəmsi xanım yerdən qalxınca, Tapdıq qaçıb gizləndi, Şəmsi xanım nə qədər gəzdişə, heç kimi tapmadı, qayıdır yənə yerində uzandı, yuxuya getdi. Şəmsi xanım yatmaqdə olsun, eșit Gün xanımla Tufan devdən. Tufan dev Zulmat dünyasında külliyclərdə, zibilliklərdə sümsünüb, qır-qırıntıdan tapıb yeyirdi,

axşam da Gün xanımdan ötrü ağlayırıdı. Onun gözündən tökülən yaş havaya qalxırdı, ordan damla-damla yerə süzülürdü. Ustadlar deyirlər ki, bulud, duman, yağış, qar, dolu Tufan devin gözündən tökülən yaşdan əmələ gəlibdir. O biri tərəfdən Gün xanım o qədər ağlamışdı ki, gül kimi solmuşdu. Gözəl saçları qarğı yuvasına dönmüşdü, üzünə tökülmüşdü; sərsəri kimi dolanırdı. Onun işığı dünyani toran kimi işıqlandırırıdı.

Günlərin bir günü, Gün xanım Gülüstani-Bağı-İrəmin bir ucqar yerində oturub, qəmə batmışdı. Öz-özünə deyirdi, bəs bunun axın nə olsun, sevgilim Zulmat dünyasında həmişə meymun olacaq. Başına döyüb, göz yaşını axıdındı. Onun göz yaşı damla-damla düşüb gül olurdu, ay parçası kimi açılıb pardaqlanırdı. Gün xanım çox fikirdən sonra öz-özünə dedi: "Mən qızımı öldürməsəm, ürəyim soyumayacaq. Onu öldürsəm, bəlkə sevgilimə çatam".

Gün xanım tez yerindən qalxdı, bir dağ böyüklükde daşı götürüb havaya qalxdı. Havadan yavaş-yavaş sərv ağacının üstünə endi. Daşı qızın başına salanda, Tapdıq bunu gördü. O saat daşı göydə tutub kənara tulladı, qoymadı Şəmsi xanımın üstünə düşsün. Səsə Şəmsi xanım yuxudan qalxdı, genə heç kimsəni görədi. O, bildi ki, bağda adam var, Şəmsi xanım gecə yatdı. Səhər durub bağa çıxanda gördü ki, bağın ortasında dağ böyüklükde bir daş var. O saat bildi ki, anası onun başına daş salıb öldürmək istəyirmiş, nə təhər olubsa, kənara tullayıb, yəqin öldürmək istəməyib. Şəmsi xanım daşı görəndən sonra başa başqa adam girdiyini gümanına gətirmədi. Çünkü bu başa günəş nəslindən olan pərilərdən, cinlərdən başqa kimsə girə bilməzdi. Şəmsi xanım əhvalatı açıb əyan eyləmədi, anasına bir söz demədi. Özünü elə saxladı ki, guya bu işdən heç xəbəri yoxdu.

Bəli, bir neçə gün belə gəldi keçdi. Bir gecə genə Gün xanım bir dağ böyüklükde daş götürüb, havaya qalxdı, qızının başına salanda genə də Tapdıq tutub, kənara tulladı, qoymadı qızın üstünə düşsün. Genə səhər açıldı, Şəmsi xanım gördü ki, bağın içində bir daş da var. Qız öz-özünə dedi: "Yox, burda başqa iş var, bu gecə yatmayacağam". Qız özünü bilməməzliyə vurdu, barmağını yarıb

içinə duz doldurdu, o biri gecə yatmadı. Gecənin bir aləmində görüdü ki, anası bir dağ böyüklüyündə daşı götürüb havaya qalxdı, onun üstünə salanda, bir oğlan çıxdı, əl atdı göydə daşı tutdu, kənara tulladı. Şəmsi o saat əl atıb Tapdıq biləyindən tutdu, dedi:

– Ey cavan, sən kimsən ki, məni ölümən qurtarırsan, mənin bağıma nə cür gəlib çıxıbsan?

Tapdıq dedi:

– Ey gözəl qız, mən Süleyman tacirin oğlu Tapdıqam. Bacımı oğurlayıb aparıblar, onu axtarıram.

Şəmsi xanım dedi:

– Bacının adı nədi?

Tapdıq dedi:

– Qəmər xanım.

Şəmsi xanım bu sözü eşidəndə rəngi dəyişildi, bir balaca fikrə getdi. Tapdıq onun sıfətindən məna anlayıb dedi:

– Ey gözəl, sənin sıfətində məna var. Əgər mənim bacımın yerini bilirsənsə, de, ölüncə sənə duaçı olaram.

Şəmsi xanım dedi:

– Ey Tapdıq, bil və agah ol, sənin bacını Tufan dev ölüm tilsiminə salıb. O tilsimə düşən çıxmaz. Əlini bacımdan üz.

Tapdıq bu sözü eşidəndə çox kefsiz oldu. Qəm dəryasına batdı. Şəmsi xanım onu götürüb öz otağına gəldi, ona təskinlik verdi. Bir neçə gün belə keçdi. Bir gün Şəmsi xanım ona dedi:

– Ey Tapdıq, Gülüstani-Bağı-İrəmə bəni-adəm girə bilməz. Onu kənara tullayar, bəs nə təhər oldu sən bura girdin?

Tapdıq dedi:

– Mənim canım tamam tilsimdi, heç bir sehr kar eləməz. Xanım, yaxşı yadıma düşdü, bəs sənin başına daş salmaq istəyən kim idi?

Şəmsi xanım ondan danıb dedi:

– Bir pəri qızdı, mənlə düşməndi, girəvə axtarır ki, məni öldürsün.

Tapdıq bu sözə inanıb, sözün gerisini çevirmədi, dedi:

– Şəmsi xanım, mən bacımı ölüm tilsimindən azad eləməyə gedəcəyəm. Ya ölüb orda qalaram, ya da bacımı tilsimdən qurt-

raram. Ancaq sənə bir deməli sözüm var, qəzəbin tutmasa deyərəm.

Şəmsi dedi:

– Qəzəbim tutmaz, de. Sən məni ölümdən qurtarmışan.

Tapdıq ürək eləyib dedi:

– Ananın südünə and iç ki, acığın tutmayacaq, deyim.

Şəmsi dedi:

– Anamın südü haqqı, sənə heç-zad eləmərəm, de.

Tapdıq dedi:

– Ey qız, sənə ürəkdən aşiq olmuşam, səndən ötrü ölürem!

Əl mənim, ətək sənin, ya məni öldür, ya mənə gəl.

Şəmsi gözlərini yerə tikib dedi:

– Mən elə bilirdim ayrı söz deyirsən. Bu sözlərdən əl çək.

Tapdıq ürəkləndi, dedi:

– Şəmsi xanım, öldü var, döndü yoxdu. Məni özünə quqəbul elə.

Şəmsi xanım dedi:

– Sən mənə çox yaxşılıq etdiyin üçün dimmirəm. Bu sevdadan əl çək. Ayrı adam mənə bu sözü desə, onu parça-parça edərdim.

Tapdıq dedi:

– Mən bacımı tilsimdən qurtarmağa gedirəm, Odur ki, məni qəmgin yola salma. Bəlkə öldüm, heç geri qayıtmadım, ürəyimdə intizar qalmasın.

Şəmsi xanım dedi:

– Get bacını qurtar, gəl, o vaxta kimi fikirləşərəm, bəlkə sözünü qəbul elədim.

Tapdıq əlacsız qalıb, bu sözə razı oldu. Qızla xudahafizləşib yola düşdü. Tapdıq gedəndən sonra qız öz-özünə dedi: "Əgər Tapdıq məndən güclü olsa, ona gedəcəyəm. Gedib onun gücünü sınayım". Şəmsi xanım bir dəst pəhlivan paltarı geyib, kəsə yolla gedib bir dar yerdə oğlanın qabağını kəsdi. Tapdıq gəlib keçmək istəyəndə gördü ki, yolu bir pəhlivan kəsibdi.

Şəmsi xanım dedi:

– Ey, kimsən? Nə həndlə burası qədəm basmışan?

Tapdıq dedi:

– Ey pəhlivan, bacımı tilsimdən qurtarmağa yol ver keçim.

Şəmsi dedi:

– Sən ancaq mənim meyidimin üstündən keçə bilərsən.

Tapdıq dedi:

– Xoşam-xoşluqla yol verməsən, güclə keçəcəyəm. Deyirəm, kişilik eləyib yol verəsən. Mənim ki, sənlə bir işim yoxdu.

Şəmsi qəzəblənib qılınçı çəkdi, ona hücum edib dedi:

– İndi davam gətir, sonra öyüն.

Bunlar üç gün, üç gecə bir-birinin qalxanına qılinc çaldılar. Hər ikisinin qılınçı sindi, əl atdlar nizəyə. Üç gün də nizə davası elədirler. Nizələri də sindi. Qollarını cirməyib küskü tutdular. Yeddi gün, yeddi gecə biri-birini didişdirdilər. Heç biri güc eliyə bilmədi, axırda Şəmsi bir nərə çəkib Tapdığı yuxarı qaldırdı, yerə çırpıb, sinəsi üstündə əyləşdi. Başını kəsmək istəyəndə Tapdıq dedi:

– Ey pəhlivan, igid basdığını kəsməz. Məni öldürmə, qoy gedim bacımı azad edim. Bacının üzünü görməmiş ölsəm, ruhum sənə qarğış edər.

Şəmsi dedi:

– Sənə aman yoxdu.

Tapdıq elə bir ah çəkdi ki, ağızından qalxan alov Şəmsini az qaldı yandırsın. Şəmsi dedi:

– Ey pəhlivan, niyə belə ah çəkdin?

Tapdıq dedi:

– Ona görə ah çəkdim ki, ürəyimdə arzum qaldı, nakam getdim. Sevgilimə çatmamış öldüm.

Şəmsi dedi:

– Sevgilin kimdi?

Tapdıq dedi:

– Gün xanımın qızı Şəmsi xanım.

Şəmsi xanım onun döşünün üstündən durdu, rübəndini kənara atdı. Onu görəndə Tapdığı heyrət apardı. Şəmsi xanım dedi:

– Ey Tapdıq, sənin gücünü sınamaq üçün belə eləyirdim. Doğrudan da çox qüvvətli pəhlivansan. Qayıt gedək. O tilsimi heç kəs dağında bilməz.

Tapdıq dedi:

– Ey gözəl, ya bacımı tilsimdən azad eləməliyəm, ya da ölməliyəm.

Şəmsi dedi:

– Mən də səni sevirəm. Gedək Gülüstani-Bağı-İrəmdə eyş-işrət eləyək, naz-qəmzə içində ömür sürək. Sonra bacını qurtarmaq üçün çarə eyləyərik.

Tapdıq dedi:

– Gözəl xanım, nə qədər ki, bacım tilsimdədi, işrət, kef mənə haramdı. Üz vurma, qoy gedim. Ancaq məni sevirsənsə, gözlə. Ölmərəm, qayıdib gələrəm, ölrəm, dünyadan nakam gedərəm.

Şəmsi xanım dedi:

– Mərhəba, sən ki, bacını belə istəyirsən, onsuz keyfi haram bilirsən, sevgilinə də belə etibarlı olacaqsan. Get, Allah sənə yar olsun. Ancaq o tilsimi dağında bilməyəcəksən. Al, sənə bir qılinc verirəm, dara düşəndə qılinci çəkib məni çağırarsan. Köməyinə çatıb, səni dardan qurtararam.

Tapdıq Şəmsi xanımla xudahafızlaşışib yola düşdü. Az getdi, üz getdi, dərə, təpə, düz getdi, gedib bir xaraba qalaya çıxdı. Qalanı çox gəzdi, dolandı, bir quş da belə tapmadı. Bir bariya rast gəldi. Tapdıq kəmənd atıb barının başına bənd elədi, üstünə çıxbı, gördü ki, dünyada nə qədər əcayib, qorxulu heyvan, əcinnə varsa, hamısı bu barının içindədi. Onun tükləri biz-biz oldu. Baridan düşmək istəyəndə, hər tərəfdən çıçırtılar qopdu:

– Ey Tapdıq, səni biz çoxdan gözləyirdik, yaxşı ki, gəlmisən.

Tapdıq qılinc çəkib barından içəri tullandı. Bütün əjdahalar, pələnglər, ifritələr ağızlarını açıb onun üstünə od tökməyə başladılar. Tapdıq özünü alovun içində atıb, qılinci çala-çala bir böyük daşın üstünə çıxdı. Onun canı tamam yanıb yara olmuşdu. Paltarı yanıb çılpaq qalmışdı. Bir böyük pələng onun üstünə hücum elədi.

Tapdıq onun başına nə qədər qılinc çəkdisə, kar eləmədi. Axırda sıçrayıb onun ağızına düşdü, bir əli ilə alt çənəsindən, bir əli ilə də üst çənəsindən tutub elə bir güc verdi ki, pələngin çənəsini dartıb ayırdı. Pələngin qarnından qırx özü kimi böyük pələng çıxbı, hamısı Tapdığın üstünə hemlə elədi. Tapdıq bunları da öldürdü, hər birinin qarnından qırx pələng çıxdı. Belə-belə pələnglər artıb dünyanı tutdu. Tapdıq tamam heydən düşdü, daşın üstündə oturdu. Birdən bərk nərilti qopdu, daş parçalanıb, altından bir külək qopdu. Tapdığı götürüb bir yekə əqrəbin qarnına tulladı. Tapdıq əqrəbin qarnında nə qədər gəzdisə, bir yana çıxa bilmədi. Axırda bir mağara tapdı. Tapdıq bacısının ölüsünü gördü. Ona tərəf yüyürdü, bacısının meyiti yox oldu. Tapdıq bir müddət yol getdi. Bir də gördü bacısını çarmixa çəkib döyürlər. Qılinci çəkib irəli yüyürdü, kimsəni görmədi. Belə-belə bacısı minbir əzab çəkdiyi vaxt onun gözüne görünürdü. Tapdıq lap dəli-divanə olmuşdu, az qalrıdı öz-özünü öldürsün. Bir dəfə yenə gördü ki, bacısına əzab verirlər. Bacısı zariya-zariya onu haraya çağırıldı. Tapdıq qılinci çəkib elə bir nərə çəkdi ki, tilsim tamam titrədi, ulduzlar hərəkətə gəldi. Onun bu nərəsi həmişə havada qaldı, ildirim, göy gurultusu oldu. Yeddi əjdaha peydə olub ağızlarını açıdlar. Tapdığın üstünə hücum elədilər. Tapdıq bərk qəzəblənmişdi. Bir saatın içərisində onların yeddisini də parçaladı, amma çifayda, əjdahanın qarnından qırx özü böyüklükdə əjdaha çıxbı onun üstünə töküldülər. Tapdıq bunların hansını öldürdürsə, qarnından qırx əjdaha çıxırıdı. Tapdıq baxdı ki, xeyr, işlər şuluqdu, bu, əjdahaları qırmaq əvəzinə artırır. Gördü ki, bir əjdaha peydə oldu ki, əjdahaların hamisində böyük. Tapdıq nə qədər elədisə, bu əjdahanı öldürüb bilmədi. Axırda oxu çilləyə mindirib, yayı qurdu. Əjdahanın hər gözündə bir ox vurdu. Əjdaha nərə çəkib, qaçmaq istəyəndə Tapdıq sıçrayıb onun belinə mindi. Əjdaha onu götürüb ilim-ilim itdi, ta ki, aparıb bir dağa çıxartdı. Tapdıq dağda əjdahanın belindən sıçrayıb yerə düşdü, onun kor gözlərinə genə də iki ox vurdu. Əjdaha yerə yixilib öldü. Tapdıq qılinc çəkib əjdahanın qarnını yardı. Əjdahanın qarnından ağ-saqqal bir kişi çıxdı. Kişi Tapdığın alnından öpüb dedi:

– Ey cavan, mən qırx ildi ki, bu əjdahanın qarnında əziyyət

çəkirəm, sən məni əzabdan qurtardın. Ölünce sənə duaçıyam.

Tapdıq dedi:

– Ey qoca, sən kimsən, niyə tilsimə düşmüsən?

Qoca dedi:

– Ey cavan, mən cin padşahının oğluyam. Bir gözəl sevgilimi bu dev gətirmişdi. Onu qurtarmağa gəlmışdım, axırda mən də tilsimə düşdüm.

Tapdıq dedi:

– Ey qoca, yəqin indi cavənlıq eşqin sönüb, məhəbbət çıçəklərin saralıb, solubdu.

Qoca bir ah çekdi. Onun ağızından bir qırımızı alov qalxdı, alov dönüb bir misli görünməmiş nazənin qızı oldu. Qoca qızı görən kimi hönkürtü ilə ağladı, saqqalının, birçəklərinin tükünü yolub yerə tökdü. Sonra qəşş edib yerə yıxıldı, Tapdıq baxırdı. Qız irəli gedib, onun ağarmış saçlarını sığalladı, gözlərinin hər birindən onun üzünə damla-damla yaşı axıtdı. Yaş dönüb oldu güləb, hər tərəfə etir saçdı. Qız bircə kəlmə bərkədən dedi:

– Qalx ayağa, qoca aşiq!

Kişi o saat sıçrayıb ayağa qalxdı, əllərini yuxarı qaldırıb, yaziq seslə dedi:

– Gel, mənim gözəlim!

Qız o saat qırmızı alovə dönüb, geri qayıtdı, qocanın ağızından içəri girdi. Qocanın göz yaşları ağ saqqalını islatdı. Tapdıq ona təsəlli verdi. Qoca bir az sakit olub, göz yaşlarını sildi, üzünü Tapdığa tutub dedi:

– Mənim ürəyimdə olan məhəbbət çıçəyi ot çıçəyi deyil ki, vaxt çatanda saralıb solsun. Mən onu saralıb solmayan, həmişə pardaqlanan toxumdan əkmışəm.

Tapdıq bir az fikrə gedib, dedi:

– Mən səhv etmişəm bağıشا. Bəs sənin gözəl sevgilin hardadı?

Qoca dedi:

– Bu tilsimdədi. Yəqin ki, o da mənim kimi qocalıbdı.

Tapdıq dedi:

– Ölmərəmsə sənin sevgilini də tilsimdən qurtararam.

Qoca dedi:

– Ey cavan, bu tilsimdən adam azad eləmək çətindi. Biz bu saat bir əqrəbin qarnındayıq.

Tapdıq soruşdu:

– Bəs bu tilsimi nə cür sindirmaq olar?

Qoca kişi dedi:

– Ey cavan, bil, agah ol, bu tilsimin Tufan dev adlı bir sahibi var. O dev öldürülsə, tilsim dağları. Tufan devə də heç bir qılınc, nizə batmir. Onu ancaq Gündün qızı Şəmsi xanım öldürə bilər. O da öldürmür, çünkü Tufan dev onun anasının ürəyini özündə saxlayır. Onu öldürsə, anası da ölü.

Şəmsi xanımın adını eşidəndə Tapdığın rəngi saraldi, ürəyi döyündü. Qoca onun gözlərinin içində diqqətlə baxıb dedi:

– Niyə rəngin saraldi, olmaya sənin də sevgilini bu zalim dev gətirib?

Tapdıq dedi:

– Xeyir, mənim sevgilimi gətirməyib, bacımı gətirib. Bacımı azad etmək üçün gəlmışəm.

Qoca dedi:

– Bacının adı nədi?

Tapdıq dedi:

– Qəmər xanım.

Qoca dedi:

– Sənin bacın bu yaxındakı mağaradadı. Onu Tufan dev yatardıb. Özündən başqa heç kəs ayılda bilməz.

Tapdıq fikrə getdi. Onun gözlərinə bacısı göründü. Bacısı yerə uzanıb inildəyirdi. Tapdıq ona tərəf yüyürdü, genə onu görmədi. Qoca onu sakit eləyib dedi:

– Gözünə bacın görünür? Mən də elə olurdum. Sakit ol, allah kərimdi.

Bəli, bunlar bir-birinə qoşulub, yeddiağacılıq yol gedib bir dağa çıxdılar. Dağın başında bir barı gördülər. Barının hər tərəfində əcayıb heyvanlar qarışqa kimi qaynaşırıdı. Bu heyvanlar Tapdıqgili görən kimi ağız-ağıza verib başladılar ulaşmağa. Tapdıq qılıncı çekib özünü heyvanların içində vurdu.

Nə qədər qılinc çaldısa, yol aça bilmədi. Heyvanlar onun ətini parça-parça edib, kənara tulladılar. Tapdıq qəşş edib yerə yıxıldı. Qoca özünü ona çatdırıb başını dizinin üstünə aldı, qollarını ovub ayıltdı. Tapdıq bir neçə gün burda qaldı. Qoca onun yaralarını sağaltdı. Tapdıq qocaya dedi:

– Biz Tufan devi hardan tapaq? Onunla qabaq-qabağa gəlsəydim, ya mən onu öldürərdim, ya da o məni öldürərdi.

Qoca dedi:

– Ey Tapdıq, Tufan devin yeri bu mağaradı. Ancaq o burda çox az olur. O, vaxtinin çoxunu Qaf dağının təpəsində keçirir.

Tapdıq dedi:

– Sən burda qal, mən özümü heyvanların içində vurum, bəlkə barıdan keçə bildim.

Qoca dedi:

– Mən də gedəcəyəm, səni tək buraxa bilmərəm. Ey Tapdıq, sıçrayıb heyvanların belinə minərik, onlar bizi barıdan o tərəfə salarlar, yoxsa ayrı yolla ora girə bilmərik.

Bəli, bunlar özlərini heyvanların içində vurdular. Hər biri sıçrayıb bir əjdahanın belinə düşdü. Əjdahalar onları götürüb barının içində tullandılar. Onlar barının içində əjdahaların belindən sıçrayıb yerə düşdülər. Tapdıq qılinc çəkib əjdahaların ikisini də öldürdü. Bunlar bir bağça gördülər. Bağçaya girmək isteyirdilər ki, birdən bir meymun bunların üstünə hücum elədi. Bunlar meymunla qırx gün, qırx gecə dava elədilər. Tapdıq nə qədər qılinc, nizə vurdu, heç biri ona kar eləmədi. Axırda kəmənd atıb onun boynuna bənd elədi, aldi yedəyinə. Tapdıq bağda bir otaq gördü. Otağa girib baxdı nə, bacısı burda bir taxtın üstündə yuxuya gedib. Nə qədər çalıdı onu ayılda bilmədi. Baxdı ki, başının üstündə bir lövhədə yazılıb ki, bu qızı Tufan devdən başqa heç kəs ayılda bilməz. Tapdıq burda çox qaldı, Tufan devi gözlədi, o gəlib çıxmadi. Axırda qocaya dedi:

– Bu dev harda olur?

Qoca dedi:

– Qaf dağının başında. Ey Tapdıq, o, Günə aşiqdir. Günün qızı da anasını ona vermir.

Tapdıq dedi:

– Burda qalmağın adı yoxdu, Qaf dağına gedək. Orda ya allah ona verər, ya da mənər.

Bunlar burdan kənara çıxdılar. Hər ikisi meymunu mindilər. Baxdılar ki, hara gedirlərsə, bütün heyvanlar onlara yol verirlər, hamısı bu meymundan qorxurlar. Tapdıq dedi:

– Yaxşı oldu, bu meymunu da aparacağam. Bəlkə genə buraya gəldim. Bu çox sırrlı heyvandı. Onlar meymunu da götürüb gecəni-gündüzə qatıb, uzaq yolu yaxın edib. Gülüstani-Bağı-İrəmə gəldilər. Tapdıqgil Gülüstani-Bağı-İrəmə getməkdə olsun, al xəbəri Gün xanımdan.

Gün xanım Tufan devi bir dəqiqə də olsun yadından çıxartmırı. Gecə-gündüz onun xəyalı ilə yaşayırı. Gün xanımın nə gecəsi gecə idi, nə gündüzü gündüz. O biri tərəfdən Ayın eşqi arımıdı. O, Günün dalına düşmüdü, ondan əl çəkmirdi. Günlərin bir günü Ay göydə Günün yaxaladı, dedi:

– Ey dünyaya işiq verən gözəl, mən eşqindən qovruldum, dərd çəkməkdən yoruldum. Ürəyinə bir zərrə rəhm sal! Məni özünə qul qəbul elə, ya da öldür, qurtar!

Gün xanım dedi:

– Ey gözəl oğlan, hər kəsin bir sevgilisi olar. Mənim də sevgilim var. Məndən uzaq gəz.

Ay dedi:

– Sən mənim ürəyimə girmisən, səndən dönə bilmirəm. İxtiyar öz əlimdə deyil. Mənə rəhm elə, ey gözəl!

Gün qəzəblənib dedi:

– Səni elə vuraram ki, parça-parça olarsan. Səni sevmirəm, məndən nə istəyirsən? Get özünə ayrı sevgili tap.

Ay dedi:

– Gözəllikdə misli-bərabərim yoxdu. Sənin kimi bütün dünyaya işiq verirəm. Özünə bərabərəm. Sən mənim babımsan, mən də sənin. Sənə yaraşmaz gedib devə aşiq olasan. O sənin babın deyil. Ondan əl çək, gəl bir yerdə ölüncə dövran sürək.

Gün xanım dedi:

– Kənələ sevən göyçək olar. Qara dev mənə səndən gözəl

görünür.

Ay onun ətəyindən yapışib dedi:

– İnad eləmə, səndən əl çəkən deyiləm.

Gün xanım dartaşib dedi:

– Ətəyimi burax, gedirəm.

Ay buraxmaq istəmədi. O qucaqlayıb Gün xanımı öpmək istəyəndə, Gün xanım dartaşib onun əlindən çıxdı, başladı qaçmağa. Ay qovdu, Gün qaçıdı. Axırda Gün xanım əyilib bir ovuc palçıq götürdü. Ayın üzünə çırpıldı, onun üzünü ləkəli elədi. Ayın başı qarışdı, su başına endi ki, üzünü yusun. Gün də onun əlindən qurtarıb Güüstani-Bağı-İramə gətdi. Gün xanını ora çatanda Tapdıqgil də yenice gəlmışdilər. Gün xanım Tapdıqin yedəyindəki meymunu görən kimi bərkdən qışqırıb yerə yıxıldı, özündən getdi. Meymun da yerə çöküb gözlərinin yaşını toküb ağlayırdı. Meymunun gözlərindən çıxan yaş böyük dəryalar, ümmanlar, göllər əmələ gətiirdi. Günün gözlərindən tökülen yaşın da hər daması bir qızıl gül kolu olub, hər rəng çalır, qəh-qəhə çəkib gülurdü. Lap əcayib iş idi, göz yaşı gül olub gülürdü. Tapdıqgil yerlərində donub qalmışdilar, bilmirdilər bu nə sirrdi

Bu zaman Şəmsi gəlib çıxdı, meymunu görəndə dəhşətləndi. Meymun da onu görəndə qəzəblənib, onun üstünə dartaşmağa başladı. Tapdıq onu buraxsaydı, Şəmsi xanımı parça-parça elərdi. Şəmsi xanım dedi:

– Ey Tapdıq, bu meymunu nə cür tutmusan? Bu çox dəhşətli heyvandı.

Tapdıq dedi:

– Ey gözəl, məni bu sirrdən agah elə görüm, o qız bu meymunu görən kimi niyə qəşş elədi?

Şəmsi xanım dedi:

– O mənim anamdı, yəqin meymundan qorxmuşdur.

Şəmsi xanım anasının yanına getdi, onun başını dizinin üstünə aldı, üzünə su səpib, özünə gətirdi. Qolundan tutub evə apardı. Şəmsi xanım anasını rahat eləyəndən sonra Tapdıqgilin yanına gəldi, onları da bir ayrı evə apardı. Tapdıq bütün başına gələni qızı danışdı. Şəmsi onun igidliyinə afərin söyləyib dedi:

– Ey Tapdıq, bu meymunu tutan bələ anasından olmayıb. Bu heyvan təpədən dırnağa tilsimlidir. Sənin igidliyinə heyranam.

Tapdıq dedi:

– Mən Tufan devi axtarmağa gedəcəyəm. Bacımın tilsimdən qurtarması ancaq ondan asılıdır.

Şəmsi dedi:

– Hələ bir az dincəl, sonra danışarıq.

Bəli, Tapdıq bir həftə burda qaldı, gözəl güllüklərdə, bənövşəliklərdə gəzdi. Bir axşam o Şəmsi xanıma dedi:

– Ey Şəmsi xanım, mən Qaf dağının başına gedirəm. Olsun ki, Tufan dev ordadı.

Şəmsi dedi:

– Tufan dev orda yoxdu, olsa da sən onunla bacarmazsan, yerində rahat otur.

Tapdıq qəzəblənib dedi:

– Mən burda kefdə əyləşəm, Qəmər orda ölü kimi əziyyət çəkə, bu olası iş deyil. And olsun namusuma, bacımı azad eləməyincə diz qatlayıb oturmayacağam.

Şəmsi çox dedi. Tapdıq az eşitdi, axırda Şəmsi xanım ona icazə verib dedi:

– Meymunu qoyub gedin.

Tapdıq razı oldu, sevgilisi ilə xudahafizləşib yola düşdü. Bərkitdi çarıqların dabanın, qırğı yerin damarın, az getdi, çox getdi, qoca ilə gedib Qaf dağına çıxdı.

Qoca dedi:

– Biz Qaf dağının laplarındakı mağaraya getməliyik. Tufan dev ora çox gəlir.

Bunlar mağaraya çıxdılar. Ha gözlədilər, bura heç kəs gəlmədi. Belə-bələ bir il gəldi keçdi. Axırda naəlac qalib geri qayıdır Güüstani-Bağı-İrəmə gəldilər. Tapdıq Şəmsinin yanına gedib dedi:

– Biz Tufan devi tapmadıq. Deyildiyinə görə o sənin anana aşiqdi. Bəlkə yerin bilərsən. Şəmsi dedi:

– Yerin bilmirəm. O mənim düşmənimdi.

Tapdıq bir müddət sevgilisinin yanında qaldı. Bir gün bacısı

onun yuxusuna girdi. Yerdən sərsəm qalxdı, qocanı da oyadıb dedi:

– Dur gedək. Bacım yuxuma girib, məni haraya çağırır.

Qoca dedi:

– Mənim də sevgilim yuxuma girib. Ancaq çox şad idi, deyirdi, hər şey düzəlib. Deyəsən, işləriniz yaxşı olacaq, gedək.

Bunlar getmək istəyəndə, Şəmsi onları qabaqlayıb dedi:

– Tapdıq, hara gedirsən?

Tapdıq dedi:

– Ey mənim ciyərim. Gözümün nuru, bacım yuxuma girib, tilsimə gedirəm. Bu dəfə ya ölürem, ya da Tufan devi tapıb bacımı azad edərəm.

Şəmsi dedi:

– Tufan dev orda yoxdu, getmə.

Tapdıq dedi:

– Ey mənim gözəlim, bacımın iniltisi qulağıma gəlir, mən gedəcəyəm.

Şəmsi onları dayandıra bilmədi. Tapdıq sevgilisi ilə görüşüb yola düdü. Onlar gedəndən sonra Şəmsi elə bil yatmışdı oyandı. Barmağını dişləyib dedi: "Ey dili-qafıl, mən onları niyə buraxdım. O ki mənim sevgilimdi, axı onu niyə incidirəm".

Şəmsi xanım qanad açıb havaya qalxdı, onları tapdı, dedi:

– Ey Tapdıq, gərək geri qayıdasınız. Tapdıq haşa dedi, sözünün üstündə durdu. Şəmsi gördü sirri açmasa, onları geri qaytara bilməyəcək, dedi:

– Ey Tapdıq, axtardığın Tufan dev Gülüstani-Bağı-İrəmdədi, qayıt.

Tapdıq dedi:

– Yalan deyirsən.

Şəmsi dedi:

– Anamın südü haqqı düz deyirəm qayıt geri.

Onlar geri qayıdış Gülüstani-Bağı-İrəmə gəldilər. Axşam oldu, qabağa çörek geldi. Tapdıq çörək yeməyib dedi:

– Tufan devin yerini deməsan, çörək yemərəm.

Qız nə qədər yalvar-yapış elədi, gördü xeyir, sirri açmasa

Tapdıq çörək yeməyəcək, dedi:

– Ey Tapdıq, bu sırrı mən heç kəsə açmazdım, ancaq sənə açıram. Sən axtardığın Tufan dev getirdiyiniz meymundu. Onu mən meymun donuna salmışam. Bu saat onu dev halına salım.

Şəmsi bir lövh oxudu, Tufan dev öz cildinə düşdü. Tapdıq çox şad olub dedi:

– Ey dev, mən bacımı səndən istəyirəm. Yoxsa səni ölüncə yarımcان saxlayacağam.

Tufan dev dedi:

– Ey Tapdıq, bacını məndən niyə istəyirsən? Şəmsi xanımdan istə.

Tapdıq üzünü Şəmsi xanıma tutub dedi:

– Şəmsi, bacımı səndən istəyirəm.

Şəmsi dedi:

– Bacın devin tilsimindədi, məndə deyil. Bu dev yalan danışır, iş özündədi.

– Yox, burda bir iş olmasa, bu dev o sözü deməzdi.

Şəmsi dedi:

– Ey dev, niyə qızı məndən istəsin? O nə sözdü, mənə deyirsən?

Tufan dev dedi:

– Düz deyirəm, sən istəsən, bircə dəqiqədə azad edərsən.

Tapdıq Şəmsidən əl çəkmədi, bu sözün mənasını öyrənməyə çalışdı. Şəmsi demədi. Axırda dev özü açıb dedi:

– Ey Tapdıq, sənin bacını Şəmsinin anasının əmri ilə mən gətirib tilsimə salmışam. Şəmsinin anası mənim sevgilimdi. O icazə versin, bu saat buraxım. O da Şəmsinin əlinədədi.

Bəli, Gün xanımı çağırıldılar. Gün xanımla Tufan dev bir-birini görən kimi qəşş eləyib yerə yixildilər. Tapdıq baxıb nə gördü, Tufan devin gözlərindən tökülen yaş od olub ətrafi yandırır, hər tərəfdə alovla Gün yazır. Günün gözlərindən tökülen yaş isə qızıl zərlə sevgi yazır. Bu göz yaşları bir-birinə qarışanda min bir rəng verirlər. Tapdıq dedi:

– Ey Şəmsi, bu yazıqlara rəhmin gəlsin, qoy kama yetsinlər. Səni nalələri tutar.

– Elə sözü bir də danışsan, səndən inciyərəm. Tapdıq bunların üzlərinə güləb səpib, özlərinə gətirdi. Sonra Günə dedi:

– Ey Gün, mən bacım Qəmər xanımı səndən istəyirəm.

Gün xanım dedi:

– Sənin bacından mənim xəbərim yoxdu.

Tapdıq dedi:

– Xəbərin var, mənim bacımı ver.

Gün dedi:

– Məndən istəyincə, Şəmsi xanımdan istə. İxtiyar ondadı.

Tapdıq genə Şəmsi xanımın üstünə düşdü. Şəmsi xanım tamam boyundan atdı.

Axırda Gün dedi:

– Şəmsi razı olsun, mən öz sevgilimə gedim, mən də sənin bacını gətirdim.

Tapdıq Şəmsi xanıma yalvarmağa başladı. Bir müddət belə gəldi keçdi. Axırda Şəmsi xanım razı oldu və şərt qoydu ki, Tufan dev Gülüstani-Bağı-İrəmdə olsun. Tufan dev razı oldu, tənur edib havaya qalxdı, beş dəqiqənin içində Qəmər xanımı gətirdi. Qəmər Tapdıqla qucaqlaşıb öpüsdü. Qoca bunu görüb başladı ağlamağa. Tapdıq Tufan devə dedi:

– Ey dev, bu kişinin sevgilisini də səndən istəyirəm. Dev genə tənur elədi, az zamanda kişinin nişanmasını da gətirdi. Qız ağbirçək bir qan olmuşdu. Qoca aşiq-məşəq qucaqlaşıb, özlərindən getdilər. Şəmsi bunları özlərinə gətirdi. Tapdıq eşq atəşi içində qovrulurdu. Axırda bir gün Şəmsinin razılığını aldı, Günə dedi:

– İzin ver, sevgilimi, bacımı götürüb atamın, anamın yanına gedim, genə qayıdaram.

Gün bir söz demədi, burda toy edilməsinə icazə verdi.

Eşit, qoca ilə sevgilisindən. Onlar həmişə məyus idilər. Qaş-qabaqları açılmırıldı. Bir səhər Şəmsi onlara yanaşdı. Qocanın sevgilisi bir ah çəkdi. Şəmsi ondan soruşdu:

– Niyə ah çəkdi?

Qocanın sevgilisi dedi:

– Ona görə ah çəkdim ki, dünyada heç dövran sürmədik.

Qoca vaxtı sevgilimə yetdim. Tez də ölüb ayrılacaqıq.

Şəmsi onların hərəsinə bir alma verdi. Onlar almanın yeyən kimi oldular 15 yaşında oğlanla qız. Şəmsiyə dua elədilər. Şəmsi xanım əmr elədi, bir dəstə çalan, oyuyan pəri hazır oldu. Pərilər qırx gün, qırx gecə toy eləyib Gün xanımı Tufan devə, qoca sevgililəri bir-birinə, Şəmsi xanımı Tapdıqa verdilər. Gəlin oğlanın evinə gələn gecə Gün xanım Tapdıqla Şəmsi xanımın otağına gəlib dedi:

– Dayanın, sizə bir yaxşı nağıl edim, sonra hər kəs öz otağına getsin, öz yan ilə eyş-işrət etsin. Dedilər:

– Nağıl elə!

Gün xanım dedi:

– Biri var idi, biri yox idi, Gün xanım adlı bir qız var idi. Bu qız Ay kimi dünyaya işiq verən gözəl oğlanı qoyub, bir qara devi sevmişdi. Amma onun qızı bu işə razı deyildi, qoymurdu ki, anası devlə görüşsün. Gün xanım devlə görüşürdü. Bir müddət belə keçdi. Gün xanımın Tufan devdən bir oğlu oldu. O qızının qorxusundan bu uşağı aparıb, Süleyman tacırın yolunun üstünə tulladı. Süleyman tacır bu uşağı aparıb öz oğlu kimi böyüdü.

İndi ey Tapdıq, bil və agah ol ki, sən mənim oğlumsan, Şəmsi xanım da sənin bacındı. Sən bacını ala bilməzsən, sənə Qəmər xanımı alıb toy etmişəm. Allah toyunu mübarək eləsin.

Tapdıqla Şəmsi xanım bu sözü eşidən kimi qışqırıb özlərindən getdilər. Onları özlərinə gətirdilər. Tapdıq Şəmsinin üzünə baxdı, qılincı çəkib öz ürəyinə soxdu, özünü öldürdü. Şəmsi xanım da onu qucaqlayıb, başına döydü, özündən getdi. Toy məclisi yas məclisinə döndü, toy-nağara yerinə şivən qopdu. Gün xanım dirilik ağacından bir yarpaq gətirib Tapdığın yarasına çəkdi, sağaltdı, dirilik gülünü onların burnuna tutdu. Hər ikisi axsırbı durdular. Şəmsi xanım Tapdığın boynunu qucaqlayıb, üzündən öpdü, dedi:

– Qardaş, fikir eləmə, qardaş bacını, bacı qardaşı sevgilisindən artıq sevər. Biz də, şükür allaha, bir-birimizi bacı-qardaş kimi sevmışik. İndi mən qardaşımın toyunu özüm eyləyəcəyəm.

Gün xanım dedi:

– Ey Tapdıq, bacın Şəmsinin Nurəddünya adlı bir sevgilisi var idi. Nurəddünya cin padşahının oğludu, Şəmsi xanımın acığı tutub, onu dərin quyunun dibinə tilsimə salmışdı. Mən deyirəm, Şəmsi xanım öz sevgilisini çıxartsın.

Həmi Şəmsi xanıma təvəqqəf edib yola gətirdilər. Şəmsi xanım bir pəri çağırıb dedi:

– Nurəddünyanı bura gətir.

Pəri gedib Nurəddünyanı gətirdi. Onlar təzədən qırx gün, qırx gecə toy eləyib, Şəmsi xanımı Nurəddünyaya, sevgilisini qocaya, Gün xanımı Tufan devə və Qəmər xanımı Tapdığa verdilər. Tapdıq gedib, Süleyman taciri və Minagerdən xanımı da gətirdi. Tapdıq həm işıqlı dünyasının, həm də zülmət dünyasının padşahı oldu. Onlar Gülüstani-Bağı-İrəmdə keflə, damağı çəğ dolanıb, dövran keçirdilər. Sizin də damağınız çəğ, kefiniz şad olsun.

## CİNLOR PADŞAHININ QIZI

Biri variymış, biri yoxuymuş, bir cin padşahı variymış. Bu cin padşahının da bir qızı variymış. Bu qız qonşu ölkənin padşahı aşiq olur, qızə elçi göndərir. Ancaq qızın atası razılıq vermir. Bu vaxt qonşu ölkənin padşahı deyir:

– Bu işdə öldü var, döndü yoxdu.

Qoşun düzəldir, yeddi il cin padşahı ilə döyüşür. Hər dəfə də cin padşahının vilayətinə gedən qoşun qırılır. Axırda padşah bu sevdasından əl çekir. Qızın şəklini alıf qırx birinci otağı tikdirir, şəkli də orda qoyur.

Bir müddətdən sonra qonşu ölkənin padşahı başqa bir qızla evlənir, ancaq padşahın uşağı olmur. Bir gün bir qoja qarşı padşahın elçi daşının üstündə oturur. Padşah öz adamlarına deyir ki, aparın ona nəzirdən, niyazdan verin, çıxıf getsin.

Qarı deyir:

– Padşah sağ olsun, mən pay alan yox, pay verənəm.

Padşah fikrə dalif barmağını dışdiyir. Bu qarı bir alma çıxarıır. Padşaha verif deyir:

– Ay padşah, apar bunu arvadına ver yesin, onnan sonra övladınız olajax.

Padşah qarının dediyi kimi arvadına almanın verir. Arvad almanın soyuf yeyir, almanın qabığını isə zibilliyyə atır. Bu vaxt kasif qonşunun arvadı həmin qabığı zibillidən yiğif yeyir. Bu əhvalatdan bir müddət keçir. Kasif qonşu ilə padşahın hərəsinin bir oğlu dünyaya gəlir.

Kasif oğlunun adını Əhməd, padşah isə Məhəmməd qoyur. Ay keçir, il dolanır, Əhmədlə Məhəmməd böyüyürler. Onlar beş yaşa çatanda Məhəmməd Əhmədə uyur, həmişə Əhmədlə bir yerdə olur. Bir gün padşah kasif qonşunu çağırıf deyir:

– Nə qədər qızıl, pul istəyirsən verim, Əhmədi mənə ver, başqa vilayətdə öy tik, orda yaşa.

Padşah nə deyir, kasif ona əməl eliyir. O başqa yerə köçür. Əhmədlə Məhəmməd bir yerdə oynayır, bir yerdə durarlarmış. Bir gün onlar oynuyarkən görürlər ki, yoldan bir qoja qarşı bardağını

götürüp su getirmeyə gedir. Onlar qarının bardağına daş atmağa başlayıllar. Birdən Məhəmmədin daşı qarının bardağına dəyir. Bardax qırılır. Qarı qanrlıf Məhəmmədə qışqırır:

– Ay bala, mənim bardağımı qırmaqdansa, get atanın dərdini çök.

Məhəmməd deyir:

– Ay nənə, atamın nə dərdi var, çəkəm?

Qarı deyir:

– Atan cin padşahının qızına aşiq olmuşdu, düz yeddi il qosun çekdi, qosun qırıldı. Axırda qızı ala bilmədi, qızın şəklini alif saxladı.

Məhəmməd deyir:

– Ay nənə, mən nejə eləyim ki, şəklə baxa bilim.

Qarı deyir:

– Pul gətir, yanına gəl, sənə öyrədim.

Ertəsi gün Məhəmməd Əhmədlə pul gətirif qarının yanına gəldi. Qarı söyləməyə başdadı:

– Ay bala, atan həmin şəkli qırxıncı otağın yanında bir otax tikdirif, şəkil ordadı. O, şəklə yalnız özü boş vaxdında baxır. O şəklə baxmax üçün sən qırx otağı gəzə-gəzə gəl, qırx birinciye çatanda qapının ağızında yıxılıf çapala. Bu vaxt atan gələjək, onda sən açarı atanın cibinnən çıxart, qapını aç, sonra bax.

Məhəmməd qarının dediyi kimi eliyir və qırx otağı gəzir, qırx birinciye çatanda yıxılıf çapalayır. Bu zaman xidmətçilər qışqırır:

– Ay şah, Məhəmməd ölürlər.

Şah gəlif görür ki, Məhəmməd yıxılıf. O, Məhəmmədə tərəf əyiləndə Məhəmməd açarı götürür. Atasına deyir:

– Ay ata, o qırx birinci otaqdakı şəklə qoy mən də baxım.

Atası deyir:

– Ay bala, o şəkildəki qızı mən alammadım. Sən nejə alajaxsan. Məhəmməd cavab verir:

– Mən alajam.

Atası qapını açır. Şəkli Məhəmmədə göstərir. Məhəmməd şəklə baxanda ağlı başının çıxır. Baxır ki, qız nə qız, dümağ

kağız kimi, ay parçası, gün parçası.

Məhəmməd deyir:

– Bu işdə öldü var, döndü yox.

Anası Məhəmmədlə Əhmədin yoluna yemək hazırlır. Məhəmmədlə Əhməd yola düşür. Yola düşməzdən əvvəl atası məsləhət verir:

– Bu səfər üçün iki yol var. Biri üç günnüh yol, biri isə üç illiy yol. Üç günnüh səfər qorxuludu, üç illiy yol isə yox.

Bunlar gedərkən Əhməd deyir:

– Gəl üç günnüh yolla gedək.

Onnar üç günnüh yolla gedirlər. Gəlif bir imarətə rast gəllillər. İçəri girillər, bir tərəfdə stolların üstündə yeməh-içməh, başqa bir səmtə tövlədə atlar, atların qabağında arpa. Ancaq burda adam yoxdu. Əhməd deyir:

– Deyəsən, buraya gələn adamları öldüruf atlarını buraya bağlayırlar.

Onlar atlarını bağlıyif, özləri stolda olan yeməklərdən yeyir, bir yerdə yatırlar. Yatan vaxt Əhməd barmağını kəsif içinə duz basır ki, görüm bu nə olan şeydi ki, at var, adam yoxdu. Birdən bir vaxt Əhməd görür ki, bir kölgə qapını açdı, dedi:

– Salam əleyküm.

Əhməd deyir:

– Əleykəssalam.

Kölgə dedi:

– Bilirom, siz buraya cin padşahının qızını almağa gəlifsiniz. Burdan gedərsiniz bir dərya kənarına. Orda bir qara daş var, onun altında bir qamçı var. O qamçını götürərsiniz, suya vurarsınız, bu zaman sudan bir cüt at çıxajax, onda oları minif suyun o tayına keçərsiniz. Gedif cin vilayətinin padşahının yanına çatacağınız.

Kölgə bu sözləri deyif getdi. Səhər açıldı. Əhmədlə Məhəmməd burdan durdular. Getməyə başdadılar. Dərya kənarına gəlif çatdılar. Atlarını açıf buraxdılar. Əhməd qara daşın altından qamçını götürdü, suya vurdu. Bu zaman sudan iki at çıxdı. Əhmədlə Məhəmməd ata mindilər, dəryanın ayağına getdilər. Bunlar yenə atdan düşüf qamçını qara daşın altına qoydular.

Cin padşahının vilayetində bir qoja kişiyyə rast oldular.

Kişiyyə deyillər:

– Ay əmi, biz nejə eliyək ki, cin padşahının qızını alax.

Kişi söylüyür:

– Ay bala, bu qızı yeddi il bir padşah elçi düşdü alammadı, siz onu nejə ala bilərsiniz.

Məhəmməd deyir:

– Ay əmi, al bu qızılı, sən bizə yol göstər.

Kişi deyir:

– Onda siz burda bir müddət qalın, mən sizə bir çare taparam.

Kişi həmin qızla bir yekə təkə alır. Həmin təkəni dırnağınnan başına qədər soyur. Məhəmmədi keçinin dərisinin içiñə salır, sora da keçini bəziyir. Keçiyə o qədər muncux vurur ki, onu oynada-oynada cin padşahının həyətinə aparsın və o zaman qız bu keçini görüp xoşuna gəlsin.

Bu yolla onlar cin padşahının həyətinə gəlillər. Hamı həmin keçinin tamaşaşına durur. Padşahın qızı da bu tamaşaaya gəlir. Qız deyir:

– Ay əmi, nə yaxşı keçidi, bunu ver mən saxlıyım.

Kişi deyir:

– Ay bala, bu mənim çörəh ağacımı, bunu verim, mən neynən dolanım.

Qız deyir:

– Ay əmi, nə desən, mən səni qane eliyəjəm.

Kişi keçini verir. Əhməd özü qayıdır.

Qız keçi ilə əyləşir. Yatanda oğlan ağızını qızın yanağına vurur. Qızın üzünə xal düşür. Qız səhər qalxır, görür üzündə xal var. Xidmətçiye deyir:

– Sən evi nejə yiğifsan ki, mənim üzümə qurum düşüf.

Xidmətçi and içif yalvarır ki, mən evi təmiz yiğmişam. Səhəri gün qız o biri yanağında da xal olduğunu görür. Xidmətçiye yenə söyləyir, o deyir:

– Ay qız, sənin yanağındakı qurum yox, oğlan olajax.

Qız bu minvalla hər şeyi öyrənir. Axırıncı gün oğlan dəridən

çıxır və qızə deyir:

– Mən səni almağa gəlmışəm.

Qız oğlanı görən kimi bir könüldən min könülə ona aşiq olur. Deyir:

– Ay oğlan, üç gündən sonra gəl gedəh.

Kişi gəlif keçini aparır. Bir müddətdən sonra oğlan Əhmədlə birləhdə gəlif qızı aparır. Qız özü ilə yumurta, duz, torpax, tük, bir də qılinc götürür. Onlar yola düşüllər. Birdən padşaha xəbər çatır ki, qızını apardılar. Qız deyir:

– Atam gələndə duzu atın, qoy qar olsun, gözü görməsin, biz gedəh.

Bir azdan görürlər ki, padşah gəlir, duzu atırlar, hər tərəfə qar yağır. Bunlar qaçırlar.

Bir az keçmiş görürlər ki, padşah yenə gəlir. Bu dəfə qız deyir:

– İndi də torpağı atın.

Torpağı atıllar. Onların arasında dağ yaranır.

Padşah yenə gəlir, qız deyir:

– Yumurtanı atın dərya olsun, tükü atın meşə olsun, sonra biz gedəh.

Elə də eliyillər, gəlif tövlüyə çıxırlar. Tövləyə çatanda Əhməd Məhəmmədi orda qoymaq istəmir.

Qız deyir:

– Qoy bir tərəfdə qıslıf yatsın.

Əhməd razı olur. Onlar yatırlar. Birdən kölgə gəlif deyir:

– Siz qızı gətirdiniz, indi qızın atı ilan oluf, daldan sallanıf.

Əhməd qılinci çəkir ki, ilanı vursun, səsə Məhəmməd oyanır. Deyir:

– Əhməd, sən məni vurmax isdiyirdin?

Əhməd nə qədər yalvar-yaxar eliyirsə, xeyri olmur. Söz padşaha çatır. Əhmədi zindana salırlar. Bu zaman Məhəmmədin bir uşağı olur. Məhəmməd Əhmədin fikrinnən dəli-divanə olur, çöllərə düşür. Bir gün o, dəli sıfətində evlərinə gəlir, qız onu tanır. Sonra o, Əhmədi zindannan çıxartdırıf onu söylədir. Əhməd əvvəlcə kölgənin dedihlərini xatırlayır. Kölgə ona

tapşırılmışdı ki, bu sözləri deyəndə, bu sırrı bir adama söyləsən, daşa döñərsən.

Əhməd əvvəlcə dəryaya qədər olanları söylədi. Bu zaman dizlərinə qədər daş oldu. Sonra cin padşahının vilayətinə getdihlərini söylədi. Bu vaxt sinəsinə qədər daşa döndü. Axırda cin padşahının qızını necə gətirdihlərini söylədi, başına qədər daş oldu.

Məhəmməd nə qədər ağladı, faydası olmadı. Axırda bu fikrə gəldi ki, gedif həmin tövlədə yatsın, görsün Allah nə məsləhət görür.

Məhəmməd gəlif tövlədə yatır. Kölğə yenə qapını açıf salam verir, deyir:

– Məhəmməd, Əhməd sənə nə qədər yaxşılıx elədisə, sən onu bilmədin. İndi sənin bircə yolun var, get oğlunun başını həmin daşın üstündə kəs. Qan daşa tökülsə, onda Əhməd diriləjəh. Bir oğlun olajax, sonra firavan ömür sürəjəhsən.

Məhəmməd kölgənin dediyi kimi oğlunun əl-ayağını bağlıyır, daşın yanına gətirəndə camaat qışqırif qaçır. Atası padşahlığını atır. Məhəmməd oğlunu daşın üstündə kəsir, qanı daşa çekir. Bu vaxt Əhməd dirilir. Məhəmmədin oğlu da sağalır. Onlar şad-firavan yaşayıllar.

Göydən üç alma düşdü, biri mənim, biri özümün, biri də nağıla qulaq asannarın.

## DAŞA DÖNMÜŞ ŞAHZADƏ

Biri vardı, biri yoxdu, uzax vilayətlərdən birində bir padşah yaşıyırıdı. Onun gözünün ağı-qarası bircə oğlu varıydı. Onun adı İsmayıliydi. İsmayıł həddi-buluğa çatanda atası olur. Atasının qırxi çıxmamış anası vəfat etdi. Vəzir, vəkil fikirrəşif İsmayılı atasının yerinə şah qoydular. Amma bircə İsmayıł dərd, fikir içindəydi. Ev, həyət elə bil onu yeyirdi. Bu qərara gəldi ki, baş götürüf bu yer-rərdən getsin. İsmayıł çox getdi, az getdi, gəlif bir bulağın başına çıxdı. Burada dincini almax üçün uzandı, özü də bilmədən yuxuya getdi. Elə bir vaxtda da şahzadə Məmməd başının atdırıları ilə ova çıxmışdı. O, gəlif İsmayılin yatdığı bulağın başına çıxdı. İsmayılı görüp dayandı, atdan düşdü. İsmayılı oyatdı. İsmayıł başına gələn-nəri danışdı. Onda Məmməd dedi:

– Lap yaxşı oldu. Mən də təkəm, indi sən mənim qardaşım olarsan.

O, İsmayılı atına mindirif öylərinə gətirdi. Anasına dedi:

– Ana, köynəyinnən keçirt, o da olsun mənim qardaşım.

Məmmədin anası İsmayılı köynəyinnən keçirdi. Beləliknən şahın bir oğlu vardı, oldu iki. Bu iki qardaş deyə-gülə vaxtlarını çox şən keçirirdilər. Şahın qırx gözəl bağı varıydı. Məmməd gündə atasının bir bağın açarını alıf baxırdı. Növbə qırxinci bağa çatanda şah oranın açarını vermədi. Məmməd əl çəkmədi. Axırda şah, İsmayılı yanına çağırif dedi:

– İsmayıł, oğlum, sən bir ağıllı oğlansan, açarı vermədiyim üçün ürəyinə başqa şey gəlməsin. O, bağda gözəl bir qız şəkli var. Məmməd onu görən kimi vurulajax. Onun dalınca gedəjəh, ancaq məqsədinə nail olmuyajax. Çünkü çox padşahlar o qızın yolunda qərq oluf. İndi mən açarı sana verərəm. Sən qapını açanda sol tərəfdəki divarda qızın şəkli asılıf, tez onu götürüf gizlədərsən.

Şah açarı İsmayıla verdi. O, Məmmədnən bağa girdi. Qapını açanda İsmayıł tez şəklə yaxınnaşdı. Amma Məmməd onnan qabax şəkli görmüşdü. O, yalvarış şəkli İsmayıldan aldı. Qızın gözəlliyyini görən Məmməd bir könüldən min könülə qızı vuruldu. Hali

xaraflaşdı, taqəti kəsildi, dedi:

– Yox, qardaş, mən mütləq bu qızın arxasında gedəjəm.

Məmməd öylərinə qayıtdı. Ata-anası nə qədər yalvardılar, ağladılar, Məmmədi yolunna saxlıya bilmədilər. Atına minif yola düşdü. İsmayılin ürəyi durmadı. Şahdan Məmmədin dalınca getməyi üçün izin istədi. Şah dedi:

– Oğul, İsmayıll, Məmməd heş nə bilmir. Ona yoldaş ol, kömək elə. Amma ağlım kəsmir ki, o qızı ala biləsiniz. Çünkü çox padşahlar o qızın arxasında getdilər. Amma bir şey hasil edə bilmədilər.

İsmayıll atını minif bir qədər yeməh götürüf Məmmədin dalınca getdi. O gəlif Məmmədi bir bulağın üstündə tapdı. Bir az çörəhdən-zaddan yeyif yatdılar. Savax tezdən duruf üz tutdular getməyə. Gəlif bir şəhərə çatdilar. Gördülər bu şəhərin kənarında çoxlu çadırar quruluf. İsmayılla Məmməd bir qarının evində qanax qaldılar. Qarıya pul verdilər ki, bazarrix eləsin. İsmayıll qaridian soruşdu:

– Ay qarı nənə, sizin şəhərin kənarında nə çox çadır quruluf, bunnar nə üçündü?

Qarı dedi:

– Oğul, bizim məmləkətin Mahmud şah adında padşahi var. Onun da Səltənət adında bir gözəl qızı var. İndi gördüyüüz çadırılar o qızı gələn elçilərin çadırıları. Ancax Mahmud şah qızını heş kimə verməh istəmir.

İsmayıll başa düşdü ki, bu həmən axtardıxları qızdı. Nə isə, axşam yeyif-içif rahatlaşdılar. Amma İsmayıll çox fikirriydi. O düşünürdü:

– Ay dadi-bidad, iki qardaş gəlmışih qızı aparmağa. Bir halda ki, bu cür məşhur şahlara, şahzadələrə o qızı vermillər, bəs bizə verəllərmi? Yox, burada hiylə işlətməh lazımdı.

Onu da deyim ki, İsmayıll öydən çıxanda xeyli qızıl götürmüştü. Səhər açılan kimi İsmayıll qızıl götürüf bir zərgərin yanına gəldi.

– Zərgər qardaş, bu qızıldan mənə bir ceyran düzəldə bilərsənmi?

Zərgər dedi:

– Düzəldərəm, nə üçün düzəltmirəm.

Onda İsmayıll dedi:

– Bunnan mənə bir ceyran düzəlt, artıq qalan qızıl sənin olsun.

İsmayıll zərgərin düzəltdiyi ceyranı alif qaytardı. Məmmədə dedi:

– Qardaş, oynamax bilirsənmi?

Məmməd dedi:

– Bir az bilirəm.

İsmayıll fikrini ona söylədi. Sən ceyranın içərisinə girəjəhsən. Mən çalajam, sən oynuyajaxsan. Biz şəhərdə beləjə tamaşa göstərəjiyih. Onda Mahmud şah bizim sorağımızı eşidif saraya aparajax. Onun qızının sənnən xoşu gələjəh, öz otağına aparajax.

Məmməd onnan razılaşdı. Səhərdən başdışıarax onnar tamaşa çıxarırdılar. Şəhərin camaati onnarın başına toplaşdırılar. Baxıf pul verirdilər. İsmayıll yiğilan pulların hamisini qarıya verirdi. Qarı isə gətirif öyə qoyurdu. Pulun sayı-hesabı yoxuydu. Söyündüyünnən qarı bilmirdi nə eləsin.

Beləlihnən, bir neçə gün keşdi, bütün aləmə səs yayılmışdı ki, bəs şəhərə belə bir adam gəlif, ceyran oynadır.

Bir gün Səltənət xanım qaravaşı göndərdi bazara ki, lazım olan şeyləri alsın. Qaravaş bazara gedəndə gördü ki, vallah, o qədər adam, yiğilif ki, iynə atsan, yerə düşməz. O, nə qədər boylandısa, heş nə görə bilmədi. Axırda pulu verif bir hambalın belinə çıxdı. Xeyli tamaşa baxdı. Sonra xanımın yanına gəldi. Səltənət xanıma dedi:

– Ay qız, bəs şeylər hanı?

Qaravaş dedi:

– Eh, ay xanım, oturmuşux bu divarın arasında, heş nə gör-mürük. Bazarda camaat yiğilif tamaşaşa baxırdı. Bir cavan oğlan mahni çalırdı, bir ceyran oynuyurdu. Mən də pulu bir hambala ve-rif ayağımın altına yatırdım, çıxıf bir az mən də baxdım. Nə olar, xanım, atannan xahiş elə oğlanı saraya çağırtdırsın, tamaşa göstər-

sinnər, bir az da biz baxax.

Qaravaş elə maraxnan danışındı ki, Səltənət xanımda da baxmağa həvəs yarandı. O, atasının yanına gedif dedi:

– Atacan, deyillər şəhərə tamaşa gəlif, yaxşı da oyun göstərillər. Sən əmr elə onu saraya çağırıssınar, biz də baxax.

Mahmud şah razılıx verdi. Sizə deyim Məmmədnən İsmayıldan. Gündüzdər onnar tamaşa göstərif axşamlar qarının öyündə gejəleyirdilər. Yazix Məmməd gündüzdər oynamaxdan o qədər yorulurdu ki, dildən-nəfəsdən kəsilirdi. Bəli, səhər açıldı. Bu vaxt şahın adamları gəlif ceyranı da götürüf saraya gəldilər. Hamı oturdu. Səltənət xanım da qırx incəbel qıznan burdaydı. İsmayıllı çaldı, ceyran oynadı. Bu tamaşa padşahın özünün də xoşuna gəldi. Axşam düşdü. İsmayıllı ceyranı da götürüf getdi. Ancaq padşah dedi:

– Savah gənə gel.

Savad İsmayıllı gənə gəldi. Getməh vaxtı gələndə Səltənət atasına dedi:

– Atacan, qoy oğlan getsin. Ceyranı mən öz otağıma aparajam. Gejə oynadajam.

Şah icazə verdi. İsmayıllı savax ceyranı aparmax üçün gələcəyini söylədi.

Səltənət xanım ceyranı öz otağına apardı. Qulluxçuların bir xeyli ceyranı oynatıllar. Yatmax vaxtı gələndə qulluxçuların hamısı öz otağına getdi. Səltənət xanım ceyranı daha oynatmayıf yatdı. Məmməd içəridən baxdı ki, xanım da yatdı. O, ceyrandan ayrılfı əl-üzünü yudu. Sonra stolun üstündəki yeməhlərdən yidi. Sonra Səltənət xanımı yaxınlaşdı. Qızın üzünnən öpdü, sonra yenidən ceyranın içərisinə girdi. Savad açıldı. Hamı yuxudan oyandı. Səltənət xanım aynaya baxanda gördü ki, sıfətinin bir tərəfinin şövqü sınıf, kimsə üzünnən öpf. Qız hirsəndədi. Qaravaşdarı çağırıldı:

– Utanmırınız, yatanda məni niyə öpüfsünüz.

Qulluxçular təəccübənləndilər:

– Ay xanım, sən nə danışırsan, biz dəli-zad deyilih ki, səni öpəh, indiyə qədər niyə öpmürdüh.

Xanım onnara inanmadı. Bəli, İsmayıllı saraya gəldi. Yenə tamaşa göstərdi. Arada girəvəyə salif ceyranın qulağına piçıldadı:

– Qardaş, neylədin?

Məmməd cavaf verdi:

– Bu gejə qızın üzünnən öpmüşəm.

İsmayıllı dedi:

– Aya, sən neyniyifsən, ehdiyatlı ol, duyux düşəllər. Səni öldürəllər.

Axşam düşdü. Səltənət xanım ceyranı yenə öz otağına apardı. Qızdarnan əl-üzünü yudu. Stolun üstündəki yeməhlərdən yedi. Sonra yaxınnaşif qızın üzünnən öpdü. Ceyranın içində girdi.

Səhər Səltənət xanım gördü ki, indi də o biri üzünü öpüflər. Fikirrəşdi: "Yaxşı, bəs bu kim ola". Kənizlərdisə, indiyə kimi niyə öpmürdülər. Yəqin iş bu ceyrandadı. Gejə mən onu pusaram. Xanım daha üstünü vurmadi. Axşamı gözlədi. Gənə ceyranı oynatdı. Hərə öz otağına çəkildi. Sonra xanım yerinə girdi, özünü yuxuluğa vurdu. Gejədən xeyli keşmiş gördü, budur ceyranın bir tərəfi açıldı, içindən bir oğlan çıxdı. Əl-üzünü yuyannan sonra yeməh yedi. Elə yaxınnaşif qızı öpməh isdiyəndə Səltənət xanım onun qolunan tutdu:

– Ay oğlan, sən nə cürətnən məni öpürsən. Mənim üsdümdə aləm bir-birini qırır. Bütün padşahlar mənə elçi düşür, heç biri məni ala bilmir. Amma sən məni öpürsən. Bu saat sənin boynunu vurdurajam.

Məmməd dedi:

– Xanım, mən də sənə elçi göndərənnərdən biriyəm. Mən səni aparmax üçün qardaşımnan gəlmışəm. Başqa yol olmadığınan biz sənin yanına hiylə ilə gəlməyi qərara aldix. Bura məni sənin məhəbbətin gətirif. Al, bu da sənin şəkilin. Bir də ki, xanım, sən mənim haqqımda başqa fikirdə olma. Mən də bir şah oğluyam. Sən razı ol, burdan səni qaçıram.

Səltənət xanım gördü ki, bu oğlan həm yaraşılıdı, həm də qorxmazdı. Odur ki, dedi:

– Oğlan, atam məni sənə xoşduxnan vermiyəjək. Sən məni

ancaq qaçıra bilərsən.

Beləliklə, onnar savah gejə hamı yatannan sonra getməyi qərrara aldılar. Səhər İsmayıllı saraya gəldi. Yenə də ceyran oynadı. Qızın otağına aparanda o, ceyranın qulağına piçildədi:

– Qardaş, neylədin, qıznan danışa bildinmi?

Məmməd ona gejə saraydan birlikdə qaçajaxlarını söylədi. İsmayıllı dedi:

– Yox, qardaş, bu yaxşı fikir deyil. Sarayın qapıları gejə bağlı olur.

Sən qıznan danış, sabah o bağa gəzməyə çıxanda qaçırt.

Axşam hamı dağılannan sonra Məmməd ceyranın içinnən çıxıf qardaşının məsləhətini qızı dedi. Onnar razılaşdırıldı.

Bəli, savah açıldı, üzünüzə savaxlar xeyirriyə açılsın. İsmayıllı yenə saraya getdi, şahın qarşısında təzim elədi:

– Padşah sağ olsun, artıx mən bu şəhərdən çıxmaliyam.

Odur ki, bu gün ceyranı aparajam.

Padşah izin verdi. İsmayıllı ceyranı apardı. Səltənət xanım səhər atasının icazə alıf qırx incəbelli qıznan bağlı gəzməyə çıxdı. Vədələşdihləri vaxda Məmmədnən İsmayıllı atın belində qızlara yaxınlaşdırıldı. Səltənət xanımı quş kimi atın üstünə qoydular. Qızdar Mahmud şaha xəbər apardılar ki, bəs nə durmusan, qızı qaçırtdılar. Bu xəvər elçi gələnnərə də çatdı. Onnar atdanıf sel kimi İsmayıllığının dalına düşdülər. İsmayıllı gördü ki, yox, əşi, bu xına o xınadan deyil. Qızı alajaxlar. Odur ki, qızı dedi:

– Sən tez paltarını çıxart, ver mən geyinim. Sən oğlan paltarı geyin.

Səltənət xanım paltarını İsmayılla verdi. İsmayıllı geyinif üz-gözünü də bürdü, atdan düşüf yolun qırığında oturdu. Lap qavaxda gələn atlilar qızla İsmayıllı çatdılar. Elə bildilər ki, bu həmin qızdı.

Gedən atdların dalınca dedilər, ay qorxaxlar, bir qızı ki, apara bilməyəjəhsiniz, niyə qaçırdırsınız? Dəstənin başçısı qızı atın üstünə alıf geri qayıtdı. O biri elçilər gördülər ki, daha qızı alıflar, ona görə də əllərini üzüf getdilər.

Hə, yadınıza salım ki, İsmayıllı qıznan paltarını dəyişəndə demişdi ki, gecələdiyi bulağın başında məni gözləyirsiniz. İsmayıllı qız bilif aparan oğlan həmin gejə onun yanına geləndə dedi:

– Ay qız, mən Rum padşahının qızıyam. Özümün də adım Heyran xanımdı. Hər yerdə mənim camalımnan danışılırdı. Ancaq mən eşitdim ki, elə bir qız var ki, məni öz gözəlliyyi ilə kölgədə qoyar. Doğurdan da belə oldu. Sənin şöhrətin, sənin gözəlliyyin məni gözdən saldı. Mənim paxıllığım tutdu. And işdim ki, o qızı özüm gətirəjəm, qoy nə ərə getsin, nə də ki, mənnən üsdün olsun. Biz elə bajı kimi bir yerdə yaşayarıx. Ancaq başqaları elə biliirlər ki, biz ər-arvadıx. Sən mənimlə razılaşırsanmı?

İsmayıllı dedi:

– Xanım, mən sənnən razıyam. Ancaq bu da insaf deyil. Sən üzünü çevir Allaha, dua elə. Bəlkə səsini eşitdi, səni oğlan elədi. Biz də xoşbəxt oldux.

Aydınnıx gejəydi. Heyran xanım o biri otağa keşdi. Dua elədi, amma kor-peşman qayıtdı. Heş nə olmadığını söylədi. Onda İsmayıllı dedi:

– Xanım, mən heş bir günah eləməmişəm. Saf, təmiz bir qızam. Qoy mən dua eliyim.

İsmayıllı çölə çıxdı. Bir qədərdən sonra otağa gəlif doğurdan da kişi olduğunu söylədi. Heyran xanım çox söyündü. İsmayıllı dedi:

– Xanım, biz burada qala bilmərik. Xəbər tutallar, yaxşı olmaz. Gəl biz buradan qaçax.

Onlar gejəyarısı atlanıf yola düşdülər. İsmayıllığıl gəlif gördülər ki, Məmmədnən Səltənət xanım həmin bulağın üsdündə gözdüyüllər. Bunlar bir yerdə yedilər, içdilər. Dincəlməyə başdadılar. Burada İsmayıllı açıf bütün əhvalatı söylədi. Heyran xanım bildi ki, aldanıf. Artıx gejiydi. Səhərə az qalmışdı. Lakin İsmayıllı yata bilmirdi. Bu vaxt gördü ki, bulağın başındakı ağaca üç gəyərçin qondu. Onnardan biri dedi:

– Bajılı-bajılı, bilirsən bunlar kimdi?

O biri dedi:

– Bunlar İsmayıllınan Məmməddi. Öylərinə qayıdıllar. Ancaq

bunnarı üç ölüm təhlükəsi gözlüyü. Əyər bu yolda böyühlüyü İsmayııl eləsə, yaxşı olajax, ölmüyəjəklər. Ancaq öyə qayıdanda yazix İsmayıılın axırı heç olajax.

Birinci gøyərçin dedi:

– Niyə, ay bajı?

Kiçik gøyərçin dedi:

– Bunnarın qavağına bir ağac çıxajax, bu ağacın üsdündə ya-raşıxlı bir qırqovul görəjəklər. Əyər onu tutsalar, vəhşi çöl quşlarına dönəjəklər. Ancaq vuruf öldürsələr heş nə olmaz. İkinci, bunnarın qavağına yəhərri bir at çıxacaq. Kim o ata minsə, döñüf vəhşi at olajax. Üçüncü dəfə qavaxlarına bir arx çıxajax. O sudan kim işsə, zəhərrənif öləjək. Mənim dedihlərimi kim yerinə yetirsə, yaxşı olajax. Amma bu sırrı kim açsa, daşa dönəjək.

Gøyərçinnər uçuf getdilər. Səhər açıldı. Yola düşməyə həzirəsanda İsmayııl dedi:

– Məmməd, əzizim, bu yolun böyühlüyünü mənə etivar eləsən, siznən gedərəm. Yox, razı deyilsənsə, getmərəm.

Məmməd güldü:

– Ay qardaş, sən nə danışırsan. Böyühlüh etməh isdəyirsən elə, daha biznən niyə getmirsən?

Bəli, İsmayııl qavağa düşdü. Bir qədər getmişdilər ki, qavax-larına bir qırqovul çıxdı. Məmməd dedi:

– Yaxşı oldu, elə bunu tutuf atama apararam. O, qırqovulu çox sevir.

Məmməd quşu tutmax istəyəndə İsmayııl oxnan quşu vurub yerə saldı. Məmməd dedi:

– Niyə belə elədin?

İsmayııl dinmədi. Bir qədər getmişdilər ki, qavaxlarına bir yəhərri at çıxdı. Məmməd dedi:

– Yaxşı oldu, atım yoruluf, heş gedə bilmir, elə bunu mən minərəm.

Məmməd sıçrayıf ata minmək istəyəndə İsmayııl xəncərnən atı vuruf öldürdü. Məmməd lap hirsəndi:

– Yox, sən məni isdəmirsen. İsdəsəydin, yorulmuş atımı onnan dəyişərdim. Sən onu öldürdü.

İsmayııl yenə dinmədi. Xeyli getmişdilər ki, qavaxlarına bir arx çıxdı.

Məmməd söyüncəh dedi:

– Bu lap yaxşı oldu. Bir az su içif dincələh.

Bunu deyən kimi İsmayııl suya yaxınnaş� xəncərnən suyun ortasından vurdu. Arx qupquru qurudu.

Məmməd hirsinnən yeri-göyü gəmirirdi. Onlar küsülü kimi öylərinə çatdılardı.

Padşah oğlannarını böyük sevincnən qarşılıdı. Məmməddən soruşdu:

– Oğul, nejə gedif, nejə gəldiniz?

Məmməd dedi:

– Ata, lap yaxşı oldu. İsmayııl mənə çox köməhlih elədi, amma qayıdanda o mənə dağ çəkdi.

Məmməd yoldakı hadisələri atasına damışdı. Padşah dedi:

– İsmayııl, oğul, sən niyə belə elədin?

İsmayııl dedi:

– Padşah sağ olsun, bunu mənnən soruşmayın.

Padşah dedi:

– Yox, gərəh deyəsən.

İsmayııl dedi:

– Padşah sağ olsun, sonra peşman olajaxsan.

Padşah əl çəkmədi ki, əl çəkmədi.

İsmayııl dedi:

– Padşah sağ olsun, o qırqovulu tutsaydix, biz hamımız vəhşi çöl quşları olardıx.

Bunu deyən kimi İsmayıılın ayaxları daş oldu.

– Əyər o ata minsəydih, biz hamımız vəhşi atlara dönəjəydik.

Bunu deyən kimi İsmayııl yarıya qədər daş oldu.

Padşah qışqırdı:

– İsmayııl, daha bəsdi, danışma.

İsmayııl dedi:

– Yox, padşah sağ olsun, yarı daş, yarı adam kimə lazımdı. Üçüncüsü, əyər o su içilsəydi, hamımız zəhərrənif olərdi.

Bunu deyən kimi İsmayıł daşa döndü. Hamı yasa batdı. Ağlaşma, şivən qopdu. Ancax artıx gejiydi. Daş olmuş İsmayılı gətirif bir otağa qoydular. Heyran xanım onun üstündə göz yaşları tökdü. Məmməd isə lap dəli kimi olmuşdu. O, baş götürüf öydən getdi. O düşündü ki, bəlkə İsmayıla bir əlac tapa. Çox gəzdi, dolandı, axırda İsmayılnan yatdxıları bulağın başına gəldi. Uzandı. Elə bu vaxt üç gøyərçin gəlib ağaca qondu. Biri o birinə dedi:

– Bajılı-bajılı, bilirsən, bu kimdi?

O biri dedi:

– Bu, İsmayılin qardaşı Məmməddi. İsmayıł onun ucbatından daşa dönüf. İndi bu onun dərdinə əlaj axtarır. Böyük bajı deyir:

– Ay bajı, onun əlajı yoxdumu? Əyər bilirsənsə, de.

O biri dedi:

– Bajılı, əyər Məmməd bu bulağın suyunnan aparış daşa dönmüş İsmayılin üsdünə töksə, o sağalar.

Bunu deyif gøyərçinnər uçuf getdilər. Məmməd sevincəh bulağın suyunnan götürüf geri döndü. Suyu İsmayılin üstünə tökən kimi o silkinif daşdan qutardı, hamı çox sevindi. Şah qırx gün, qırx gejə toy eliyif oğlannarın ikisini də öyləndirdi. Onnar xoşbəxt ömür sürüf, dövrən keçirdilər. Siz də muradınıza çatasınız.

Göydən üç alma düşdü, biri mənim, biri nağıl söylüyənin, biri də özümün.

## İLAN ARVAD

Keçmiş zamannarda bir kişi varılmış. Bu kişinin də yeddi balaca uşağı varılmış. O, səhər tezdən qaş qaralana kimi işləyir, ancaq yenə də pis dolanarmış. Günlərin bir günü bu kişi ruzu qazanmax üçün səfərə çıxmağı qərara alır. Arvadına dedi:

– Ay arvad, mən nə qədər çalışsam da dolana bilmirih. İndi isdiyirəm ki, gedif başqa yerdə işliyim, bəlkə bir az ruzu qazana bildim.

Arvadı dedi:

– A kişi, nə deyirəm, məsləhət sənində. Gedirsən get, daha ayrı əlacımız yoxdu.

Kişi sabahı günü tezdən yola düşər.

Az gedər, dərə-təpə düz gedər, gəlif bir şəhərə çıxar. Şəhərdə o tərəf bu tərəfə gedərmış, bu vaxt görər bir arvad aynanın qavağında dayanıf, həmən arvad kişini çağırıf der:

– A kişi, yuxarı gəl.

Bunu eşidən kimi yazış kişi çox sevindi, ürəyində düşündü: "Yaxşı oldu, yəqin bu arvad varrı adamdı, mənə iş düzəldər, mən də çörək pulu qazanaram".

Kişi arvadın evinə getdi, qapının ağızında dayandı. Arvad dedi:

– Keç içəri.

Kişi dedi:

– Ay bajı, nə işin var, de görüm, içəri keçif nağarajam.

Arvad dedi:

– A kişi, sən nə kəmhövsələ adamsan, bir içəri keç, nə lazımsa, nə iş vacibdirse, onu da deyərəm.

Kişi dedi:

– Yaxşı, nə deyirəm.

O, utana-utana otağa girdi, bir tərəfdə sakitcə durdu.

Arvad dedi:

– Niyə ayax üstə dayanıfsan, otur.

Arvad kişinin qolunnan tutuf oturtdı. Sonra gedif yiməh həzirramağa başladı.

Yeməyi hazırlayıf gətirdi. Oturuf doyunca yeməh yidilər.

Yeyif-işdihdən sora kişi dedi:

– Bajı, nə iş buyurursan de, yerinə yetirim.

Arvad dedi:

– Hələ bir otur, bir az olannan, keçənnən söhbət eliyəh, ay öyü tikilmişin oğlu, hara tələsirsən.

Bir az söhbət elədilər. Arvad indi də dedi:

– Məni alarsanmı?

Kişi quruyuf qaldı, bilmədi nə eləsin, nə cavaf versin.

Haçandan-haçana dedi:

– Bajı, başa düşmədim, nə deyirsən?

Arvad dedi:

– Niyə başa düşmürsən? Deyirəm məni alarsanmı?

Kişi dedi:

– O nə sözdü, xanım?

Arvad dedi:

– Nejə nə sözdü, deyirəm məni alarsanmı?

Kişi istədi ki, duruf getsin. Arvad onun qolunnan tutuf saxladı, dedi:

– A kişi, niyə getməh isdiyirsən, noldu?

Kişi boynunu büküf dedi:

– Ay xanım, mən kasif bir adamam.

Arvad dedi:

– Eybi yoxdu.

Kişi dedi:

– Mənim bir bəlüh küləfətim var, kasif bir adamam, sənin kimi ev-eşik sahibi, varrı xanımı mən nejə ala bilərəm. Mən sənə layiq deyiləm axı?

Arvad gülüf dedi:

– A kişi, dedihlərinin heş birinin eybi yoxdu, mən sənə getməyə razıyam, mənə elə sənin kimi bir kişi lazımdı.

Kişi dedi:

– Xanım, mən səni ala bilmərəm.

Arvad dedi:

– Niyə?

Kişi dedi:

– Mən sənnən qorxuram.

Arvad dedi:

– Niyə?

Kişi dedi:

– Çünkü sən varısan, mən səni nejə ala bilərəm.

Arvad dedi:

– Yoxsa məni bəyənmirsən?

Kişi dedi?

– Bəyənirəm.

Arvad dedi:

– Onda gəl məni al.

Kişi dedi:

– Xanım, qorxuram, mən səni ala bilmərəm.

Kişi yenə ayağa durdu ki, getsin, arvad dedi:

– A kişi, qalmağa bir yerin varmı?

Kişi dedi:

– Yoxdu.

Arvad dedi:

– Bəs onda hara gedəjəhsən.

Kişi ona bir söz demədi, çıxıf getdi karvansaraya. Gejə oldu, uzandı ki, yatsın, ancax nə qədər elədisə, yata bilmədi, gördü birlərin, taxtabitinin əlinnən durmax mümkün deyil. Başa düşdü ki, səhərə kimi yata bilməyəjək. Öz-özünə fikirləşdi: "Allah yetirmişdi, gərək o xanımın sözünü yerə salmayaydım, nə olardı onuna öylənəydim. İndi orda təmiz, yumşax, yorğan-döşəkdə uzanıf rahatca yatırdım. Sabah açılan kimi o xanımın yanına gedəjəm, məni çağırısa, daha tərəddüb eləmiyəjəm, onu alif evində qalajam. Nə olar, olar. Allahdan xeyir".

Sabah açılan kimi kişi hərlənif-fırlanıf yenə də gəldi həmən öyün qavağına. Elə həmən xanım pəncərənin qavağında dayanmış, onu görən kimi çağırıdı yuxarı. Dedi:

– A kişi, utanma, gəl yanına.

Kişi keşdi qapının ağızına, ancax yenə də içəri keşməyə ürəh eləmədi, qapının ağızında dayandı. Arvad gəldi, onu görüp

üzünə gülümsündü. Sora kişinin qolunnan tutuf içəri apardı. Tez süfrə aşdı. Yiməh-içməh hazırladı. Oturuf yidilər-işdilər, dincəldilər, bir az söhbət elədilər. Bir az keçənnən sonra arvad dedi:

– A kişi, gəl sən mənim sözümə bax, məni al, peşman olmasan.

Kişi dedi:

– Ay xanım, mən səni nejə alım, yeməyə çörəh tapmırəm. Özümün də bir bölüh külfətim var.

Arvad dedi:

– Eybi yoxdu, mən raziyam.

Kişi dedi:

– Mən qorxuram.

Arvad dedi:

– Mənim nəyimnən qorxursan, özüm sənə getməyə raziyam.

Kişi dedi:

– Xanım, axı bu var-dövlətin, ev-eşiyin sahibinin yəqin ki, qohum-qardaşı var, gəlif məni öldürəllər.

Arvad dedi:

– Həş bir qohum-qardaşım yoxdu.

Kişi dedi:

– Elə şey olmaz.

Arvad dedi:

– A kişi, mənə nə düşüf ki, sənə yalan danışım. Deyirəm ki, mənim həş bir qohum-qardaşım yoxdu, həş kəsim yoxdu, məni al, həş vaxt peşman olmayıajaxsan. Bu gördüyünlər dən başqa yeddi yerdə də dükənim var, birində özün alış-veriş elə, qalanlarını isə idarə elə.

Kişi ürəyində sevindi. Dedi:

– Yaxşı, xanım, onda mən səni almağa raziyam.

Arvad çox sevindi, ona su qoyuf çıimdirdi, təmiz paltar gevindirdi. Sora dedi:

– Yaxşı, indi get bir molla çağır gəlsin, bizim kəbinimizi kəssin.

Kişi getdi, bir molla tapıf gətirdi.

Molla gəlif onların kəbinini kəsdi. Arvad dedi:

– Mən ət yemirəm, nə vaxt ət yiməh isdəsən, bazarda yeməhxanada al ye, evə gətirmə.

Kişi dedi:

– Yaxşı, gətirmərəm.

Onlar ər-arvad kimi bir yorğan-döşəkdə yixılıf yatdılar. Xeyli müddət kef-damax çəkdilər. Bu qaydaynan düz yeddi il yaşadılar. Bu kişi günnərin bir günü dükənda oturmuşdu, bu vaxt xəvər yayıldı ki, filan yerdən bir tacir gəlif. Onun gətirdiyi malların misli-bərabəri yoxdu. Hamı onun gətirdiyi mallardan almağa çalışırdı. Bu kişi də çox maraxlandı, öz dükanını bağlıyif getdi baxsın görsün bu tacirin gətirdiyi mallar nejə maldı. Gedif çatdı tacirin yanına, ədəb-ərkanla ona salam verdi, xeyli söhbət elədilər. Axırda kişi soruşdu:

– Ay tacir qardaş, səndə ən bahalı, ən yaxşı nə var?

Tacir dedi:

– Ürəyin nə isdiyir var.

Kişi dedi:

– İsdidiyəm qiymətli nəyin var, onnan alım aparım arvadıma.

Tacir dedi:

– Lap yaxşı, məndə bir yaxşı ipəh don var, apar arvadına göstər, əyninə olsa, bəyənsə, qoy qalsın, olmasa, qaytar gətir.

Kişi dedi:

– Yaxşı.

Tacir gətirif donu verdi kişiyə. Kişi donu götürüf öyünə gətirdi.

Dedi:

– Ay arvad, sənə yaxşı bir don almışam, baxanda adamın ağlı başınının çıxır.

Arvadı dedi:

– Gətir, baxım.

Kişi donu arvadına göstərdi. Arvadı dona baxan kimi dedi:

– Tez bunu qaytar, mən həş vaxt bu donu geyinə bilmərəm.

Kişi dedi:

– Niyə?

Arvadı dedi:

– Nəsə isdəmirəm.

Kişi dedi:

– Bəlkə bahadı, ona görə geyinməh istəmirsən, əlimizdə olan var-dövlət də, mənim canım da sənə qurvandı, qoy alım, bəlkə bahadı, ona görə almax isdəmirsən? Xəsislih eliyirsən?

Arvadı dedi:

– Yox, a kişi, bu donu mən geyinə bilmərəm.

Kişi dedi:

– Mən isdiyirəm, bu donu geyinəsən.

Arvadı dedi:

– İsdəmirəm.

Kişi dedi:

– Niyə?

Arvadı dedi:

– Əyər, bu donu geyinsəm, ölərəm, ölməyimi isdiyirsənsə, onda geyinərəm.

Kişi dedi:

– O nədi ki, deyirsən, isdəmirsən, özün bilərsən, aparıf yiyəsinə verərəm.

Kişi donu qaytardı. Tacir soruşdu:

– Qardaş, nə oldu?

Kişi dedi:

– Arvadım isdəmədi.

Tacir soruşdu:

– Qardaş, bu don arvadının əyninə oldu, yoxsa əyninə olmadı?

Kişi dedi:

– Donu heç arvadım əyninə də almadi.

Tacir soruşdu:

– Niyə?

Kişi dedi:

– Arvadım dona baxan kimi dedi ki, bu donu geyinsəm, o saat ölərəm.

Tacir dedi:

– Qardaş, sənin arvadın ilandı, ilannan törüyüf, indi insan cildinə düşüf.

Kişini elə bil ilan çaldı. Quruyuf qaldı, xeyli özünə gələ bilmədi.

Tacir dedi:

– Nooldu, qorxdunmu?

Kişi dedi:

– Ay qardaş, elə söz deyirsən ki, adamın matı-qutu quruyur, ay qardaş, heş adam da ilan olarmı?

Tacir dedi:

– Mən bilmədiyim sözü, bilmədiyim şeyi dilimə gətirmərəm, bu donu geyinmirsə, deməli o ilandı.

Kişi təəccüfləndi:

– Bunun onun ilan olmasına nə dəxli var?

Tacir dedi:

– Sən bir sualıma cavab ver görüm, arvadın ət yiyir, yoxsa yox?

Kişi dedi:

– Arvadım heş vaxt ət yemir. Mənə də tapşırıf ki, heş vaxt ət alıf evə gətirmə. Ət yeməh isdədihdə ya bazarda, ya da başqa yerdə ye.

– Qardaş, sənin arvadın ilandı ki, var. Mən yerin-göyün sırlarınə bələdəm, dünyada elə şeylər yoxdu ki, mənim onnan xəbərim olmasın. Sənə arvadın yeddi il vaxd verif, yeddi ildən sonra o səni öldürəjək, qalıf dördü, hələ qorxma, sənin dörd ilin qalıf. Dörd ildən sonra o səni öldürəjək. Sənin arvadın çoxlarını məhv eliyif, onların var-dövlətinə yiye duruf.

Kişi qorxuya düşdü, dizləri qorxusunnan əsməyə başdadı. Tacir ona ürəh-dirəh verif dedi:

– Qardaş, noldu, qorxursanmı?

Kişi dedi:

– Hə, qorxuram, heç evə getməh isdəmirəm, canıma qorxu düşüf.

Tacir dedi:

– Heç elə fikrə düşmə, sən belə eləsən, arvadın sənnən şübhələnər, onda səni öldürər. Sən özünü elə apar ki, guya heş nədən xəvərin yoxdu, həmişəki kimi onunla mehriban dolan, elə elə ki, o

bir şey başa düşməsin. Yoxsa sən onun əlinnən qurtara bilməzsən.

Kişi dedi:

– Qardaş, sənə qurban olum, gərəh məni bu cadugərin əlinnən qurtarasan, əl mənim, ətək sənin.

Tacir dedi:

– Qardaş, fikir eləmə, səni bu bələdan qurtararam. Sən mənə de görüm, bu arvadla yaşıdığın müddətdə heş evə ət gətirmişənmə?

Kişi dedi:

– Heç vaxd evə ət gətirməmişəm.

Tacir dedi:

– Qardaş, özü düşən ağlamaz, sən halını pozma, hər şey yaxşı olajax. Mən nə desəm dedihlərimi heş vaxd yaddan çıxartma. Sən belə elə, axşam arvadına heş nə demə, səhər tezdən gedif bazarдан ətin ən yaxşı yerinən alarsan, axşama qədər evə gəlməzsən, aldığı əti də aparıf öz dükanında saxlaysan. Şər qarışanda evə gelərsən. Evə gedəndə arvadına deyərsən: "Ay arvad, məni bağışda, bəşim qarışdırığınna hər şeyi unutmuşam. Vaxd tapıf aldığı əti bishirdirə bilmədim, səhərdən indiyə kimi acam, ürəyim gedir, al bu əti kabab elə, bir yerdə yiyyəh". Arvadın əlacısız qalif əti kabab eli-yəjək, sən yiyyəndə o yeməh istəmiyəjəh, sən onu məcbur elə, qoy o da yesin. Elə ki, bir tikə də olsa yisə, yatanda sən evdən çıx, gir içəriyə, o da evdən çıxanda, evdə nə qədər su varsa, hamısını boşalt, bir qab su götür, sakitcə yerində uzan. Gejə arvadın yatmياjax, o su içməh isdiyəndə dönüf ilan olajax, elə bu vaxd görejəksən ki, bütün bədənin buz kimidi. Sən bunnan qorxuf eləmə, sakitcə dayan, hələ onnan sənə heş bir ziyan dəymiyəjək. Qoy o duruf getsin, gedif su içəcəh, sonra da gəlif sənin yanında uzanajax, indi o dönüf yenə adam olajax. Səhər açılan kimi gəl mənim yanımı.

Tacir nejə demişdisə, kişi onu yadında yaxşı-yaxşı saxladı. O, axşam arvadına heş bir söz demədi. Kişi səhər tezdən gedif qoyun əti aldı. Aldığı əti dükana gətirdi, axşama kimi əti dükanda saxladı. Axşam gəldi evinə, arvadına dedi:

– Ay arvad, bu gün müştərim o qədər oldu ki, heş başımı qasımağa da vaxdım olmuyuf, bəşim çox qarışix oluf. Odu ki,

aldığım əti bişirə bilməmişəm, elə də qalif, gətirmişəm evə, indi dur həmən əti yaxşı bir kabab elə, qoyun ətidi, yaxşı kabab çıxar, ajından olurəm, qurvan olum, yubanma, tez ol.

Arvad dedi:

– A kişi, mən sənə demişdim axı mən ət yemirəm, evə ət gətirmə.

Kişi dedi:

– Arvad, üzr isdəyirəm, bir də evə ət gətirmərəm, ancaq indi ajinnan olurəm, tez bir kabab elə.

Arvad daha bir söz deyə bilmədi, duruf ojax qaladı, kabab bişirdi, gətirif ərinin qavağına qoydu, özü isə çəkilif bir tərəfdə oturdu.

Kişi dedi:

– Gəl sən də yi.

Arvad dedi:

– Mən ət yimirəm.

Kişi dedi:

– Ay arvad, sən ət yeməsən, mənim boğazımnan yeməh keçmir, gəl bir qismət ye.

Arvad dedi:

– Ay kişi, yemirəm.

Kişi dedi:

– Ay arvad, axı belə olmaz, axı mən burda oturuf daddı kabab yiyyirəm, sən isə duruf baxırsan, belə olmaz axı, bunu görən nə deyər.

Arvad dedi:

– Nə deyəjəh, halal xoşun olsun, sən ye, mən elə bil dünyaları yemişəm.

Belə deyəndə kişi gedif onun qolunnan tutdu, zorla gətirif yanında oturdu, dedi:

– Yiməsən, çıxıb evdən gedəjəm, deməli, sən məni heş isdəmirsen, əyər isdəsəydin sözümüz yerə salmazdin, heş olmasa, bir qismət yiyyərdin.

Arvad dedi:

– Yaxşı, indi ki, inciyirsən, yiyyərəm.

Arvad kababdan bir tikə götürüf zorla yidi.

Sonra arvad süfrəni yiğışdırıldı, bir az ordan-burdan danışdılar. Sonra arvad yerrərini hazırladı. Onlar yixılıf yatdılar. Bir az keşmiş kişi qalxıf evdən çıxdı, bir azdan qayıdif gəldi. Bunnan sora arvadı da bayırda çıxdı, o çıxan kimi kişi evdə nə qədər su varsa, hamisini götürüf tökdü. Kişi bircə qab su saxladı, sonra gəlif yerinə girdi, ancax qorxusunnan gözlərinə yuxu getmirdi, o diqqətlə arvadını izdiyirdi. Arvadı əmin oldu ki, əri artıx yatıf, buna sora fişıldaya-fişıldaya yorğan-döşeyinnən qalxdı, evin hər tərəfin ələh-fələh elədi, su tapmadı, onun ciyəri susuzluxdan yanındı. O başını o tərəf bu tərəf vururdu, kişinin bədəni buza dönmüşdü, axırda suyu tapıf acgözlühlə içməyə başladı. Suyun hamısın, işdihdən sora sakitləşdi, gəlif yerinə girdi, dönüş oldu arvad.

Kişi qorxusunnan hes nə demədi, özünü elə göstərdi ki, yatıf, onun gözünə yuxu gedərdi? Qorxusunnan göbəh-bağırşağıını udmuşdu. Heş nəfəs almax da isdəmirdi. Səhər açılan kimi kişi özünü tacirin yanına saldı. Tacir soruşdu:

– Qardaş, noluf, nə tezdən gəlifsən?

Kişi dedi:

– Qardaş, məni bu bəladan qurtar.

Tacir dedi:

– Hansı bəladan?

Kişi dedi:

– Qardaş, arvadım haqqında nə demişdinsə, hamısı doğruymuş, nejə demişdinsə, elə də oldu, mən hər şeyi öz gözlərimnən gördüm, gejə səhərə kimi yata bilmədim.

Tacir dedi:

– Ay qardaş, mən yerin altını-üsdünü bilirəm, mənim gəzmədiyim yer, bilmədiyim şey yoxdu.

Kişi başladı tacirə yalvarmağa:

– Qardaş, gəl sən məni bu bəladan qurtar, göydə Allah, yerdə sən məni bu bəladan qurtar, qurtarmasan mən məhv olajam.

Tacir dedi:

– Qardaş, sən hes qorxuf eləmə, mən səni onun əlinnən qur-

tarajam. Arvadın bir yerdə yaşadığınız vaxtda heş təndir bişirifmi?

Kişi dedi:

– Heş yadıma gəlmir, o heş vaxd çörəh bişirmiyif, həmişə çörəyi dükannan almışix, ya da qulluxçular bişirif.

Tacir dedi:

– Sən elə elə ki, arvadın təndir qalayif çörək bişirsin.

Kişi soruşdu:

– Necə eləyim?

Tacir dedi:

– Bu gün axşam evə qayıdanda ona deyərsən: "Ay arvad, sən neçə ildi mənnən bir yastığa baş qoyursan, ancax bu müddətdə bir dəfə də olsa özün təndir çörəyi bişirməyifsin. Mən isdiyirəm ki, sən bişirdiyin çörəhdən yiyim, bu mənə çox xoşdu, dükan çörəyi yiməhdən doymuşam, isdiyirəm arvadımın bişirdiyi çörəhdən yiyim". Sənin bu sözlərinən sonra arvadın çörəh bişirməyə başlıyajax. Elə ki, o təndiri yandırıf başdadi çörək bişirməyə, sən onun ayaxlarından tutuf itələ təndirə, sora təndirin qapağını ört. Bir-iki saatdan sonra təndirin qapağını qaldır, görəcəhsən iki təndir çörəyi var, onun birini mənə gətir, birini də özünə saxla.

Kişi tacirin sözlərini yaxşı-yaxşı yadında saxladı, axşam dükanın qapısın bağlayıf qayıtdı evinə. Dedi:

– Ay arvad, isdiyirəm sən təndir çörəyi bişirəsən.

Arvad dedi:

– A kişi, ikidən-birdən mən çörəh bişirməmişəm, axı?

Kişi dedi:

– Sənin bişirdiyin çörəh mənim üçün əvəzsizdi, mən sən bişirdiyin çörəhdən yeməh isdiyirəm.

Arvad dedi:

– Yaxşı, sənin sözün yerə düşüncə, qoy düşmənin boyunu yerə düşsün. Bir halda ki, sən isdiyirsən, mən onu can-başa yerinə yetirərəm.

Gejəni yatdılar. Səhər tezdən arvadı duruf xəmir yoğurmağa başladı. Təndiri qaladı, suyu qoydu yanına, birinci çörəyin kündəsini götürdü, əyilif təndirə yapdı, elə ikincisini də

götürüf yapmax isdəyirdi ki, kişi onun ayaxlarından qaldırıf saldı təndirə, sora təndirin qapağını qapadı. Bir saat, iki saat gözlədi, bunnan sora təndirin qapağını qaldırdı. Baxıf gördü ki, təndirin içində heş nə yoxdu, yalnız ikicə dənə təndir çörəyi var. Əyilif çörəhləri təndirdən çıxardı. Gördü əlləri külə bulaşif, həmin qavın içində əllərini yudu. Gördü qavın içindəki su dönüf qızıl oldu, qavın özü də dönüf qızıl oldu. Bir də baxanda gözlərinə inanmadı. Gördü ki, təndirdən çıxardığı çörehlər də qızılı dönüf. Qızılın yarısını götürüf tacirin yanına yola düşdü. Tacir onu görən kimi dedi:

– Qardaş, nə oldu?

Kişi dedi:

– Tacir qardaş, Allah sənin köməyin olsun, nejə demişdinsə elə də elədim. Al, bu da sənin payın.

Tacir dedi:

– Allah payını artıx eləsin.

Kişi dedi:

– Allah sənin də köməyin olsun, bu bəladan qurtardın, bütün ömrüm boyu mən sənə boşduyam.

Tacir dedi:

– Yaxşı oldu, mən gəlif bu şəhərə çıxdım. Yoxsa, o ifritə çoxlarının başına gətirdiyini sənin də başına gətirəjəhdி, səni də məhv eliyəjəhdி.

Kişi tacirə alqış elədi, sora onlar görüşüf ayrıldılar. Yazık kişi ölümən qurtardığına çox sevindi, onun sevincinin həddi-hududu yoxdu.

Savağın açılmasını səvirsizlihlə gözlədi, savax açılan kimi, üzünüzə xeyirli savaxlar açılsın, gedif özünə yaxşı bir at aldı, bir də yaxşı paltar aldı, evini, dükanını da bağladı. Sora atına süvar oluf yola düşdü, az getdi, üz getdi, dərə-təpə düz getdi, şər qarışanda gəlif öylərinə çatdı. Qapını döyüd. Qapını arvadı aşdı. Kişi gördü ki, arvadı lap haldan düşüf, cir-cindir içindədi, özü də lap qojalif. Arvad heş ərini də tanımadı. Əri dedi:

– Məni qonax saxlıyarsanmı?

Arvad dedi:

– Qardaş, Allaha da qurvan olum, onun qonağına da, ancax, ay qardaş, evin kişişi neçə illərdi səfərdədi, öydə yoxdu, mən səni nejə qəbul eliyim.

Kişi dedi:

– Sən qorxma, mən xeyirri qonağam, ayağım ruzuludu, mənnən sizə ziyan gəlməz.

Arvad dedi:

– Yaxşı, nə deyirəm, indi ki, belə təkid eliyirsən, gəl içəri.

Kişi atdan düşüf keşdi içəri. Soruştular:

– Ay arvad, məni hələ tanımadın?

Arvad dedi:

– Yox.

Kişi dedi:

– Bir yaxşı-yaxşı bax.

Arvad baxıf gördü ki, bu onun əridi. Söyündüyünnən gözləri yaşırdı.

Onlar öz qonşularına da xeyli köməh elədilər. Başdadılar xoşbəxt ömür-gün keçirməyə. Kasıfçılığın daşını birdəfəlih atdırılar. Onlar öz arzularına çatdırılar, siz də öz muradınıza çatasınız.

## MƏHƏMMƏDİN NAĞILI

Biri variydi, biri yoxuydu, bir paççahın üç oğlu variydi. Qızı yoxuydu. Doqquz ay, doqquz saat, doqquz dəqiqə, doqquz saniyədən sora paççaha didilər ki, arvadın ağrı çəkir. Paççah didi ki, qız olsa, mamaçaları qızıldan qəni eliyəcəm. Müxdəsəri, bunun kızı olur. Didilər kız döyük, cəvahirdi. Paççaha xəbər getdi ki, müşdulux bizim, kız sizin oldu.

Saa kimnən xəbər verim, paççahdan. Hamısını qızılnan qəni elədi. Mamaçaları yola saldı.

Bu uşax olannan sora ilxidan bi dənə qoyun, bi dənə cöngə, inək yoxa çıxırıdı.

Bi günüsü paççah oğlannarını çağırıb diyir ki, gedin görün düşmanımız kimdi? Əzəl böyük oğlunu çağırıdı. Böyük oğlunun adı Əhmədiydi. Didi:

– Əhməd, ilxının içində gözdüyərsən, naxırçı nə bilir ki, get

gözdə.

Gedir, gəzir, dolanır. Gəlip ilxının içində də bir az gəzir, gözdüyür. Gedip yatır. Sabayının durur görür ki, bir yekə boğaz inək yoxdu. Diyir:

– Mən atama nə cavab vercəm?

Gəlir, sabah üzümüzə xeyirrihnən açılsın, sabah açılır. Gedir atasının yanna. Paçkah soruşur:

– Tapdın düşmanını?

Diyir:

– Yox

Diyir:

– Canıva azar, niyə oturmadın, gözdəmədin?

Diyir:

– Ata, çox gözdədim, az gözdədim, yuxu məni həlak elədi, yixılıp yatdım.

Paçkah diyir:

– Çıx, çıx, sən adda oğlum yoxdu. O qan əndərmış Hümbəti mənim yanına gətir.

Hümbət gəldi.

Paçkah didi:

– Ədə, düşmənivizi niyə tapbırsız?

Didi:

– Atayı-mehriban, məəm gözüm üsdə, taparam. Gedərəm.

Sabayının sabah üzümüzə xeyirrihnən açılsın, sabah getdi, gəldi, bir tufəng götdü, xancal götdü, getdi.

Naxırçılarınan, güdənnərnən bir az danışdı, söhbət elədi. Qoyun kəsdirər. Kabab çəkip yidilər, işdirər. Didi:

– Bir az gedim yatım, işgimi yuxu aparsın.

Durdur ki, buy qarnı boğaz inək də yoxdu. Qan tökülf yoxdu. Didi:

– Mən atama nə cavab vercəm? Gedir atasının yanına, diyir:

– Atayı-mehriban.

Paçkah qəzəbləndi:

– Çıx, sən adda da məəm oğlum yoxdu. Get ölmüş

Məhəmmədi göndər bura.

Gəldi Məhəmməd.

Paçkah didi:

– Ə, siz nətəri oğulsuz? Gündə bir cöngəmiz yox olur, inəyimiz yoxa çıxır, qoyunnarımız yoxa çıxır, nətəri oğulsuz ki, tapbırsız?

Diyir:

– Atayı-mehriban, gözüm üsdə, mən gedərəm.

Didi:

– Sən də düşmanımızı tapbasam, üçünüzün də boynunu vurdurcam.

Məhəmməd gəldi, xançalı da götürdü getdi. Az otdu, çox otdu. Gördü yox, baxdı yox, yuxu bunu həlak eliyir.

Bular hamsi yidilər, işdirər, yatdırılar. Bu işgi işmədi, kabab yidi. Gördü ki, xoruzdar bannıyır, bu həlakdı yuxudan ötrü ölürlər. Xançalı götürdü, qolunu belə yardı. Qan şarhaşarnan töküldü köynəyinin üsdünə. Qolunu tutdu bağladı. Qan kəsənnən sora ağrı da kəsdi. Qoysayırlar bu sahat yatardı.

Didi:

– Atama nə cavab verərəm?!

Durdur bir xışma düz tökdü yarasına. Yandı, yandı ərşə çıxdı. Bir də baxdı ki, bir dənə bələk gəlir, uşax bələyi. Bələk gələ-gələ oldu bi dənə əjdaha. Yumuldu cin kimi. Heyvanın qarnın cirdi, qan şarhaşar töküldü. Didi:

– Ədə, buna məəm gücüm çatmıcax, qan töküldənə qanı belə eliyip əlini bələyə vurdu. Ağ bələk. Bələyə qanın şiklini saldı. Bir sahatda qanı təmiz yaladı, bələyə girdi, getdi.

Öz-özünə didi:

– Gördünmü?

Gəldi öyə. Atasının yanına. Atasına didi:

– Atayı-mehriban!

– Nədi, oğul, tapdın?

Didi:

– Tapbışam, bi dənə bələkdi. Dalına da əlimin nişanəsini vurmuşam qanni.

Paçkah əmr verdi:

– Bu kənddə, şəhərdə tezə olan uşaxları gətirsinnər. Bələyi də aşmasınnar, dəyişməsinnər. Mən una baxım.

Otdu paççahın hüzurunda. Qapını açıp gördü. Şəhərdə insan qalmadı, yaxın kətdərdə adam qalmadı.

Didi:

– Atayı-mehriban, yox, mən yalannan diyə bilmərəm. Öz çagamızı gətirin.

Paççah diyir:

– Mən ölmüşəm, məəm dünən olan çağam gələ bura.

Vəzir yanındakı adamlara diyir:

– Aləmin uşağına baxmisan, sən niyə gətirmirsen?

Didi:

– Gedin, gətirin!

Məhəmməd gördü ki, beş barmağını bələyə nətəər basıp, helə də qalıp.

Didi:

– Atayı-mehriban, budu.

Didi:

– Yox!

Didi:

– Atayı-mehriban, bunda gördüyüümü görmüşəm.

Paççah didi:

– Bir sən olmuyasan, min sən olasan, mən öz uşağımı öldürərəmmi? Zornan bir qız tapbişam. Öldürmərəm.

Didi:

– Bir zaman bu şəhəri bu xaraba qoymasa, mən heş şey bilmirəm.

Gedə gəldi anasının yanına. Bələk gəldi, beşiyə bələndi.

Didi:

– Ana.

Didi:

– Ha!

Didi:

– Xurcuna bir az şor, pendir, çörək qoy, gedim. Mən baş alıp gedirəm.

Didi:

– Ay oğul.

Didi:

– Ana, mən bunda gördüyüümü görmüşəm. Ana, bu əjdahadı. Dədəmi oldurməsə, borc olsun. Mən bunda gördüyüümü görmüşəm, buranı xaraba qoycax. Anası didi:

– Nağarax, uşaxdı.

Didi:

– Yox, bunda gördüyüümü görmüşəm.

Çörək qoydu, pendir qoydu, bir az da qızıl tökdü xurcuna, gedə getdi. Bir dənə də at götürdü.

Didi:

– Ana, mən getdim, əma bir bax bu, şəhəri batırcax. Bu yanda gələn kəndi, kəsəyi, hamsını batırcax. Gedə getdi. Gedə az getdi, üz getdi, dərə-təpə düz getdi, bir meşəyə rast gəldi. Gördükü bu meşədə bir şey iqqıldıyır:

– 1..1..1..

Məhəmməd öz-özünə düşündü: “Görən, bu nədi?”

Gördü ki, bu ahudu. Yanında da balaca balası var. Ahulardan birsinin ayağına kol batıb. Düşdü atı bağladı, kolu ahunun ayağınan çıxartdı, irin töküldü, dəsməlinnən yaranı bağladı. Üsdünə də dərməni sürtdü. Didi:

– Oğul, isdə görüm, mənnən nə isdiyirsən?

Didi:

– Sənə nə?

Didi:

– Bunun adı Alandı, bununku Talandı. Məəm bu balalarımı apar, bir zaman səən dadıva çatar. Götü, get.

Məhəmməd Alannan Talanı yanna saldı, ata mindi, getdi. Gedə az getdi, üz getdi, dərə-təpə düz getdi. Getdi bir şəhərə çatdı. Gördükü korun-korun bir şəhərin qıraqında yanır. Yanır, keçir. Bir kasıp darvazası bu. Darvazanı döyüdü, bir qarı çıxdı. Qarı didi:

– Kimsən, a bala?

Didi:

– Ay xala, o yannan. Mən yol adamıyam. Məni beycə Allah qonağı elə.

Qarı didi:

– Allaha da qurban, qonağına da.

Götdü, getdi. Alannan, Talanı da qarının bir qazması vardi, saldı ora, bir az da yem verdi.

Məhəmməd arvadın öyündə qaldı. Arvatnan söhbət elədilər.

Qarı didi:

– Oğul, məəm oğlum yoxdu. Bi qızım var, o da şəhərdə. Qal məə oğul ol.

Didi:

– Yaxşı.

Sabayınnan qarı didi:

– Paçkahın qızın saa alcəm.

Didi:

– Səə qız verəllərmi, ay qarı nənə.

Didi:

– Yox gedəcəm. Elçi daşının üsdündə oturup gözdüycəm. Getdi. Nökər-nayib çıxdı. Nökər-nayib paçaha didi ki, filan qarı, camahata fitnə-fəsaddix verən qarı səən elçi daşının üsdündə oturupdu.

Didi:

– Gedin, nə isdiyirsə, verin. Parça isdiyir, pul isdiyir, un isdiyir, nə isdiyirsə verin.

Getdi, didi:

– Mən heç şey istəmirəm. Paçkahın balaca qızını oğluma almax üçün elçi gəlmisəm.

Didi:

– Gedin, onu gətirin yanına.

Qarı gəldi. Paçkah soruşdu:

– Ay qarı, nəəcəp gəlmisən?

Didi:

– Qızıva elçi gəlmisəm.

Didi:

– Axı, səən oğlun-zadın yoxuydu.

Qarı didi:

– Var.

Didi:

– Yaxşı! Oğlun sabayınnan gəlsin güləfrənginin altınnan belə keçsin, qızım sevsin. Qızım isdəsin, verim.

Didi:

– Baş üsdə.

Arvat yidi-işdi, durdu öyə gəldi. Gedəyə didi ki, sabayınnan o güləfrənginin altınan keçip get.

Getdi. Paçkahın iş qızı vardi. Biri vəzirin oğlundaydı, biri vəkilin oğlundaydı, bu qız səllimi. Didilər:

– Paçkah, taxdın taxd olsun, yəhərin qannan dolsun.

Gedəni görçək qız özünnən getdi. Paçkah didi:

– Daa özünnən niyə gedir, verərəm getsin da. Qarının oğlunnan ötrü özündən getdi?

Didilər:

– Hə!

Qızı ayıltılar. Qız getdi.

Baxdı, öyü, eşiyi, yaxşı şərayitdi. Paçkah oğluydu, palı, palazı, hər şeyi.

Bunnarın bir oğlu oldu. Müxdəsəri, iki oğlu oldu.

On il keşmişdi. Gedə yatdı. Atasını da, qardaşlarını da gördü yuxuda.

– Sən ölməyəsən, buların başında bir iş var. Mən getcəm. Sabayınnan durdu, sabah üzümüzə xeyirrihnən açılsın, qızı didi ki, maa çörək qoy, mən gedim.

Qız soruşdu:

– Hara gedirsən?

Didi:

– Orda, o yanda ata, ana qoymuşam, gəlmışəm. Mən paçkah oğluyam. Mən gedim, atamnan, anamnan xəbər bilim, gəlim.

Qızı didi:

– Sabayınnan durarsan. Qatığa baxarsan, ağ oldu, yox, qan oldu, Alannan, Talanı açıp buraxarsan, məəm dalımcə.

Sabah üzümüzə xeyirrihnən açılsın, sabah açıldı, gedə durdu

getməyə, ata mindi, getdi.

Qız didi:

– Tez gəl, ha!

Gedə az getdi, üz getdi, gördükü, bu yollar bağlıdı, açıx yol yoxdu. Gördükü, bu yollarda adam-zad da yoxdu. Atasının yurdun-nan nazik bi dənə tüsdü çıxır. İnsannar necə olup? – düşünür.

Az getdi, üz getdi. Gördü darvazaları taybataydı. Bacısı düşüpdu bir kor pişiyin dalınnan.

Daa insan qalmayıp dünyada. Qardaşı, arvadı, atası, anası – bi dənə şəhər batıpdı. Bacısı da kor pişiyi qovur, indi tutcax. Öz-özünə diyyir: “Yaxşı günə qaldıx”.

Darvaza taybatay açıx. Qız biddən başını döndərdi. Gördü-kü, qardaşı Məhəmməd atın üsdündədi. Diyyir:

– Hi! Boy, bacın ölsün, a qardaş, gəldin? Hardan çıxdın? Səə qurban olsun bacın.

Didi:

– Ay bacı, anam, atam, qardaşlarım?

Diyir:

– Atı ver maa, aparım qazmaya bağlıym.

Atı apardı, bağladı qazmaya. Çekdi bir budunu uddu. Gəldi, didi, booy, bacın ölsün, a qardaş, atın biccə qıçnan gəlipdi?

Didi:

– Hə, bacı.

Getdi, birini də uddu, gəldi. Didi:

– Booy, bacın ölsün, a qardaş, atın ikicə qıçnan gəlib?

Didi:

– Hə, bacı.

Gedip birini də uddu, gəldi. Didi:

– Bacın ölsün, atın biccə qıçnan gəlib?

Didi:

– Hə, bacı.

Dayana bilmədi. Getdi birini də uddu, gəldi. Didi:

– Bacın səə qurban, qardaş, atın cəmdək gəlip?

Didi:

– Hə, bacı.

Getdi, cəmdəyi də uddu. Biccə başı qaldı.

Soruşdu:

– Bacın ölsün, a qardaş, atın başında gəlmisən?

Didi:

– Hə, bacı.

Getdi, başını da uddu, gəldi.

Didi:

– Bacın ölsün, a qardaş, piyada gəlmisən, elemi?

– Çix-çix ora, bir ayaxlarıvı yuyum səən, bacın səə qurban ol-sun.

Məhəmməd bildi ki, bunu da udacax. Çəkmələrin içinə qum doldurdu. Ağzını belə atanda gedənin çəkməsini cirdi, bunun gö-zünə qum doldu. Qum, daş.

Didi:

– Səni qan qusasan, Məhəmməd, səni daa yimirəm, gözdərim tutuldu.

Gedə qaşdı. Bu yıxıldı. Gözdərini oxalamağa başladı.

Atasının bir bağı varmış. Hamısı qoax ağacı. Bu ağaclar kölgəlik, sərinnih gətirirdi. Gedə getdi. Gecə idi. Bağda bir tut ağacı var idi. Bu gecə səhərə kimi əlini sürtə-sürtə öyləri axdardı. Gözlərinə qum dolmuşdu. Oldu sabah. Sabah üzümüze xeyrrihnən açılsın. Sabah açıldı. Hər yanı axdardı, tapbadı. Biddən gördü ki, atasının qələməliyində gedə o kəllədədi. Ağacları qopartmağa başdırır. Bu ağacı qopardır, gedə o birisi ağaca minir.

Məhəmmədin arvadı da sabayının getdi qatığa baxdı. Gördü ki, qatış qandi. Alanan Talanın başına vurduki, ağıavız dardadı, Özüüzü yetirin...

Sizə kimnən xəbər verim, Məhəmmədin bacısının. Bu qız ağacları bir-bir dişinnən qırdı, saldı. Bir ağac qalmadı. Gedə də on-nan ona, onnan da ona tullanırdı. Bir ağaş qalanda didi:

– Bacı.

Didi:

– Ha. Bıy, iyid ölüsən, qan qusasan. Nədi?

Didi:

– Axı mən bacı oynamağı görməmişəm. Bir dini diyim, sən

də oyna.

Didi:

– Di, qan qusmuş.

Didi:

– Alan, hey! Talan, hey! Cincilmi qırıp, qanımı satın alan, hey! Dinimi bacım, dinimi, hey!

Gedə görür ki, odu hey, üç kilometrdən toz gəlir. Didi:

– Ay ığid ölüsən, qan qusasan, mən ölürəm, axı acınnan.

Mihəmməd diyir:

– Qoy atamın bağının bu ağac nişanə qalsın, özüm düşcəm, yeginən.

Alan, Talan yetirdi özünü.

– Alan hey! Talan hey! Cincilimi qırıp qanımı satın alan, hey!

Onda Alan bi qıçının, Talan da bi qıçının tutdular. Uddular. Bi damcı qan qoağın yarpağının üsdünə düşdü. Gedə vurulmuş da otdu burda, bunun üçdündə. Gördü ki, cibinnən tullanır bir şey.

Bu vax Məhəmməd gördü kük, bi düzüm dəvə gəlir, otuz dənəsi.

Hamısı gəlib çatır. Dəvə başçıçı didi:

– Salam.

Didi:

– Əleykəsalam.

Didi ki, bu yollar niyə bağlı? Bi paççah varydı. Diyillər, onun qızı əjdaha olub, burdan yol işdəmirdi. İndi yolumuz burdan düşüb. Qorxuruq.

Məhəmməd diyir:

– Qorxmuyun. Kutarıpsız onnan.

Bunun yaanda Alan, Talana baxdı. Xoşdarına gəldi. Didi:

– Qardaş, niyə yorğun oturupsuz? Bu ağaşdar da hamısı qırılıb tökülüb.

Didi:

Nə bilim, yorulmuşam da.

Didi:

– Bu dəvələrin yükünü tap, bu dəvələri də səə verirəm, yükünü də. Tapbasan yanındaki heyvanları mən alcəm. Bu nə dedi, tapbadı, nə didi, tapbadı. Bi də gördü ki, cibində qanı qoymuşdu haa, belə pişik oldu, sora dönüp it oldu. Yumuldu. Didi:

– ığid ölüsən, qan qusasan, Məhəmməd.

Gedə allandı da. Dəvənin birini də apardılar. İki addım getmişdilər, genə didi:

– ığid ölüsən qan, qusasan, Məhəmməd. Niyə dimirsən Narışnan, Turuşdu.

Didi:

– Ay qardaş, çox getməmişik. Narışnan, Turuşdu?

Didi:

– Yox.

Didi:

– Alannan Talan gəlsin!

Alannan Talan gəldi. Otdular. Bunun da canı kutardı. Olar da dəvələrini də götürdülər, getdilər.

Gedə getdi arvat-uşağını, anasını (qoca nənəni) atasının mülkünə gətdi.

Tezə-tezə camaat yiğilmağa başladı. Tezə şəhər oldu.

Olar yidi, işdi, yerə gəldi, siz də yiycin, içən ömrünüz də uzun olsun, canınız çağ olsun. Yiycin, içən, dünyada çox yaşayın.

## PƏRİLƏR PADŞAHININ ƏHDİ

Biri variydi, biri yoxuydu. Keçmiş zamanlarda bir padşah variydi. Bu padşahın var-dövləti başından aşmişdi, amma oğul-uşağı yoxuydu.

Bir gün padşah bərk qüssələndi. Vəzirinə dedi:

– Ey vəzir, bu yaşa çatmışam, Allah mənə bir oğuldan, qızdan verməyib. Mənim bu qədər var-dövlətim, cah-cəlalım kimə qalacaq.

Vəzir dedi:

– Qibleyi-aləm sağ olsun, övladı Allah verir, biz nə edə bilərik, yaxşısı budur sən get bir qəbiristanlığı gəz-dolan, bəlkə qəm-qüssən azala.

Padşah dedi:

– Vəzir indi ki, belədi onda mən qəbiristanlığa gecə gedəcəyəm.

Axşam olanda padşah gəldi qəbiristanlığa, gördü dörd nəfər qəbir daşlarının dibində oturub mürgüləyir. Padşah öz-özünə fikirləşdi ki, bunlar ya qumarbazlardı, ya da ogrulardı, ələmətçilər mal-dövləti böylərlər. Mən də fikirləşirəm ki, mənim məmləkətimdə sakitlikdi.

Bu vaxt orda olanlardan biri axırdı, hamayı ayıltdı. Onlardan biri dedi:

– Qardaşlar, gəlin başımıza gələnlərdən danışaq, vaxtı yola verək.

Bu dedi heç nə bilmirəm, o dedi, heç nə bilmirəm, o biri dedi, mənim başıma heç nə gəlməyib. Axırda püşk atdılar. Püşk Yəmən tacirinin oğluna düşdü.

Yəmən tacirinin oğlu söhbətə başladı:

– Qardaşlar, mən Yəmənnənəm. Mənim atam Yəmənin ən varlı tacirlərindən biri idi. Onun var-dövləti başının aşib daşırdı. Məndən başqa onun bircə qızı vardi. Onu da ərə vermişdi. Vaxt elə oldu ki, ata-anam öldü. Mən qaldım tək. Başladım atamdan qalan mal-dövləti yeyib dağıtmaga. Gündə kef məclisləri qururdum, bütün lotular da başıma yiğilirdi. Bir gün bacı gəlib dedi:

– Ay qardaş, belə olmaz axı. Atam sənə bu qədər var-dövlət

qoyub, ağlını başına yiğ, ticarət elə, bu var-dövləti daha da artır.

Mən dedim:

– Xatunun saçı uzun, aqlı qısa olar. Sən kimsən ki, mənə aql öyrədirsin. Atam səni ərə verib get öz öyünə, mənim işlərimə qarışma.

Bacım bir söz deməyib çıxıb getdi. Aradan bir xeyli keçmiş bütün var-dövləti sağa-sola səpib qurtardım. Elə oldu ki, üç gün yeməyə bir şey tapmadım. Öz-özümə fikirləşdim ki, gündə yanına gələn dost-aşnalardan biri də yanına gəlmir. Aclıx yaman şeydir. Gördüm artıq aqlıq mənə güc gəlir, dedim belə etibarsız dost-tanışın yanına getməkdənsə, qoy gedim bacımin yanına. Heç olmazsa, bacıım ətimi yesə də, sümüyümü atmaz. Durub getdim bacımin yanına. Bacıım məni görən kimi ağlamağa başladı:

– Ay qardaş, Allah məni öldürsün, bu nə haldır düşübən?

Dedim:

– Bacı, məni bağışla, vaxtında sənin sözünə baxmadım.

Bacıım dedi:

– Qardaş, keçənə güzəşt deyərlər, fikir eləmə, olan olub, keçən keçib. Bacıım mənə təzə paltar verdi, geyindim, yemək-icmək verdi, yedim. Sabah açılan kimi dedi:

– Qardaş, gəl hər şeyi təzədən başlayaqq.

Dedim:

– Bacı, nəyi?

Dedi:

– Qardaş, atamın yerinə tacirlik elə.

Mən güldüm. Bacıım dedi:

– Qardaş, nəyə gülürsən?

Dedim:

– Ay bacı, mən yeməyə çörək tapmirəm, nəynən alver eliyim?

Bacıım dedi:

– Qardaş, bacın ölmüyüb ki, mən sənə pul verərəm, əlinə maya salib alver eliyərsən.

O çıxarıb mənə min dinar verdi. Dedi:

– Get, bazarda elan elə ki, mən filan tacirin oğluyam, alverə

gedirəm. Kim isteyirsə getmək, gəlsin gedək.

O vaxtı da beləymış ki, bir şəhərdən başqa şəhərə alverə gedəndə tacirlər yiğilib özlərinə tacirbaşı seçərmişlər, sonra da bütün tacirlər öz qazancının yarısını tacirbaşına verərmiş, çünki bütün dəvələr, qatırlar tacirbaşının olarmış.

Getdim bazara, dedim:

– Mən filan tacirin oğluyam, İsfahan şəhərinə ticarətə gedirəm. Kim mənimlə getmək isteyir hazırlaşın.

Qırx nəfər tacir mənimlə getmək istədiyini bildirdi. Gəlib bunları bacıma danışdım. Bacım dedi:

– Sən narahat olma, hər şey hazır olacaq.

Mən başladım yeyib-içməyə. Nə lazımdısa bacım aldı. Səfərə çıxməq vaxtı gördüm ki, bacım qırx dəvə yükü mal alıb, bundan başqa bacım mənə min dinar da verib dedi:

– Qoy bu da cib xərcliyin olsun.

Az getdik, çox getdik, gəlib İsfahan şəhərinin 5-6 kilometrinə çatdıx. Yoldaşlarım dedilər ki, burda düşərgə eliyək, sabah tezdən şəhərə gedərik. Mən razı olmayıb dedim:

– Mən gedib karvansarada yer tutum, sabah rahat yerbəyer olaq.

Yoldaşlarım bir söz demədilər. Atlanıb şəhərə tərəfə üz tutдум. Elə az qalmışdı ki, şəhərə çatım, darvazaları bağladılar. Mən öz-özümə fikirləşdim ki, geri qayıtsam yoldaşlarım üzümə deməsələr də, ürəklərində deyəcəklər ki, biz dedik getmə, niyə getdin, indi də qayıdırısan? Odu ki, burada gecələməyi qət etdim. Atın yəhərini başımın altına qoyub təzəcə uzanmışdım ki, bir də gördüm ki, kölgə mənə tərəf gəlir. Dədim: “İndi məni öldürüb pulumu, atımı aparacaqlar. Odur ki, atımı da, özümü də gizlətdim bunnardan. Bu iki nəfər bir də gördüm ki, bir sandığı hasardan atıb çıxıb getdi. Səhər açıldı, öz-özümə dedim ki, ilk qazancım yaxşı oldu, yəqin sandığın içi qızıl-gümüşlə doludur. Tez bir təhər sandığın ağızını açdım. Nə gördüm, kaş əlim quruyayı sandığı açınca. Sandığın içində bir qızı al-qana qəltən eliyib qoymuşdular. Qız o qədər gözəldi ki, baxanda adamın ağlı başından uçurdu. Nəfəsini dinləyib gördüm ki, hələ nəfəsi var. Tez bir təhər sandığı atın

belinə qoyub gətirdim karvansaraya. Karvansaranın qulluqçularından birini çağırıb dedim:

– Bu şəhərdə yaxşı həkim kimdi, get çağır bura.

Pul da verdim, onu həkimin dalınca göndərdim. Bir azdan həkim gəldi. Qızın üzünü açıb baxdı, dedi:

– Zalim oğlu, zalim, qızı öldürüb sonra da mənə deyirsən dirilt.

Çıxarıb cibimdəki min dinarı həkimə verdim, dedim:

– Bax bu min dinar, 40 dəvə yükü malim var, sabah şəhərə gəlir, o da sənin, bütün var-dövlətimi verirəm, təki bu qızı sağalt.

Həkim dedi:

– Bu qız üç gün bundan əvvəl ölmüş də olsa, onu dirildərəm.

Sabah yoldaşlarım da gəldi. Dədim dəvələrin yüklərini aparıb filan yerə boşaldın. Aparıb boşaldılar, dedilər:

– Nə yaxşı oldu, bunun atası da xeyirxah adamıydı.

Sonra dedilər:

– İndi nə alıb qayıdırıq?

Dədim:

– Nə qazanc, qazanc da mənimdi, maya da, hərənizə bir dəvə çatır, götürün aparın.

Bu sözləri məndən eşidən kimi başladılar məni söyməyə, dedilər:

– Elə bunun atası da özü kimi mərdimazarın biriydi.

Qızın xətrinə mən dinmədim, yoldaşlarım çıxıb getdilər. Mən qızın qulluğunda dayanmışdım. Bir neçə gün keçdi, qız gözlərini açıb dedi:

– Mən hardayam, sən kimsən?

Mən dedim:

– Xanım, bura karvansaradır, mən də Yəmən tacirinin oğluyam.

Bundan sonra bütün əhvalatı sizə söylədiyim kimi qızı da danışdım.

Qız dedi:

– Oğlan, ölməyib sağ qalsam, xəcalətindən çıxaram. Allah sizdən razı olsun.

Sonra dedi:

– Oğlan, mənə yemək.

Gedib yemək alıb gətirdim. Qız yeməyi yeyib dedi:

– Oğlan, mənə yemək. Neçə vaxtdı mən ac yatıram, mənə yaxşı yemək al gətir.

Əlimi cibime atdım, pulum tamam qurtarmışdı. Biixtiyar gözlərimdən iki damla yaş axdı. Qız dedi:

– Oğlan, mən nə dedim ki, belə pərt oldun?

Dedim:

– Xanım, min dinarım vardı, verdim həkimə, qırx dəvə yükü malım vardı onu da verdim, yoldaşlarımın qazancını da verdim. Qalan bir qədər xırda-xuruş pulum vardı, onu sənnən birlikdə xərcləmişəm. İndi xanım, mən bir qərib adamam. Bu şəhərdə qardaş-bacım, qohum-qardaşım, ya bir tanışım yoxdu ki, gedib borc pul istəyim, ya yemək-içmək alıb gətirim. Sənin yanında xəcalətliyəm. Ona görə də pərt oldum.

Qız dedi:

– Oğlan, bir qələm, kağız taparsanmı?

Dedim:

– Taparam.

Kağız, qələm verdim. Qız nə isə bir kağıza yazıb mənə verdi, dedi:

– Gedərsən sərraf bazarına, bu kağızı verərsən filan sərrafa.

Dedim:

– Baş üstə.

Axtarıb həmin sərrafi tapdım, kağızı ona verdim.

Sərraf dedi:

– Sən burda çay içib gözlə, mən bu saat gəlirəm.

Bir də gördüm, bir qulluqçu başında dolu bir boxça içəri girdi. Dedim, yəqin bu boxçadakı yeməkdi, aparıb qıznan birlikdə yeyərəm. Elə əlimi boxçaya uzatmaq istəyirdim ki, sərraf dedi:

– Sən dəymə, qulluqçu aparıb verər.

Dünya-aləm başıma firlandı. Dedim: “Gör nə günə qalmışam ki, mənə belə söz deyirlər.” Xülasə, gəldik qızın yanına. Qız dedi:

– Oğlan, aç boxçanı.

Dedim:

– Xanım, sərraf mənə belə dedi. O yeməyə əl vurmaram.

Qız gülüb dedi:

– Oğlan, aç boxçanı, o yemək deyil.

Boxçanı açdım. Lülə qızıl şarradan ortalığa töküldü.

Qız dedi:

– Oğlan, get indi yemək al gətir.

Gedib dünyanın nə ləzzətli yemək-içməyi vardı alıb gətirdim. Bir müddət də keçdi. Bir gün qız dedi:

– Oğlan, biz nə vaxta kimi burda qalasıyıq. Get bir ev tap, qalaq.

Getdim soraqlaşdım dəllallardan. Bir yaxşı yerdən geniş həyətli, çarhovuzlu, bağ-bağçalı bir ev tapıb aldım. Fayton tutub qızı apardım ora. Qız dedi:

– Oğlan, mən neçə vaxtdı qanın, çirkin içindəyəm, get filan yerdə Camal adlı bir tacir var, ondan bir yaxşı qadın paltarı al gətir.

Soraqlaşa-soraqlaşa getdim tacir Camalı tapdım. Salamlasılıb dedim:

– Camal qardaş, mənə bir dəst yaxşı qadın paltarı ver.

Camal olardı bir otuz yaşında. Tez işçilərinə tapşırıdı paltarları gətirdilər. Dedim:

– Qiyməti neçədi?

Dedi:

– Min dinar.

Alıb dükandan çıxməq istəyəndə dedi:

– Mən paltarı sənə ikiqat baha satmışam, görürəm mərd oğlana oxşayırsan, bu paltarların qiyməti beş yüz dinardi.

Pulun qalanını qaytardı özümə. Sonra dedi:

– Oğlan, apar paltarı ver, gəl bura sən mənə qonaqsan, sənnən qardaş olacam.

Paltarı götürüb gəldim evə. Xanım paltarı geyib bəyəndi.

Dedim:

– Ay xanım, nə yaxşı oğlandı bu Camal, mənnən qardaş

oldu, bu gün məni qonaq çağırır.

Xanım dedi:

– Nə olar, çağrılan yerə gedəllər.

Gəldim Camalın dükanına, əvvəlcə çay içdik, sonra yemək-icmək gəldi. Bir xeyli yeyib-içdik. Camal dedi:

– Gedək indi də evə.

Gəldik Camalın evinə. Ev nə ev, bir cənnət. Təzədən yeyib-icmək başladı. Bir də ayılıb gördüm ki, qonaq gəldiyim vaxtdan düz üç gün keçib, qızı evdə tək, ac-susuz qoyub gəlmisəm, Camal da mürgü vururdu. Ona "sağ ol" demək də yadımdan çıxdı, qaçıb gəldim xanımın yanına. Dedim:

– Xanım, məni bağışla, sərxoş olmuşam, hər şey yadımdan çıxıb, düz üç gündü ki, səni ac qoymuşam.

Qız dedi:

– Oğlan, mən ac qalmışam.

Dedim:

– Xanım, heç Camala "sağ ol" da deməmişəm.

Xanım dedi:

– Ayıb olsun sənə, indi o sənin haqqında nə düşünəcək, tez get qonaq çağır.

Getdim Camalın dükanına. Gördüm Camal oturub çay içir.

Məni görən kimi dedi:

– Ay namərd dos, heç mənimlə sağıllaşmayıb məni qoyub getdin.

Dedim:

– Bağışla, məst olmuşam. Bu gün gedək bizə qonaq ol.

Camal dedi:

– Yaxşı, gedərik. Hələ bir az çay içək.

Caydan sonra yenə yemək-icmək gəldi. Bir qədər məst oldum. Elə dükanı bağlayıb hazırlasdıq getməyə, birdən öz-özümə dedim: "Ey dili-qafil, mən bu kişinin qonaq çağırıram. Evdə qab-qacaq, yeməyə bir şey yoxdur. Yaxşısı budu özümü sərxoşluğa vurub bir təhər bundan ayrılm". Nə qədər abırsızlıq elədim, bu mənnənələl çəkmədi. Bir faytona minib gəldik.

Camal dedi:

– Budu sənin evin?

Dedim:

– Bəli.

Dedi:

– A kişi, bəs niyə içəri keçmirsən?

Dedim:

– Qardaş, xanım sərxoş olanda açıqlanır, gəl oturaq səkidə bir az sərinləşək, sonra keçərik içəri.

Elə təzəcə oturmuşdu ki, qulluqcular gəlib dedilər:

– Ağa, keçin içəri.

Mən gözlərimə inanmadım, həyətdə bir dəstgah vardı ki, gəl görəsən. Qızıl qurşaqlı qulluqcular da o tərəf-bu tərəfə qaçırdı. Öz-özümə dedim: "Bura, görəsən, doğrudan da bizim evdimi, yoxsa mən yanılmışam? Dedim bizim ev olar daha yaxşı, yox başqa ev olar deyərəm, məst olmuşam, bilməyib bura gəlmisəm".

Ağa, ağa deyə-deyə bizi evə apardılar. Yemək-icmək gəldi. Bir qədər keçənnən sonra bir bəhanə ilə otaqdan çıxıb qulluqcuların birindən soruşdum:

– Xanım hardadı?

Dedi:

– Mətbəxdədi.

Getdim mətbəxə. Gördüm xanım oturub iyirməyə qədər də qız yemək-icmək hazırlayıb. Xanım dedi:

– Get qonağının yanına, yemək-icməyində ol, ayrı şeyin fikrini çəkmə.

Qayıtdım Camalın yanına. İndi arxayı idim. Odu ki, ürəyim istədiyi yeməkdən-icməkdən gətirməsini əmr edir, yeyir-içirdik. O qədər yeyib-içdik, rəqqasələrə baxıb ləzzət ala-alə kef elədik ki, üç günün necə gəlib keçdiyini bilmədik. Üç gündən sonra Camal dedi:

– Qardaş, düz üç gündü biz burda yeyib-içirik, mənim xanımım evdə təkdi, izin verin gedim.

Dedim:

– Qoy xanıma deyim, sonra gedərsən.

Gəlib xanıma dedim ki, qonaq getmək istəyir. Xanım dedi:

– Yaxşı, siz qardaş olursunuz, biz niyə bacılıq olmuruq. Qar-daşlığına de ki, xanımını da çağırıb gətirsin.

Gəlib Camala dedim, bəs xanım belə deyir. Camal dedi:

– Yaxşı, mənim xanımım yanımda olannan sonra qoy dükan lap bir ay bağlı qalsın. Bu saat gedib xanımı gətirərəm.

Dedim:

– Qardaş, sən niyə gedirsən. Qulluqçulardan birini göndərərik xanımı gətirər. Sən bir nişanə ver.

Camal bir nişanə verdi. Yarım saatdan sonra qulluqçu gedib Camalın xanımını gətirdi. Yemək-içmək, oynamaq. Camalın xanımı dedi:

– Bəs evin xanımı hani? Gəlsin bir tanış olaq.

Qulluqçudan xəbər göndərdik. Xanım dedi:

– Onlar yeyib-içsin, mən də bu saat gəlirəm.

Bilmirəm, nə oldu, nə keçdi. Bir də gördüm quru bir yerdə uzanmışam, nə yemək-içmək var, nə də xanım. Durub otaqları gəzməyə başladım. Gördüm bir otaqda xalçaya bükülü nə isə var. Xalçanın arasını açanda iki baş bir yana getdi, iki bədən bir yana, dedim:

– Bunlar bunun qannıları imiş. "Quşu quşnan tutallar". Xanım mənim əlimnən bunları gətirib öldürüb, özü də aradan çıxıb. İndi gəlib məni də öldürəcəklər. İt də getdi, ip də. Qız da getdi, mal-dövlət də. Yaxşısı budu qaçım gedim Yəmənə.

Bu fikrnən həyətdən çıxıb qaçmaq istəyirdim ki, gördüm qapının ağızında iki nəfər siyirmə qılınc dayanıb, dedilər:

– Gedək, xanım səni isteyir.

Məni gətirdilər bir imarətə. Sən demə, bu xanım buranın padşahı imiş. Yemək-içmək gəldi. Yedik-içdik. Yatmaq zamanı gələndə xanım dedi:

– Oğlan, bax o biri otaq sənindi.

Dedim:

– Xanım, nə otaq, nə bu otaq. Məgər sən mənim xanımım deyilsənmi?

Dedi:

– Oğlan, aman günüdü, bu sözü dilinə gətirmə.

Dedim:

– Mən sənin üçün həkimə min dinar vermişəm, qırx dəvə yükü mal-dövlət vermişəm, atımı satmışam, vətənimi atmışam, demişəm lap başımı da satsam bu qızı sağaldacam. Elə şey yoxdu, ya səni alacam, ya da ölücəm.

Xanım əlini əlinə vurdu bir nəfər gəldi. Dedi:

– Get bir xurcun qızıl, on min dinar pul, bir də bir səmənd at həzırla.

Həmin adam xanımın dediklərini hazırladı. Xanım dedi:

– Oğlan, bax min dinar vermişdin bu on min dinar, qırx dəvə yükü mal vermişdin bu bir xurcun qızıl, atını satmışdin bu da at, yalvarıram, çıx get, məndən sənə arvad olmaz. Aman günüdü, çıx get. Dedim:

– Yox, getmirəm.

Dedi:

– Oğlan, canına yazığın gəlsin, çıx get.

Dedim:

– Yox, getmərəm. Canımı, malımı, pulumu, başımı, sənin yolunda qoymuşam.

Xanım əlini əlinə vurdu. Fərraşlar gəldi, xanım dedi:

– Qırx nar çubuğu gətirib məni huşum itənə kimi döydülər. Gözümü açanda özümü bir taxtın üstündə gördüm, dörd-beş həkim də başıma firlanırdı. Xanım özü də dodağıma su damızdırır, mənə qulluq edirdi.

Qırx gün həkimlər məni müalicə etdi, sağalıb ayağa qalxdım. Mənim sağalmağıma görə xanım böyük bir məclis düzəltildirdi. Yemək-içmək, oynamaq, məclis əhli dağlıb getdi. Qalxdıx xanımla mən. Dedi:

– Oğlan, min dinar vermişdin bu on min dinar, mal vermişdin bu dörd put qızıl, at vermişdin bu at, aman günüdü çıx get. Məndən sənə arvad olmaz. Ölən yerdən diriltmişdin məni, ölən yerdən mən də diriltdim səni, aman günüdü çıx get. Gəl bacı-qardaş kimi ayrılaq.

Dedim:

– Yox, getmərəm.

Dedi:

– Oğlan, yazıxsan, çıx get, yenə də döydürüb öldürrəm səni.

Onun ayaqlarına yixılıb dedim:

– Xanım, aman günüdü, məni döydürmə, taqətim yoxdu, ölləm. Amma sənə üç sualım var, bu üç suala düzgün cavab versən, bir şey, bir qəpik də almayıb çıxıb gedirəm. Birincisi, səni kim ölümçül hala salıb sandığa qoymuşdu, ikincisi, mən səni boş evdə qoyub getmişdim, bu cah-cəlal hardan gəldi, ismi-əzəm oxudun nədi, gəldim gördüm taxtın üstündəsən, üçüncüsü, mənim qonaqlarımın başını kim kəsmişdi?

Qız dedi:

– Oğlan, bu suallara cavab versəm, gedərsənmi?

Dedim:

– Bəli, xanım, gedərəm.

Xanım dedi:

– Mən bu ölkənin padşahının qızıyam. Anam öldü, qaldıq ata-bala. Bir müddətdən sonra atam evləndi. Mən analığımıla yola getmədim, ona paxıllığım tutdu. Atam mənə dedi:

– Qızım, burda qalıb sən həm öz gününü qara eliyəcəksən, həm də mənim günümü. Yaxşısı budu ki, sənə şəhərin o biri başında bir imarət tikdirim, sən həm mənim qızımsan, həm də oğlum. Ancaq namusnan hərəkət elə. Sən özün üçün hökmranlıq elə, mən də özümçün.

Başladım hökmranlıq eləməyə, hər cümə günü qırx qıznan bağa gəzməyə çıxardım. Bir dəfə də bağa çıxanda bax o başı kəsilən Camalı gördüm. O vaxt yetimin, keçəlin biri idi. Səni ki, yanına göndərmişdim bax o sərrafın yanında nökərçilik eliyirdi, küçələrdə şərab satırdı. Sərraf da şərabçı idi o vaxt, sonradan sərraf oldu. Nə isə, Camal şərab səhəngi əlində qabağımiza çıxdı.

Qızlar dedi:

– Ay xanım, nə olar istidən ciyərimiz yanır, şərab al, içək.

Qızların sözünü yerə salmadım, bir səhəng şərab aldım qızlar içdilər. Beləliklə, hər həftə bu Camal bir səhəng gətirdi, getdikcə məndə ona məhəbbət yarandı. Başladım bir səhəng şərabı bir səhəng qızıl verdim. Altı ay belə keçdi. Gördüm elə bu

yenə cındır paltardadı, mən də buna belə getsəm, hamı mənə gülər. Bir gün yenə o şərab gətirəndə xəlvətə salıb dedim:

– Ay evi yixılmışın oğlu, mən sənə vurulmuşam. Altı aydı ki, sənə hər həftə bir səhəng qızıl verirəm, yenə də cir-cındır içindəsən, bəs bilmirsən bu qızılları sənə verirəm.

Dedi:

– Xanım, o şərəbin haqqıdır... Mən onu xozeyinə verirəm. Əgər sən desəydin, bu başqa məsələ. Mən mala haram qata bilmərəm.

Dedim:

– Heç olmasa, innən sonra bil ki, o qızılları sənə verirəm.

Dedi:

– Yaxşı, innən belə mən xozeynlə haqq-hesab kəsərəm. Bir manat verib bir səhəng şərab alıb hər həftə sizə gətirərəm. Əvəzində sizdən qızıl alaram.

Camal gedir şərabçıya deyir:

– Mən daha sənə şərab satmırəm.

Şərabçı da qızıldan doymuşdu, şərab dükanını da Camala verib gedib bir sərraf dükənini açdı. Camal o gündən sonra hər həftə bir səhəng qızıl alıb əvəzində bir səhəng şərab gətirirdi. Bu minvalla altı ay davam elədi. Artıq Camal özünə yaxşı əyin-baş düzəltmişdi, mənim də ona olan məhəbbətim günü-gündən artırdı. Bir gün də gəlib dedi:

– Xanım, daha şərab satmaq istəmirəm, filan yerdə yaxşı dükanlar var onu alıb tacirlilik eləmək istəyirəm.

Həmin dükanları ona aldım, bir neçə vaxtdan sonra ona yaxşı bir imarət aldım, sonra yaxşı bağlar aldım. Getdikcə onun ticarəti artırdı. Daha yanına az-az gəlirdi. Mənim isə ona olan məhəbbətim daha da artırdı. Lağımçıları çağırıb öz bağımızdan Camalın bağına lağım atdırıb yerin altı ilə gizli yol açdım. Ürəyim istiyəndə onun yanına gedirdim. Bir gün getdim, gördüm Camalın yanında bir gözəl qız var. Nar ağacının altında oturub şərab nuş eliyirlər. Məni görən kimi ikisi də ayağa qalxıb təzim elədilər. Camal dedi:

– Bunu sənə kəniz almışam.

Dedim:

– Lap yaxşı, belə gözəl qızlardan bizə yenə lazımdı.

Sonra bir də getdim yenə bu kızı onun yanında gördüm, bir belə, beş belə, bir gün də onların yanına gedəndə qız dedi:

– Nə xanım-xanım salmışan, əgər sənin belə xanımın vardısa, məni niyə gətirirdin, gah deyirsən kəniz gətirmişəm, gah deyirsən nə bilim nə.

Qız bunu deyib qollarımı tutdu, bu namərd də məni doğradı, dalını da özün bilirsən, qaldı o qonaqlığa, o bər-bəzəyə, qulluqçu-qaravaşa, onu da mən analığımızdan təvəqqə eləmişdim, o gecə o göndərmişdi. Camalla o qızın da başını behuşdarı verdirib mən kəsdirmişəm. Oğlan, aman günüdü çıx get, səni öldürdürüəm. Mənim kişi tayfasını görməyə gözüm yoxdu. Camal kimi lütün, keçəlin biri mənim başıma o oyunu açdı, sən yüz şəhər gəzib yüzlərlə xanımlar görmüsən, mənim qədrimi sən nə bilərsən?

Dedim:

– Xanım, bu çağacan bəlkə də gedərdim, indi ki, bu əhvalatı bildim, məni öldürtsən də gedən deyiləm.

Dedi:

– Oğlan, səni öldürdürüəm, yazıqsan, çıx get.

Dedim:

– Getmərəm, vəssalam.

Dedi:

– Cəllad.

Yıxıldım onun ayaqlarına dedim:

– Xanım, indi ki, məni öldürsən, onda səndən bir xahişim var, mənim başımı kəsdir, qapının yanında basdır ki, hər gün girib çıxanda ayaqların ora dəysin.

Dedi:

– Oğlan, yəni sən özünə elə arxayınsan.

Dedim:

– Bəli, xanım.

Dedi:

– Oğlan, onda mən sənə gedərəm, ancaq daha burda qala bilmərik. Hazırlaşdıq. Nə lazımdısa vəzndə yüngül götürdük, iki atı

yəhərləyib yola düzəldik. Xeyli yol gedib, axşama yaxın dərin bir meşəyə gəlib çıxdıq. Xanım dedi:

– Oğlan, bu yolu azmışiq, sən get axtar yolu tap, sonra gəl birlikdə gedək.

Mən getdim yolu tapdım, qayıtdım ki, xanımı da götürüb yola düşüm, gördüm palid ağacı yerindədi, xanım yoxdu. Qayıtdım geri gəlib xanımın dayəsindən soruşdum:

– Xanım burası gəlməyib ki?

Dedi:

– Xanım sənnən gedəndi.

Başladım axtarmağa, üç gün, beş gün, bir il, düz beş il axtardım onu tapmadım. Axırda bütün pulum, qızıllar qurtardı. Öz-özümə dedim indi mən nə edim, hara gedim. Axırda fikirləşdim ki, çıxmım uca bir qayadan özümü atım. Çıxdım uca bir qayanın başına ki, özümü atım. Gördüm burda bir abid quran oxuyur. Məni görən kimi dedi:

– Oğlan, gəlmisən ki, özünü atıf öldürsən. Tələsmə, sən get filan qəbiristanlığ'a. Cümşüd adlı bir padşah var, sənin itgini o tapacaq, səndən əvvəl də üç nəfəri göndərmişəm ora, sizin itgiləri o tapacaq.

İndi düz yeddi ildi ki, bu qəbiristanlıqda daşların dibində oturub Cümşüd padşahı gözlüyüürəm. Qardaşlar, bilirəm sizin də hər birinizin başında bir qəza-qədər var, onu gizlətməyin, siz də danışın, Cümşüd padşah gəlib itgilərimizi tapsın.

Yəmən tacirinin oğlu öz macərasını danışın qurtardı. Artıq səhər açılırdı. Cümşüd padşah sakitcə aradan çıxıb gəldi saraya, əmr elədi:

– Gedin filan qəbiristanlıqda dörd nəfər var, onları pambığın içində elə gətirin ki, ruhları da inciməsin.

Gedib o dörd nəfəri gətirdilər, yedirtilər, içirttilər.

Padşah dedi:

– Oğlanlarım, gecə mən Yəmən tacirinin oğlunun sərgüzəştlərini eşitdim. Mən Cümşüd padşaham. İndi siz hamınız başınıza gələn sərgüzəştləri mənə danışın, mən də görüm nə edirəm.

Yenə heç biri dillənmədi, bu dedi sən danış, o dedi sən

daniş, axırdı padşah dedi:

– İndi ki, siz danışmırınız, onda mən sizə danışım, görün mənim öz vəzirimin qızı başıma nə oyun açıb.

Bunu deyib Cümşüd padşah başına gələnləri söyləməyə başladı. "Cavan padşah idim, məmləkətimdən gəlib keçənləri qonaq saxlayır, onların söhbətlərinə qulaq asır, başqa ölkələr, şəhərlərdə baş verənləri bu yolla öyrənirdim. Bir gün bir taciri də qonaq saxladım, gedəndə tacir mənə yumurta boyda bir ləl bağışlayıb dedi:

– Qibleyi-aləm, təvəqqə eliyirəm, bu hədiyyəni kiçik də olsa, böyük kimi məndən qəbul eliyəsiz.

Ləli tacirdən aldım, istədim vəzirə deyəm ki, bunu möhkəm, kirami bir yerdə saxlaşın, vəzir dedi:

– Bu nədi ki, İsfahanda bir tacir tanıyıram, bunnan tulasının boynuna on ikisini asıb.

Vəzirin sözündən pərt oldum. O saat qışqırdım:

– Cəllad.

Cəllad hazır oldu, dedim:

– Vur bu vəzirin boynunu.

Tacir ayaqlarına yıxılıb dedi:

– Qibleyi-aləm, bütün günahlar məndədi, mən ləli sizə verməsəydim, bu hadisə də baş verməzdə, onun boynunu vurmayı, mənim boynumu vur. Qonağın xətri Allahın, peyğəmbərin yanında da əzizdi, bunu mənə bağıشا.

Dedim:

– Yaxşı, onun boynunu vurmaqdan əl çəkirəm, amma ömrü boyu zindanda saxlayacam.

Vəziri saldırdım zindana, bu vaxt vəzirin bir qızıvardı, onun altı yaşı olardı. Aradan aylar, illər keçdi, vəzirin qızı gəlib on səkkiz yaşa çatdı. Günlərin bir günündə dedilər ki, vəzirin qızı səni görmək istəyir, dedim, buraxın gəlsin. Qız gəlib dedi:

– Atamın günahı nədi ki, onu zindana salıbsan?

Dedim belə-bələ.

Vəzirin qızı dedi:

– Mənim atam yalan danışan adam olmuyub, əgər gedib

həmin taciri tulası ilə birlikdə sənin hüzuruna gətirsəm, onun günahından keçərsənmi?

Öz-özümə fikirləşdim ki, qız uşağı necə İsfahana gedər, necə taciri tapıb mənim yanımı gətirə bilər, dedim:

– Əgər dediklərimi yerinə yetirsən, atanın günahından keçərəm. Qız çıxıb getdi. Sən demə, bu qız oğlan paltarı geyinib gedir İsfahana. Axtarıb həmən taciri tapır. Tacir deyir:

– Oğlum, kimsən?

Deyir:

– Qəribəm.

Tacir deyir:

– Mənim qonağım ol.

Qız qalır bu tacirin evində. Tacir elə bilir ki, bu oğlandı. Qız görür ki, hər yemək yeyəndə tacir əvvəlcə boynunda ləl olan iti yedirdir. Onun artığını isə qəfəsdə saxladığı üz-gözlərini tük basmış adamlara verir. Qız heç nə soruşmur. Aradan bir il keçir. Kişi mehrini buna salır, bir dəqiqə də onnan ayrı dura bilmir. Heç ondan soruşmur da nəyə gəlmisən? Kimsən, nəcisən?

Bir gün bu qız özünü naxoşluğa vurur, gah deyir başım ağrıyıb, gah deyir gözüm ağrıyıb. Axırdı deyir:

– Ata, bilirsən nə var? Mənim ata-anam, evimiz yadıma düşüb, istəyirəm gedim onları görməm gəlim.

Tacir o qədər ona isinibmiş ki, deyir:

– Qoy dükanımı, evimi satıb birlikdə gedək, mən daha səndən ayrı dura bilmərəm.

Vəzirin qızı deyir:

– Elə şey olmaz, qoy gedim, yenə qayıdaram.

Olmur, tacir evini, dükanını satıb, itini də, qəfəsdəki adamları da götürüb onnan birlikdə yola düşür.

Cümşüd padşah sözünə davam eliyib dedi:

– Günlərin bir günündə taxtda oturmuşdum xəbər gətirdilər ki, bəs İsfahan şəhərindən bir tacir öz oğlunnan gəlib.

Dedim:

– Çağırın gəlsin yanımı.

Bir az keçdi. Gördüm bir cavan oğlan girdi içəri.

Dedim:

– Bəs siz dediniz İsfahandan bir tacir gəlib, o hani?

Dedilər:

– Padşah sağ olsun, yanında bir it, həm də qəfəsdə iki adam da var.

Dedim:

– Qoyun gəlsin, qonağını əzizləyən itinə də sümük atar.

Tacir içəri girdi yanında tulası, qəfəsdə iki adam. Mən bunlara baxıb mat qalmışdım.

Tacir dedi:

– Qibleyi-aləm sağ olsun, mən sizə qonağam, amma sizdən bir təvəqqəm var, məndən ailə sirrimi soruşmayasan.

Yemək vaxtı gəldi, qulluqçular yemək getirdi, tacir bir qabı öz qabağına qoydu, birini oğlunun, birini də tulanın. Yeyib qurta-randan sonra istədi itin qabağındakı artıq sür-sümüyü qəfəsdəki adamların qabağına qoysun, dedim:

– Sən nə millətisən?

Dedi:

– Əlhəmdullah, müsəlmanam.

Dedim:

– Bəs sən necə müsəlmənsən ki, itin qabağından qalan sür-sümüyü insana yedirdirsən? Heç bir şəriətdə heyvan nəfəsi dəyən yeməyi insana verməzlər, bu ailə sirri deyil, şəriətdi.

Tacir dedi:

– Bu mənim ailə sirrimdi.

Dedim:

– Sən kimsən, nəcisin? Nə ixtiyarla insanları qəfəsdə saxlaysırsan. Mən padşaham, belə iş tutmuram. Günahi olanın başını vurdururam, zindana saldırıram. Heç mən də sən elədiyini eləməyə cürət eləmərəm. De görüm bu nə işdi?

Dedi:

– Demərəm.

Dedim:

– Deməzsən, boynunu vurdurram.

Dedim:

– Cəllad.

Cəllad hazır oldu.

Tacir boynunu əyib dedi:

– Vurdur boynumu, amma heç nə demərəm.

Təzə vəzirim çox ağıllı bir adamdı, yavaşça qulağıma dedi ki, tacir gözünü oğlundan çəkmir, de ki, oğlunun boynunu vurdurram, hər şeyi açacaq. Əmr elədim elə cəllad oğlanın boynunu vurmaq isteyirdi ki, tacir ayaqlarına yıxılıb dedi:

– Yaxşı, hər şeyi açıb danışaram.

Cəllad oğlanın əl-qolunu açıb azad elədi. Tacir sərgüzəştini danışmağa başladı:

– Mən Xorasan tacirinin oğluyam. Mənim atam Xorasanın birinci taciri idi. Bax, o qəfəsdəkilər mənim böyük və ortancılar qardaşlarımdı. Atam ölündə mənim beş-altı yaşım olardı. Atamın ölümündən sonra qardaşlarım məni zırzəmiyə qovdu, bir müddət orda yaşıdım, ordan da qovdular. Bircə küçüyüm vardi, onu da götürüb evdən çıxdım, oldum küçə uşağı. Mən ana südü kimi ata payımı qardaşlarına verib bir daha geri qayıtmadım.

Olardı on-on bir yaşım, başladım xırda-xuruş alver eləməyə. Şəhərin kənarında qoca bir xatun vardi, ona yalvarıb evində yer verməsini xahiş elədim. Qarı razi oldu. Bir müddət belə dolandıq. Bir gün xatun mənə dedi:

– Oğlum, küçələrdə alver eləmə. Bir qapı aç. Gətir malını burda sat.

Evin küçəyə açılan otaqlarından birində dükan açdım. Üç il, beş il, yeddi il alver elədim. Gördüm düz on min manat qazanmışsam. Yaxşı dolanırdıq. Gəlib çatmışdım 17-18 yaşına. Bir gün dükanda oturub alver eliyirdim, birdən hay-haray yayıldı ki, Xorasan tacirinin oğlanlarını padşahın borcunu vermədiyinə görə dar ağacından asırlar.

– Bunların nə qədər borcu var?

Dedilər:

– İki min manat.

İki min manat verib onların boynunun halqasını, əl-qolunun zəncirini açdırıb evə gətirdim. Bir kəlmə də keçmişləri yada sal-

madım. Qalan pulları ortaya qoyub dedim:

– Bax, bu səkkiz min manat, nə istəyirsiniz alın.

Dedilər:

– Sən böyük ol, biz kiçik, sən bizdən ağıllısan.

Bir yerdə yaşamağa başladığ. Mən qazanıb gətirirdim, bunlar yeyib yatırıdı. Maya, mal, pul mənnəniyi, kef çəkmək bunlarnan, bir müddət bu minvalla keçdi. Bir gün gəlib gördüm ki, qardaşlarım bərk fikirdədir. Dedim:

– Nə olub?

Dedilər:

– Nə qədər belə yaşayacaq. Gərək qaz vurub, qazan doldurasan. Ay bağ belə, bostan belə.

Qardaşlarım məni başdan çıxardılar. Evi, dükanı satıb hazırladıq, gəlib bir gəmiyə mindik. Mən iti də özümnən götürmüsədüm. Xeyli yol getmişdik ki, qardaşlarım məni yuxarı çağırkı, dedilər:

– Gör dənizdə nələr var?

Elə dənizə tamaşa eliyirdim, birdən hərəsi bir tərəfdən yapışış məni atdlar dənizə. Suya batan saman tutar deyərlər. Əl atdim əlim bir şeyə toxundu, sən demə, bu həmin it imiş, itdən möhkəm yapışdım. İt məni gətirib qırğa çıxardı, ayağım torpağa dəydi. O şəhər sənin, bu kənd mənim gəzə-gəzə gəlib bir şəhərə çıxdıq. Bərk xəstələndim, it mənə qarız qabığından, çörək qırıntılarından gətirib verirdi yavaş-yavaş özümə gəldim. Bir də gördüm qardaşlarım gülə-gülə gedir. Öz-özümə fikirləşdim ki, yəqin dənizdə məni qara basıb, qardaşlarım heç vaxt məni dənizə atmazdı. Bu xəyalnan onlara tərəf yerimək istədim, başladılar məni döyməyə, dedilər:

– Hələ sən ölməmisən?

Camaat, Xorasan tacirinin oğlanlarıyıq, bu da atamızın xəzinədarlığı, atamızın bütün var-dövlətini götürüb qaçıb, yeyib-içib, indi də dilənçi kökünə düşüb bu şəhərdə dilənir.

Mən olan-qalan pulumu verib bunları ölümündən qurtarmışdım, bunun əvəzində qardaşlarım iki min manat verib mənə ölüm hökmü kəsdirdilər.

Söhbətin bu yerində tacir üzünü qəfəsdəki adamlara tutub soruşdu ki, doğrumu deyir, qəfəsdəkilər başları ilə onun dediklərini təsdiqlədilər.

Tacir sərgüzəştini danışmaqda davam elədi:

– Bu şəhərin də adəti beləymiş ki, adama ölüm hökmü verəndə gətirib böyük bir mağara varmış atarmışlar ora. Məni də gətirib atdlar ora.

Oyana-bu yana baxıb gördüm ki, yox, burdan çıxmaq mümkün deyil. Bir az keçmişdi gördüm bir təndir çörəyi atdlar. Başladım yeməyə. Bir də gördüm su gəldi. Öz-özümə fikirləşdim ki, görəsən bunları kim gətirir, bir də "harf, harf" it səsi eşitdim, bildim ki, vəfali itim məni unutmayıb.

Bir də gördüm səs gəlir:

– Mırç-mırç.

Dedim:

– Axır tikə suxarım qalib onu yeyirəm.

Bir gün-iki gün keçdi. Axır günlərin necə gəlib keçdiyini, gecə-gündüz itirdim. Aradan bir xeyli vax keçdi. Günlərin birində bir də gördüm bir it gəldi, yuxarıdan səs eşidildi:

– Tez ipi bağla belinə.

Tez ipi bağladım belimə, o biri adamda artıq can qalmamışdı, mən çıxdım yuxarı, o qaldı mağarada. Gördüm mağaranın başında polad geyimli, qızıl qılinc-qalxanlı bir pəhləvan durub. Yanında da yəhərli at. Biz atlara minib yola düzəldik. Bərk qaranlıq idi, nə bu pəhləvan məndən soruşdu ki, sən kimsən, nə də mən. Bir xeyli getdik. Səhər açılmağa başladı. Dedi:

– Gəl səhər yeməyi yeyək.

Dedim:

– Yaxşı, yeyək.

Mənim üzümə baxıb dərindən bir ah çəkdi, dedi:

– Gör, mən ipi kimə atdim, kim çıxdı.

Dəbilqəsini başınınan götürdü, gördüm bu pəhləvan yox, bir qız imiş. Qız dedi:

– Mən bu şəhərin padşahının qızıyam. O quyudakı da mənim

əmim oğludu. Biz bir-birimizi sevirdik, atam isə məni ona vermək istəmirdi, ona görə də ona ölüm hökmü kəşmişdi. Onun bəxti ana-dan gəlmə ölübmüş.

Sonra qız dedi:

– Mən daha geri qayıda bilmərəm, qayıtsam, atam məni öldürər. Gərək burdan çıxıb başqa bir şəhərə gedək.

Dedim:

– Baş üstə, xanım, gedək deyirsən, gedək.

Dedi:

– Nə iş bacarırsan?

Dedim:

– Tacir oğluyam, əlimə maya salmaq üçün mənə üçcə manat lazımdı. Bax, bu iki atları aparıb satarıq, əlimə maya salaram, bir təhər dolanarıq.

Qız dedi:

– Oğlan, nə at, nə üç manat. O atın üstündəki heybəni görünənmi? O, tamam qızıl, ləl-cavahiratdı, gedərik yaxşı ev alarıq, dükan açıb alver edərsən.

Gəldik bir şəhərə ev aldıq bərli-bəzəkli, bağ-bağçalı, iki mərtəbəli, üst mərtəbəsində özümüz olduq, alt mərtəbələri elədik dükan, başladım alverə.

Alverim tezliklə çoxaldı, yaxşı qazanırdım. Günlərin bir gündə gördüm iki dilənci yolnan gedir. Gördüm qardaşlarımdı, yenə ürəyim tab gətirmədi, dedim güzəşt deyərlər, gətirdim onları evə, hamama apardım, geyindirdim-keçindirdim, dedim:

– Arvad, bunlar mənim qardaşımı.

Arvad da düşdü əl-ayağa, yemək-içmək düzəltdi, yedik-içdi, söhbət elədik. O gündən qardaşlarımda bizim yanımızda yaşamağa başladı. Bir neçə vaxt mehriban yaşadıq, qazancım günü-gündən artırdı.

Bir gün gəlib gördüm qardaşlarımdı bir tərəfdə, arvadım bir tərəfdə qaş-qabaqlı oturub, dərin fikrə gediblər.

Dedi:

– Nə olub, nəyin fikrini çekirssən?

Qardaşlarımdı dillənmədi, arvadım dedi:

– Biz dördümüz də bu şəhərdə qəribik, gəlin gedək Xorasana, orda heç olmasa, sizin qohum-qardaşınız var, tək mən qərib olaram.

Dedim:

– Bəs evi-eşiyi, dükan-bazarı nə eliyək?

Dedi:

– Hamısını sataq, Xorasanda ev də alarıq, dükan da.

Mən dillənmədim, namusuma sığışdırmadım deyəm ki, qardaşlarımdı nə yuvanın quşudu, mənim başıma nə oyunlar açıb, necə etibarsız qardaşlardı.

Dedim:

– Yaxşı, bir halda ki, siz üçünüz də bu fikirdəsiniz, gedək, nə deyirəm.

Satdıq, yiğdiq-yiğışdırıldıq yola düzəldik. Az getdik, çox getdik, gəlib çıxdıq bir bulaq başına. Burda düşərgə elədik, çadır qurduq. Qardaşlarımdı dedi:

– Qoy arvadın burda qalsın, biz bir az gedək o tərəfə kabab çəkək, dərələşək.

Dedim:

– Gedək.

Gəldik, odunnan, çör-çöpdən yiğib ocaq qaladıq ki, kabab çəkək. Başı aşağı durmuşdum, bir də gördüm başıma nə isə ağır bir şey dəydi, yixıldım yerə. Qardaşlarımdı məni doğrayıb əl-üzlərini qana batırıb qaçıdlar arvadımlın yanına, dedilər:

– Qardaşımızı bir canavar parçaladı, biz canımızı zorla qurtardıq, tez hazırlaş, burdan çıxıb gedək.

Arvadım bunların hiyləsini başa düşdü, çadırı girib bu da xəncəri soxdu qarnına. Qardaşlarımdı mal-dövləti yükleyib yola düzəldilər.

Xəbəri xəbərdən, xəbəri bu şəhərin padşahının qızından. Padşah qızı qırx qıznan seyrə çıxıbmış, görür bir tula hüre-hüre o tərəfə-bu tərəfə qaçıır. Qızlar düşür tulanın dalına düz gelirlər mənim yanımı. Padşah qızı məni görüb bir könüldən min könülə vurulur, deyir:

– Dilinizi kəsərəm, bir adama söz desəniz.

Sonra məni getirdi evinə. Həkim çağırıldı, bir neçə gündən sonra yavaş-yavaş özümə gəldim. Qız dedi:

– Oğlan, səni kim bu kökə salıb?

Xəcalətimdən demədim ki, qardaşlarım başıma bu oyunu açıb, dedim:

– Xanım, quldurlar mənim mal-dövlətimi çalıb-çapdılars, özümü də bu hala saldılar.

Qız dedi:

– Ey oğlan, mən bu şəhərin padşahının qızıyam, səni sevirəm. Bir müddət gizli yaşarıq, sonra atama deyərəm, bizə toy edər.

Razılışdım. Bir gün namaz qılırdım. Birdən qız gəlib məni gördü, dedi:

– Oğlan, nə edirsən?

Dedim:

– Namaz qılıram.

Dedi:

– Oğlan, dədəm bilsə, səni dilinnən dara çəkər.

Mənə bir qədər pul verib dedi:

– Al bu pulu, tez burdan çıx get.

Dünya malınnan ötrü öz dinimdən, məsləkimdən dönmədim, yola düzəlib başqa bir şəhərə gəldim. Başladım burda hamballığa, yaxşı işlədiyimə görə tezliklə məni hambalların üstünə nəzarətçi qoydular, bir az da işlədim, vəzifəmi bir qədər də böyüdüb kömrükü qoydular. Bir müddət keçdi, özümə ev də aldım.

Günlərin bir gündündə gördüm bir gəmidə ağızı bağlı bir sandıq var, dedim gərək bu sandığı açaq. Açıdım sandığı, nə gördüm, həmən o məni ölümündən qurtarıb, sonra da çıx get deyən qız.

Dedim:

– Bu nə işdi?

Qız dedi:

– Mən Rum padşahının oğlunnan qaçırdım, gəlib bura çıxmışam.

Dedim:

– Onda göndərrəm səni atanın yanına.

Qız yalvarıb dedi:

– Oğlan, amandı, məni atamın yanına göndərmə, atam məni öldürər. Mən səni ölən yerdən diriltmişəm, sən də məni dirilt.

Dedim:

– Bizim dinimizi qəbul edərsənmi?

Dedi:

– Eliyirəm.

Kəbin kəsdirib onu özümə arvad elədim. Beş il yaşadıq, iki uşağımız oldu.

Günlərin bir gündündə səhər tezdən dəniz kənarına çıxmışdım. Bir də gördüm bir arvad, bir kişi tamam çılpaq qaçıր, camaat da düşüb bunların dalınca. Arvadın qucağında bir uşaq var, kişinin isə ciyində bir kisə. Tez bir çadırı atdım bunların üstünə, paltar tapıb geyindirdim, faytona mindirib evimə götürdüm, otaqlardan ikisini onlara verdim, dedim qalın burda. Kişi dedi:

– İndi qoy mən başıma gələnləri danışım.

Dedim:

– Danış.

Dedi:

– Mən bir padşah oğluyam, dənizdə seyrə çıxmışdım. Gəmimiz qərq oldu, hamı batdı, mən sağ qaldım. Dalğalar gətirib məni sahilə atdı. Gördüm bir abid oturub qum əliyir, yanında bir xəlvir, külüng, ələk. Dedim:

– Acıdan Ölürəm, mənə çörək.

Dedi:

– Bu çölün düzündə mən çörəyi hardan alım, amma bu qumdan bir kisə doldursan, yarım çörək verərəm.

Bir kisə qum doldurdum, abid mənə yarım çörək verdi, sən demə, o qum yox, ləl-cavahirat imiş. Başladım şəhərə tərəf getməyə. Şəhərin kənarında bir pinəçiyə rast gəldim. Ona salam verdim. Pinəçi dedi:

– Bu şəhərdə salam verənin, bismillah deyənin dilini dibindən kəsirlər, ölmək istəmirsənsə, deynən müsəlman

deyiləm.

Dedim:

– Bəs onda nə edim?

Dedi:

– Get buların kilsəsinin qabağına, deynən mən müsəlmanların əlindən qaçmışam, sizin dininizi qəbul eliyirəm.

Pinəçinin dediyi kimi elədim. Biri dedi, bu oğlana iki at verirəm, biri dedi, on inək verirəm, biri dedi, yüz qızıl verirəm, padşah da dedi, mən öz qızımı bu oğlana verirəm. Bir saatın içində mən həm varlandım, həm də padşahın kürəkəni oldum. Kefnən yaşayırdım, hər gün də o pinəçinin yanına gedib salamlaşırdım.

Bir gün arvadım xəstələndi, gördüm ki, o öləcək, gəlib əhvalatı pinəçiyə danışdım.

– Onda sən də hazırlaş ölməyə. Sənin qismətin dünyadan qurtarır.

Dedim:

– Neyliyim?

Pinəçi dedi:

– Bacarırsan, qaç çıx aradan. Burda dininnən dönəni dilinnən dara çəkirlər. Ölməkdən yaşamaq yaxşıdı, qaç, çıx aradan. Elə hazırlaşırdım ki, qaçam, tutub məni gətirdilər, əl-qolunu bağladılar. Gətirib əvvəlcə arvadımı, sonra da məni atdlar bir mağaraya. Mənə bir neçə günlük azuqə də vermişdilər. Bir neçə günde sonra gördüm bir kişi meyidinin dalınca bir xatunu da atdlar mağaraya. Bir neçə gün onnan tək qaldıq.

Dedim:

– Gəl ər-arvad olaq.

Dedi:

– Nə danışırsan, mən öz dinimdən dönüm?

Bir təhər bu arvadı razı saldım. Başladığ mağaranın bir tərəfini yavaş-yavaş eşməyə. Eşhaeş-eşhaeş bir də gördük işix gəlir. Bura hara ola? Həmin o abidə rast gəldiyim yer. Gördüm boş bir kisə də var, doldurdum ləl-cəvahiratdan kisəyə, başladığ yola. Bilmirəm necə gəlmışik, hardan gəlmışik, indi sənin yanındayıq,

həmin xatun da bu arvaddı.

Kişi hekayətini qurtarıb dedi ki, gərək kisədəki ləl-cəvahiratı yarı bölgək. Mən razı olmadım, onlar ikisi də çox and verdilər, axırda onlardan on iki ləl götürüb itimin boynuna taxdım, cünki bu it məni neçə dəfə ölümən qurtarmışdı.

Bir gündə bazara çıxmışdım, gördüm iki nəfəri döyürlər, irəli getdim gördüm bu iki nəfər mənim qardaşlarımdı. Irəli yeriyb dedim:

– Bunların günahı nədi?

Dedilər:

– Gəmidə oğurluq eliyiblər.

Xeyli pul verib bu dəfə də bir təhər qardaşlarımı ölümən qurtardım, gətirdim evə. Arvadıma dedim: "Bunlar sənin qaynındı, uşaqlarına da dedim bunlar sizin əmilərinizdi."

Başladılar qardaşlarımda burda yaşamağa. Bir gün elə oldu ki, bir aylığa başqa şəhərə gedəsi oldum. Özümə sığışdırmadım ki, arvadıma deyəm ki, qardaşları etibarsızdı, çağırıb yavaşca qardaşlığım qulağına piçildədim:

– Qardaş, mən bir aylığa səfərə çıxıram, uşaqlarımnan, küləfətimnən göz ol, qardaşlarınam namərddi, etibarsızdı.

Getdim başqa şəhərə, bir ay tamam oldu, qayıdır gəldim, qapını döydüm, qapını qardaşlığım açdı. Ürəyimə damdı ki, nə isə olub, yoxsa mənim evdə küləfətim var, qardaşları var, onlar niyə qapını açmır, kirayəçi açır. Qardaşlığım dedi:

– Qardaş, gəl əvvəlcə bizim otağa.

Keçdim otağa, dedi:

– Qardaş, bir gün gördük ki, sizin otaqda hay-küy var. Gedib gördük ki, qardaşların arvadını da, uşaqlarını da öldürübər, evdə olanları da yiğib aparmaq isteyirlər. Tez tutub onların əl-qolunu bağladıq. Əvvəl istədik ki, onları aparıb divana verək, sonra fikir elədik ki, bir qəfəsə salıb saxlayaq, gələndə özün nə bilirsən, elə də eliyəsən. İndi qəfəs düzəlddirib onları saxlamışiq qəfəsədə, özün necə istəyirsən, elə də elə.

Uşaqlarımı, arvadımı dəfn elədim, o vaxdan da qardaşlarımı qəfəsədə saxlayıram. Tacir sözünü qurtarıb mənə dedi:

– Qibleyi-aləm sağ olsun, başıma gələn qəzavü-qədər budu.  
İndi istəyirsən, məni cəzalandır, istəyirsən də, burax gedim.

Mən üzümü tacirə tutub dedim:

– Sənin dediklərində heç yalan yoxdumu?

Tacir dedi:

– Xeyr, yoxdu.

Dedim:

– Sən iki dəfə evlənmisən, birinci arvaddan uşağın olmayıb,  
ikinci arvaddan iki oğlun olub onları da qardaşların öldürüb, bəs  
onda bu oğlan kimdi?

Tacir mənim bu sözümdən sonra dillənməyib başını aşağı  
saldı.

Bu vaxt həmin oğlan papağını başından çıxartdı, baxıb  
gördüm ki, bu vəzirin qızıdır. Bunu görəndə tacir huşunu itirdi.

Vəzirin qızı dedi:

– Padşah sağ olsun, mən zindana saldırıldığı vəzirin qızıyam,  
mən sözümə əməl eliyib həmin dediyim taciri hüzuruna gətirdim,  
siz də gördünüz ki, atamın dedikləri yalan deyil. İndi vədinizə  
əməl eliyib atamı azad eliyin.

Cümşüd padşah sözünə davam eliyib dedi:

– Mən köhnə vəzirimi zindandan azad elədim. Onun qızının  
da kəbinini kəsdirib Xorasan tacirinə verdim, indi onların iki uşağı  
var. Bəli, oğlanlarım, bax vəzirimin qızı mənim başıma bu oyunu  
açıdı.

Azadbəxt padşah sərgüzəştini qurtarıb dedi:

– İndi siz də başınıza gələnləri danışın, görək nə çarə  
eliyirik.

İsfahan padşahının oğlu sərgüzəştini danışmağa başladı.

– Mən İsfahan padşahının oğluyam. Günlərin bir günü  
qoşun-ləşkərimlə ova çıxmışdım. Bu mənim birinci ovum idi. Bir  
ceyrana rast gəldim. Ceyrani dövrəyə aldiq, dedim:

– Bu ceyrani görək diri tutaq, ceyran kimin ayaqlarının  
altından keçsə ayaqlarını kəsəcəm, kimin başının üstünnən keçsə,  
başını kəsəcəm.

Ceyran isə gözlerini zilləmişdi mənə, elə bil ki, dil bilirdi.

Birdən mənim başımın üstən atlanıb qaçmağa başladı, dedim:

– Mən gedirəm ceyranın dalınca, ya onu tutacam gələcəm,  
ya da özümü həlak eliyəcəm.

Düşdüm ceyranın dalınca, ceyran getdi, mən getdim, ceyran  
getdi, mən getdim, gördüm ona çata bilmiyəcəm, nişan alıb aya-  
ğının oxnan vurdum ki, bəlkə tuta biləm. Amma yenə qanı tökü-  
lə-tökülə ceyran qaçıb getdi. Gördüm burda bir qoca kişi oturub  
ceyranın başını tumarlayır, deyir:

– Sənə kim qıyıldı, sən insan kimi dil bilirsən.

Gəlib salam verdim, dedim, ver mənim ceyranımı. Kişi dedi:

– Oğlan, bu ceyrani neçə ildir ki, mən bəsləmişəm, adam  
kimi dil bilir, amma cavab qaytarırmır, onun ətinə yemək günahdır.

Bunu eşidib heç nə demədim, geri dönəndə kişi dedi:

– Oğlan, hara gedirsən?

Dedim:

– İsfahana.

Dedi:

– Oğlan, bilirsən burdan İsfahana neçə günlük yoldu?

Dedim:

– Yox.

Dedi:

– Burdan İsfahana düz üç günlük yoldu, sən ceyrani qova-  
qova dağlarnan, daşlarnan gəlmisən, gecə vaxtı yolu tapa  
bilməzsən, sabah açılar, yolu tapıb yoldan geri qaydarsan, atalar  
deyib ki, yoldan gedən yorulmaz. Sən bu gecə mənim  
qonağımsan.

Qoca bir otağı mənə göstərib dedi:

– Bax, burda yat, dincəl.

Mənim gözümə yuxu getmirdi. O biri otaqda qoca kimnənsə  
söhbət edirdi, sonra qəhərlənib hündürdən danışmağa başladı:

– Allah xətrinə bir mənə cavab ver, nə vaxtacan mən  
danışacam, sən susacaqsan?

Kişinin bu sözləri ürəyimi yandırdı, qapını açıb girdim içəri.  
Kişi dedi:

– Yaxşı gəlmisən, gəl içəri.

Gördüm taxtin üstündə bir qız oturub yemə-içmə onun xətti-xalına, gül camalına tamaşa elə.

Tez istədim geri qayıdım, kişi yenə dedi:

– Gəl içəri.

Dedim:

– Axı otaqda zənən var.

Dedi:

– O adam deyil, heykəldi. İraq şəhərinin padşahının qızının heykəlidi. Mən həmin qızı sevirdim, dərdinnən dəli-divanə idim, amma qızı mənə verməyib dedilər ki, qara camaata padşah qızını verməzlər. Mən ən yaxşı rəssamları, heykəltaraşları yiğib qızın heykəlini düzəltirdim, qızın paltarlarından da ona geyindirdim, indi düz yeddi ildir ki, buradayam, hər gecə də onunla söhbət eliyirəm,ancaq bu mənə cavab vermir ki, vermir. Düz yeddi ildi mənim günüm belədi. Gündüzlər Allaha ibadət eliyirəm, gecələr bunun ayaqlarına yixılıram.

Dedim:

– Mən padşah oğluyam, gedərəm o qızı alıb gətirərəm sənə.

Dedi:

– Oğlan, o qızı ata-anası kəbinsiz verməz, kəbinlə alandan sonra gətirib mənə versən, bu da qızın adına ləkədi, mən də istəmərəm, o qızın adına ləkə gələ. Onsuz da o qız mənə qismət deyil, əgər bacarırsansa, o qızı get özünə al.

Mən bu kişi ilə xüdahafizləşib yola düşdüm. İraqa tərəf az getdim, üz getdim, çaylar dənizlər keçdim, dağlar aşdım gəlib çatdım İraqa. Öz-özümə fikirləşdim ki, indi mən nə eliyim. Gedib qızı ata-anasından istəyərəm, onda fikirləşərlər ki, bu necə padşah oğludur ki, öz-özünə elçilik eliyir, odu ki, hiyləyə əl atdım. Xırda-xuruş şeylərdən alıb gəzə-gəzə gəldim padşahın qızı yaşadığı yerə.

Qız məni görüb yanına çağırıldı, dedi:

– Oğlan, sən kimsən, nəcisən?

Dedim:

– Xanım, mən filan yerdən gəlmışəm ki, özüm üçün pul qazanıb toy eliyim.

Dedi:

– Sənə nə qədər pul gərəkdi?

Dedim:

– İki min manat.

Belə cavab verəndə qız mənə min manat verib dedi:

– Gedirsən padşahın nar bağına, orda qəfəsdə bir oğlan var, bu kağızı verərsən o oğlana, onnan mənə cavab gətirərsən, min manat da verərəm sənə, sənin də işin düzələr, mənim də.

Dedim:

– Baş üstə, xanım.

Kağızı götürüb getdim bağa, gördüm qız deyən kimi bir oğlani salıblar qəfəsə. Kağızı verdim həmin oğlana, qələmi də verdim. Elə oğlan kağızı oxuyub istədi ki, nə isə yazsın, bu vax bir ox dəydi oğlana, bundan sonra nə oldu bilmirəm. Bir də onda ayıldım ki, pambığın içindəyəm, qız da, qəfəsdəki oğlan da burdadı. Sən demə, oğlani məhkəmə eliyirlərmiş.

Padşah dedi:

– Vəzir, mən qızımın boynuna heç nə qoya bilmirəm, bəlkə sən bir şey eliyə bildin.

Vəzir dedi:

– Ay qız, sən bu vəhşidə nə görübəsən?

Qız dedi:

– O, vəhşi deyil, o mənim əmim oğludu, bunnan başqa mənnən onun heç bir əlaqəsi yoxdu.

Vəzir bir qılınc götürüb qızı verib dedi:

– Vur bu oğlanın boynunu!

Onda qız qılıncı götürüb çəkdi vəzirin başına. Bunnan sonra nə oldu bilmirəm, bir də sabahın ayazına gözümü açanda gördüm ki, məni şəhərdən kənardə bir yerə atıblar. Qızdırmadan yanırdım. Bir də gördüm qara geyimli bir oğlan bir tabutu gəzdirir, bütün şəhər camaatı da onun arxasında gedir. Bir təhər sürünen-sürünə düşdüm bu oğlanın dalınca, gəlib çıxdım bir qalaçaya.

Tez həkim çağırıldılar, yaralarımı sarıldılar. Yavaş-yavaş özümə gəldim. Bir gün bu qalaçanın sahibindən soruşdum.

– Bu nə sirdi?

Oğlan dedi:

– Bu tabut o qəfəsdəki oğlandı, onun atası bu şəhərin padşahı idi, padşah öləndə bu oğlan hələ balaca idi. Həmin bu padşah keçdi qardaşının yerinə taxta, qardaşı oğluna dedi:

– Oğlum, vax gələndə sən həm taxta çıxarsan, həm də qızımı sənə verərəm.

Elə ki, oğlan həddi-buluğa çatdı, əmisinə dedi:

– Əmi, vədinə vəfa elə.

Padşah adam göndərib oğlanı saldırdı qəfəsə, padşah qızı da onu sevirdi. Elə ki, qız vəzirin boynunu vurdu. Mən də ox atdım ki, padşahı öldürüm, qəzadan ox gedib qəfəsdəki oğlana dəydi, o oğlan mənim qardaşlığım idi, indi mən ona görə yas saxlayıram.

Oğlan sözünü qurtarıb dedi:

– Bəs sən kimsən, bu şəhərə gəlməkdə qəsdin nədi?

Mən də başıma gələnləri sizə söylədiyim kimi, bu oğlana nağılı elədim.

Oğlan dedi:

– Qardaş, mən bu kağızı verərəm sənə, aparıb qızı verərsən, o daha bu şəhərdə qala bilməz, o qız sənin qismətində.

Oğlanın kağızını gətirib verdim bu qızı. Qız razı oldu, onu da götürüb yola düzəldim. Az getdik, üz getdik, dərə-təpə düz getdik, gəlib çıxdıq İsfahan şəhərinin yaxınlığına. Gördüm bir qoca kişi yolnan gedir, dedim:

– Əmi, get padşahı muştuluqla, oğlun gəlib.

Qoca getdi. Bir də uzaqdan gördüm atam gəlir, biz də irəli yeridik, qaldı aramızda bir çay. Mən tez atımı vurdum suya ki, tez atama çatıım, qız da mənim dalımcı, su bizi ağızına alıb apardı.

Atam əmr elədi:

– Bənd vurub tutun bunları.

Bir təhər məni suyun ağızından alıb çıxardılar, amma nə qədər çalışdırlarsa, qızı suyun ağızından ala bilmədilər. Onnan sonra düz beş il mən su aşağı, su yuxarı gəzdim, amma qızın nə ölüsünü, nə də dirisini tapa bilmədim. Öz-özümə fikirləşdim ki, daha bunnan sonra mən necə yaşayım. Gedib çıxdım uca bir qayanın başına ki, özümü ordan atıb öldürüm, gördüm bir abid

qayanın başında oturub quran oxuyur. Məni görüb dedi:

– Oğlum, gəlmisən bura ki, özünü atıb öldürəsən, amma tələsmə. Gedərsən filan qəbiristanlıq, Cümşüd adlı bir padşah var, sənin itkini o tapacaq.

Cümşüd padşah və qəbiristandakı adamlar da sarayda əyləşib Xorasan padşahının oğlunun sərgüzəştinə qulaq asırı. Bu vaxt xəbər gəldi:

– Gözün aydın olsun, padşah, oğlun oldu.

Yarım saatdan sonra xəbər gəldi:

– Qibleyi-aləm, uşaq anasının yanında yoxdur.

Dedi:

– Necə yoxdu?

Dedilər:

– Bilmirik, kimsə aparıb.

Bir saatdan sonra yenə xəbər gəldi:

– Uşaq yoxdu.

Padşah yetmiş ildə bir uşaq tapmışdı, o da belə, başladı ağlı başının çıxmaga, dedi:

– Vəzir, tədbir!

Vəzir çox ağıllı vəzir idi, yeddi dildə bir kağız yazıb qoydu uşağın qundağının altına. Bir azdan uşaq da gəldi, bir cavab yazılmış kağız da, orda yazılmışdı: "Ey padişah, mən pərilər padşahıym, sənin uşağını mən apartdıraram. Mənim neçə ildir ki, uşağım olmurdu, əhd eləmişdim ki, uşağım olan günü qara adamdan kimin uşağı olsa, qohum olacam, indi sənin oğlun olub, mənim qızım, biz sizin yanınızda yaşaya bilmərik, gərək gələsiz bizim yanımıza".

Padşah o saat dedi:

– Biz razıyıq ora getməyə.

Pərilər padşahının adamları onların hamısını apardı öz yanlarına, Cümşüd padşah qonaqlarının əhvalatını pərilər padşahına mən sizə söylədiyim kimi nəql elədi. Pərilər padşahı dedi:

– Onlar ölməyib, tilsimdədi.

Sonra pərilər padşahı həmin adamların itkilərini tapdırıb gətirdi. Onlar hamısı birlikdə ömür sürüb, gün keçirdilər.

Nağıl da burda bitdi, onlar qaldı orada, biz də burda.

## QIZIL SAÇLI GÖZƏL

Biri varydı, biri yoxuydu, keçmiş zamannarda bir qarıynan bir qoca varydı. Bunların usağı yoxuydu. Onlar bir oğlan usağını götürüb saxlayırdılar.

Oğlan böyüüb boy-a-başa çatdı. O, heç nədən qorxub eləmirdi. Hamı onu Qorxmaz deyə çağırırdı. O artıq yeddi yaşında ova gedirdi. Heç vaxt ovdan boş qayıtmazdı. Hər dəfə bir quş gətirər, qocalarla birlikdə yeyib dolanardılar.

Günlərin bir günü bu oğlan ov ovlaya-ovlaya lap uzağa gedif çıxdı. Burada bir dağın ətəyində yeddi çadır gördü. Çadırlardan bir az aralıda mal-qara otlayırdı. Qorxmaz oğlan yeddi çadırın yeddisini də bir-bir gəzdi. Burda bir ins-cins gözünə dəymədi. Təkcə yeddinci alaçığa girif baxmadı. Bu alaçığın qapısının ağızına iri daşlar düzülmüşdü. Qorxmaz alaçığı gözdən keçirtdi. Hər tərəfdə xalçalar, gəvələr, qızıl-gümüş qab-qacaqlar, yaraq-yasaqlar düzülmüşdü. Oğlan öz-özünə fikirləşdi ki, görəsən, bu var-dövlət kimindi? Sonra qərara gəldi ki, çadırların sahibini gözləsin. Oturuf axşama kimi gözlədi, ancaq heç bir gələn olmadı. O biri gün də heç kim gelmədi. Üçüncü gün Qorxmaz oğlan daş qalağını təmizləyib içəri girdi. İçəri girəndə oğlan mat qaldı. Burada heç bir bərbəzək yoxuydu. Çadırın ortasında dərin bir quyu varydı. Oğlan əyilif baxdı. Quyu çox dərin bir quyu idi. Quyunun dibində bir div varydı. Div oğlanı görən kimi ucadan qışqırdı:

– Oğlan, məni burdan çıxart, sənə atalıq eliyərəm, səni dünya malının qəni eliyərəm. Çadırda bir kəmənd var, onu at mənə.

Oğlan dedi:

– Mənə sənin kimi ata gərəh deyil, mənim atam var. Mənə heç bir dünya malı da lazım deyil.

Div aşağıdan qışqırdı:

– Yaxşı, onda sənə qardaş ollam.

Oğlan dedi:

– Mənə sənin kimi qardaş da lazım deyil.

Oğlan çadırından kənara çıxdı, sonra daşları qapının ağızına

yığdı. Gedif qoca ata-anasını bura gətirdi. Onları ən yaxşı çadırda yerləşdirif dedi:

– Burda hər nə varsa, hamısı sizində. Bu altı alaçıq çadırların hansında isdəsəniz, yaşaya bilərsiniz, ancaq yeddinci çadırda girməyin.

Qoca ilə qarı alaçıqları bir-bir gəzdi. Onların hamisində yaşamaq istədilər.

Qorxmaz oğlan daha ova getmirdi, mal-qaraya qulluq edirdi. Bir il, iki il gəlif keçdi. Oğlan qoca ata-anası ilə qalif burda yaşadı. Heç bir şeydən korluq çəkmədi. Hər bir şeyləri varydı. Oğlan sə-hər açılnan gecəyə kimi çöldə, mal-qaranın yanında olurdu, qarının da bir iş-güçü yoxuydu.

Günnərin bir günü qarı ilə qoca oturub söhbət eliyirdi.

Qoca dedi:

– Görəsən, oğlumuz niyə o axırıncı alaçığa girməyi bizə qadağan eliyif?

Qarı dedi:

– Gəl bu gün o axırıncı otağa da girəh. Bizə nə olacaqdı ki?

Qoca dedi:

– Yaxşı, gəl gedif o axırıncı otağa da baxax.

Oğlan bir təhər yeddinci alaçığa gəlif girdilər. Gördülər ki, alaçığın içində bir quyu var. Əyilif quyu baxmaq isdədilər. Bir-dən quyudan zəif səs gəldi. Qoca ilə qarı quyuda bir div olduğunu bildilər. Div onlara çox yalvardı. Axırda onların yazığı gəldi, kəməndi atif divi quyudan çıxartdılar. Div bir özünə gələn kimi qoca ilə qarını quyu saldı.

Axşam Qorxmaz qayıdır gələndə gördü ki, ata-anası yoxdu. Başladı hər tərəfi axtarmağa. Bir də gördü ki, ata-anasının səsi quyudan gəlir. Bildi ki, div quyudan çıxıf, onları da quyu salıf. İsdədi ki, onları quyudan çıxarsın, bu vaxt div onun üstünə atıldı. Başladılar vuruşmağa. Onlar bir-birini yixmağa çalışdılar, ancaq bir-birinə gücləri çatmadı. Bir az keçmiş Qorxmaz divi yıldırı, qılıncı ilə divin başını kəsif öldürdü. Büyük bir tonqal qalayif divin ölüsünü yandırdı, külünü isə havaya sovurdu.

Qorxmaz oğlan ata-anası ilə bir yerdə yaşayıb bollux içində

ömür sürdürülər. İllər gəlib keçdi. Oğlan on səkkiz yaşına çatdı. Günlərin bir günü atası dedi:

– Oğlum, sən gərəh evlənəsən, dünyani gəzib dolaşan, özünə yaxşı bir qız axtarış tapasan.

Qorxmaz dedi:

– Sizi tək qoymaqdan qorxuram, bax ona görə də özümə adaxlı axtarmağa getməmişəm, siz təkbaşına necə dolanarsınız.

Atası dedi:

– Oğlum, özümüz mal-qaraya qullux edərik. Sən dur get qonşu şahlığa, şahın qızını isdə, al.

Qorxmaz dedi:

– Yaxşı, nə deyirəm, gedərəm.

Sonra bir pir çubuğunu torpağa basdırıb dedi:

– Bax, nə qədər mən sağam, yağı damclayacax. Əgər onnan qan damcılamağa başlasa, bil ki, mən ölmüşəm. Bax o vaxt durub düzələrsiz yola, mənim meyidimi axtarış taparsız. Yadınızda yaxşı saxlayın. Mənim keçib getdiyim ayax izlərinin yerində yaşıl otlar bitəcək.

Qorxmaz gəlib qonşu şahlığa çatdı. O gəlif bir çobanın yanında qonax oldu.

Günnərin bir günü gecə yarısı Qorxmaz parlaq işığa yuxudan oyandı. Gözlərini açdı. Gördü ki, evin içi gündüz kimi işixlıdı. Qorxmaz gözlərini açanda əlində qızıl qamçı tutmuş qızılı saçlı bir qız gördü. Qızın saçları işiq saçırı, ancaq üzü solğun idi. Qız ona baxıb dedi:

– Yox, o deyil.

Sonra qız yavaşça çıxıb getdi. Qız çıxan kimi evin içi tamam qarannılaşdı. Qorxmaz öz-özünə fikirləşdi: "Bu qızıl saçlı, qızıl qamçılı qız kimdi, görəsən?"

O gördühlərini çobana danişdı. Çoban dedi:

– Bu qızılsıçlı qızdı. Gecələr evlərə gəlir, onu hamı tanırı.

Oğlan soruşdu:

– O kimdi? Danış bir görüm.

Çoban dedi:

– O, pəri qızıdır. Onun özünnən böyük yeddi qardaşı varmış.

Kim isə gecə qardaşlarının yeddisini də vurub öldürüb. İndi qız tək qalıb. Onun məmləkətində bir nəfər də canlı məxlux yoxdu, bircə atı var. O sehrkardı – havada uça bilir. Qızılı saçlarını açıb uçan zaman heç kəs ona çata bilmir. Qızıl qamçısı ilə vurub isdədiyi canlinı məhv eliyir. O, heç kəsə pislik eləmir, ancaq onun torpağına ayax basanı vurub öldürür. Hər kəs onun torpağına ayax basırsa, o dünyalıq olur.

Qorxmaz dedi:

– Necə olursa olsun, gərək o qızı axtarıb tapam.

O, atını yəhərleyif yola düzəldi. Az getdi, üz getdi, dərə-təpə düz getdi, gəlif bir yerə çıxdı. Gördü burda bir komadan tüstü çıxır. Oğlan gördü ki, bu komada bir qarı oturuf. Qorxmaz onunla salamlaşdı. Hal-əhval tutdu. Qarı onnan soruşdu:

– Ey iyid, hara belə gedirsen?

Oğlan cavab verdi:

– Bir qızıl saçlı qız var, onu axtarıram.

Qarı dedi:

– Oğlum, onu axtarış tapmax çətin işdi. Biz üç bacıyıx. Mən o üç bacıdan kiçiyəm. Gedərsən irəli, o biri kənddə mənim bacım olur, bəlkə o, həmin qızın harada olduğunu bilir.

Qorxmaz düzəldi yola, az getdi, üz getdi, dərə-təpə düz getdi, gəlif bir komaya rasd oldu. Gördü ki, burada bir qarı oturuf. Oğlan ədəb-ərkanla onunla salamlaşdı. Qarı xəbər aldı:

– Oğlum, hara gedirsen?

Oğlan hara getdiyini söylədi.

Qarı dedi:

– Eh, oğlum, ora getmək çətindi. Bütün canlılar o qızın məmləkətində məhv olur. Böyük bacım onun qonşuluğunda yaşayır. O, sehrkardı, get onun yanına, bəlkə Qızılsıçlı qızı necə tapmağı sənə o desin.

Qorxmaz gəlif üç bacının böyüyünü tapdı. Bu qarı lap qoca idi. Qarı dedi:

– Sənin axtardığın qız mənimlə qonşu olur. Heç cür onun yanına getməh olmaz. Sən onun yanına necə gedəcəksən?

Oğlan dedi:

– Nənə, bunu mənə siz öyrədəcəksiniz.

Qarı dedi:

– Onda yaxşı qulax as, o qızın bir atı var. Həmin at hər şeyi o dəqiqə hiss eləyir, sahibinə xəbər verir. Bu vaxt qız qızıl saçını başına keçirir, qızıl qamçısını əlinə alır, yad adamı yaxalayıf öldürür. Gecə gedərsən qızın malikanəsinə, bir çala qazif, içində gizlənərsən. Elə ki hava işixlaşmağa başladı, at səni görəcəh. Sən gərəh gizlənəsən. Qız səni tapa bilməyib qayıdacax evə, başlayacax atı qamçılamağa. Elə ki at yixildi, bax onda sən qızın yanına gedərsən.

Oğlan qariya təşəkkür elədi. Gecə o gəlib gözəl qızın torpağına çatdı, bir çala qazdı, içine girif gizləndi. Səhər tezdən oğlan çalanın içinnən çıxmax isdədi, bu vaxt at kişnədi. Qız evinnən quş kimi çıxdı. Onun qorxusunnan hər tərəf sükuta qərq olmuşdu. Oğlan tez gizləndi, qız heç bir şey tapa bilmədi, geri qayıdı. Atını qamçılamağa başladı. Dedi:

– Məni niyə aldadırsan?

Oğlan yenə başını çaladan çıxartdı. Yenə sehri at yavaşca kişnədi. Hər şey əvvəlki kimi təkrar olundu. Qızılısaçlı qız hırsınlı atını möhkəm qamçıladı.

Bu hadisə üçüncü dəfə yenə təkrar olundu. At döyülməkdən yerə yixildi. Oğlan yavaş-yavaş qızın otağına irəlilədi. At, demək olar ki, nəfəs belə almırkı, yixılıb qalmışdı. Ancaq oğlanın içəri girdiyini duydı. Başladı yavaşca xoruldamağa. Oğlan gözəl qızın otağına girdi. Qız yatmışdı. Qızın qızıl qamçısı divardan asılmışdı. Oğlan qamçını divardan götürdü, yavaşca qızın qolunnan tutdu, başladı onu qamçılamağa. Qız qışqıra-qışqıra dedi:

– Ey iyid, məni vurma, sənə bacı ollam.

Oğlan dedi:

– Qızılı saçını çıxart, bağışla mənə, yoxsa bax canını alacağam.

Ancaq qız saçını vermək isdəmirdi, bu vaxt oğlan onu daha möhkəm vurmağa başladı.

Oğlan başa düşürdü ki, qızın gücü də, kini də bu qızılı saçlardadı. Ona görə də onu daha bərk vurmağa başladı. Qız

qışqırdı:

– Yaxşı, raziyam, qızıl saçlarımı verrəm.

Oğlan qızın alov saçan saçını başınınan götürdü. Onun saçını və qamçısını yandırif geri qayıtdı. İçəri girəndə qızı tanıya bilmədi. Qızın gözlərindəki parıltı yoxa çıxmış, üzündəki donuxluxdan əsər-əlamət qalmamışdı. Otaxda gözəl bir qız dayanmışdı. O, aya deyirdi, sən çıxma, mən çıxım, günə deyirdi, sən çıxma, mən çıxım. Gəl məni gör, dərdimnən ölü. O mehriban-mehriban gülümsəyirdi. Oğlan qızı qucaxladı. Başladılar bir yerdə yaşamağa.

Qız saçlarını hörüb özünə sıgal verdi. Onlar xoşbəxt, mehriban günlər keçirirdilər.

Günlərin bir günü gözəl duruf getdi su gətirməyə, sırgasının biri düşdü suya, onu sudan çıxara bilmədi. Qayıdif gəldi evə. Elə bu vaxt qonşu şahlixdan olan balıqxıllar balıx tuturdular. Onların toruna qızıl sırga düşdü. Onlar sırganı götürüf verdilər şaha. Şah dedi:

– Kim bu sırganın sahibini tapıf yanına gətirsə, bir kisə qızıl alacak.

Küpəgirən bir qarı irəli atıldı. Dedi:

– Mən o gözəli taparam.

Bunu deyif qarı gözəli axtarmağa gedir.

Qorxmaz isə gözəl arvadı ilə birləhdə heç nədən xəbəri yoxuydu. O, ova gedir, arvadı isə evdə ona yeməh hazırlayındı, beləcə dolanırdılar. Heç xəbərləri yoxuydu ki, başlarının üsdünü bəxbəxtlik alıf.

Küpəgirən qarı cildini dəyişif özünü lap qoca bir qarı şəklinə saldı. Birinci o, oğlanla rasdlaşdı.

Qorxmaz dedi:

– Xoş gördüh, ay nənə, hara belə gedirsən?

Qarı cavab verdi:

– Kimsəsiz, kasıb bir qarıyam, hər ətrafi gəzib dolaşıram.

Oğlan dedi:

– İndi ki elədi, gedək bizə, bizdə qalıf yaşayarsınız.

Gözəl qız dedi:

– Mənim yeddi qardaşım vardi, onları öldürən adamı tapa bilmədim, onun cəzasını verə bilmədim. Mən tək qaldım. Ona görə də tək də yaşamalıyam. Adamları heç görməh belə isdəmirəm.

Gözel dedi:

– Heç bir insan tək yaşaya bilməz. Bu yazix bir qarısı, qoy qalıf yanımızda dolansın.

Gözel dedi:

– İndi ki elədi, qoy sən deyən olsun.

Qarı onların yanında qaldı. Bir ay, iki ay, üç ay keçdi. Qarı yağlı, ləzzətli yemeklərdən yeyib kökəldi, özünü yaxşıca düzəltdi.

Qarı dedi:

– Yeməyim yaxşı, bol, qayğısız da yaşayıram. Görürəm ki, gücüm də xeyli artıbdi.

Gözel dedi:

– Belə yaxşıdı.

Qarı dedi:

– Gözel qız, sən necə də dözümlüsən. Bütün günü evdə oturursan, heç yerə çıxmırsan ki, bir eynin açılsın.

Gözel dedi:

– Yox, nənə, mən heç yana getməh isdəmirəm, heç də qəmlənib qüssələnmirəm. Göl kənarından xoşum gəlmir.

Qarı onu bir neçə gün dilə tutdu. Bir həftə, iki həftə, bir ay, qırx gün keçdi. Axır ki, gözel razılıx verdi. Onlar göl qıraqına getdilər. Bu vaxt göldə bir qayıx göründü. Qayığı küpəgirən qarı özü qoymuşdu. Ancaq onun guya bunnan xəbəri yox idi. Qayığı görən kimi sevincək dedi:

– Nə yaxşı oldu, burada qayığın olmayı. Bir bura gəl, qızım, tez bura gel.

Gözel qadın dedi:

– Yox, nənə, qorxuram, mən heç vaxt qayıxda gəzməmişəm.

Qarı dedi:

– Nədən qorxursan, qızım, heç qayıxda gəzməmisən, yaxşı yerdə üzərik, dərin yerlərə getmərih. Gəl otur.

Qarı onu hey dilə tutdu, axırda qızılsaklı gözel razı oldu,

gəlib mindi qayığa. Qariya da elə bu lazım idi. Qayığı düz gölün ortasına doğru sürdü. Gölün ortasına çatanda qarı öz əsil cildini aldı. O, qəhqəhə çəkib gülərəh qayığı o biri sahilə tərəf qovmağa başladı. Qızılsaklı gözel bunu görüb ağlamağa başladı. Qarı onu ovundurmağa çalışdı, dedi:

– Sən indi bir ovçunun arvadısan, indi əsil-nəcabətli padşahın arvadı olacaqsan.

Qızılsaklı gözel dedi:

– Mən şahın arvadı olmayacağam. Mənim ərim adı ovçu olsa da, onu heç kimə dəyişmərəm.

Küpəgirən qarı gülərəh dedi:

– Sənin sözünə baxan kimdi ki. Sən böyük padcahin arvadı olacaxsan.

Onlar o biri sahile çatdırılar. Küpəgirən qarı gözəlin əlinnən tutub darta-darta saraya apardı.

Şah onu görən kimi özünnən getdi. Durub dedi:

– Aman Allah, bu qədər də gözel olmaq olarmı? Mən belə gözel görməmişəm.

Gözel isə yerə baxa-baxa dedi:

– Mən heç vaxt sənə arvad olmayacağam.

Şah soruşdu:

– Niyə? Sən bir mənə bax, gör mən necə də gözeləm. Sən axı mənim üzümə, bir dəfə də olsun, baxmamışan? Mən səni qızıla bürüyərəm.

Gözel başını qaldırıb, şaha diqqətlə baxdı, birdən-birə qışkırdı:

– Bu odu, mən axtardığım adamdı.

Onnan bunnan başqa daha heç bir söz qopara bilmədilər. Onu düz bir il ittihadıda saxladılar. Onun üzü heç vax gülmədi.

Şah dedi:

– Sən heç nədən qorxmadın, heç nədən sevinmədin? İndi mən səninlə neyləyim? Qoy səni aparıb zindana salsınlar. Bəlkə orda ağlın başıva gələr.

Gözəli aparıb zindana saldılar. Zindanın qapısına isə bir pələng qoydular, bir də bir şir.

Onların arasından təkcə bir şah keçə bilərdi. Vəhşi heyvanlar daha heç kimi oraya buraxmırıldılar. Qorxmaz oğlan ordan qayıdıb gəldi. Gördü ki, evdə heç kəs yoxdu, qarşı da, arvadı da. O saat başa düşdü ki, arvadı qarı oğurlayıb aparıb.

Qorxmaz çox axdardı, çox gəzdi, axırdı gəlib həmin şahın məmləkətinə çıxdı. O burda qalsın, görək gözəlin başına nə gəldi.

Şah dedi:

– Razi olsan da alacağam, razi olmasan da.

Şah əmr elədi. Toy məclisi quruldu. Elə bu vaxt Qorxmaz gəlib saraya çıxdı. Xəbər aldı:

– Bu nə toydu, görəsən?

Küpəgirən qarı o saat onun yanında peyda olub dedi:

– Bunun hamisini mən düzəltmişəm. Bu gün böyük bir toy olacaq, böyük şah özünə arvad alır. Onu mən axtarış tapmışam. Ancax gözəl gəlin yaman tərsləh edir. Onu qorxuduflar, bir xeyri olmuyuf, yalvarıblar yenə bir xeyri olmuyuf. Ancax indi böyük şah zorla o gözəli almağı qərara alıb. Bax indi ona görə də hamı toyə hazırlaşır.

Qorxmaz soruşdu:

– Nənə, bəs indi o gözəl hardadı?

Küpəgirən qarı dedi:

– Şah onu zindanda saxlayır. Özü də indi ora gedirdi ki, gözəli gətirsin.

Qorxmaz zindanın yanına getdi. Gördü ki, orda bir pələnglə bir şir bağlıyıflar. O, zindanın qabağında gəzişməyə başladı. Arvadı ərinin görüb tanıdı, başladı gülməyə.

Şah dedi:

– Sən güldün, nə yaxşı oldu. Axı sən indiyə kimi heç nəyə gülmürdüñ. Səni birdən-birə güldürən nə oldu?

Gözel dedi:

– Odu bax, quş tüklərinən tikilmiş kürkdə bir adam o tərəf bu tərəfə hərlənir, ona gülürəm.

Şah o dəqiqə qışqırıdı:

– Ey, ayax saxla, kürkünü gətir mənə. Sənin bu kürkün mənim gözəlimin xoşuna gəlib.

Qorxmaz dedi:

– Ey böyük şah, mən kürkümü sənə verə bilmərəm.

Şah dedi:

– Tez ol, soyun əvəzində sənə öz şahlıq libasımı verəcəyəm.

Qorxmaz öz kürkünü şahın libası ilə dəyişdi. Şah tez zindana, gözəlin yanına tələsdi. Ancax zindanın qapısındaki şirlə pələng şahı tanımadılar, onu parçalayıb tikə-tikə elədilər. Qorxmaz şah libası ilə pələnglə şirin arasından keçib getdi. Sevimli arvadının əllərinən tutub zindannan çıxartdı. Küpəgirən qarı onları görüb qışqırıdı:

– Eşq olsun şaha!

Qorxmaz dedi:

– Heç də sevinmə, küpəgirən qarı, öz şahın üçün ehsan verərsən.

Bu sözdəri eşidən qarı oğlamı tanıdı. Tez atıldı oğlanın üsdünə. Küpəgirən qarı isdədi dişlərini keçirtsin Qorxmazın boğazına batırsın. Ancax Qorxmaz qılincını çəkib küpəgirən qarını iki böldü. Sonra gözəl arvadının əllərinən tutub öz doğma yerlərinə qayıtdılar.

Ata-anası onu gözləyirdilər. Tezliklə Qorxmaz öz gözəl arvadı ilə qayıdış gəldi. Onlar uzun müddət bir yerdə yaşayıb şad-xürrəm ömür-gün gördülər.

Göydən üç alma düşdü, biri mənim, biri özümün, biri də bacadan baxıb istəmirəm, deyənlərin.

Əsgərova Sarıbəyliyim Əbdül qızı. 1921-ci il, orta təhsilli, Qazax rayonu, Xanlıqlar kəndi.

## QIZIL LƏLƏK

Biri variydi, biri yoxuydu, Allahdan başqa heç kəs yoxuydu, keçmiş zamannarda bir padşah variydi. Bu padşah çox güclü bir padşah idi. Onun çoxlu var-dövləti variydi. Qoşununun da sayı-hesabı yoxuydu.

Bu məmləkətdə bir iyid ovçu da variydi. Gündərin bir günü bu ovçu atına minif ova çıxdı. Ovçu az getdi, üz getdi, dərə-təpə düz getdi, gəlib bir meşəyə çatdı. Bir az getmişdi ki, onun qabağına bir lələk çıxdı. Lələk par-par parıldıyırıd.

Ovçu heyrannıla lələyə baxdı, ağlı başınının çıxdı. Fikirləşdi ki, bu lələyi götürsün, ya götürməsin. Birdən ağlını gəldi ki, bəlkə bu lələyi götürüf aparsın versin padşaha. Padşah da əvəzinə ona böyük bəxşış verər, axı onun var-dövləti başınının aşif-daşır.

Bu vax at dil açıf dedi:

– Sən bu qızıl lələyi götürmə, onu götürsən, başın çox bələlər çəkəcəh.

Ovçu atının sözlərinə qulax asmadı. Bu lələyi götürüb geri qayıtdı. Sabahı günü lələyi aparıf padşaha verdi. Padşah xeyli bu qızıl lələyə baxdı. Sonra dedi:

– Bu lələyi gətirifsən, çox sağ ol. Ancax mən indi sənə üç gün möhlət verirəm. Gərək sən gedif bu quşun özünü də gətirərsən. Üç günə həmin quşu tapıf gətirməsən, mən öz qılıncımla sənin boynunu vuracağam.

Ovçu tutduğu işdən peşiman oldu. Atalar yaxşı deyif ki, bəylə bostan əkənin tağı çıynində bitər. Ovçu başladı ağlamağa. Atının yanına gəldi. Atı soruşdu:

– Ey iyid, niyə ağılıyırsan?

Ovçu dedi:

– Ey vəfali atım, padşah mənə üç gün möhlət verif, o quşu gətirməsəm, boynumu vuracax.

At dedi:

– Mən sənə dedim axı o lələyi götürmə, götürsən başın bələlər çəkəcəh.

Sən mənim sözümü o gün eşitmədin, ancax fikir eləmə, keçənə güzəşd deyərlər. Bu hələ başlanğıcdı, əsil bəla hələ qabaxdadı. Ey oğlan, indi sən get padşahdan xahiş elə ki, sabah çoxlu toxumlux göndərsin. Ovçu atın sözünü gəlif padşaha söylədi. Padşah o saat bütün əkin sahələrinə buğda səpməyi əmr elədi.

Sabahı gün ovçu həmin yerə yollandı, atı göy çəmənliyə buraxdı, özü isə bir ağacın arxasında gizləndi.

Birdən böyük bir quş gəlif buğdaları dənləməyə başladı. Bu vax at quşun qanadına bir təpih vurdur, onu bərk saxladı. Ovçu tez qaçıb quşa yaxınlaşdı. Quşu möhkəm bağlayıf padşahın hüzuruna gətirdi.

Quşu gətirif verdi padşaha. Padşah çox sevindi. Ovçuya çoxlu bəxşış verdi. Sonra da dedi:

– Ey iyid oğlan, görürəm sən hər şeyi bacarırsan. Sən bu qiymətli quşu tapıf gətirdin. İndi də de gərək gedif dünyadan o başındakı padşah qızını gətirərsən? Onu tapıf gətirsən, səni qızıl-gümüşə tutacağam.

Ovçu qəm dəryasına qərq oldu. Gözlərinən yaş yağış kimi axmağa başladı. Kor-peşiman geri qayıtdı.

Atı onu görüb soruşdu:

– Ey igid oğlan, niyə ağılıyırsan? İndi nə oluf?

Ovçu dedi:

– Padşah indi əmr elədi ki, gərək gedif gözəllər gözəli padşah qızını axtarış tapasan.

Atı bu dəfə də dedi:

– Ay oğlan, qəm çəkmə. Bu hələ bəla deyil, bəla qabaxdadı. İndi isə sözlərimə yaxşı-yaxşı qulax as. Sən get padşahdan bir çadır, bir də yol üçün yiməh isdə.

Ovçu gedif atın dediklərini padşahdan istədi. Padşah ovçuya yol azuqəsi, bir də çadır verdi. Ovçu atına minif yola düzəldi. Az getdilər, üz getdilər, axırda gəlif başqa bir padşahın ölkəsinə çatdılardı. Bir də baxıb gördü ki, gözəl padşah qızı qayixa üzür.

Ovçu atın dediyi kimi bir çəmənnihdə oturuf çadır qurdu, bütün yiməh-içməhləri ortalığa düzüf çadırda uzandı. Başladı

yetif-içməyə.

Padşah qızı bunu görüp sahilə çıxdı. Başladı ovçuya tamaşa eləməyə.

Ovçu dedi:

– Xoş gördüb, gözəl şahzadə. Gəlin bir duz-çörək kəsin.

Padşah qızı çadırı gəldi. Onlar yeyif-içif kef elədilər. Padşah qızı şərabdan içən kimi yuxuya getdi.

Ovçu o saat atını yəhərlədi, çadırını yiğışdırıldı. Sevimli atına süvar oldu, padşah qızını da götürüp aradan çıxdı. Dərələrdən sel kimi, təpələrdən yel kimi, axırda öz torpaqlarına gəlif çıxdı. Bir az dincəlif padşahın sarayına yollandı. Padşah onu hörmətlə qarşılıdı. Gözəl şahzadə qızını görüp çox sevindi. Ovçunu iyidiliyinə görə çox təriflədi, ona çoxlu bəxşislər verdi. Ovçunun şərəfinə böyük qonaxlıq verdi. Üç gün, üç gecə yeyif-içdilər, kef elədilər.

Bu vaxt gözəl padşah qızı yavaş-yavaş ayıldı. Hər şeyi yadına salmağa başladı. Gördü ki, öz doğma torpaxlarınınan çox-çox uzaxlardadı, başladı dərd-qəm çəkməyə. O, ara vermədən ağlayındı. Dərddən beli bükülməyə başladı. Ay kimi gözəl sırsifəti də getdikcə dəyişməyə başladı. Padşah onu nə qədər dilə tutdusa, nə qədər yalvardısa, bunun heç bir xeyri olmadı. Günügünnən gözəl qızın dərdi artırdı. Onun qaş-qabağı açılmax bilmirdi. Padşah isə onun dərdinnən dəli-divanə idi. Tezliklə toy eliyif bu qızla evlənmək isdəyirdi. Padşah qızı o qədər aşiq olmuşdu ki, özündə-sözündə deyildi. Qızsa onu dinləmək isdəmirdi, elə öz evlərinə qayıtmaq haqqında fikirləşirdi.

Bir xeyli keçdi. Günlərin bir günü qız dedi:

– Ey padşah, filan yerdə, dəryanın ortasında böyük bir daş var, həmin daşın altında mənim gəlinlik paltarım gizlədilif.

Qoy məni buraya gətirən indi də gedif həmin paltarı gətirsən, yoxsa mən sənə ərə getməyəcəyəm. Əgər məni isdəyirsənsə, o paltarı gərək gətirdəsən.

Padşah o saat ovçunu yanına çağırıldı. Ona əmr elədi:

– Ey oğlan, indi də sənə bir əmrəm var. Tez ol, səfərə hazırlaş. Gərəh indi də dəryanın o başına gedəsən, günçixan

tərəfə. Dəryada böyük bir daş var, o daşın altında şahzadə qızının gəlinlik paltarı gizlədilif. Sən get o gəlinlih paltarını gətir bura. Gərək mən onunla toy eliyim. Əyər sən onu gətirif gəlsən, sənə daha böyük bəxşis verəcəyəm. Əyər tapif gətirməsən, səni öz qılincimla vurub öldürəcəyəm.

Ovçu qəm dəryasına qərq oldu, dərdli-dərdli ağlamağa başladı. qayıdif evlərinə gəldi. Atın yanına gəldi. Sevimli atı dərdli görüp soruşdu:

– Ay oğlan, nə oluf, niyə qəm dəryasına qərq olmusan? Zalim padşah indi nə isdəyir?

Oğlan atın sözlərinən bir az ürəklənif dedi:

– Ey vəfali dostum, padşah indi məni daha da çətin bir səfərə yollamax istəyir. Gətirdiyim qız deyif ki, gəlinlih paltarım bura gətirilməsə mən padşaha getmərəm. Gərəh mən gedif gözəl padşah qızının gəlinlik paltarını tapif gətirim.

At dedi:

– Ay oğlan, sən o günü mənim sözümə qulax asmadın. Sənə demədim ki, qızıl lələyi götürmə, başın bələlər çəkəcəh. Ancaq qorxma, bu hələ bəla deyil, bəla hələ qabaxdadi. Min belimə, yola düşəh.

Az getdi, üz getdi, dərə-təpə düz getdi. Ovçu gəlif həmin yerə çatdı, dəryanın sahilinə. Bu vaxt at gördü ki, böyük bir balıx lap suyun kənarındadı, tez onu tutdu. Balıq dilə gəlif dedi:

– Məni öldürmə, mənim nə köməyim dəyər.

At dedi:

– Dəryanın ortasında böyük bir daş var, bu daşın altında gözəl padşah qızının paltarı gizlədilif, o paltarı tapif gətir.

Balıq dənizə baş vurdu, o saat dəniz başladı dalgalanmağa, hər tərəfdən balıxlər sahilə çıxdılar. Balıxlər padşahı əmr elədi, bütün balıqlar suya cumdular, çox çəkmədi ki, dəryanın divinnən, daşın altından gözəl padşah qızının gəlinlik paltarını tapif gətirdilər.

Ovçu sevindi. O, gözəl padşah qızının gəlinlih paltarlarını götürüb sevinə-sevinə geri qayıtdı.

Qoçaq ovçu saraya gəldi, gözəl padşah qızının gəlinlih

paltarını gətirif padşaha verdi. Gözəl padşah qızı bu dəfə də başqa bəhanə gətirdi. O padşaha dedi:

– Gərəh sən ovçuya əmr eliyəsən, girib qaynar hamamda qaynar suda çımsın. Yoxsa sənə ərə getməyəcəyəm. Padşah əmr elədi, hamamı qızdırıldılar, sonra da ovçunu qaynar suya atdılar. Hər şeyi hazır elədilər. Su qaynayırdı, ovçunu qaynar qazanın yanına gətirdilər. Ovçu fikirləşdi:

– Gör mən necə dilimin bəlasına düşdüm. Mənə nə eləsələr, doğru eliyirlər. Axı mən quşun lələyini niyə götürdüm ki, başıma da bu bələlər gətirdi. O vax atın sözlərinə qulax assaydım, başıma da belə işlər gəlməzdi, ancax nə etməh olar, alnıma nə yazılıbsa, o da olacax.

Bu vaxt birdən ovçu padşaha dedi:

– Ey padşah, artıq mən ölçəcəyəm, icazə verin heç olmasa gedim atımla görüşüm.

Padşah dedi:

– Yaxşı, get.

Ovçu atının yanına gəldi. Onunla salamladı.

Dedi:

– Padşah indi də əmr edib ki, gərək qaynar suda çimim.

At dedi:

– Ay oğlan, qorxma, sən ölməyəcəksən, diri qalacaxsan.

At bunu deyif ovçunun bədənini ovsunladı ki, qaynar su ona təsir eləməsin.

Ovçu padşahın hüzuruna gəldi. Cəlladlar o saat onu götürüf qaynar qazana atdılar. Ovçu rahatca çimib çıxdı. O daha da gözəlləşdi, cavanlaşdı.

Padşah onun daha gözəl bir oğlan görüp, özü də çimməh qərarına gəldi. Soyunub özünü qaynar qazana saldı. O saat da padşah canını tapşırıdı. Padşahi dəfn elədilər. Onun yerinə isə ovçunu padşah seçdilər.

Ovçu gözəl padşah qızı ilə evləndi. Qırx gün, qırx gecə toy eləyif kef çəkdilər. Başladılar xoş gün keçirif xoşbəxt yaşamağa.

Göydən üç alma düşdü, biri mənim, biri nağıla qulax asannarın, biri də isdəmirəm deyib bacadan baxannarın.

## BƏSTİNİN NAĞILI

Biri variydi, biri yox idi, keçmiş zamannarda Nadir adında bir şah var idi. Bu şah çox ədalətli, dövlətliydi, amma, nə faydası. Züriyyətdən, oğul-uşaqqan bir kəsi yox idi. Bu dərd şahın saç-saqqlanı ağartmış, belini bükmüşdü. Neçə arvad almışdısa, birinnən də uşağı olmamışdı.

Günlərin bir günü Nadir şah ovdan qayıdarkən bulaq başında bir qız gördü. Yazıq qız şahı görəndə özünü elə itirdi ki, az qala səhəng əlinnən düşüb sinsin. Birdən Allahın əmri ilə külək əsib qızın üzündəki rübəndi açdı. Şah baxıb gördü ki, qız nə qız. Ox kimi qara kirpiklər, yay kimi dartılmış qaşlar, püstə dodaqlar, ay sıfət. Şah qızı görər-görməz bir könlükdən min könülə qızə vuruldu. Şah başındaki adamlarla tələm-tələsik saraya qayıtdı. O saat vəzir-vəkil qızgilə elçiliyə göndərdi. Gelib sor-sorağınan qızın evini tapdilar. Gördülər ki, bu, kasib bir kişinin qızıdır. Vəzir-vəkil kor-peşman qayıdib şaha dedilər:

– Ey şah, bu qız sənə yaraşmaz. Sən şah, o, kasib bir kəndlə qızıdır, gəl bu sevdadan el çək.

Şah dedi:

– Öldü var, döndü yoxdu.

Vəzir-vəkil gördü ki, şah sözünün dönməyəcək, gözü qızı möhkəm tutub. Odu ki, çar-naçar yenə qayıtdılar qızgilə. Baxdılardı ki, qız gözəllikdə doğurdan da şaha layiq qızdı. Əlqərəz, qızın elçiliyini elədilər. Qırx gün, qırx gecə toy eləyib qızı aldılar şaha.

Doqquz ay, doqquz gün, doqquz saat, doqquz dəqiqə tamam olmuş şahın təzə arvadı bari-həmlini yerə qoydu, ay kimi gözəl bir qız doğdu. Qız anasına elə oxşayırdı ki, elə bil bir almanın iki parası idi. Çox məşvərətdən sonra qızın adını Bəsti qoydular. İllər, aylar, günnər ötüb keçdikcə qız da böyüdü, gözəl, göyçək, yaraşıqlı bir qız oldu. Bəsti gözəl olduğu qədər də kişi kimi qoçaq, mərd idi. At oynatmaqdə, qılınc calmaqdə, tutmaqdə ad çıxartmışdı. Qızda bir pəhlivan gücü var idi. Atası da qızına baxıb ürəyində sevinirdi. Bu minvalla Bəstinin şöhrəti dünyani tutdu. Hər yerdən ona elçilər gəlməyə başladı. Padşahın elçi daşı boş qalmırıldı. Bir

gün Nadir şah qızını çağırıb dedi:

– Qızım, mən bu elçilərə nə deyim?

Bəsti utana-utana atasına dedi:

– Ata, sənin sözün mənə qanundu. Elçilərə de ki, hər kim qızımı güləşməkdə, at çapmaqda, qılinc oynatmaqda məğlub etsə, qızımı ona verəcəyəm, yox, əgər məğlub olsa, öldürəcəyəm.

Şah qızının xətrini göylərcən istəyirdi. Ona görə də onun xətrinə dəymək istəmirdi. Dedi:

– Qızım, sən get otağına, indi mən başa düşdüm sənə necə ər lazımdı.

Şah sarayın eyvanına çıxıb Bəstinin şərtini elçilərə çatdırıldı. Bunu eşitcək elçilər qorxudan dağılışib getdilər.

Nadir şah hər gün qız ilə ov ovlamağa, quş quşlamağa gedirdi. Şad-xürrəm belə yaşıyırdılar.

Bir gün Rum padşahından bir namə gəldi ki, "Nadir şah, əgər qızını mənə verməsən, sənə bir divan tutacağam ki, gəl görəsən. Torpağını torba ilə daşıtdıracam. Qızı verməsən, zorla apartdıracam".

Nadir şah naməni oxuyar-oxumaz bərk təşvişə düşdü. Qızını çağırıb Rum padşahın naməsindən onu hali etdi. Bəsti dedi:

– Ata, gəl, Rum padşahının dediyinə razı ol. Qoy, nahaq qan tökülməsin. Mən razı ola bilmərəm ki, xalqın nahaq qanı yerə axıssın. Gəl camaati qırğına verməyək, eşitdiyimə görə o padşah çox güclüdü. Əgər razı olsan, mən özüm onunla üzbeüz döyüşərəm. Ölsəm heç, sağ qalsam, onun başına bir oyun açaram ki, gəl görəsən.

Şah qızının alnınnan öpüb dedi:

– Yox, qızım, əgər mən onun qabağından qaçsam, bütün aləmdə biabır olaram. Allaha təvəkkül, görək başımıza nə gəlir.

Sonra Nadir şah əmr elədi ki, şeypurlar çalınsın, qoşun Rum padşahı ilə döyüşə hazır olsun. Elə ki, qoşun hazır oldu, Nadir şah qoşunun başında çıxdı Rum padşahın qabağına. Nadir şah atını sürüb düz dayandı Rum padşahının qabağında. Başladılar vuruşmağa. Birdən Rum padşahının qoşununnan bir pəhlivan yel kimi çıxıb arxadan Nadir şahı nizə ilə vurub öldürdü. İki belə görəndə

Bəsti qızmış nərə dönüb atını şığıtdı Rum padşahının üstünə. Bəsti döyüş libasında olduğunnan, Rum padşahi onu tanımadı. Amma gördü ki, üstünə bir pəhlivan gəlir gəl görəsən. Bəsti ona çatar-çatmaz padşahın qılincini vurub əlinnən saldı. İki belə görəndə padşah bir istədi atının başını çəkib aradan çıxsın. Ta Bəsti aman verməyib, qılincini onun ürəyinin başının sancıdı. Rum padşahının qoşunu yaraq-silahını yerə atıb Bəstiyə təslim oldu. Bəsti atasının qoşunu ilə şəhərə qayıtdı. Nadir şahı kamali-ehtiramla dəfn edənnən sonra vəzir-vəkil Bəstinin yanına gəlib dedilər:

– Rəhmətlik atanın oğul-züriyyətinnən bir kəsi də olmadı ki, atasının taxtında otura. Nə eləmək olar, Allahın işidi. Sən özün beş oğula bərabər qızsan, gəl atanın taxtını boş qoyma!

Vəzir nə qədər and-aman elədisə, Bəsti razılıq vermədi ki, vermədi.

İşin bu gedisi vəzirin lap ürəyinnən idi. Coxdan elə bir fürsət gözləyirdi ki, Nadir şahın taxt-tacını ələ keçirsin. Bir qədər fikirləşənnən sonra dedi:

– Qızım, indi ki, sən atanın taxtına sahib durmaq istəmirsen, hər yoldan ötəni taxta oturtmayacaq ki. Əgər məsləhət bilsən, mən sənin yerinə padşahlıq edərdim.

– Nə eybi var. Düz buyurursunuz, vəzir – deyə Bəsti razılaşdı.

Elə ki, təzə şah taxta çıxdı, Bəsti atasının qalan var-dövləti kasib-kusuba payladı, ləl-cavahirat xəzinəsinin ağızını açdı əlsiz-ayaqsızlara.

Nadir şahın yaylaqda saysız-hesabsız qoyun sürünləri var idi. Bu sürüyə də çoban Həsən deyən bir mərd kişi çobanlıq edərdi.

Bəsti atası Rum padşahı ilə müharibədə həlak olannan sonra sarayda bir qərar tapa bilmirdi. Odu ki, bir gün saray əhlini başına yiğib dedi:

– Hal-qəziyə belə, mən gedirəm Çoban Həsənin yanına, dağda yaşayacağam. Siz də salamat qalın.

Bunlar da qaldılar məəttəl nə etsinnər. Gedəni saxlamaq olmaz. Ta bunun qabağında bir söz demədilər. Fikirləşdilər ki, biçarə atası üçün xiffət çəkir, bir az dağda, yaylaqda dolanar, eyni

açılar. Sonra yenə saraya qayıdar.

Çoban Həsən Bəstinin xətrini elə uşaqlığınının çox istəyirdi. Bəstini görüb “xoş gəldin” elədi, sevindi. Dedi ki, elə yaxşı oldu, yoxsa yalquzaq kimi tək-tənha qalmışam burada. Dağın başında bir mağara var idi. Bəsti elə həmin mağarani özünə məskən eləyiib orada yaşamağa başladı. Həmin dağın ətəyində yekə bir mağara da var idi. Çoban Həsən hər axşam qoyunnarı bu mağaraya salıb ağızına da sal bir daş qoyurdu ki, qoyunnar mağaradan çıxməsin. Özü də elə mağaranın ağızında yatardı.

İndi eşit quldurlardan. Dağın həndəvərində qırx həramı deyilən quldurlar yaşayırdılar. Çoban Həsənin sürüsünün sədası çoxdan qulaqlarına gəlib çatmışdı. Bunlara Əhməd həramı başçılıq edirdi. Çox zalim, əyyaş adam idi. Bir gün dedilər gəlin gedək Çoban Həsənin sürüsünü sürüb aparaq.

Gecə düşəndə mağaraya basqın elədilər. Amma nə qədər əlləşib-vuruşdularsa, mağaranın ağızındakı qayani yerinnən tərpədə bilmədilər. Elə əliboş geri qayıtdılar. Çoban Həsən bu işdən xəbərsiz idi. Getmişdi Bəstiyə baş çəkməyə.

Əhməd həramı öz-özünə dedi ki, yox, bu yolla qoyunnarı elə keçirtmək olmaz. Bu işə bir tədbir lazımdır. Quldurları başına yiğib başladı məşvərətə. Qərara aldılar ki, Bəsti səhər ov ovlamağa çıxanda Çoban Həsən də qoyunları mağaradan çıxarıb otlağa ötürəcək. Onda biz də qoyun dərisinə girib, gedib girərik mağaraya. Elə ki, axşam oldu, çoban qoyunnarı salacaq mağaraya, biz də köməkləşib onun əl-qolunu bağlayaqq, sonra da sürüünü apararıq.

Elə də etdirilər. Qoyunnardan kəsib dərisini geyindilər, sonra da mağarada gizləndilər. Axşam olanda Çoban Həsən qoyunnarı mağaraya salıb, özü də mağaranın ağızında yixılıb yatdı.

Quldurlar elə bunu gözləyirdilər. Onlar qoyun dərisindən çıxıb çobanın əl-qolunu bağlamaq istədilər. Amma ip tapa bilmədilər. Mağaradakı ağ keçini tez qırxbıb tüklərinnən ip hördülər. Gətirib Çoban Həsənin əl-qolunu sarıldılar. Çoban ayılanda gördü ki, əl-qolu bağlıdı. Bildi ki, quldurlar sürüünün dalınca gəliblər. Dedi:

– Bir dəqiqliyə qolumu açın!

Quldurlar onun qolunu açdırılar, qılinci sinəsinə dirədilər. Çoban qoynunnan tütəyi çıxarıb çaldı. Tütək birdən özü oxumağa başladı:

– Ay Bəsti, haray Bəsti,  
Ağ keçinin tükləri  
Daldan qollarımı kəsdi.

Bəsti çobanın harayını eşidər-eşitməz özünü onun köməyinə yetirdi. Quldurlar Bəstini görünçə qızılquş görmüş cüclər kimi pərən-pərən düşdülər. Bir neçəsi onun qılincinin zərbinin dadını daddı.

Bu minval ilə Bəsti bir neçə ay qaldı Çoban Həsənin yanında. Bir gün Bəsti baxıb gördü ki, böyük bir dəstə şəhər tərəfdən gəlir bunlara sari. Siftə bir az şübhəyə düşdü, ağlına min fikir gəldi. Çoban Həsəni hayladı. Baxdılar ki, yox, bu gələnnər düşmənə oxşamırlar. Dəstə gəlib dağın ətəyinə çatdı. Gələnnərdən bir nəfər irəli çıxıb dedi:

– Ay Bəsti, bizi kimə tapşırıb getmişən? Qoyunu qurda tapşırıb getmişən? Rəhmətlik atanın vəziri günümüzü qara eyləyib. Camaat onun əlinnən qan ağlayır. Bizim işə bir çarə eylə!

Bunu eşidəndə elə bil dünya Bəstinin başına firlandı. Üzünü camaata tutub dedi:

– Daha gözləmək vaxtı deyil. Gedəyin saraya. Mən özüm bilirəm vəzirnən necə danışacağam.

Bəli, bunnar düzəldilər saraya sari. Vəzir bir də gördü ki, budur, Bəsti başında dəstə dolusdular saraya. Bəstini görəndə vəzirin rəngi-rufu saraldo qorxudan.

– Vəzir, atamın taxtında sən beləmi şahlıq edirsən? – deyib qılincini çaldı vəzirin başına.

Bu vaxt camaatın içinnən aqsaqqal qoca bir kişi çıxıb Bəstiyə yaxınlaşdı. Atasının tacını onun başına qoyub dedi:

– Qızım, bizə ədalətli şah lazımdı, ya qız olsun, ya oğlan.  
Onda Bəsti dedi:

– Onda ki, belədir, qoy, Çoban Həsən də mənə vəzirlilik etsin.

O günnən Bəsti atasının taxtinə oturub Çoban Həsənlə xalqı ədalətlə dolandırmağa başladılar.

## TƏNBƏLİN TƏDBİRİ

Biri variymış, biri yoxuymuş, keçmiş zamannarda bir kişi variymış. Bu kişinin də gözünün ağı-qarası bircə oğlu variymış.

Bu kişi varrı-hallı bir adamımış. Var-dövləti başınınan aşif daşırmış. Yaxşı gün-güzəran keçirirmişlər. Oğlan heç bir sənət sahibi deyilmiş. Elə yeyif-içirmiş, heç nəyin də dərdini çəkmirmiş. Atası oğlunu öyləndirir, yaxşı bir ailədən görük-götürmüş, ağıllı bir qız alır, yaxşı bir toy eliyir. Onlar yeyif-içif, kef damaxda yaşayıllar. Ancax bu uzun sürmür, günlərin bir günü kişi ölürlər.

Bu oğlan dediyimiz kimi, bir sənət sahibi döydü, işi-peşəsi yeyif-içməh, bir də yatmax idi. Atasının ölümünnən sora o, əlini ağdan qaraya vurmadı, yeyif-içif yatdı. Mal-heyvan, qoyun-quzuya baxmadı, qırılan qırıldı, qalanını da yef üsdünnən su içdi. Bir il keçmişdi ki, yeməyə çörəyi də olmadı. Arvadı gördü ki, yox, bu gedisən işləri daha pis olajax, fikirrəşdi ki, gərəh bir şey tapsın. Bu qızın da ağıllı bir anası var idi. Bir gün o, qızının soruşdu:

— A qızım, noluf qaş-qabağın açılmır?

Qız dedi:

— Ana, neyliyim, ərim atasının qalan bütün var-dövləti nuş elədi. Əlini ağdan-qaraya vurmur, bütün günü yatır, deyir: "Ver yiyim, ört yatım, gözdə canım çıxmasın". Mən bilmirəm ney-ləyim, nə tədbir töküm. Öydə yiməyə də çörəh tapmirix.

Anası dedi:

— A qızım, fikir eləmə, sən belə elə, al sənə bir az kişmiş verim, öydən qapıyananunu aparıf düz, özün də sakitcə bir tərəfdə dur, o, başdışajak kişmişyi yiğif yiməyə. Elə ki, gördün qapıdan çıxdı, tez qapını bağla, nə eləsə də qapını açma, qoy hara gedir, getsin, bunun əlacı budu, onnan sonra görərih ki, bütün günü ağılı başına gələr.

Bu oğlanın arvadı elə də elədi. Anasının verdiyi kişmişyi öydən eşih qapısına kimi düzdü, özü də bir tərəfdə gizlənif sakitcə dayandı. Oğlan ayağa qalxdı ki, görsün nə var yif yatsın, gördü yerə kişmiş düzülüf, kişmişləri yıga-yığa gəlif çıxan kimi qapını bərk-bərk bağladı. Oğlan o sahat bildi ki, arvadı hiyləyə əl atıb,

onu qapıdan çıxdıf. Başdadı şirin dilini işə salmağa, nə qədər yalvardısa da, arvadının ürəyi yumşalmadı, qapını açmayıb dedi:

— Bəsdi öydə yatdin, get özünə bir iş tap, çörəh pulu qazan.

Oğlan dedi:

— Yaxşı, qoy bir az öydə dincəlim, sora gedərəm.

Arvadı dedi:

— Heç elə şey yoxdu, elə indi get, bütün il boyu yatıf dincəldiyin bəsimdi.

Oğlan gördü ki, yox, yalvarmağın heç mənası yoxdu, naəlac qalif yola düzəldi. Elə bir az getmişdi ki, gördü yerə bir üzüy düşüf, tez sevincəh o üzüyü yerdən götürdü, sən demə bu üzüh padşah qızının üzüyü imiş. Padşahın qızı özünün qırıx incə belli qızları ilə bağa gəzməyə gələndə əlinən düşübmiş.

Oğlan üzüyü götürüf sevinə-sevinə geri qayıtdı. Arvadına verif dedi:

— Bu üzüyü yoldan tapmışam.

Arvadı üzüyə baxıf dedi:

— Bu üzüh padşahın qızının üzüyidü, apar ver padşaha, cüñki sən nə bunu sata bilərsən, nə də mən barmağıma taxa bilərəm.

Oğlan üzüyü götürüf geri qayıtdı, birdən ağlına fikir gəldi, üzüyü bir əskiyyə büküf bir divarın arasına qoydu. Bir az getmişdi ki, gördü carçı hay salıf deyir:

— Kim padşahın qızının üzüyunnən xəbər versə, bəxşis alajax.

Oğlan dedi:

— Mən tapmışam.

Carçı dedi:

— Götür gəl gedəh padşahın yanına.

Carçı oğlanı götürüf gəldi padşahın hüzuruna.

Carçı dedi:

— Padşah sağ olsun, üzüyü bu oğlan tapıf.

Padşah dedi:

— Gəti görüm saa müştulux verəjəm.

Oğlan dedi:

— Padşah sağ oslun, rəmmalam, icazə verin üzüyün yerini

tapif sizə deyim.

Padşah dedi:

– Yaxşı, tap de.

Oğlan nə isə bir az o yan bu yana gedif ovcunu aşdı, yumdu.

Padşaha gəlif baş əyif dedi:

– Padşah sağ olsun, qızının üzüyü şəhərin filan yerindəki uçux divarın arasındadı.

Padşah adam göndərdi ki, gedif üzüyü götürüf gətirsinnər.

Oğlana dedi:

– Əyər dediyin düz olsa, sənə böyük bəxşış verəjəm.

Gedif oğlanın dediyi yerdən üzüyü tapif gətirdilər. Padşah üzüyü görüf mat qaldı, dedi:

– Sən lap böyük biliciyim sən ki, sənin adını indiyə kimi eşitməmişəm.

Oğlan dedi:

– Padşah sağ olsun, mən kasif bir adamam, sizin kimi padşah mənim adımı hardan eşidə bilərdi, məni tanıyan kimdi ki.

Padşah dedi:

– Bu gündən sənə ayda yüz qızıl verəjəm, özün də sarayda qal.

Oğlan duruf gəldi öylərinə, dedi:

– Gözün aydın, ay arvad!

Arvadı dedi:

– Noluf, xeyir xavarmı var?

Oğlan dedi:

– Var.

Arvadı dedi:

– Onda de biləh.

Oğlan dedi:

– Daha kasifçılığın daşını atdix, padşah ayda yüz qızıl verəjəh, yaxşı yiyif-içif, gezərik, özümüz də sarayda yaşayacayıx.

Arvadı gördü ki, düz deyir, çox sevindi, dedi:

– Görürsənmi, bir ovuc kişimiş səni adam elədi, tənbəllih eliyirdin, evdə yatıb, yef-içməkdən başqa heç nə bacarmırdın.

Oğlan dedi:

– Yaxşı, yaxşı, az danış, köhnə palan içi tökmə, indi bu şəhərdə mənim qədər hörmətdi adam yoxdu, sən bunnan danış.

Aradan günner, həftələr keçdi, ər-arvad yenə yaxşı dolanıf ömür-gün keçirməyə başdadılar.

Günnərin bir günü padşah oğlanı hüzuruna çağırıldı, dedi:

– Gəl gedək bağda gəzəh.

Əslində isə padşah onu yoxlamax isdəyirdi. Bağa girən kimi dedi:

– Sən get o tərəfə, mən indi gəlirəm.

Padşah onnan bir az aralanıf bənövşəni dərif ovcunda gizlətdi. Oğlana yaxınnaş� dedi:

– Tap görüm ovcumun içindəki nədi?

Oğlan gördü ki, axırı çatıf, arvadının ujbatından dar ayağına çəkiləcəh, arvadının adı Bənövşə idi, dedi:

– Bənövşə, gorbagor olsun atan.

Padşah mat qaldı, ovcunu açıf dedi:

– Ay oğlan, sən nədən bildin ki, mənim ovcumdakı bənövşə idi.

Oğlan dedi:

– Bunu bilməyə nə var ki, mən biliciyəm.

Padşah daha bir söz demədi. Dedi:

– İndi sənə hər ay xəzinədən iki yüz qızıl verəjəm. Bunnan sora oğlanın hörməti padşahın yanında birə-beş artdı.

Oğlan şad-xürrəm yaşayif kef eliyirdi, hər şey yadının çıxmışdı. Günnərin bir günü padşahın xəzinəsini qırx quldur yarif apardı. Hər yerə hay-küy düşdü, quldurrarı tuta bilmədilər.

Padşah dedi:

– Xəzinəni yarıflar.

Oğlan dedi:

– Əmriniz nədi?

Padşah dedi:

– Saa qırx gün möhlət verirəm, qırx günə kimi gərəh bunnarı tapasan, tapmasan boynun vurulajax.

Oğlan dedi:

– Yaxşı, taparam.

Padşah dedi:

– Yaxşı, qırx günən sora gələrsən yanına. Oğlan korpeşman gəldi öylərinə. Dedi:

– Arvad, axır ki, sən məni güdaza verdin. Padşahın xəzinəsini yarıflar, əmr eliyib ki, qırx günə kimi tapmasan boynun vurulajax. Mən indi xəzinəni hardan tapım, nə bilim onu kimlər oğurluyuf. Tez ol yeməh-içməh hazırla, bir az dincəlim çıxıf aradan qaçajam.

Arvadı yeməh-içməh hazırladı, bu gedif bazardan 40 qarpız alıf gətirdi. Oğlan burda qalsın görəh qırx quldurrar nə elədi. Padşahın xəzinəsini yaran qırx quldur eşitdi ki, padşah quldurları tapmağı bu oğlana tapşırif. Quldurrar dedilər: "Gedək yoxluyaq, görək bu bizim oğru olduğumuzu tapa biləjəkmi".

Biri gəlif bajadan qulax asmağa başdadı, bu vaxt oğlan qarpızın birini kəsif doğradı, dedi:

– Bu birisi getdi, bunnan bir şey çıxmadı.

Quldur bunu eşidif mat qaldı, gedif əhvalatı yoldaşlarına nağıl elədi. İndi də ikinci quldur gəlif qulax asdı. Oğlan bir qarpızı da kəsif dedi:

– Bu da ikincisi gəlif getdi, bu da bir şey döy.

Bu quldur da gedif yoldaşlarına eşitdiklərini danışdı. Quldurlar bərk qorxuya düdüllər. Gəlif oğlanın ayaxlarına yixılıf dedilər:

– Amanın bir gündü bizi ölümə vermə, xəzinəni biz yarmışix. Oğlan dedi:

– Mən bilirdim ki, xəzinəni yarifsiniz. Gedin qızılları qaytarın, sizə heç nə eləməzlər.

Quldurrar çox sevindilər. Gətirif bütün xəzinənin qızıllarını oğlanın qapısına töhdülər.

Sabahısı günü oğlan padşahın hüzuruna gedif dedi:

– Padşah sağ olsun, qızılları tapmışam.

Padşah soruşdu:

– Hardadı?

Oğlan dedi:

– Bizim həyətdədi.

Padşah dedi:

– O qızılların bir kisəsi sənin olsun. Qalan qızılları daşıyif xəzinəyə apardılar.

Padşah dedi:

– Sən ki, bu qədər güclü bilicisən, sənin aylığını üç yüz qızıl elədim.

Oğlan padşaha baş əyif gəldi öylərinə. Dedi:

– Arvad, üç dəfə baxtım gətirdi, xilas oldum, gərəh bir şey fikirrəşif canımı bu bələdan qurtaram.

Arvad soruşdu:

– Nə eliyəh?

Oğlan dedi:

– Özümü xəstəliyə vurajam. Bəli, oğlan özünü xəstəliyə vurdu, çox təbiblər gəldi, dərdinə əlac olmadı. Padşah onun yanına gəldi, soruşdu:

– Saa noluf?

Oğlan dedi:

– Padşah sağ olsun, mən üç dəfə sənin başına gələnnəri tafdım, artıx mənim biliciliyim yox oluf, gecə cinnər məni o qədər döyüf, ağlım başımnan çıxıf, biliciliyim də yox oluf.

Padşah dedi:

– Ay oğlan, ömrünün axırına kimi, mən sənin aylıq üç yüz qızılınlı verəjəm, başına gələnnəri heç kimə demə, qoy bunu təkcə ikimiz biləh.

Oğlan sevinir, ürəyində deyir:

– Yaxşı.

Beləliklə, bu oğlan tədbirlə vəziyyətdən çıxdı, xoşbəxt yaşayif dövran sürdü.

## QISMƏTDƏN ARTIQ YEMƏK OLMAZ

Günlərin bir günü cavan bir oğlan peyğəmbərin yanına gəlib deyir:

— Ya peyğəmbər, üzüm ayağının altına, yetiməm, anam-atam yoxdu. Amma xeyli pul qazanmışam. İndi məsləhətin nədi? O pulu nejə xərjləyim?

Peyğəmbər kitaba baxıb deyir:

— O pul sənə qismət deyil. O, dəryada qızıl balığın qarnında olacaq.

Cavan oğlan bu sözdən sonra xeyli məyus oldu. Bir gün qızıllarını bir yaxtana yiğib dəsmala bağladı. Yır-yığış etdikdən sora başqa bir məmləkətə baş götürüb getdi. Oğlanın yolu dəryadan keçirdi. O, bir neçə gün yol getdikdən sonra tufana düşdü. Dərya təlatümə gəldi, gəmini batırdı. Dalğalar oğlani atıb tut-a-tuta sahilə çıxartdı.

Oğlan sahildə bir şəhərə gəlib çıxdı. O, bu şəhərdə həmballıq edib başını dolandırırdı. Bir gün bazardan şahın qulluqçuları aldıqları ayın-oyunu oğlana şələləyib qapıya gətirdilər. Padşahın qızı küləfirəngidə oturmuşdu. Oğlanı görüb onu yanına çağırtdırdı. Oğlan çox gözəl idi. Padşahın qızı oğlani buraxmadı.

Padşahın qızının tapşırığı ilə oğlanı hamama apardılar. Ona gözəl libas geyindirib qızın yaraşıqlı otağına gətirdilər. Çalğıçılar, rəqqasələr oğlanı əyləndirirdi. Oğlan diqqətlə qızın qonaq otağını nəzərdən keçirəndə gördü ki, qızılları yığdıgı yaxtan qızın otağındakı taxçadadı, heç bir söz demədi.

Məclis dağıldı. Oğlana qonaq otağında yer saldılar. Oğlan yatdı. Səhər tezdən padşahın qızı ipək donda oğlanın yanına gəldi. Oğlan qızı görəndə huşunu itirdi. Özünə gələndə qız dedi:

— Məni atamnan istə, verməsə, qoşulub qaçarıq.

Oğlan dedi:

— Xanım, mən kasıb bir adamam. Atan səni mənə verməz. Yaxşısı budu ki, o taxçadakı yaxtanı da götürüb elə bir yerdə gedək ki, atan bizi tapa bilməsin.

Qız dedi:

— Yaxtanı, bizim balıqçılar təpib gətirib. Balıqçılar gözəl bir qızıl balıq tutublar. Gözəl olduğuna görə balığı mənə gətirib verdilər. Qızlar balığı bişirərkən qarnından həmən o yaxtan çıxıb. Mən də onu əntiqə bir şey kimi saxlamaq isteyirəm. İzdıvacımız baş tutsa, yaxtan sənə qurbanı, tutmasa, o, evin yaraşığıdı.

Qızdan bu sözü eşidən oğlan əhvalatı başdan-ayağa ona danışdı. Qız xeyli fikrə getdi.

Qızın tədbirli, qoja bir kənizi vardi. O, padşahın yanında çox böyük bir hörmətə malik idi. Padşah həmişə onun ağıllı məsləhətindən fayda görmüşdü. Qoca kəniz padşahın qızının himayəsində qalırdı. Qız qarını çağırıb əhvalatı ona danışdı. Qarı padşahın yanına gedib dedi ki, padşahi-aləm sağ olsun, çox gözəl, ağıllı, fərasətli bir oğlan məni sizin yanınıza göndərib. Padşah soruşdu:

— Oğlan nə isteyir?

Qarı dedi:

— Oğlan sizin qızınıza vurulub.

Qarı fikirləşib əlavə etdi ki, qızın onu yuxuda görüb mənə danışmışdı. O zaman mən ona dedim ki, o oğlan sənin olajaq. İndi şahım, hökm sənində.

Şah bir söz demədi. Oğlanı çağırtdırdı. Şahın oğlandan çox xoşu gəldi. Oğlan başına gələn əhvalatı danışdı. Şah yaxtanı gətirtdi. Yaxtanı açdırıb gördü ki, qızıldır. Şah balıqçıdan əhvalatı öyrənib dedi:

— Qismətdən artıq yemək olmaz. Bu qızıl mənim qızıma, qızım is bu oğlana qismətdi.

Ədalətli şah yeddi gün, yeddi gecə toy vurdurub qızını həmin oğlana verdi.

## ƏMƏMXİYAR QIZI

Biri variydi, biri yoxuydu, bir padşah variydi, bu padşahın da Əbülfəz adında gözünün ağı-qarası bir oğlu variydi. Günnərin bir günü Şahzadə Əbülfəz öz tay-tuşlarıyanan küçədə duruf söhbət eləyirdi. Bu əsnada bir qoca qarı başında kuzə yolla gedirdi. Şahzadə Əbülfəz qariya sataşmaq adıyla eləmə tənbəllik, yerdən bir balaca daş götürüb qarının başındakı kuzəni vurdu. Kuzə darmadağın oldu. Sən demə, kuzədəki ayranıymış. Ayran qarının başından axıb ayağında dayandı. Qarı da deyingən qarımış. Gözünü o yana, bu yana gəzdirib qarğışın ağızını açdı, nə açdı:

– Bala, belə səni görüm, Əməmxiyar qızının sehrinə düşəsən.

Şahzadə Əbülfəz qabaxca bir az duruxdu, eşitmədi, nədisə, cavab vermədi. Birdən qariya tərəf yürüüb dedi:

– Nənəcan, sən inandığın, de görüm Əməmxiyar qızı haradadı?

Qarı dediyinə peşman oldu, amma nə qədər elədi, oğlanı yovuxdura bilmədi. Şahzadə elə ki gördü, qarı bir şey demiyəcək, ona hədə-qorxu gəldi:

– Qarı nənə, deyirsən de, deməsən səni dədəmin yanına aparacam.

Qarı xəbər aldı:

– A bala, dədən kimdi?

Oğlan dedi:

– Qarı nənə, dədəmi tanımirsan? Mən padşahın oğluyam, şahzadə Əbülfəzəm.

Bunu deyən kimi qarının canına vəlvələ düşdü. Gördü yox, gədə əl çəkməyiçək. Dedi:

– Bax, o uzaxdakı dağlı görürsən. O dağın dalında bir dəstə əməmxiyar kolu bitir. Gedərsən ora, amma nə deyirəm yaxşı yadında saxla. Atdan düşərsən, çatarsan əməmxiyar koluna. Əlini atarsan kola, koldan tutanda qışqırıq səsi gələcək: "Amanın günüdür, məni burax, nə istəsən verərəm". Sözünə baxma, qopar kolu, tulla. İkinci dəfə də bir də əlini at kola. Kol yenə qışqırıb yalvara-

caq. Yenə qulaq asma sözünə, qopar kolu, tulla. Üçüncü dəfə yenə yalvarıb and-aman edəcək. Onda sən ona deyərsən: "And iç ki, Süleyman peyğəmbərin barmağındakı üzük hakqi, mən sənə bir şey eləmiyəcəm." O and içmiyincək, əlləşəcək ki, sən kolu əlin-nən buraxasan, buraxsan daş olacaqsan. Yadında yaxşı saxla, yan-yörənə yaxşı bax, gör nə qədər cavan daş olub. Elə ki, and içdi, kol gözəl bir qız olacaq. Onda alarsan tərkinə, götürüb gələrsən.

Oğlan qariya qulaq asa-asa, görməzə-bilməzə Əməmxiyar qızına bir könülüdən min könülə bənd oldu. Daha durmayıb tez gəldi dədəsinin sarayına. Dədəsi də küləfirəngidə oturub ətrafi seyr edirdi. Gördü oğlu elə gəlir ki, çirtma vursan qanı çıxar. Dedi:

– Deyəsən, şahzadəyə küçədə kimsə sataşib?

Tez fərraşlara əmr elədi:

– Şahzadəni qarşılıyb hüzuruma gətirin. Görüm oğluma nə olub, kim xətrinə dəyib?

Fərraşlar şahzadəni padşahın hüzuruna gətirdilər. O qapıdan içəri keçən kimi dədəsinə baş əyib, diz çöküb dedi:

– Atayı-mehriban, rüsxət ver, gedirəm.

– Ay oğul, nə xəbərdi, hara gedirsən? – deyə padşah xəbər aldı.

Dedi:

– Tilsimli dağın dalında Əməmxiyar qızı var, gedirəm onu gətirməyə.

Padşah bilirdi ki, ora gedən qayıtmır. Daş olub elə ordaca qalır. Nə qədər yalvardı-yaxardı, gördü oğlunu yola gətirə bilməyiçək. Axırı əlacsız qalıb dedi:

– Oğul, indi ki, gedirsən, sənə yaxşı yol.

Əmr elədi şahzadəyə yəhərli-yühərli bir at verib yola salsınnar. Şahzadə atasıyla görüşüb ata süvar oldu, yola üz qoydu.

Gethaget-gethaget, oğlan gedib çatdı Tilsimli dağa. Baxdı gördü, doğurdan da dağın dalında böyük bir əməmxiyar kolu bitib. Şahzadə tez atdan düşüb özünü verdi kola səri. Əlini kola atanda koldan çığırtı gəlsə də, qoparıb tulladı. İkinci dəfə də elə oldu. Üçüncüsündə koldan çıxan qız səsi başladı yalvarmağa:

– Oğlan, burax məni, səni dünya malının qəni edərəm, nə

istəsən, verərəm.

Oğlan bərk-bərk koldan yapışib qoparmaq istəyəndə qarının sözü yadına düşdü. O tərəf, bu tərəfə boylandı, gördü dörd tərəfi daşa dönmüş adamdı. Yoxsa ürəyi lap yumuşalmışdı, az qala kolu buraxacaqdı. Dedi:

– Yox, buraxmaram səni. And iç ki, Suleyman peyğəmbərin üzüyü hakqı sənə mənnən xətər dəymiyəcək.

Qız səsi çar-nacar and içdi. Qabağında nazlı sənəm, gözəllər-gözəli huri-mələk qız dayanmışdı. O baxıb gördü qız lap anadangəlmə lüt-üryandı. Tez qızı yapincısının altına alıb ata mindi. Xeyli yol getdi. Gəlib bir çay kənarındaki çinar ağacına çatdı. Qızı dedi:

– Əməmxıyar qızı, mən səni lüt-üryan saraya aparammaram. Gəl səni burda düşürdüm. Sən çinar ağacına çıx, yarpaqların arasında gizlən. Mən özümü şəhərə yetirib bir dəst paltar gətirim, geyin. Sonra da gedək şəhərə.

Əməmxıyar qızı şahzadənin bu sözünə razı olub atdan düşdü. Qız çinarın başına çıxıb daldalandı. Şahzadə də atını sürüb şəhərə üz tutdu.

Əməmxıyar qızı çinarın başında qalmaqdə olsun, oğlan da şəhərə getməkdə olsun. Eşit qaraçılardan. Çinar ağacının altunnan qaraçı köçü keçirdi. Bir qaraçı qızı köçdən ayrılib gəldi çinarın altına. Əyildi əl-üzünü yumağa. Gördü suyun üzünə bir şəkil düşüb. Elə bildi özünün şəklidi. Qayıdib öz-özünə dedi:

– Mən heç bilmirəmmiş bu qədər gözələm.

Əməmxıyar qızı bildi suya düşən onun şəklidi. Qaraçı yarpaqların xışlıtlisini eşidib altdan yuxarı baxanda Əməmxıyar qızını gördü. Baxdı ki, gözəllikdə misli-bərabəri olmayan bir qız çinarın başında oturub. Qaraçı qızı ayıq qızıydı. Bildi burada nə isə bir sərr var. Tez ağaca dırmaşıb oturdu Əməmxıyar qızının yanında. Başladı onu dilə tutub danışdırmağa. Xəbər aldı:

– Ay qız, kimsən, nəcisin, burda niyə oturubsan?

Əməmxıyar qızı başına gələnnəri başladı ona danışmağa, o da öz-özünə fikirləşdi: "Bu ağappaq qızdı, onsuz da onu alan olacaq. Dərd mənim dərdimdi, kömür kimi qarayam. Məni alan

olmayacaq. Yaxşı budu, bir fitnə işlədib qızın başını batırm. Şahzadə də gəlib məni alsın". Qaraçı qızı bir mahna eliyib Əməmxıyar qızına dedi:

– Ay qız, yerim elə dardı ki, bir az o yana otursan nə olar.

Əməmxıyar qızı bir az o yana oturdu. Bir azdan qaraçı qızı dedi:

– Ay qız, bir az da o yana otursan, yerim lap rahat olar.

Biçarə qız naəlac qalıb yenə yer verdi. Bu vaxt birdən budaq şaqqlıtyan qırıldı, Əməmxıyar qızı yerə yığıldı. Qız çayın kənarına düşən kimi bir dəstə bənövşə kolu oldu. Qaraçı qızı o saat soyunub şahzadənin yolunu gözləməyə başladı. Bir də gördü bir atlı gəlir uça-uça. Şahzadə gəlib çatdı qızı. Dedi:

– Düş aşağı.

Qız aşağı düşəndə gördü nə, qız elə olub, elə olub qapqara. Özü də əntərin biri. Şahzadə qızı belə görüb lap pərişan oldu. Öz-özünə fikirə getdi. "Ey dili-qafil, axı qız dümağdı, bəs buna nə oldu belə qaraldı. Görünür günah məndədi. Onu qoyub getməsəydim, o da bu sıfətə düşməzdi. Yəqin təkcə qaldı deynən qaraldı". Oğlan pal-paltarı qızı geyindirə-geyindirə ürəyində peşmançılıq çəkirdi, bəs atam qızı bu sıfətdə görsə nə deyəcək. Elə birdən gözü sataşdı bənövşə koluna. Əlini atıb bənövşəni kol qarışq dərdi. Şahzadə iyəleyib gördü ki, bənövşədə o qədər iy var, elə bil cənnət bağdı. Dedi:

– Ay qız, hazırlaş gedək.

Qaraçı qız tez ata mindi. Çıxıb gördü şahzadənin əlində bənövşə kolu var, özü də gülün ətrinnən lap məst olub. Bildi ki, bənövşə elə həmin qızdı. Buna da qızın paxillliği tutdu. Dedi:

– Ey şah oğlu, bənövşə gülünü heç xoşlamıram, iyi başımı ağrıdır. Tulla getsin.

Şahzadə daha qaraçı qızının sözünnən keçməyib yol uzunu bir-bir bənövşəni tullamağa başladı. Axırıncı bənövşəni də lap sarayının qapısının ağızında yerə tulladı. Şahzadə gulləri tulladıqca qaraçı qızı da ona göz qoyurdu.

Xülasə, şahzadə Əbülfəzle qaraçı qızı gəlib çatdılar saraya. Şah oğlunu qarşılıyanda gördü onun yanında qara bir qız var.

Ürəyində dedi: "Əməmxıyar qızı elə buyuymuş?". Qanı yaman qaraldı. Çar-naçar irəli çıxıb qaraçı qızın alnından öpdü, "xoş gəldin" elədi. Şah qırx gün, qırx gecə toy elədi. Amma, şahzadə qaraçı qızına yaman soyuğuydu, heç ürəyi düzəlmirdi. Gecə yatıb səhəri duranda gördülər ki, qapının ağızında hər yarpağı bir rəng, gözəl sərv ağacı bitib. Bu xəbər bir günün ərzində hər yana yayıldı. Şahlar xonçalar göndərdilər, bəlkə o ağacın yarpağını alsınlar. Qaraçı qızı yaman çoxbilmiş idi, o saat bildi ki, bu ağac həmin qızdı. Paxılıqdan hər gün şahzadənin başını aparıb deyərdi ki, o ağacı kəssinnər. Şahzadə də hər dəfə qaraçı qızını birtəhər yozdururdu.

Günnər, aylar dolanıb keçdi, qaraçı qızının bir oğlu oldu. Qaraçı qızı daha fürsəti əldən verməyib şahzadəyə dedi:

– Qapıdakı sərv ağacı gərək kəsilə, budaqlarının gərək oğluma bir beşik düzəldilə.

Bunlar burada qalmaqdə olsun, sizə kimdən deyim bir qoca qarışan. O qoca qarı ki, şahzadəyə çörəh bişirdirdi. Elə ki, xarrat ağacı kəsib beşik düzəltdi, qarı ağacın qırtmağlarını yiğişdirib evinə gətirdi. Öz-özünə dedi: "Nə yaxşı oldu, küpələrimin qapağı yox idi". O, qırtmağları evinə gətirib qoydu küpələrinin ağızına.

Ertəsi günü qarı tezdən qapı-bacanı bağlayıb getdi saraya, şahzadəyə çörəh bişirməyə. Çörəyi bişirib günorta evə qayıtdı. Evinin qapısını açıb içəri girəndə gözünə inanmadı. Gördü ev-eşik silinib süpürülüb, kirri yorğan-döşəyi yuyulub. Üstəlik xörək də bişirilib. Bir az yeyilib qalmış da ona saxlanılıb. Qarı öz-özünə təəccübləndi, dedi: "Axırı xeyir olsun, bu nə yaxşı adamdı gəlib daxmamı sər-səhmana salıb". Bunu deyə-deyə gəlib taxtın üstündə oturdu. Gətirib süfrə saldı. Xörəyini yeyib başını atıb yatdı.

Səhəri gün qarı qapıdan çıxan kimi küpənin ağızına qoyduğu ağac parçası dönüb oldu qız. Başdadi ev-eşiyi yiğisdirmağa. Yenə gətirdi xörəh bişirdi. Özü yedi, qalanını da qariya saxladı. Qarı gələndə gördü yenə ev-eşiyi təmizlənib.

Üçüncü gün qarı özünə söz verdi, gərək onu pusam, görəm kimdi? O biri gün qarı pusquda durdu. Qapıdan çıxıb bir tərəfdə gizdəndi. Bir də gördü ki, küpənin ağızındakı ağac dönüb oldu qız.

Qarı qorxdu ki, qız birdən qaçar. Odur ki, üzünü yana döndərən kimi pusqudan çıxıb özünü ona yetirdi. Əlini atıb ətəyinnən tutdu. Qız dedi:

– Qarı nənə, burax məni.

Qarı qızın cavabında dedi:

– Yox, ay qızım, mənim heç kimim yoxdu. Elə sən gəl mənim qızım ol. Qız gördü qarı çox yalvarır, odur razı oldu. Qarı sevindiyinnən qızı qucaqlayıb öpdü. O günnən ana-bala kimi can deyib, can eşidib yaşamağa başdadılar.

Günnərin bir günündə qız baxıb gördü qarı elə hey donquldana-donquldana gəlir. Xəbər aldı:

– Nə olub, qarı nənə?

Qarı tumanının balağını çəkə-çəkə gileyəndi:

– Qarı nənən belə sənin dərdin alsın. Bunnan artıq nə olacaq. Görmürsən, şahımızın bu il otu azdı deynən atlarını camaata paylayır, deyir ki, saxlayıb yedizdirin, yazağzı gətirib özümə verərsiniz. Hələ bir üstəlik mənə də vermək istəyir. Mən də almayıb dedim: "Şah sağ olsun, mən qocalıb əldən düşmüşəm. Mənim saxlayanım yoxdur, büyünə-sabaha ölüb gedəcəyəm, atı harada saxlaya bilərəm".

Qız qarı nənənin bu sözünnən qəh-qəhə çəkib güldü. Dedi:

– Qarı nənə, kefini heç pozma. Ölməmişəm ki, bu saat dur get şahın hüzuruna, iki dənə lap düşmüş, qoturlaşmış at alıb gətir.

Qarı dedi:

– Biy, qarı nənə sənə qurban olsun. Mənim tövləm yox, arpam yox, otum yox. Sən onu nəyinə saxlayacaqsan, ay bala? Amanın bir günüdü, at olər, şahın qəzəbinə düşərik, ikimizin də boynunu vurdurar.

Qız əl çəkməyib dedi:

– Qarı nənə, işin yoxdu, get atdarı gətir.

Qarı çarəsiz gedib iki at gətirdi.

Nağıllarda vaxt tez gəlib keçər. Aylar keçdi, yaz gəldi. Şah əmr verdi atdarı gətirsənnər. Şahın mehtərləri qarının tövləsinə girəndə məəttəl qaldılar. Gördülər ki, qarı nənəyə verdikləri yabilər dönüb köhlən olub. Qarı dedi:

– Di gelin, atdarınızı aparın.

Mehtərlər nə qədər elədilər, atdara yaxın düşə bilmədilər.

Axırda ona dedilər:

– Qarı nənə, yaxşı, biz nə təhər edək?

Qarı dedi:

– Dayanın, bu saat gəlirəm.

O qızın yanına gəlib dedi:

– Qızım, şahin mehtərləri atdarı apara bilmirlər.

Qız dedi:

– Qarı nənə, get mehtərlərə deynən, qoy şahin oğlu gəlib atdarı aparsın.

Qarı tez özünü yetirdi mehtərlərə, qızın dediyini onlara çatdırıldı. Mehtərlər şah oğlunun yanına gəlib dedilər:

– Qarı nənə o yabiləri bir bəsləmə bəsliyib ki, onlara yaxın durmaq olmur.

Şah oğlu inanmadı, tez mehtərlərlə qarının evinə getdi.

Məhləyə girib ev yiyəsini səslədilər:

– Ay ev yiyəsi, ay ev yiyəsi.

Qarı tez məhləyə çıxbı gördü ki, şahin oğlu dayanıb bunu gözləyir.

Qarı şah oğluna tərəf gəldi:

– Qarı nənə sənə qurban, nə buyurursan, ay oğlum?

Şah oğlu dedi:

– Atdarı aparmağa gəlmışəm.

Qarı dedi:

– Gedək oğlum, nə deyirəm ki, aparın.

Mehtərlər tez tövlənin qapısını açdılar. Şah oğlu özünü irəli verib atdara tərəf getmək istədi. Mehtərlər şah oğlunu saxladılar:

– Şahzadə, sən nə edirsən? Heç biz ikimiz nə qədər elədik ata yaxın dura bilmədik. Sən istəyirsən ki, atları aparasan.

Şahzadə qapıdan içəri girəndə gözlərinə inanmadı. Atdarı gətirməyə adam axtarırdılar.

Şahzadə qariya dedi:

– Qarı nənə, bunları sən saxlamışan? Heç inanmiram, düzünü de.

Qarı qorxusunna düzünü söylədi.

– Qarı nənə sənə qurdan olsun, bir qızım var, o saxlayıb.

Şahzadə qarını çoxdan tanıyırıdı. Axı onnarın çörəh bişirəniydi. İndiyə kimi bilmirdi ki, qarının qızı var.

– Qarı nənə, sən deyirdin mənim övladım yoxdu?

Qarı dedi:

– Bıy, ay bala, belə bədnəzərdən qorxurdum. Ona görə demirdim.

Şahzadə fikrə getdi.

– Qarı nənə, atı apara bilmirik, onda deynən qızın gəlsin, axı ona öyrəniblər.

Qarı döndü evə fərəf. Amma ürəyi qorxu içindəydi. Birdən şahzadənin qızı qəzəbi tutar. Tez evə gəlib başdadi dizini döyücləməyə.

– Evimi yıldım, ay bala, sənə dedim ki, atdarı saxlamayaq.

Qız gülüb qarını sakitləşdirdi.

– Qarı nənə, kefini pozma, Allah qoysa, hamısı yaxşı olar.

Şahzadənin dediyini qızı söylədi.

Qız qırx qələmlə özünə bəzək vurub geyinib-kecinib qapıdan eşiyə çıxdı. Şahzadə qızı görən kimi bir könüldən min könülə qızı bənd oldu. Əməmxıyar qızı yaxınlaşış salamsız-kalamsız tövlənin içində girdi. Yaxınlaşış: "Yiyənizdən hayal olun" – deyib hər ata bir sillə vurdı. Qız bu sözündəri deyən kimi atdar elə sakitləşdirilər ki, şahzadə təəccüb elədi, bu nə sözüdü. Qız mehtərlərə dedi:

– Gəlin, aparın.

Mehtərlər atı götürüb getdilər. Amma şahzadənin ürəyi qızın yanında qaldı.

İki-üç günüydü ki, şahzadə bu fikirdəykən qaraçı qızı əmr elədi ki, gərək mənə qızıl incidən paltar toxunsun. Şahzadənin əmrini bütün şəhərə verdilər.

Əməmxıyar qızı evdə oturmuşdu, gördü ki, qarı nənə danışa-danışa gəlir. Qız tez onu qarşılıdı:

– Qarı nənə, gənə nə olub?

Qarı başdadi danışmağa ki, barı bir gözəl arvadı ola, əmr

edib ki, gərək qızıl incidən paltar toxunsun. Onu da heç kim bacarmır.

Qız dedi:

– Dur get denən ki, mənim qızım bacarır.

Qarı nə qədər yalvardı ki, ay qızım, bacarmassan, şahzadənin qəzəbinə rast gələrsən. Məni yazıq eləmə.

Amma olmadı. Qarı kor-peşman şahzadənin yanına gəldi.

Qarı şahzadəyə baş əyib dedi:

– Qızım deyir ki, mən bacararam.

Şahzadə onsuz da qızın həsrətini çəkirdi. Tez əmr elədi:

– Qarı nənə, tez get qızını gətir.

Qız şahzadəyə dedi:

– Mənə bir otaq verin. Qızıl incini də gətirin evin bir küncünə töküñ. Gərək mən onu toxuyanda heç kim görməsin. Hazır olanda mən özüm qapını döyücəm. Gəlib götürərsiniz.

Elə də elədilər. Ancaq şahzadə qızın bu sözünnən şübhələndi. Ona görə qapının dalında durub qızı pusmağa başladı. Açıların deşiyindən qızı baxdı. Birdən qız dedi:

– Düzül incim, düzül.

Şahzadə baxıb gördü ki, qız belə dedikdə incilər bir-birinə düzülüb toxunur.

– Mən bir Əməmxıyar qızıydım, şah oğlu məni dərdi – deyəndə şahzadə qapının dalında özünü itirdi. Az qaldı özünnən getsin. Sonra özunu ələ alıb dedi:

– Axıra kimi qulaq asım, görüm nə olur.

Qız yenə deməyə başdadı:

– Mən lüt idim, düzül, incim, düzül. Məni çıxartdı çinar ağacının başına, getdi ki, mənə paltar gətirsin, düzül, incim, düzül. Bir qaraçı qızı məni görüb ağacın başına çıxdı. Məni itələyib ağacdan saldı, düzül, incim, düzül. Mən oldum bir dəstə bənövşə, şah oğlu məni dərdi, qaraçı qızı məni ayıra bilmədi, düzül incim, düzül. Şah oğlu məni iyəldi, qaraçı qızın sözüylə məni tulladı, düzül, incim, düzül. Birini də gətirib məhəllələrinə tulladı, düzül, incim, düzül. Mən bir sərv ağacı oldum, düzül, incim, düzül. Qaraçı qızının əmri ilə məni şahzadə kəsdi. Mənnən beşik düzəldilər, düzül incim,

düzül. Mənim əl parçası boyda qırıntılarımı qarı nənə apardı evinə, mən qarı nənənin qızı oldum, düzül, incim, düzül. Sonra şahzadənin atdarını saxladım, düzül, incim, düzül. Atdar onu parçalamağa hazır idilər. Mən gəlib şahzadənin yanında atdara sillə vurdum yola saldım, düzül, incim, düzül. İndi də gəlmışəm bura – qaraçı qızına don tikməyə, düzül, incim, düzül – deyən kimi don hazır oldu.

Bu dəm şahzadə qapını açıb içəri girdi. Qızı tərəf gedib onu bağırına basdı. Dedi:

– İnan ki, səni hər dəqiqə fikirləşirdim.

Şahzadə tez qapığını çağırıldı. Əmr elədi ki, xalı-xalça döşəsinnər. Şahzadə qızın əlinnən tutub atasının yanına getirdi. Şah baxıb məəttəl qaldı. Şahzadə bütün əhvalatı atasına danışdı. Şah əmr elədi ki, qırx gün, qırx gecə toy vurulsun. Qaraçı qızını da bura gətirsinlər. Qaraçı qızı otağa girəndə gözdərinə inanmadı. Əməmxıyar qızı şahın yanında oturmuşdu. Şah dedi:

– Bu qızı tanıyırsanmı?

Qaraçı qızı əməmxıyar qızının ayaqları altına sərildi, yalvardı. Əməmxıyar qızı onu bağışlasa da, şahzadə bağışlamadı. Əmr elədi ki, qaraçı qızını xam dayçaların quyuğuna bağlaşınlar. Elə də elədilər.

Şah sarayında qırx gün, qırx gejə yemək-içmək oldu. Onlar mətləblərinə çatdılar. Siz də mətləbinizə çatasınız. Nağılimiz da burda bitdi.

Mən yüz yaşıyım, siz iki əlli, hansı çoxdu, siz götürün.

## PAXIL QARDAŞ

Biri var idi, biri yox idi, iki qardaş var idi. Böyük qardaş çox aciz və varlı idi. Var-dövləti lap başından aşır-daşındı. Yazix kiçih qardaş isə nə qədər əlləşib, vuruşurdusa, ailesini güc-bəla ilə yarı ac, yarı tox dolandırırdı.

Bir gün kiçih qardaş daha belə dolanışığa dözməyib qardaşının yanına gəlib dedi:

– Qardaş, özün görürsən daha dolana bilmirəm. Evdə uşaqlarım ac-yalavacdırlar, çörəh deyib ağlaşırlar. Bir atanın oğluyux, nə olar, mənə bir az pul ver, dolanışığımı düzəldim.

Böyük qardaş qaş-qabağı turşudub dedi:

– Nə olsun qardaşıq, elə mən də özümü güclə dolandırıram.

O belə deyəndə kiçih qardaş başını aşağı salıb kor-peşman geri qayıtdı. Kiçih qardaş yolnan geri qayıdanda gördü bir nəfər onun dalınca düşübdü. Ayax saxlayıb xəbər aldı:

– A kişi, kimsən, dalımcə düşmüsən?

Kişi dedi:

– Mən sənin bəxtinəm. Özü də çoxdan sənin dalınca düşmüşəm. İndi bildin mən kiməm? Bir de görünmən niyə məyussan?

Kiçih qardaş başına gələni ona danışdı. Bəxti ona dedi:

– Kişi, bil və agah ol, nə qədər ki, mən səni hər yerdə izləyirəm, dolanışığın düzəlməyəcəh. Sən gəl bir qəbir qazıb məni orda basdır. Onda işin də düzələr.

Kiçih qardaş tez bir dərin qəbir qazıyb bəxtini basdırıldı. O gündən qardaşın dolanışığı düzəlməyə başladı. Var-dövlət qazandı. Özünə təzə həyət-baca tikdirdi, kasıblara, yetimlərə əl tutdu.

Böyük qardaş qardaşının bu var-dövlətini görüb yaman qəmləndi. Öz-özünə dedi: "Gərək gedib bu işin sırrını qardaşının öyrənim".

Elə də elədi. Qardaşının yanına gəlib xəbər aldı:

– Ay qardaş, dünənəcən sən özünü güclə dolandırırdın. Bəs bu var-dövləti necə qazana bildin?

Kiçih qardaş ürəyini açdı ona, başına gələnlərin hamısını

danişdı.

Böyük qardaş kiçiyin evinnən çıxıb düz həmən yerə gəldi. Başladı kiçih qardaşın bəxtinin qəbrini qazımağa. Bir xeyli qaziyandan sonra gördü qəbirdə bir kişi uzanıb. Böyük qardaş o saat bildi ki, bu kişi qardaşının bəxtidi. Bəxt onnan xəbər aldı:

– A kişi, nə edirsən?

Böyük qardaş dedi:

– İsdəyirəm yenə qardaşımın yanına qayıdasan.

Kiçih qardaşın bəxti yenə qəbirdən çıxıb dedi:

– Səni buraxıb onun yanına niyə qayıdırıam.

Böyük qardaş bunu eşidib qorxusunnan qaçmağa başladı. Xeyli qaçannan sonra gəlib evinə çatdı. Qapını açıb içəri girməh isdəyəndə gördü kiçih qardaşın bəxti yanında dayanıb. O günən paxıl qardaşın dolanışığı pisləşdi, var-dövləti əlinnən çıxdı.

Ona görə deyərlər: "Özgəsinə quyu qazan özü düşər!"

## ƏLİNİN NAĞILI

Günnərin bir gündündə, Məmmədhəsən tinində, keçmiş əyyamda biri varılmış, biri yoxuymuş, Allahdan başqa heş kəs yoxuymuş. Bir padşah varılmış. Bir gün bu padşah naxoşduyuf yorğan-döşəyə düşür. Loğman gəlir, təbib gedir. Ancax bunun dərdinə çarə qılan tapılmır ki, tapılmır.

Padşah axır günnerini sayır. Öləcəyini bilif oğlanlarını yanına çağırır. Onnara vəsiyyətini edənnən sonra deyir:

– Balalarım, məni torpağa tafşırannan sonra hər gejə biriniz qəvrimin üstündə gərək qarovul çəkəsiniz.

Xülasə, padşah ölüür. Onu dəfn-kəfn edif, aparif torpağa tapşırıllar. Evə qayidannan sonra böyük oğlu Qulu deyir:

– Dədəmin vəsiyyətinə əməl eləmək lazımdı. Bu gejə qəvrin qarovulunu mən çəkəjəm.

Bəli, şər qarışır, qarannıx düşür. Böyük qardaş altdan geyinir, üstdən qıflanır, üstdən geyinir, altdan qıflanır. Qılıncaqlıxanını, yay-oxunu, bir də bir çırax götürüf qəvirin üstünə gedir. Başdırıq qarovul çəkməyə. Gejədən bir xeyli keçmiş, bir də görür kü, bədəni qılnan örtülü, eybəcər bir məxlux gəlif qəvirin baş tərəfini başdadı sökməyə. Böyük qardaş fikirrəşdi ki, görəsən, bu nə olan işdi? Bu əcayif heyvan qəvirdə nə axtarır? Bir az götür-qoydan sonra əlini oxa atdı ki, bunu vursun. Tez həmin heyvan gözdən itdi.

Savah açıldı. Qulu nəyi vardısa yiğisdirif evə qayıtdı. Amma qardaşlarına heş nə demədi.

Qarannıx basa-basda ortancıl qardaş Vəli silahlanıf dədəsinin qəvirinin üstünə getdi. Ojaq qalıyif qəvirin yanında oturdu. Başdadı gözdəməyə. Gejənin bir vaxtı bir də gördü kü, qılılı bədheybət bir məxlux gəlif qəvirin yanına yetişdi. Başdadı qəvirin baş tərəfini sökməyə. Vəli onu nişana alıf vurmax istiyəndə, heyvan ildirim kimi şığıyif aradan çıxdı. Vəli savah tezdən yiğisif evlərinə qayıtdı. Bu da bu haxda heş kimə bir söz demədi.

İndi növbə Əliyə, kiçik qardaşa çatdı. Şər qarışanda Əli

geyinif, silahlanıf getdi qəvirin yanında qarovul çəkməyə başdadı.

Gejənin bir yarısı Əli baxıf gördü kü, bir heyvərə, qılılı məxlux gəlif qəbirin yanında bir az döyükkənnən sonra başdadı onu eşməyə. Əli silaha-zada əl atmışif dedi:

– Əyə, sən kimsən gəlif qəviri eşirsən. Görmürsən bu qəvirin qarovulunu çəkən var.

Qıllica dedi:

– Ayə, bəs sən qorxmursan mənim qabağımda belə yekə-yekə danışırsan?

Əli dedi:

– Mən qorxsaydım, gejənin bir vaxtı qəbiristanlıxda nə ölümüm varydı.

Qıllica dedi:

– İndi ki, sən belə igid oğlansan, onda gəl sənnən bir şərt kəsək.

Əli dedi:

– Nə şərt?

Qıllica dedi:

– Sənnən güləşməliyik. Əgər mən səni yıldım, onda qəviri öz əlinnən deşif, dədənin başını kəsif mənə verərsən. Yox, əgər sən yendin, mənim qanım sana halaldı. Sən mənim başımı kəs.

Əli dedi:

– Yaxşı, mən razı.

Onnar başdadılar tutuşmağa. Bir xeyli süpürrəşənnən sonra Əli qıllicanı qaldırıf yerə çırpdı. İstədi ki, başını kəssin, bir də gördü kü, qıllica onun əlinin altında bir quşa çevrildi. Çırpinif əlinnən çıxıf göyə qalxdı. Göyün üzündə dövrə vuruf təzədən şığıyif qanaddarıynan vuruf ojağı keçirtdi. Sonra uçuf gözdən itdi. Əli baxıf gördü kü, yerdə bir şey par-par parıllıyır. Götürüf baxanda gördü kü, bu ləl-gəvahirata tutulmuş bir qızıl bilərzikdi.

Qəvirin üstündəki ojağın sönməsi Əliyə yaman böyük dərd oldu. Çünkü dədəsi vəsiyyət eləmişdi ki, gərək savaha qədər mənim qəvrimin üstündə ojax yana. Əli öz-özünə fikirrəşdi ki, qardaşdım öz borcunu yerinə yetirdi. Bircə mən dədəmin yanında üzü, qara oldum. Bir ojağı savaha qədər qoruya bilmədim. İndi nə

olur-olsun, gərək öz səhvimi düzəldəm, haradan olsa od tapıf ojağı yandıram.

Əli başını qaldırıf gördü kü, uzaxdan bir işix gəlir. Qərara aldı ki, gedif oradan od gətirif ojağı yandırsın.

Əli yolu əlinə alıf başdadi işığa tərəf getməyə. Bir xeyli at sürənnən sonra gedif iki yolun ayricina çıxdı. Baxıf gördü kü, yolun ortasında bir aqsaqqal kişi oturuf əlində yumax yumaxlıyır.

Salam verif, əleyk alannan sonra Əli qoja kişidən soruşdu:

– Bava, o əlindəki yumax nədir?

Qoja dedi:

– Oğul, bu ağ yumax gündüzdü, qara yumax gejə. Əvvəlcə bu qara yumağı ağ yumağın üstünə yumalayıram. Ağ yumaq qurtaranda savah açılır. Sonra da ağ yumağı qara yumağın üstünə yumalayıram. O da qurtaranda qarannıx düşür.

Əli başına gələnnəri qoja kişiyə nağıl edənnən sonra dedi:

Bava, bir az əlini saxla mən gedim od gətirim dədəmin qəvrinin üstündəki ojağı qalayım.

Qoja gülüf dedi:

– Ay bala, burdan oraya iki günnük yoldur. Mən belə şey eliyə bilmərəm. Bütün dünya bu yumağın üstündə gejəni gündüz eliyir. Bir sənnən ötrü bu qədər məxluqun işini poza bilmərəm.

Əli nə qədər yalvarıf yaxardısa, qoja kişi öz sözünnən dönmədi. Belə olanda o əlaşsiz qalif qojanın əl-ayağını möhkəm-möhkəm bağlıyif bir tərəfə yıxdı. Yumaxları götürüf bir qıraqa qoydu. Sonra atına süvar oluf işix gelən tərəfə üz tutdu.

Az getdi, üz getdi, gəlif bir imarətin yanına çıxdı. Baxanda gördü kü, imarətin qavağında böyük bir ojax yanır. Əli o tərəfə, bu tərəfə nə qədər döyükdüsə də, heş kimi görmədi. İrəli yeriyif bir az köz götürənnən sonra istədi ki, geri dönsün, bu zaman yer-göy lərziyə gəldi, elə bir hay-haray qofdu ku, gəl görəsən. Başını qaldırıf, baxanda gördü kü, həndəvərini bədheybət divlər kəsif. Divlərin hərəsi bir dağ boyda, başlarında isə bir köklü palıd ağacı timsallı buyınız.

Divlərdən ən qorxuncu dedi:

– Ey bəni, adəm, sən hara, bura hara? Buralara quş gəlsə,

qanad salır, qatrı gəlsə, dırnax. Sən nə cürətnən bizim ojağımızdan odumuzu götürürsən.

Əli baxdı gördü kü, daha iş işdən keçif. Yalvarmaxnan bunnardan can qurtarılısı döyül. Özünü ələ alıf dedi:

– Özümə güvənməsəydim mənim buralarda nə işim varıydı. Köz lazımıydı. Gəlmışəm aparmağa. Hərbə-zorbadan qorxan deyiləm. Bu meydan, bu da şeytan. Bir özünüzdən deyəndə, beş də mənnən deyin. Allah ya sizə verər, ya da ki, mana.

Div dedi:

– Görürük, qoçax oğlana oxşayursan. Səni buradan bir şərtənən elə davasız da buraxarıx. Amma bir şərtlə: Bizim böyük qardaşımız Əhməd şahın qızına aşiqdi. Yeddi ildi ki, vuruşurux. Bir şey çıxmır ki, çıxmır. Əgər onu ələ keçirməkdə bizə kömək eləsən, səni sağ-salamat buraxarıx çıxıf gedərsən.

Əli bunnarnan razılaşdı. Onlar yaraxlanıf-yasaxlanıf Əhməd şahın vilayətinə keşdilər. İmarətə çatan kimi Əli kəmənd atif hasardan aşdı. Yerini rahatdıyif qlincini çıxartdı. Divlər dedi:

– İndi bir-bir aşın hasardan bəri.

Divlər hasardan aşdixca Əli bir-bir onnarın boynunu vuruf bir tərəfə yiğdi. Sonra qulaxlarını kəsif bir torvuya yiğdi.

Əli başını qaldıranda gördü kü, böyük bir əjdaha imarətin qapısının içəri girdi. O bildi ki, əjdaha orada kimisə öz kamına çəkəjək. Tələsik onun dalınnan özünü içəri verdi. Baxıf gördü kü, əjdaha bir kişini yatdığı yerdə kamına çəkmək istiyir. Qılinci çəkif əjdahaya hücum eliyəndə əjdaha onu quyruğuyan vuruf bir tərəfə tulluyur. Əli heş bilmədi ki, qılinci haraya gedif düşdü. Əjdaha onun üstünə qayıdanda gördü kü, başının üstünnən bir qılinc asılıf. Əlini atif qılinci qınınnan çıxartdı. Əjdahıya elə bir zərbə vurdu ku, əjdaha qılınşnan barabar evin milinə pərçim oldu.

Əli öz qılincini tapıf divardan asılmış bir qına qoyduxdan sonra səssiz-səmirsiz otaxdan çıxıf getdi. Hasardan aşdixdan sonra atına süvar oluf dərələrdən sel kimi, təpələrdən yel kimi ayaq üzəngidə, diz qavırğada üz tutdu iki yolun ayricina.

Əlqərəz, gəlif yol ayricina çatdı. Gördü kü, qojanın əli-ayağı bağlı nejə qoyuf getmişdisə, eləcə də durur. Kələflər də əvvəlki

kimi öz yerində durur. Atdan düşüf qojanın əl-ayağını aşdı. Ona üzürxahlıx eliyənnən sonra tələsik dədəsinin qəvrinin yanına gəlif ojağı qaladı.

Bir azdan savah açıldı. Əli yiğisdirilif evlərinə qayıtdı. Amma gejə başına gələnnəri heş kimə danışmadı.

Bunlar qalsın burada, sizə xəvəri Əhməd şahdan verim. Padşah savah yuxudan qalxanda görür kü, otağın milinə elə bir əjdaha pərçim oluf ku, adam baxanda ağlı başının az qalır çıxsın. Tez xoflu-xoflu eşiyə çıxdı. Baxıf gördü kü, hasarın divi uzunu yan-yana divləri düzüflər. Yaxına gedəndə gördü kü, ayə bunnar ona neçə illərdi ki, ona göz verif, işix vermiyən həmin divlərin cəmdəyidi.

Bir də geri dönəndə baxdı ki, çarhovuzun içində elə bil meşə peyda oluf. İrəli gəlif oraya baxdıda o, divlərin başlarını gördü. Əhməd şah ordan birbaşa öz divanxanasına gəldi. Gejə baş verən hadisələri nağıl edənnən sonra dedi:

– Divləri və əjdahanı kim öldürüsə, qızımı ona verəjəm.

Ölkənin hər yanına hay düşdü. Bu pəhlivan dedi:

– Bunnarı mən etmişəm.

O biri dedi:

– Yox, bu mənim işimdi. Xülasə, kim bir az qoldan qüvvətdiydi, özünə güvənirdi bu əhvalatı özünə yozdu.

Əhməd şah dedi:

– Özünüyü dağa-daşa salmayın. Kim əjdahanı milə pərçimliyən o qılıncı çəkif çıxartsa, bu qəhrəmannıx da onundu, qız da.

Bu pəhlivannarın hamısı bir-bir gəlif nə illah elədilərsə, o qılıncı çəkif çıxarda bilmədilər. Hamısı kor-peşman çıxıf getdilər.

Əhməd şah car çəkdirdi. Hər yana soraxçı göndərdi, amma əjdahaynan divləri öldürəni tapa bilmədi ki, bilmədi.

İndi sizə kimnən deyim, xəvəri kimnən verim Əhməd şahın vəzirinnən. Bu vəzir dünyagörmüş, həmişə müşkül işdərin açılmasında yol göstərən ağıllı bir qojaydı. Əhməd şahın neyliyim, nejə eliyim etdiyini görük vəzir dedi:

– Qibleyi-aləm sağ olsun, gəl yeddi yolun ayrıcında bir

karvansara tikdir. Oradan keçif gedənnəri pulsuz-parasız qonax elə. Amma şərt qoy ku, burada olan adam gərək öz sərrini yoldaşlarına açıf söyləsin. Sən də hər otağın qapısına bir gözətçi qoy. Qoy onnar yolçulara qulax assınnar. Bəlkə, bu yolnan biz öz məqsədimizə çatdix.

Qoca vəzirin bu məsləhəti şahın ağlına batdı.

O, yeddi yolun ayrıcında gözəl bir karvansara tikdirdi. Yoldan gəlif keçənnərin hamısını burada qonax eləməyə başdadılar. Bu minvalnan bir xeyli keşdi.

Günnərin bir günü Əli qardaşlarına dedi:

– Qulu, Vəli, deyirəm gəlin bir səfərə çıxax. Atamız ölünnən bəri evdən eşiyyə çıxmamışix. Qardaşdar bir az dərs-kors eliyənnən sonra Əliyinə razılaşdırılar. Bir az yola tədarük görük atdarının başını buraxdırılar. Orda-burda dolandıxdan sonra günnerin bir günü onnarın günü gəlif yeddi yolun ayrıcına düdü. Bura çatan kimi atdarının qavağına keçif hörmət-izzətnən karvansarıya dəvət elədilər. Qardaşdar yeyif-içənnən sonra dincəlmək üçün otaxların birinə keşdilər.

Qulluxçu gəlif onnara dedi: – Bizdə bir adət var. Gərək qonaxlar bir-birinə həyatda başlarına gələnnəri, maraxlı əhvalatı nağıl eləsinnər.

Qulluqçu gedənnən sonra qardaşlar qərara gəldilər ki, dədələrinin qəvrinin üstündə başlarına nə gəlifsə bir-birilərinə danışınnar. Əvvəlcə Qulu başına gələnnəri danışdı. Sonra Vəli gejə baş verən əhvalatı qardaşlarına nağılladı. Vəli danışf qurtarannan sonra növbə Əliyə çatdı. Əli əhvalatı danışf divlərin imarətindən danışanda qapının dalından qulaq asan qulluxçu yanındakı yoldaşına dedi:

– Qaç padşaha xəvər ver ki, deyəsən, axtardığınızı tafmişix.

Söhbət gəlib divlərin öldürülüp qulaxlarının kəsilməsinə çatanda qapının dalından qulax asan qulluqçu tam əmin oldu ku, divləri öldürəni tapmışix.

Əli əjdahanı nejə öldürdüyünü danışanda artıx padşah gəlif qapının ağızına çatmışdı. O, oğlanın əjdahanı öldürməsini öz qulaxlarının eşitdi.

Əli söhbətini qurtarannan sora qulluxçu qapıyı döyüp içəri girdi, üzünü qardaşdara tutuf dedi:

– Əhməd şah sizi öz hüzuruna çağırır.

Qardaşlar duruf gəldilər şahın hüzuruna. Baş endirif, ədəb-ərkannan salam verdikdən sonra dedilər:

– Şahim, bize görə nə qullux.

Şah dedi:

– Balalarım, neçə vaxtdır ki, məni divlərin əlinnən, əjdahanın ağızından qurtaran bir igidi axtarıram. Əhd etmişəm, o igid hər kim olsa mənim damadım olajax. Allaha şükür kü, öz məqsədimə çatdım. İndi deyin görüm o igid sizin hansınızsınız?

Qulu kiçik qardaşı göstərif dedi:

– Şah sağ olsun, sizin axtardığınız igidin adı Əlidir. Özü də, bax, budu dayanıf qarşınızda.

Əhməd şah qardaşdari bağrina basıf duz kimi yaladı. Sonra onnarı da götürüf öz sarayına qayıtdı.

İmarətin qavağına çatanda Əli dedi:

– Qibleyi-aləm sağ olsun, divləri bax, burada öldürmüşəm. Qulaxlarını da o vaxt kəsif götürmüştüm. Hələ də torvamdadı, deyif kəsilmiş qulaxları şahın ayaxlarının altına tökdü.

Onnar evə keçəndə gördülər ki, əjdaha hələ də milə pərçimlənmiş halda yerində durur. Əli əl atif qılincin dəstəyinnən nejə çəkdisə bilmirəm, əjdaha gurultuynan yerə düşdü. Burda nə qədər adam vardısa yiğışib əjdahanın leşini çölə ata bilmədi. Əli irəli yeriyif əjdahanın quyuğunnan yapış� bayax sürüyüf eşiye tulladı. Qayıdif gələndə şaha dedi:

– Padşah sağ olsun, yaxşı bax gör milə sancılmış qılinci tanıya bilərsənmi?

Şah baxıf gördü kü, bu, onun qılincıdı. Əli şahın təəccüfləndiyini görüp dedi:

– O yuxarıda asılmış qılinc mənimdi. Əmr elə özümə qaytarsınnar.

Şahın əmri ilə qılinci qınından çıxartdılar. Şah gördü kü, bu doğrudan, onun qılinci deyil. Bu işə tamam mat qalan Əhməd şah dedi:

– Bala, bu nə işdi, bizi bu sirdən agah elə. Mən heş nə başa düşə bilmirəm.

Əli təzədən başına gələnnəri mən sizə nağıl elədiyim kimi saha danışdı.

Şah onu bir də bağrina basıf dedi:

– Bu günən sonra sən mənim damadımsan.

Əhməd şah qırx gün, qırx gejə toy eliyif qızını verdi Əliyə.

Bir müddət burda qalannan sonra qardaşdar evlərinə getmək üçün Əhməd şahdan icazə istədilər.

Əhməd şah qızına yaxşı cehiz verif, kəcavə düzəltdi, sonra onnarı böyük hörmət-izzətnən öz vilayətnərinə yola saldı.

Qardaşdar xeyli yol gedənnən sonra bir çəmənnikdə dincəlməyi qərrara aldılar. Qulluqçular, nökər-nayif əl-ayağa düşdü. Çadırrar quruldu. Süfrələr açıldı. Yeyif-içənnən sonra gejələmək üçün öz çadırına getdilər.

Sübh tezədən Əli yuxudan oyanan kimi əl-üzünü yuyuf arvadına baş çəkmək üçün kəcavənin yanına getdi. Ora çathaçatda bir də gördü kü, nəhəng bir ilan duruf düz kəcavənin ağızında. Əli qılınca əl atmax istiyəndə ilan dilə gəlif dedi:

– İgid, qılincını qınına qoy. Sevgilini sağ-salamat görmək istiyirsənsə, gərək mənim tafşırığıma əməl eliyəsən.

Əli dedi:

– De görün, məndən nə istəyirsən?

İlan dedi:

– İndi məni diqqətnən dinnə. Zülmət dünyasının Qara Div adında bir hökmdarı var. Onun başında bitən alma ağaşdarının meyvələrinən birini mana gətiməlisən. Əgər getirdin, sevgilinə qovuşajaxsan. Yox gətirə bilməsən, özünnən küs. Bir də nişannının üzünü görmüyəjəksən.

Əli baxıb gördü kü, bu xına o xınadan döyül. Bu bədheybət ilanın əlinnən heş fil də canını qurtara bilməz. O, qardaşlarının çadırına gedif əhvalatı onlara danışdı. Sonra da onnarnan halal-hümmət eliyif yola düzəldi.

Əli atın başını buraxmışdı. Amma hara getdiyini özü də bilmirdi. Bu minvalnan az getdi, çox getdi, iynə yarıml yolu getdi. Gör-

dü ki, bir tərəfdən ajdix, bir tərəfdən də yorğunnux onun tamam taqətini kəsif. Atının cilovunu dərtif bir bulağın başında yerə endi. Atın qantarğasını ağızından çıxarış otduğa buraxdı. Özü isə bir az yeyib-içif uzandı ki, gözdərinin çimirini alsın. Elə təzəcə yuxuya getmişdi ki, gördü bir ağsaqqal nurani kişi onun başının üstündə duruf deyir:

— Ey igid, oyaxsansa eşit, yatırsansa oyan, o ilan səni gedərgəlməzə yolluyuf. Qarannıx dünyaya indiyə qədər bəni-insan ayağı dəymiyif. Oranın yolunu təkcə Zümrüd quşu bilir. Səni ora ancax o aparajax. O quşu tapmax üçün gərək üç gün yol gedəsən. Dəryanın qırağında bir xurma ağacı var. Zümrud quşu onun başında yaşayır.

Əli bunnarı eşidif gözdərini aşdı. Heş kimi görmüyüp qəmgin oldu. Fikirrəşdi ki, əgər bu yuxudusa, onda nə bilirdi ki, məni ilan haraya göndərir.

Əli xeyli götür-qoy eliyənnən sonra, “Allaha təvəkkül”, deyif atlanıf yoluna davam elədi. Dərələrdən sel kimi, təpələrdən yel kimi, badeyi-sərsər kimi, ayax üzəngidə, diz qavırğada, üç gün gejəni gündüzə qatıf yol getdi. Axır kı, gəlif bir dəryanın qırağına çıxdı. Baxanda gördü kü, ağaca bir elə əjdaha sarmaşif ki, ta nə deyim. Zümrüd quşunun balaları isə onun qorxusunnan tir-tir əsil-lər. Əli başa düşdü kü, əjdaha Zümrüd quşunun balalarını yemək istiyor.

Əli fürsəti əldən vermiyif qılıncını çəkif cumdu əjdahanın üstünə. Ona elə bir zərbə vurdı kü, əjdaha iki parça oluf ağajdan düşdü. Sonra Əli atdan düşüf ağajın divində uzandı ki, öz dincini alsın. Bir az keçənnən sonra yuxu onu nejə aparırsa, heş özünün də xəvəri olmur.

Əli yatmaxda olsun, sizə xəvəri Zümrüd quşunnan verim. Zümrüd quşu balalarına yem gətirif gördü kü, ağacın divində bir qaraltı görünür. Fikirrəşdi ki, indiyə kimi məni bala üzünə həsrət qoyan yaqın buymuş. Qəzəfli-qəzəfli şığıdı kü, bunu parçalasın. Bu vaxt onun balaları qışqırif dedilər:

— Ana, əjdahanı öldürüf bizi xilas edən budu.

Zümrüd quşu ətrafa baxanda iki parça olmuş əjdahanın leşini

görəndə hər şeyi başa düşdü.

Əli gözdərini açıf dağ boyda bir quşun başının üstünü aldığını görüp bərk qorxdu. Ayağa duruf əlini qılıncına atmax istiyəndə Zümrüd quşu dedi:

— Oğlan, əl saxla, dosta qılınc göstərməzdər. Sən mənim balalarımın xilaskarisan. Bu gynnən mən sənin qulluğundayam. Nə isteyin varsa de, cannan-başnan yerinə yetirim.

Əli başına gələnlərin hamısını ona nağıl eləyənnən sonra dedi:

— Məni qarannıx dünyaya yetirə bilsən, böyük yaxşılıx eləmiş olarsan.

Zümrüd quşu dedi:

— Min belimə, gözdərini bərk-bərk yum. Nə vaxt aç desəm, açarsan.

Əli Zümrüd quşunun belinə minif gözdərini bərk-bərk yumdu. Bir xeyli keçənnən sonra Zümrüd quşunun səsi gəldi:

— Gözdərini aş.

Əli gözlərini açanda gördü ki, hər tərəf qarannıxdı. Göz-gözü görmür.

Zümrüd quşu onu belinnən endirənnən sonra dedi:

— Əli, burası qarannıx dünyadı. Buraya hələ insan ayağı dəymiyif. Sənin axtardığın bağda divlərdən, huri-mələklərdən başqa heş kim olmuyuf. Bu bağın keşiyini qırx div çəkir. Onnarın gözünün hələ heş nə yayınmayıf. Səni oraya bircə pərilər apara bilər. Bunun üçün yalnız bircə yol var. Yaxınnıxdə bir hovuz görəjəksən. Hər cümə günü pərilər gəlif burada cimillər. Əgər sən onnarın gözününə uğurranıf birinin cildini uğurruaya bilsən onda muradına çatajaxsan. İndi salamat qal, mən gedirəm. Ancaq dediklərimi yadınnan çıxarma.

Bunu deyif Zümrüd quşu oğlannan görüşüf, halal-hümmət eliyif haviya qalxdı.

Əli bir az burda dolaşannan sonra axır kı, bir hovuza rast gəldi. Bunun ətrafında özünə bir yer düzəldif pəri qızdarını gözləməyə başladı. Az gözlədi, çox gözlədi bilmirəm, bir də baxıf gördü ki, göydən yeddi quş enif hovuzun qırığına töküldü. Onlar

ora-bura bir az boylanandan sonra çırpinif qıza çevrildilər. Əli bunları görəndə az qaldı ki, huşu başının çıxsın. Onnarın camalının işığının qaranlıx dünya dönüf cil-çiraqban olmuşdu. Əli öz-özünə dedi:

– Mən də deyirəm niyə bura qarannıx dünyaymış. İndi bildim ki, günəş buralara gəlməyə, bu gözəlliyi görməyə xəcalət çekirmiş.

Əli handan-hana özünə gəlif yavaş-yavaş irəli süründü. Xəlvətcə pəri qızdarından ən kiçiyinin cildini oğurruyuf geriyə qayıtdı. Yenə də qaçış gizdəndi.

Bir az keçənnən sonra pərilər oynaşa-oynaşa hovuzdan çıxıf cildlərini geyməyə başladılar. Amma kiçik bajı nə qədər axtardısa, öz cildini tapa bilmədi. Başladı ağlayıb baş-gözünə döyməyə.

Bir az sakitdəşənnən sonra üzünü qıraqa tutuf dedi:

– Kimsən, nəkarəsən, inssən, cinssən bilmirəm. Cildimi qaytar. Nə desən, eliyəjəm.

Əli onun sözünə inanmayıf daha da gizdəndi. Pəri bir də başdadı yalvarmağa:

– Ey cildimə sahib olan, and olsun Süleyman peyğəmbərin ciqqasına, cildimi qaytarsan, mən ölüncə sənin ixtiyarındayam.

Əli pərinin andını eşidən kimi gizdəndiyi yerdən çıxıf cildi ona uzatdı.

Pəri Əlinin boy-buxununa, şəsti-məstinə baxanda ürəyində dedi: “Nə olar bəni-insan olanda. Bu gözəllikdə, bu boy-buxunda məxluqu xalıq hələ yaratmıyıf. Alsa, elə buna da gedəjəm.”

Cildini əyninə geyinənnən sonra Əliyə dedi:

– Oğlan, daha mən öz məskənimizə qayida bilmərəm. Bizim cildimizə kimin əli dəysə, biz onunux. Görünür, tanrı mənim qismətimi bəni-insana yazıfmiş.

Əli bu kəlmələri eşidəndə az qaldı sevindiyinnən ürəyi partdasın. Dili tutar-tutmaz dedi:

– Xanım, görünür, xoşbəxt ulduz altında doğulmuşam. Səni mənə yetirən Allaha canım fəda olsun.

Pəri dedi:

– İgid, sana rast gəldiyimə də peşman deyiləm. İndi danış

görüm, sən buralara necə gəlif çıxıfsan, məramın, məqsədin nədi?

Əli başına gələnnəri əvvəldən axıra kimi mən sizə danışdığım kimi pəri qızına nağıl elədi.

O söhbətinə qurtarannan sonra pəri qızı dedi:

– O dediyin alma Ağ divin qəsrinin qavağında bitif. Ağ div nejə ki sağdı, o almadan heş kim qopara bilmiyəjək. Çünkü o ağaclı tilsimli. Həmin tilsimi Ağ divdən başqa heş kim bilmir.

Əli dedi:

– Mən buraya gələndə kəfənimi boğazıma doluyuf gəlmisəm. Ölsəm də almasız geri qayıdan döyləm.

Pəri qızı dedi:

– Ağ divi öldürməyin bircə yolu var. Buradan üç günnük yolda bir dağ var. O dağın başında bir zağa yerrəşir. Zağada yeddibaşdı bir əjdaha yaşıyır. Əgər əjdahıyı öldürür zağıya girə bilsən, orada bir sandıx görəjəksən. O sandığın içində bir üzük var. Onu ələ keçirif üç dəfə silə bilsən, Ağ devin bütün tilsimləri sınajax. Bax o zaman tilsimnən məhrum olmuş Ağ devi öldürmək mümkündü.

Əli sevincinnən halal-hümmət eləyif yola düşdü. Üç gün, üç gejə yol gedənnən sonra böyük bir dağın ətəyinə gəlif çıxdı. Xeyli axtarannan sonra bir cığır tapıf ordan birtəhər dağın başına qalxdı. Bir xeyli gedənnən sonra bir də gördü kü, qavağında elə bir əjdaha duruf ku, ta nə deyim. Əvvəlcə qorxuf geriyə qaşmax istədi. Amma gördü kü, qaşmaxnan bunun əlinnən yaxa qurtarmax mümkün deyil, Allahı çağırıf qılıncını çekdi. Əjdaha hücum eləyif onu kamına çəkmək istiyəndə bir "Ya mədəd" deyif qılıncı endirdi. Əjdahanın kəsilmiş boğazından elə bil sel açıldı. Az qaldı onu süpürüf aparsın. Bir koldan yapış� birtəhərnən özünü saxladı. Özünü təzə düzəltmişdi ki, yaralı əjdaha ona bir də hücum elədi. Əli fürsəti bada vermiyif bir də qılıncı endirdi. Bu dəfə əjdahanın iki başı da qopuf düşdü. Əli baxıf gördü kü, əjdaha lap haldan düşüf. Hücum çəkif elə bir zərbə endirdi ki, əjdahanın qalan başdarı da bədəninnən ayrıldı. Əjdaha bir az çırpinif canını Ağ divə tapşırıdı.

Əli zağıya girif sandığı tafdı. Qapağını qaldırıf üzüyü gö-

türdü. Üzüyü silən kimi gördü kü, yer-göy lərziyə gəldi. Tələsik üzüyü bir dəfə də sildi. Üçüncü dəfə silməyə başlıyanda gözdərinnən qan daman Ağ div zağıya girdi. Əli tez üzüyü civinə qoydu. Ağ div nərə çəkə-çəkə onun üstünə atıldı. Əlini atıf Əlinin kəmərinnən yapışdı kü, onu qaldırıf yerə çırpsın. Amma nə qədər çalışdısa, Əlini yerinnən qopara bilmədi. Əli əl atıf tutdu Ağ divin boğazının, başdadi onu boğmağa. Div nə qədər çavaladısa, onun əllərindən qurtara bilmədi. Axır kı, Əli Ağ divi boğuf öldürdü.

Əli yenidən əvvəlki cığırnan dağdan enif yoluna düzəldi. Üç gün, üç gejədən sonra gəlif hovuzun yanına çatdı. Yenicə yanını yerə qoymuşdu ku, dincəlsin, bir də gördü kü, pəri qızı onun başının üstündə hazır oldu.

Pəri qızı onun boynunu qucaxlıyıf dedi:

– Afərin, sən bəni-insan olsan da, ağlagəlməz bir qəhrəmanıx göstərdin. Bütün məxluqatı Ağ divin zülmünnən qurtardın.

Onnar Ağ divin qəsrinə yollandılar. Üzüyün köməyinnən qəsrde tilsimə düşən bütün məxluqatı azad etdilər. Almaları dərənnən sonra Əli pəri qızına dedi:

– Mənim gözümün işığı, indi işixlı dünyaya qayıtmagın vaxtı çatıf. Səni də özümnən aparmax istiyirəm.

Pəri qızı dedi:

– İcazə ver, gedim qohum-əqrabamnan görüşüm, sonra hara istəsən gedək.

Əli izn verdi. Pəri qızı gedif qohum-əqrabalarının görüşüf, halal-hümmət eliyif sevimplisinin yanına qayıtdı.

Onnar yola düşmək istiyəndə Pəri qızı dedi:

– Buradan işixlı dünyaya getmək mənim üçün çətin döyül. Amma sənin buradan çıxmağın çox müşkül məsələdi.

Əli dedi:

– Bu haqda fikirrəşməyə dəyməz. Məni bura gətirəndə Zümrüd quşu bir qanad verif demişdi:

– Nə vaxt lazımlı olsam, yandırırsan.

Əli bunu deyif qanadı yandırdı. Bir də gördülər ki, Zümrüd quşu düz onnarın yanında yerə qondu. Üzünü Əliyə tutuf dedi:

– Mənə görə qulluğun?

Əli dedi:

– Məni işixlı dünyaya çıxart.

Zümrüd quşu onu belinə mindirif dedi:

– Gözdərini yum.

Bir azdan Əli Zümrüd quşunun səsini eşitdi.

– Açı gözdərini.

Əli gözdərini açında özünü nişannısını qoyuf getdiyi çadırın yanında gördü.

Zümrüd quşu onunnan halallaşf geri qayıtdı.

Əli çadırı doğru getmək istiyəndə bir də gördü kü, pəri qızı onun yanında duruf.

Əli alımıyı onnan alıf ilanın yanına getdi.

İlan onu görən kimi dedi:

– Əli, almani gətirdinmi?

Əli dinməz-söyləməz almayı ona uzatdı. İlan almayı dişdiyən kimi dönüp elə bir gözəl qızı çevrildi ki, baxanda adamın aqlı başınınan gedirdi.

Əli qızdan soruşdu:

– Bu nə sirdi? Məni bu işdən agah elə.

Qız dedi:

– Mənim adım Sənubərdi. Özüm də Yəmən padşahının gözünün ağı-qarası olan bircə balasıyam. Mənə bir cadugər aşiq olmuşdu. Nə qədər çalışdısa, mən ona ərə getmədim. Axırda o məni tilsimə salıf ilana çevirdi. Özü də mana dedi:

– Sənin tilsiminin açarı Qarannıx dünyada Qara Divin bağında bitən almadadı. İndi get, o almayı axtar görüm, tapa bilərsənmə?

Mən düz üç il sərasər dünyani dolandım. Axırda ilanlar padşahi əhvalatdan hali oluf məni yanına çağdırdıf dedi:

– Bu bilərziknən sən insannan başqa istədiyin məxluqata çevrilə bilərsən. Özü də necə ki, bu bilərzik səndədi sana heş ki-min güjü çatmiyajax. Sənin dərdinə çarə eliyə bilsə bircə Rum vilayətinin hökmədarı olənnən sonra onun qəbri üstündə keşik çəkən qardaşdardan biri sənə yixajax. Yalnız o sənin dərdinə çarə eliyə bilər. Buna görə qıllica qiyafəsində gəlif gejələr qəvri eşirdim ki, məni yıxan adamı tapım. O adam da sən oldun. Mən

axır kı, bu əzaf-əziyyətdən qurtardım. Əhdim var. Kim məni xilas eləsə, onun olajam. Bu gündən sonra sənin ixtiyarındayam.

Nə olajayıd, kim belə gözəldən keçərdi?

Əli çadıra girif nişannısının görüşdü. Bütün başına gələnnəri ona nağıl elədi. Qızların əhvalatını eşidəndə bir az narahat olsa da üzə vurmadi.

Əli hər üç qızı bir-birinən tanış eləyif dedi:

– Əgər məni isteyirsinizsə, gərək ömrümüz boyu hər nə inciklik olsa, onu yerindəcə yaddan çıxarıf, unudasınız.

Qızdar buna can-başnan razı oldular.

Karvan tərpəndi. Onlar sağ-salamat öz vilayətdərinə çatdılar. Əli təzədən qırx gün, qırx gejə toy çaldırıf onnarnan evləndi. Onlar şad-xürrəm özür sürüf yerə keşdilər. Siz də xoş günlər keçirif dövrə keçin.

Göydən üç alma düşdü. Biri nağıl damışanın, biri mənim, biri də özümün. Siz sağ, mən salamat.

## DAD İLƏ BİDAD

Belə nəql edirlər ki, keçmiş zamannarda ədalətli bir padşah var idi. Bu padşahın böyük bir meyvə bağı da var idi. Padşah bağındakı meyvələrdən bir nar ağacını bağbana vermişdi. Bağban narı yiğib satardı və bu minvalla güzəranını keçirərdi.

Bir il bağban gördü ki, nar ağacı göyərmədi. Cox məyus oldu. Evinə gəlib əhvalatı arvadına danışdı:

– Arvad, deyəsən, Allah bu il ruzini kəsdi. Nar ağacı quru-yubdu.

Arvad kişiyə dedi:

– A kişi, beli götür, ağacın dibini qaz. Gör, ağac niyə quru-yubdu.

Bağban arvadının sözü ilə beli götürüb nar ağacının dibini qazmağa başladı. Bir xeylax qazmışdı ki, gördü ağacın kökü bir zəncirə dolaşıb, ağacı böyüməyə qoymur. Bağban ağacın dibinə bir neçə bel vurdı ki, eşib zənciri çıxartsın. Gördü ki, zəncirə bir iri küpe bağlanıb. Bağban küpün ətrafinı qazıyb küpü çıxartmax isdəyəndə baxdı ki, burada bir küp yox, yeddi küp var. Özü də kūplər ağızınan qızılla doludu. Yazix bağban özünü elə itirdi ki, bilmədi nə etsin. Tez evə qayıdib arvadına dedi, bəs hal-qəziyə belədi. Axır məsləhət elədilər ki, padşahı məsələdən agah eləsinnər.

Bağban üz qoydu, gəlib saraya çıxdı. İşin tərsliyinən o günü padşah demə xəstə imiş, yerində vəziri oturtmuşdu. Vəzir bağbandan soruşdu:

– A kişi, nə işdən ötrü gəlmisən?

Bağban dedi:

– Mənə padşahın özü lazımdı. Ona bir sözüm var.

Vəzir dedi:

– Kişi, sözün var, mənə de, padşah xəstədi.

Bağban çarəsiz qalıb əhvalatı olduğu kimi vəzirə danışdı, dedi:

– İndi adam göndərin gəlib küpləri padşahın xəzinəsinə gətirsinnər.

Vəzir bir qədər fikrə gedənnən sonra bağban dedi:

– Sən get evinə, axşam gəlib gətirərih.

Vəzirin sözü bağbanı heç açmadı. Saraydan çıxannan sonra dedi:

– Ey dadi-bidad, mən nə iş gördüm! Burda nə isə bir hiylə var. Bu axşamdan mən yəqin salamat qalmayacam.

Bağban kor-peşman evinə qayıtdı. Arvad soruşdu:

– A kişi, padşaha sözünü deyə bildin?

Bağban cavab verdi:

– Arvad, padşah mənim bəxtimnən demə xəstə imiş. Odu ki, sözümüz vəzirə dedim. Amma vəzirdən gözüm su içmir, çox tamahkar adamdı. Dedi ki, axşam gəlib küpləri aparacaxlar. Bu işin dalında nəsə bir hiylə var. Ürəyimə damıb ki, bu gecədən mən salamat çıxmayaçağam. Arvad, sən dur mənim kitabımı gətir, ora bir tarix yazım. Vaxt gələr sənə lazımlı ola.

Arvadı o saat durub ərinin kitabını gətirdi. Kişi başına gələnlə tarixiylə kitaba yazdı. Sonra arvadına dedi:

– Arvad, sənə bir vəsiyyətim də var. Onu da yerinə yetirərsən.

Arvadı soruşdu:

– Kişi, o nə vəsiyyətdi?

Bağban dedi:

– Arvad, qızımız olsa, adını Dad qoyarsan, əyər oğlumuz olsa, adını Bidad qoyarsan.

Bağban bu vəsiyyətini edib vəziri gözləməyə başladı. Gecə yarı olanda gördü ki, həyətdən səs gəldi, kimsə onu adı ilə çağırır. Bağban həyətə çıxanda gördü ki, vəzir atın üstündə oturub onu gözləyir, başında da bir neçə atlı var. Vəzir bağbanı görüb dedi:

– Kişi, gedək qızılların yerini göstər.

Bağban dedi:

– Qoy evə dəyib gəlim.

Bağban tez evə girib gecə vəzirlə getdiyi tarixi də kitaba yazdı. Arvadı ilə halallaşıb dedi:

– Arvad, sağlamla qal, mən daha qayıtmaram.

Bağban vəzirin qabağına düşüb bağa gəldi, qızılların yerini nişan verdi. Vəzir yanındaki adamlara əmr elədi:

– Qızılları چuvallara doldurub dəvələrə çatın.

Elə ki, vəzir gördü küpələr boşaldıldı, birdən adamlara dedi:

– Tutun bu kişini diri-dirə salın küpə, yerə basdırın.

Vəzirin adamları bağbanın üstünə töküldüslər. Vəzir bir qılınc vurub bağbanı öldürdü. Bağbanı küpə salıb nar ağacının dibində basdırıldılar.

Bu əhvalatdan bir qədər sonra bağbanın arvadının iki uşağı oldu. Biri oğlan, biri qız. Oğlanın adını Bidad, qızın adını isə Dad qoydular. İllər, günlər dolandı. Uşaxlar gəldi on yaşına çatdı. Bir gün padşahın yolu bağbanın evinin yanından keçəndə eşitdi ki, bir arvad "Ay Dad! Ay Bidad!" deyə çağırır. Padşah bu işə çox təəcübəndi. Öz-özünə dedi ki, görəsən bu nə olan işdi? Başındakı adamlardan birini göndərib bağbanın arvadını yanına çağırıldı. Soruşdu:

– Ay arvad, dad-bidad deyən sən idin?

Bağbanın arvadı padşaha baş əydi. Salam verib dedi:

– Bəli, qibleyi-aləm.

Padşah soruşdu:

– Dad-bidad nə olan şeydi?

Bağbanın arvadı dedi:

– Dad qızımın, Bidad da oğlumun adıdır.

Padşah yenə bir şey başa düşməyib soruşdu:

– Bu nə addı uşaxlara qoymusən?

Arvad dedi:

– Padşah sağ olsun, uşaxlar olanda elə bu ad ağızımıza gəldi, onu da qoydux.

Padşah arif adam idi. Bildi ki, belə adı uşaxlara hələm-hələm qoymazlar. Burda nəsə bir sırr var. Odur ki, bağbanın arvadına dedi:

– Arvad, sən gəl bu işi mənnən gizlətmə. Düzünü de!

Elə bu dəmdə bağbanın uşaxları gəlib çıxdılar. Padşahi görüb ehtiramla təzim etdirilər, “xoş gəldin” elədirler. Padşah atdan düşüb evin səkisində oturdu. Bağbanın arvadı çəşib qalmışdı. Padşah dedi:

– Hə, arvad, sözünü de!

Bağbanın arvadı dedi:

– Padşah sağ olsun, gəl, bu sırrı mənnən soruşma!

Arvadın bu sözü padşahı daha da maraxlandırdı. Dedi:

– Arvad, bu sırrı öyrənməmiş mən buradan gedən deyiləm.

Bağbanın arvadı gördü ki, danışmasa olmayacak. Bağbanın başına gələnnəri əvvəldən axıra kimi padşaha danışdı. Sonra evinə girib ərinin kitabını da gətirdi. Kitabı padşaha verib dedi:

Padşah sağ olsun, bütün əhvalat tarixiyələ bu kitabdadı.

Sonra bağbanın arvadı padşaha dedi:

– Mən də ərimin vəsiyyətinə əməl edib qızımın adını Dad, oğlumun adını isə Bidad qoydum. Bu iki uşax sənin bağbanın Həsən kişinin övladlarıdır.

– Padşah Dadla Bidadi yanına çağırıb hər ikisinin alnının öpdü. Bir az ordan-burdan söhbət elədi. Gördü ki, hər ikisi mərifətli uşaxdı. Fərraşlarını çağırıb dedi:

– Gedin saraydan vəziri əli-qolu bağlı bura gətirin.

O dəqiqə əmr yerinə yetirildi. Fərraşlar vəziri padşahın hüzuruna gətirdilər. Padşah dedi:

– İndi isə boş küpləri qazıb çıxardın.

Padşahın yanındakılar küpləri qazıb nar ağacının dibinən çıxardılar. Küplərin birinən bağbanın sümühləri tapıldı. Padşah əmr etdi ki, bağbanı qayda üzrə bağıda dəfn etsinlər. Sonra padşah cəllada əmr elədi ki, vəzirin boynunu vurub cəzasına çatdırınsın. Vəzirin boynunu vurdurub yenə bağbanın evinə gəldi. Bağbanın arvadını çağırıb dedi:

– Ərinin tapdığı qızıllar sizin öz malınızdı. Əgər razı olsan, oğlunu mən götürüb öz yanımıda saxlaram. Allahın işinən vəliəhdim olmadı. Mənnən sonra sənin oğlun padşahlıx taxtına çıxar.

Sonra padşah üzünü bağbanın qızına tutub soruşdu:

– Qızım, indi sən mənnən nə isdiyirsən?

Qız dedi:

– Padşah sağ olsun, necə ki, atam sənin bağında bağbanlıq edib, mən də bağban olmaq isdiyirəm. Öz bağıni mənə bağışla.

Padşah bir kağız yazdı ki, bağ Dadındı.

Padşah kağızı möhürləyib qızı verdi. Deyirlər, sonralar bu kəndin yerində Bağdad şəhəri salındı.

Onlar yeyib-icib muradlarına çatdılar, siz də öz muradınıza

çatin.

Göydən üç alma düşdü, biri nağıl deyənin, biri nağıla qulax asannarın, biri də bacadan baxannarın!

## İLANIN MƏSLƏHƏTİ

Keçmiş zamanlarda bir kişi varılmış. Bu kişinin də çoxlu uşaxları varılmış. Həmən bu kişi ailəsini dolandırı bilmirmiş. Yaşayışları çox çətin olmuş. Bir parça çörəyə möhtac olmuşdur. Bu kişi başını qaldırıf arvad-uşağın üzünə baxa bilmirmiş. Bir gün kişi evdən baş götürüf gedər, der ki, uşaqların yanında gözü kölgəli olmaqdansa burdan çıxıf getməh yaxşıdı. Kişi evdən çıxıf gedər. Bir də qayıtmayacağına and içir. Az gedər, çox gedər, yeddi gün, yeddi gejə yol gedər, gəlif bir çay qırığına çatır. Bir ağaçın kölgəsində dincəlməh istər. Bu vax otların arasından bir şahmar ilan baş qaldırıf kişiyə yaxınlaşer. İlən kişini çalmax isdər. İlən kişinin qəmlı olduğunu görər, o saat ona hər şey agah olar. Rəvayətə görə, ilan dil açır, kişiyə məsləhəteler. Der:

– Bu ölkənin şahı yuxu görüs. Yuxu yozanlar şahın yuxusunun yozumunu tapa bilmeyiflər. Şah da yuxunu yoza bilməyənərin başını kəsdirir. Şah yuxusunda görür ki, məmləkətində yaşayan insanlar tülküyə dönüs. Sən get şahın yuxusunu yoz. Şah sənə iki kisə qızıl verəjək. Həmən iki kisə qızılın birini mənə gətirərsən, birini də özünə götürərsən.

Kişi gedif elçi daşının üstündə oturer. Gözətçilər gəlif kişidən soruşarlar ki, burada niyə oturersən. Kişi der:

– Şahın yuxusunu yozmağa gəlmışəm.

Onu şahın hüzuruna aparırlar. Kişi necə olubsa, elə də yozer. Şah kişiyə iki kisə qızıl verer. Kişi qayıdanda şeytan bunu allader. Kişi ilanın yanına getmer, öz evinə geder. O, öz evini saray kimi düzətdir. Kasıbığın daşını ater. Qapılara isə gözətçi qoyer ki, ilan birdən gələr. Bir müddətdən sora şahın naməsini gətirərlər. Şah yazır ki, yenə yuxu görüs onu yozmax lazımdı.

Kişi götür-qoy edir, torpağı öp-öpə ilanın yanına geder, ilanı aldatlığına görə onnan üzr istiyer. İlən yenə şahın yuxusunu

yozor. Və der ki, gedif şaha yuxusunun mənasını söyləyərsən. Kişi şahın hüzurana gəlif der:

– Şah sağ olsun, siz yuxuda görüsüz kü göydən qılinc-qalxan yağer, qan su yerinə axer. Qonşu şah sizə hücum eliyəcək. Siz gərək ordunu möhkəmlədəsiniz.

Şah kişini bir müddət sarayında saxlader. Bir müddətdən sonra şahın dövlətinə hücum ederlər. Şahın ordusu qələbə çaler. Şah kişiyə üç kisə qızıl, bir də bir at verer. Yolnan qayıdanda şeytan yenə kişini aldader. Kişi ilanı öldürməyə geder. Kişi ilana yaxınlaşanda ilana onun məqsədi agah oler, ilan qaçer. Kişi qılıncla vuruf ilanın quyuğunnan kəser. Kişi kor-peşman evə qayıder. Gözətçilərin sayını çoxalder ki, birdən ilan gələr. Kişi şad-firavan yaşayır. Bir müddətdən sonra şah yenə yuxu görer. Kişi bir namə göndərer ki, gəlif yuxusunu yozsun. Kişi öz evinnən torpağı öpə-öpə ilanın yanına geder. Qorxer ki, ilan onu öldürər. İlan isə rəhmə gəlif kişiyə heç nə eləmer. Şahın yuxusunu kişiyə danışer. Der:

– Şah yuxusunda görüp ki, göydən qar yağer, yerə düşməmiş suya döner, hər yer gül-çiçək oler.

Kişi şahın hüzuruna geder. Yuxunu yozer. Der:

– Şah sağ olsun, bu il çox bollux olajax, hamı firavan yaşayacax. Bu o deməkdi ki, heç nədən qorxmuyun.

Şah kişiyə dörd kisə qızıl verer. Kişi evinə qayıder. Yolda da özünə söz verer ki, qızılların hamısın ilana verəjək. O, ilanın yanına gəler. Qızılları ilanın qabağına qoyer, deyer:

– Bu qızıllar sənə çatajax. Birinci dəfə mən səni aldatdım. İkinci dəfə quyuğunu kəsdim, qızılların heç birini sənə vermədim. Bəs nəyə görə sən məni bağışladın.

İlan cavab verir:

– Birinci dəfə mən səni ona görə bağışladım ki, şah yuxusunda görmüşdü ki, bütün insanlar hamısı tülükyə dönüb. Bütün insanlar hiyləgər olub. İkinci yuxu isə o idi ki, düşmən bizə hücum edəcək, hamı qan töküf, baş kəsməlidid. Üçüncü yuxuda isə şah görür ki, hər yer lalədi. Bu da o demək idi ki, hamı bir-birinə can deyif, can eşider və firavan yaşayarlar. Sən də bütün hamı kimi

firavan yaşayacaqsan. Hamiya can deyib, can eşidəcəksən.

Nağıl da burda bitdi. Göydən üç alma düşdü, biri nağıl söylüyənin, biri özümün, biri də nağıla qulaq asanların.

## NAXIRÇI QIZININ NAĞILI

Bir ağıllı, tədbirli, ədalətli padşah var imiş. Bu padşah həmişə rəiyyətin qayğısına qalırdı. Onların gün-güzəranını yoxluyurdu. Həmişəki kimi yenə bir gün bu padşah məmləkətini gəzif dolaşmax istəyir. Dərvish libası geyinib başlayır gəzməyə.

Bulaq başına çatanda bir qız gördü. Padşahın artıq saç-saqqalı ağarmışdı. Bu qızı görəndə onun halı dəyişdi. Bir könülüdən min könülə qızı vuruldu. Padşah gəzintisini yarımcıq qoyub geri qayıtdı. Əvvəl istədi ki, bir az gözləsin, bəlkə ürəyində baş qaldıran istək keçib getdi. Odur ki, istədi bu sırrı heç kimə açmasın, hər şeyi yadının çıxartsın. Ancaq gördü ki, yox, olmuyajax, odur ki, vəziri yanına çağırıldı. Onnan məsləhətləşməyə başdadı, dedi:

– Vəzir, bilirsənmi səni niyə çağrırmışam.

Vəzir dedi:

– Padşah sağ olsun, bilmirəm.

Padşah dedi:

– Vəzir, Allahdan gizlin deyil, sənnən nə gizlədim, yaşımin bu vaxtında bir işə düşmüşəm.

Vəzir soruşdu:

– Padşah sağ olsun, o nə işdi?

Bunnan sonra padşah başına gələn əhvalatı vəzirə danışdı.

Vəzir bir xeyli fikrə gedib dedi:

– Padşah sağ olsun, bir müddət səbr elə bəlkə bu qız yadının çıxdı.

Padşah dedi:

– Yaxşı.

Bir xeyli keçdi. Günnər, həftələr bir ilə dönmüşdü.

Padşah gördü ki, yox, xına o xınadan deyil. Naxırçı qızını heç yadının çıxarda bilmir. Daha gördü bu qızı unuda bilmir,

gecələr də yuxuda bu qızı görür, yeməyi-içməyi də yadının çıxıb. Əlacısız qalıb yenə vəzirini yanına çağırıldı, dedi:

– Vəzir, bilirsənmi səni niyə çağırmışam.

Vəzir dedi:

– Padşah sağ olsun, hələ ki, bilmirəm.

Padşah dedi:

– Vəzir, o qızı heç cür yadımnan çıxarda bilmirəm, gecəm, gündüzüm yoxdu, yuxuda da onla əlləşirəm. Bir tədbir tök.

Vəzir dedi:

– Padşah sağ olsun, nə eliyək?

Padşah dedi:

– Vəzir, gərək gedib o qızı elçilik eliyəsən.

Vəzir dedi:

– Baş üstə.

Sabah açıldı, üzünüzə xeyirli sabahlar açılsın. Vəzir üz tutdu naxırçının yanına. Gəlif onun evini tapdı, atdan düşdü. Salam-kəlamnan sonra nəyə gəldiyini naxırçıya söylədi.

Naxırçı dedi:

– Padşahla mənimki tutmaz.

Vəzir soruşdu:

– Niyə?

Naxırçı dedi:

– Bax filankəsin kürəkəni qaynatası xəstələnəndə onun yerinə naxira gedir.

Vəzir dedi:

– A kişi, indi sən nə deməh istəyirsən?

Naxırçı dedi:

– Vəzir sağ olsun, mən naxoşlayanda padşah mənim yerimə naxira gedəcəkmi?

Vəzir dedi:

– A kişi, nə danışdığını bilirsənmi?

Naxırçı dedi:

– Bilirəm, niyə bilmirəm.

Vəzir dedi:

– Bilsən belə danışmazsan.

Naxırçı dedi:

– İndi nə eliyim?

Vəzir dedi:

– Şah gəlib sənə naxır otara bilməz.

Naxırçı dedi:

– Onda mən də ona qızımı verə bilmərəm.

Vəzir dedi:

– A kişi, padşahla padşahlıxmı eliyəcəksən, o hələ sənnən xoşluxla danışır. Əgər sözünü yerə salsan, birdən çomağın yoğun başını çevirirsə, neyləyəcəksən.

Naxırçı da qorxub dediyinnən dönmədi, dedi:

– Mən ona nə deyirəm, onda qoy getsin özünün tayıni tapsın. Atalar da deyif ki, "Taylı tayıni tapmasa, günü ah-vayla keçər".

Vəzir dedi:

– Nə demək istiyirsən.

Naxırçı dedi:

– Sağlığın, mənim kürəkənim gərəh mənim naxırımı otara.

Vəzir naxırçını qınıyif dedi:

– A kişi, indi sən padşahın naxırını otarmırsanmı?

Naxırçı dedi:

– Otarıram, ancaq haqqımı da alıram. O mənim kürəkənim olanda daha dəqiq haqq istəyə bilməyəjəm.

Vəzir istədi ki, naxırçını yola gətirsin, ona başa salsın ki, bu bir xöşbəxtlikdi onun qapısını döyür, pirinə təpih atması, dedi:

– A kişi, sən niyə başa düşmək istəmirsən, padşah sənin kürəkənin olannan sonra onun var-dövləti həm də səninki olajax.

Naxırçı çomağını yerə döyə-döyə dedi:

– Allah gərəh adamın özünə verə. Padşah naxırını otarsa, qızımı ona verərəm, mənim sözüm budu, vəssalam, ayrı mən heş nə bilmirəm.

Günnər, həftələr keşdi. Padşah vəzirini çağırıf dedi:

– Vəzir, get o kəndin ağsaqqalı ilə səhbət elə, gör nə öyrənə bilərsən, sonra get o qızın özünün fikrini öyrən.

Vəzir getdi həmin naxırçı yaşıyan kəndə. Kəndin ağsaqqalının evinə düşdü. Ağsaqqal vəziri gülərzələ qarşılıdı.

Əhvalatdan xəbərdar olub dedi:

– Padşaha canımız da qurvandi. Bizə ruzunu verən gözə görünməzdi. Ancax biz qızı verəndə onun öz sözünü dinniyirik, gərəh biz də qızın sözünü eşidək.

Vəzir dedi:

– Yaxşı, atasının fikrini öyrəndik, indi də qızının fikrini öyrənək, görəh axırı nejə olur.

Qız öz sözünü bir kağıza yazış verdi, vəzir də o kağızı gətirif qoyub düz yeddi gün, yeddi gejə üzüqoylu yatdı. Padşah ayılanda vəzir dedi:

– Padşah sağ olsun, niyə fikrə qərq olursunuz, o naxırçı qızının istəyi nədi ki, izin verin bir günə onun dediklərini hazırlayıf aparım.

Padşah dedi:

– Vəzir, naxırçı qızı on yeddi quzu, iyirmi beş xoruz, otuz beş ayğır, qırx şir, əlli kəl, altmış dəvə, yetmiş də qoja it istiyir.

Vəzir dedi:

– Padşah sağ olsun, bunnan ötrü ürəyini niyə sıxırsan.

Padşah dedi:

– Vəzir, o naxırçı da, onun qızı da məni ayıltdı. Naxırçı ağıllı kişi, qızı da çox ağıllı qızdı, onnar demək istiyor ki, taylı tayını tapmasa, pis keçər axır günkü, mən onların sözünnən öz payımı götürdüm. O qızla evlənmək fikrimnən əl götürdüm.

Padşah axıra kimi məmləkətini ədalətlə dolandırıf ömür gün keçirdi.

## TACİR QIZI

Biri varmış, biri yoxmuş, keçmiş zamannarda Əhməd addı bir tacir varmış. Əhməd tacirin gözəl bir qızı, onnan da gözəl bir oğlu varydı. Tacirin uşaxları gözəl olduqları qədər də ağıllı, bilihli idilər. Əhməd tacirin arvadı Allah rəhmətinə getmişdi. Onun var-dövləti başının aşif-dasıdırı. Gündər, aylar ötfü keçdi. Əhməd tacirin uşaxları böyük boyaya-başa çatdı.

Gündərin bir günü Əhməd tacir evlərinə qayıtdı, xəstələnif yorğan-döşəyə düşdü. Bildi ki, ölüm başının üstünü alıf, oğlunu çağırif dedi:

– Oğlum, artıq mən bir də ayağa qalxmıyacam. Mən olurəm. Mənnən sonra sən boş-bekar gəzmə. Mənim var-dövlətim səni heç bir il də görməz, dilənci oluf düşərsən çöllərə. Sən də mənim kimi dəvələri yükləyif səfərə çıx, get Qəndahara, orda mənim Məhəmməd adında bir dostum var, onun yanında alver edərsən, ordan da alış-veriş eliyif gətirif burda satarsan. Məhəmməd tacir səni tanımır, deyərsən ki, mən tacir Əhmədin oğluyam. O malları satmaxda, almaxda sənə kömək eliyər, aldiğin malları da yükləyif yola salar.

Əhməd tacir oğluna vəsiyyətini eliyif öldü. Oğlu İbrahim ədəb-ərkanla, el adətiylə atasını dəfn elədi, əlsiz-ayaxsızlara nəzir-niyaz payladı.

Gündər, aylar ötdü, atasının yeddisi, qırxı, ili çıxdı. Bir gün İbrahim bacısına dedi:

– Ay bacı, atamız Allah rəhmətinə getdi. O, mənə vəsiyyət eliyif ki, bekar qalmıyım, burdan Qəndahara mal aparım, atamızın orda bir dostu var, orda aparıf alış-veriş eliyim, ordan da satmax üçün buraya mal alıf gətirim.

Bacısı anlıyif dedi:

– Qardaş, atamız yox, anamız yox, sən də başqa şəhərə getsən, mən burda tək nə cür qalaram? Mən sənsiz bircə gün də qala bilmərəm.

İbrahim dedi:

– Bacı, mən getməsəm, necə olar? Sən mənimlə gedə bil-

məzsən, mən də getməsəm, olmaz. Axı, bu atamızın vəsiyyətidi. Əməl eləməsəm, ömürlük borclu qalarıx.

Oğlan gördü ki, bacısı heç cür razı olmur. Öz şəklini çəkdirif qoydu onun yanında, bacısının da şəklini çəkdirif özü götürdü.

İbrahim bacısına dedi:

– Al bu şəkli, saxla özündə qalsın, bir-birimiz üçün darıxanda çıxarış baxarıx. Dərdimiz yüngülləşər. Bacı, qoy gedim gəzif axtarım, bir sahibi-qarı tap� getirim, sənin yanında qalsın.

İbrahim getdi şəhərə, soraxlaşa-soraxlaşa axırı bir qarı tapdı. Qariya dedi:

– Qarı nənə, sənə nə qədər istəsən, pul verəcəyəm, gedək biziñ evə, bizdə qalarsan, mən səfərdən gələnə kimi ona həyan olarsan.

Oğlan qarını da götürüf bacısının yanına gəldi. Səhəri günü hazırlaşış səfərə yola düşdü. Yola düşmədən əvvəl nökərrərinə tapşırı ki, evlərinə yaxşı baxsınnar, heç bir tanımadıxları adamı evə buraxmasınnar. Bacısı ilə görüşüf üz tutdu Qəndahar şəhərinə.

İbrahim az getdi, üz getdi, dərə-təpə düz getdi, gedif Qəndahar şəhərinə çatdı. İbrahim Qəndahar şəhərinə çatan kimi Məhəmməd tacirin yaşıdagı yeri soruşuf öyrəndi. Karvanı sürdü düz qapısına. Karvanın yüklerini açıf düşürdü. Məhəmməd tacir bayira çıxdı, baxıf gördü ki, dəvələr dostu Əhmədindi, ancax bir cavan oğlandı. Məhəmməd tacir gəlif bu oğlanla görüşdü, xoş gəldin elədi. Hal-əhval tutdu. Dedi:

– Oğlum, sən kimsən?

İbrahim dedi:

– Əhməd tacirin oğluyam.

Məhəmməd tacir dostu Əhməd tacirin öldüyüünü eşidif ağladı, sonra da İbrahimə başsağlığı verif dil-ağız elədi. Oğlana hər cür hörmət elədi. Onlar uzanıf yatdırılar.

Sabahısı günü tacir Məhəmməd İbrahimini padşahın yanına apardı. Sən demə, bu ölkənin padşahı tacir Məhəmmədi yaxşı tanıyırmış. İbrahim padşaha baş əyif özünü təqdim elədi. Padşahın bir oğlu varydı. O, İbrahimini görən kimi onunla dostlaşdı, ona hörmət elədi. Günlərlə onu gözününən kənara qoymadı.

Düz bir aydan da çoxuydu ki, İbrahim Qəndahar şəhərindəydi, o bu vaxtı padşah oğlu ilə keçirmişdi.

Bir gün İbrahim tacir Məhəmmədə dedi:

– Əmi, padşahın oğlu mənə böyük hörmət elədi. Nə olar bir gün də mən onu evimizə gətirim.

Tacir Məhəmmədə dedi:

– Lap yaxşı, oğlum, gərək bir hazırlıx görək.

Tacir Məhəmməd padşah oğlunu qarşılıamax üçün bərk hazırlıx gördü. Hər tərəfi xalı-xalça ilə bəzətdirdi.

İbrahim saraya girif, padşah oğluna dedi:

– Qardaş, sənnən bir təvəqqim var, bir aydı ki, mən bu şəhərdəyəm, hər gün də sizdə oluram. Xahiş eliyirəm bu gün də sən bize gələsən.

Padşah oğlu dedi:

– Qardaş, mən razı, ancax atamın icazəsi olmadan mən heç yana gedəmmərəm. İcazə versə, gedərəm.

Padşah oğlu gəlif İbrahimin sözərini atasına söylədi.

Padşah dedi:

– Yaxşı get, ancax başqa yerdə qalma, evə qayıdif gəl.

Şahzadə İbrahimlə birlikdə tacir Məhəmmədin evinə gəldi.

Axşam şahzadə dedi:

– Qardaş, vaxtdı, gərək mən gedəm.

İbrahim ona çox yalvardı ki, bircə gecə burda qalsın. İbrahimin çox yalvardığını görən şahzadə məcbur oluf Məhəmməd tacirin evində qaldı. Onnar yatmamışdan qavax xeyli səhbət elədirələr. Sonra yatax otağına getdirələr. Şahzadə ilə vəzir yatdırılar. İbrahimin isə gözünə xeyli vax yuxu getmədi. İbrahim nə qədər çalışdısa, gözünə yuxu getsin, ancax gözünə yuxu getmirdi ki, getmirdi. Bacısı yadına düqmüşdü. Axırda məcbur oluf bacısının şəklini çıxarış baxmağa başladı. Yavaş-yavaş ürəyi sakitləşdi, gözünə yuxu getdi. Sən demə, şahzadə hələ yatmayıbmış. O, İbrahimə baxırmış. İbrahimin bacısının şəklini görən kimi ağılı başınının çıxıbmış, ancax elə bildi ki, bu qız İbrahimin istəklisidi, buna vermiyiblər, o da ürəyini sakitləşdirmək üçün şəkli özü ilə gəzdirir. Əyər doğrudan da

belədirse, mən çalışacam ki, bu qızı İbrahimə alım.

Şəkli vəzir də görüpmüş, o da qızın gözəlliyyini görən kimi ağılı başının çıxdı. Bunu heç biri üzə vurmadı, ancax səhərə kimi ilan vuran yatdı, nə şahzadənin, nə də vəzirin gözünə yuxu getmədi.

Səhər tezdən üçü də yataxdan durdular. Hamı şahzadənin qulluğunda durmuşdu, ancax şahzadə çox kefsiz idi. İbrahim gördü ki, şahzadə çox pərişandı, halı özündə deyil, nədənsə narazıdı, soruşdu:

– Qardaş, nə oluf, kefin niyə yoxdu? Bəlkə nədənsə narazı qalıfsan, xətrinə dəymişik?

Şahzadə dedi:

– Mən elə bilirdim ki, sən mənnən dost yox, qardaşsan. Mənnən heş nə gizlətməzsən, ancax bilmirdim ki, sən mənnən öz sirrini gizlədirsen.

İbrahim mat qaldı, fikirrəşdi ki, görəsən, bu nə deməkdi. Andaman eliyib dedi:

– Qardaş, mənim heç bir sirrim yoxdu ki, onu da sənnən gizlədim.

Belə deyəndə şahzadə dedi:

– Yaxşı, onda de görüüm, bəs o şəkildəki qız kimdi ki, sən gecə yatmadışdan qavax onu çıxarif baxdın, sonra yatdın.

İbrahim gördü ki, başqa əlacı qalmayıf, odu ki, açıf hər şeyi şahzadəyə söylədi, dedi:

– Qardaş, o mənim bacımın şəkli. Biz bir-birimizi çox isdiyirik. Mən darıxanda həmişə bacımın şəklinə baxıram.

Bunu eşidənnən sonra padşahın oğlunun daha taqəti qalmadı. O, şəkildəki qızı bir könüldən min könülə vurulmuşdu. Tez çıxıf saraya getdi.

İbrahim Məhəmməd tacirin evində qalmaxda olsun, görək şahzadə nə elədi. Şahzadə geri qayıdar-qayıtmaz xəstələnif yorğan-döşəyə düşdü. Anası gördü ki, oğlunun halı pisdi, tez padşaha xavar çatdırıldı. Padşah vəzir-vəkili ilə oğlunun yanına gəldi. Bütün şəhər əhliyasa batdı. Biri dedi, şahzadəyə dərman veriflər, o biri dedi soyux dəyif, biri dedi bədnəzər toxunuf. Təbiblər gəldi,

ancax oğlanın xəstəliyininən baş aşmadılar. Hamısı çıxıf getdi. Padşah arvadına dedi:

– Sən qal onun yanında, öyrən gör ona nə oluf, heç naxoşa oxşamır, gör dərdi nədi?

Hamı çıxıf getdi, otaxda təkcə anası qaldı. Anası başdadı oğlunu dilə tutmağa. Soruşdu:

– Oğlum, dünən gecə sən sağ-salamat Məhəmməd tacirin evinə getdin, sənə nə oldu ki, bu hala düşdün?

Şahzadə dedi:

– Ana, hal-qəziyə belədi. Gərək mənə Əhməd tacirin qızını alasınız, onda dərdim olmaz, naxoşluğum da çıxıf gedər.

Anası bunu eşidəndə mat qaldı. Başdadı oğluna öyündəsihət verif bu fikirdən çəkindirməyə:

– Mənim əziz balam, sən dünyanın ən böyük padşahlarının birinin oğlusan. Əhməd tacirin qızı isə adı bir tacir qızıdır. Bu bizə əskiklik gətirər, atan heç vaxt razı olmaz ki, sən gəlif tacir qızı alasan. Nə çoxdu dünyada padşah qızdırı. Hansını istəsən, atan sənə alar.

Şahzadə dedi:

– Ana, mən heş bir padşah qızını istəmirəm, bu qızı alırsınız mənə alın, almırsınız mən daha ayağa qalxan deyiləm, olurəm, indi məsləhət sizində.

Arvad tez getdi padşahın yanına, oğlunun sözlərini ona çatdırıldı. Dedi:

– Padşah, oğlun gözü düşüf Əhmədin qızına. Deyir ki, bu qızı mənə alırsınızsa alın, almasanız dərdimin əlacı yoxdu.

Padşah bu xavardan çox pərişan oldu. Arvadına dedi:

– Ay arvad, mən axı bir padşah ola-ola mənə yaraşarmı? Mən necə gedim oğluma bir tacirin qızını alım? Nə çoxdu padşah qızları?

Arvadı dedi:

– A kişi, mən bunnarın hamısını oğluma demişəm. Oğlun belə sözləri eşitməh isdəmir, daha çarəmiz yoxdu, halal oğlunun ölməyini istəmirsənə onun deməyinə razı olmalıdır. Bir də atalar deyif ki, "Könül sevən göyçəh olar". Nə olar, yazıya pozu yoxdu,

görünür, oğlumuzun da qisməti beləymış, biz də bununla razılaşmalyıx.

Arvadının bu sözlərinnən sonra padşah bildi ki, oğlu dediyinnən dönməyəcəh. Adam göndərdi ki, gedif Məhəmməd taciri, İbrahimı onun yanına gətirsinnər. Padşahın adamları gedif dedilər:

– Sizi padşah çağırır.

Məhəmməd tacirlə İbrahim tez padşahın hüzurunda hazır oldular. Padşah dedi:

– Bilirsiniz sizi nəyə görə çağrırmışam?

Dedilər:

– Padşah sağ olsun, bilmirih.

Padşah dedi:

– Mənim oğlum İbrahimin bacısını isdiyir.

Onlar əvvəlcə elə bildilər ki, padşah zarafat eliyir. Odur ki, bir söz demədilər. Padşah soruşdu:

– Yaxşı, nə fikirləşirsiniz? Mənim doğru sözümdü, görürəm ki, mənim dedihlərim sizi təəccübəndirir.

İbrahim ayağa duruf padşaha baş əyif dedi:

– Padşah sağ olsun, siz ki bacımı oğlunuza istəyirsiniz, mən razıyam.

Məhəmməd tacir də dedi:

– Mən də qızımı oğlunuza verməyə razıyam.

Bu xavar gedif padşahın oğluna çatdı. Dedilər:

– Padşah dediyi qızı sənə almağa razıdı.

Bu xavarı eşidən kimi şahzadə sağalıf ayağa durdu.

Padşah əmr elədi:

– Qoy bütün şəhər şadýanalıx eləsin, oğlumu evləndirirəm.

Bu xavarı vəzir də eşitdi. Bildi ki, tacirin qızını padşah öz oğluna alır. Öz-özünə fikirləşdi: "Mən necə eliyim ki, o tacir oğlunun başına bir oyun gətirim, bacısını özüm alım".

Belə fikirlərnən vəzir getdi padşahın yanına, dedi:

– Padşah sağ olsun, bu yaxşı deyil, siz bir məmləkətin padşahı ola-ola, gedif əslı-nəcabəti olmuyan bir qızı oğluna almax isdiyirsən. O qız gündə biri ilə gəzir.

Padşahi təəccüb götürdü. Tez əmr elədi:

– Gedin Məhəmməd tacirlə İbrahimı mənim yanına gətirin.

Padşahın adamları tez gedif Məhəmməd tacirlə İbrahimı padşahın hüzuruna gətirdilər. İçəri girif gördülər ki, padşah qəzəvinnən dodağını gəmirir.

Padşah dedi:

– İkinizin də boynunu vurduracam.

Məhəmməd tacir dedi:

– Padşah sağ olsun, biz nə günahın sahibiyih.

Padşah dedi:

– Bu qızın nə yolun quşu olduğunu bilə-bilə nə üçün onu mənim oğluma verməh isdiyirsiniz?

İbrahim padşahdan icazə alıf dedi:

– Padşah sağ olsun, əyər mənim bacım pis yolun adamıdırsa, mənim də, əmimin də boynunu vurdur, qanımız halaldı. Yox elə deyilsə, bu yalandırsa, onda xəbəri deyəni dara çəkdir.

Vəzir dedi:

– Padşah sağ olsun, mənə qırx gün möhlət verin, əyər mən o qızdan bir nişanə gətirdim, deməh, mən deyəndi, yox əyər bir nişanə gətirə bilməsəm, onda məni dara çəkdir.

Vəzir getdi evinə. İbrahimin adınnan bir kağız yazıf hazırladı: "Əziz bacım, bu adam bizim evə qonax gəlir, ona yaxşı hörmət göstərif, sonra yola salarsan". Vəzir məktubu da götürdü, atına minif yollandı İbrahimin doğulduğu şəhərə.

Az getdi, üz getdi, dərə-təpə düz getdi, yeddi günün tamamında çatdı həmin şəhərə. Soruşuf öyrəndi ki, Əhməd tacirin evi hardadı. Əhməd tacirin evini ona göstərdilər, atını sürűf gəldi qapının ağızına. Evin gözətçiləri gəlif soruştular:

– Kimsən, nəçisən, nə isdiyirsən?

Vəzir dedi:

– Mən padşah şəhərinnən gəlirəm. İbrahimnən bacısına xəbər gətirmişəm. Ona deyin məni içəri buraxsın, qardaşının məktubunu verim.

Dedilər:

– Qoy gedif icazə alax.

Vəzir dedi:

– Yaxşı, mən burda gözlüyərəm.

Nökərlər gedif qızı dedilər:

– Biri atnan gəlif, özü də başqa yerdəndi, deyir İbrahimnən bacısına məktub gətirmişəm, icazə verirsənmi, içəri keçsin.

Qız dedi:

– Gedin ona deyin məktubu versin, sonra gələr.

Nökərlər gəlif dedilər:

– Məktubu ver, aparif verəh xanıma, görəh nə deyir.

Məktubu verdilər qızı. Qız baxan kimi bildi ki, bu məktubu qardaşı yazmıyıf, o dəqiqə geri qayıdış dedi:

– Bu məktub saxtadı, aparın verin o adama, deyin ki, çıxış getsin.

Nökərlər məktubu gətirif qızı qaytardılar. Qızın sözlərin də ona söylədilər.

Vəzir kor-peşman geri qayıtdı. Axtarış bir ev tapdı. Onnan-bunnan başladı soraxlaşmağa ki, bu şəhərdə bir iman sahibi qarı var mı?

Bir nəfər dedi:

– Belə bir qarı var, o həmişə Əhməd tacirin qızının yanına gedif-gəlir.

Vəzir bunu eşidən kimi çox sevindi. Axtardı, həmin qarını tapdı. Qarını çox dilə tutdu, ancak bir şey çıxmadi. Vəzir çıxarış bir ovuc qızıl verif dedi:

– Əhməd tacirin qızının mənə bir nişanını gətir.

Qarı qızılları görən kimi hər şeyi yadınna çıxardı, qalxış getdi tacir qızının yanına. Qız cimməh isdədi. Heç nədən xəbəri olmuyan qız paltarını soyunuf bir yana qoydu, barmağındakı bahalı üzüyünü də atdı paltarlarının üstünə.

Tez çımif qurtarannan sonra isdədi ki, paltarını geyinsin. Qarı üzüyü götürüf gizlətdi. Qız paltarını geyindi, üzüyünü isə yadınna çıxardı. Qarı tez-tələsəh üzüyü aparif vəzirə verdi. Vəzir qarıya indi də bir kisə qızıl verdi.

Aradan bir xeyli keçdi. Üzüh qızın yadına düşdü. Hər tərəfi axtardı. Ancak üzüyü tapmadı. Vəzir isə atını minif Padşahın

şəhərinə üz tutdu.

Vəzir getməhdə olsun, görəh qız nə elədi. Qız başa düşdü ki, üzüyünü kimsə uğurluyuf. Adam gəndərdilər, gedif qarını gətirdilər. Qarı and-aman eliyif dedi:

– Üzühdən mənim xəbərim yoxdu.

Qız onun sözünə inanmadı, başa düşdü ki, yəqin o qurbətdən gəlmış atlının işidi. Qarı üzüyü götürüf həmin o atlıya verif. Qız çox hədə-qorxu gəldi, ancak qarı heç nəyi boynuna almadı ki, almadı.

Qız dedi:

– Ay qarı, üzüyün yerini de, yoxsa sora peşman olacaxsan, çörəyimi çox yemisən, çörəyim sənin gözünü tutar. Bax sonra həşeyi açıf söyləsən günahınınan kecmərəm.

Qarı yenə and-aman eliyif dedi:

– Üzühdən mənim xəbərim yoxdu.

Qız nökərlərə əmr elədi. Başladılar qarını kötükləməyə.

Bunlar burda qalsın, görəh hardan xavar verim, vəzirdən.

Vəzir üzüyü aparif padşaha verdi, dedi:

– Bu da o tərifli qızın üzüyü.

Bunu bilən kimi Məhəmməd taciri və İbrahimini çağırtdırdı. Onlar padşahın hüzurunda hazır dayandılar. Padşah soruşdu:

– İbrahim, bu üzüh sənin bacının üzüyürmü?

İbrahim dedi:

– Bəli, padşah sağ olsun, mənim bacımın üzüyüdü.

Padşah dedi:

– Deməli, hər şey düz imiş. Səni də, əmini də dar ağacına çəkdirəcəyəm.

İbrahim irəli yeriyif dedi:

– Padşah sağ olsun, hökm sizində, ancak sizdən bir xahişim var.

Padşah soruşdu:

– O nədi?

İbrahim dedi:

– Padşah sağ olsun, bizə üç gün möhlət ver, sora asdırarsan.

Padşah bir az fikirləşif dedi:

– Üç gün sizə möhlət verirəm, üç günün tamamında hökm

icra olunacax.

Tacir Məhəmmədlə İbrahim ata süvar oluf üz tutdular İbrahimgilə. Xavar İbrahimin bacısına gəlif çatdı.

Dedilər:

– Qardaşın gəlir.

Bacısı dedi:

– Yəqin qardaşımın başında bir iş var.

Atdılar gəlif dayandılar, nökərlər onların qavaxlarına çıxdılar. İbrahim atdan düşən kimi dedi:

– Gedin tez bacımı bura çağırın.

Tez çağrırdılar. İbrahim onun üzünə bir şapalax vuruf atını döndərdi padşaha sari.

Bacısı gördü ki, susmaxdan savayı bir əlac yoxdu, odu ki, dillənmədi. Xeyli fikirləşdi. Bildi ki, qardaşı ilə Məhəmməd taciri padşah öldürəcəh. Odur ki, tədbirə əl atdı. Gedif bazardan əvvəlki üzühdən də gözəl və qiymətli bir üzüh aldı. Belə üzüh Qəndahar şəhərində tapılmazdı. Öz şəhərinin adamlarını yiğdi. Onlardan belə bir kağız aldı ki, bu qız kimi dünyada ağıllı, ismətli, namuslu az qız olar. Qız bunu da götürüf atlandı, özünün ən yaxın adamları ilə birləhdə Qəndahar şəhərinə yola düşdü.

Tacir Əhmədin qızı gəlif Qəndahar şəhərinə çıktı. Başına çarşaf örtüf girdi şəhərə. Girdi bir məscidə. Gördü bir arvad ağılıya-ağılıya dua edir. Qız həmin arvadı gözlədi, məsciddən bir yerdə çıxdılar, arvaddan soruşdu:

– Ay bacı, nə oluf, niyə ağılıyırsan?

Sən demə, bu arvad Məhəmməd tacirin arvadı imiş. Arvad dedi:

– Ay qızım, ağılamayım, nə eliyim? Sabah ərimi Əhməd tacirin oğlu İbrahimlə birləhdə aparacaxlar. Onları bir əxlaxsız qızın ucbatınnan dar ağaçına çekirlər.

Qız dedi:

– Bacı, mən bu şəhərdə qəribəm, tanıdığım bir adam yoxdu. Nə olar, qoy mən də səninlə gedim, bir gecəliyə sizdə qalı, səhər tezdən çıxıf gedirəm. Bir gecəliyə məni Allah qonağı kimi saxlayın.

Arvad dedi:

– Ay qızım, o nə sözdü, Allaha da qurban olum, qonağına da. Gözümüz üstə yerin var, gəl gedəh.

Məhəmməd tacir qızını da götürüf gətirdi evlərinə, səhərəcən ağlayıf fəryad elədi.

Səhər açıldı. Bütün şəhərə düşdü. Təbil çalındı, dar ağaç quruldu. Şəhərdə bir adam da qalmadı. Hamı meydana axışmağa başladı. Məhəmməd tacirlə İbrahimə kəfən geyindirif boyunlarından da padşahın fərmanı asıldı.

Bunu görəndə Məhəmməd tacirin evində hay-küy qopdu ki, gəl görəsən. Əhməd tacirin qızı təmkinlə Məhəmməd tacirin arvadına təsəlli verif dedi:

– Xala, aqlama, Allah kərimdi.

Sən demə, Məhəmməd tacirin arvadı gecə əhvalatı başdan-ayağa qıza danışıbmış.

Əhməd tacirin qızı çarşafını başına atıf meydanın ortasına tərəf getməyə başdadı. Gördü ki, meydanın ortasında padşah taxtında əyləşif dar ağaçının asılıcax adamlara tərəf baxır. Bu vax birdən padşah gördü ki, bir çarşaflı qadın düz onlara tərəf gəlir. Tez onu yanına çağırtdırdı. Qız padşaha yaxınlaşdı, ədəb-ərkanla təzim eliyif dedi:

– Padşah sağ olsun, sizə bir ərzim var.

Padşah soruşdu:

– Nə isdiyirsən?

Qız dedi:

– Padşah sağ olsun, bir təvəqqəm var, mən sizə bir kəlmə söz deyəcəyəm, sizdən xahiş edirəm ki, sözümü qurtarana kimi o adamları asmiyacaxsınız. Sonra hökm sizində, nə eliyirsiz eliyin.

Padşah dedi:

– Yaxşı, sən sözünü deyif qurtarana kimi heç bir hökm yerinə yetirilməyəcəh.

Təbillərin səsi kəsildi. Hamı sakitcə dayanmışdı ki, görəh nə olacaq?

– Di danış, görüm nə deyirsən?

Qız cibinnən bir üzüh çıxarıf qoydu padşahın qabağına. Padşah baxıf gördü ki, bu üzüh onun bütün xəzinəsinən

qiymətlidi. Dedi:

– Padşah sağ olsun, vəzirin mənim bu üzüyümün tayını oğurlayıf, üzüyümün tayını sizdən isdiyirəm.

Qızı görən kimi vəzirin dizdəri əsməyə başdadı. Padşah vəzirdən soruşdu:

– Sən bu qızın üzüyünü oğurlayıfsanmı?

Vəzir diz çökərəh dedi:

– Padşah sağ olsun, bu qız deyir mən heç onun üzünü də görməmişəm.

Üç dəfə soruşdu, vəzir hər dəfə and-aman eliyif dedi:

– Mənim bu qızın üzüyününən xəbərim yoxdu. Mən bu qızı görməmişəm.

Qız dedi:

– Padşah sağ olsun, siz şahid oldunuz ki, vəzir dedi ki, mən bu qızın üzünü də görməmişəm. Onda sən məni görmüyüfsən, tanımırsan, onda nə haxla mənim qardaşımı, əmimi mənim üstündə dar ağacına çəhdirirsən?

Padşah və meydandakı adamlar bunu eşidəndə yerrərində donuf qaldılar.

Qız bütün əhvalatı padşahın hüzurunda mən sizə danışdığım kimi nağıl elədi. Dedi ki, vəzir qardaşının adınınan yalan məktuf gətirif, necə üzüyü qarıya oğurlatdırif, gətirif buraya.

Qız bunnarı deyənnən sora haqqındaki şəhər ağsakqallarının yazdığı məktubu çıxarif padşaha verdi.

Padşah və bütün saray əyanları bu sözü eşidif yerrərində donuf qaldılar. Qız burdaca bütün əhvalatı başdan-ayağa padşaha ərz elədi.

Padşah:

– O iki adamı azad eliyin, onların əvəzində bu vəziri dar ağacına çəkin.

Vəziri dara çəkib cəhənnəmə vasil elədilər. Hamı sevindi.

Padşah Məhəmməd taciri, İbrahimini yanına çağırıldı. Qızın təzə gəlin paltarı geyindirdilər.

Padşah düz qırx gün, qırx gecə toy eliyif Əhməd tacirin qızını oğluna aldı.

Onnar öz muradlarına çatdılar, siz də öz muradınıza çatasınız.

## TACİR QƏMƏR

Sizə kimnən deyim, hardan deyim. Biri variydi, biri yoxuydu, bir tacir Qəmər variydi. Qum şəhərində bu tacir Qəmərin elə bir dolanacağı var idi ki, bütün torpaxlarını çəper eləmişdi. Büyük bir barı çəkdirmişdi. O barının içində imarəti, bazarı, dəyirmanı, çörək bişirmək üçün böyük çörəkxanası, ağaç ehtiyacı yoxiydi. Dokqazda billurdan göz yeri qoydurmuşdu, ordan baxıb tanımadıxları adamı içəri qoymazdlar. Beləliklə də içəridə həmişə sakitçilik olardı. Belə də yaşayardılar.

Tacir Qəmərin bir qulu variydi. Adı Hazırı Qulam idi. Bu adı ona qoymuşdular ki, Tacir Qəmər ona işarə edəndə o işini bilirdi. İşarəni, yanı kimin boynun vurmax lazımdı vurulardı. Ona görə Tacir Qəmər hara gedirdisə, həmişə onu özü ilə aparırdı. Vaxt oldu ki, bunnar yük bağlayıb İsfahana yol başdadılar. Gəlhagəl, gəlhagəl, gəlib bir karvansarada düşdülər. Şəhəri gəzməyə başdadılar, burda bir tacirə rast gəldilər. Taciri Qoca Qurvan deyə çağırıldılardı. Tacir Qəmər öz qulunu göndərdi və dedi:

– Get, o taciri mənim yanına çağır, söhbət edim görüm o, nə kimi mallar gətirib.

Qulam gedib taciri çağırı gətirdi tacir Qəmərin yanına. Tacir Qurvan salam elədi. Tacir Qəmər dedi:

– Əleykümə-salam!

Bunnar oturdular, surfə açıldı. Çay-çörək yedilər. Surfa yiğildi. Tacir Qəmər tacir Qurvandan soruşdu:

– Nə kimi mallar gətirifsən və şəhərdə qayda-qanun nə təhərdi, bir söhbət elə görüm.

Tacir Qurvan dedi:

– Bu şəhərdə bir xonça bəzəyirsən, cumanın gündündə tacirlər gününü xonçaynan şahın qabağına gedirən.

Şah orada xonçanı gördükdən sonra malları şəhərdə satmağa icazə verir.

Tacir Qəmər dedi:

– Cox yaxşı. Biz də elə belə eləyərik.

Bunnar cox söhbət elədilər. Söhbət gəldi ordan düşdü ki, do-

lanışixdan, arvaddan. Tacir Qurvan dedi:

– Arvadlarda etivar yoxdu. Heş vədə mən arvada bel bağlıya bilmərəm.

Tacir Qəmər isə dedi:

– Mən öz arvadıma çox bel bağlıyıram, ehtivarım da var.

Tacir Kosa Qurvan dedi:

– Gəl onda belə eliyək. Gəl gətirdiyimiz mallardan mərc gələk. Əger mən gedif arvadının alt paltarını gətirsəm, onda sənin gətirdiyin mallar mənim olsun. Yox gətirə bilməsəm, onda karvansarada olan mallarımın hamısı sənin.

Hər ikisi razılaşdılar. Bu tacir Kosa Qurvan durub bir köhlən mindi, yol başdadı Qum şəhərinə. Gəlhagəl, gəlgahəl gəlib çatdı Qum şəhərinə. Atını bir karvansarada bağlatdı. Xəvər alıb Tacir Qəmərin evinin yerini öyrəndi. Göstərdilər ki, o şəhərdən kənar o böyük hündür barlı ev tacir Qəmərində. Tacir Kosa Qurvan gəldi dokqazın ağızına. Darvazanı döyüd. Göz yerinnən qaravaşın biri baxıb dedi:

– Kimsən, nəçisən?

Dedi:

– Tacirəm, qonağam.

Qaravaş gedib xanıma dedi:

– Xanım, bir nəfər qapının ağızında durub deyir ki, tacirəm, qonağam.

Xanım dedi:

– Get de ki, qonax Allah qonağıdı, amma biz tacir Qəmər evdə olmuyanda kişi qonağı qəbul eləmirik.

Qaravaş qayıdırıb xanımın dediklərini ona çatdırıldı. Kosa Qurvan baxdı ki, hər yeri çəpərləyib, heş yerdən keçmək mümkün deyil, qayıtdı gəldi şəhərə. Şəhəri gəzif bir qarı tapdı. Qarı nə qarı, ev dağından, evlər sökən. Tacir Kosa Qurvan qarıya dedi:

– Qarı, səni dünya malına qane eliyəcəm, ancax gərək mənə kömək eliyəsən. Sənə bir sırr deyəcəm, düzəlsə də, düzəlməsə də, ikimizin arasında qalsın.

Qarı dedi:

– Buyur görüm, oğul, bu nə sirdir belə?

Dedi:

– Nə təhəri eliyək ki, mən tacir Qəmərin evinə girim. Məni ora apara bilərsənmi?

Qarı dedi:

– Ay nənən ölsün, ona nə var ki? Gedək sənin üstünə bir sandıx düzəltdirim, içəridən qifillansın, içəridən açılsın.

Tacir Kosa Qurvan dedi:

– Elə elə ki, dörd bir yanından göz yerləri olsun.

Qarıdan yaxşı bir usta yanına gəlib bir sandıx düzəltdirir, dörd bir yanına da billurdan göz yerləri qoydurur. Və qifili içəridən bağlanır, içəridən də açılır. Dülgər düzəldib pulunu alır, amma görür ki, qarida, xeyir yoxdur, alt dodağı yer süpürür, üst dodağı göy.

Qarı bir hambal çağırır deyir:

– Bu sandığı götür mənim evimə.

Sandığı gətirif hambalın evinə qoyullar. Tacir Kosa Qurvan dedi:

– Qarı nənə, elə elə ki, mən gecə qalım, sabahısı yenə məni götürün geri.

Qarı dedi:

– Orası mənim işimdi, heç narahat olma.

Qarı tacir Kosanı sandığa qoydu. Hambal çağırtdırıb dedi:

– Götürün bu sandığı Tacir Qəmərin dokqazına qoyun.

Hamballar sandığı gətirib tacir Qəmərin dokqazına qoydular, pullarını alıb çıxıb getdilər. Qarı əlində bir çəlik, bir qara təsbeh başdadı öz-özünə çağırımağa:

– Ey Xudavəndi-aləm, mənim də ziyarətimi qəbul elə!

Qarı bunu deyənnən sonra darvazanı dakqlıdadıb elədi. Qaravaşın biri gəlib göz yerinnən baxdı. Gördü ki, bir qarıdır. Dedi:

– Ay nənə, nədi, paymı isdiyirsən?

Qarı dedi:

– Yox, qızım, amanatım var, deyillər tacir Qəmər kimi etibarlı adam yoxdur. Ona görə istəyirəm ki, bir gecəliyinə amanatımı bura qoyum. Get xanımına de ki, ziyarata gedirdim, zavvar gedif daldan çata bilmədim.

Qaravaş gəlib olanları olduğu kimi xanıma çatdırdı. Dedi:

– Bir qarıdır, geyimli-keçimli ziyarata gedir, amanat gətirif.

Xanımın özu durub gəldi. Qapıyı açdırdı, qarı özünü qabağa verib xanimnan görüşdü. Xanım dedi:

– Nənə, buyur, eşidirəm səni.

Qarı şirin dilinə salıf dedi:

– Qızım, şəhərdə sizi umuddu, nəsil-nəcavətdi, halal adam kimi dedilər. Mən də ziyarata gedirəm, bir sandığım var, evimin qırıx-söküyüdü, amanatdı, qızım, fikirrəşdim ki, sizə qoyub getsəm, rahat olaram. Əgər birdən getsəm, yolda ölsəm, yenə də ananın südü kimi bu sandığı sənə halal eliyirəm. Qaldımsa, sağ qayıtsam, axşam gəlif amanatı götürəcəm.

Xanım dedi:

– Nə olar nənə, o Allah amanatı, arxayın get. Bizdə amanata xəyanət yoxdu. Di gəl içəri çay-çörək ye, sonra gedərsən.

Qarı dedi:

– Yox, tələsim, bəlkə zavvara daldan çata bildim.

Qarı sandığı qoyub geri qayıtdı. Xanım əmr elədi ki, sandığı götürün. Qırıx dənə də qız sandığı bir təhər götürüb xanımın dediyi yerə gətirdilər. Tacir Kosa Qurvanın rəssam gözü var idi. Billur gözdən baxırdı, gördü ki, bir yanda dəyirman, bir yanda bazar, bir yanda dükan, aşbazxanası, yeməkxanası, dərzi dükanı, hamamı, bir sözlə lazım olan hər şey var idi. Xanım qızdara dedi:

– Bunu aparın, hamamda paltar dəyişilən yerə qoyun.

Qızdar gətirif onu hamama qoydular. Xanım axşam gəldi hamama. Paltarını soyunub girdi hamama, bu nəhlətə gəlmış də sandığı içəridən açıb xanımın alt paltarının birini götürüb təzədən sandığa girdi, yavaşcada sandığı içəridən örtdü. Bir azdan xanım ha-mamnan çıxdı, paltarını geyindi, güzgünen qabağında durub ənlik-kırşan vurdı getdi.

Bu getməkdə olsun, görək sonra nə oldu. Gecəni yatdılar. Səhər açıldı. Səhərrər üzünüzə xeyirliliklə açılsın. Bu nəhlətə gəlmış qariya tapşırılmışdı ki, səhər tezdənnən gəl. Qarı tezdənnən gəldi, darvazanı döyüd. Qaravaşdardan biri səsə gəldi. Soruşdu:

– Kimsiniz?

Dedi:

– Qızım, mənəm.

Qaravaş baxıb gördü ki, dünənki qarıdı. Qayıtdı gəldi xanıma dedi:

– Xanım, amanatın sahibi gəlib.

Xanım dedi:

– Gedin, amanatı gətirin verək.

Qaravaşdar gedib sandığı gətirdilər. Xanım da gəldi, dedi:

– Ay qarı nənə, nə oldu, niyə belə tez gəldin?

Qarı dedi:

– Neyləyim a bala, getdim zavvar gedif, çata bilmədim. Səni həmişə umud yeri olasan.

Xanım dedi:

– Götür amanatını apar.

Qaravaşdar sandığı götürüb dokqazın sol üzünə qoyub qayıtdılar. Qarı gəldi şəhərdən hambal apardı ki, sandığı gətirsin. Qarı hambal tapıb sandığı evinə gətirdi. Hambalın hakqını verib yola saldı, hambal getdi. Tacir Kosa Qurvan tez özünü saldı karvansaraya, köhləni minib yol başdədi İsfahana. Gəlib İsfahana çatdı, karvansaraya gəldi. Tacir Qəmər eşitdi ki, Tacir Kosa Qurvan gəlib. Onun yanına gəlib soruşdu:

– Nə oldu, nə xəvərnən gəlifsən?

Dedi:

– Ay hay, mən deyim sən də deyəsən ki, yalan deyirsen. Gəl gedək şahın qabağında deyəcəm.

Onnar razılaşdılar. Səhər hərəsi bir xonça bəziyib şahın hüzuruna getdilər. Getdilər ki, camaat yıqlıb, şah da çıxıb taxtın üstündə əyləşib tacirrərin xoncasını gözdən keçirir. İxtiyar verirdi ki, sata bilərsiniz. Tacir Kosa Qurvan xonçayı qoyanda dedi:

– Şah sağ olsun, burda bir dolaşix işimiz var. Mən bu tacir Qəmərnən mərc gəlmışık, əgər mən bunun gedif arvadının evinnən alt paltarının birini gətirsəm, bunun gətirdiyi mal mənim olmalıdır, yox əgər gətirə bilməsəm, mən gətirdiyim mallar bunun olmalıdır.

Şah dedi:

– İndi dolaşix işiniz nədir?

Tacir Kosa dedi:

– İcazə ver, şah sağ olsun, mən sölüyüüm harası səf olsa, tacir Qəmər desin, burası səfdi, harası düz olsa, desin burası düzdü.

Şah dedi:

– Buyur, söylə.

Tacir Kosa dedi:

– Şah sağ olsun, mən burdan getdim tacir Qəmərin darvazasını dakqıldatdım elədim. Bir qaravaş gəldi darvazanı aşdı.

Tacir Qəmər dedi:

– Yaxşı, yalan deyirəm, bir-bir söylüyüüm gör yalan deyirəm, yoxsa yox.

Tacir Qəmər geri çekildi. Tacir Kosa Qurvan söhbətə başdadı. Dedi:

– Darvazadan içəri girəndə sağ tərəfdə ikimərtəbəli binan varmı? Bir az gedənnən sonra sol tərəfdə yaşıl qapılı aynaların varmı, billurdan hamamın varmı, yeməkxana, bakalyalar, filan-filan şeylər varmı?

Tacir Qəmər dedi:

– Var, düzdü.

Tacir Kosa dedi:

– Cox şeylər var, amma bunnarın hamısını söyləmirəm. Gətirdiyim nişanəni bircə göstərəciyəm.

Tacir Kosa bunu deyib tacir Qəmərin arvadının alt dəyişəyini göstərdi. Dedi:

– Gejə orda yatdım, səhər açılan kimi durub gəldim.

Tacir Qəmər başını yerdən qaldıra bilmədi. Bircə dəfə öz qulunun üzünə baxdı dedi:

– Get o arvadı öldür gəl!

Qul gedib karvansaradan atını minib yol başlamaxda olsun, görək şah nə dedi, Kosa Qurvana nə cavab verdi. Şah dedi:

– Sizin bu işiniz qoy qalsın gələn cumuya.

İndi sizə hardan deyim, kimnən xəbər verim, tacir Qəmərin qulunnan. Qul köhləni minif özünü çatdırıldı Qum şəhərinə. Tacir Qəmərin darvazasını döyüb elə səsləndi ki, şəhərdə qul qaravaş

qalmadı ki, töküldü ora. Hamı zağ-zağ əsməyə başdadı. Xanım dedi:

– A çəpəllər, bu nə səsdi?

Qaravaş qaşdı xanımın qabağına ki:

– Xanım, tacir Qəmərin qulamıdı. Yaman acığı tutub söyüncə eyləyir.

Xanım bu işdən təəccüblənib özü də gəldi darvazanın yanına. Göz yerinnən baxdı ki, Qulamin ağızından köpük daşır. Dedi:

– Dokqazı açın, iyirminiz bir tərəfdə durun, iyirminiz də bir tərəfdə. Qapı açılan kimi basmarrıyın.

Qaravaşdarı Qulamin qollarını bağladılar. Xanım soruşdu:

– De görək nə olub, niyə belə eliyirsən?

Qulam ağızından köpük daşa-daşa dedi:

– Ay çəpəl, hələ danışmağa dilin də var? Hələ danışırsan da?

Xanım dedi:

– Bir de görün niyə danışmayım, nə olub?

Qulam dedi:

– Tacir Kosa Qurvannan yatıfsan hələ bəs deyil, at dəyişəyini də verifsən ki, gətirif göstərsin tacir Qəmərə. O da gətirif göstərdi. Sən hələ bir bunun işinə bax, o da mərc gəlib ki, mənim evimə heç kim girə bilməz mən olmayanda, mənim arvadım mənnən başqasına dünyasında belə baxmaz, kişi kimi bir adamdı. O da sənin adamlığın. Tacir Qəmər həm malını uduzdu, həm də benamusluq qazandı. Açıñ mənim əllərimi, qıracam sizi.

Xanım fikrə getdi, tacir kimdi, yatmax nədi, alt dəyişəyi nədi? Birdən xanım fikirdən ayılıb dedi:

– Ağlılı ol, mən bu işi düzəldəjəm, bu qarının əməlididi. İndi sən mənim sözümə bax, mən sənin qollarını açdırırm. Ancaq gərək sən and içəsən ki, mən sizə dəymiyəciyəm.

Qulam and işdi. Dedi:

– Xanım, sənin dediyini ağlım kəssə, sizə dəymiyəciyəm, sizi öldürmüyəciyəm.

Xanım dedi:

– Bir qarı qara paltarda əlində də qara təsbeh gəldi qapını döydü, dedi ki, amanatı var, bizi umuddu yer bilir, bizə qoymax isteyir. Gətirdi buraya bir sandıx qoydu. Əngəl bu sandıxdadı. İndi sən gedən şəhərdən mənə qırx dənə qul alarsan, hamısı cavan olsun. Paltar tikdirəciyəm, hamısı firəng formada. Dülgərə deyərsən firəng padşahının oğlunun adına bir möhür düzəldər.

Qul getdi qırx dənə qul alıb gətirdi. Hamısına paltar tikdirdilər, firəng formasında.

Xanım qula dedi:

– İndi isə get firəng padşahının oğlunun adına bir möhür düzəldir.

Qul gedib xanım dediyi kimi bir möhür düzəltirdi. Gətirib xanımı verdi. Xanım isə özünə də firəng padşahının oğlunun paltarını tikdirdi. Qulama dedi:

– Tacir Qəmər nə qədər mal aparıbsa, biz də o qədər mal aparax. İki dənə də kəcavə düzəldək, qəflə-qatırı hazırlayax. Yaxşı mallardan götürək yola düşək İsfahan şəhərinə.

Bunu deyib qulları yanına çağırıldı. Qırxının da yanına möhür vurdu. Qəflə-qatırı düzəldib, iki qat artığına yük vurdular. Düşdülər yola. Xanım saçını papağın altında elə düzəltdi ki, heç tanınmadı. Uzun sözün qisası gəlib çatdılar İsfahana. Xanım qula dedi:

– Məni apar ayrı karvansarada düşürt.

Qul xanımı gətirif ayrı karvansarada düşürtdü. Yer tutuf atdarını, ulaxlarını rahat elədilər. Xanım qulun birini göndərdi ki, get tacir Qəməri də, tacir Kosa Qurvanı da bura çağır, denən ki, Firəng padşahının oğlu sizi görmək istiyor.

Bunlar gəldilər.

– Salam-əleyküm!

– Əleykimə-salam!

Əyləşdilər. Firəng padşahının oğlu dedi:

– Xörək hazırlayın.

Qullar xörək hazırlamağa başdadılar. Bunnar söhbət eliyirdilər. Malın alışınnan-satışınnan danışındılar. Xanım bunnardan qanun-qaydanı öyrəndi. Bu zaman qaravaş xəbər gətirdi.

– Xanım, yemək hazırlıdır.

Surfa açıldı, yemək-içmək gəldi. Xanım qabaqcadan aşpaza tapşırılmışdı ki, bunların yeməyinə bihuşdarı töksün.

Bunnar bihuş olub yixıldılar yerə. Xanım qulu çağırıb dedi:

– Tacir Kosa Qurvanın şalvarını soyundur. Möhürü vur yanına, şalvarını çək bağla, sonra get rahat ol.

Gejəni yatdılar, səhər açıldı, səhərrər üzünüüzə xeyirliklə açılsın. Səhər bu tacirlər qalxdılar, dedilər:

– Nə qədər söhbət eləmişik ki, söhbət bizi belə bilmədə məst eləyib aparıb.

Firəng padşahının oğlu dedi:

– Hə, gejəni çox söhbət eləmişik.

Bunnar hərəsi bir xonça düzəldib, yəni Tacir Kosa Qurvan, tacir Qəmər, bir də Firəng padşahının oğlu getdilər camaat yığılan meydana. Padşah öz taxtında əylişib həmişəki kimi xonçaları gözdən keçirirdi. Firəng padşahının oğlu irəli yeridi, şaha baş əydi, xonçanı şahın qabağına qoydu. Şah dedi:

– Hamidan qabax sənə icazə verirəm, sənin malın satılmamış heç kimin malı satılmayacax.

Dedi:

– Şah sağ olsun, mənim bir kəlmə sözüm var, icazə versəydin, deyərdim.

Şah dedi:

– Buyur de!

Dedi:

– Mənim bir qulum qaçif, onu da eşitmişəm ki, sizin şəhərdədi. Xahiş edirəm ki, camaatı yığ bir-bir gəlib burdan adlaşın, mən qulumu tapım.

Şah əmr elədi. Hami bir-bir gəlib şahın qabağınnan keçməyə başdadı. Tacir Kosa Qurvan da gəlib keşdi. Bu zaman xanım qışqırıldı:

– Mənim qulum budur.

Tacir Kosa Qurvan özünü öldürdü ki:

– Ayə, mən tacir adamam, mən qul döyülməm.

Xanım dedi:

– Yox, sən mənim qulumsan, inanmırınsızsa, mənim qullarımın nişanası var, şalvarını soyundurun baxın.

Onun şalvarını soyundurdular gördülər ki, doğrudan da firəng padşahının oğlunun möhürü var.

Dedi:

– Şah sağ olsun, mən bir söz də eşitmişəm.

Şah dedi:

– Nə söz?

Xanım dedi:

– Eşitmişəm ki, bu tacir Kosa Qurvan Qəmərnən mərc gəlib gətirdiyi mallardan, yanı ki, Tacir Kosa deyib ki, mən gedib onun arvadının alt paltarını gətirrəm. İndi istəyirəm ki, danışsin görək nətəri getdi gətirdi.

Tacir Kosa Qurvan başdadı yenidən yalan danışmağa:

– Belə getdim, belə yatdım, səhər də durub gəldim.

Firəng padşahının oğlu dedi:

– Yalan deyirsən! Tacir Qəmərin arvadı mənəm, məndə bu qeyrət var, sənə damğa vurdurdum, səni aldatdım. Amma sən məni heç vaxt aldada bilməzsən. Mənim namusumu heç kim tapdalaya bilməz.

Şah əmr elədi tacir Kosa Qurvanın boynu vurulsun. Xanım dedi:

– Şah sağ olsun, onun boynunu özüm vuraciyam.

Xanım bunu deyib bıçağı çəkif onun başını kəsdi. Papağı başının götürdü. Qul yetirif xanımın əlindən öpdü. Dedi:

– Xanım, məni bağışda.

Şah əmr elədi tacir Kosa Qurvanın malı tacir Qəmərindi. Malı verdilər tacir Qəmərə. O da satdı. Sonra şəhərə qayıtdılar. Öz vilayətlərinə gəldilər.

Nağıl tamam oldu, Allah müxənnətə nəhlət eləsin.

Göydən üç alma düşdü, biri nağıla qulax asanın, biri nağılı yadında saxlayanın, biri də yemirəm deyib bacadan baxanın.

## PADŞAH QIZLARININ QISMƏTİ

Biri variydi, biri yoxuydu, bir tacir variydi. Bu tacirin də gözünün ağı-qarası bircə oğlu variydi. Bu tacir xəstəlikdən lap əldən düşmüşdü, axırda elə oldu ki, bu tacir yorğan-döşəkdən qalxa bilmədi. Tacir gördü ki, daha ayağa qalxa bilməyəcək, odu ki, qohum-ağrabasını başına yiğif dedi:

– Mənim əzizlərim, xəstəlik məni lap əldən salıb, daha ayağa durmağıma gümanım qalmayıf. Mənim gözümün ağı-qarası bircə oğlum var, bu hələ uşaxdı, dünyanın heş bir işinnən baş çıxarmır. Sizdən dileyim budu ki, mən ölünnən sonra evim-eşiyimi, mal-dövlətimi satıf pulunu saxlayın, oğluma qalsın, oğlum böyüyəndə verərsiz ona, xərcləyif bir sənət öyrənər.

Bu əhvalatdan bir az keçmiş tacir öldü. Qohum-əqrəbə yiğilif el adətiyən taciri dəfn elədilər. Üçünü, yeddisini, qırxını verdilər. Tacirin yaxın qohumları onun vəsiyyətini yerinə yetirdilər. Onun nəyi vardısa satdılar, pulunu yiğif saxladılar. Oğlan gəlif on beş yaşına çatanda dedilər ki, bu oğlanı aparif atasının vəsiyyət elədiyi kimi bir peşə sahibinin yanına qoyax, orda bir peşənin sahibi olsun. Oğlanı apardılar şəhərə, o sənətkarın yanına apardılar, bu sənətkarın yanına apardılar, o yana dolaşdılar, bu yana dolaşdılar, axırda bir zərgərin yanında şeyird qoydular.

Oğlan başdadı hər gün zərgər dükanına gedif-gəlməyə, aradan bir il keçdi. Gündərin bir günü padşah zərgəri yanına çağırıldı, dedi:

– Gərək mənə bir üzük düzəldəsən.

Zərgər soruşdu:

– Padşah sağ olsun, nejə üzük?

Padşah dedi:

– Götür bu qızılı, bu ləli, apar bir üzük düzəlt ki, tayibərabəri heş yerdə olmasın. Sənə qırx gün vaxt verirəm.

Zərgər dedi:

– Baş üstə.

Zərgər qızılları və ləli götürüf dükanına qayıtdı, bunnarı

dükana qoyuf şeyirdinə tapşırıldı.

— Oğul, bunnardan mügayət ol, mən evə gedif çörək yiyif gəlim, sonra padşahın əmr elədiyi üzüyü düzəltməyə başlayaram.

Usta gedən kimi şeyirdi lap yorulmuşdu, başını yerə qoyuf şirin-şirin yatmağa başladı.

Sən demə, bu vaxt padşahla veziri dərviş libası geyinib şəhəri gəzməyə çıxıblarmış, görsün nə var, nə yox, camaat nejə dolanır, şəhərdə nə hadisələr baş verir. Onnar zərgər dükanının yanından keçəndə baxıf gördülər ki, zərgərin şeyirdi yixılıf yatır, zərgər də dükanda yoxdu, padşahın verdiyi qızıl və ləl də ortalıxdə qalıf. Padşah sakitcə dükana girdi, hündürdən səsləndi, tez də çıxb getdi. Şeyird yuxudan hövlank atılıf qalxdı, hər tərəfə baxdı, heş kimi görmədi, dedi:

— Vay, bu mərdimazarrar gəlif məni yuxudan qaldırdı, arzumu ürəyimdə qoydu.

Padşah şeyirdin sözdərini eşidirdi, bir az şəhəri hərlənif qayıtdı saraya. Həmin günü bir təhər gözlədi. Səhəri günü əmr elədi:

— Gedin zərgərin şeyirdini yanına gətirin.

Padşahın əmrini yerinə yetirdilər. Gedif zərgərin şeyirdini padşahın hüzuruna gətirdilər. Yazix şeyird qorxusunnan ürək-göbəyini yimişdi. Heş bilmirdi ki, neynəsin. Padşaha ədəblə baş əydi. Padşah xəbər aldı:

— Sən zərgərin şeyirdisənmi?

Şeyird dedi:

— Padşah sağ olsun, şeyirdiyəm.

Padşah xəbər aldı:

— Ay oğul, bir de görün sənin muradın nə idi ki, mən onu əlinnən aldım, de, səni muradına yetirim.

Şeyird dedi:

— Padşah sağ olsun, mən bir şeyirdəm, mənim nə muradım olacaq.

Padşah dedi:

— Oğul, əyər deməsən, axırda ziyan çəkəjəksən.

Şeyird dedi:

— Padşah sağ olsun, ixtiyar sizində.

Padşah gördü ki, bu oğlannan söz ala bilməyəcək, dedi:

— Aparın, bunu yaxşıca kötəkləyin, sonra da salın zindana.

Aparıf şeyirdi möhkəmcə döydülər, sonra da aparıf zindana atdırılar.

O gejə zərgərin şeyirdi zindanda qaldı. Sabahı günü padşah əmr elədi:

— Gedif o oğlanı zindannan çıxarıf gətirin.

Gedif oğlanı gətirdilər.

Padşah dedi:

— Ay oğlan, gəl sən inad eləmə, yuxunu danış, nə istəsən verəcəm, yuxunu söyləməsən, səni öldürəcəm.

Şeyird dedi:

— Padşah sağ olsun, heş nə danışmayajam, əmr elə, nə isteyirsən eləsinnər.

Şeyirdin sözdəri padşahı yenə hirsləndirdi, dedi:

— Aparın bunu döyüñ, sonra da atın zindana, qoy ağılı başına gəlsin.

Padşahın əmrini yerinə yetirdilər. Aparıf onu möhkəm döydülər, sonra da atdırılar zindana.

Yazix oğlan ac-susuz düz üç gün zindanda qaldı. Gördü ki, yox ajınnan ölçəh, bilmədi nə eləsin. Birdnə gözü bir dəmir parçasına sataşdı. Bu dəmir parçasını götürüf başdadı torpağı eşməyə, yavaş-yavaş bir də gördü ki, bir işix görünür. Başladı açılmış deşiyi genişləndirməyə. Burdan gördü ki, bir otağa yol var, otax adamı heyran qoyur. Otağın içində qızıl bir taxt var, bu taxtın üstündə gözəl bir qız ipək yorğan-döşəkdə yatır. Qız nə qız, gəl məni gör, dərdimnən Öl, aya deyir sən çıxma, mən çıxım, günə deyir sən çıxma, mən çıxım, qız nə qız, görəni heyran qoyur, yemə-içmə onun xətti-xalına, gül camalına tamaşa elə. Oğlan qızı görən kimi yerindəcə donuf qaldı. O yana, bu yana baxdı gördü ki, stolun üstündə hər cür yimək-içmək düzülüb, yer üzündə nə qədər ləzzətli yemək desən burda var. Oğlan tez özünü saldı yiməklərin üstünə. Sonra ağızını silib kənara çəkildi. Qız ayaqınlaşıf onun o üzünnən, bu üzünnən öpdü. Sonra da çıxb getdi zindana. Bu qız

kim ola, kim ola bu məmləkətin padşahının qızı.

Səhər qız yuxudan ayıldı gördü ki, yanağında ləkə var, yeməyinin də bir hissəsini yiyidilər. Qız bu işə məəttəl qaldı, bu nə olan işdi, öz-özünə fikirrəşdi.

Görəsən, bu nejə olan şeydi, buraya kim gəlif girir, həm mənim yeməyimi yiyif, həm də üzümnən öpüf, bu nə sirdi?

Qız hər tərəfi axtardı, o tərəf, bu tərəfə baxdı, ancax heş kimi tapa bilmədi.

Sabax açıldı, üzünüze xeyirri sabahlar açılsın, həmən gejə şeyird yenə də gəlif padşah qızının otağına girdi, gedif yenə qızın yeməyini yidi, sonra da sakitcə gəlif qızın o üzünnən, bu üzünnən öpdü, elə getmək istiyəndə qız tez yapışdı onun qolunnan. Sən demə, qız özünü yalannan yuxuluğa vurubmuş. Elə gözdüyürdü ki, görsün bu cəsarəti eliynən kimdi. Nə isə, qız oğlanın qolunnan tutuf dedi:

– Ay oğlan, sən kimsən, nəçisən, hələ heş kim cürət eliyif buraya gələ bilmiyif, quş quşluğunnan buraya uçuf gəlməyif, sən nə cəsarətnən mənim otağıma gəlifsən, heş bilirsənmi mən kiməm?

Oğlan dedi:

– Bilmirəm.

Qız dedi:

– Bil və agah ol, mən padşahın qızıyam, indi nejəsən, gedif bu əhvalatı atama deyim boynunu vursun.

Oğlan dedi:

– Ay qız, sənin eşqin məni bura gətirif, əyər ürəyin istiyor elə özün boynumu vur, daha padşaha niyə deyirsən canım sənə qurbanı.

Qız oğlana baxdı, gördü ki, bu oğlan şahzadələrə layix bir oğlandı, boylu-buxunnu, yaraşlı, baxanda adamin ağlı başının çıxır. Oğlanın yar-yaraşığı da, ağıllı cavabı da padşah qızını çıx xoşuna gəldi, dedi:

– Ay oğlan, elə isə, bu günnən mən səninəm, sən də mənim.

Oğlanın sevincinin həddi-hüdudu yoxuydu, dedi:

– Sən deyən mənim lap ürəyimin başınnandı.

Qız oğlannan bir yerdə yiyif-içdi, sonra da gejənin yarısına kimi can deyif, can eşitdilər.

Beləliklə, qırx gün gəlif keçdi, şeyird hər gejə gəlif padşah qızı ilə yeyif-içif kef eliyirdi, səhər açılında da gedirdi zindana.

Günnərin bir günü padşah əmr elədi ki, gedif zindana baxsınnar bir görsünlər, zərgərin şeyirdi ölüfdümü, ölmüyüsə çıxarıf onun yanına gətirsinnər.

Oğlanı gedif padşahın hüzuruna gətirdilər. Padşah onu görən kimi mat qaldı, oğlan bir az da yaxşılaşmışdı ki, padşah onu görən kimi çəş-baş qaldı.

Padşah xəbər aldı:

– Ay oğlan, de görüm, yuxunu danışajaxsan, yoxsa yox?

Oğlan dedi:

– Padşah sağ olsun, kişinin sözü bir olar, öldü var, döndü yoxdu, yuxumu danışan deyiləm, istiyirsən lap məni ac-susuz zindanda saxla.

Padşah dedi:

– Ay oğlan, yazıxsan, sonra gej olajax, canına yazıığın gəlsin.

Oğlan dedi:

– Padşah sağ olsun, peşman olmaram, alnıma nə yazılıfsa, o da olajax, yazıdan qaçmax olmaz.

Oğlanın sözdəri padşahi yenə qəzəfləndirdi, dedi:

– Aparın bunu zindana atın, qoy ajınnan ölüf siçan-siçovullara yem olsun.

Padşahın nədən xəbəri varıydı, hardan bileydi ki, elə şeyirdə də bu lazımdı.

Şeyird yenə hər gejə qızın otağına getdi, gejə düz səhər açılana kimi padşah qızının yanında qaldı, yiyif-içif kef elədi. Səhər açılana yaxın çıxıf getdi zindana. Bu qaydaynan xeyli vaxt gəlif keşdi. Günnərin bir günü qonşu məmləkətin padşahı bu padşaha üç at yolluyuf xəbər göndərdi ki, gərək bu atın üçünün də yaşını deyəsən, bunu bilməsən, onda gəlif sənin şəhərini alt-üst eliyəjəm.

Padşah bu xəbəri eşidən kimi elə bil başına bir qazan qaynar su tökdülər, bilmədi nə eləsin. Padşah öz vəzir-vəkilini başına top-

ladı, çox fikirrəşdilər, bir çarə tapa bilmədilər.

Bunnar burada qalsın, görək şeyirdlə padşah qızının başına nə gəldi? Həmən gejə şeyird yenə zindannan çıxıf gizli yolla padşah qızının otağına gəldi.

Padşah qızı dedi:

– Ay allah, bilirsənmi nə olub?

Oğlan soruşdu:

– Mən zindanda hardan bilim ki, dünyada nələr olur.

Qız dedi:

– Qonşu padşah atama üç at göndərif deyif ki, gərək bu atların yaşıni tapıf deyəsən, atam da öz vəzir-vəkilini başına yiğif, ancax heş kim buna cavab tapa bilmiyif.

Oğlan fikrə getdi, bir söz deyə bilmədi.

Sən demə, padşahın qızı biliciymiş, hər şeydən xəbər verə bilirmiş. Ancax hamı kimi oğlanın da bunnan xəbəri yoxuymuş.

Qız dedi:

– Ay oğlan, bunun sərrini mən sənə öyrədəjəm, gedif sən bu suala cavab verərsən, bəlkə padşah səni zindannan azad eliyə.

Oğlan sevincək dedi:

– Nə yaxşı oldu, indi məni başa sal, mən də gedim onlara cavabını deyim.

Qız dedi:

– Ay oğlan, sən gedif o atların cilovunnan tutub apararsan suvarmağa, suluyannan sonra gətirif tövlədə bağlıysan, qabaxlarına da arpa tökərsən yisinlər. Atlardan hansı başını axura soxuf arpanı yisə, bu atın üç yaşı var, hansı arpanı dağışsa bu iki yaşındadı, hansı arpanı yeməsə bil ki, bu atın bir yaşı var.

Oğlan dedi:

– Çox yaxşı.

Padşah qızı ilə oğlan qalsın burda, görək padşah nə elədi. Padşah bilmədi ki, qonşu padşaha nə xəbər göndərsin, nejə cavab versin. Bir cavab tapa bilmədilər. Birdən padşahın yadına şeyird düşdü. Öz-özünə dedi: “Bəlkə o bildi, Allahın işini bilmək olmaz.

Padşahın əmri ilə şeyirdi gedif gətirdilər. Şeyird gəlif padşaha baş əydi. Padşah dedi:

– Oğlan, bir sualıma cavab ver.

Oğlan dedi:

– De, ay padşah.

Padşah dedi:

– Əyər sən bu atların yaşlarını tapa bilsən, nə istəsən verəcəm.

Oğlan dedi:

– Padşah sağ olsun, bu mənim əlimdə su işmək kimi bir şeydi, şəhəri xilas eliyərsən.

Oğlan atları götürüf suvarmağa apardı, atları suladı, sonra gətirif atları tövlüyüə bağladı, atların qabağına arpa tökdü. Qızın dediyi kimi, atlardan biri arpanı yedi, ikincisi də gah arpadan yeyirdi, gah da yemir, üçüncü at isə heş arpanın üzünə də baxmir. Oğlan atlara baxannan sonra dedi:

– Padşah sağ olsun, bu atın üç, bu atın iki, bu atın isə bir yaşı var.

Hamı buna çox təəcübləndi. O biri padşahın elçiləri çıxıf getdilər. Padşah çox sevindi, bilmədi ki, nə eləsin, ona mehribanlıqla baxıf dedi:

– Ay oğlan, yuxunu danış, səni dünya malının qane eliyim.

Oğlan heş nə demədi. Padşah yenə qəzəbləndi, əmr elədi.

– Aparın bunu möhkəm kötəkliyin, sonra da atın zindana, qoy ağlı başına gəlsin.

Padşahın əmri ilə şeyirdi döydülər, sonra da aparıf zindana atdırılar. Bu əhvalatdan xeyli vaxt keçdi. Gündərin bir günü yenə o biri məmləkətin padşahı üç alma göndərdi, üçü də eyni, bir-birin-nən ayırmak mümkün deyil. İndi də xəbər göndərdi ki, desin bu almaların hansı neçə illikdi, əyər buna cavab tapa bilməsən, bütün padşahlığını alt-üst eliyəjəm, özünü də götürüf əsr aparajam.

Padşah yenə də məcbur oluf şeyirdi yanına çağırıldı. Qız axşam oğlana başa salmışdı ki, almaları götürüf gedərsən hovuzun yanına, onnarı bir-bir atarsan suya, hansı alma suyun dibinə batsa, yenə üzə çıxsa, birillikdi, hansı ki, azca suya batıf üzə çıxsa, bil ki, o ikiillikdi, amma hansı suya heç batmasa, o alma üçillikdi.

Oğlan dedi:

– Yaxşı, hər şeyi sən deyən kimi eliyərem.

Padşah oğlanı çağırdı hüzuruna. Oğlan gəlif baş əydi, padşah indi də o biri padşahın şərtini oğlana söylədi, sonra üç almanı gətirif oğlanın qabağına qoydu. Oğlan qızın dediyi kimi elədi. Almaları götürüf hovuzun qırığında dayandı. Almaları bir-bir hovuza atdı, almalar qızın dediyi kimi oldu, sonra padşaha üzünü tutuf dedi:

– Bu birillik, bu ikiillik, bu da üçillik almadı.

Həmi mat qaldı. Padşah da çox sevindi ki, bu oğlan ikinci dəfə onu xilas edir. Gör bir bu oğlan nə qədər bilicidi ki, belə çətin suali tapa bilir. Padşah sevincinnən bilmirdi ki, nə eləsin. Bir istədi oğlana çoxlu bəxşış versin, onu zindannan azad eləsin. Birdən yenə oğlanın yuxusu yadına düşdü, dedi:

– Ay oğlan, çox sağ ol, bu dəfə də şəhərimizi xilas elədin.

Oğlan dedi:

– Padşah sağ olsun, bu mənim borcumdu.

Padşah dedi:

– Ay oğlan, gəl daşı tök ətəyinnən, yuxuda nə görmüşdün danış, canını qurtar, nə qədər istəyirsən sənə bəxşış verim.

Oğlan dedi:

– Padşah sağ olsun, mənim sözüm birdi.

Padşah dedi:

– Bir yaxşı fikirləş, canına yazığın gəlsin.

Oğlan dedi:

– Fikirrəşmişəm.

Padşah dedi:

– Onda günah özünündü, bəxtinnən küs.

Padşah yenə cin atına minif dedi:

– Aparın bunu ölüncəyə qədər döyün, sonra da atın zindana, qoy aqlı başına gəlsin.

Aparıf şeyirdi döydülər, düz huşu başınınan gedənə kimi kötəklədilər, sonra da atdlar zindana.

Padşah o biri məmləkətin elçilərinə qiymətli hədiyyələr verif yola saldı.

Aradan günnər, aylar keçdi. Qonşu məmləkətin padşahı

daha bu padşaha heş nə göndərmədi. Padşah bunnan çox sevindi. Bir az keçmişdi ki, qonşu ölkənin padşahı qırx uşax göndərdi ki, tap görək bunnarın hansı oğlandı, hansı qızdı. Bu uşaxlar bir-birinə elə oxşuyurdu ki, elə bil hamısı da bir atanın, bir ananın uşaxlarıdı. Qonşu məmləkətin padşahı tələb elədi ki, ey padşah, gərək tapa-san, bunnarın hansı qızdı, hansı oğlandı. Tapa bilməsən, mən qoşun göndərif gələjəm, səni taxtdan salıf şəhərini də alt-üst eli-yəjəm.

Padşah yenə bərk qorxuya düşdü. Padşah çəşbaş qalmışdı, bilmirdi ki, neyləsin. Padşah burda qalsın, görək şeyirdin başına nə gəldi.

Həmən gejə yenə şeyird zindannan keşdi padşah qızının yanına. Qız dedi:

– Ay oğlan, bilirsənmi nə var?

Oğlan xəbər aldı.

– Nə var?

Qız dedi:

– Qonşu padşah yenə adam göndərif atamın yanına.

Oğlan soruşdu:

– İndi nə soruşdu?

Qız dedi:

– İndi də o padşah qırx uşax göndərif ki, bunnarın hansı qız, hansı oğlan olduğunu tapıb desin. Qız hər şeyi bilir. Odu ki, xəbər al.

– De görüm, bunu nejə bilmək olar.

Qız dedi:

– Bu mənim əlimdə asan həll olan işdi.

Oğlan dedi:

– Onda məni başa sal.

Qız dedi:

– Baş üstə, gedif bir qabda isti su götürərsən, həmin uşaxlar yuyunanda əllərinə su tökərsən. Suyu tökəndə dikqətlə baxarsan, hansı uşax dözməsə, əlini geri çəksə, ufuldasa, bil ki, o qızdı, hansı uşax ki əlini çəkmədi, istiyə tab gətirdi, bil ki həmən uşax oğlandı. Bu yolla qızdarı bir tərəfə oglannarı isə bir tərəfə yiğarsan.

Sonra da deyərsən ki, bu uşaxların iyirmisi qızdı, iyirmisi oğlandı.

Oğlan dedi:

– Yaxşı, nejə deyirsənsə, elə də elərəm.

Qız dedi:

– Onda sənə yaxşı yol.

Bəli, şeyird səhərə yaxın qızın yanından getdi zindana. Oğlan zindanda gözləməhdə olsun, padşah qızı da öz otağında gözləməhdə olsun, görəh padşahın başına nə gəldi, padşah nə tədbir tökdü. Yazış padşah ayax üstə ölmüşdü, çünki xəbər göndərən padşahın gücünə o bələd idi. Bilirdi ki, onun qarşısında o heş vaxt dayana bilməz, həm də o biri padşah çox əzazil, dediyinnən dönməyən bir adamydı. Bir bəhanə axtarırdı ki, qoşunu çəkif bu yazış padşahın məmləkətini tar-mar eləsin, özünü də taxt-tacdan salsın. Padşah fikirrəşdi ki, neyləsin, kimi çağırırsın ki, dərdinə əlac tapa bilsin. Axırda yenə zərgərin şeyirdini çağırımaxdan başqa əlacı qalmadı. Əmr elədi ki, gedif şeyirdi hüzuruna gətirsinər. Gedif oğlanı padşahın hüzuruna gətirdilər. Oğlan gəlif padşaha baş əydi, padşah dedi:

– Ay oğlan, o padşah indi də bir tapmaca göndərif, görəh buna nə cavab verəcəhsən.

Oğlan dedi:

– Padşah sağ olsun, Allahın köməyi ilə tapa bilərəm, ancax mənim bir təvəqqəm var.

Padşah dedi:

– Oğlum, de görüm nə istiyirsən, nə istəsən arzun yerinə yetəcək.

Oğlan dedi:

– Padşah sağ olsun, deyilənə görə sizin bir qızınız var, onu mənə verərsinizmi?

Padşah bilmədi ki, nə cavab versin, qaldı odnan suyun arasında. Odu ki, dedi:

– Verərəm, niyə vermirəm.

Oğlan bir də soruşdu:

– Verəjəksənmى?

Padşah dedi:

– Verəjəm.

Oğlan dedi:

– Yaxşı, mən onda o padşahın şərtini yerinə yetirməyə hazırlam.

Oğlan əlinə bir qab isti su götürüf durdu bir yerdə. Uşaxlar yuxudan duruf əllərini, üzlərini yumax istiyəndə şeyird başdadı irəli duruf onnarın əllərinə su tökməyə. İstiyə tab gətirməyənnəri bir tərefə, istiyə dözüf əl-üzlərini yuyannarı isə o biri tərefə yiğdi. Sonra o biri padşahın adamlarını çağırıf dedi:

– Bax bunnar qız uşaxları, o birilər isə oğlan uşaxları.

O biri padşahın elçiləri baxıf gördülər ki, bu suala da bu oğlan düz cavab tapif. Oğlan onların üzünə baxıf gülümsüyə-gülümsüyə dedi:

– Görün, düzmü seçmişəm.

Dedilər:

– Hə, düz tapıfsan.

Padşah gətirif elçilərə qiymətli bəxşislər verif, hörmətlə yola saldı. Sonra da əlacı qalmadı, qızını bu oğlana verif qırx gün, qırx gecə toy elədi. Bunnarı evləndirdi. Bu toyda hamı yiyif-içdi, aclar doyduruldu, pay istəyənnərə pay verildi.

Bunnarı burda yeyif-içməkdə qoyax, görək o biri padşah nə elədi.

Onnar az getdilər, çox getdilər, gəlif çıxdılar öz məmləkət-dərinə. Gedif padşahın hüzurunda müntəzəb dayandılar. Padşah soruşdu.

– Deyin görüm nə cavab verdilər?

Elçilər dedilər:

– Padşah sağ olsun, o padşahın məmləkətində bir oğlan var, o qədər dərrakəli oğlandı ki, tərif eləməklə qurtarmaz. Nə soruşuruxsa hər şeyə cavab tapa bilir.

Padşah dedi:

– Yaxşı, onda gedin o oğlanı mənim hüzuruma gətirin, görüm o oğlan necə bir adamdı, onda bu qədər bilik hardadı ki, mən nə göndərirəmsə o saat onlara bir əlac tapa bilir.

Padşahın adamları dedilər:

– Baş üstə, böyük hökmдар.

Onnar padşaha baş əyib çıxdılar, təzədən səfər tədarükü görməyə başdadılar. Sabahısı günü səhər o başdan yola düşdülər. Az getdilər, çox getdilər, dərə-təpə düz getdilər, gəlif çatdılar həmin padşahın məmləkətinə. Gəlif padşaha dedilər ki, bəs deməzsənmi o padşahın adamları yenə nəyə gəliflər.

Padşah bu xəbəri eşidən kimi gözü kəlləsinə çıktı, canına bərk qorxu düşdü, bilmədi nə eləsin, necə eləsin, dərdini kimə söyləsin. Axırda onnarı hüzuruna çağırıldı, dedi:

– İndi nə istiyirsən?

Elçilər dedilər:

– Padşah sağ olsun, bizim məmləkətin padşahı bizə əmr elədi ki, gəlif sizin o bilici oğlanı onun hüzuruna aparax.

Padşahın başqa əlacı yox idi, odur ki, tez adam göndərif şeyirdi çağırtdırdı. Şeyird gəlif padşaha baş əydi, əmrə müntəzir bir tərəfdə dayandı, soruşdu:

– Padşah sağ olsun, əmriniz nədi?

Padşah dedi:

– Oğlum, nə desəm eliyərsənmi?

Oğlan dedi:

– Padşah sağ olsun, sizin hər bir əmrinizi mən can-başa yerinə yetirməyə hazırlam.

Padşah dedi:

– Oğlum, bilirsənmi nə var?

Oğlan dedi:

– Padşah sağ olsun, deyin görüm nə var.

Padşah dedi:

– Oğlum, gərək o padşahın məmləkətinə gedəsən, o padşah səni hüzuruna çağırır.

Oğlan dedi:

– Baş üstə, gedərəm.

Elə bil padşahın üstünnən bir dağ götürüldü, rahat nəfəs aldı, dedi:

– Çox sağ ol, oğlum.

Oğlan dedi:

– Padşah sağ olsun, daha bir əlacımız yoxdu, nə olar, olar, qismətimizdə nə var, alnimiza nə yazılıbsa, o da olacax.

Bəli, oğlan bir neçə gün səfər üçün tədarük gördü, sonra elçilərlə qonşu məmləkətin padşahının yanına yola düşdülər.

Az getdilər, üz getdilər, dərə-təpə düz getdilər, yeddi gün, yeddi gecə yol gedif, yeddi günün tamamında gəlif çıxdılar həmin padşahın məmləkətinə. Padşahın elçiləri oğlanı onun hüzuruna gətirdilər. Oğlan padşaha baş əyib əmrə müntəzir dayandı. Elçilər padşaha baş əydilər, dedilər:

– Padşah sağ olsun, bu dediyiniz oğlandı, gəlifdi sizin hüzurunuza.

Padşah soruşdu:

– Ay oğlan, mənim bütün suallarımı cavab verən sənsənmi?

– Padşah sağ olsun, həmin dediyiniz oğlan mənəm.

Padşah dedi:

– İndi mən sənə tapşırıx verəcəm görüm onu yerinə yetirə biləjəksənmi?

Oğlan xəbər aldı:

– Padşah sağ olsun, o nədi?

Padşah dedi:

– İndi ki, hər şeydən başın çıxır, onda sənə bir polad parçası verəcəm, mənnən ötrü gözəl paltar tik ver, onda məlum olajax ki, sən doğrudan da hər şeyi bilirsən. Sənə yeddi gün də vaxt verirəm, əyər əmrimi yerinə yetirsən, sənə çoxlu bəxşış verəjəm, üstəlik də qızımı verejəm, yox əgər bacarmasan, səni dar ağacının asdırjam.

Yazix oğlan bunu eşidəndə bilmədi ki, nə eləsin. Özünün yarandığı günə lənət oxuyurdu. O padşahın verdiyi polad parçasını da götürüb otaqdan çıxdı. Bıçaq virsaydın qanı çıxmazdı, dərd-qəm içindəydi. Oğlan elə oldu ki, bu padşahın qızının otağının yanından gəlif keçirdi. Elə gəlif burdan keçəndə padşah qızı onu gördü. Oğlan onun çox xoşuna gəldi, odu ki, yanına çağırif dedi:

– Ay oğlan, o biri padşahın bilicisi sənsənmi?

Oğlan qəmli-qəmli dedi:

– Padşah qızı sağ olsun, o başbəlalı bilici mənəm.

Oğlan başını qaldırıf padşah qızına baxanda huşu başınınan çıxdı. Qız nə qız, aya deyir sən çıxma, mən çıxım, günə deyir sən çıxma, mən çıxım, qız nə qız, bütün günü yemə, içmə, onun xətti xalına, gül camalına tamaşa elə. Oğlan qızı görən kimi hər şey yadınan çıxdı. Bir könüldən min könülə qızə aşiq oldu. Ancax qız gördü ki, oğlanın halı heş özündə deyil, üz-gözünnən dərd-qəm yağır. Soruşdu:

— Ay oğlan, niyə belə fikirrisən, yoxsa dəryada gəmilərin batıb?

Oğlan dedi:

— Padşah qızı, qəmli olmayım neyləyim, atan məni dar ağacınnan asdıracaq.

Qız xəbər aldı.

— Niyə?

Oğlan dedi:

— Padşah mənə bir polad parçası verib, yeddi günə mən padşaha bir paltar tikməliyəm. Onun əmrini yerinə yetirməsəm, dar ağacınnan asdıracaq. İndi bunun dərdini çəkirəm.

Padşah qızı dedi:

— Oğlan, mən ölməmişəm ki, sənin dərdinə əlac taparam.

— Nejə tapajaxsan?

Qız dedi:

— Ay oğlan, sən get bir qədər qum götür apar ver padşaha de ki, bunnan sap elətdir ki, sənin istədiyin paltarı tikim. Onda o deyəjək ki, heç bunnan da sap eləmək olarmı? Onda sən də deyərsən ki, padşah sağ olsun, əyər qumnan sap düzəltmək olmazsa, poladdan da nejə paltar tikmək olar?

Oğlan qızın sözdərini eşidən kimi halı özünə gəldi, eyni açıldı, sevincinnən bilmədi ki, nə eləsin. Padşahın qəzəbinnən qurtaracağına onda böyük bir inam var idi. Oğlan tez gedif bir ovuc qum götürüb yollandı padşahın hüzuruna. Padşah onu görən kimi təəcübləndi, dedi ki, yəqin oğlanda nə isə var, o nə tez sualına cavab tapıb, xəbər aldı.

— Ay oğlan, nə yaxşı gəldin, yoxsa sualıma cavab tapa bildin?

Oğlan dedi:

— Hə, tapmışam.

Padşah dedi:

— Onda de görüm paltarı hazırlayıfsanmı? Hə, yoxsa mənə bir sözün var?

Oğlan dedi:

— Hə, var.

Padşah xəbər aldı.

— Nədi?

Oğlan dedi:

— Padşah sağ olsun, bu qumu gətirmişəm ki, bunnan sap əyirdəsən, çünki siz dediyiniz poladdan paltarı elə-belə sapla tikmək olmaz. Onu yalnız qumnan əyrilən sapla tikmək olar.

Padşah oğlanın bu sözünə mat qaldı. Xeyli fikirrəşdi, bir söz demədi. Oğlan bunu görüb xəbər aldı.

— Padşah sağ olsun, niyə fikrə getdiniz, burda nə var ki?

Padşah dedi:

— Ay sağ olmuş, ay atası rəhmətliyin oğlu, fikirrəşməyim, neyliyim, sən elə söz danışırsan ki, bişmiş toyuğun gülməyi gəlir.

Oğlan özünü bilməməzliyə vurub xəbər aldı.

— Padşah sağ olsun, niyə?

Padşah dedi:

— Heç qumnan də sap əyirmək olar?

Oğlan dedi:

— Padşah sağ olsun, qumnan sap əyirmək olmazsa, bəs onda poladdan necə paltar tikmək olar?

Padşah oğlannan ağıllı cavab eşidib dedi:

— Ay oğlan, sən hər şeyi tapa bildin, qızımı da sənə verirəm, ancaq gərək mənə üç gün möhlət verəsən, mən hazırlaşım sonra sənlə danışarıq.

Oğlan dedi:

— Yaxşı.

Padşah vəzir-vəkilini çağırıf başına gələnnəri onnara danışdı. Dedi:

— Tez bir tədbir.

Vəzir dedi:

– Padşah sağ olsun, onu elə yerə göndərərəm ki, bir də geri qayıtmaz. Sən oğlanı çağırıb denən ki, gərək mənə Gülüstani-bağı-İrəmdən gül gətirəsən, gətirməsən səni dar ağacının asdıracam, bu başa bəla oğlan da ora gedər, bir də qayıtmaz. Bizim də canımız onun əlinnən qurtarar, sən də öz qızını bu yetimə verməsən, özünə layiq bir padşahın oğluna verərsən.

Padşah oğlanı yanına çağırıb dedi:

– Ay oğlan, görürəm sən çox qoçax oğlansan, əlinnən hər şey gəlir, sənə bir iş tapşıracam.

Oğlan soruşdu:

– Nə iş?

Padşah dedi:

– Bu mənim çoxdankı arzumdu. Onu yerinə yetirsən sözümüz sözdü, qızımı sənə verəjəm. Özünü də buraxajam gedəsən öz məmləkətinə.

Oğlan soruşdu:

– Padşah sağ olsun, əmriniz nədi?

Padşah dedi:

– Ay oğlan, sən gərək gedif Gülüstani-bağı-İrəmdən mənə gül gətirəsən. Özünə də qırx gün möhlət verirəm. Gətirdin gətirdin, gətirmədin boynunu vurduracam.

Oğlan gördü ki, yox, deyəsən, yaman pis yerdə axşamlayıb, danışmaxdan bir şey çıxmayacax, bikef padşahın yanından çıxdı.

Padşah qızı onu görüb soruşdu:

– Ay oğlan, niyə kefin yoxdu?

Oğlan əhvalatı qızı danışdı. Qız gülüf dedi:

– Elə bu?

Oğlan dedi:

– Hə.

Qız dedi:

– Onda gəl qırx günün otuz doqquzunu yiyif-içək, kef eliyək qırxincisində Allah kərimdi. Onnar başdadılar otuz doqquz gün yiyif-içməyə, kef eləməyə, qırxinci günü padşah qızı oğlana bir löv öyrədif dedi:

– Ay oğlan, bu lövü oxuyuf, gözünü yumarsan, nə vaxt ayağın yerə dəydi, gözünü açarsan. Ora Gülüstani-bağı-İrəmdi. Orda bir dəstə qız görəcəksən. Al bu kağızı onnarın içində bir qızı tap ver ona. O, sənə gül verəcək. Amma məni yadının çıxarma, gərək söz verəsən ki, farağat duracaxsan, qız-zad gətirməyəcəksən, sonra yenə bu lövü oxuyarsan, gəlib çıxacaqsan.

Oğlan qızın dediyi lövü oxuyub sonra gözlərini yumdu. Bir vaxt gördü ki, ayağı yerə dəydi. Gözünü açıb gördü ki, elə bir yerə gəlib çıxıb ki, bura cənnətin bir guşəsidi. Bir yanda bülbüller cəhcəh vurur, bir yanda güllərin ətri, gül gülü çağırır, bülbül bülbülü. Bu mənzərənin tamaşasından doymaq olmur. Oğlan bir də gördü ki, budu qırx incəbelli qız oynuya-oynuya, oxuya-oxuya gəlir. Qızdar nə qızdar, deyirsən Allah-taala xoş gündündə, xoş saatında bunları yaradıb. Oğlan bunnarı görəndə padşah da, gül də hər şey yadının çıxdı, ağızı açıq qaldı. O qədər tamaşa elədi ki, bir vaxt gördü ki, az qalib gözdərinə yuxu getsin, ayaq üstə yatsın. Kağızı da yadının çıxar�, tez geri döndü. Lövü oxudu, gözünü yumdu, bir də gözünü açanda gördü ayağı yerə dəydi. Baxıf gördü ki, gəlif çatıb, istədi gəlif evə girsin birdən yadına düşdü ki, axı o niyə getmişdi. Bilmədi gül hanı, istədi geri qayıda, padşah qızı çağırıldı.

– Ay oğlan, hara gedirsən, bir bəri gəl görəh nə olub.

Oğlan geri qayıtdı, gördü ki, nə, o cənnət bağında gördüyü qız burdadi.

Padşah qızı dedi:

– Ay oğlan, niyə qayıdırın?

Oğlan bütün əhvalatı mənim sizə nəql elədiyim kimi qız danışdı.

Bunu eşidən kimi gülüb qah-qaha çəkdi, o güləndə ağızının gül tökülməyə başladı. Qız dedi:

– Ay oğlan, bunnarı götür apar ver padşaha.

Oğlan gülləri götürüp getdi padşahın hüzuruna.

Padşah onu görən kimi xəbər aldı:

– Ay oğlan, gəldinmi?

Oğlan dedi:

– Hə, gəldim.

Padşah xəbər aldı:

– Gülü gətirdinmi?

Oğlan dedi:

– Hə, gətirdim.

Gülləri verdi padşaha. Padşahın qarnına sancı düşdü, ancax nə eliyə bilərdi. Oğlan çıxıf getdi.

Padşah vəzirini çağırıf dedi:

– Vəzir, nə eliyək ki, bu oğlanın başını batırax, onu deyəsən, hara göndərsək sağ gələcək. Gərək bunu elə yerə göndərək ki, bir də sağ gedif, salamat gəlməsin.

Vəzir dedi:

– Qoy bir az fikirrəşim.

Padşah dedi:

– Vəzir, hara göndərək?

Vəzir dedi:

– Padşah sağ olsun, bu oğlanı göndər gedif qırx qulunnu at südü gətirsin, bəlkə at bunu bir təhər eliyə.

Padşah dedi:

– Buna inanırsanmı?

Vəzir dedi:

– Hə.

Padşah soruşdu:

– Hardan bilirsən?

Vəzir dedi:

– Burda bilməli nə var ki, hələ ora gedən bir adam sağ-salamat gəlmiyif.

Padşah oğlanı çağırıf dedi:

– Oğlum, bilirsənmi nə var?

Oğlan dedi:

– Bilmirəm.

Padşah dedi:

– Onda qulaq as.

– Baş üstə.

Padşah dedi:

– Oğlum, mən naxoşam, təbiblər mənə qırx qulunlu at

südünü dərman buyuruf. Gərək nə təhər olsa, onu gətirəsən.

Oğlan bir az fikrə gedif dedi:

– Padşah sağ olsun, onda 40 gün möhlət ver görüm başıma nə çarə qılıram, bunu nejə yerinə yetirəjəm.

O bikef saraydan çıxdı. Padşah qızı onu bikef görəndə dedi:

– Ay oğlan, niyə qəmlisən, niyə qaş-qabağın yernən gedir?

Oğlan başına gələnnəri padşah qızına nağıl elədi.

Padşah qızı dedi:

– Qorxma, hər şey yaxşı olajax. Gəl otuz doqquz gün kef eliyək, onnan sonra hər şey yaxşı olajax.

Bunnar otuz doqquz gün kef elədilər, qırxinci gün padşah qızı oğlana bir löv öyrətdi dedi:

– Ay oğlan, şəhərdən çıxannan sonra, bu lövü oxuyarsan, gözdərini yumarsan, gözünü açanda görərsən ki, təpənin ətəyindəsən. Burda bir qalaça görəcəksən. O qalaçaya gedərsən, burda bir nurani kişi görəcəksən. Kişi lap qojalıf əldən düşüf, sən ona hörmət eliyərsən, qulluğunda durarsan, sonra dərdini ona danışarsan.

Oğlan padşah qızı deyən kimi elədi. Gözünü açanda gördü ki, təpənin ətəyindədi. Gördü burda bir qalaça var. Getdi qalaçaya tərəf. Qalaçaya girif gördü ki, burda bir nurani qoca var. Ona qullux gösterdi, əlinnən gələn köməyi elədi. Qoca dedi:

– Oğlum, de görüm nə dərdin var.

Oğlan dərdini ona danışdı. Qoca dedi:

– Oğlum, bu çox qorxulu işdi. Padşah səni bu işə göndərif səni öldürmək isteyir. Bax mənim döşeyimnən bir az pambıq götürərsən, qayıdanda özün bir tütək düzəldərsən. Bu təpənin o biri üzündə bir göl var, gedif o gölün qıraqında bir çala qazarsan, girərsən çalaya. Düz günorta lap isti olanda atdar su içməyə gələcək. Atlar suya yaxınlaşanda pambıq suya atarsan. O saat su köprüyüf yuxarı qalxacaq. Onda atlar hürküşüf çəkiləjəklər. O saat sən tütək çalarsan. Onda atlar quyunun başına yiğisacaqlar. Sən dayan, onda ana at başdışajax yalvarmağa ki, "Yenə çal", bunu deyəndə sən də ona söylə ki, and iç mənə dəymiyəjəksən, quydan çıxm nə qədər istəyirsən tütək çalım. At hər nəyə and işsə də,

sən ona inanma, ancax elə ki, Həzrət Süleyman eşqinə and içdi onda çıxarsan, sonra sən nə desən at yerinə yetirəjək.

Oğlan yavaş-yavaş gedif gölün qırığında bir quyu qazdı. Qoja deyən kimi pambığdan bir tütək düzəltdi. Sonra quyuya girdi. Başdadı gözləməyə, elə ki, günorta oldu, oğlan gördü ki, budur at dalında qırx qulunu gəlir. Elə ki atlar gölə yaxınlaşdırılar, oğlan qojanın verdiyi pambığı atdı gölə. Gölün suyu başladı köpüklüyüf qalxmağa. Atlar bunu görən kimi firnixib geri çəkildilər. Oğlan tütəyi bir də çaldı. O dəyqə atlar yığıldılar quyunun başına, oğlan tütək çalmağını dayandırdı. Ana at başdadı yalvarmağa.

– Ay oğlan, yenə çal.

Oğlan dedi:

– And iç ki, mənə dəyif dolaşmayajaxsan, özü də mən nə xahiş eləsəm, yerinə yetirəcəksən. Çixım yuxarı, ürəyin nə qədər isteyirsə tütək çalıb.

At hər nəyə and içdisə oğlan inanmadı, dedi:

– Ta Süleyman peyğəmbərin eşqinə and içməsən, çıxmaram.

Axırda atın əlacı kəsildi, oğlana yalvarıb dedi:

– Ay oğlan, and içirəm Süleyman peyğəmbərin eşqinə, sənə dəymiyəcəm. Özü də nə desən yerinə yetirəjəm, çıx yuxarı, tütək çal.

Oğlan atın bu sözdərini eşidən kimi çıxdı yuxarı, başdadı tütək çalmağa. Bir az çalanınan sonra dedi:

– Qardaş, bilirsənmi nə var.

At dedi:

– De görüm, nə diyirsən.

Oğlan dedi:

– Bizim padşahımız xəstələnib, ona təbiblər sənin südünü dərman deyiflər. Gərək sən mənə südünnən verəsən.

At dedi:

– Ay oğlan, bilirsən nə var?

Oğlan dedi:

– Nə var?

At dedi:

– Ay yazıx, o padşah səni öldürmək istəyir, gəl sən min mənim tərkimə, yalımnan da bərk bərk tut. Gedək padşahın yanına, sən padşaha denən ki, odu atı gətirmişəm, gəlin özünüz onun südünnən nə qədər istiyirsinizsə sağın. Qoy gəlif özləri sağınlar, görək sağa biləcəklərmi. Sənin işin o olsun ki, məni padşaha ver, çıx get, sonrasının işin olmasın, nə lazımsa, mən özüm eliyəjəm.

Oğlan atın dediyi kimi elədi. Atın belinə minif gözdərini yumdu, atın yalınnan də bərk-bərk yapışdı. At qanadlandı, quş kimi uçurdu. Bir az keçmiş at dedi:

– Ay oğlan, indi gözdərini aç.

Oğlan gözdərini açıf gördü ki, gəlif şəhərə çatıflar. Atı sürüf padşahın sarayına gəldi. Padşah eyvana çıxanda oğlan dedi:

– Atı gətirmişəm, gəlin nə qədər istiyirsiniz sağın.

Padşah baxıf gördü ki, doğrudan da oğlan atı qulunları ilə birlikdə gətirif gəlif. Dedi:

– Tez atı tövlüyə salın, ağızını da möhkəm-möhkəm bağlıyın, onu axşam sağaram. Elə ki oğlan çıxfı getdi, at havaya sıçradı qulunları da dalınnan, üz tutdular qaçmağa. Hamı qışqırkı "qoyma-yın qaşdı, qoymayıñ qaşdı". Ancax onun qabağını kəsə bilmədilər, at qabağına gələnin başını üzüf çıxfı getdi. Xəbər gəldi padşaha ki, atlar qaşdı. Dedi:

– Qaçanı saxlamaq olmaz.

O biri günü vəziri çağırıf dedi:

Vəzir dedi:

– Neyləyim?

Padşah dedi:

– Bunun başını nejə batırax ki, canımız qurtarsın, yoxsa qız əldən gedəjək.

Vəzir dedi:

– Nə eliyək?

Padşah dedi:

– Vəzir, bunu hara göndərsən yenə gəlib çıxajax, buna bir tədbir.

Ancax gərək elə bir tədbir tökəsən ki, bu oğlan gedib məhv

olsun. Yoxsa bağırm çatlıyajax.

Vəzir dedi:

– Padşah sağ olsun, sabah onu çağır yanına, denən ki, gərək gedib o dünyadan mənim ata-anamnan xəbər gətirəsən, onda görək nə eliyəjək.

Padşah çox sevindi, dedi, bu yaxşı oldu, indi gedib bir də geri qayıtmaz. Mənim də canım bunun əlinnən qurtarar.

Sabahı günü padşah oğlanı çağırıb yanına. Oğlan padşahın hüzuruna gedib müntəzir dayandı, dedi:

– Padşah sağ olsun, mənə əmriniz nədi?

Padşah dedi:

– Ay oğlan, görürəm mənim məmləkətimdə sənnən qoçaq adam yoxdu, indi gərək gedib o dünyadan mənim ata-anamnan xəbər gətirəsən.

Oğlan dedi:

– Padşah, doğrumu sözünüzdü?

Padşah dedi:

– Sənnən zarafatım varmı?

Oğlan dedi:

– Xeyir.

Padşah dedi:

– Nə deyirəm, doğru deyirəm.

Oğlan dedi:

– Bu heş ağıla batan iş deyil axı.

Padşah dedi:

– Mən sənə nə deyirəm, onu da eləməlisən. Sənə qırx gün möhlət verirəm, gedif o dünyadan xəbər gətirdin gətirdin, gətirmədin boynun vurulacaq.

Oğlan bikef çıxıf getdi padşah qızının yanına. Qız gördü ki, onun qaş-qabağı yernən gedir. Bildi ki, yenə nə isə var.

Soruşdu:

– Oğlan, yenə nə oluf, padşah indi nə istiyor?

Oğlan dedi:

– Padşah indi elə şey tələb eliyir ki, ağılaşası deyil, yatsa da yuxusuna adamin girməz. O deyir ki, gərək mən gedəm o

dünyadan onun ata-anasınınna xəbər gətirəm, qırx günə kimi onu tapşırığını yerinə yetirməsəm, dar ağacınınna asdırajax.

Gül qah-qah xanım dedi:

– Ay oğlan, qorxma, get padşaha deynən ki, odun toplatdırırsın, səni də qoysun üstə, od vurub yandırsınna. Odunu lap çox yiğdir ki, sən odunun ortasında dayanasan. Tüstü hər tərəfi bürüyəndə mən löv oxuyub səni çöp eliyib ordan götürəjəm, bunnan sonrası ilə işin yoxdu. Gör o padşahın başına nə gətirəjəm.

Oğlanın kefi açıldı. Padşahın yanına gedif dedi:

– Padşah sağ olsun, meydana qırx qatır yükü odun yiğdirin, mən sabah çıxıb odunun üstə oturajam. Oduna dörd tərəfdən od vursunna. Gedif o dünyadan sənə xəbər gətirəjəm.

Oğlan qırx qatır yükü demişdi, padşah on qat artıx odun yiğirdirdi, dedi:

– Qoy bu köpək oğlunun sümükləri də yansın.

Sabahı günü hamı yiğışdı gəldi meydana. Padşah öz əli ilə oduna od vurdu. Odun alışif hər tərəfi tüstü bürüyəndə Gülü-qah-qah xanım bir göyərcin oluf qondu oğlanın başına. Bir löv oxuyuf oğlanı çöp elədi, aldı caynağına, odun içinnən çıxartdı, gətirif gizlətdi.

Padşah qızı padşahın vəzirini, vəkilini, yeddinci sahabasının başlıyif siyahı tutdu. Onların dilinnən bir kağız yazdı. Padşahın atasının dilinnən, birini vəzirin atanın, birini də vəkilin atanın dilinnən, kağızları da oğlanın böyüürünün asdı.

Otuz doqquz gün keşdi, qırxinci günü padşah qızı ilə oğlan gəldilər odun qalandığı meydana. Başdadılar külü kürüməyə. O qədər küründülər ki, lap ortaya çatanda oğlanı oraya basdırıldılar, o biri tərəfdən padşah vəzirə əmr elədi.

– Gedin, o külü dağıdax, o oğlanın sür-sümüyünün tapax canımız dincəlsin, bilək ki, ölüb.

Elə də elədilər, birdən külün ortasınınna oğlan pırtlıyif çıxdı. Gördülər ki, sağ-salamatdı, böyründə də bir bağlama var. Oğlan padşaha baş əyif dedi:

– Padşah sağ olsun, ata-ananı gördüm, kefləri yaxşıdı. Onnar cənnətdə yaşayırlar. Onnarın yanlarından süd çayı axır, o biri

yannarında bal gölü var, axşama kimi huri-qılmanlarla oturuf-duruf gəzirlər. Padşah sağ olsun, onnar çox narazıdırlar.

Padşah xəbər aldı.

– Niyə?

Oğlan dedi:

– Özü kağız yazıb, orda hamısı var.

Bu padşahın vəziri də elə özü ağılda idi. O da soruşdu:

– Mənim ata-anamı da gördünmü?

Oğlan dedi:

– Səninkini də, vəkilin ata-anasını da gördüm. Onnarın hamısı padşahın ata-anasının qulluğunda idilər. Özləri də hamısı kağız veriflər, ürək sözlərini burda göstəriflər, budu, yanimdakı bağlamadadı, alın oxuyun.

Bağlamanı aşdılarsı, gördülər ata-analarının hamısının burda kağızı var, onnarın hamısı da giley eliyirdilər. Onnar yazmışdlar: "Sizin üzünüz qara olsun, bu zərgərin şeyirdi də olmadınız o gəlib bizi gördü, dərd-halımızdan xəbər tutdu, siz bizi heş yadınıza da salmırınsınız".

Padşah dedi:

– Ay oğlan, sən mənə de görüm nə qədər odun lazımdı ki, mən gedif ata-anamı görüm.

Oğlan dedi:

– Padşah sağ olsun, siz padşah adamsınız, gərək sizin odununuz mənimkinnən yüz dəfə artıx olsun.

Vəzir dedi:

– Padşah sağ olsun, mən də sənnən gedəjəm.

Bunun sözünü eşidən kimi vəkil də qışqırıdı:

– Mən də gedəjəm.

Oğlan dedi:

– Onda gərək odunu lap çox yiğasınız.

Dedilər:

– Niyə yiğmirix, nə qədər desən gətirtdirib odun yiğdırarıx.

Oğlan dedi:

– Onda işiniz çox asan olajax.

O sahat padşah əmr elədi, bir dərənin arasına odun yiğdılarsı

ki, ucu-bucağı görünmürdü. Odun yiğilannan sonra vəzir-vəkil, bir də padşah, onnarın ən yaxın qohum-əqrəbələri özləri ağılda dostları-tanışları yiğisif çıxdılar odunun üstüne. Hər tərəfdən oduna od vurdular. Onların hamısı çığıra-çığıra yanif külə döndülər.

Bu əhvalatdan düz qırx gün keçdi. Qırx gündən sonra gedif odunun külünü dağıtdılar. Gördülər ki, nə padşahdan, nə də vəzir-vəkildən, nə onnarın qohum-əqrəbələrinən, dost-tanışlarının heç əsər-əlamət də qalmayıb. Camaat yiğisif dövlət quşu uçurdu. Quş gəlif oğlanın başına qondu. Onu padşah seşdilər, bir xeyli burda qaldılar. Gündərin bir günü oğlan padşah qızına dedi:

– Bilirsənmi nə var?

Qız dedi:

– Nə var?

Oğlan dedi:

– Gəl gedək bizim məmləkətə, bir qədər orda qalax, yenə gələrik.

Qız dedi:

– Lap yaxşı.

Padşah qızı, Gülü qah-qah xanım yol üçün tədarük gördülər, yüklerini tutdular, düşdüler yola. Az getdilər, üz getdilər, dərə-tə-pə düz getdilər, qırx gündən sonra gəlib oğlanın məmləkətinə çatdılar.

Bu məmləkətin padşahına gəlif dedilər.

– Kürəkənin böyük bir köç karvanla gəlif, özü ilə gözəl huri-mələk yaraşqlı qız gətirir ki, görənin ağılı başının çıxır. Qız nə qız. Görən deyir yemiyim-içmiyim, bunun xətti-xalına, gül-camalına tamaşa eliyim. Aya deyir sən çıxma mən çıxım, günə deyir sən çıxma, mən çıxım.

Padşah qoşun götürüb öz vəzir-vəkili ilə bərabər çıxdılar kürəkənin pişvazına. Padşahla oğlan bir-birini görən kimi sevindiklərinən dünyaya sığmırlar, duruf geldilər padşahın sarayına. Burda oğlan başına gələnnəri bir-bir nağıl elədi, dedilər, güldülər, bir-birlərinə can deyif, can eşitdilər.

Padşah dedi:

– Ay oğlan, indi nə deyirsən, yuxunu danışırsanmı?

Oğlan dedi:

– Padşah sağ olsun, indiyə kimi mən yuxumu danışmamışdım, ancax indi danışacam.

Padşah dedi:

– De görüm, bu necə yuxu imiş ki, danışmax istəmirdin?

Oğlan dedi:

– Yuxuda gördüm ki, bir güllü bağda oturmuşam, bir də gördüm bu bağın içinnən iki gözəl, yaraşlılı, huri-mələk qızdar çıxıf düz mənə tərəf gəldilər. Bunnardan biri sənin qızın idi, biri də o biri padşahın qızı idi. Onnarın hər ikisi gəlif biri bir dizimin üstə, o birisi o biri dizim üstə oturdu. Mən cavan oğlan, onnar cavan qız, ürəyim tab gətirmədi, padşahın qızının belini qucaxlayıf iki yanağının öpdüm, dönüb sənin qızının da yanağının öpmək istəyəndə bir də onu gördüm üzümə bir sillə dəydi. Yuxum yarımcıq qaldı. Yuxudan hövənak atılıf qalxdım, gördüm nə qız, nə bağ, heç nə yoxdu, bunnar hamısı yuxu imiş.

Padşah sağ olsun, onda sən mənim arzumu gözümdə qoydun, görüm sən də arzuna çatmayasan.

Oğlan bir az dayanıf dedi:

– Padşah sağ olsun, mənim gördüyü yuxu bu idi, sən nə qədər əziyyət versən də, onu söyləmədim. Ancax indi danışdım. Çünkü artıx öz muradıma çatmışam.

Padşah bunu eşidən kimi taxtdan düşüf oğlanı taxta oturtdu padşah elədi. Oğlan iki məmləkətin padşahı oldu, məmləkətləri ədalətlə idarə elədi. Onnar öz muradlarına çatdırılar, siz də öz muradınıza çatasınız.

Göydən üç alma düşdü. Biri mənim, biri özümün, biri nağıl danışanın.

## QARAQAŞIN NAĞILI

Biri var idi, biri yox idi, allahdan başqa heç kəs, yox idi. Bir odunçu var idi. Bu odunçunun oğlu, uşağı yox idi. Bir gün evdə ərvad oturub söhbət edirdilər. Söhbət vaxtı arvad ərinə dedi:

– A kişi, nə olaydı, bu evimzdə oğul adı çəkiləydi. Qorxuram düşüm ölüm, ürəyimdə oğul dağı qalsın. Odunçu dedi:

– Ay arvad, nə səfəh-səfəh danışırsan? Cavanlıqda doğub törəmədin, yetmişində balalamaq istəyirsən?

Arvad kişinin bu sözünün üstündən heç bir söz demədi. Gecəni yatdılar. Səhər tezdən arvad səhəngi götürüb odana suya getdi. Səhəngin odandan doldurub evə gəlirdi, yorulub yolda oturdu. Gördü ki, dizinin üstə bir göy yarpaq düşdü. Amma ətrindən doymaq olmur. Arvad yarpağı dilinin altına qoyub, səhəngi alıb çıynıñə yollandı evə tərəf.

Arvad qanov qırığı ilə gedirdi, birdən səbir gətirdi. Yarpaq ağızından düşdü qanova. Su apardı yarpağı. Arvad səhəngi qoyub yerə, yüyürdü yarpağın dalınca. Ha burda, ha orda yarpağı tuta bilmədi. Bir xeyli yol gəlib çatdı bir qalaçaya. Gördü ki, burada bir dərviş qabağında manqal, kitabdan oxuyub, manqala üfurür. Dərviş birdən qalxıb odunçunun arvadına dedi:

– Xoş gəlmisən!

Bir qaşıq ağızının suyundan damızdırıb qaşığa, odunçunun arvadına verdi. Odunçunun arvadı əvvəl qorxdu, istəmədi alıb içə. Sonra özünə ürək verib, dərvişin tüpürceyini alıb içdi. İçən kimi dərviş qalxıb ayağa, arvada bir sillə çəkdi, götürüb saldı otaqların birinə.

Odunçunun arvadı haçandan-haçana özünə gəlib gözlərini açdı, gördü ki, balaca bir otaqdı. Amma burda heç kəs yoxdu. Tez durdu ayağa qaçın, gördü ki, burada bir qapı var. Sindırıb qapını girdi içəri, gördü ki, burada o qədər arvad var ki, gəl görəsən. Saçından asılan saçından asılıb, daşa dönən daşa dönüb. Odunçunun arvadı yapışib qızların birinin saçından açıb qoydu yerə. Xəbər aldı:

– Ey biçarələr, sizi saçınızdan kim, nə səbəbə asıb?

Qız dedi:

– Mən padşah qızıyam. Bir gün atamın başında gəzirdim. Gördüm ki, yerdə bir göy yarpaq var. Götürüb əlimdə oynadırdım, birdən yarpaq əlimdən sürüşüb düşdü qanova başladı axıb getməyə. Mən də düşdüm yarpağın dalınca ki, tutam. Gəlib çıxdım qalaçaya. Qabağıma bir dərviş çıxdı, tüpürcəyindən bir qasıq verdi ki, içəm. Mən də iyrənib atdım. Aciğı tutub, məni bu otağa salıb saçımdan asdı.

Odunçunun arvadı o biri arvadları da saçından açıb xəbər aldı ki:

– Bu nə əhvalatdı?

Necə ki, padşah kızı danışdı, o biriləri də elə danışanda odunçu arvadı dedi:

– Ey qızlar, bilin və agah olun! Mən də sizin gününüzdəyəm. Qızlar, gəlin qaçaq! Yoxsa bu dərviş bizi qırar. Odunçunun arvadı arvadları qatıb qabağına, iki qapı keçdilər, üçüncüyə çatanda gördülər ki, qapının ağızında əjdaha var. Qızlar qorxub geri qaçanda, odunçunun arvadı dedi:

– Qaçmayın! Bu saat mən bu əjdahanı öldürüm.

Odunçunun arvadı yeriyb irəli, yapışdı sağ əli ilə əjdahanın alt çənəsindən, sol əli ilə üst çənəsindən çəkib-dartıb əjdahanı iki bölüb, atdı bir yana. Qapı açıldı. Keçdilər ikinciyyə, gördülər ki, burada bir pələng var. Odunçunun arvadı pələngi də belə öldürüb, keçdilər. Bir qapıda gördülər bir tülükü var. Odunçunun arvadı tülükünü öldürmək istədi. Tülükü dil açıb dedi:

– Məni öldürməyin, sizə yaxşılıq eləyim.

Odunçunun arvadı əl saxladı. Tülükü dedi:

– Dərviş qırx günün yuxusuna gedib. Bu gün qırx günü tamamdı. Ayılsa vayınızdı. Bax, bu qapıdan çıxıb qaçın!

Odunçunun arvadı tülükünü öldürmədi, tülükü də bunlara yol göstərdi, qaçıb getdilər. Bir xeyli gedəndən sonra hərə öz evinə dağıldı, odunçunun arvadı da çatdı səhəngini qoyduğu yerə. Gördü ki, səhəng sağ-salamatdı. Alıb səhəngi gəldi evinə.

Odunçu arvadı gedəndən sonra çox bikeyf idi. Ürəyindən min bir xəyalət keçirdi. Bir də onu gördü ki, arvad budu səhəng

çiyində gəlib çıxdı.

Odunçu yerindən qalxıb, əl atıb kösövə dedi:

– Ay itin qızı haradaydın?

Arvad dedi:

– Kişi, bir səbir elə, başına gələni sənə danışım, sonra neyləyirsən elə!

Odunçu kösövü yerə qoyub dedi:

– Danış görək!

Arvad başına gələn, müsibəti ərinə danışdı. Odunçu arvadını çox istəyirdi. Əlacı kəsilib arvadına dinmədi. Birdən baxıb gördü ki, arvadı hamilədi. Od götürüb əl atdı dəyənəyə. Dəyənəyi qoyub yapışdı kösövdən. Kösövü qoyub, yapışdı baltadan ki:

– İtin qızı, sən hamiləsən, gərək səni öldürəm.

Arvad dedi:

– Ay kişi, ağızında sənə bir quran söz damışmışam. Bu olsa dərvişin tüpürcəyindən olacaq. Qoy görək başımıza nə gələcək.

Odunçu əl saxladı. Amma dərviş hərdən gözünün qabağında duranda kişini od götürdü, yenə şeytana lənət deyib, hırsın alırdı əlinə.

Doqquz ay başa gəldi, arvad yükünü qoydu yerə, bir qaş doğdu. Bu uşağın nə qolu var idi, nə qıcı, nə cəmdəyi, nə başı, nə də gözü. Amma bir cüt çatma qara qaş göz görünürdü.

Odunçu düşdü qorxuya. Arvad qorxusundan qaçıdı.

Kişi yapışb baltadan dedi:

– Arvad, dur kəlməyi-şəhadətini de, səni öldürəcəyəm, sənin doğduğun təpənə dəysin.

Arvad dedi:

– A kişi, bura qədər səbir eləmisən, bir az da səbir elə, görək bu işin axırı nə olacaq.

Kişi dedi:

– Axmaq oğlunun qızı, nə səbirbazlıqdı? Doğduğunu gördük də. Odur, çıxıb oturub yükün üstə. Bədən yox, baş yox, göz yox, qıç yox, qol yox, bir cüt qara qaş. Dur, dur, köpək oğlunun qızı! Məni rüsvay elədin. Səni gərək öldürəm.

Arvad yalvarıb-yaxarıb, birtəhərlə canını kişinin əlindən

qutardı.

İndi al xəbəri Qaraqaşdan. Qaraqaş bu qalmaqla bir həftə yüksəkdə qaldı. Bir gün arvad xörək bisirirdi, kişi də evdə oturmuşdu, Qaraqaş birdən atılıb yükün üstündən yerə, dedi:

– Mənə pəpə!

Arvad bir nimçə sıyıq çəkib qoydu ortalığa. Bir də onu gördü bir nimçə sıyıq aş qurtardı. Qaraqaş dedi:

– Mənə pəpə!

Arvad bir nimçə də xörək çəkdi. Qaraqaş bu nimçə xörəyi də yedi. Qaraqaş belə-belə bir qazan xörəyi yeyib, düzəldi yola. Kişinin dili-ağzı quruyub, dedi:

– Arvad, bircə qapıları bağla, gəlməsin.

Arvad durub qapıları bağladı. Oturub təzədən xörək bişirməkdə olsun, al xəbəri dərvişdən.

Dərviş ayılib gördü ki, odunçunun arvadı yoxdu. Durub gəldi o olan şəhərə. Bir də gördü ki, Qaraqaş budu evdən çıxıb gedir. Tez əlin atıb Qaraqaşı tutdu. Bir tilsim oxuyub Qaraqaşı elədi bəni-insan. Dedi:

– Ey oğul, səni mən dünyaya gətirmişəm. İndi sənə elə bir su verim ki, dünyada heç bir pəhləvanın gücü sənə çatmasın. Amma gərək mənim dediklərimi yerinə yetirəsən.

Dərviş Qaraqaşa and verdi. Qaraqaş andı qəbul eləyəndən sonra, dərviş cibindən bir şüşə çıxardıb verdi Qaraqaşa. Qaraqaş şüşəni alıb çəkdi başına.

Dərviş dedi:

– İndi mən yatırıam. Nə badə mənim bu şeylərimə dəyəsən. Mənim qarovulumu çək!

Dərviş bir tilsim oxudu, Qaraqaş oldu həminki Qaraqaş. Özü də yixiləb yatdı. Haçandan-haçana dərviş ayılib Qaraqaşa dedi:

– Ey oğlan, burdan gedərsən padşahın evinə. Padşahın qızını götürüb gələrsən. Amma qorxma, səni tuta bilməzlər.

Qaraqaş dərvişdən ayrılib birbaş gəldi padşahın imarətinə. Açıb qapını, girdi içəri, gördü ki, padşah xörək yeyir. Qaraqaş əlin atıb padşahın xörəyini yeyib qurtardı. Padşah baxıb gördü ki, bu xörəkdən heç doymadı. Aşbazı çağırıb xəbər aldı:

– Ey, vələdüzna, bugünkü xörəyin niyə azdı?

Aşbaz dedi:

– Padşah sağ olsun, həmişəki qaydaynan sənə xörək çəkmışəm.

Qaraqaş vəzirin, vəkilin, padşahın arvadının başına da bu oyunu gətirdi. Padşah bir də baxıb gördü ki, vəzir, vəkil, padşahın öz arvadı da gəlib çıxdı. Başladılar aşbazdan şikayət eləməyə ki, bugünkü xörəyimiz az düşüb. Padşah dedi:

– İndi ki, belədi, vurun aşbazın boynunu!

Cəllad gəldi. Aşbazın qolun bağladılar. Cəllad əl qaldırıb istədi aşbazın boynunu vura, Qaraqaş əlin atıb, tutdu cəlladın biləyindən. Cəllad ha istədi əlin endirə aşağı, baxıb gördü ki, əli qalıb göydə. Padşah bir-iki kərə qısqırdı:

– Vur, deyirəm sənə!

Cəllad dedi:

– Qibleyi-aləm, əlimi tutublar, qolum işləmir.

Padşahın acığı tutub, durub düşüb taxtdan, alıb qılınçı cəlladın əlindən, istədi ki, aşbazın boynunu vura, Qaraqaş əl atıb tutdu padşahın biləyindən, elə sıxdı ki, qılinc əlindən düşdü. Padşah iki saat özünə gəlmədi. Vəzir, vəkil padşahı ayıldıb taxta çıxartdılar. Padşah dedi:

– Vəzir, burada bir sərr vardi. Aşbazlıq iş yoxdu.

Padşah aşbəzi buraxdı. Qaraqaş yapışib padşahın tacından qoydu yerə. Çıxıb getdi. Padşah bu işə lap məəttəl qaldı.

Al xəbəri Qaraqaşdan. Qaraqaş özün yetirdi padşahın xəzinəsinə. Bir böyük çəngə qızıl götürüb üz qoydu evlərinə. Gördü ki, qapıları bağlıdı. Bir təpik qapıya çəkdi, qapı taybatay açıldı. Qaraqaş girdi içəri, qızılları anasının ətəyinə töküb çıxıb getdi. Odunçunun arvadı qızılı görən kimi gözləri çıxdı kəlləsinə. Kişi dedi:

– Arvad, dur uşağı qaytar!

Arvad durub çıxdı bayıra, gördü ki, Qaraqaş burada neyləyir. Qayıtdı evə. Kişi xəbər aldı:

– Necə oldu?

Arvad dedi:

– Bayırda adam nə gəzir.

Kişi dedi:

– Arvad, ta qapıları bağlama! Qoy tez-tez gəlsin!

Ər-arvad bu pulla qapı-bacalarını qayıtdırb, özlərinə ev azu-qəsi, üst-baş alıb, şad gün keçirməyə başladılar.

Al xəbəri Qaraqaşdan. Qaraqaş bu səfər özün verdi padşahın qızının otağına. Bir təhərlə özün saldı içəriyə. Gördü ki, padşahın qızı xörək yeyir. Qaraqaş oturub qızla xörək yedi. Padşahın qızı baxıb gördü ki, bu gün xörəkdən heç doymadı. Sabahısı günün də xörəyi gəldi. Yenə də doymadı. Birdən başını qaldırıb yuxarı, gör-dü ki, başının üstə bir cüt çatma qas var. Qız barmağın dişləyib, Dedi:

– Ey dili-qafil, bu filan cadugunun tüpürcəyindən əmələ gələn oğlandı.

Cünki padşah qızı hər bir tilsimi biliirdi, dinməyib gecəni rahat yatdı. Günorta araya xörək gəldi. Qız başlayıb yeyəndə Qaraqaş da oturub xörəkdən yedi. Padşah qızı Pəri əlin uzadıb tutdu Qaraqaşın biləyindən, bir ismi-əzəm oxuyub Qaraqaşın biləyini elə sıxdı ki, Qaraqaş çıçırib, oldu 15 yaşında gözəl bir oğlan. Pəri xanım bu gözəlliyyi Qaraqaşda görən kimi könül verib dedi:

– Allah mənim istədiyimi yetirib. Tez durub bir dəst mərdanə paltar çıxardıb geyindirdi Qaraqaşa. Hər ikisi sərilib sarmaşıq kimi bir-birinə, yatdırılar. Haçandan-haçana ayılıb Qaraqaş Pəri xanıma dedi:

– Ey qız, dərviş məni gözləyir. Mən çox da sənin yanındayam, amma səni gərək dərvişə yetirəm.

Pəri dedi:

– Ey cavan, o çox-çox sənin kimi oğlanlar dünyaya gətirib, mənim kimi qızları həmin oğlanların vasitəsilə apartdırıb, qızla oğlanı həlak edib. Gəl bu xam xəyalдан daşın! Bir aynaya bax!

Qaraqaş aynaya baxanda özünü aynada gördü.

Pəri qəfildən Qaraqaşa bir sillə çəkdi. Qaraqaş öyüyüb ağı-zindən bir qurd saldı. Pəri qurd maşaynan tutub, Qaraqaşa gör-sədib, dedi:

– Bu qurdı görürsən?

Dedi:

– Görürəm.

Dedi:

– Məni buradan aparıb dərvişə yetirincə bu qurd qarnında ilan olub, səni çalıb həlak edəcəkdi.

Pəri bu sözü deyəndən sonra qurdı öldürüb atdı. Qaraqaş işləri bu halda görəndə Pəriyə ürəkdən inanıb dedi:

– Dərviş lap göyə çıxsı da səni əldən verməyəcəyəm.

İndi al xəbəri sənə verim dərvişdən. Dərviş Qaraqaşı çox gözlədi, baxıb gördü ki, Qaraqaş gəlib çıxmadi. Bir vürd oxuyub oldu göyərçin, qanad çalıb gəldi oturdu padşahın qızı Pərinin pəncərəsində. Baxıb gördü ki, Qaraqaş Pəri xanımla bir keyfdə-damaqqadı ki, gəl görəsən. Dərviş bir başına, bir döşünə vurub dedi:

– Qız əlimdən çıxdı.

Pəri xanım bütün tilsimlərin açarını biliirdi. Yalnız bir tilsimdən başqa. Dərviş nə ki tilsim biliirdi oxudu ki, Qaraqaşı qara daş eləsin, Pəri xanımı da daşa döndərsin, gücü çatmadı. Çatmayanda Pəri xanım bir qaqqanaq çəkdi. Qaqqanaq çekəndə ağızından bir qurtum alov çıxbı düşdü dərvişin üstə, dərviş od tutub yanınağa başlayanda tez özün atdı padşahın çarhovuzuna. Baş vurub odun söndürdü, qalxıb göyə qışkırdı:

– Ey Pəri xanım, səninlə mənim aramda bir tilsim qalıb. O tilsimi öyrəndim, vay halına!

Dərviş uz qoydu İsfahan şəhərinə. Gəzib, qoca bir cindar tapıb bir-bir tilsimləri öyrənməyə başladı.

Xəbər verim sənə kimdən, vəzirdən. Vəzir bir gün səhər namazından qabaq əl qabına çıxmışdı. Gördü ki, padşahın qızı Pəri xanımın otağından işiq gəlir. Tez özün yetirdi bağa. Gördü ki, hasar çox hündürdü. Bir təhərlə dırmaşıb hasara, həyətə atıldı. Amma vəzirin üz-gözü, əl-ayağı cırmaq-cırmaq oldu. Özün bir təhərlə yetirdi Pərinin otağının pəncərələrinə. Pəncərədən baxıb gördü ki, qız 15 yaşında cavan bir oğlanı oturdub dizinin üstə, bir keyfdə ki, gəl görəsən. Vəzirin ürəyi gedib tappadan gəldi yerə. Vəzir

axsaq qatır kimi ombasını çəkə-çəkə durub getdi, bir təhər özün salıb yorğan-döşeyə, arvadına da tapşırdı ki, kim məni xəbər alsa, deyərsən ki, vəzir bərk naxoşdu. Vəzirin arvadı, bəli deyib öz işinə getdi.

Sənə xəbər verim Firəng padşahından. Firəng padşahı elçi göndərdi bu padşahın üstünə ki, ya yeddi ilin bac-xəracın versin, ya da ki, qızı Pəri xanımı. Əgər verməsə, davamız davadı.

Firəng elçisi gəlib oturdu elçi daşının üstə. Padşaha xəbər getdi ki, Firəng padşahı elçi göndəribdi. Padşah əmr verdi ki, buraxsınlar gəlsin, görək nə üçün gəlibdi. Firəng elçisi durub gəldi, ədəb salamını yerinə yetirib oturdu. Padşah xəbər aldı:

– Nə üçün gəlmisən?

Firəng elçisi dedi:

– Firəng padşahı deyir ki, yeddi ilin bac-xəracını versin. Əgər xərac vermir, qızından əl çəksin. Yox, qızından da əl çəkmir, davamız davadı.

Padşah dedi:

– Firəng padşahına deyinən on gün mənə vaxt versin.

Elçi durub Firəng torpağına getdi.

Padşah vəzir üçün adam göndərdi ki, Firəng bizdən bac-xərac istəyir, durub tədbirə gəlsin.

Vəzir padşaha xəbər göndərdi ki, bərk naxoşam, gələ bilmərəm.

Axırda padşahın əlacı kəsilib durub gəldi vəzirin yanına. İçəri girib nə gördü. Vəzir baş-gözün sariyib, əl-qolunda da sağ islahat yoxdu. Xəbər aldı:

– Vəzir, bu nə gündü düşübən?

Vəzir dedi:

– Pişik cırmaqlayıb.

Padşah dedi:

– Aşna, bu pişik işi deyil. Səndə sərr var, gəl düzün de! Əgər düzün deməsən boynunu vurdurtduraram. Vəzirin canına qorxu titrəməsi düşüb dedi:

– Padşah sağ olsun, and iç qəzəblənməyəcəksən, arada qan xatası olmayıacaq, deyim.

Padşah əlacsız qalıb, öz ana südünə and içdi. Vəzir necə görmüşdü, əhvalatı padşaha nəql elədi.

Padşah yerindən qalxıb dedi:

– Vəzir, qızıma böhtan demə! Vəzir and içib özünü öldürdü.

Padşah dedi:

– İndi ki, belədi, dur məni apar oraya, görüm bu necə olan işdi. O nə nakəsdi ki, mənim qızım ilə eyş-işrətdə ola. Dur məni oraya apar!

Vəzir durub ayağa, düşüb padşahın qabağına, gəldilər Pəri xanım olan imarətin qabağına. Qaş qaralan kimi vəzir padşaha dedi:

– Padşah sağ olsun, çıx pəncərədən bax, gör nə görərsən.

Padşah çıxıb pəncərədən baxıb gördü ki, həqiqətdə qızının yanında bir oğlan var, eyni Rüstəm Zal. Padşah tez düşdü pəncərədən, dedi:

– Vəzir, cəlladı çağır gəlsin.

Vəzir dedi:

– Padşah, özünə toxtaq ver! Burada cəllad iş görə bilməz.

Gəl gedək gecəni rahat ol, səhər bu işə əncam çəkərik.

Vəzirlə padşah evlərinə gəldilər. Padşah gecəni səhərə kimi yata bilmədi. Çünkü xof almışdı onu. Səhərnən durub vəzirdən məsləhətsiz Bəlg pəhləvanı çağırtdırıb dedi:

– Qızımın yanında bir oğlan var. Hərayna o oğlanı öldürsən, qızımı sənə verərəm.

Bəlg pəhləvan çox güclü pəhləvandı. Belə ki, bütün pəhləvanlar Bəlgin əlindən zağ-zağ əsirdilər. Bəlg pəhləvan durub pəhləvanlibas oldu, özün yetirdi Pərinin imarətinin qabağına.

Padşah da çıxıb eyvanından tamaşa edirdi. Bəlg pəhləvan bir-iki meydan gəzib edə bir nərə çəkdi ki, dağ-daş titrədi. Pəri xanım özünü dik atıb pəncərədən boylanıb baxıb gördü ki, Bəlg pəhləvandı. İki duyub gözlərindən qanlı yaş axıtdı. Qaraqaş Pərini ağlayan görüb xəbər aldı:

– Ey nazənin, nə üçün ağlayırsan?

Pəri dedi:

– Bir çıx pəncərədən bax, gör!

Qaraqaş pəncərədən boylanıb, Bəlg pəhləvanı görüb Pəriyə dedi:

– Ey nazənin, elə bunun üçün qorxub ağlayırsan? Bu saat düşüb onun atasına od vuraram. Pəri dedi:

– Oğlan, ona Bəlg pəhləvan deyərlər, səni iki barmağında boğar. Hara gedirsən?

Qaraqaş dedi:

– Mən gərek öz gücümü sınayam.

Pəri çox dedi, Qaraqaş az eşidib özün tez atdı həyətə, dedi:

– Ey Bəlg pəhləvan, məndə qaydadır yolu düşmənə verərəm.

Bəlg bu sözü Qaraqaşdan eşidən kimi, əl atdı Qaraqaşın kəmərinə ki, götürüb vursun yerə. Gördü ki, xeyir, bu bir qarış boy elə ağır şeydi ki, bunu yerindən tərpətmək mümkün deyil.

Qaraqaş dedi:

– İndi ver növbəni mənə!

Bəlg növbəni Qaraqaşa verəndə, Qaraqaş əlini atıb Bəlgin kəmərindən yapışışb bir nərə çəkdi, Bəlg qaldırıb göyün üzünə, elə vurdub yerə ki, heç tikəsi də ələ keçmədi.

Padşah Bəlg pəhləvanın öldürülməsini görəndə iki əli ilə başına vuraraq, vay sancılandım deyib, düşdü yorğan-döşəyə. Vəzir durub gəldi padşahın yanına ki:

– Sənə demədim səbir elə.

Padşah dedi:

– Vəzir, buna tədbir!

Vəzir dedi:

– Tədbir odur ki, göndər Firəng qoşunun qabağına, canın qurtarsın.

Padşah razı olub Firəngə kağız yazdı ki, davamız davadı. Bu tərəfdən də Qaraqaş üçün adam göndərdi ki, hüzuruna çağırılsınlar.

Pəri xanımla Qaraqaş bağda gəzinirdilər. Bir də gördülər ki, budu, yasovulların biri gəlib kəsdirdi bunların başının üstünü.

Pəri xanım dönüb yasovula açıqlandı.

– Ey çəpəldən əmələ gəlmış, sən nə hədlə bura gəldin?

Yasovul dedi:

– Xanım, bil və agah ol, padşah çox xahiş elədi ki, Qaraqaşı onun yanına göndərəsən.

Pəri xanım qorxuya düşdü. Qaraqaş dedi:

– Ey nazənin, izin ver gedim.

Pəri dedi:

– Qorxuram atam səni öldürtdürə.

Qaraqaş dedi:

– Nazənin, mən üç aylığam ki, mənim üçün qorxursan?

Bədə-bəddə atanı da göndərərəm Bəlg pəhləvanın yanına. Sən izin ver mən gedim görüm nə deyir. Bəlkə bir vacib sözü var.

Pəri izin verdi. Qaraqaş izin alıb düşdü yasovulun qabağına. Padşaha xəbər getdi ki, Qaraqaş gəlir. Padşah qorxa-qorxa Qaraqaşın qabağına çıxıb, yanında oturdub dedi:

– Ey oğlan, bizlərdə adətdi ki, şəhərimizə gələn qərib pəhləvanı birinci dəfə düşmən qabağına göndərərik. Əgər salamat qayıtsa özümüzə dost bilərik. İndi səni Firəng qoşunun qabağına göndərirəm.

Qaraqaş dedi:

– Nə deyirəm ki... Göndərsən gedərəm.

Padşah dedi:

– Bizdən nə umursan?

Qaraqaş dedi:

– Bir dəst dəmir paltar, poladdan qayrılmış. Misri qlinc, otuz pud ağırlığında qalxan, bir yeyin at, dava günündə də beş pud düyüün xörəyin.

Padşah razı olub, əmr verdi bu şeyləri hazırlamağa.

Qaraqaş durub gəldi qızın yanına.

Pəri xanım gördü ki, Qaraqaş sağ və salamat gəlir. Qulaç qolun səridi Qaraqaşın boynuna, xəbər aldı ki:

– Sevgilim, necə oldu? Atam niyə səni çağırtdırmışdır?

Qaraqaş əhvalatı nəql elədi Pəriyə.

Pəri dedi:

– İndi ki, belə oldu atam sənə nə cür at versə nəbadə minəsən. Deyərsən ki, bu atlar mənim altımda davam gətirə bilməz. Onda atam sənə deyəcək, bəs hansı at xoşuna gəlir.

Deyərsən ki, qulaqsız boz at. Alıb minərsən.

Pəri Qaraqaşın dərsini verib tamamladı. Vaxt başa gəldi. Firəng qoşunu gəlib yetişdi şəhərə. Qaraqaş üçün adam gəldi ki, padşah hazırlığın görübüdü. Qaraqaş Pəri xanımla halallaşıb özün yetirdi padşahın hüzuruna. Beş pud düyünün xörəyini sümüksüz ətlə yeyib tamam elədi. Dəmir paltarı geyib üstündən qılincın bağladı. Padşah əmr elədi ki, at gəlsin. Mehtərlər at gətirdilər. Qaraqaş bir barmağın qoyub atın belinə, elə basdı ki, atın beli sindi, dedi.

– Padşah, bu at çox davamsızdı.

Padşah əmr verdi ki, at gəlsin.

Mehtərlər yüzə kimi at gətirdilər Qaraqaşın qabağına, Qaraqaş baxıb atlara dedi:

– Padşah sağ olsun, bu atlar mənim altımda davam gətirə bilməz.

Padşah dedi:

– Bəs hansı atı istəyirsən?

Qaraqaş dedi:

– Qulağı kəsik boz atı.

Padşah ələcsiz qalıb əmr verdi ki, qulağı kəsik atı götürüb gəlsinlər.

Mehtər gedib qulağı kəsik boz atı götürüb gəldi. Qaraqaş minib ata, üz qoydu meydana. Firəng qoşunu baxıb gördü ki, bu padşah qoşun-moşun göndərmədi. Amma haçandan-haçana bir nəfər pəhləvan gəldi. Firəng qoşunu hazırlıq gördü, Qaraqaş da bu tərəfdən qılincın sıyırib həmlə elədi qoşuna. Bir gün, bir günorta Firəng qoşunu ilə dava eləyib, Firəng qoşununu qırıb qaytarıdı dala.

Padşah bu gücü Qaraqaşda görüb adına təbil vurdurdu. Qaraqaş dava meydanından qayıdır əl-üzünü yuyub, özün yetirdi Pərinin yanına. Pəri Qaraqaşın sağ-salamat qayıtmışından çox şad olub, o günü bütün fəqir-füqəralara aş payladı.

Bunlar burada qalsın, xəbər verim sənə kimdən, dərvişdən.

Dərviş bir çox şəhərlər gəzib bütün dünyada nə ki, tilsim vardı öyrənəndən sonra, bir neçə müddət özünü sınaqdan keçirib,

üz qoydu Pəri olan şəhərə gəlməyə.

Sənə xəbər verim padşahdan.

Padşah bir gün oturub öz-özünə fikir elədi ki, bu nə işdi mən tuturam. Bir gədənin birini salmışam qızımın yanına. Sabah camaat mənə nə deyər? Yaxşısı budu ki, vəziri çağırtdırırm, bəlkə bir tədbir gördü.

Padşah vəziri çağırtdırıb dedi:

– Vəzir, Qaraqaş sağ çıxdı davadan. Bir tədbir gör!

Vəzir dedi:

– Necə ki, demisən elə də elə!

Padşah dedi:

– Vəzir, mən onun ata-anasın tanımiram, heç bilmirəm nə məkanın adamıdı. Gül kimi qızı ona necə verim? Bir tədbir gör!

Vəzir dedi:

– Belə sənin gücün ona çatmaz. Yaxşısı budu ki, qonaqlıq elə, xörəyin içində zəhər tök, ölsün getsin.

Padşah razı oldu, tədarük görüb Qaraqaşı qonaq çağırıldı. Məclis rast olub, xörəklər çəkilib araya gələndə, Qaraqaşın xörəyinə zəhər tökdürdü. Qaraqaş xörəyi yeyib üstündən bir qab da şərbət içdi. Padşah baxıb gördü ki, heç bunun halına təfavüt eləmədi. Məclis dağıldı. Bu da durub getdi.

Padşah dedi:

– Vəzir, bəs niyə ölmədi? Zəhəri mən ki, lap öz əlimnən tökmüşdüm.

Padşahı fikir aparmaqda olsun, sən xəbəri al Pəri xanımdan... Pəri gördü ki, Qaraqaş gəlir. Bildi ki, Qaraqaşa zəhər veriblər. Tez bir sillə Qaraqaşın üzünə çəkdi, Qaraqaş bütün yediyini sifraq elədi. Bir qab turş qatığı içib, rəngə-rufa gəldi. Xəbər aldı ki:

– Bu nə olan əhvalatdı?

Pəri xanım dedi:

– Nə işinə? Soruşma!

Qaraqaş dinmədi. Hər ikisi qol-qola verib gül bağına seyrə çıxdılar. Bir xeylaq macal gəzib dolandılar. Pəri xanım dedi:

– Ey sevgilim, mən çox yorğunam. Gəlsənə bu çəmənlikdə

bir qədər uzanaq.

Qaraqaş razı olub, otdan döşək düzəldib, güllərdən yastıq, dodaq-dodağa verib uzandılar. Bu uzanmaqla hər ikisini yuxu apardı.

Al xəbəri dərvishdən. Dərvış şəhəri gəzə-gəzə gəlib-çıxdı gül bağına. Girib bağa, bir xeyli gəzib dolandı, gördü ki, bağın bir guşəsində Qaraqaşla Pəri xanım yatıblar. Dərvış Qaraqaşı görən kimi nə ki tilsimlər vardı oxudu ki, Qaraqaşı tilsimə salsın. Heç bir tilsim Qaraqaşa kar edə bilmədi. Çünkü məqsədi Qaraqaşı aparıb, sonra Pərini apartdırmaq idi, işi belə görəndə birdən Pəri xanımı yadına düşdü. Bir vürd oxuyub Pərini daha da gözəl elədi. Belə ki, baxan Pərini tanıya bilməzdi. Bir vürd də oxuyub Pəri xanımı yuxulu-yuxulu atdı bir quyuya. Özü də çıxıb getdi.

Al xəbəri Qaraqaşdan.

Qaraqaş aylıb gördü ki, Pəri xanım yoxdu. Durub hər yanı gəzdi, Pəri xanımı tapa bilmədi. Tez pəhləvan paltarını geyib, minib atını, düşdü dəryayı-bidadə. Gəzhagəz gəlib çıxdı qaranlıq bir meşəyə. Gördü ki, qabaqda bir koma görünür. Qaraqaş atın sürüb çatdı komaya. Gördü ki, burada qoca pirani bir kişi oturub qabağında manqal, əlində batman kitab. Kişi Qaraqaşı görən kimi başın qaldırıb dedi:

– Ey Qaraqaş, xoş gəlmisən! Buyur otur! Neçə vaxtdı ki, sənin yolunu gözləyirdim.

Qaraqaş düşüb atdan, atını yancıdar eləyib oturdu.

– Bilirom, Pərini axtarırsan, – deyib kişi kitabı açdı:

– Ey Qaraqaş, sən iki zalim padşah, bir də dərvish öldürəcəksən.

Durub ayağa sandığı açıb, Qaraqaşa bir qılinc verib dedi:

– Bu qılinc səni bütün tilsimlərdən qurtaracaq. Amma eşit və agah ol! Dərvış Pərini günbatan tərəfdə dağın arasında bir quyu var, salıbdı haman quyuya. Gərək gedib girəsən həmin quyuya. Qabağına dörd qız çıxacaq. Deyəcəklər ki, mən Pəriyəm. Onları vurub öldürərsən. Sonra üç qarıya rast gələrsən, onlar da deyəcək mən ananam. Onları da vurub öldürərsən. Qabağına dərya, meşə, nə çıxdı bu qılıncla vurub qırarsan. Lap axırda qabağına bir qoca

kisi çıxacaq. Deyəcək mən atanam. O haman dərvişdi, bacar onu öldür! Elə ki, öldürdün, Pəriyə oxşar bir qız görəcəksən. O sənin Pərində. Al, götür gəl!

Qoca abid sözün deyib vəfat elədi.

Qaraqaş qocanı dəfn eləyib, getdi. Neçə gün, neçə gecə yol gedib özün yetirdi iki dağın arasına. Gördü ki, burada bir quyu var. Dedi, olsa-olsa bu quyu olacaq. Qaraqaş kəməndlə quyuya düşüb, bir o yana baxıb, bir bu yana baxıb, gördü ki, burda bir qapı var. Girib qapıdan içəri, gördü ki, eynən Pəriyə oxşar bir qız çıxdı, dedi:

– Ey Qaraqaş, amandı, məni qurtar!

Qaraqaş çəkib tilsimli qılinci, qızı iki böldü. Qız ölen kimi tilsim qırılıb qabağına bir qapı çıxdı. Qaraqaş gedib gördü ki, bu səfər də Pəriyə oxşar bir qız çıxdı. Amma bu qızın əlində məşəl vardi. Qaraqaş qızı bir qılinc vurdu, tilsimi qırıb irəlilədi. Hə, yavaş-yavaş dörd qızı öldürüb qurtarandan sonra qabağına dərya çıxdı. Bu dəryanın içindən də əjdaha, şir, pələng, bəbir, gürzə, ilan çıxmağa başladı. Qaraqaş bunların hamısın qırıb qurtardı. Lap axırda bir qoca kişi çıxıb dedi:

– Ey oğul, neçə vaxtdı sən haradasan?

Qaraqaş istədi çəkib qılinci qocanı öldürə, qılinc qocanı tutmadı. Qoca qaçıb oldu bir əjdaha. Qaraqaş tilsimli qılınclla əjdahanı quyuğundan yaraladı. Əjdaha dönüb sərildi Qaraqaşa. Qaraqaş əl atıb əjdahanın ağızına, salıb qılinci boğazının yoluna, burdu. Əjdaha qışkırdı:

– Vay yandım!

Qaraqaş vay yandıma baxmayıb, əjdahanı öldürdü. Özün yetirib Pəriyə, can deyib, qucaqlaşdırılar. Qaraqaş minib atına, Pəri xanımı götürüb gəldi öz vilayətinə.

Al xəbəri padşahdan.

İndi padşaha xəbər getmişdi ki, qızın Pəri xanımla Qaraqaş yoxa çıxıblar. Padşah çox qəmli olub, qara geyib oturmuşdu. Elə ki, xəbər çatdı padşaha ki, Qaraqaş gəlir, padşah çox şad olub çıxdı qızının pişvazına. Gördü ki, yox, bu, qızı Pəri xanım deyil. Qaraqaşdan xəbər aldı:

– Hanı mənim qızım?

Qaraqaş dedi:

– Budu sənin qızın.

Padşah təəccüb elədi, dedi:

– Vəzir, bu nə olan işdi?

Vəzir dedi:

– Padşah sağ olsun, bu sənin qızın deyil.

Bunlar bir-birlərilə çəkişmədə olsunlar, Pəri xanım

Qaraqaşa dedi:

– Mən hələ tilsimdən qurtarmamışam. Gərək mənim üçün ilanlar padşahının qızının ətindən gətirəsən ki, mən əti üzümə çəkəm, sağalam.

Qaraqaş dedi:

– O qızı necə ələ gətirmək olar?

Pəri xanım dedi:

– Gedərsən sarı dağa. Həmin qız bir ilandı. Səni görən kimi çıxıb cildindən gələcək sənə tərəf. Sənə deyəcək:

– Oğlan, al məni! Sən də razı olarsan. Gecə hər ikiniz bir yerdə yatan məqamda onun sağ əlinin çəçələ barmağını kəsərsən. Kəsən kimi qız öləcək. Onda ətindən kəsib yetirərsən. Amma nəbadə başını kəsəsən. O qızın canı sağ əlinin çəçələ barmağındadı. Əgər o qızın ətindən götürüb gəlməsən, mən bir aydan artıq qalmayıb öləcəyəm.

Pəri sözün tamam elədi. Qaraqaş ata minib üz qoydu getməyə. Al xəbəri padşahdan.

Padşah xəbər tutdu ki, Qaraqaş yoxdu, dedi:

– Yaxşı oldu ki, Qaraqaş getdi. Qızı əlindən aldım.

Padşah bir də vəziri çağırtdı dedi:

– Vəzir, bir yaxşı-yaxşı bax, gör bu mənim qızımdı, ya yox?

Vəzir dedi:

– Padşah sağ olsun, sənin qızın deyil.

Padşah durub bu sözdən sonra gəldi Pəri xanımın yanına, dedi:

– Ey qız, gərək mənə gedəsən!

Pəri xanım dedi:

– Ata, mən sənin qızınam.

Padşah dedi:

– Yalan deyirsən, çəpəl! Sən mənim qızım haradan oldun?

Pəri xanım atasına çox yalvardı ki, mən sənin qızınam.

Padşah az eşidib dedi:

– Yalan deyirsən.

Pəri xanım baxıb gördü ki, atası bundan əl çəkməyəcək, əlacı kəsilib atasını itəleyib atdı bayıra. Padşahın başı-gözü əzilib, bir neçə gün yorğan-döşəkdə yatdı, sağalandan sonra durub yenə gəldi qızının yanına, dedi:

– Ey qız, mənə gedirsən, ya yox?

Pəri xanım atasının təklifini rədd edəndən sonra, padşah durub gəldi, taxtına çıxıb, cəllad göndərdi ki, Pərini tutub salsınlar zindana. Cəlladlar gedib Pərini tutub saldılar zindana. Pəri xanım zindanda qalmaqda olsun, al xəbər verim sənə kimdən, Qaraqaşdan.

Qaraqaş gedib həmin yerə çatdı. Bir də gördü ki, qabağına bir qız çıxdı.

Qız dedi:

– Oğlan, gəl al məni!

Qaraqaş razı oldu. Yatmaq məqamı gələndə Qaraqaş qızın çəçələ barmağını kəsib, ilanlar padşahının qızını cəhənnəmə vasil elədi. Qızın ətindən götürüb mindi atına gəldi Pəri xanımın yanına. Gördü ki, Pəri xanım yoxdu, amma bağban qara geyib oturub. Xəbər aldı:

– Ey bağban, niyə qara geymisən?

Bağban dedi:

– Padşah öz qızı Pəri xanımı salıbdı zindana, bu gün boynunu vurduracaq.

Qaraqaş bu sözü eşidən kimi, çəkib atını padşahın imarətinin qabağına, elə bir nərə çəkdi ki, gəl görəsən. Sonra üzün tutub padşaha dedi:

– Ey zalim padşah, Pəri xanımı səndən isteyirəm. Çəkib qılınıcı, padşaha danışmağa aman verməyib, özün vurdu dəryayıləşkərə. Qırıb çatdı qoşunu, yetirdi özünü padşahnan vəzirə. Hər ikisini cəhənnəmə vasil elədi. Çatıb zindana, qapıları sindirib Pəri

xanımı azad elədi.

Pəri xanım dedi:

– Atam məni almaq istəyirdi.

Qaraqaş gülə-gülə dedi:

– Atanı çoxdan cəhənnəmə vasil elədim.

Pəri xanım qucaqlayıb Qaraqaşı öpəndən sonra, ilan qızının etini alıb Qaraqaşdan çəkdi üzünə. Elə orada tilsimdən çıxıb oldu əvvəlki Pəri xanım.

Qaraqaş Pəri xanımı götürüb gəldi, yeddi gün, yeddi gecə toy eləyib aldı. Sonra camaat Qaraqaşı tikdi padşah. Bir müddət padşahlıq eləyəndən sonra birdən anası yadına düşdü. Adam göndərib ata-anasını çağırtdırdı. Özün onlara tanış verəndən sonra, başına gələnləri anası üçün danışıb dedi:

– Ata, bu taxt-tac sənin, mən də sənin pəhləvanın.

Qaraqaş tacı atasının başına qoyub, özü də oldu atasına pəhləvan. Təzədən toy edib başladılar şadlıqla gün keçirməyə.

## QIRA QIZ

Biri var idi, biri yox idi, bir kasıb kişi var idi. Bir dəfə bu kişi yatıb yuxusunda görür ki, yol kənarında üç qıra var. Kişi səhər tezdən durub getdi qıraların dalınca. Yolda kişinin qabağına padşahın oğlu çıxır. Şahzadə kişidən xəbər alır:

– Ay əmi, bu tezdən hara belə gedirsən?

Kişi cavab verib dedi:

– Ay oğul, yuxu görmüşəm, gedirəm yuxumun dalınca.

Şahzadə dedi:

– Yuxunu mənə sat.

Kişi dedi:

– Yox, satmaram.

Şahzadə dedi:

– Bir təmən verərəm. Yuxunu mənə sat.

Dedi:

– Satmaram.

Şahzadə dedi:

– Üç təmən verirəm.

Kişi razılaşdı. Şahzadə kişidən yuxusunu alıb yoluna davam etdi, kişi də qayıtdı evinə.

Şahzadə az getdi, çox getdi, axır gəlib çıxdı kişinin yuxuda gördüyü yerə. Yol kənarındaki qıraları qopardıb qayıtdı geri. Şahzadə əvvəlcə böyük qıranı kəsdi, qıranın içindən bir qız çıxdı, qız şahzadəyə dedi:

– Mənə su.

Şahzadə ora qaçıdı, bura qaçıdı, su tapa bilmədi. Qız öldü. Şahzadə götürüb ortabab qıranı kəsdi. Bu qıranın içindən birincidən gözəl başqa bir qız çıxdı, o da su istədi. Şahzadə ora qaçıdı, bura qaçıdı, su tapa bilmədi. Bu qız da su-su deyib öldü. Şahzadə üçüncü qıranı kəsmədi. Əvvəlcədən axtarıb bir bulaq tapdı. Sonra bulağın başında qıranı kəsdi. O saat qıranın içindən əvvəlki qızlardan da gözəl bir qız çıktı. Qız şahzadəyə dedi:

– Mənə su.

Şahzadə bulaqdan bir ovuc su götürüb qızın boğazına tökdü.

Qız ölmədi. Şahzadə qızı atın belinə qoyub saraya döndü. Onlar az getdilər, çox getdilər, yolda bir çinarla rastlaşdırılar. Şahzadə dedi:

– Sən çinarın dibində otu, mən gedim firqun gətirim. Səni firqna qoyum aparım.

Qız razı oldu. Şahzadə gedəndə qızı tapşırıdı:

– Nə badə çinara çıxasan, yixılsan. Bel-buxununu sindirarsan.

Qız qah-qah çəkib güldü. Bir göz qırpmında ağaca çıxıb düşdü. Şahzadə onun cəldliyinə heyran qaldı.

Dedi:

– Yaxşı, çıx otur ağacda, ancaq burada bir cadugün qarı var.

Ondan özünü gözlə, səni tilsimə salar.

Qız dedi:

– Arxayın ol.

Şahzadə saraya getməkdə olsun, al xəbəri cadugün qarından. Cadugün qarı şahzadənin getdiyini bilən kimi özünü yetirdi çinarın dibinə. Özünü korluğa vurdı ki, qız çinardan düşsün. Qız qarının hıyləsinə aldanıb yerə düşdü, dedi:

– Qarı nənə, qoy sənə kömək edim.

Qız qarının boxçasını əlinə alıb arxı adlamaqda ona kömək elədi. Qızın boynunda bir minciq var idi, o qırılanda özündən başqa heş kim onu düzəmməzdi. Qarı tez əlini atıb qızın minciğini qopartdı. Minciqlar yerə səpələndi. Qarı qızın özünü də itələyib dərəyə saldı. Sonra minciqləri toplayıb sapa düzdü. Qızın palṭalarını da öz qızına geyindirib çinarın başına çıxartdı. Qıra qız da dərədə qızılgülə döndü. Şahzadə firqonu bəzəyib gətirdi, üzünü qız tutub dedi:

– Düş gəl, firqonda otur, gedək.

Qız dedi:

– Düşəmmirəm, kömək elə düşüm.

Şahzadə acıqlı-acıqlı dedi:

– Nə oldu, bayağ ağac çıxıb-düşən sən deyildin?

Qız dedi:

– Kömək elə, qorxuram.

Şahzadə qızı zorla ağacdan düşürdü. Firqona mindirdi. Sonra

dərədəki qızılgül kolundan bir neçəsini çıxarıb özü ilə götürdü ki, baxçada əksin. Şahzadə qızı götürüb deyə-gülə saraya gətirdi. Qızılgül kollarını da əkdi bağçaya. Aradan bir müddət keçdi. Qızılgül kolları böyüyüb oldu söyüd. Bir gün qız şahzadəyə dedi:

– Bu ki söyüddü, söyüdü neyliyirsən, at getsin.

Şahzadə əmr etdi, söyüdü kəsib təndirdə yandırdılar. Günlərin bir günü çörəkçi oradan bir çuvalduz tapdı. Çörəkçi dedi:

– Elə yaxşı oldu, aparım evə, gərəyim olar.

Çörəkçinin evində daranmamış çoxlu yun var idi. Bir gün çörəkçi evə gələndə gördü ki, yunun hamısı daranıb, əyrilib. Bu işə məttəl qaldı, fikirrəşdi ki, görəsən, bunu kim eləyib.

Bir gün belə, iki gün belə, axırda çörəkçi bu qərara gəldi ki, gərək güdüb görsün ki, bunu kim edir. Ertəsi gün çörəkçi taxtın altında məsdi. Gördü çuvalduz dönüb oldu adam. Taxçadan hoppandi yerə. Çörəkçi əl atıb qızın saçından tutdu. Qız qorxudan bilmədi ki, neyləsin. Çörəkçi soruşdu:

– Sən kimsən?

Qız dedi:

– Biz üç bacı idik, bacımın ikisi öldü. Məni padşahın oğlu götürüb gətirdi. Yarı yolda məni çinar ağacının başında qoyub firqon dalınca getdi. Bir kor qarı gəlib məni aldatdı. Yolu adlayanda əl atıb boynumdakı minciğimi qırdı. Özümü də itələyib dərəyə saldı. Dərədə mən qızılgül oldum. O, məni gətirib bağçasında əkdi. Mən dönüb oldum söyüd. Cadugərin qızı söyüdü kəsdirib, atdırı təndirə. Təndirdə mən dönüb çuvaldız oldum. İndi mənim minciğim o qarının qızındadı.

Çörəkçi dedi:

– Sən deyən qarının qızı elə şahzadənin yanında saraydadır.

Çuvaldız dedi:

– Mənim adımı vermə, ancaq get o minciği qızdan alıb ver mənə. Düzüm boynuma.

Çörəkçi gedib bir fəndlə minciği alıb gətirdi. Qız minciğı düzüb dedi:

– İndi al, apar ver özünə.

Çörəkçi minciği alıb aparıb qarının qızına verdi. Şahzadə bu

əhvalatdan xəbər tutdu. Bir gün gəlib çörəkçinin taxtının altında gizləndi. Gördü ki, bir qız ona sarı gəlir. Şahzadə əlini atıb qızın saçından tutub dedi:

– Ay qız, sən kimsən?

Qız başına gələnləri şahzadəyə danişdi. Şahzadə dedi:

– Günah özündədi, sənə demədimmi qarının felinə uyma.

Daha olan olub, keçən keçib, dur gedək evə.

Qız dedi:

– Əvvəl get qarı ilə qızını bağla atın quyruğuna, qoy getsinlər, sonra gəl məni apar.

Şahzadə razılaşdı. Gedib qarını qızı ilə saraydan qovdu. Qıra qızı saraya gətirdi. Qırx gün, qırx gecə toy eləyib qıra qızı aldı. Onlar kamlarına yetdilər, siz də muradınıza çatasınız.

## YEDDİ QARDAŞ, YEDDİ BACI

Variydi, yoxuydu, Qaragüneytəpə addı təpənin yanında Qaragünə addı qoldan quvatdı, dildən yürəh bir igit variydi. Bunun da Dəmril addı bir dosdu variydi. Çox dəli-doluydu deyin buna el içində Dəli Dəmril deyirdilər. Dəli Dəmrilin bir dəli ayğırı variydi, heş minilməmişdi. Ayğırın acığı tutanda ilxiyi qabağına qatıf hara gəldi aparırdı. Bir gün belə, iki gün belə. Bir gün dəli ayğır genə Dəli Dəmrilin atdarını qabağına qatıf apardı. Gəlhagəl gəlif atdar Çıldır gölünə yetişdilər. Elə bu vaxıt göldən bir cüt qız çıxdı. Qızlardan biri dəli ayğırın belinə, biri də başqa bir ayğırın belinə mindi. Nolacax, atdar ürküsdü, hara gəldi dağlışdilar. İndi xəbər verim bu qızlardan. Bu qızdar su pərisinin qızdariydlar. Eşitmışdilər ki, Dəli Dəmril kimi, Qaragünə kimi igitdər var. Odu ku, bir onnarı sinamax isdiyirdilər. Qızdar qılış-qalxan, cida, kürz də götürdürlər. Əmə onu da deyim ki, hər ikisinin üzü də niqaflıydı. Bəli, qızdarın ikisi də gəlif atdı-matdı durdular. Qaragüneytəpənin döşündə haray salıf ün təpdilər:

– Hani buranın mərtdəri, igitdəri?.. Meydanımıza gəlsinnər.

Bəyax Qaragünə Qaraboz atını minif irəli sürdü, dalıncax boz ayğırı Dəli Dəmril də yetişdi. Qaragüna belə baxdı əyə, Dəli Dəmrilin dəli ayğırına biri, o biri də başqa bir ayğırı minif. Laf cin vurdu başına. Qılincını çəhdidi, atını onatdı, girdi meydana. Dəli Dəmril də qılincını çəkif o biri atdıya hücum elədi. Onnar qırx gün, qırx gecə dava elədilər, əmə heş biri heş birini yenə bilmədi. Onda hərə bir tərəfdə bir çadır quruf dincini aldı. Qaragünə Dəli Dəmrilə dedi:

– A qardaş, bu nə işdi tüşdüh? Əyər bu pəhlivannara güj eliyə bilməsəh, onda işimiz pisdi. Ölümən qorxmuram. Əmə əlimizdən namərtdih də gəlmir. Bə sən bu işə nə deyirsən?

– Elə mən də bu işi tüşünürəm, nağayırax? Əmə beynimə bir fikir gəlif.

– O elə nə fikirdi?

– Gecəynən Çıldır gölünə gedif çıməcəm, bir əz də su gətirəcəm. Nə olar, olar. Sabax o pəhlivanı güləşə çağıracam. Bası-

laram da, basılarım. Bir qaşıq qanımnan ha qorxmuyacam ki?  
Yox, yenərəm, daha yaxşı.

— Düz deyirsən, gəl elə barabar gedəh. Çiməh, geri qayıdax.

Bəli, bunnar gecəynən gəlif Çıldır gölündə çımdilər, çıxdılar, atdarına minif, geri dönəndə baxdılardı ki, hərəsinin atının yəhərinin qaşına bir xurcun bağlanıf. Bu işə çox təəccüf elədilər. Atdarı süruf mənzilə yetdi. Xurcunnarı aldılar, hərəsinin içinnən bir qara daş çıxdı. Birdən daşların hər biri bir pəhlivan oldu. Cumdular bir-birinin üstünə: “Ey, o qız mənimkidi, mənimkinə dəymə, özükünü götür get”. O biri dedi: “Yox, elə şey olmaz. Bu mənimdi, o sənin”. Nolacax, bunnar bir-birinin üstünə qılış çəhdilər. Bir dava oldu ki, gəl görəsən. Axırda pəhlivannar bir-birinə dəyif kəsəh kimi afilif töküldü yerə. Baxanda gördülər, onun içinnən bir kağız çıxdı. Baxdılardı kağızda yazılıf: “Alacaqsınız qızdarı, əmə aranız soyuyacax”, məəttəl qaldılar. Bəli, əzizdərim, gecənin ömrü üzüldü, sabax oldu. Qaragünə bir yannan, o biri yannan Dəli Dəmril meydana girdi. Yeddi gün, yeddi gecə kuşt tutdular. Nə qədər yeri şum elədilər. Axırda Qaragünənən Dəli Dəmril pəhlivannarı yerə vurdular. O sahat pəhlivannarın başdarının dəmir papaxlar tüsdü, qulaş kimi saşdarı aşağı tüsdü. Baxdılardı bunnar qızıymışdır. Onları öldürmədilər. Hərəsi birini aldı, özünə arvad elədi. Əmə o günənən dosdarın arası dəydi. Dəli Dəmril dedi ki, bu qızdarın ikisi də mənim atdarımı minmişdilər. Bu belə deyəndə Qaragünə elə bildi ki, dostu onun baxtına çıxan qızı da onun əlinnən almax isdiyir. Küsüf getdi Dəli Dəmril, çünkü Qaragünə ona çox acıxlı baxdı. Bir də Dəli Dəmril Qaragünənən yanına gəlmədi.

Ay dolanıf, il keşdi. Qaragünənən yeddi oğlu, Dəli Dəmrilin yeddi qızı oldu. Əmə onnarnın ürəhlərində bir-birinə nərazılıx qalmışdı deyin, hərə öz tərəfində alınmaz bir qala tihdirdi. Dəli Dəmril qızdarına çox diqqət görsədirdi.

Bu gün Dəli Dəmrilin qızdarının biri atasına belə dedi:

— Ay baba, bizə niyə cəng eləməyi, at minif ox atmağı, qılış oynatmağı örgətmirsən. Birdən üstümüzə yağı gəlsə neyniyərih.

Dəli Dəmril baxdı, bu qız düz deyir. Dedi:

— Bu günən mənnən anan sizə döyüş sirrərini örgədəcih. Təki siz örgənin, yerimizi, yurdumuzu yağılardan qoruyun.

Bəli, beləcə Dəli Dəmril qızdarına təlim verdi, döyüş, dava sirrərini örgətdi. Qızdar addı-sanni pəhlivannar kimi ad alıf san saldılar. Hər yanda onnara yeddi pəhlivan bacı deməyə başdadılar. Nolacax, bu əhvalat gəlif Qaragünənən oğlannarına da çatdı. Oğlannar isdədilər bir gedif o qızdarnan güjdərini sinasınnar. Əmə Qaragünə buna razı olmadı.

— Olmaz, siz oğlansınız. Oğlanın qıznan nə işi?

Oğlannar buna narazı olsalar da, atalarının sözünü çevirmədilər.

Bir gün yağılar Dəli Dəmrilin qalasına hücum elədilər. Dava oldu, əmə yağı basıldı, geri döndü. Bu xəbər o biri yağıları bərk acıxlındırdı. Dardarı adında bir heyvərə, neyvət xan variydi. Çox insafsız, qansız bir yağıydı. Bu xəbər ona çatanda dedi:

— Yox, mən buna dözmərəm. Gərəh o Dəli Dəmrilin qalasını yıax, yemirəh. Üstündə xarabalıx qurax. Gərəh onun yeddi qızını yesir eliyəh, özünün də başını kəsif cidiya taxax. Bunu eləməsəh, mən hersimnən yeddi yerə dağılacam.

Doğrudan da, bu Dardarı xan çox cinni, hersdi bir xaniydi. Bəyax cini vurdu başına. Əmr elədi, döyüş paltarımı gətirin, atımı gətirin. O sahat onun əmrini yerinə yetirdilər. Paltarını geyindi, atını mindi. Bir elə nərə çəhdidi ki, dağ-daşa səs tüsdü. Sonra əmr elədi, nə ki qoşunu var hazırlarsın. Ya Dəli Dəmrilin qalası alınmalıdı, ya da pütün qoşun da, Dardarı xan da ölməlididi.

Bəli, yağının qoşunu qarğa-quzğun kimi töküldü.

Bu tərəfdən də Dəli Dəmril qırx igidi yanına çağırıf dedi:

— Döyüşə hazırlaşın, əmə qızdar qalada qalsın. Mən başımda qoşun meydana gedirəm. Qalayı göz bəbəyi kimi qoruyun.

Bəli, Dəli Dəmril qoşunun qabağına tüşüf bir təpənin döşündə yağı qoşununu gözdədi. Bir də baxdı, yağı budu gəldi. Göydə ulduzun sayı varsa, yağının da sayı var. Qoşunnar üz-üzə gəldi. Bir betər döyüş oldu ki, daha nə deyim? Qan su yerinə axdı, meyit meyidə çitəndi. Hər iki tərəfdən ölü çox oldu. Dəli Dəmril atını düz Dardarı xanın qabağına sürüf dedi:

– Ay namərt adam, xan olanda nə olar. Bir bu qədər adamın qanını töhdürdü. Gəl üz-üzə vuruşax. Kim məğlub olsa, onun qoşunu basılmış hesav olunsun.

Dardarı xan bu sözdəri eşidəndə ac aslan kimi elə kükrədi ki, daha nə deyim?

– Sənin başınızı kəsif cidiya taxmıyıncax, qalanı yixmıyıncax mən rahat olmuyacam.

Bəli, pəhlivannar yanı Dardarı xannan Dəli Dəmril üz-üzə, göz-gözə gəldilər. Qılış-qalxannan, ox-nizədən, kürzdən kar aşmadı. Atdan tüşdülər, qollarını çirmələdilər. Meydana girif, qurşax tutdular. O bunu çəhdi, bu onu çəhdi. Xeylax yeri şum elədilər. Axırda Dəli Dəmril bir dəli nərə çəkif Dardarı xanı yerə vurdur. Üstünə qonuf, başını kəsdi. Elə bu vaxt bir ox viyiltilyinə uçuf Dəli Dəmrilin sağ qoluna sancıldı. O, dönüf geri baxanda arxasında dağ boyda bir yağı gördü. Bu, Dardarı xanın oğlu Dəlicəydi. Dəli Dəmril tez yürüyür atına mindi, Dəlicəyə hūcum elədi. Əmudunu sol əlinə alıf Dəlicənin kəlləsinə elə vurdur ki, o diğirranıf atdan tüşdü. O sahat Dəli Dəmril ona aman vermiyif başını kəsdi. Əmə yağının sayı-hesabı yoxuydu. Elə qoşunun dalı bir uşdan gəlirdi. Dəli Dəmrilin igitdəri xeylax seyrəlmişdi, özü də yaralıydı. Elə bu vaxt baxdılar, bir dəli nərə qopdu. Baxdılar, budu Qaragünənin oğlannarı hər birinin başında qırx igit budu gəldi. Dava daha da qızışdı. Bir tərəfdən Dəli Dəmrilin igitdəri, bir tərəfdən Qaragünənin oğlannarının dəsdələri yağıyi ariya alıf qırdılar. Döyüş kutaran kimi Qaragünənin oğlannarı Dəli Dəmrili ariya alıf apardılar. Həkim tafdılar, yarasını sarıdılar, ölənnəri haqqına qoyuf geri qayıtdılar.

Dəli Dəmril öz qalasına gəldi. Qızdarını sağ-salamat, qırx igidini gümrəh görüp çox sevindi. Əmə ürəyində Qaragünənin oğlannarına qarşı bir möhübbət baş qaldırmışdı, di gəl bunu üzə vurmadi.

İndi gənə xəbər verim yağılardan. Dardarı xanın hələ beş oğlu qalmışdı, hamısı da ac asdan. Bunnardan biri, yanı Qaraqorxu Dəli Dəmrilə adam göndərdi, xəbər yolladı: ya gərəh yeddi qızını mana verəsən, ya da yurdunu-yuvanı xaraba qoyacam.

Dəli Dəmrilin dəli beyni qızsa da, elçiyə zaval yoxdu deyin hersini boğuf elçiyə belə dedi:

– Get Qaraqorxudu nədi, ona de ki, kişi meydanda tanınar. Mənim ona veriləsi qızım yoxdur.

Elçi o sahat geri qayıtdı, eşitdiyini Qaraqorxunun avcına qoydu. Qaraqorxu özünün yeddi pəhlivanını Dəli Dəmrilin meydanına göndərdi. Bunu eşidəndə Dəli Dəmrilin dəli beyni yerinnən oynadı. Dəmir donunu geyif atını mindi. Pəhlivannarın yeddisi də birdən ona hücum elədi. Az çəhdi, əmə amansız bir döyüş oldu. Pəhlivannarın kəllələri paralandı, yağıya xəbər getdi ki, belə-belə. Qaraqorxu bu dəfə meydana qırx pəlivan yolladı. Dəli Dəmril yaralı olsa da, kişiliyinə siğışdırmadığı üçün onun üstünə gələn pəhlivannarın üstünə başqa adam göndərsin. Özünə nə olmuşdu ku?.. Tez geyinif atını minif meydana girdi, əmə arvadı da onun dalincax gəldi. Bu döyüşdə genə yağı yenildi, əmə Dəli Dəmril də, arvadı da yaralandılar. Bunu eşidəndə Dəli Dəmrilin qızdarı tişi aslan kimi qızdırılar.

– Bunnan sonra yağıya özümüz cavav verəciyih.

Əmə Dəli Dəmril buna razi olmadı.

Deyillər su yatar, tuşman yatmaz. Yağı genə qoşun çəkif Dəli Dəmrilin üstünə gəldi. Dəli Dəmrilin qızdarı zireh geyif, at mindilər. Girdilər tüşmənin qoşununa. Bu başdan vuruf o başdan çıxdılar. Tüşməni qatım-qatım qatdırılar. Yağı basılıf geri döndü. Qızdar genə qalıya çəkildilər. Bu xəbəri eşidəndə Qaraqorxu bərk acıxlındı:

– Əyə, mən yeddi qıznan da bacarmıram. Yox, buna bir tədvir töhməh lazımdı. Tez, filan yerdə yaxşı pusqu qurun. Dalda yerrerdə qoşun dursun. Bir kağız yazıp qızları meydana çağırıcam. Bilirəm, onnar gələcəhlər, ataları Dəli Dəmril kimi mərtidilər. Hər tərəfdən kəmənd atıf tutarsınız. Əvvəl yesir eliyərih, sonra onnandan intiqamımı alaram. Bəli, yağı pusqu qurdu. Sonra xəbər yolladı Dəli Dəmrilin qızdarına. Onnarı meydana çağırırdı. Qızdar o sahat həmən yerə gəldilər. Əmə böyük qız çox axılliyydi, dedi:

– Bacılar, burda bir kələh var. Diqqət eliyin, başımıza bir iş gəlməsin.

Baxdılar Qaraqorxu meydanın düz ortasında durub. Qızdar atdarını düz ona tərəf sürəndə onnara hər tərəfdən bir kəmənd atıldı. Əmə böyük qız çox çəpih, igit olduğu üçün pütün kəmənləri qılışnan vuruf kəsdi. Əmə tüşmənnər çox, onnar yeddi nəfərdi. Əmə qızdar heş bir yağıyi yaxın qoymadılar. Yerinnən tərpənəni vuruf atdan saldılar. Əmə tüşman onnarı yaman qomarmışdı. Get-gedə mühəsirə çənbəri daralırdı. Elə bu vaxt bir dəli nərə qofdu. Bu, Qaragünənin böyük oğlu Qaracanın nərəsiydi. Qaraca qardaşlarınyan qızdarın köməyinə gəlmişdi. Bəyax, tüşmən gerilədi, Dəli Dəmrilin qızdarı mühəsirədən kurtuldular. Qaraca Qaraqorxuyu öldürüf başını cidıya taxdı. Bəli, onnar, yanı Dəli Dəmrilin qızdarınyan Qaragünənin oğlannarı geri döndülər. Əmə bu günnən onnar bir-biriynən əhd-peyman bağladılar. Sözü bir yerə qoydular ki, bu sirri heş kəsə deyib-eləməsinlər. Çünkü ataları bir-birrərinnən narazıdlılar. Onnarın qavışmasına izin verməzdər. Böyük qız çox axılliyydi deyin, dedi:

– Gəlin belə iş eliyəh. Yanı bizim qaladan sizin qalanın altına yeraltı yol salax. Bunnan sonrası düzələr.

Buna hamısı razı oldu. Xəlvətcə Qaragünə qalasının Dəmrilin qalaçasına yeraltı yol salındı. Nolacax, cavannar bir-birinə könül verdilər, murada çatdlılar. Sonra bu işi böyühlərə deyəndə onnar razı olmax isdəməsələr də, iş işdən keşmişdi deyin, daha razı oldular. Yeddi qardaş, yeddi bacıyanın əvlənilif əvəşih, oğul-uşax yiyesi oldular. Allah sizi də xoşbaxt eləsin.

## YUXU

Biri variydi, biri yoxuydu, keçmiş zamannarda bir oğlan variydi. Bu oğlan çox mehriban, igid bir oğlanıydı.

Günnərin bir günü bu oğlan bir yuxu gördü. Gördü ki, iki böyük və bir kiçik ulduz göydən aşağı düz onun ciyninə düşdü.

Bütün günü bu oğlan bu yuxu haqqında fikirrəşdi, axşam yuxusunu danışdı. Ata-anasına dedi:

– Mən yuxumu axtarmağa gedəcəm.

Dedilər:

– Oğul, getmə.

Oğlan dedi:

– Getməliyəm.

Daha bir söz demədilər. Oğlan hazırlaşış yola düşdü. Az getdi, üz getdi, dərə-təpə düz getdi, gəlib bir çobana rast gəldi. Ədəblə ona salam verdi. Çoban salamı aldı. Oturub bir az söhbət elədilər. Çoban soruşdu:

– Qardaş, hara gedirsən?

Oğlan dedi:

– Öz yuxumun dalınca gedirəm.

Çoban dedi:

– Qardaş, gəl yuxunu mənə sat.

Oğlan dedi:

– Ay qardaş, heç yuxunu da satallar?

Çoban dedi:

– Niyə satmıllar? Bu yuxunu gəl sən mənə sat.

Çoban çox təkid elədi. Oğlan dedi:

– Yaxşı, sat deyirsən sataram, bəs sən mənə yuxunun əvəzində nə verəcəksən?

Çoban gülüb dedi:

– Mən neçə illərdi ki, çobannıx eliyirəm. Bax bir sürü qoyunun var. Bu qoyun sürüsünü sənə verirəm.

Oğlan dedi:

– Yaxşı, razıyam.

Onlar görüşüb ayrıldılar. Onlar burda qalsın, görək çoban nə

elədi.

Çoban yola düdü. Az getdi, üz getdi, dərə-təpə düz getdi, dağlar aşdı, dərələr keşdi. Yeddi gün, yeddi gecə yol gedif şər qarışanda hündür hasarla hörülülmüş bir qalaya çatdı. Hər tərəf bağlı idi. Çoban bir kölgəlikdə uzandı. Birdən o səs eşitdi. Diqqətlə o tərəf-bu tərəfə baxdı. Hər tərəf qarannıx idi. Səs getdikcə yaxınlaşırırdı. Çoban bir də gördü ki, bir atlı düz onun üstünə gəlir. Həmin adam atını çobanın yanında saxlayıb dedi:

– Atı min, dalımcə gəl.

Çoban ata minib onun dalınca düdü. Həmin adam dedi:

– Atını bərk sür. Mənim dalımcə gəllərlər.

Çoban bu adamin dalınca getdi. Atları çapa-çapa onnar bir xeyli yol getdilər. Getdikcə hava işıqlaşırırdı. Çoban baxıb gördü ki, onun yol yoldaşı gözəl bir cavandı. Bu cavan təəccübələ çobana baxırdı. Cobana aydın oldu ki, bu gənc başqa bir adamı gözlüyürmüştə.

Onnar yollarına davam elədi. Xeyli yol gedib axırda bir şəhərə gəlib çatdılardı. Bu gənc şəhərdə ev aldı, evi bəzədi. Sonra çobana dedi:

– Sən get, hörmətli adamları evimizə qonax çağır.

Çoban bunun dedihlərini yerinə yetirdi. Qayidanda həmin adam dedi:

– Qonaxlar üçün hər şey hazırlırdı.

Bunu deyib o, papağını başınınan götürdü ki, bu gözəl bir qızdı.

Qız dedi:

– Ay oğlan, qonaxlıxdan sonra deyərsiniz ki, bizi evlənmiş saysınnar. Bu gənnən sən bu evin sahibi, mən də sənin arvadınam.

Toydan bir neçə gün keçdi. Gündürin bir günü arvadı çobana dedi:

– İndi sən şah sarayında özünə tanışlar, dostlar tap, onları qonax çağır, əgər onlar səni çağırsalar sən də onlara qonax get. Bəlkə sən onların köməyi ilə şah sarayında işə düzəldin.

Xeyli vaxtdan sonra çoban şah sarayında işə düzəldi. Öz ağılı və qoçaqlığı ilə o hamının hörmətini qazandı. Onun işi gönü-

gənnən yaxşı gedirdi. Getdikcə çobanın dostları ilə bərabər, düşmənnəri də meydana çıxdı. Saray xidmətçilərinin çoxu ona paxıllıq edirdi. Onnar deyirdilər:

– Saraya gəldiyi üç gün deyil, şahdan çoxlu bəxşış alıb, biz isə neçə illərdi ki, şaha xidmət göstəririk, heç bunun qədər bəxşış görməmişdik.

Onnar çobanın əleyhinə müxtəlif fitnə-fəsadlar hazırlamağa başladılar.

Bir dəfə arvadı çobana dedi:

– Biz şahdan bu qədər bəxşış almışıq, gəl sən onu evimizə qonax çağır.

Çoban arvadının sözünə diqqətlə qulaq asdı. Şahı öz evinə qonax çağırıldı. Şah razılıx verməmişdən vəzirinə dedi:

– Vəzir, get gör bu oğlan necə yaşıyır, onun evi-eşiyi, dolanışıği necədi?

Vəzir tacir libası geyinib çobanın evinə yaxınlaşdı, qapıdan baxaraq həyətə nəzər saldı. Birdən çobanın arvadını gördü. Vəzir özünü itirdi. Həyətə girib qadının əlinnən tutdu. Çobanın gözəl qadını onun əlinnən dartinib çıxdı. Çığırıb evə qaçırdı. Xidmətçilər qadını zorlamax istəyən vəziri oğru bilib əllərində ağac onun üstünə düşdülər. O, saraya əzilib-döyülmüş halda gəldi. Şahın hüzuruna gələrək çobanın arvadının gözəlliyyini tərifləməyə başladı.

– Şah sağ olsun, belə gözəl qadın ancax şahın arvadı ola bilər.

Bunu eşidən şah vəzirrərinin hamısını çağırıb onlarla məsləhətləşməyə başladı ki, çobanın arvadını necə ala bilərəm.

Vəzirlər çox fikirrəsdilər. Axırda çirkin bir əməl fikirrəsib tapdılar. Səhərisi gün şah çobanı yanına çağırıb dedi:

– Mən sənə qonaq gələcəyəm. Bilirsənmi nə üçün?

Çoban soruşdu:

– Şah sağ olsun, nə üçün?

Şah dedi:

– Mənim qızım xəstələnib. Onu ancax şir südü ilə müalicə eləmək olar. Gərək sən gedib şir südünü gətirəsən.

Çoban evlərinə çox fikirli qayıtdı. Arvadı onu belə görüb

soruşdu:

– Niyə qəmlisən?

Çoban şahın sözlərini ona söylədi. Arvadı ona qulaq asıb dedi:

– Sən get şahdan qırx gün möhlət al.

Şah bu şərtlə razı oldu. Ancax çoban o saat yola düşdü. Arvadı onu otuz doqquz gün saxlayıb, sonra dedi:

– Şəhərdən çıxıb gündəxan tərəfə doğru get. Xeyli gedib üç yola rast gələcəksən, sən sol tərəfdə bir ciğır görəcəksən, həmin yolla gedib bir meydana çatacaxsan. Atının başını gündəxan tərəfə çevirib yolun ortasında dayan, barmağındakı üzüyü çıxart. Bu vaxt qarşında bir şir peyda olacaq, sən onnan qorxma. Atı yerindəcə geriyə döndər. O saat səni çoxlu şirlər əhatə eliyəcək. Sən heç qorxub eləmə. Üzüyü əlində tutaraq atın başını gəldiyi yola çevir, düz şahın sarayına yollan. Ona de ki: "Ey şah, budu şirləri gətirdim, nə qədər istəyirsən şiri sağa bilərsən. Mən qorxdum ki, siz istəyən qədər süd gətirə bilmərəm, bir də geri qayıtmamaq üçün şirləri buraya gətirdim".

Çoban arvadı necə demişdi, elə də elədi. Xan şirləri görüb bərk qorxuya düşdü, çobana dedi:

– Ay iyid oğlan, çox sağ ol. Mən səni yoxlayırdım, çox sağ ol, sən iyid bir oğlan imişsən. Bu qorxulu şirləri burdan uzaqlaşdır ki, bir fəlakət törədib bədbəxtlik gətirməsinənər.

Çoban sakitcə şirləri saraydan çıxartdı, tez üzüyü gizlətdi. Şirlər çıxıb getdilər.

Ancax yenə də şah çobanı dolaşdırımax fikrinnən əl çəkmədi. Şah vəziri çağırıb onlarla məsləhətləşməyə başladı. Çox fikirrəşib indi də başqa bir bəhanə tapdilar. Söz çıxardılar ki, xəzinədən 4 kisə qızıl yoxa çıxıb. Şah çobanı çağırıb itmiş qızılı tapmağı onnan tələb etdi.

Arvadı çobana dedi:

– Əyər şah sənnən bir şey yenə tələb eləsə, 40 gün möhlət istə.

Şah onu görən kimi dedi:

– Ey iyid oğlan, itən qızılı axtarıb tapmalısan.

Çoban dedi:

– Şah sağ olsun, qırx gün möhlət ver, axtarım tapım.

Şah razı oldu. Çoban arvadının yanına gəldi. Otuz səkkiz gün yeyib-içib kef elədilər. Otuz doqquzuncu gün arvadı üzüyü ona verdi. Onu haraya aparmağı öyrətdi. Çoban yola düşdü. Arvadının dediyi yerdə o gözəl bir bağ gördü. Bu bağda gülgülü, bülbülbülbülü çağırırdı. Ancax heç kəs yoxuydu. Birdən mahni səsi eşidildi. 40 incə belli qız ona yanaşdı. Qızlardan ən gözəli çobannan soruşdu:

– Ey bəni-insan, sən kimsən, hardan gəlibəsən?

Çoban üzüyü çıxartdı, ona uzatdı. Qız üzüyü görüb dedi:

– Sən bizim yeznəmizsən, sənin arvadın bizim bacımızdı, onu oğurlayıb aparıblar.

Qız çobanı qonax evinə çağırırdı, gözəl bir qonaxlıx verdi. Şəhəri gün qız iki xidmətçi də götürüb çobanla birlikdə yola düşdü.

Onnar gəlib çobanın yaşadığı şəhərə çatdilar. Qırxinci gün böyük bacı səhər tezdən durub bağda gəzməyə başladı. O gəzdikcə qızıl töküldü. Çoban dörd kisə qızıl götürüb saraya apardı. Qızılı şaha verərək dedi:

– Bu da dediyiniz qızıllar.

Şah daha bir söz demədi. Sakitcə piçıldadı:

– Sənə daha heç bir əmrəm yoxdu. Gedə bilərsən.

Çoban çıxıb getdi. Şah yenə vəzirlərini yanına çağırırdı.

– İndi nə tədbir tökürsünüz? Siz bir tədbirlə bu çobanı öldürməsəniz onun arvadının dərdi məni öldürəcək.

Vəzirrədən biri dedi:

– Bunun əlacı yoxdu. Onun arvadı sehirridi.

Elə bu sözləri demişdi ki, saray od tutub yandı.

Çoban öz arvadı ilə xoşbəxt yaşamağa başladı. Bir gün çoban öz yuxusunun necə olduğunu söylədi. Çoban dedi:

– Mən indi bildim ki, yuxuda göydən düşən iki ulduz arvadım və baldızımdı, kiçik ulduz isə oğlumdu.

Çoban yuxunu ona satan oğlunu yanına çağırıldı. Oğlan şah taxtında əyləşən çobanı görüb tanımadı.

– Padşah sağ olsun, mən gəldim.

Çoban dedi:

– Haradan gəlib sən, niyyətin nədi?

Oğlan dedi:

– Məni buraya gətirən adam mənə torpax verəcək.

Çoban soruşdu:

– Sən yuxunu kimə satmışdır?

Belə diyəndə oğlan diqqətlə baxıb şah libasında olan çobanı tanıdı.

Onnar qucaqlaşış öpüşdülər. Çoban öz baldızını bu oğlana verib qırx gün, qırx gecə toy çaldırdı.

Çoban məmləkəti ədalətlə idarə elədi, xoşbəxt ömür sürüb gün keçirməyə başladılar. Göydən üç alma düşdü, biri mənim, biri özümün, biri də bacadan baxıb istəmirəm deyənnərin.

## NARIN XANIMIN NAĞILI

Biri variydi, biri yoxuydu, uzax-uzax keşmişlərdə Əhməd addı çox zalım, qaniçən bir padşah variydi. Əhməd şah zülmkarlığınnan dünyada ad çıxarmışdı. Kənd-kənd, şəhər-şəhər gəzər, kim onun haqqında bir kəlmə bəd danışsa, onu dar ağacına çəkdirərdi. Onun rəiyyətinə elədiyi zülm ərşə dayanmışdı. Əhməd padşah neçə arvad almışdı da, onun gözünün ağı-qarası bir qızının başqa övladı olmamışdı. Bir gün padşah vəzirini yanına çağırıf dedi:

– Vəzir, deyirəm, ay dadi-bidad, bu qədər dövlətin olsun, böyük bir ölkənin padşahı ol, ancax bir oğul züryətin olmasın.

Vəzir dedi:

– Padşah sağ olsun, əvvəla, sənin qızın Narin xanım yüz oğula dəyər. İkincisi də qəm-qüssə içərisində özünü üzməkdən bir kar aşmaz. Yenə də allah özü bilən yaxşıdı deyif, yaradanın ətəyindən tutmax lazımdı.

Hə, əzizdərim! Bu minvalnan xeyli müddət keçdi. Lakin oğul dərdi padşahın bir an belə yadının çıxmırıldı. Gündərin bir günü çox fikir-xeyaldan sonra axşam yatağa uzanan Əhməd padşahı bərk yuxu apardı. Yuxuda gördü kü, bir nəfər pirani adam bir əlində əsa, bir əlində isə çıraq gəlif onun yanında oturdu. Əlindəki əsanı və çırığı yanına qoyuf, əlini saqqalna çəkif qəzəfnən dilləndi:

– Ey Əhməd padşah, bil və agah ol ki, sən camaata etdiyin zülmələrə görə qarğışa düşüfsən. Böyük tanrınnın sənə qəzəvi keçif. Əgər zülmkarlığını davam etdirsən taxt-tacın viran olajax, səni rəiyyət tikə-tikə eləyif darvazalardan asajax. Son pənahın olan aman-zaman bircə balan gözünün qavağında öldürüləjək. İndi sənin bircə çıxış yolu var. Əlimdə gətirdiyim çırığı sənə verif gedəjəm. Sən bu çırığı əlinə alıf gündoğan tərəfə gedəjəksən. Axır ki, gedif dağların arasında yerləşən Qanni göl deyilən yerə çatajaxsan. Həmin göldə çimif təmizdənərsən. Allaha dua eləyif günahının keşməsini diliyərsən. Əgər bu gölü tapıf çimə bilsən, bütün günahların əfv olajax. Onu da sənə deyim ki, Qanni göldə cimmək hər kəsə qismət olan şey döyüll. Ora gedif çıxana kimi başın çox balalar çə-

kəjək. Ancax bu sehirri çırax sənin köməyinə çatajax. Dara düşəndə çırağı səslərsən. O saat Zəmzəm pəhləvan dadına yetəjək.

Bu sözləri deyəndən sonra qoja qeyb oldu. Yuxudan hövlənak qalxan Əhməd padşah qorxusunnan tir-tir əsirdi. Tər onu basmışdı. İki əlli boğazının yapış� gүjnən heyvətdi bir səs çıxardı:

– Vəzir!

Padşahın səsini eşidən vəzir yuxudan qalxıf tez özünü verdi onun otağına. Gördü kü, padşahın hali hal döyük. Az qalır ki, çatlaşın. Ancax padşahın taxtının yanında gözəl bir çırax var ki, iki göz istiyir ona tamaşa eləsin.

Vəzir dedi:

– Qibleyi-aləm sağ olsun, mana görə qullum.

Padşah udquna-udquna başına gələnin hamısını ona nağıl elədi. Vəzir dedi:

– Padşah sağ olsun, bu yuxu döyük. Sənə böyük tanrıının görüm-baxımı keçif. Sana çırağı verən adam da, övliyalardan biriymiş. Daha yatmağa dəyməz. Qalx dua elə. Səhər tezdən də səfərinin dalına düş.

Padşah dedi:

– Vəzir, mana bir yaxşı yüyrək at hazırlat. Bu işi də heş kəs bilməsin. Bir sən bil, bir də mən. İşdi, sağ qayıtsam, səni dünya malının qani eliyəjəm. Qayıtmamasam da, padşahlıx sana çatajax.

Bəli, belə nağıl eliyillər ki, savahın gözü açılmamış padşah at üstündə şəhərdən çıxdı. Neçə gün, neçə gejə at sürdü. Yolun damarını qırdı. At keşməz gədiklərdən aşdı, dağlar, dərələr keşdi. Axır ki, gəlif Qanni gölə çatdı. İstədi ki, soyunuf göldə çimsin, bu vaxt göy gurulladı, yer tərpəndi, dünyavi-aləm lərzəyə gəldi. Əhməd padşahın başının üstünü bir qara bulud aldı. Buludun arasından gözəl bir oğlan çıxdı. Yemə-içmə, onun xətti-xalına, gül camalına tamaşa elə. Oğlan ətrafa çırax kimi işix salırdı.

Oğlan dedi:

– Ey bəni-insan, sən nə cürətnən bu göldə çimməyə gəlifsən?! Bil və agah ol ku, qara dev bura gələn insannın başının minarələr ucaldırıf. Nejə ki, o gəlmiyif qaç canını

qurtar.

Padşah dedi:

– Ey gözəl oğlan, sən məni devin əlinnən qurtara bilərsənmi?

Oğlan dedi:

– Mənim adım Tafdixdi. Qara dev məni də tilsimə salıf. İndi mən tilsimdəyəm. Əgər tilsim sınsa, mən sənə kömək göstərərəm.

Padşah dedi:

– Bə tilsimi nə cür sindirməx olar?

Oğlan dedi:

– Bu devi ancax Zəmzəm pəhləvan öldürə bilər. Bunnan sonra sən də, mən də xilas olarıx.

Birdən göy gurulladı, şimşək çaxdı, qara bulud göyün üzünü aldı.

Oğlan dedi:

– Qara dev gəldi. Səni öldürəjək. Mənə də zülm eliyəjək ki, bu bəni-adəmnən nə danışırdın.

Padşah tez çırağı əlinə alıf sildi. O saat çırığın sahibi Zəmzəm pəhlivan nazıl oldu. Padşahın qarşısında diz çöküf təzim elədi və dedi:

– Mana görə nə qullum?

Padşah dedi:

– Bizi qara devdən xilas elə.

Zəmzəm pəhləvan baş üstə, deyif ayağa duran kimi qara dev Tafdığa qəzəfnən bir qapaz vuruf dedi:

– Mənim düşmənimi sənmi gətirdin? İndi get qarannıx dünyaya!

Həmən saat Tafdix yox oldu. Tez Zəmzəm sıçriyif qara devə hücum çəkdi. O qədər qılınc vurdı ku, heş biri o birinə gүj gələ bilmədi. Bunu görən Zəmzəm pəhlivan qara divin yaxasına əl atdı. Dəlli bir nə'rə çəkif qara divi göyə qaldırıf yerə vurdu. Qılıñşnan onun başını kəsdi. Bu vaxt qarannıx dünyadan Tapdığın səsi eşidildi:

– Qanni gölün yaxınlığındaqı qayalardan birinin altında gizdənən ilanı tapıf öldürməsəniz, qara dev yenə diriləjək. Qara devin canı o ilandadı.

Zəmzəm pəhləvan ilanı tapıf öldürən kimi Qara devin başı düşərənif Zəmzəmin ayağı altına düşdü. Gözdərinnən yaş sel kimi axdı.

Zəmzəm pəhləvan padşaha dedi:

– Nə vaxt lazım olsam, çağırarsan.  
Sonra da qeyvə çəkildi.

Padşah soyunuf çımdı və allaha dua elədi. Pis əməllərdən dönmək üçün tövbə elədi. Bunnan sonra elə bil ki, padşahın ürəyinə mərhəmət endi. Tafdiğin qarannix dünyaya düşməsi ona böyük bir dərd oldu.

Xülasə, Əhməd padşah qırx gün, qırx gejədən sonra gəlif öz yerinə çatdı. Vəzir onunna öpüşüf-görüşdükdən sonra soruşdu:

– Padşah sağ olsun, deyəsən, uğurun yaxşı oluf?

Padşah dedi:

– Cox əzav-əziyyət çəksəm də, istəyimə çatmışam. Ancax günü savahdan camaata nə ağır vergilər qoymuşam onnarı azalt.

Padşah başına gələnnəri arvadına və qızı Narin xanımı danışdı. Narin xanım bir könüldən min könülə Tafdiğa vuruldu. Narin xanım atasına dedi:

– Atayı-mehriban, elə bir oğlanı qarannix dünyada qoymax olmaz. Sana də yol göstərif, yaxşılıq eliyif. İcazə ver onun arxa-sınca gedim.

Əhməd padşah dedi:

– Qızım, sən nə danışırsan?! Uzax yoldu. Qavaxda ölüm-dirim var. Tilsimdə olan adamı sən bir qız xaylağı qurtaramı bilərsən?

Narin dedi:

– Bava, sən çırağı da mana ver. Bir də üç nəfər qoçax igid qat yanına. Bunnan sonra sənin işin yoxdu.

Əhməd padşah qızının qeyrətinə, qoçaqlığına bələd idi. Bilirdi ki, o qılinc oynatmaxda, ox atmaxda heş də pəhlivanlardan geri qalmır. Odu ku, razı oluf dedi:

– Qızım, onda sənə qırx gün də vaxt verirəm. Yaxşı-yaxşı hazırlaş. Ox atif, qılinc vurmaxnan məşgul ol.

Bəli, qırx günde sonra Narin xanım altdan geyinif, üstdən

qıfillandı, üstdən geyinif, altdan qıfillandı. Döyüşə hazır igid palatarında qabağa çıxdı. Üç nəfər də igid pəhlivan ona qoşuldu. Amma yoldaşları da bilmədi ki, bu igid qızdı. Narin xanım özünü onnarın yanında Xəlil pəhlivan kimi qələmə verdi.

Başağrısı olmasın, dan ağaranda Xəlil pəhlivan yoldaşlarının yola düşdü. Atdarı ota buraxıf dincələsi oldular. Xəlil pəhləvanın indi yadına düşdü kü, nə çırığı götürüf, nə də qarannix dünya deyilən yerin səmtini öyrənif. Bir təhər eliyif qaranlıq dünyasının yolunu öyrənməli idilər. Bir az çörək yeyənnən sonra qalxıf yola düşmək istiyirdilər ki, pəhlivannardan biri uzaxda oturuf maddim-maddim baxan iki ceyran göstərif dedi:

– Qalxın görək bunnardan birini kim vurajax.

Bu söz pəhlivanın ağızından çıxan kimi ceyrannar götürüldü. Pəhlivannar da atdarını minif düşdülər ceyrannarın dalınca. Xeyli gedənnən sonra ceyrannar gözdən itdilər. Atdilar başdadılar ceyrannarı axtarmağa. Bir də gördülər kü, ceyrannar iki ovçunun qavağında duruf göz yaşı axıdillar. Xəlil pəhlivan irəli yeriyif dedi:

– Əl saxlıyın, görək bu nə olan sirridi?

Yaxınnaşanda gördülər kü, ceyrannarın balaları ajdı. Əmizdirməyə gələnnən-gələnə ovçular buranı kəsif onnarı tutmağa çalışır. Ceyrannar da balalarının əl çəkə bilmir. Tez-tez hərrənillər ki, ovçular buranı kəsif duruf.

Xəlil pəhlivan deyir:

– Ay ovçular, bu heyvanlardan nə istiyirsınız? Niyə qoymursunuz balalarını əmizdirsinər?

Ovçular dedi:

– Sizdən nə danax, onları öldürmək istəmirik. İstiyirik diri tutax, balalarının birrikdə evdə saxlıyax.

Birdən ceyrannardan biri dilə gəlif dedi:

– Ey qəriv adamlar, siz yaxşı adama oxşuyırsınız. Bizi bu ovçuların əlindən qurtarın. Özünüzlə götürün sizə köməyimiz dəyə bilər.

Onlar ceyrannarı da götürüf yola düşdülər. Bir gün, bir günorta yol gedənnən sonra oturuf dincəlməli oldular. Ceyran-

nardan biri dedi:

– Siz heş demədiniz haraya gedirsınız? Bəlkə sizə bir köməyimiz dəydi.

Xəlil pəhlivan dedi:

– Sənnənən bizə nə xeyir dəyə bilər?

Ceyran dedi:

– Ey igiddər, biz Əhməd padşahın çıraqının pəhlivanı Zəmzəm pəhlivanın tafşırığına əməl edif sizin qarşınıza çıxdıx. Fikrimiz sizə kömək etməkdi. İki gün də yol gedənnən sonra biz bir dərənin başına çatajıyx. Qarannıx dünyanın yolu həmən ordan başdıyajax.

Pəhlivannar bu sözdən çox şad oldular. Bir qədər dincəldikdən sonra yola düşdülər. İki gün yol gedənnən sonra gəlif ceyrannar deyən dərənin başına çatıdlar. Göy otdarın üstündə dinşdərini alannan sonra Ceyran dedi:

– İndi siz hamınız qalajaxsınız burda. Xəlil pəhlivanı mən qarannıx dünyaya aparajam. Ceyran yoldaşım sizin köməyinizə çatajax.

Sonra üzünü Xəlil pəhlivana tutuf dedi:

– Sən otur mənim belimə, gözdərini yum. Bir su içimində gedif qarannıx dünyada olajağıq. Bizi orada çətinliklər gözdürür. Sən vuruşmalı olajaxsan. Qapıda duran bir qarı istiyəjək səni allatsın. Səni görən kimi irəli yeriyif deyəjək:

– Oğul, aman günüdü, bu qoca anana yazığın gəlsin. Məni tilsimnən qurtar. Sən ona inanma. O sənə yaxınnaşanda mən ilan donuna girif, onun boğazına dolanıf öldürəjəm. Sən qılınc əlində ehtiyatdı ol. Yuxarıdan, aşağıdan, böyürrərdən üstünə atılmış istiyən bir qanaddı ilan görəjəksən. Aman vermə, qılınşnan doğra. Yoxsa qollarına dolanıf səni tərpənməyə qoymuyajax və zəhəriyif öldürəjək.

İkinci qapı çıxajax. Bu qapının ağızında şir bağlanıf. Bu şir donunda olan, Qara devin yaxın dostu Təpəgözdü. Ona çatana kimi sənə toxumuyajax. Elə ki, səni arxayın saldı, Təpəgöz donunda üstünə cumajax. Bacar gözünü qılınşnan çıxart. Üçüncü qapıdan sonra isə bir qoja kişi çıxacax. Bu qoja kişi Qara devin qəzəvinə

düşənlərdəndi. O, bizə hər şeyi deyəjək. Biz onun köməyinnən Qara devin tilsimini sindirajax, Qaranlıx dünyadakıları işıxlı dünyaya çıxarajıyx.

Bəli, elə ki Ceyran sözünü tamamladı, Xəlil pəhləvan ceyranın üstündə oturuf gözdərini yumdu. Açında gördü kü, ceyranın dediyi kimi qarannıx dünyaya çatıflar. Onnar birinci qapıya toxunuf içəri girəndə bir qarı onnara təref gəldi, qollarını açarax dedi:

– Çürüyüf, olurəm bu qarannıx dünyada. Mən illərdən bəridi ki, sənin kimi bir igidi gözdüyürüm. Gəl səni öpüm. Gəl qolumu boynuna salım. Oğul, aman günüdür, bu qoja anana yazığın gəlsin. Məni bircə bu tilsimnən qurtar.

Bu vaxt ceyran ilan donuna girif onun boğazına dolandı. Qarı boğuluf öldü. Onnar irəliləməyə başdadılar. Dörd tərəfdən cürbəcür səsdər, xışıltılar onnarın canına üzütmə salırdı. Birdən qanaddı bir ilanın Xəlil pəhlivanın üstünə atıldı ilə doğranmayı bir oldu.

Ceyran dedi:

– Halal olsun sənə. Bax belə. Heş nədən qorxma.

İlanı doğruyannan sonra ikinci qapıya təref getdirilər. Ceyran dediyi kimi burada bir şir yatırdı. Şir onnara heş fikir vermirdi. Onnar yaxınnaşanda şir dönüf Təpəgöz oldu. Birdən o, Xəlilin üstünə atıldı. Vuruşma başdandı. Qılınşdardan qopan çıñqi qaranniği işıxlındırdı. Göydə şimşək kimi parıldıyan qıgilcimların səsinnən qulax tutulurdu. Quş kimi sıçrıyan Xəlil pəhlivan qılıncını birdən Təpəgözün gözünə yeritdi. Təpəgöz qışqırif yixıldı.

Ceyran dedi:

– Xəlil pəhlivan, daha çətinniyin çoxu gedif. İnnən belə köməyimiz çıxalajax.

Onlar üçüncü qapıyı açanda ah-zar edən qoja bir kişi gördülər. Qoja kişi Xəlilin gəldiyinnən sevinif dedi:

– Oğul, tanrı səni bizə çox görməsin. Sən buruya nejə gəlifsən? Qara divdən qorxmadınmı? Qapılardan nejə keçdin?

Xəlil pəhlivan dedi:

– Qoja, qorxma. Qara div çoxdan öldürülüf. Qapıda duran til-

simləri sindirdix. İndi gəlif yanına çıxmışıx.

Sevincinnən şaddan qoja dedi:

– Oğul, igid bir oğlanıydım. Güllü addı bir qızın dərdininən dəli olmuşdum. Güllü məni sevirdi. Ancax imansız bir atası varıydı. O, Güllünü mənə vermək istəmirdi. Hə, oğul, elə ki, mən elçi göndərdim Güllünün atası dedi:

– Gərək bu oğlan Qanni göldən su gətirə, mən də həmin suda çimif şəfa tapam. Yoxsa Güllüyü ona vermiyəjəm. Mən özümü sindirə bilməzdəm. Odur ki, gejiyi gündüzə qatıf gəlif Qanni gölə çatdım. Haradan biləydəm ki, Qara dev buraya gələni tilsimə salır. Təzəcə gölə yaxınlaşmışdım ki, gördüm yer-göy oynadı. Bulud gəldi. Buludun arasından Qara dev çıxdı. Mənim onnan vuruşmağa heç imkanım da olmadı. Boğanax qalxıf məni bir göz qırpmında qarannıx dünyaya tulladı. Ömrüm-günüm keçif getdi. Saqqalım ağardı. Cavannığım əlimnən çıxdı. Oğul, məni bu qarannıxdan çıxarsaydin, heş olmasa, işixlı dünyaya baxıf sonra ölürdim.

Xəlil pəhlivan dedi:

– Qoja, de görüm, biz indi bu tilsimə düşmüş adamları xilas edə biləjeyikmi?

Qoja dedi:

– Bala, indi ki, dedin Qara dev öldürülüp, daha qorxum yoxdu. Hər şeyi sənə danışajam. Bu qarannıx dünyaynan bir qədər gedənnən sonra qavağımıza bir qapı çıxajax. Qapıya nəbadə əl toxundurasan, o saat daşa dönərsən. Bu qapıyı gərək saznan açsan.

Xəlil pəhlivan dedi:

– Ey ağıllı qoja, mən yaxşı saz çalmaq bajarıram, ancax burada sazi haradan ala bilərik.

Qoca dedi:

– Oğul, mən Qanni gölə gələndə əlimdə balaca saz gətimişdim. Telləri keçi bağırsağının olduğuna görə xaraf olmuyuf.

Qoja sazi gətirif oğlana verdi. Xəlil pəhlivan qapıya yaxınlaşdı. Barmaxlarını tellərə toxunduran kimi qapılar taybatay açıldı. Göz öündə gözəl çarhovuzu, gülü, bülbülu olan bir otax kannandi. Xəlil pəhlivan, qoja və ceyran içəri daxil oldular. Bu-

radakı gözəllik onnarı valeh elədi. Ancax yaxınnan tanış olanda gördülər ki, burada hər şey tərsinədi. Bülbülu gülə yaxın qoymullar. Ağaşdar sudan yanır, çarhovuza baxıf göz yaşı axıdillar.

Bülbüл dilə gəlif dedi:

– Ey gözəl insannar, özünüzə yazığınız gəlsin. Qara dev gəlsə, sizi də bizim günümüzə salajax.

Xəlil pəhlivan dedi:

– Qorxmyun, Qara dev öldürülmüşdür.

Onlar bərk sevindilər. O saat çarhovuz suyunu ağaşdara tərəf axıtdı. Bülbüл qəfəsdən atılıf gülə qondu. Qoja Xəlil pəhlivana dedi:

– Bu ağacların arasından gedək. Qavağımıza çoxlu maral çıxajax. Onnar maral deyil. Hamısı gözəl-göyçək qızdardı. Qara div onnarı tilsimə salıf. Onnar özdərində deyillər. Hamısı üstümüzə gələcək ki, əlimizi yalasın. Yaxın buraxmax lazım deyil. Onlar bizi toxunan kimi biz də tilsimə düşəjiyik. Maralların içində bir tekə var. O da tilsimə düşmüş oğlandır. Səni görən kimi üstünə atılaajax ki, səni vursun. Sən qılınşnan onun buynuzuna vura bilsən, o dönüf oğlan olajax və başdıcıajax sənnən güləşməyə. Yixa bilsən, biz həm oğlanı, həm də maralları xilas edəcəyik. Yox, yixa bilməsən, marallar bizi buynuzları ilə məhv edəjək.

Ceyran dedi:

– Burada mən sizə kömək eliyəjəm. Maral donuna girif onnarin hamısını suyun üstünə çəkəjəm. Orada başdarını qatajam. Ta ki sən tilsimi sindirasan. Ta ki maralın buynuzuna vuruf oğlan eliyənnən sonra yışasan.

Bəli, danişdixləri kimi də elədilər. Ceyran maral donuna girif özünü maralların arasına verdi. Onnarı şirin söhbətə tutuf çəkdi suyun başına. Erkək maral gördü ki, iki bəni-adəm gəlir. Höyür çəkif saldı özünü onnarin üstünə. Xəlil pəhlivan tez qılincini sürüyüp başdadı maralnan vuruşmağa. Çox çevik olan maral Xəlil pəhlivani lap əldən-dildən salmışdı. Xəlil pəhlivan hücum etdi. Bir gün, bir günorta qan-tər içində bir-birini kələ kimi eşdilər. Axırda Xəlil pəhlivan oğlanın kürəyini yerə vuruf

qılincını boğazına dirədi. Bu vaxt gördü kü, oğlan gözdərinin yaşını abi-leysan kimi tökür. Xəlil pəhlivanın ürəyi tav gətirmiyif tez ayağa qalxdı. Elə bildi ki, nə isə böyük bir günah işlədif. Oğlan ayağa qalxıf dedi:

– Ey igid, mən də gəlmışdım tilsimə düşənnəri xilas edim. Lakin özüm də tilsimə düşüf belə oldum. İndi Qara divin təfşirinən sənnən vuruşdum. Ancax sən mənə üstün gəldin. Demək tilsimi sindirdin. İndi tez aradan çıx ki, Qara div gəlif görməsin.

Xəlil pəhlivan dedi:

– İgid, bil ki, Qara div çoxdan ölüf.

Bunu eşidən kimi bütün marallar dönüf qız oldular. Hamısı Xəlil pəhlivanın, qojanın və ceyranın ayağına düşdülər.

Xəlil pəhlivan dedi:

– İgid, bilirsənmi Tafdix addı gözəl bir igid hansı otaxdadı?

Oğlan dedi:

– Mən də siznən gedirəm. Gedif tapmalıyıx.

Onnar bir neçə otax keçif bir qarannıx zırzəmiyə çatdılardı. Gördülər ki, buradan müxtəlif heybətdi səsdər gəlir. Bir qədər də irəlilədikdən sonra örкənnən bağlanmış bir it hökm edirdi ki, bağını qırıf bunnarın üstünə atılsın.

Oğlan dedi:

– İgid, sən bil ki, burada yüzdərnən belə heyvan bağlanıfdı. Bunnarın hamısı tilsimə düşmüş insandı. Sən onnara bildir ki, mən sizi qurtarmağa gəlmişəm. Qara div daha yoxdu.

Xəlil pəhlivan dedi:

– Ey tilsimlənmiş məxluqat, bilin və agah olun ku, sizin düşməniniz Qara div çoxdan ölmüşdü. Biz sizi azad eləməyə gəlmişik.

Qarannıxlardan içində it başdadı hürməyə, qurd ulamağa, ayı manqırmağa, şir nərə çəkməyə. Birdən qeybdən yoğun bir səs eşidildi:

– Ey bəni-insan, sənin hünərin allah vergisidi, heş nədən qorxma. Bütün tilsimləri sindirif, qarannıx dünyani yox eliyifsən. Bu əziyyət çəkən adamları heyvan cildinnən çıxarmax üçün axırıncı tilsimi sindirmalısan. Bunun üçün qarannıx qurtarana kimi

getməlisiniz. Qurtarajaxda qayadan əridilif tökülmüş bir qapıya rast gələjəksiniz. Onu söküf dağıtmaq çox çətindi. Ancax sənin qılincın bəlkə köməyə çatdı. İşdi-şayəddi qapıya aça bilsən, içəri daxil olan kimi gözəl bir oğlan görəcəksiniz. Oğlanın adı Tafdixdir. Axırıncı tilsimin sırrını sizə yalnız Tafdix deyə bilər.

Qərəz, Tafdığın yerini örgəndiyinə ürəkdən sevinən Xəlil pəhlivan qarannıga tərəf cumdu. Yoldaşları da arxasında. Bir xeyli yol getmişdilər ki, daş qapıya çatdılardı. Yetişən kimi Xəlil pəhlivan var güjünnən qılincını daş qapıya çırıldı. Qılinc göyə darandı. Xəlil pəhlivan bir-iki zərbə də endirdi. Gördü kü, yox, bu xına, o xınadan deyil. Qılincdan kar aşmijajax. Ceyran irəli yeriyif dedi:

– Xəlil pəhlivan, mən bilirdim ki, biz qarannıx dünyada belə çətinliklərnən qarşılaşajıyx. Hətta belə daş qapılar olduğunu da bilirdim. Ona görə də heybəmizdə əmud götürmişəm.

O, əmudu çıxarif Xəlil pəhlivana verif dedi:

– Qorxma, vur. Bu elə əmuddu ki, Zəmzəm pəhlivan onunan ən böyük tilsimləri dağıdift. Xəlil pəhlivan əmudu əlinə alıf qapıya tərəf yeridi. Dalbadal bir neçə əmud endirənnən sonra gördülər ki, qapı çatdadi. Bir azdan sonra çat böyüyüp yenə yarığa çevrildi. Xəlil pəhlivan Taplığı yadına salıf elə bir əmud endirdi ki, daş qapı kül-ojax oluf yerə dağıldı. Nə görsələr yaxşıdı. İçəridə bir oğlan əllərinən dara çəkilif. Ay kimi otağa işix salır. Yemə-içmə onun gül camalına tamaşa elə. Xəlil pəhlivan elə bil ki, təzəcə dünyaya düşmüşdü. Ancax içəri girəndə gördülər ki, bu oğlan yuxu içindədi. Onu çəkif ayıldılar. Qollarını açdılar.

Xəlil pəhlivan soruşdu:

– Ey igid, adın nədir?

İgid dedi:

– Adım Tafdixdir.

Xəlil pəhlivan dedi:

– Biz gəlmişik səni xilas eləməyə.

Tafdix dedi:

– Mən indiğə, yuxuda bunnarı gördüm. Gördüm kü, Əhməd padşahın qızı Narın xanımı mana buta göndərif.

Xəlil pəhlivan dedi:

– Tafdix, de görüm biz nə etməliyik?

Tafdix dedi:

– Ey pəhlivan, sən bil ki, ən çətin tilsim axırıncı tilsimdi. Çünkü bu dəfə tilsim sindirmək üçün qoçaxlıxdan çox ağlla hərəkət etmək lazımdı. Sonuncu otaxda Qara Divin yatarı saxlanır. Bu yatarı əldə edib çıxarmax üçün gərək yatarın üstündə yuxuda olan siçovulu öldürə biləsən. Siçovulu öldürə bilməsən, nə gördüyün o adamları işıxlı dünyaya çıxara biləcəksən, nə də it, canavar, ayı donunda olanlar dönüf adam olajaxlar. Siçovulu tutuf öldürmək üçün gərək qapıyı elə açanı kıl, siçovul oyanmasın. Oyandı, daha tutu bilməzsən. Qapıyı açmaq üçün saz lazımdı. Sazı çalandı qapı səssiz-küysüz açılaç, həm də sazin sehrinnən siçovul oyana bilmiyəjək. İndi saziniz olmasa iş çətin olajax. Onda gərək ayların, illərnən siçovulu güdəsən.

Tafdix sözünü tamamlayan kimi qoja balaca sazını heyvədən çıxarıf Xəlil pəhlivana verdi. Xəlil pəhlivan sazı əlinə alıf, sonuncu otağın qapısına tərəf yönəldi. Qapıya çatıf xeyli ayaq saxladı. Sonra sazı başdadı astadan dinqıldatmağa. Ancax qapı açılmadı ki, açılmadı. O biri otaxdan qulax asan qoja dedi:

– Oğul, sazı ürəyinin üstünə sıx, bir az da ürəkdən çal. Ürəyinə sıxmasan, qapıyı aça bilməzsən.

Xəlil pəhlivan qoja dediyi kimi sazı ürəyinin üstünə basıf yanğılı bir hava çaldı. Elə bir az keçməmiş qapı yerinnən qopuf aralandı. Xəlil pəhlivan tez özünü içəri saldı. Gördü kü, böyük bir sandıxdı, sandığın üstündə də iri bir siçovul yatır. Fürsəti əldən vermiyən Xəlil pəhlivan qılinci sürüyüf siçovulu iki yerə boldü. Qılincin ucu ilə götürüf bir künçə atdı. Bunu gördüyüən yoldaşları Tafdixnan birrikdə otağa girdilər.

Tafdix dedi:

– Sandığın ağızını aç.

Xəlil pəhlivan qılinci salıf sandığın qıfilini qırdı. Qıfil qırılan kimi qarannıx otaxlara elə bil gün düşdü, hər tərəf işıxləndi. Tafdix silkinif tilsimnən çıxdı. Heyvan donunda olannanın hamısı dönüf insan oldular. Elə bil hamının canının asılan ağırrix yox

oldu. Xəlil pəhlivan Tafdixnan birrikdə sandığın qapağını qaldırdı. Sandığa baxmax mümkün döyüldü. Adamın gözdəri qamaşırıldı. Elə bil ki, Qara div dünyanın bütün yatarını buraya toflamışdı. Daş-qas divarrara işix salırdı.

Xəlil pəhlivan yatarı qojaynan maral donunda olan oğlana tapşırıf dedi:

– Mən Tafdix və ceyrannan birrikdə Ağ dağın üstündə sizi gözdüyəjəm. Qaş-daşı da gətirif oraya gələrsiniz. Kimə nə çatırsa, öz əllərimnən bölgəjəm.

Xəlil pəhlivan Tapdıxla ceyrana dedi:

– Gəlin gedək.

Onnar qarannıx dünyanın ağızına çatınca neçə-neçə adam Xəlil pəhlivanın əlinnən-ayağının öfdü. Hamı ona dua eliyirdi. Qapıya çatanda gördülər ki, qaranlıx dünya dedikləri bir mağaraymış. Mağara özü də tilsimdən silkinif işıxlı dünyaya çıxfı.

Xəlil pəhlivan, Tapdıq və ceyran bir gün, bir günortadan sonra gəlib yoldaşlarının yanına çatdılar. Ceyran dedi:

– Xəlil pəhlivan, icazə versəniz, mən yoldaşlarımnan birlikdə sizlə halal-hümmət eləyib balalarımızın yanına qayıdardıx.

Xəlil pəhlivan dedi:

– A dostdar, bax bu ceyran olmasayı, qarannıx dünyadan nə Tafdığın qurtara bilejəkdik, nə də orada tilsimə düşənnəri. Əziz Ceyran, bizdən nə istiyirsən, istə. Əlimizdən gələni edərik.

Ceyran dedi:

– Xəlil pəhlivan, mən bilirəm ki, siz Əhməd padşahın yaxın adamları, qoçax pəhlivannarısınız. Bizə dünya malı, var-dövlət, heş nə lazım döyül. Sizdən təmənnamız odu ku, Əhməd padşaha deyin ovçulara tafşırsın ki, ceyranlara dəyməsinnər.

Xəlil pəhlivan dedi:

– Sənin xətrinə mən deyərəm bütün ceyranları ovçularдан azad eliyər. Buna arxayın ol.

Ceyrannar onnarnan halal-hümmət eliyif aralandı. Bir xeyli keçənnən sonra Qoja bir neçə adamnan xəziniyi gətirif gəldi. Xəlil pəhlivan sandığın ağızını açıf orada olanlara payladı.

Qoja dedi:

– Oğul, Əhməd padşaha deyin ki, Qanni gölün adını dəyişsin. Daha Qara div yoxdu ku, o gölün üstünə qan tökülsün.

Xəlil pəhlivan dedi:

– Qoja, deməyinə deyəjəm. Ancax bilmirəm əməl edərmi?

Axı orada Qara div nə qədər günahsız qannar axıdır.

Bəli, artıx ayrılmak dəmi gəlif yetişdi. Tilsimnən azad olannar Xəlil pəhlivana, Tafdıga və onun yoldaşlarına çoxlu-çoxlu dua elədilər. Sonra da hərə öz vilayətinə getmək üçün icazə istədi. Xəlil pəhlivan onnara icazə verif uğur dilədi.

Tafdix dedi:

– Xəlil pəhlivan, siz mana çox böyük hörmət elədiniz. Mən ömrüm boyu bu yaxşılığı unuda bilmərəm. Mən güjdü pəhlivanam. Üstümə şir gəlsə parçalayar, qavağıma köklü ağaj çıxsa, kökünnən qopararam. İstəsəniz, öz dəstənizə götürün.

Xəlil pəhlivan dedi:

– Ey igid, sənin arxanca bizi Əhməd padşah göndərif. Sən onun xoşuna gəlifsən. Biz gərək səni onun yanına aparax. Sonra gedif ata-anannan görüşərsən.

Tafdix dedi:

– Nə desəniz, əməl etməyə raziyam.

Onlar qalxf atdarına minif yola düşdülər. Az getdilər, üz getdilər, dərə-təpə düz getdilər, axır ki, gəlif Əhməd padşahın şəhərinin qulağında düşdülər. Bunnar burada dincəlməkdə olsunnar, sizə kimnən deyim, kimnən demiyim Əhməd padşahdan deyim. Əhməd padşah Narın xanımı yola salannan sonra çox xiffət keçirirdi. Gözünün ağı-qarası bircə balasını öz əllərinən gedərgəlməzə yola salması böyük bir dərd oluf onun boğazının ağır qurmuşun kimi asılmışdı. Düşünürdü kü, gərək bu işə qol qoymuyaydım. Öz əlimnən öz evimi yıldım.

Bir tərəfdən də Əhməd padşah çox böyük şaddıx keçirirdi. Ona görə ki, Qanni gölün suyunda çimib gələnnən sonra tutduğu işlərə tövbə eləmişdi. Camaat hər yerdə Əhməd padşahın səxavətindən, xalqa elədiyi yaxşılıxdan danışındı.

Günnərin bir günü yenə Əhməd padşah taxtda əyləşif qızının səfərdən belə gej qayıtması haqqında fikir çəkirdi. Birdən

vəzir həsəhliyə-həsəhliyə özünü padşahın hüzuruna yetirif dedi:

– Padşah sağ olsun, müştuluğumu ver. Gözün aydın olsun, Narın xanım gəlif şəhərin kənarında öz yoldaşlarından dincəlillər.

Padşah dedi:

– Vəzir, müştuluğun məndə. Tez uşaxların qavağına qoşun göndər, təmtəraxnan qarşıla.

Vəzir baş üstə, deyib mürəxxəs oldu. Əmr verildi, şəhərin qıraqına qoşun çıxarıldı. Pəhlivannar hörmət-izzətnən qarşılandı. Onnar şəhərə kimi döşənmiş gəvə üstündə gəldilər.

Padşah Tafdıgı yanına çağırıldı. O daha da gözəlləşmişdi, boy-buxun atmışdı. Tapdix Xəlil pəhlivanın qoçaxlığınnan Əhməd padşaha ürkədolusu danişdi. Padşah bildi ki, Xəlil pəhlivan qızı Narınıymış. Bir azdan padşah Narın xanımı çağırıldı. Narın xanım içəri girəndə Tapdix diksinən kimi oldu. İstədi ki, desin mən bu qızı hardasa görmüşəm. Bu vaxt padşah dilləndi:

– Tapdix, de görüm bu qızı görüfsənmi?

Tapdılq dedi:

– Padşah sağ olsun, yuxuda görmüşəm.

Padşah hündürdən qəh-qəh çəkif güldü və dedi:

– Tafdix, yaxşı bax. Bu qız səni tilsimnən qurtaran Xəlil pəhlivandı.

Tapdix bu işə mat-məəttəl qaldı. Bir könüldən min könülə Narın xanıma vuruldu. Ancaq padşah qızı hara, o hara? Padşah Narın xanımı yanına çağırif alınınan öfdü və dedi:

– Halal olsun, qızım, sənə. Sən ki, tilsimləri sindirif, pəhlivanlarnan vuruşuf, əjdahalar öldürif belə bir igid oğlanı qurtardın, bu taxtı-tajı sənə verirəm.

Narın xanım dedi:

– Yox, elə deyil, bava. Bu taxtı-tacı Tafdıga ver. O, bu səltənətə layixdi. Mən onnan neçə vaxtdı yol yoldaşı oldum. Gördüm kü, çox qoçax, igid, namuslu, hər şeyi bilən, padşahlığa layiq ağıllı bir oğlandı.

Padşah dedi:

– Əgər razi olsanız, sizin toyunuza eləyif sonra Tafdıgı taxta çıxararam.

Onnar hər ikisi başdarını aşağı saldılar. Padşah gördü kükü, razıdalar. Odu ku, bir də soruşdu niyə dillənmirsiniz? Ürəyimnən keçəni sizə dedim.

Tafdix dedi:

– Padşah sağ olsun, əgər belə olsa məni bir səfərə göndər. Mən igiddik göstərmək istiyirəm. Axı Narın xanım məni igiddiknən qurtarif. Qoy Narın xanım görsün kükü, mən də ona baravar pəhlivanam.

Padşah dedi:

– Biz səni tanıyırıx. Səni indi padşahlıxdə sıniyajiyix. Rəiyyət səni sıniyajax.

Padşah o saat hökm elədi ki, toya başdansın. Qırx gün, qırx gejə toy eliyif Narın xanımı Tapdığa verdilər. Əhməd padşah öz tacını qaldırıf Tapdığın başına qoydu. O günnən Tafdix padşahının adı dillərə düşdü. Onnar xoşbaxt yaşıdlar. Ölkə bu taxt-tajdan həmişə razılıx elədi. Tafdix padşahnan Narın xanım yedilər, işdilər, yerə keşdilər. Siz də yeyin, içün, yuxuya keçin.

## YETİM BACILAR

Biri vardi, biri yoxdu, keçmiş zamannarda bir kişi ilə bir arvad vardi. Onnarın da üç qızı vardi.

Günnərin bir günü arvad naxoşluyuf oldu. Aylar, illər ötdü. Üç ildən sora bu kişi gedif ayrı bir arvad alıf gətirdi. Bu arvad çox əzazıl, deyingən bir arvadıydı. O qızlara göz verif, işix vermirdi. Onnarın gününü göy əskiyə bükmüşdü. Kişi də bir az ağilden qıvrıq idi, kişilik sıfəti yoxuydu, bu murdar arvadı nə desə idi, onu yerinə yetirərdi. Bir sözünü iki eləməzdi. Bir söznən arvadın sözünün duruf oturardı. Belələri haqqında deyillər, o kişi yaman arvadagızdı, yəni arvadının sözünün duruf oturandı. Xülasə, bir gün də bu arvad kişinin üstünə dirənif dedi:

– Apar, bunnarı meşədə azdır, çıx gəl.

Kişi arvadın sözü ilə qızdarını başına yiğif meşiyə apardı, dedi:

– Gedəh, meşədən zoğal yiğax gətirəh.

Heç nədən xəbəri olmuyan qızlar onun sözünə inandılar. Getdilər meşiyə. Kişi onnarı meşənin lap qalın yerinə aparif azdırıldı. Özü də çıxıf evinə gəldi. Kişi evinə gəlməhdə olsun, görəh bu qızların başına nə gəldi. Qızlar atalarını çox axtardılar, ancax onu tapa bilmədilər. Gördülər ki, atalarının çuxası ağacdən asılıf, elə bildilər ki, o ağaca dönüf, meşədə yolu azif qayida bilmədilər.

Onnar bərk acmışdılар, ancax yiməyə bir şey tapa bilmədilər. Elə bu vaxt kiçik bacı bir armud ağacı gördü. Dedi:

– Gelin, armud dərif yeyək, bir az qüvvə topluyax.

Qızdar armuddan iyif bir az özdərinə gəldilər. Bir az da dərif özləri ilə götürdülər. Armuddan iyiyə-iyiyə getməyə başladılar. Onlar gəzə-gəzə gəlif bir tövləyə çıxdılar. Sən demə, bu tövlə də padşahın atlarının tövləsi imiş. Qızdar baxıf gördülər ki, tövlədə çoxlu at var. Atların da qavaxları kişmişlə doludu. Bacılar çox sevindilər. Başladılar kişmişdən yeyif dolanmağa. Qızdar yavaş-yavaş cana-qana doldular. Atlar isə yavaş-yavaş arıxlamağa başladılar. Padşahın mehtəri tövliyə girif gördü ki,

atlar arıxlayıblar. Baş aça bilmədi ki, bu nə işdi. Padşah bu əhvalatdan xəbər tutuf, mehtəri yanına çağırıldı:

– Mehtər, deyəsən, başın bədəninə ağırrıx eliyir, bu nə işdi, atlar niyə bu kökə düşüf, yoxsa kişmişə atlara vermirən, aparif özün yiyirsən.

Mehtər and-aman eliyif dedi:

– Padşah sağ olsun, mən də bu işə təəccüb eliyirəm. Baş aça bilmirəm bu nə işdi. Mənə möhlət verin, öyrənim görüm bu nə işdi?

Padşah dedi:

– Mehtər, sənə üç gün vaxt verirəm, bu üç günə mənə bir xəbər götirməsən, boynun vurulacaq.

Mehtər dedi:

– Baş üstə.

Mehtər gəlif tövlənin bir küncündə gizləndi. Atlara kişmiş töküf çıxdılar. Elə bu vaxt qızlar atların qabağındakı kişmişdən götürüf yiməyə başladılar. Bu vaxt mehtər çıxıf onları tutuf dedi:

– Burda nə eliyirsınız?

Dedilər:

– Meşədə azmişix, bura gəlif çıxmışix.

Mehtər dedi:

– İndi mən sizi apararam padşahın hüzuruna. Siz də nə bilirsiniz orda söylüyərsiniz.

Mehtər qızdarı götürüf padşahın hüzuruna apardı. Padşah qızdarı görüsə dedi:

– Siz kimsiniz, gəlif tövleyə niyə girifsiniz. Kişmiş yiyif atlarımı da arıxladıfsınız, indi də mən sizi cəzalandıraram, onda bilərsiniz ki, padşahın atlarının kişmişini yiməh nə deməhdı.

Bacılar başlarına gələn əhvalati mən sizə nağıl eliyən kimi başdan ayağa padşaha danışdılar. Padşahın onnara rəhmi gəldi. Soruşdu:

– Əlinizdən nə iş gəlir?

Böyük bacı dedi:

– Yaxşı paltar yuyuram.

İkinci bacısı dedi:

– Mən yaxşı çörəh bişirirəm.

Hərəsi bir söz dedi. Padşah axırda kiçik bacıdan soruşdu:

– Bəs sən nə bacarırsan?

Kiçik bacı dedi:

– Padşah sağ olsun, mən də yaxşı yiyif-içməyi bacarıram, bir də qızılıkəkilli oğlan doğaram.

Bacılar başdadılar sarayda yaşayif öz bacarıxlarını göstərməyə.

Padşah qırx gün, qırx gecə toy eliyif kiçik bacını öz oğluna aldı. Vaxt gəlif tamam oldu. Kiçik bacı bir qızıl kəkilli oğlan doğdu. Böyük bacı mamaçaya yaxınlaşmış dedi:

– Bu uşağı it küçüyününən dəyişdir, sənə qızıl verəcəm. Mamaça qızıla aldanıf böyük bacının sözünnən uşağı gizlətdi. Yerinə də it küçüyü qoydu. Padşaha xəbər çatdı ki, gəlinin qızıl kəkilli oğlan əvəzinə it küçüyü doğuf. O saat padşah qəzəblənif əmr elədi ki, gəlinini zindana salsınnar. Ancax bu padşahın vəziri insaflı və ağıllı bir adamıydı. İrəli yeriyif dedi:

– Padşah sağ olsun, bu yaxşı iş deyil. Təzə doğan arvadı zindana salmax günahdı. Başqa yerdə bunu eşidif bizə güləllər. Yaxşısı budu ki, bunu qov, şəhərin bir tərəfində qalsın, bir xaraba yerdə. Gündə xörəklərin artıx-urtuğunnan ona göndərərih. Birtəhərnən dolanar.

Padşahın gəlinini şəhərdə dolandırdılar. Hamı gəlif onun üzünə tüpürür, keçif gedirdi.

Kiçik bacı burda qalsın, görəh onun qızılıkəkilli oğlunun başına nə iş gəldi?

Böyük bacı onu aparif meşənin xəlvət bir yerinə qoyuf gəldi. Demə, bir çoban öz qoyunnarını həmin bu yerə gətirif otarırmış. Bir qarının qoyunu da hər gün uşağa süd verif gedirmiş. Bir neçə vaxt keçir. Qarı gəlif çobanla danışır. Çoban soruşur:

– Ay qarı, mənnən nə istəyirsən?

Qarı deyir:

– Sən mənim qoyunumu sağırsan.

Çoban and-aman eliyir ki, elə şey yoxdu. Gəl qoyununu güdəh, görəh hara gedir. Mən düz qırx ildi ki, çobannıx eliyirəm,

hələ bir adamın qoyununa tamah salıf onun südünü saqmamışam,  
sənin kimi kasif bir qarının südünəmi tamah salacam?

Səhərisi günü qarı gəlif qoyununu güdməyə başlayır. Baxıf görür ki, qoyun özünü verdi meşənin xəlvət bir yerinə. Əyilif bir uşağa süd əmizdirif uzaxlaşdı. Qarı gəlif bu uşağı götürüf apardı evinə.

Bir neçə vaxtdan sonra padşahın adamları gəldilər buraya. Hamını yiğif apardılar ki, padşahın gəlininin üzünə tüpürsünnər. Qarını da bu uşaxla birləkde apardılar. Qarı da hamı kimi gəlinin üzünə tüpürdü. Sonra qızıl kəkilli oğlana dedi:

– Sən də tüpür.

Oğlan dedi:

– Bu mənim anamdı, niyə tüpürürəm. Onun heç bir günahı yoxdu.

Bu uşağın dil açıf danışması hamını mat qoydu. Dedilər:

– Bu sənin anandı?

Uşax dedi:

– Hə, məni xalam aparıf meşədə gizlətdi, yerimə də it küçüyü qoydurdu.

Xəbər padşaha çatdı. Padşah öz gəlinini saraya gətirdi. Böyük bacı ilə mamaçanı isə bir dəli qatırın quyruğuna bağlıyif buraxdılar, qatır onnarı tikə-tikə elədi.

Kiçik bacı isə qızılıkəkilli şahzadə oğlu ilə xoşbəxt yaşamağa başladı.

## TÜLKÜYNƏN DƏYİRMANÇI

Biri vardi, biri yoxdu, bir dəyirmançı vardi. B1 dəyirmançının bir dəyirmanı vardı, bir kürkü vardı, bir də bir çanağı vardı. O çanaxda şahadı alırdı, fətir eliyirdi, yeyirdi. Amma dəyirmanın qapısında bir yaxşı armid ağacı vardi. Dəyirmançı baxdı gördü ki, b1 armid günü-günnən azalır. Fikirrəşdi ki, kim gələ, kim neyliyə ki, b1 armud belə azala? Dedi:

– Pusacem.

Pusdu, baxdı gördü kü, bir dənə tülküdü.

– Ə, köpoolun tülküsi, səni öldürəcəm. Düş aşağı.

Dedi:

– Dəyirmançı qardaş, məni öldürmə, səni evləndirəcəm.

Deyir:

– Ə, bədbaxt oğlu bədbaxt, mənim nəyim var? Maa arvat nəyə lazımdı?

Deyir:

– Yox, səni evləndirəcəm.

Dəyirmançının tülkü bırdə qardaş olsun, sizə xəbər verim bir padşahdan.

Bir padşah vardı, b1 padşahın bir qızı vardı. B1 qızə çox yerdən müştəri gedirdi, heş kəsə vermirdilər. Tülkü bir gün getdi otdu elçi daşının üstündə. Padşahın vəzirrəri vardı, baxdılar, gördülər elçi daşının üsdündə bir şey oturup, gəldilər:

– Kimsən?

Dedi ki, mən tülküyəm, gəlmışəm padşahın qızına elçiliyə. Ağama alacem.

– Ağan kimdi? Adı nədir?

Dedi:

– Ağam Armid bəydi.

Dedi ki, bir belə dövləti, bir belə malı, bir belə pulu, bir belə sani, bir belə cah-cəlalı, qoşunu.

Patşah razı oldu. Belə maslahat elədilər ki, Armid bəy gəlsin, patşahnən görüşsünnər.

Tülkü gəldi, dəyirmançuya dedi ki, dur, gedəceyi qızı gör-

məyə. Dedi:

– Ə, tülkü, əvin yixılsın sənin, mənim nəyim var, paltarım var, palazım var? Mən bir dəyirmançı adamam, paltarında bir put unun tozu var.

Dedi:

– İşin yoxdu.

Gəldilər, bizim çay kimi qabaxlarından bir çay axırdı. Tülkü dedi:

– Dəyirmançı qardaş.

Dedi:

– Həə.

Dedi:

– Dəyirmançı qardaş, sən soyun paltarları, ver maa. Əyağınızın ilışər, yixılsan, paltarı axıdarsan.

Çayın ortasına gəldilər, qəşəh tülkü bı paltarı axıtdı çaya. Dəyirmançının paltarı axdı, lüt ana gündə qaldı. Dəyirmançı çıxdı çayın qırğına. Tülkü yüyürdü patşaha:

– Patşah, əvin yixılsın sənin, bəs yeznən gəlirdi qızı görməyə, çayda paltarı, libası, atı, tüsəngi, tapancası— hamısı axdı.

Patşah car cəhdı, qoşun gəldi. Yığışdırılar bına yaxşı at, şəşqa, paltar... Getdilər dəyirmançını geyindirdilər, düşdülər yola. Yola düşəndə bı tülkü dəyirmançıya yaxınlaşdı, dedi:

– Nəbada, nəbada üstünə baxasan, paltarına baxma!

Dəyirmançı görməmiş adamı dana, yoxu idi, bir şalvara baxdı, bir pencəyə baxdı, bir yol belə, iki yol belə, tülkü binin yanın basdı, dedi:

– Ə, əvin yixılsın sənin, saa nə dedim?

Bı padşah baxırdı, görür ki, yeznəsi paltara baxır. Dedi:

– Ə, tülkü, bı axı paltara çox baxır?

Dedi:

– Patşahi-aləm sağ olsun, deyir bı nə paltardı ki, mən geyinmişəm?

Deyir:

– Həə.

Yedilər, işdilər, bir neçə gün bırda qaldılar. Tülkü dedi ki,

patşahi-aləm sağ olsun, mən məslahat eliyirəm ki, mənim ağamı əvələndirəsiz, toyunu eliyax, aparax.

Dedi:

– Yaxşı.

Qırx gün, qırx gejə patşah toy virdirdi. Dəyirmançı tulkünü çəhdi qırğıga, dedi:

– Əvin yixılsın, bəs mən gəlini hara aparacem?

Dedi:

– Dinmə.

Dəyirmançı bırda qalmaxda olsun, tülkü, yeddi qardaş bir dev vardi, bı devlərin də yaxşı imarati, dövləti, filan-bəşməkanı vardi, gəldi bı devlərə dedi:

– Salamməleküm.

– Əlekiməsalam, tülkü, xeyirdimi?

Dedi:

– Əviiz yixılsın sizin, patşah cahi-calal çəkir, gəlir sizi qırmağa, durun!

– Bəs nətəər yan? Biz indi neyliyax?

Dedi:

– Durun, başınızı götürün, hərəəz bir yana qaçın.

Bının içində bir ağ dev vardi, bı birəz mənim kimi yolu yeriyə bilmirdi.

Dedi:

– Mən hara girim?

Dedi:

– Gir ot təyəsinə.

Əvin böyründə ot təyəsi varıldı, girdi ot tayasına. Tulkü ibiş-qanı çaldı. Devi oddadı. Qayıtdı getdi patşahın yanına. Patşahın adamları dəyirmançını cah-calannan patşahın öz sərhədinə kimi gətdilər. Tulkü dedi ki, bağışdayın, sizə bir söz deyəjem. Ağamın nənəsi ölüp, heç özü eşitməsin, tör-töküntüdü, gəlin siz bırdan qayıdın geri.

Bulları qaytardılar geri. Dəyirmançı gəldi devlərin imaratına, gördü ki, vallah, bir dəm, bir dəsgah, filan-beşməkan var ki, gəl görəsən. Başdadılar bırda yeməh-işməh. Day bı

dəyirmançı dedi ki, tülükü, varım da sənsən, yoxum da sənsən.

Bı patşahın qızı tulkünü çox istiyirdi, olduxca çox istiyirdi. Tülükü bir gün özünü virdi ölümcüllüyə, dedi ki, görüm bı kişi, bı mənim qardaşım maa baxır, baxmir?

Bı gəlin gəldi durdu tulkünün başının üstündə:

– Can tülükü, – dedi, tülüküyə dil-ağız elədi.

Dəyirmançı gəldi, gördü ki, arvad tulkünün başı üstə özün didip-tökür:

– Ə, köpəh qızı, – dedi, – ölür, cəhənnəmə ölsün, quyuğunnan at, getsin əyənə.

Tülükü yerinnən qalxdı, dedi:

– Həə, dəyirmançı qardaş, mən səni tacir-patşah elədim, indi sən mənim başıma bı oyunu gətdin?

Tülükü getdi, gördü ki, devlər qeyənin dibindədi. Ajinnan həmisinin boğazı üzülür. Dedi ki, bilirsiiz nə var?

Dedilər:

– Nə var?

Dedi:

– Durun gedəh, sizin əvinizdə bir gəlin var, bir də bir kişi. O kişiin öldürəx, gəlin qalsın sizə.

Dedilər:

– Yaxşı.

Gətirdilər bir burğu qayirdilər. Bı burğunun bir üçün saldılar tulkünün başına, bir üçün də saldılar öz başdarına. Di yavaş-yavaş gəldilər, gördülər ki, dəyirmançı əvin balkonunda oturup. Dəyirmançı baxdı, gördü ki, tülükü üş devnən gəlir. Çağırıldı:

– Ə, köpəhəoğluun tulküsü, səən dədan maa yeddi dev boşduyu, üçün gətirirsən, bə binin dördü hanı?

Devlər bını eşidən kimi tulkünü çırpıdalar daşa, tülükü vakqıdı:

– Yalandı!

O yana çırpıdalar, vakqıdı:

– Yalandı!

Bu yana çırpıdalar, vakqıdı:

– Yalandı!

Tulkünü cəhənnəmə vasil elədilər.

## DƏRZİ ŞAGİRDİ ƏHMƏD

Nağıl-nuğul bilmirəm, bilsəm də söyləmirəm. Şahdan gəlmış nökərəm, dinmə qavırğalarını sökərəm.

Biri variydi, biri yoxuydu, Allahın bəndəsi çoxuydu. Sizə kimnən xəvər verim, kimnən deyim, şah oğlu Şah Abbasdan. Şah Abbas vəzir Allahverdi xannan hər bazar günü dərvishlivas oluf şəhəri gəzirdi.

Günnərin bir gündündə, allah-talanın xoş bir saatında onnar gəzə-gəzə gəlif şəhərin qırığında bir küçəyə çıxdılar. Bütün şəhər əhlinin şirin yuxuda olmasına baxmıyarax, evlərin birinnən işix gəlirdi.

Şah Abbas üzünü vəzir Allahverdi xana tutuf dedi:

– Vəzir Allahverdi xan, gedək görək gejənin bu vaxtında o evin işığı niyə yanır? Burada yaqın bir sırr var.

Şah Abbasnan vəzir gəlif işix gələn evin qapısına çatdılar.

Vəzir Allahverdi xana dedi:

– Qibleyi-aləm, sən bir ayax saxla, mən bu saat öyrənim görüm bu nə olan işdi.

Vəzir singə-singə gəlif pəncərənin altında xeyli dayandı və qayıdif şaha dedi:

– Qibleyi-aləm sağ olsun, bura bir dərzi tükəndi. Bir nəfər şəxs də paltar tikməknən məşğuldular.

Şah Abbas dedi:

– Vəzir, bu işi axıra çatdırımax lazımdı. Gəl gözdüyək görək bu nə sirrdi?

Şahnən vəzir qapının ağızında duruf gözdəməkdə olsunnar, sizə xəvəri dərzidən verim.

Xeyli işdiyənnən sonra dərzi duruf yorğun-yorğun arxa tərəfə keşdi. Bir nəfəri silkəliyif durguzmağa başdadı. Yatan adam elə bil on ilin yorğunuydu. Durmax istəmirdi ki, istəmirdi. Axır ki, qalxf gözdərini ova-ova dərziyə dedi:

– Ustad, səni görmək olasan. Sən niyə qoymadın mən vayğanı axıra kimi görəm.

Bunu eşidən dərzi şagirdinin üstünə düşdü kü, tez ol vayğanı

daniş.

Şagird cavaf verdi:

– Ustad, mən vayğanı axıra kimi görməmişəm, ona görə də danişa bilmərəm.

Dərzi nə qədər təkid elədisə də, şagirddən bir söz qopara bilmədi. Axırda ajıxlanıf əlindəki metrə ilə şagirdi döyməyə başdadı. Yenə də bir murad hasil olmadı. Bu zaman şagird dərziyə cavavında dedi:

– Usta, məni öldürsən də, tikə-tikə doğrasan da, vayğanı danişmaram.

Dərzi ilə şagird didişməkdə olsunnar, sizə xəvəri Şah Abbasnan vəzirdən verək.

Şah Abbasla vəzir Allahverdi xan qapının arxasında o qədər durdular ki, bir də gördülər ki, dan yeri sökülür. Şah Abbas dedi:

– Vəzir, daha gözdəmək olmaz. Gəl içəri girif hali olax görək bu nə işdi?

Vəzir dedi:

– Şah sağ olsun, içəri girməyin heş bir xeyri yoxdu. Onnar bilillər ki, sən şahsan, mən də vəzir. Yaxşısı budu ku, gedək, bunları da savah hüzuruna çağırtdırif hər şeyi örgənərsən.

Şah Abbas civindən möhürü çıxarıf həmin qapiya vurdub və oradan da birbaş saraya qayıtdılar.

Bəli, savah açıldı, üzünüzə belə xoş savahlar açılsın.

Şah Abbas qırmızı geyinif taxta çıxdı. Əmr eləyib iki nəfər fərraş çağırtdırdı. Fərraşlar Şah Abbasın qarşısında ikiqat təzim eləyif dedilər:

– Qibleyi-aləm sağ olsun, bizə görə nə qullum?

Şah Abbas dedi:

– Gedin, şəhərin filan küçəsində hansı evin qapısında mənim möhürüm varsa, o evi axtarif tapın. Orda yaşayan dərzi ilə şagirdi tez mənim hüzuruma gətirin.

Fərraşlar baş üstə deyif götürüldülər. Axtara-axtara gəlif şahın möhürü vurulan qapını tapdılar. Qapını döyməyə başdadılar. Usta şagirdinə dedi:

– Eşidirsənmi, qapıyı döyüllər. Get, gör kimdi? Nə istiyir?

Şagird gəlif qapını aşdı. İki nəfər dövlət məmuru görüp qorxdu və tez özünü ələ alıf dedi:

– Bizə görə nə qullum?

Fərraşlardan biri dilləndi:

– Kimdir bu evin sahibi?

Şagird dedi:

– Bura bizim dükəndə. Bu dükanın sahibi isə mənim ustamdı.

Mən də onun şagirdiyəm.

Fərraş dedi:

– Get, o ustanı burası çağır.

Şagird tez qaçış ustuyu çağırıldı. Usta gəlif fərraşdara baş əyif dedi:

– Bizim üçün nə qullum?

Fərraş dedi:

Tez olun, düşün qavağıma, sizi Şah Abbas istiyir.

Bəli, usta ilə şagirdi dükəni bağlılıf fərraşdarın qavağına düşdüllər. Fərraşlar birbaş onnarı Şah Abbasın hüzuruna gətirdilər. Dərziyənən şagirdi şahın qarşısında ikiqat təzim eliyif diz çökdülər. Ədəb-ərkannan salam verif, qullum göstərdilər.

Şah Abbas başını qaldırıf, heş nədən xəvəri yox kimi soruşdu:

– Deyin görüm, sizin sənətiniz nədi?

Dərzi dedi:

– Şah sağ olsun, bizim sənətimiz dərzilikdi. Paltar tikməknən məşğul olurux.

Şah Abbas dedi:

– Bilirsinizmi sizi çağırtdırmaqdə məqsədim nədi?

Usta dedi:

– Qibleyi-aləm sağ olsun, bilmirik. Biz hardan bilək. İndi buyurun bizim üçün nə qullum?

Şah Abbas dedi:

– Sizi bir məqsədə görə çağırtdırmışam. Ancax onu bilin, düzgün cavaf verməsəniz, and olsun bavamın taxtına-tajına, sizin boynunuza elə vurdurajam kı, bir damcı qanınız yerə düşməsin.

Qorxudan canına üşütmə düşən dərzi şahın qavağında ikiqat

təzim eliyif dedi:

– Qibleyi-aləm sağ olsun, biz nə günahın sahibiyik?

Buyurun, mətləbinizi qanax.

Şah Abbas ağır-ağır başını qaldırıf dedi:

– Birinci deyin görüm, keçən gejə bütün şəhər əhli yatdığı halda, siz nəyə görə yatmamışdırınız?

Usta özünü düzəldif dedi:

– Padşah sağ olsun, bir nəfər toy eliyirdi. O gətirif gəlin üçün paltar tikdirirdi. Özü də bizə iki gün vaxt vermişdi. Biz onun qarşısında yalançı ola bidməzdik. Xalxin xeyir işini ləngitmək olmazdı. Ona görə də gejə-gündüz işdiyif paltarı tikməliydik. Odur ki, bütün gejəni də biz yatmayıf işləmişik.

Şah Abbas bir az da ciddi görkəm alıf dedi:

– Hə, indi asta-asta gəlif mətləbə çıxdıx. İndi deyin görüm axşamnan yatan kimiyyidik?

Dərzi dedi:

– Şah sağ olsun, axşamnan yatan mənim şagirdimiydi.

Şah Abbas gülə-gülə dedi:

– Yaxşı, onda elə isə de görüm, sən şagirdini gejə qaldıranda nə hadisə oldu?

Dərzi baxıf gördü kü, şah hər şeyi dəqiq blir. Ona görə də heç nəyi gizdətmədən dedi:

– Padşah sağ olsun, mən gejənin yarısına qədər işdədim. Gördüm yuxum gəlir, həm də yorulmuşam. Dedim, bir az gözümün çimirini alım, yenə də durar işdərəm. Getdim şagirdi qaldırırm bir az da o işdəsin. Mən şagirdi nə qədər səsdədimsə, mənə cavaf vermədi ki, vermədi. O yatırdı. Mən axırda məjbur oluf onu əlimnən qaldırmağa başdadım. Qalxan kimi mana ajıxlənif dedi:

– Səni görüm beyməkan olasan, ay usta. Nə oluf? Dünyanın axırı-zadı döyüllkü? Qoymadın ki, vəyğamı axıra kimi görəm.

Mən onun cavavında dedim:

– Oğul, vəyğan xeyrə dönsün. Söylə görüm, yuxuda nə görürdün?

Şagird cavavında mana dedi:

– Usta, istiyirsən dara çək, istiyirsən də tikə-tikə doğra, mən o yuxuyu aça bilmiyəjəm.

Padşah sağ olsun, mənim bildiyim, gördüüm bu qədər. Artıx heş nə bilmirəm.

Dərziyə diqqətnən qulax asan Şah Abbas dilləndi:

– Sən çox düz dedin. Sənin heş bir günahın yoxdu. Gedə bilərsən.

Padşahın ağızından bu sözdəri eşidən dərzi sevincəkaya qalxıf, ikiqat təzim eliyif onun qulluğunnan mürəxxəs oluf öz işinin dalınca getdi.

Dərzi çıxan kimi Şah Abbas üzünü şagirdə tutuf dedi:

– Oğul, əvvəla, de görüm, sənin adın nədi?

Şagird dedi:

– Padşah sağ olsun, mənim adım Əhməddi.

Şah Abbas dedi:

– Əhməd, ustanın dediklərinə qulax asdin? O, düz dedi, yoxsa yalan?

Əhməd dedi:

– Padşah sağ olsun, ustamın dediklərində heş bir yalan yoxuydu. Nejə olmuşdusa da, eləjə də söylədi.

Şah Abbas dedi:

– Yaxşı, çox gözəl. Elə isə söylə görək gejə gördüğün vəyğə nəydi? Nəyə görə ustana da söyləmədin?

Əhməd dedi:

– Qibleyi-aləm sağ olsun, mən əhd eləmişəm ki, vəyğamı heş kimə danışmıyım. Ona görə də məni ölürsən də, boğdursan da, iki şaqqa eliyif ala qapıya vurdursan da, o yuxunu aça bilmiyəjəm.

Şah Abbas bildi ki, Əhmədi qorxuzmaxnan iş aşmijajax. Ona görə də, bir az müləyimcəsinə dedi:

– Oğul, gəl uşaqlıx eləmə. İş, vəzifə, pul, nə istəsən verim, ancax bu inadkarlığınnan əl çək.

Əhməd dedi:

– Şah sağ olsun, mana heş nə lazım döyüll. Mən ərz elədim ki, o yuxunu aça bilmiyəjəm.

Şah Abbas hirsini bir az da boğuf dedi:

– Öhməd, sən heş bilirsənmi hardasan? Kimin qavağında duruf, kimlə söz güləşdirirsən! Özünü nə hisab edirsən? Gözdərini aç, yaxşı bax. Sən Şah Abbasın hüzurundasan. Onu bil ki, bir də yox desən qətlinə fərman verəjəm.

Öhməd dedi:

– Qibleyi-aləm sağ olsun, öldürsən də, boğdursan da demiyəjəm.

Bunu eşidən Şah Abbas hirsindən tir-tir əsdi. Cəllad, cəllad deyə qışqırdı.

Cəllad o saat hazır oluf dedi:

– Padşah sağ olsun, nə buyurursan? Sənin sayəndə yaxşı yemisəm, qolum qüvvətdidi. Kimi deyirsən boynunu elə vurum ku, bir damcı qanı yerə dammasın.

Şah Abbas Öhmədi göstərif dedi:

– Apar bunun boynunu vur ku, bir də onu mənim gözüm görməsin.

Cəllad o saat siyirməqılinc cumdu Öhmədin üstünə. Yapışf yaxasından istədi aparsın, vəzir, vəkil irəli yeriyyif arıya girdilər. Vəzir Allahverdi xan şaha baş endirif dedi:

– Padşah sağ olsun, bu cavan oğlana yenə bir möhlət ver, qoy fikirrəssin. Bəlkə dinə, imana gəlif padşahın əmrinnən çıxmağın nə olduğunu başa düşdü. Başa düşmədi, ağıllanmadı onda siz burda, cəllad burda. Nə əmriniz var, buyurarsınız yerinə yetirər.

Sonra vəzir Allahverdi xan əyilik Şah Abbasın qulağına dedi:

– İndi Öhmədi öldürməyin heş bir xeyri yoxdu. Onu öldürtməknən əlinə heş nə düşməyəjək. Yuxunu da öyrənə bilməyəjəyik. Gəl bunu azaddıxdan məhrum elə, göndər zindana.

Vəzirin bu ağıllı məsləhəti padşahın beyninə batdı. Cəlladı hüzurunnan azad eliyif, Öhmədə dedi:

– Ay oğul, hələlik mən sənin qanının keçirəm. Gəl, bu daşı ətəyinnən tök, o yuxuyu aç.

Öhməd dedi:

– Padşah sağ olsun, üz vurmağın xeyri yoxdu. Sözüm sözdü. Bəli, Şah Abbasın əmrinnən Öhmədi iqamətgahın qarşısın-

da olan qırx metirik köhnə bir quyuya atdırılar. Gündə bir dəfə Öhmədi şahın hüzuruna gətirif sorğu-suala tutuf, yenidən aparif quyuya salırdılar. Bu minvalnan Öhməd on gün quyuda qaldı.

Öhmədi quyuda qoyax, sizə kimdən xəvər verək, kimnən deyək, Şah Abbasın qızı Pəri xanımnan. Pəri xanım Şah Abbasın gözünün ağı-qarası bircə balasıydı. Qız nə qız... Gözəllikdə tayı-barabarı yoxuydu. Aya deyərdi: sən çıxma, mən çıxım, günə deyərdi: sən çıxma, mən çıxım. Sinə meydan, bel nazik, dodax nazik, qaşdar kaman kimi çatılıf, canını allam deyirdi. Mirvari kimi düzülen inci dişdərini, xumarranan ala gözdərini görən aşiqin ürəyi çətin ki, tab gətirə.

Hər səhər olduğu kimi yenə də Pəri xanım küləfirəngidə gəzirdi. Bir də gördü kü, budu bir nəfər cavan oğlanı fərraş qavağına qatıf aparır. Pəri xanımın ona yazılı gəldi. Tez qaravaşı yanına çağırif dedi:

– Ay qız, fərraş qavağına qatıf bir nəfər cavan oğlanı apardı. Tez ol, bir öyrən görüm o kimdi, nə günahın sahibidi?

Qaravaş dedi:

– Xanım, o bir dərzi şagirdidi. Adı Öhməddi. Atan onu sarayın qavağındakı qırx metirrik quyuya saldırıf. Hər gün bir dəfə gətirtidirif sorğu-suala tutur. Heş bir cavaf almışif yenidən onu quyuya atdırır.

Pəri xanım dedi:

– Ay qız, aydın de görüm, axı nə günahın sahibidi? Atam onnan nə soruşur ku, o da cavaf vermir?

Qaravaş dedi:

– Xanım sağ olsun, Öhməd gejə yatanda bir vayğa görüs. İndi zalim oğlu tərsdiyif ki, vəyğiyi heş kimə söyləmərəm. Atan da onun üstünə düşüf kü, kimə danışmasan da mana danışmalısan. Xanım, başına dönüm, deməyə də utanıram. Amma oğlan, nə oğlan. Boylu-buxunnu, bığ yeri yenicə tərrəmiş növrəstə bir cavandı. Deyirsən, Yusifdi, qəvirdən qalxıf. Adam istiyor ki, ürəyini yarif içinə qoysun.

Pəri xanım dedi:

– Ay qız, dilotu ha yeməmisən. Bəsdi, daha. Get atamın

hüzuruna. Ona çatdırkı, Pəri xanım sizi görmək istiyor.

Bəli, atasının icazə gələn kimi Pəri xanım fürsəti föftə vermiyif onun hüzuruna varid oldu. Atasının əllərinən öpərək, ədəb-ərkannan onu salamladı. Şah Abbas qızının üz-gözününən öpüf yanında oturtdu və dedi:

— Qızım, xeyir ola, mənim üçün nə quellux?

Pəri xanım dedi:

— Ateyi-mehriban, sənnən bir xahişim var.

Qızın tərəddüd elədiyini görən Şah Abbas dedi:

— Qızım, dünyada sənin bir sözünü iki eləməmişəm. İndi istədiyin nədi? Buyur görüm, eşidirəm səni.

Pəri xanım dedi:

— Atacaq, eşitmışəm ki, bir nəfər dərzi şagirdini vəyga danışmamax üstündən dustax eləmisən. İndi səndən xahişim budu ku, mənim xatırımı onu azad elə.

Şah Abbas dedi:

— Qızım, məndən nə xahiş eliyirsən elə, amma bu işdən ötrü ağız aşma.

Pəri xanım dedi:

— Atacaq, sənin sağlığına mənim heş bir şeydən, heş nədən ehtiyacım yoxdu. Bir ehtiyacım varsa, o da bu sözdü.

Şah Abbas dedi:

— Qızım, gəl daşı ətəyinnən tök. Bu işdən əl çək. Bu sana aid olan iş deyil.

Pəri xanım kor-peşiman atasının hüzurunnan çıxıf birbaşa öz mənzilinə getdi. Otaxda bir xeyli var-gəl eliyif dözə bilmiyib külfəfirəngiyə çıxdı. Pəri xanım küləfirəngidə öz-özünə dərs-kors eləməkdə olsun, görək Əhmədin başına nə iş gəldi?

Şah Abbas fərraşdara əmr elədi ki, Əhmədi hüzuruma gətirsinər. Əmrə müntəzir olan fərraşdar bir göz qırıpında Əhmədin başının üstünü aldılar. Onu qavaxlarına qatıf şahın hüzuruna aparanda Pəri xanım Əhmədi gördü. Doğru deyiflər ki, məhəbbət insanın gözündə olar. Pəri xanım baxıf gördü kü, Əhməd qaravaş deyənnən də on qat artıx gözəldi. Boylu-buxunu, şax qamətni, yerişi-duruşu canlar alır. Pəri xanım bir könüldən min könülə Əh-

mədə vuruldu. Öz-özünə söz verdi ki, nə yolla olursa-olsun Əhmədə kömək eliyif, ona ərə getməlidir.

Bəli, aradan bir neçə gün də keşdi. Pəri xanım baxdı ki, duruş tuta bilmir. Axırda dözmüyüb həmişə ürək sırrını aşdıgi Aybəniz addı kənizini yanına çağırtdırif dedi:

— Aybəniz, özün yaxşı bilirsən ki, sənin xətrini dünyalar qədər istiyirəm. İndiyə kimi sənnən gizdi heş nəyim olmuyuf.

Aybəniz baxdı ki, Pəri xanım sözlü adama oxşayır. Odu ku, dedi:

— Xanım sağ olsun, bir neçə ildi ki, mən sizə xidmət eliyirəm. Bu vaxt ərzində məndə pis, yarıtmaz bir hərəkət görmüyüfsünüz. Mən sizin xətrinizi bircə balamdan əziz tuturam. Yenə də nə sirriniz olsa, mana açıx ürəknən deyə bilərsiniz. Bir allah bilir ki, sizin yolunuzda ölümə getməyə hazırlaram.

Pəri xanım dedi:

— Aybəniz, elə isə qulax as. Atam bir nəfər dərzi şagirdini bizim imarətin qarşısındakı quyuya saldırıf. İndi ona kömək eləmək lazımdı. Mən aşpaza tapşırımişam. Onnan yemək-işmək götürüf aparıf verərsən Əhmədə. Nə desə, gəlif mana deyərsən.

Bəli, Aybəniz arayı xəlvət eliyif şər qarışanda yaxşı xörklərdən götürüf özünü verdi quyunun başına. Başladı Əhmədi səsdəməyə... Əhməd eşidirsənmi?

Əhməd dedi:

— Axı siz kimsiniz? Nə istiyirsiniz?

Aybəniz dedi:

— Əhməd, sirr saxlamaxnan nejəsən?

Əhməd dedi:

— Sirr saxlamağı bajarmasaydım, bu qarannıx quyunun divində nə işim qalmışdı.

Aybəniz dedi:

— Elə isə qulax as. Məni şahın qızı Pəri xanım göndərif. Sana yemək gətirmişəm. Nə lazım olsa, mana de xanıma yetirim, sənə kömək eləsin.

Əhməd razılığını bildirif dedi:

— Siz mana yemək gətirirsiniz. Mən isə qırx metirrik qu-

yunun divindəyəm. İndi sən o xörəkləri mana nejə verə bilərsən?

Aybəniz məəttəl qalif, bilmədi ki, neyləsin. Bir onu deyə bildi ki, gedim xanımın yanına görüm nə deyir.

Əhməd quyunun divində qalmaxda olsun, sizə xəvəri kənizdən verim. Aybəniz birbaşa özünü verdi Pəri xanımın yanına. Bütün əhvalatı danış� dedi:

– Xanım, indi məsləhət sizində.

Pəri xanım dedi:

– Di, tez ol, durma get mənim ikinci otağımı aç. Orada mənim qırx metir uzunnuğunda kəməndim var. Kəməndi götür, apardığın yeməkləri də bir yaylığa düyünnə, kəməndə bağlıyif quyuya salla. Sonra yaylığı da kəməndə bağlıyif quyuya salla.

Bəli, Aybəniz Pəri xanım deyənnəri hazırlayıf özünü verdi quyunun başına. Aranı xəlvət eliyif Əhmədi səsdədi. Pəri xanımın salamını yetirif, kəməndi quyuya salladı. Əhməd yaylığı boşaldıf, Aybənizə və xanıma minnətdarlığını bildirdi.

Aybəniz dedi:

– Əhməd, nə təmənnan var de, xanıma yetirim.

Əhməd dedi:

– Allah xanımın canını sağ eləsin, mənim heş bir təmənnam yoxdu.

Aybəniz Əhmədnən vidalaşif özünü Pəri xanımın yanına yetirdi. Gördü kü, Pəri xanım həsrət dolu gözdərini yola dikif. Aybəniz dedi:

– Xanım sağ olsun, dediklərini, göndərdiklərini kannan-başnan sahibinə çatdırırdı. Əhməd sizə salam göndərdi və çox minnətdarrix elədi.

Bu minvalnan xeyli müddət keşdi. Şah Abbas arabir Əhmədi gətirtidirif bir cavab almayıanda yenə də əmr eliyif qırx metirrik quyunun divinə atdırıldı. Amma Əhmədi bu əziyyətdən qurtarmax, ona qovuşmax istəyi Pəri xanımı bir dəqiqə rahat buraxmirdi. Çox fikirdən, götür-qoydan sonra Aybənizi yanına çağırtdırif dedi:

– Aybəniz, gedif şəhərin ən yaxşı kənkannarının on nəfərini mənim hüzuruma gətirərsən.

Baş üstə, deyif Aybəniz götürüldü. Yerini-yatağını öyrənif şər qarışana on nəfər kənkanı Pəri xanımın hüzuruna gətirdi. Kənkannar xanıma təzim edif, nullux göstərdilər.

Pəri xanım dedi:

– Əvvəla, deyin görüm sərr saxlamaxnan aranız nejədi?

Kənkanbaşı irəli yeriyif, baş əyif dedi:

– Xanım sağ olsun, bizim neçə başımız var ki, sənin qarşında sərr açax.

Pəri xanım dedi:

– Elə isə mana diqqətnən qulağ asın. Mənim bu oturduğum yerdən bizim həyətdəki quyuya qədər lağım atmax lazımdı. Nə qədər tez eləsəniz, haqqınız bir o qədər tez olar. Kənkanbaşı dedi:

– Xanım sağ olsun, bizim nə hünərimiz var, sənnən haqq-hesaf eliyək.

Pəri xanım dedi:

– Kənkanbaşı, elə isə günü savahdan işə başdıya bilərsiniz.

Bəli, beş gün tamam olur, altıncı günü lağım hazır olur. Pəri xanım kənkanbaşıyı çağırif ağır ənamnan onnarı yola salır.

Elə ki axşam oldu.

Pəri xanım Aybənizi yanına çağırif dedi:

– Aybəniz, artıq lağım hazırlıdır. Fürsəti fota vermək olmaz.

Tez get, axşama hazırlıx gör.

Heş bir saat keşmir ki, Aybəniz hazırladığı xörəkləri və ədviyyatdarı gözəl bir məcməyiyyə qoyuf xanımın yanına gətirir. Pəri xanım da ayna qavağına keçif özünə yaxşıca əl gəzdirir. On dörd rəng qələmnən özünə lazım olan bəzək-düzəyi verif kənizə işarə elədi ki, arxamca gəl.

Xanımnan kəniz getməkdə olsun, sizə xəvəri Əhməddən vərim. Əhməd on yeddinci günüyüdü kü, quyuya salınmışdı, Şah Abbas gündə bir dəfə onu çağırtdırif sorğu-suala tutur, yenə də quyuya saldırırı. Axırıncı dəfə Şah Abbas fərraşdara falaqqa, چuvux gətirtidirif Əhməd bihus olana qədər döydürdü. Yenidən aparif quyunun divinə tulladılar. Əhməd qırx چuvuğun ağrısından zarımarız zarıldayırdı. Ufultusu, iniltisi yeri-göyü başına götürmüştü. Bu zaman Pəri xanımnan kəniz özünü quyuya yetirdi. Baxıf gör-

dülər ki, heş Əhmədin halıhal döyük. Pəri xanım kənizə işarə elədi ki, Əhmədi qurdala. Aybəniz yaxınlaşif Əhmədi sirkələdi. Əhməd asta-asta, birtəhər başını qaldırif Pəri xanımnan kənizi görüp özünü itirdi. Handan-hana özünə gəldi. Əl atıf gözünü silif öz-özünə dedi:

— Yəqin məni qara basır, ya da yuxu görürəm. Bu quyuda insan nə gəzir.

Pəri xanım baxıf gördü kü, Əhməd sayıxlıyır. Aybənizi yolluyuf gülaf suyu və dəva-dərman gətirdi. Gülaf suyunu Əhmədin üzünə səpdilər, ağrıyan, göynüyən yerrərinə məlhəm qoydular. Handan-hana Əhməd özünə gəldi. Gözdərini dikif diqqətnən xanımlara baxırdı. Qızdar ona yaxınlaşif salam verdilər. Əhməd salama ədəbnən cavaf verdi. Pəri xanım dedi:

— Oğlan, bil və agah ol ki, mən şahın qızıyam. Adım da Pəri xanımı. Bu da mənim sevimli kənizim Aybənizdi. İndi de görünüm, atam səni niyə bu quyunun dibində çürüdü? Səvəvi nədi?

Əhməd indi bildi ki, buna yemək-işmək göndərən və onu gətirən indi onun qarşısında oturan bu bir cüt nazənindi. Əhməd birtəhər özünü topluyuf dedi:

— Xanım, mənim adım Əhməddi. Mana elə dərzi şagirdi Əhməd deyəllər. Sənin atan məni bir yuxu üçün bu cəzaya məhkum eliyif.

Pəri xanım dedi:

— Əhməd, sən bir dərzi şagirdi, fağır adamın birisən. Atam da böyük bir ölkənin padşahı. Onun sənnənən nə qəsd-qərəzdiyi ola bilər ki, sənə düşmən kəsilsin. Dediyyin o yuxu nədi ki, onu söyləmək istəmirsən. Bunnan ötrü də bu qədər əzaf-əziyyətə düşər olufsan. Döyülf, təhqir olunuf, qırx metirrik quyunun divində çürüyürsən.

Əhməd dedi:

— Xanım sağ olsun, yuxunu mən tam görməmişəm. Ta ki, məqsədimə yetişməmiş mən o yuxuyu heş kimə söyləmiyəjəm.

Pəri xanım nə qədər üz vurdusa da, Əhməd öz dediyindən dönmədi ki, dönmədi. Pəri xanım dedi:

— Əhməd, adam bu qədər höjət olmaz. Vəyğani söylə, qoy

atam sənnənən əl çəksin.

Əhməd dedi:

— Xanım sağ olsun, mən sənin yolunda ölümə gedərəm, ancax vəyğani söylüyə bilmərəm.

Pəri xanım baxıf gördü kü, Əhməd dediyinnən dönən deyil. Onnan xüdafizdəşif öz otağına getdi.

Şah Abbas hər gün yenidən Əhmədi hüzuruna çağırtdırı, heş bir cavaf almışanda yaxşıca döydürif quyuya saldırıldı. O biri tərəfdən də Pəri xanım hər gün bir xonça düzəldirif Əhmədə yolluyurdu. Bu münvanlla Əhməd xeyli müddət quyuda qalır.

Günnərin bir günü Əhməd lağımnan xanımın qəsrinə tərəf gedir. Gəlif gözəl bəzənmiş bir evə çıxır. Əhməd dayanıf o tərəfə bu tərəfə döyükür. Bir də baxır ki, sağ tərəfdə bir qapı var. Yavaşca qapıya tərəf gedir, qapını açarax içəri daxil olur. Əhməd nə görsə yaxşıdı. Görür kü, taxtın üstündə gözəl bir qız yatır. Qızı görəndə az qalır Əhmədin ağılı başının çıxa. Bir az diqqət eliyəndə görür kü, bu Pəri xanımı. Onun baş tərəfində qızıl şam, ayax tərəfində isə gümüş şam yanır. Yasəmən zülfələr mərmər sinənin üstünə tökülf. Şamın işığıda ki düşüf, elə bil ki, on dörd gejəlik aydı. Oğul istiyirəm ki, bu gözəllik qarşısında tav gətirsin. Əhməd birtəhər özünü topluyuf yatağa tərəf yeridi. Şamların yerini dəyişdirif, əyilif Pəri xanımın sol yanağının bir busə aldı. Sonra yavaşça sarayı tərk eliyif qaşdı. Əhməd quyuda qalmaxda olsun, sizə xəvəri Pəri xanımnan verim. Pəri xanım səhər tezən yuxudan oyanır. Həmişə olğduğu kimi mina gərdənə, şimşad boyuna, gül camalına baxmax üçün ayna qavağına keçir. Görür kü, sol yanağına ləkə düşüf. Bu nə olan işdi. Qalır mat-məəttəl. Yatağına sarı qayıdanda görür kü, şamların yeri də dəyişdirilif. Pəri xanım pis vəziyyətə düşür. Ajıxlanarax kənizdəri səsdiyir. Kənizdər xanımın hirsəndəniyi görüp, tez özdərini yetirillər. Onnardan biri irəli çıxıf dedi:

— Xanım, bizim üçün nə nullux?

Pəri xanım dedi:

— Deyin görünüm, mənim otağıma kim gəlmışdı? Kim bu şamların yerini dəyişdirif?

Kəniz dedi:

— Xanım sağ olsun, biz uzun müddətdir ki, sənə qullux eliyirik. Bizim yaxşılığımızı, pisdiyimizi sən bizdən yaxşı bilirsən. Bizdən sənə xəyanət yoxdu.

Pəri xanım baxıf gördü kү, kənizdərin suçu yoxdu. Odu ku, onnarı öz hüzurunnan azad eliyif başdadı fikirrəşməyə. Çox götür-qoy elədi, ora-bura yozdu, birdən Əhməd yadına düşdü. Barmağını dişdiyif öz-özünə dedi:

— Bu Əhmədin işi olmalıdır. Onnan başqa heç kim cürət eliyif gələ bilməz. İndi yaxşısı budur gündüm, görüm bu işin axırı nə olur.

Bəli, axşam olur. Pəri xanım şamları düzəldir. Yatmax vaxtı gələndə yatağına uzanır. Özünə söz verir ki, yatmayıf Əhmədi güdsün.

Bunnar burada qalsın, sizə xəvəri Əhməddən verim. Əhməd gejə yarıya kimi gözdədi. Arxayın olannan sonra kı, artıx əl-ayax kəsilif, duruf özünü verdi Pəri xanımın barigahına. Mənzilə daxil oluf, sağ tərəfin qapısını açıf, yavaşa içəri daxil olur. Ayaxlarının ujunda xanımın çarpayışına yaxınlaşır. Əhməd xeyli dinniyənnən sonra yaqın elədi ki, Pəri xanım yatıf. Amma Pəri xanım yatan nə gəzirdi. Yuxusuna haram qatıf Əhmədi güdürdü. Hə, Əhməd arxayın oldu ku, Pəri xanım yatır, əyildi onun üzünnən öfsün. Bu zaman Pəri xanım əlini atıf Əhmədin qolunnan yapışif dedi:

— Ədə, əbləh sən nağayrırsan? Sən keçən gejə də bura gəlmişdinmi?

Əhməd dedi:

— Bəli, xanım, gəlmışdım.

Pəri xanım dedi:

— De görüm, gəlməkdə məqsədin nəydi? Gəlmışdin, bə nə elədin?

Əhməd dedi:

— Xanım sağ olsun, mənim heş bir pis niyyətim yoxuydu. Heş nə də eləməmişəm.

Pəri xanım dedi:

— Ədə, necə yanı heş nə eləməmişəm. Mənim üzümnən öpən sən deyildin? Şamların yerini dəyişən sən deyildin?

Əhməd baxdı kı, daha danışmağın yeri deyil. Pəri xanım hər şeyi bilir. Odu ku, nə iş tutmuşdu hamisini açıf danışdı. Pəri xanım baxıf gördü kү, daha iş-işdən keçif. Əhməd o günnen Pəri xanımın yanına gəlif-getməyə başdadi. Gündündər olanda quyuda, gejələr isə Pəri xanımın yanında yaşıyırdı. Bu minvalnan xeyli vaxt keşdi.

İndi sizə xəvəri Firəng padşahının verim. Pəri xanım öz aqlı-kamalı, gözəlliyi ilə bütün dünyaya səs salmışdı. Ona görə də dünyanın hər yerininə elçilər axışif gəlirdi. Firəng padşahı da elçi göndərif Pəri xanımı öz oğluna istədi. Şah Abbas elçilərə rədd cavabı verdi. Aradan xeyli keçmişdi ki, səhər duruf gördülər ki, İsfahan şəhərini dörd tərəfdən Firəng padşahının vəziri öz qoşunnan mühasirəyə alıf. Vəzir səhər tezdən Şah Abbasın yanına öz adamını göndərif dedi:

— Şah Abbas, bil və agah ol ku, mən Firəng padşahının vəziriyəm. Gel yaxşılıxnan qızını Firəng padşahının oğluna ver. Əgər verməsən, bizim üç şərtimizi yerinə yetirməlisən. Əgər o şərtidəri yerinə yetirə bilməsən, sənin torpağını at torvasında daşıdaram.

Şah Abbas vəziri, vəkili yiğif məşvərət keçirdi. Vəzir Allahverdi xan dedi:

— Padşah sağ olsun, əvvəla çalışmalıyıx ki, Firəng padşahının qoysuğu şərtidəri aça bilən bir adam tapax. Əgər bu şərtidəri yerinə yetirə bilməsək, gərək olənəcən vuruşax. Başqa yollumuz yoxdu. Çünkü onların dediyi kimi Pəri xanımı öz əlimiznən gəcavəyə qoyuf yola salsaq, bu bizim üçün ölümənən betər olar. Belə namussuzluxdansa, ölmək daha məsləhətdi.

Hamı vəzir Allahverdi xanın təklifini bəyəndi. Şah Abbas car çəkdirdi, nə qədər İsfahanda adam var idi divanxananın qavağına yığıdlar. Şah Abbas dedi:

— Ey İsfahan əhli, hamınız mana diqqətnən qulağ asın. Firəng padşahının qoşunu şəhərimizi üzük qaşı kimi mühasirəyə alıf. Gördüyüñuz bu sandığı da onnar gətirif. Sandığın üz hissəsində yazılıf: "Sandığın ağızını aşmadan içindəkini tafmalısan". Əgər tapa bildin, tapdın. İşdi, tapa bilməsən qızın Pəri xanımı sandıxnan baravar gəcavəyə qoyuf yeddi ilin bacı-

xəracının yollamalısan. Şah Abbas sandığın üstündə yazılını oxuyannan sonra dedi:

– İndi kim bu işin öhdəsinən gələ bilsə, bu sırrı aşsa, onu dünya malının qəni eliyəjəm.

Camaat nə qədər elədisə, bir şey hasil olmadı. Şah Abbas axırda böyük münəccimlərini çağırtdırıf bu işə bir rəml atmasını təfşirdi. Bütün bu cəhddər boşça çıxdı. Şah Abbas axırda qızı Pəri xanımı yanına çağırtdırıf dedi:

– Qızım, işimiz lap müşkülə düşüf. Bilmirəm, neyliyim, Firəng padşahına nə cavaf verim. Camaatı qırğına verif, ölkəni viran elətmək istəmirəm.

Pəri xanım dedi:

– Ata, səbr eləmək lazımdı. Darıxma, axırı yaxşı olar.

Pəri xanım atasının vidalaşış öz otağına qayıtdı. Səbirsiz-diknən axşamı gözlədi. İndi isə sizə xəvəri Əhməddən verim. Əhmədin başı Pəri xanıma elə qarışmışdı ki, daha quyuda olduğu yadınnan çıxmışdı. Gündüzdər Pəri xanımın xəyalınnan yaşıyır, gəjələr özünü onun hüzuruna çatdırırıdı. Şah Abbasın arabir gətirtdirif döydürməsi daha onun heş vejinə deyildi. Əhməd yenə də gejə düşəndə arıyi xəlvət eliyif özünü Pəri xanımın yanına verdi. Gördü kükü, yox, bu xına, o xınadan deyil. Pəri xanımın irzi-ruhu qaçış, hali da özündə döyüll. Əhməd dedi:

– Pəri xanım, olmasın azar. Bu nə vəziyyətdi? Halin heş özündə deyil.

Pəri xanım dedi:

– Əhməd, məni gücnən Firəng padşahının oğluna aparıllar. Sənnən ayrılmak mana ölümən betər olar.

Əhməd dedi:

– Pəri xanım, bir əməlli-basdı məni başa sal görüm, nə deyirsən.

Pəri xanım dedi:

– Atama Firəng padşahının bir sandıx gəlif. Sandığın üstündə yazılırla heş kim cavaf tapa bilmir. Atamın torpağında olan bütün bilicilər, üləmalar nə qədər baş sindirdilərsə, bir şey hasil olmadı.

Əhməd dedi:

– Xanım, bə heş demədiniz ki, sandığın üstünə nə yazılıf.

Pəri xanım dedi:

– Yazılıf kı, sandıxa olan şeylərin adını ağızını aşmadan deməlisən. Ya da qızın Pəri xanımı sandıxnan bəravər gəcəvəyə qoyuf yeddi illik bacı-xəracnan bura göndərməlisən.

Bayaxdan diqqətnən Pəri xanıma qulağ asan, ona ürək-dirək verən Əhmədin əhvalı birdən-birə yaman dəyişdi. Öz-özünə fikirrəşdi ki, birdən Pəri xanımı zornan götürüf Firəng padşahının oğluna aparallar.

Pəri xanım baxıf gördü kükü, Əhmədi fikir yaman götürüf. Əli qoynunda qalif. Odu ki dedi:

– Əhməd, qulaxlarını aç məni yaxşı-yaxşı dinlə. Mən səna nə desəm, onu yaxşı-yaxşı yadında saxla. Atamın hər seydən əlacı kəsilif, nə desən onu edəjək. Səhər mən atamın hüzuruna gedəjəm. Bilirəm ki, sandıq barəsində mütləq söz açılajax. Onda mən onun yadına salajam kı, quyuda saxladığın dərzidən bir soruşmusamı? Bu işə yalnız o əncam çəkə bilər.

Əhməd dedi:

– Xanım sağ olsun, mən nə bilirəm ki, nə də əncam çəkəm. Pəri xanım dedi:

– Əhməd, anan səni təsadüfən yeddi aylığında dünyaya gətirməyif ki?.. Qulağ as, deyirəm də. Atam səni çağırtdıranda gedif ədəv-ərkannan salam verif, qullux göstərərsən. Sən özünü elə apararsan kı, guya heş nədən xəvərin yoxdu. Onda o təzədən hər şeyi səna danışajax. Onnan sonra sən cavavını verif deyərsən. Padşah sağ olsun, o başı lıl, bu başı lıl, ortasında qızıl gül. Sandıxin içindəki qızılılgıldı.

Bəli, Əhməd o gejəni də Pəri xanımın yanında qaldı.

Savaş açılmamış çıxıf quyuşa getdi. Pəri xanım da səhərin gözü açılan kimi atasının hüzuruna getdi. Şah Abbas qızını çox mehribannıxnan qarşılıdı və yanında yer göstərdi. Pəri xanım dedi:

– Ateyi-mehriban, gözümə bir az birtəhər dəyirsən?

Şah Abbas dedi:

– Qızım, Firəng padşahının yolladığı sandıxin sırrını heş kim aça bilmədi. Özüm də lap məəttəl qalmışam. Bilmirəm neyliyim.

Pəri xanım dedi:

– Ata, olarmı bir söz deyim?

Şah Abbas dedi:

– Gözümün işığı, o nə sözdü danışırsan... Birini də de, ikisini də.

Pəri xanım dedi:

– Ata, yadına gəlirmi ki, sən vəyğanı söyləməmək üstündə bir dərzi şagirdini quyuya saldırmışdin. Ola bilər ki, o, bu sirri aşsin.

Şah Abbas dedi:

– Qızım, mənim bu qədər üləmələrim, başbilənnərim, dünyagörmüş qojalar yoza bilmir, ağızınnan süd qoxusu gələn gəda onu hardan yozar?

Pəri xanım dedi:

– Ata, onu düz deyillər ki, yüz bilən olsa da, yenə bir bilməzə genəş.

Şah Abbas dedi:

– Qızım, nə deyirəm, qoy sən deyən olsun.

Şah Abbas taxta çıxıf Əhmədi hüzuruna gətirtdi. Əhməd şahın hüzurunda ikiqat baş əyif, ədəv-ərkannan salam verdi. Şah Abbas salamı alıf, ona oturmax üçün yer göstərdi. Şah Abbas dedi:

– Əhməd, bilirsənmi səni nə üçün çağırtdırmışam?!

Əhməd dedi:

– Padşah sağ olsun, hardan bilim? Yaqın yenə də huşum itənə kimi döydürəjəksən.

Şah Abbas dedi:

– Əhməd, indi səni tamam başqa bir iş üçün çağırtdırmışam.

Şah Abbas Firəng padşahının göndərdiyi sandıxnan bağlı əhvalatı mən sizə danışdığım kimi Əhmədə nağılladı. Şah danışdixca Əhməd də özünü heş nədən xəvəri olmuyan kimi göstərif, tez-tez heyfisdənirdi ki, bu nə işdi başımıza gəlif. Əhməd bir xeyli fikirləşənnən sonra dedi:

– Şah sağ olsun, buyur, Firəng padşahının adamları sandığı

gətirsinnər. Görək, nə eliyirik.

Bəli, şah əmr verdi. Firəng padşahının adamları sandığı gətirif ortalığa qoydular. Əhməd çox bilmək kimi, sandığın o tərəfinə keçir, bu tərəfinə keçir, əyilif qulağını tutuf dinliyir və nəhayət ki, dillənir:

– Padşah sağ olsun, sandığın bu başında lildi, o başında lildi, ortasındakı qızılgüldür.

Firəng padşahının nümayəndələri irəli yeriyif təsdiqliyillər ki, bəlli, düzdü. Onnar kor-peşman sandığı da götürüf yola düşüllər.

Firəng padşahının adamları yol getməkdə olsunnar, sizə xəvəri Şah Abbasdan verim. Şah Abas yenə də Əhmədi hüzuruna çağırtdırif dedi:

– Əhməd, bala sandığın içindəkini tafmaxnan böyük bir bələni İsfahan şəhərinin üstünnən rədd elədin. Bunun üçün çox sağ ol. Ancax indi, de görüm, gördüyü yuxu nəydi?

Əhməd cavaf verdi:

– Şah sağ olsun, bir dəfə demişəm, yenə də deyirəm. Məni öldürsən də, tikə-tikə doğratdırif hər şaqqamı bir alaqapıdan asdırısan da, vəyğamı danışmıyajam.

Şah Abbas Əhmədi bir yaxşı döydürüf, yenidən quyuya saldırdı. Bunnarı qoyax İsfahanda, sizə xəvəri Firəng padşahının verək. Firəng padşahı artıx günnəri sayırdı. Bilirdi ki, bu günə, savaha adamları gəlməlidir. Özü də arxayınyıdı ki, gəlini də gəti-rəjeklər.

Bəli, Firəng padşahının adamları günə bir mənzil, teyy-mənənəzil, nağıllarda mənzil olmaz, axır ki, gəlif Firəngistana çıxdı. Padşaha xəvər çatdı ki, bə deməzzənmi adamların gəlir. Padşahın oğlu başda olmaxnan çaparrar onnarı qarşılıdı. Gördülər ki, gəlin nədi, zad nədi. Əlləri ətəklərinən uzun Firəng padşahının hüzuruna gəldilər. Oğlunun halının dəyişdiyini görən padşah dedi:

– Heç fikir eləyif, eyninə də alma. Bu dəfə onnara elə bir qurğu quraram ki, özdəri də afərin desin. Şah Abbas da ələci kəsilif, yeddi ilin bacı-xəracınnan qızı Pəri xanımı bizim hüzurumuza göndərər. Sən heş darixma...

Firəng padşahı, vəzir, vəkil və əyannarı tofluyuf yenidən İsfahana yola salmax istədiyini bildirdi. Onnar padşaha məsləhət gördülər ki, bu dəfə qırx at göndərək. Atların hamısı bir ölçüdə, bir boyda və bir rəngdə olsun. Qoy tafsınnar görək atdarın neçəsi birillik, neçəsi ikiillik və neçəsi də üçillikdir.

Firəng padşahının adamları bir neçə gün dincələnnən sonra yenidən İsfahana tərəf üz tutdular. Bunnar gündüzü gejəyi qatib, gejiyi gündüzə qatif, gündə bir mənzil, teyyi-mənazil, axır kı, gəlif İsfahanın qıraqına çatdırılar. Adam yolluyuf Firəng padşahının naməsini Şah Abbasə yetirdilər. Şah Abbas naməynən tanış oluf, gördü kü, yox işdər yenidən müşkülə döndü.

İndi sizə xəvəri Şah Abbasdan verim. Şah Abbas baxdı kı, yenə də Firəng padşahının göndərdiyi sorğuya cavaf verə bilmir. Birdən qızı Pəri xanım yadına düşdü. Cariyyəni yolluyuf qızını hüzuruna çağırtdırdı. Pəri xanım atasının qarşısında təzim eliyif, əlinnən öfdü. Atasının halını pərişan görəf soruşdu:

– Ateyi-mehriban, qanın niyə belə qaralıf?

Şah Abbas dedi:

– Qızım, elə bir şey yoxdu. Firəng padşahı bizim üstümüzə qırx at yolluyuf.

Pəri xanım soruşdu:

– Ata, nə at?

Şah dedi:

– Qızım, Firəng padşahı təklif edir kı, bu atdarın birilliyini, ikiilliyini, üçilliyini müəyyən eliyək. Göndərdiyi namədə yazır kı, əgər tapmasan qızın Pəri xanımı da atdarnan göndər gəlsin.

Pəri xanım dedi:

– Ata, kefini pozma, dərziyi çağır, çox güman ki, bu işin də öhdəsinən gələr.

Şah Abbas əmr eliyif Əhmədi quyudan gətirdi. Əhməd padşahın qarşısında ikiqat təzim eliyif dedi:

– Padşah sağ olsun, bizə görə nə nullux?

Şah Abbas dedi:

– Əhməd, bilirsənmi səni niyə çağırtdırmışam?

Əhməd dedi:

– Qibleyi-aləm sağ olsun, bilmirəm, söylə bilək.

Şah dedi:

– Oğul, keçən dəfə bizi xatadan yaxşı sovuşdurdu. Yenə də Firəng padşahı öz adamlarını üstümüzə göndərif. İndi qoyduğu şərt daha ağırdı. Qırx dənə bir boyda, bir buxunda, bir rəngdə, eyni ölçüdə at göndərif. Onnarın neçəsinin biryasar, neçəsinin ikiyasar, neçəsinin də üçyasar olduğunu müəyyənnəşdirmək lazımdı.

Əhməd dedi:

– Padşah sağ olsun, elə bumu? Elə isə qoy mən deyənləri tez yerinə yetirsinnər. Bir açıx yerdə bir neçə yerə vedrədə süd qoymax, ikinci bir yerdə qalot qayırif içinə ot qoymax, üçüncü bir yerdə qalot qayırif içinə arpa tökmək lazımdı.

Padşah eşik ağasını çağırıf Əhməd deyənnəri ona tafşırı. Eşik ağası gedif görüləsi işdərin hamısını görəf padşahın hüzuruna gəldi. İkiqat əyilif təzim eliyif dedi:

– Qibleyi-aləm sağ olsun, dediklərinizin hamısı hazırı.

Padşah, vəzir, vəkil Əhmədnən baravar həmin yerə gəldilər. Padşah göstəriş verdi Firəng padşahının nümayəndələri də gəldilər. Əhməd irəli yeriyif Firəng padşahının nümayəndələrinə müraciətnən dedi:

– İndi mən sizin tafşırığı yerinə yetirməyə hazırlam. Buyurun, atdarınızı bura gətirin və açıf buraxın.

Firəng padşahının nümayəndələri atları gətirif açıf buraxdılara. Atlardan on üçü bir yaşar, on üçü iki yaşar, on dörd başı isə üç yaşar idi. Əhməd atdarı seçif müəyyənləşdirənnən sonra üzünü Firəng padşahının nümayəndələrinə tərəf tutuf soruşdu:

– Atdarı düzmü müəyyənnəşdirdik?

Nümayəndələr hamısının doğru olduğunu təsdiq etdilər. Bu mərəkədən sonra Firəng padşahının adamları atdarını da götürüf yola düşdülər.

Bunnar yol getməkdə olsun, sizə xəvəri Şah Abbasın Əhməddən verim. Şah Abbas Firəng padşahının nümayəndələrini yola salannan sonra yenidən Əhmədə vəygyi danışmağı təklif elədi. Əhməd təzim eliyif dedi:

– Padşah sağ olsun, mən artıq sözümü demişəm. Buna

təkrar-təkrar qayıtmagın heş bir lüzumu yoxdu.

Padşah hirsənif Əhmədi həmən quyunun divinə tullatdı. Şah Abbası taxtında, Əhmədi də quyunun divində qoyax. Sizə xəvəri Firəng padşahının verək. Bəli, Firəng padşahının adamları gejəni gündüzə, gündüzü gejəyə qatıf yolun damarını qırıf axır ki, gəlif öz ölkələrinə çatdırılar. Adamlarının əlibos qayıtması Firəng padşahının əhvalını tamam korramışdı. Çox fikirdən, götür-qoydan sonra saray əyannarını başına yiğif məsləhətdəşməyə başdadı. Belə qərara gəldilər ki, bu dəfə də üç alma göndəsinnər. Almaların üstündəki kağıza yazılmışdı. "Şah oğlu Şah Abbas, taf görək bu almaların birilliyi, ikiilliyi və üçilliyi hansılardı. Tapdın almadi, tafmadın qızın Pəri xanımı da almaların buraya göndər". Firəng padşahı öz adamlarına tafşırdı ki, örgənin görün bizim bu sərrəri açan adam kimdi, nəçidi.

Bəli, Firəng padşahının adamları tədarük görəf İsfahana tərəf yol başdadılar. Günə bir mənzil, teyyi-mənazil, nağıllarda mənzil olmaz, gejiyi gündüzə, gündüzü gejəyə qatıf, yolun damarını qırıf axır ki, gəlif İsfahana çatdırılar. Şah oğlu Şah Abbasə xəvər çatdırıldılar ki, evin yixılsın, niyə durufsən?... Bə deməssənmi Firəng padşahının adamları yenə gəlif başımızın üstünü alıf.

Şah Abbas saray əhlini başına yiğif tədbir görməkdə olsun, sizə xəvəri Pəri xanımnan verim. Pəri xanım arıyi xəlvət eliyif başı alovlu özünü Əhmədin yanına yetirdi. Əhməd baxdı ki, Pəri xanım onun gözünə birtəhər dəyir. Odu ku soruşdu:

– Xanım, noluf, sözdü adama oxşuyursan?

Pəri xanım dedi:

– Nə olajax, Firəng padşahı da atamın başını xaraf eliyif. İndi də üç dənə alma göndərif. Tələb edir ki, almaların birilliyini, ikiilliyini, üçilliyini tap. Əgər tafmasan, qızın Pəri xanımı da almaların yolla gəlsin. Əhməd, bilirəm ki, yenə də əvvəl-axır atam səni çağırtdıraq. Ona görə də əvvəljədən deyirəm neyləməlisən... Mizin üstündə üç kasada su dolduruf qoyarsan. Almaları bir-bir suya buraxarsan. Onda görərsən ki, bir illik alma ağırdı, suyun divinə getdi. Suyun ortasında qalan alma iki illik almadı.

Üçüncü alma isə suyun üzündə qalajax. Onda bilərsən ki, almaların hansı birillik, hansı ikiillik, hansı üçillikdi.

Pəri xanım hər şeyi tamam-kamal Əhmədə başa salannan sonra qalxıb öz otağına getdi. Əhməd quyuda, Pəri xanım da öz iqamətgahında qalmaxda olsun, sizə xəvəri Şah Abbasdan verim.

Şah Abbas yenə də bütün İsfahan əhlinə müraciət elədi. Lakin heş kim almaları müəyyənləşdirə bilmədi. Vəzir Allahverdi xan şaha baş əyif dedi:

– Qibleyi-aləm sağ olsun, mən elə bilirom ki, bu işin öhdəsinnən gəlsə, yenə də Əhməd gələjək.

Şah Abbas adam göndərif Əhmədi quyudan gətirtdi. Əhməd gəlif padşahının qarşısında baş əyif, ədəv-ərkannan salam verdi. Şah Abbas Əhmədin salamını alıf dedi:

– Oğul, Firəng padşahı bizi yenə də imtahana çəkir. Üç alma göndərif ki, onun birilliyini, ikiilliyini və üçilliyini müəyyənnəşdirək. Müəyyənləşdirə bilməsək, ya gərək Pəri xanımı almaların baravar Firəng padşahının hüzuruna göndərək, ya da ki, dava eləyif, qan tökək.

Əhməd dedi:

– Qibleyi-aləm sağ olsun, indi göstəriş verin ki, mən dediklərimi yerinə yetirsənər. Qalan məsələlərdə sizin işiniz yoxdu.

Bəli, Əhmədin göstərişinnən üç kasa və ətrafında su gətirif taxtın üstünə qoydular. Hər şey hazır olannan sonra Əhməd dedi:

– Firəng padşahının nümayəndələrinə deyin ki, almaları gətirsənər.

Firəng padşahının nümayəndələri almaları üstü qırmızı örtükən örtülmüş bir məcmayida gətirdilər. Əhməd qalxıf kasaları taxtın üstünə düzüf içərilərini suynan doldurdu. Almanın birini götürüb kasanın içində saldı. Alma batıf tez də suyun üzünə çıxdı. Əhməd müəyyənləşdirdi ki, bu alma üçillikdi. Sonra ikinci almayı götürüb ikinci kasiya saldı. Alma batarax suyun divinə endi. Əhməd bunu birillik alma hesaf elədi. Üçüncü almayı isə üçüncü kasiya tulladı. Bu alma suyun yarısına qədər enif batmadı. Əhməd bunun da ikiillik alma olduğunu müəyyən elədi. Beləliknən, Əhməd almaların birilliyini, ikiilliyini və üçilliyini müəyyən elədi.

Üzünü padşahia tutuf dedi:

– Padşah sağ olsun, bax, kasanın divinə düşən bu ilkidi, çünki onun suyu hələ çəkilmiyif. Kasanın ortasında qalan ikillikdi. Çünki onun suyu hələ tam çəkilmiyif. Suyun üzündə qalan isə üçillikdi. Çünki o quruyuf. Ona görə də suya batmir.

Firəng padşahının adamları kor-peşman öz ölkələrinə getməyin binasını qoydular. Bunnar getməkdə olsun, sizə xəvəri Şah Abbasnan Əhməddən verim. Şah Abbas kor tutduğunnan buraxmışın kimi Əhmədi hüzuruna çağırtdırif dedi:

– Əyə, Əhməd gəl lənət şeytana de. Vəyğanı söylə, mən də səni quyudan çıxardım. And içmişəm vəyğanı söyləməsən quyudan çıxarmiyajam.

Əhməd dedi:

– Şah sağ olsun, ömrüm boyu quyuda qalsam da, vəyğanı söyləmiyəjəm.

Şah hirdənif yenidən Əhmədi quyuya saldırdı.

Bunnarı İsfahanda qoyuf, sizə xəvəri Firəng padşahınının verim. Firəng padşahi gördü kü, göndərdiyi adamları almaları qaytarıf, əlləri ətklərinən uzun qayıdıflar. Firəng padşahi vəzirdən soruşdu:

– Vəzir, öyrənə bilmədinmi bizim bu sırəri açan adam kimdi?

Vəzir dedi:

– Qibleyi-aləm sağ olsun, bu bir nəfər dərzi şagirdidi. Bir vəyğanın üzündə şah Abbas onu quyuya saldırif.

Firəng padşahi dedi:

– Necə yəni bir vəyğanın? O nə vəyğadı ki, danışmax istəmir.

Vəzir dedi:

– Padşah sağ olsun, məsələ elə ondadı ki, o adam danışmir. Şahın hədə-qorxusu, sıxma-boğmuya salması, döyülməsi onu inadınnan döndərə bilmir.

Bu məsələ Firəng padşahının marağını daha da artırdı. Götürüf Şah oğlu Şah Abbasə belə bir məzmunda məktuf yazdı:

– Hörmətli Şah oğlu Şah Abbas, əvvəla, salamlar sizin

uçundü. İkinci, bizim sırərimizə dəqiq cavaf verdiyiniz üçün çox minnətdaram. Sağ olun. İndi isə sizdən bir iltimasım var. Xahiş eliyirəm ki, sırərimizi açan dərzinizi bizə yolluyasan. Bir dəs paltarım var, onu tikdirmək istiyirəm. Naməni hazır eliyif üstünə də möhürü vurdu. Onu qasidə verif yola saldı.

Nağılçılardın dili yürük olar, deyiflər. Firəng padşahının qasidi bir neçə gejə-gündüz at sürüf, axır ki, İsfahana çatdı. Özünü birbaşa Şah Abbasın sarayına yetirdi. Qapıcı işdən halı oluf özünü şahın yanına yetirif dedi:

– Şah sağ olsun, Firəng padşahının qasidi bir namə gətirif. Sizin hüzurunuza gəlmək istiyir.

Padşah dedi:

– Burax gəlsin, görək indi nə lazımdı.

Qapıcı qasidi içəri buraxdı.

Qasid baş əyif şaha salam verdi. Namiyi şaha təqdim elədi.

Şah Abbas açıf namiyi oxudu:

– Əvvəla, salamlarımı sizə yetirirəm. İkincisi, bizim sırərimizi açıf dediyiniz üçün minnətdarlığımı bildirirəm. Üçüncüüsü, sizdən bir iltimasım var. Eşitdiyimə görə yaxşı sənətkar olan bir dərziyi həbs etdirmisən. Xahiş eliyirəm, həmən dərziyi beş gününyə qasidnən göndərəsən. Mənim bir dəst livası var, onu tikdirmək istiyirəm.

Şah Abbas məktubun məzmununnan tanış olannan sonra üzünü vəzir Allahverdi xana tutuf dedi:

– Bu işə siz nə deyirsiniz?

Vəzir Allahverdi xan dedi:

– Qibleyi-aləm sağ olsun, Əhmədi göndər getsin. Görək, onnarın sonrakı bəhanəsi nə olajax?

Şah Abbas içəri ağasını çağırif, Əhmədin hamamlanmasını, təzə livas, bir yaxşı köhlən at verilməsini tafşırdı. Nə başınızı ağıridım, hər şeyi hazır eliyif Əhmədi qasidnən baravar yola saldılar. Bunnar günə bir mənzil, teyyi-mənazil, nağıllarda mənzil olmaz, gejiyi gündüzə qatıf bir neçə günən sonra gəlif Firəng padşahının ölkəsinə çatdılar. Padşaha xəvər gəldi ki, bəs deməssənmi yolunu gözdədiyiniz dərzi gəlif çıxıf. Padşah əmr eliyif Əhmədi hüzuruna

götirdi. Əhməd şahın qarşısında ikiqat baş əyif, ədəfnən salam verdi. Padşah Əhmədi mehribannıxla qarşılıyf salamını aldı və dedi:

– Əhməd, bilirsənmi səni nədən ötrü bura gətirtmişəm?

Əhməd dedi:

– Qibleyi-aləm sağ olsun, bilmirəm.

Padşah dedi:

– Əhməd, səni bura gətirtməkdə məqsədim budu ku, mənim şahyanə bir livasım var. Gərək onu tikəsən.

Əhməd dedi:

– Padşah sağ olsun, mənim gözüm üstə, nə vaxt deyirsiniz onda da başdıymış.

Padşah içəri ağasını çağırıf Əhmədin yeməyini və rahatlığı ona tafşırı. Sonra üzünü Əhmədə tutuf dedi:

– Get yat dincəl, yol gəlifsən, yorulufsən.

İçəri ağası Əhmədi aparıf şahın dediyi kimi rahatdadi. Bunnar burda qalsın, sizə xəvəri Firəng padşahının qızınnan verim.

Firəng padşahının Pərzad adında gözəl-göyçək bir qızı varıydı. Qız nə qız... Aya deyirdi, sən çıxma mən çıxım, günə deyirdi, sən çıxma, mən çıxım. Şirin dilli, incə belli bu qızın ağıllı-kamalı da gözəlliyi kimi qənirsiziydi. Pərzad xanım eşitmişdi ki, atası İsfahannan öldürmək üçün gözəl bir dərzi gətirtirdi. Pərzad xanım özünə söz vermişdi ki, nejə və nə yolla olursa-olsun, dərziyə kömək eləməlidi. Ancax heş cürə fürsət tapa bilmirdi. Gejə yarıya çatanda hərə çəkilif öz mənzilində rahatdandı. Pərzad xanım rahatdix tapa bilmirdi ki, bilmirdi. Çünkü cavan bir oğlana heş bir günahı olmadan qəsd edilirdi. Əlqərəz, savah açıldı. Pərzad xanım da yerinnən qalxıf yuyundu, darandı, özünə bir yaxşı əl gəzdərif yaşıdagı evin küləfirəngisinə qalxdı. Pərzad xanım küləfirəngidə Əhmədin yolunu gözdəməkdə olsun, sizə xəvəri Əhməddən verim.

Əhməd gejiyi yaxşıca rahatdanıf savahın gözü açılan kimi yerinnən qalxıf, paltarını geyinif sarayın qavağında hərrənməyə başdadı. Pərzad xanım küləfirəngidən tamaşa eliyirdi. Gördü kü,

sarayın qavağında nabələd qəşəng bir oğlan var-gəl eliyir. Bildi ki, atası öldürməyə gətirdiyi oğlan olajax. Tez fırsatı fövtə verməyif özünü içəri verdi. Dəftər qələm götürüf bu məzmunda, qısa bir kağız yazdı:

– Ey əcəm oğlu, bil və agah ol ku, padşah səni öldürtmək üçün gətirdif. Yox ku, sana paltar tikdirmək üçün qavağına yenən bir qara daş qoyajax və sana deyəjək. Bunnan mana bir dəs yaxşı livas ölç, tik. O zaman sən ona tərəddüd etmədən cavaf ver. Şah sağ olsun, biçif tikməyimə söz yox, onu sənə xatıradım ki, bu saflar onu saxlamaz. Onda o sənə deyəjək ki, sənə nə saf lazımdı? Sən onun cavabında deyərsən, şah sağ olsun, qumnan safi çəkdir, mən sənin paltarını biçim, tikim. O zaman atam sənə deyəjək qumdan çəkmək olarmı? Onda da sən də ona deyərsən, padşah sağ olsun, bə daşdan da paltar tikmək olarmı? Ondan sonra o sənə cavab verə bilmiyif məglub olajax, səni öldürməyəjəh.

Pərzad xanım kağızı yazış hazırladı, bayırə çıxdı. Küləfirəngidən bir qoz götürüf kağızı ona bükdü. Əhməd isə sarayın qabağında fikirli-fikirli hərəlnirdi. Pərzad xanım qoza bükülü kağızı ölçüf-biçif elə tulladı ki, kağız qoz qarışık Əhmədin başına dəyif qavağına düşdü. Əhməd əyilif götürdü. Baxıb gördü kü, qoza bükülmüş bir kağızdı. Kağıza isə yazılıf ki, onu oxuyannan sonra tulla.

Xülasə, Əhməd kağızin məzmunu ilə tanış oldu. İndi isə onu fikir götürdü kü, bunu görəsən kim yazmış olar. Yan-yörəsinə ha boylandı da, bir şey çıxmadı. Birdən çönüf yuxarı baxanda gördü nə görsə yaxşıdı. Baxıf gördü kü, bir gözəl nazənin küləfirəngidə hərlənir. O saat başa düşdü kü, bu məktubu həmən qız yazmış olar.

Nə başınızı ağrıldım, vaxt tamam olanda Əhmədi padşahın hüzuruna çağırdılar. Əhməd padşahın hüzuruna gəlif ədəbnən salam verdi, qulluq gösterdi. Padşah hal-əhval tutuf dedi:

– Əhməd, bala, indi deyirəm keçək əsil mətləbə. Sonra üzünü vəzirə tutuf dedi:

– Vəzir, qoy mənim parçamı gətirsinnər.

Vəzir qalxıf yerindən gedif yekə qara bir daş gətirdi. Daşı

düz Əhmədin qabağına qoydu. Əhməd heş nədən xəvəri yox kimi, halını azacıx da olsun pozmadan dedi:

– Padşah sağ olsun, sənin bu parçan çox yaxşı parçadı. Amma bu saflar bu parçanı saxlamaz.

Padşah dedi:

– Əhməd, bəs onu nə eliyək?

Əhməd dedi:

– Qibleyi-aləm sağ olsun, burda nə var ki, bilmirsən. Sən qumnan safi çəkdirməlisən. Onnan sonra mən sənin paltarını üç-dörd günə hazır eləyirəm.

Padşah dedi:

– Ədə, sən nə danışırsan? Harda görüsənki qumnan safi çəkərlər.

Əhməd dedi:

– Padşah sağ olsun, bə harda görünüf kü, daşdan paltar tikilər.

Firəng padşahı baxıf gördü ki, Əhməd onun düşündüyünnən də ağıllıdı. Padşah onu öldürmək fikrindən vaz keçif, hər şeyi açıf ona danışdı və axırda dedi:

– Oğlum, bu ağıl, bu kamal ki var, dünyada hər şey sənə halaldır. Mən gözümün ağı-qarası bircə qızımı da sənə verəjəm. Toyunuza da özüm eliyəjəm.

Bəli, padşah qızını yanına çağırıf onun razılığını alannan sonra əmr elədi, toy tədarükünü görsün. Carçılar hər yerdə car çəkdilər. Firəng şahı düz qırx gün, qırx gejə-gündüz qızı Pərzad xanımla Əhmədə toy çaldırdı. Onlar bir-birinə qovuşdular. Toydan sonra da bir həftə öz yanında saxlayıf hörmət elədi. Vaxt tamam olanda şah əmr elədi ki, yol tədarükü görsünən. Gəcavələr bəzəndi, yüklər tutuldu. Bütün şəhər əhlini yiğif Əhmədlə Pərzad xanım gəcavədə əyləşdirif bir dəstə qoşunla yola saldılar. Bunlar getməkdə olsunnar, sizə xəvəri Şah oğlu Şah Abbasdan verim.

Muştuluğu şaha xəvər çatdırıldı ki, bəs deməzsənmi Əhməd Firəng padhaşının qızı Pərzad xanımı da alif gətirir. Şah Abbas əmr verdi. Gəcavələr bəzəndi, qoşun atdandı, çalğıçılar qabağa düşdü, saznan-söznən, şirin dilnən Əhmədnən Pərzad xanımı

qarşılıyf gətirdilər. Şah Abbas onlara öz iqamətgahının gözəl bir guşəsində yer ayırdı. Əhmədlə Pərzad xanım öz keflərində olsunnar, sizə xəvəri Pəri xanımdan verim. Pəri xanım baxıf, gördü ki, daha iş-işdən keçif. Özü də hamilə olmuşdu. Başqa bir çıxış yolu tapmayıf başına gələnnərin hamisini anasına danışdı. Anası vaxt itirmədən şahın hüzuruna getdi. Pəri xanım sölüyünnərin hamisini ona nağıl elədi. Şah Abbas Əhmədi hüzuruna çağırtdırif hər şeyi dəqiqləşdirənnən sonra dedi:

– Əhməd, oğlum, bu günnən sən mənim övladımsan. Qızım Pəri xanımı da sənə verəjəm. Toyunuza da özüm eliyəjəm.

Şah Abbas saray əhlini, yaxın adamlarını yiğif öz fikrini onlara dedi. Hami bu işə mübarek deyif, razılıx elədilər.

Bəli, Şah Abbas düz qırx gün gejə-gündüz toy çaldırfı Pəri xanımın əlini Əhmədin əlinə verdi. Nağıl dili yürək olar. Aradan bir il keşdi. Vaxt vədə tamam olanda Əhmədin bir oğlu Pəri xanımnan, biri də Pərzaddan oldu. Uşaxlar olannan sonra ailənin mehribanlığı daha da artdı.

İndi sizə kimdən deyim, kimdən danışım Firəng padşahının. Firəng padşahı bir gün xanımını yanına çağırıf dedi:

– Bir ildir ki, qız vermişik. Gedək görək vəziyyəti necə keçir, nə var, nə yox. Hal-əhval tutmax lazımdı.

Gəcavə bəzəndi. Şah bir dəstə də qoşun götürüf İsfahana gəldilər. Şah Abbas Firəng padşahının gəldiyini eşidif pişvazına çıxdı. Onları hörmət-izzətnən qarşılıyf öz bərgahına apardı. Bir müddət qonax saxladı. Firəng padşahı nəvəsini görəf sevinci birə-bəş artdı.

Xanımların hərəsinin öz yataq otaxları varydı. Pəri xanım öz otağına gedəndə Əhmədə dedi ki, bu axşam mənim qonağımsan. Pəri xanım gedənnən sonra Pərzad xanım dedi, Əhməd, həmən saatda mənim qonağımsan. Pərzad xanım da ayrılf öz otağına getdi. Yatmax vaxtı yaxınlaşanda Əhməd fikirləşdi ki, saat ikidə Pəri xanıma qonax getsə, Pərzad onnan küsməlididi. Həmin saatda Pərzad xanıma qonaq olsa, Pəri xanım onnan küsməlidir. Çox götür-qoydan sonra Əhməd yixılıf öz otağında yatdı. Pəri xanım xeyli gözlədi. Baxıf gördü ki, Əhməd

gəlmədi. Öz uşağını da götürüf Əhməd yatan otağa gəldi. Gördü ki, Əhməd şirin yuxuda yatır. Onu oyatmağa qıymadı. Keçif baş tərəfdə oturdu.

Pərzad xanım da çox gözlədi. Ancaq Əhməd gəlif çıxmadı. O da uşağını götürüf Əhmədin otağına getdi. Pərzad xanım qapını açanda gördü ki, Əhməd şirin yuxuda yatır. Pəri xanım isə baş tərəfində əyləşif. O da keçif Əhmədin ayax tərəfində oturdu. Bu zaman Əhməd vayğanı görməyə başladı. Gördü ki, günəş baş tərəfdən doğuf. Ay isə ayax tərəfdən çıxıb. Ulduzlar isə qarnının üstündə oynasır. Əhməd yuxudan ayılanda gördü ki, Pəri xanım baş tərəfində, Pərzad xanım ayax tərəfində oturuf, uşaxlar isə qarnının üstündə oynasırlar.

Ertəsi gün Şah Abbas Firəng padşahı Əhmədə qonax gəldilər. Yeyib-içənnən sonra Şah Abbas üzünü Əhmədə tutuf dedi:

– Əhməd, oğlum, bəlkə indi gördüğün vəyğanı söylüyəsən.

Əhməd dedi:

– Ateyi-mehriban, ürəyin şad olsun, çünki o yuxu ku, mən görmüşəm zahir oldu. İndən belə açıf deyə bilərəm. İndiyə kimi ona görə aqmirdim ki, bu günü gözdüyirdüm.

Şah Abbas, Firəng padşahı, bir də xanımlar mat-mat Əhmədə baxdilar. Hərəsi bir tərəfdən gözünü Əhmədin ağızına dikif gözdədilər.

Əhməd dedi:

– Padşah sağ olsun, bil və agah ol ki, sizin qızınız Pəri xanım keçən gejə saat ikidə məni öz otağına dəvət eləmişdi. Firəng padşahının qızı Pərzad xanım da həmin vaxt öz otağına dəvət eləmişdi. Mən həmən vaxt onnarın heş birinin yanına getməyif öz otağımda yatdım. Əgər mən getsəydim, həmən vaxt onnar mənnən küsməli idilər. Mənim getmədiyimi görən Pəri xanım gəlif, uşağı ilə mənim baş tərəfimdə, Pərzad xanım isə ayax tərəfimdə oturuf. Bu zaman mən vəyğanı görməyə başladım. Gördüm ki, baş tərəfimdə gün doğuf, ayax tərəfimdə isə ay çıxıf. Ulduzlar isə qarnının üstündə oynayır. Aynan gün sizin qızdarınız, ulduzlar isə nəvələrinizdi.

Şah Abbasın Firəng padşahı Əhmədin ağlına əhsən dedi. Təzədən süfrə salındı. Yeyif-içif kef elədilər. Sizi də həmişə kefdə, damaxda olasınız. Göydən üç alma düşdü, biri mənim, biri nağıl danışanın, biri də gül üzlü balaların.

## SEHRLİ KÖMƏKÇİLƏR

Biri varılmış, biri yoxuymuş, keçmiş zamannarda, bir şah varılmış, bu şahın da iki oğlu varılmış.

Vaxt gəlib çatdı. Şah ölüm yatağına düşdü. Bir gün şah oğlannarını yanına çağırıb dedi:

— Oğlannarım, bu gün-sabah mən öləcəm. Mən bütün dövlətimi böyük oğluma vəsiyyət eliyirəm, xoruzla pişiyi isə kiçik oğluma.

Bir neçə günde sora şah gözlərini həmişəlik qapadı. Onu ədəb-ərkanla dəfn elədilər. Büyük qardaş atasının yerinə taxta çıxdı.

Gündərin bir günü kiçik qardaş böyük qardaşının yanına gəlib dedi:

— Qardaş, gərək atamın vəsiyyətinə əməl eliyək.

Elə də eliyillər. Kiçik qardaş özünə düşən xoruzla pişiyi götürüb yola düzəldi. Az getdi, üz getdi, dərə-təpə düz getdi. Axırda gəlib bir kosaya rast oldu. Kosa dedi:

— Gedək, qonağım ol.

Kosa onu zorla götürüb evinə gətirdi. Bu kosa, sən demə, tilsimkar imiş. O, padşah oğlunun xoruzunun qarnında nə olduğunu bildirdi. O düşünürdü ki, padşah oğlunun əlinnən xoruzu necə alsın.

Kosa oğlunu bir kənara çəkib dedi:

— Oğlum, yemək yeyəndə ağlayıb deyərsən ki, qonağın xoruzunu kəssinnər.

Oğlu dedi:

— Yaxşı, ata.

Kosa arvadını çağırıb ona dedi:

— Bizə yeməyə bir şey verəydin barı. Bizim qonax uzax yoldan gəlib, acdı. Yeyər, sonra da dincini alar.

Kosanın arvadı süfrə saldı, çörək, qatıq gətirib qoydu, evdə nə vardısa, hamısını gətirib düzdü süfrəyə.

Kosanın oğlu başladı ağlamağa, kosa oğlunu döydü. Oğlan başladı daha bərkdən ağlamağa.

Atası dedi:

— Oğlum, niyə ağlayırsan?

Uşaq dedi:

— Toyux əti istiyirəm.

Atası gedib bir toyuq kəsib gətirdi. Ancax uşax yenə də səsini kəsmədi.

İndi də atası soruşdu:

— Ay bala, niyə ağlayırsan? Toyux əti istədin, anan toyux kəsdi. Daha nə istəyirsən?

Uşaq ağlaya-ağlaya dedi:

— Xoruz əti istiyirəm. Qonağımızın xoruzunu kəsin.

Uşaqın bağıra-bağıra ağlaması padşah oğlunu lap təngə gətirdi. Odur ki, dedi:

— Xoruz mənim nəyimə lazımdı, alın kəsin onu, bəlkə, uşax səsini kəsdi.

Kosa da elə bunu gözləyirdi. Tez padşah oğlunun xoruzunu tutub kəsdi, oğlan da sakit oldu.

Kosanın arvadı xoruzu yolub təmizdədi, başdadı onu bişirməyə. Bu vaxt kosanı qonşudan çağırıldılar. Kosa getdi.

Padşah oğlu dedi:

— Bacı, mən yola düşməliyəm, vaxtım yoxdu, tələsirəm.

Kosanın arvadı minnət elədi ki, qonax yeməh-içməhdən sora yola düşsün. Padşah oğlu razı olmadı. Dedi:

— Mən gərəh yola düşəm, yolum uzaxdır.

Kosanın arvadı dedi:

— İndi ki, gedirsən, qoy onda bişirdiyim xoruzu verim sənə, yolda iyiversən.

Bişmiş xoruzu büküb padşah oğlu saqlaşaib yola düzəldi.

Padşah oğlu getməhdə olsun, görəh Kosa nə elədi? Bir az keçmiş o qayıtdı, qonağın çıxıb getdiyini görüb dedi:

— Qonax hara getdi?

Arvadı dedi:

— Bilmirəm. Nə qədər elədiməsə, qalmadı.

Kosa soruşdu:

— Bişmiş xoruzu nə elədin?

Arvadı dedi:

– Verdim qonağımıza, özümüzün o qədər toyuğumuz var ki, ancax o yazığın bircə xoruzu varıydı, onu tutub kəsdik.

Kosa tez qonağın arxasında düşdü. Görəh padşah oğlunun başına nə gəldi. Padşah oğlu bir göy çəmənniyə gəlib çatdı. Bir az dincəlib sonra getmək qərarına gəldi. Süfrəsini açıb yeyib qurtardı, bir də gördü xoruzun içinnən bir üzük çıxdı.

Padşah oğlu üzüyü barmağına taxan kimi qul qabağında durdu. Dedilər:

– Ey hökmədarımız, nə əmriniz var?

Əvvəl padşah oğlu özünü itirdi, bir az keçmiş özünə gələnnən sora dedi:

– Aparın məni filan yerə.

Padşah oğlu gözünü açmağa macal tapmamış bir də gördü dediyi yerə çatıb. Padşah oğlu yaxınnıda bir kənd gördü, artıq hava qaralır, axşam düşürdü. Gəlib gördü bir evin qavağında bir qoca qarı oturub. Padşah oğlu dedi:

– Salam, ay nənə.

Qarı dedi:

– Salam, oğlum. Bu vaxtı hardan gəlib, hara gedirsən?

Padşahın oğlu dedi:

– Nənəcan, bilmirəm, evim-eşiyim yoxdu. Məni oğulluğa götürərsənmى?

Qarı dedi:

– Xoş gəlifsən, oğlum, gözüm üstə yerin var. Mən də qocalıb əldən düşmüşəm, bir kimsəm də yoxdu. Elə Allah səni mənə göndərib.

Padşah oğlu dedi:

– Mən sənə oğul olaram, sən də mənə ana.

Qarı dedi:

– Yaxşı, mənim balam.

Onnar bu gündən mehriban yaşamağa başdadılar. Aradan bir xeyli vaxt keşdi. Padşah oğlu dedi:

– Nənəcan, sənə bir söz demək istiyirəm.

Qarı dedi:

– Nə istiyirsən, oğlum?

Padşah oğlu dedi:

– Get padşah qızını mənə istə, elçilik elə.

Qarı qorxub dedi:

– Oğlum, sən nə danışırsan? Heç elə şey olar. Padşah qızı bizim haramıza yaraşır. Padşahın bizə qəzəvi tutar, bizi dar ağacının asdırar.

Padşah oğlu dedi:

– Nənə, qorxma, get padşah qızını istə.

Qarı çox yalvardı, oğlan elə dediyini dedi. Axırda yazık qarı əlacsız qalıb saraya tərəf yollandı. Gəlib elçi daşının üstündə oturdu. Padşahın adamları elə bildilər ki, bu qarı diləncidi, ona yeməh-içməhdən verib yola salmax istədilər. Qarı dedi:

– Mən elçiliyə gəlmisəm, məni padşahın yanına aparın.

Gedib padşaha xəbər verdilər ki, qarı sənin yanına gəlmək istəyir.

Padşah dedi:

– Qoy gəlsin, görəh nə istəyir?

Gedib qarını padşahın yanına gətirdilər. Qarı padşaha baş əyib dedi:

– Ey padşah, sənə sözüm var.

Padşah dedi:

– Qarı, de görüm nə istiyirsən?

Qarı dedi:

– Padşahım, sənnən bir ricam var, ancax deməyə qorxuram.

Padşah dedi:

– Qorxma, de görüm, nə deyirsən?

Qarı dedi:

– Ey padşah, mənim bir oğlum var, sənin qızına aşiq olub, elə dediyinnən dönmür ki, dönmür.

Padşah fikirrəşdi ki, yəqin bu qarının özünün də, oğlunun da başına hava gəlib. Odur ki, dedi:

– O nə sözdü. Qızımı sənin oğlunnan artığına verməyəcəyəm ki? Razıyam, ancax istədiyimi yerinə yetirəsiniz. Yerinə yetirsəniz qızımı sənin oğluna verərəm, yox yerinə yetirə bilməsəniz, boynunu vurduracam.

Qarının dizləri başdadi əsmeyə. Qorxa-qorxa dedi:

– Raziyam.

Padşah dedi:

– Ey qarı, bir gecənin içində bir saray tikdir, qızımı da verim apar o saraya. Tikdirməsən, oğlunun da, sənin də boynun vurulacaq.

Qarı padşaha baş əyib dedi:

– Baş üstə, padşahım.

Qarının ürəyi gözünün altına almışdı. Gəlib evlərinə çatdı.

Padşah oğlu soruşdu:

– Nənə, padşah nə dedi?

Qarı məyus halda dedi:

– Eh, ay oğul, padşah elə şərt kəsib ki, onu yerinə yetirmək mümkün deyil. Onun dediyini eləməsək, ikimizin də boynunu vurduracaq.

Padşah oğlu qarıya ürəh-dirəh verib dedi:

– Nənə, niyə qorxursan? De görüm, padşah nə istəyir?

Qarı dedi:

– Oğlum, padşah deyir ki, bir gecəyə mənim sarayı kimi bir saray tikdirməlisən, yoxsa ikimizin də boynu vurulacaq.

Padşah oğlu dedi:

– Nənə, qəm yemə, saray sabaha hazır olacaq.

Qarı daha bir söz demədi. Ölümünü gözünün altına alıb yatdı. Qarı yatan kimi padşah oğlu üzüyü barmağına taxıb dedi:

– Üzük, sənnən bir saray istiyirəm. Elə bir saray istiyirəm ki, padşahın sarayı onun yanında töləyə oxşasın.

O sahat saray hazır oldu. Qarı yuxudan ayılıb nə görsə yaxşıdı: gördü şahlara layiq bir yataxda uzanıb. Başa düşdü ki, bunu yəqin oğulluğu eliyib. Sevincinən bilmədi ki, nə eləsin.

Padşah oğlu dedi:

– Nənə, necədi, xoşuna gəlirmi?

Qarı sevincək dedi:

– Xoşuma gəlir, oğlum.

Padşah oğlu dedi:

– Hə, onda get padşah qızını al gətir.

Qarı dedi:

– Oğlum, bu sahat gedirəm. İndi padşah qızını sənə verər.

Qarı bəzənib-düzəndi, toy paltarlarını geyinib birbaş saraya yollandı. Gedib padşahın elçi daşının üstündə oturdu. Padşah baxıb qarını gördü, bildi ki, elçiliyə gəlib. Padşaha xəbər də çatmışdı ki, saray hazır olub. Hər kim ona baxırsa, ağızı açıq qalır. Onun sarayı bu sarayın yanında töləyə oxşayır.

Padşahın adamları gedib qarını onun yanına gətirdilər.

Padşah dedi:

– Oğlun gözəl saray tikdirib. Çox yaxşı, ancaq bunnan da iş bitmir, mənim bir şərtim var.

Qarı soruşdu:

– Ey padşah, sənin sözün bizə əmrədi, tələbin nədi?

Padşah dedi:

– Mənə elə bir xalı toxuyun ki, bu xalı mənim sarayımnan sizin saraya kimi yerə döşənsin.

Qarı dedi:

– Başa düşdüm, qibleyi-aləm.

Qarı padşaha baş əyib saraydan çıxdı. Qayıdır gəldi evlərinə, oğlunun gəlməyini gözlədi. Oğlu gəlib çıxdı, gördü ki, yenə anasının qanı qaradı.

Oğlu soruşdu:

– Nə olub, ana?

Qarı dedi:

– Eh, ay oğul, padşah indi elə şey istiyor ki, mümkün olan şey deyil.

Oğlu dedi:

– Nənə, padşah indi nə istiyor?

Qarı dedi:

– Oğlum, indi də padşah elə xalı-xalça istiyor ki, padşahın sarayınnan bizim saraya kimi uzansın. Eh, ay oğul, heç bu mümkün olan işdimi?

Padşah oğlu dedi:

– Qəm yimə, nənə, xalça toxunub hazır olar. İndi görəh padşah daha nə istiyəcək.

Padşah oğlu qariya belə deyib, üzüyü taxdı barmağına, o sahat iki qul qabağında əlibağlı hazır oldu.

– Mən elə bir xalı-xalça istiyirəm ki, o xalı-xalça padşahın sarayının bizim saraya kimi döşənsin. Oldumu?

Qulluxçular dedi:

– Baş üstə, ey bizim hökmdarımız.

Gecə oldu. Padşah oğlu ilə qarı yatdılar. Tezdən qalxanda gördülər ki, hər şey hazırlı.

Padşah da tezdən duranda gördü nə? Onun sarayının başla-yaraq yerə xalça döşənib, uzandıxca uzanır, düz gedib çıxır qarı ilə oğlunun sarayına kimi. Yolun hər iki tərəfində yaşıł söyüddər boy-boya verib. Ağajların budaxlarında quşdar səs-səsə verib bir cəh-cəh salıblar ki, gəl görəsən. Hər tərəfdə gül-gülü çağırır, bülbülbül də bülbülbül.

Padşah fikirrəşdi ki, hə, indi qarı yenə gələcəh ki, qızımı alıb aparsın. İndi mən onun qarşısında elə tələb qoyam ki, bunu yerinə yetirə bilməsinnər.

Quşdarın səsi, bülbüllərin nəğməsi qarı ilə oğlunu da yuxudan oyatdı. Padşah oğlu qarını səsləyib dedi:

– Hə, nənə, xalı-xalça da hazırlı, yol da hazırlı. Get padşah qızını istə, görəh padşah indi nə deyir.

Qarı sevinə-sevinə yerinnən qalxdı, pal-paltarını geyindi, özünə bəzəh-düzəh verib dedi:

– Bu saat gedirəm, a bala, görək padşah indi nə bəhanə gətirəcək?

Qarı gəlib yenə elçi daşının üstündə oturdu. Padşahın vəzir-vəkili qarını görən kimi götürüb apardılar padşahın hüzuruna. Qarı padşaha baş əydi, durub gözlədi.

Padşah soruşdu:

– Qarı, nədi, qızı aparmağa gəlmisən?

Qarı dedi:

– Bəli, qibleyi-aləm, qızı aparmağa gəlmışəm. Didiyin xalı-xalça yola döşənib, ağajdar yollara düzülüb, bülbüllər ağajdarın budaxlarında səs-səsə verib oxuyur.

Padşah dedi:

– İki dəfə mənim əmrimi yerinə yetirmisiniz, indi mənim bir istəyim də var. Onu da yerinə yetirsəniz, qızı verirəm sənin oğluna, apar get.

Qarı dedi:

– Ey padşah, söylə görüm, indi tələbin nədi?

Padşah dedi:

– Oğluna de ki, qızıma elə bir paltar hazırlasın ki, bu paltar nə iynə ilə, nə də sapla tikilmiş olsun, bu paltarı tikib-biçəndə qayçıdan da istifadə edilməsin. Paltar hazır olannan sora qızım bu paltarı geyinib nigah kəsdirməyə gedə bilsin, ordan da birbaş sizin imarətə gəlsin. Qarı, hər şey sənə aydın oldumu?

Qarı ürəyində padşaha qarğışlar yağıdırıb fikirrəşdi ki, "bu padşah, diyəsən, bizi ələ salıb, ya da ki, başı xarab olub heç belə də paltar tikmək olar". Ancax gülə-gülə üzünü padşaha tutub dedi:

– Hər şey aydınındı, ey padşah, sənin sözərin bizim üçün qanundu. Hər şey hazır olacaq.

Qarı ağır-ağır addımlıayarax məyus halda qayıdıb gəldi evlərinə. Padşah oğlu qarını qaşqabaxlı görüb dedi:

– Hə, nənə, necə oldu, niyə qəm dəryasına batıbsan? Padşah sənə nə dedi:

Qarı dedi:

– Eh, ay oğul, mən mat qalmışam. Padşah bizdən elə şey istiyir ki, heç yatsan yuxuna da girməz. Onun ya ağlı başınan çıxıb, ya da bizi ələ salıb. Vallah, padşah bu dəfə elə şey fikirrəşib tapıb ki, heç bunu adam ağlına da gətirə bilmir.

Padşah oğlu dedi:

– Nənəcan, söylə görəh padşah indi nə isteyir?

Qarı dedi:

– Oğlum, padşah diyir ki, qızıma elə paltar tikdirib gətirin ki, o iynə ilə, sapla tikilmiş olmasın, heç qayçı ilə kəsilməsin.

Öz-özünə söylənib qarı sora belə dedi:

– Oğlum, indi biz nə eliyək, belə paltarı hardan tapax?

Padşah oğlu dedi:

– Nənəcan, fikir eləmə, bu paltarı da hazır eliyərik, görən indi padşah nə istiyəcək.

Padşah oğlu bunu deyib üzüyü taxdı barmağına. O dəqiqə iki qul hazır oldu. Dedilər:

– Ey hökmdarımız, əmriniz nədi?

Padşah oğlu dedi:

– Gedin elə bir gəlinnik paltarı tikib gətirin ki, bu paltar nə iynə ilə, nə də sapla tikilmiş olsun. Bu paltar heç qayçı ilə də biçilməsin. Başa düşdünüzmü?

Qullar baş əyib dedilər:

– Didiyiniz paltar hazır olacaq.

Qullar belə deyib qeyb oldular.

Səhər tezdən padşah oğlu qariya dedi:

– Nənəcan, paltar hazırlı.

Qarı soruşdu:

– Oğlum, indi nə eliyim?

Padşah oğlu dedi:

– Nənə, dur get padşahın hüzuruna.

Qarı dedi:

– Yaxşı, oğlum, gedirəm, darıxma, bu saat gedirəm.

Qarı geyinib-keçindi, saçını darayıb səliqəyə saldı. Toy örpəyini başına örtdü, tələsih yollandı padşahın hüzuruna.

Qarı yenə gəlib elçi daşının üstündə oturdu. Padşahın xidmətçiləri onu padşahın hüzuruna gətirdilər. Qarı padşaha baş əyib bir tərəfdə dayandı.

Padşah dedi:

– Qarı, noldu, didiyim paltarı gətirdinmi?

Qarı dedi:

– Gətirmişəm, ey padşah.

Bunu deyib qarı paltarı çıxarıb padşaha göstərdi. Aparib bu paltarı padşah qızına verdilər. Qız paltarı geyinib gəldi. Qarı baxıb gördü ki, paltar o qədər gözəldi ki, onu dillə təsvir eləməh mümkün deyil. Adam nə yemək istəyir, nə də içmək istəyir, elə hey padşah qızına, onun geydiyi bu möcüzəli paltara tamaşa eləmək istəyir. Padşah da paltara baxanda ağlı başının çıxdı. Daha bir bəhanə tapa bilmiyən padşah dedi:

– Qarı, daha sözüm yoxdu, qızımı verdim sənin oğluna.

Qarı tez qayıtdı evinə. Sevincək padşahın sözdərini oğluna söylədi:

– Oğlum, padşah qızını sənə verməyə razıdı. Dur gedək.

Padşah oğlu soruşdu:

– Nənə, düzmü deyirsən?

– Qarı dedi:

– Hə, oğlum.

Qarı ilə oğlan gəldi padşahın hüzuruna. Padşah qızını verdi bu oğlana. Yeddi gün, yeddi gecə toy elədilər, yiyib-içib keyf elədilər. Onlar xöşbəxt ömür sürüb ömür-gün keçirdilər. Siz də öz murazınıza çatasınız.

Göydən üç alma düşdü, biri mənim, biri nağılı söylüyənin, biri də bacadan baxıb istəmirəm deyənlərin.

## CANAVAR OĞLU

Biri varılmış, biri yoxuymuş, keçmiş zamanlarda bir kasıf kişi varılmış. Bir gün bu kişi dəyirmana dən aparır. Dəni üydüb geri qayıdanda yolda qabağını bir dişi canavar kəsir. Kişi çox yalvarır ki, onu buraxsın, amma canavar razı olmur, bunu zornan qabağına salıb gətirir öz mağarasına. Kişiye deyir:

– Ey bəni-insan, bunnan belə daha mənnən yaşiyarsan.

Kişi yazış daha neyniyə bilərdi. Çar-naçar razı oldu. Canavar günüzdər ov ovlamağa gedərdi. Gedəndə mağaranın ağızını bir yekə dəyirman daşının xapıyardı. Gecələri də qadın cilidinə düşüb kişiynən bir yastiğa baş qoyardı. Beləcə bir müddət yaşıdlar. Bu kişinin canavardan bir oğlu oldu. Daha kişi mağarada tək darıxmırıldı. Elə oğluynan gününü keçirdirdi. Amma uşax başqa cür uşağıydı. Elə doğrudan da qurd oğlu qurduyu. Əlini nəyə atırdısa, ufam-ufam olurdu. Oğlan ilbəil yox, günbəgün, saatbasat böyüyürdü.

Bir gün canavar genə ova getmişdi. Kişi mağaranın bir kündə uzanıb yatırdı. Gün günortaya qaxanda mağaranın ağızındaki deşikdən içəri bir şüa düşdü. Şüa düz kişinin kürəyinə düşmüşdü. Birdən canavar oğlunun gözü kişinin kürəyinə sataşdı. Elə bildi ki, bu bir vəhşi heyvandı-nədisə, dədəsini yemək istiyir. Kişiinin kürəyinə alaha bir yumruq iliştirdi. Kişi yuxudan dik atıldı. Özünə gəlib soruşdu:

– Oğul, sən məni niyə vurdun?

Canavar oğlu dedi:

– Nədisə bir şey səni yemək istiyirdi. Odu, bax, vurdum yerə düşdü.

Kişi məsəliyi bildi. Axı canavar oğlu dünya görməmişdi. Nə bilirdi gün nədi, ay nədi? Gözünü açınnan gördüyü bir bu mağarayıdı, bir də anasınan dədəsi. Kişi dedi ki, ay oğul, anan ləçər bizi bu mağarada dustaq eliyib. Eşikdə dünya var, gün var, şəhərrər, kənddər var.

Canavar oğlu soruşdu:

– Bə onda niyə biz o dünyaya çıxmırıq?

Kişi dedi:

– A bala, anan mağaranın ağızına dəyirman daşı qoyur. Ona kimin gücü çatar ki, biz də burdan çıxa bilək.

Elə ki canavar oğlu bu sözü eşitdi, gəldi mağaranın ağızına. İkicə barmağıynan daşı itələdi anarı. Eşiyə çıxıb dəyirman daşını bir əliynən elə tulladı ki, allah bilir hayana düşdü. Dedi:

– Dədə, bax indi harya istiyirsən, orya gedək.

Kişi dedi:

– Oğul, bizim burdan çıxmazıñ indi anana agah oldu. Gəlsə, ona neyniyə biləcik, genə qaytaracax geri.

Canavar oğlu dedi:

– Onnan qorxma, mən özüm onun cavabını verərəm.

Doğrudan da onnarın mağaradan çıxmığı canavara agah olmuşdu. Tez özünü yetirib qabaxlarını kəsdi ki:

– Kimdi sizi buraxan, tez dönün geri.

Canavar oğlu dedi:

– Ana, sən bizi qaytara bilmiyəcən, yaxşısı budu qoy xoşduxnan gedək. Yoxsa zora qalsa, sənnən ötrü pis olar.

Canavar, oğlundakı gücü-qüvvüyü yaxşı bilirdi. Odu ki, bir söz deyə bilmədi. Bircə onu elədi ki, belinə bağladıqı qayışı açıb oğluna verdi, dedi:

– İndi ki, gedirsən, ala bu qayışı bağla belinə, onda gücün yeddi qat artacax. İşdi, əyər bir çətinniyə düşsən, qayışı üç dəfə yerə vur, harda olsam köməyinə çataram.

Bunu deyənnən sonra bir-biriynən halal-hümmət elədilər. Kişi canavar oğlunu da götürüb gəldi bəhərin qıraqındakı köhnə daxmasına. Uçuq-çöküyünü düzəldib, oğluynan barabar burda yاشamağa başladı.

Elə sabağısı gün kişi künc-bucağı töküsdürüb köhnə baltasını tapdı. Qəzildən də bir örökən toxudu. Oğlunu yanına alıb getdi meşiyə odun qırmağa. Ancax kişinin əzəlki gücü yoxuydu, qocalıb əldən düşmüşdü. Bir odunnux üçün bir saat əlləşirdi. Canavar oğlu da öz-özünə oynuyurdu, orya-burya qaçırdı. Axırı bezdi, atasına yaxınnaşıb dedi:

– Dədə, gəl gedək evimizə.

Kişi dedi:

– Yox, oğul, axı mən gərək axşama heç olmasa, bir şələ odun qıram.

Canavar oğlu soruşdu:

– Odun qırmax nəyə lazımdı ki?

Kişi dedi:

– Lazımdı, bala. Biz odunu aparıb bazarda satmalıyix. Pul qazanıb örəyə verməliyih ki, ac qalmiyax.

Canavar oğlu dedi:

– Dədə, əyər odun qırmax belədisə, onda bir geri dur görüm.

Bunu deyib düşdü meşənin canına. Əlini hansı ağaca atdısa, köklü-köməşdi çıxartdı. Bir su içim saatda dağ boyda ağaç qalaxladı. Belindən anasının qayışını açıb yığıdı arasına, şələləyib atdı dalına. Bunu görən kişinin gözünə işix gəldi. Odunnarı bazara gətirib yaxşı pula satdılar. Yemək-içmək alıb evlərinə döndülər. Beləliknən, gün-güzərannar düzəlməyə başladı.

Bir dəfə də meşədə odun qırarkən qəribə bir ağaçca rast gəldilər. Bunun üzü ağaççıydı, özəyi dəmir. Özü də adı dəmir döyüdü, ildirimnan törənmışdı. Kişi dəmiri çuxasına büküb əvvəlcə getdi bir ustanın yanına. Ucunnan kəsdirib bir biz düzəltdirib qoydu cebinə. Sonra başqa bir ustanın yanına getdi. Dəmiri verib onnan yaxşı bir qılınc düzəltməyini istədi, qabağına da bir xışma qızıl tökdü. Usta dedi:

– Bu cür poladdan şahlara layıx qılınc çıxar. Üç günnən sonra gələrsən.

Kişi ustanın dediyi vaxt gəldi qılıncın dalıcax. Amma ustanın qılıンca gözü düşmüşdü. Əvəzinə başqa bir qılınc gətirdi. Kişi cibindən bizi çıxardıb qılıncı tutdu. Biz poladın bu yanından girib, o yanından çıxdı. Kişi dedi:

– Usta, sənə dedim qılınc gətir, demədim xəçirkət ver.

Usta gördü ki, kişiyi allada bilmiyəcək, əsil qılıncı çıxardıb verdi. Kişi bizi qılıncı hər nə qədər sıxısa, heç iz də salmadı. Qılıncı götürüb gəldi, büküb bir yanda gizlətdi.

Amma onu da deyim ki, canavar oğlu bir yerdə duran döyüldü. Küçədə-bazarda elə uşaq qalmamışdı ki, ya başını yarmasın, ya qol-qıcıını sindirmasın, ya da bir xətər yetirməsin. Odu ki, bun-

nardan padşaha gündə neçə şikat gedirdi. Neçə dəfə kişiyi divana çağırtdırıb, hədə-qorxu gəlmışdır. Di gəl, canavar oğlu xəsiyətini əldən qoymurdu ki, qoymurdu. Yaxşı deyiblər, qurd xisleti dəyişməz. Axırı iş o yerə çatdı ki, padşah fərman verib bunnarı öz torpaxlarından çıxartdı. Artıq canavar oğlu böyük həddi-buluşa çatmışdı. Elə bir pəhlivan olmuşdu ki, dağa yapışsa, yerinnən oynadardı. Bunnar dədə-baba yola rəvan oldular. Az getdilər, üz getdilər, gəlib geniş bir cəmənniyə çıxdılar. Cəmənniyin ortasında bir bulax varıydı. Kişi dedi:

– Oğul, yan-yerdən cir-cırkı yığ, ocax qalayax, burda bir az dincimizi alax.

Canavar oğlu cirkı yığanda baxıb gördü ki, yarıya qədər torpağa batmış bir dəyirman daşı var. Yaxına gələndə neçə il bunnan irəli mağaranın ağızından götürüb tulladığı daşı tanıdı. Sevincək torpaxdan çıxardıb qoluna saldı, gəldi atasının yanına:

– Ay dədə, bax gör nə tapmışam. Qılincım varıydı, gürzüm yoxuydu, bu da mənim gürzüm.

İndi bunnar burada dincəlməkdə olsunnar, sizə deyim Qız pəhləvannan. Bütün bu həndəvər Qız pəhlivanın hökmü altındaydı. Onun qorxusunnan quş-quşduğunan bu tərəflərə qanat sala bilməzdı. İndiyə kimi neçə pəhlivannar basmış, boyunnarını vurub kəllələrdən uca bir minarə tikdirmişdi. Tək bir baş çatmadı ki, minarə tamam olsun. Elə əyləşmişdi küləfrəngidə, bir də qoruxçular xəbər gətirdilər ki:

– Xanım, müştulux! Minarə tamamlandı. Bulağın başında bir kəlpeysər böyrünü verib yerə.

Qız pəhlivan o saat əmr etdi ki, kimdisə gedib çağırısnar. Bir nəfər itiayax daban aldı bulağın başına. Canavar oğlu böyrünü yerə verib uzanmışdı. Üzünü ona tutub hikkəynən dedi:

– Dur düş qabağıma, Qız pəhləvan sənə böyük iltifat görsədəcək, başını minarənin lap yuxarısına qoyacax.

Canavar oğlu dedi:

– Qulaxlarım yaxşı eşitmır, bir az yaxın gəl görüm, nə deyirsən?

Qoruxçu irəli yaxınlaşdı. Canavar oğlu əlini atıb onun

qulaxlarını, burnunu qopardıb qoydu ovcuna, dedi:

— Apar bunnarı ver dediyin pəhlivanı.

Qoruxçu üz-gözü qan içində döndü geri. Qız pəhlivan əhvalatı örgəniib bərk qeyzləndi. Dava libasını geyinib özünü yetirdi bulağın başına, Canavar oğluna yaxınnaşıb dedi:

— Ey anası vayına oturmuş! Qoruğuma iznsiz girdiyin bəs döyük, hələ qoruxçuma da əl qaldırırsan? Çix meydanıma, zərbidəstimi sənə görsədim.

Canavar oğlu ayağa durub gürzünü keçirtdi qoluna, qılincını sıyırib dedi:

— Mən hazır, de görüm, nə sayax vuruşacıx?

Qız baxdı ki, bunun bir qılinci var, nəyə vursa iki şaqqa eli-yer, qolundakı daşı da heç yeddi pəhlivan yerdən götürə bilməz. Amma özü natarazın biridi, elə bir heç törpü görmüyüb. Fikirləşdi ki, qurşax tutsun, bəlkə fənd işlədif yixa.

Xülasə, əsləhəni bir tərəfə atıb yapışdırılar bir-birindən. Qız pəhləvanlıx elminin bütün fəndlərini işlətdi. Canavar oğlunu yerinnən tərpədə bilmədi. Axırda Canavar oğlu bir nərə çəkib qızı vurdu yerə, qılinci sıyırdı ki, başını kəssin. Qız bir ah çəkdi. Canavar oğlu dedi:

— Ey pəhlivan, bir qaşıx qanınnanmı qorxdun?

Qız dedi,

— Yox, onnan qorxmuram. Bir əhd eləmişdim, ona çata bilmədim, odu ki, ah çəkdirim.

Canavar oğlu dedi:

— Nə diləyin var, de, söz verirəm yerinə yetirəm.

Qız dedi:

— Nə əhd elədiyimi sənə deyərəm, ancax əvvəlcə gərək başımnan tuğulğanlı, sinəmnən də zirehi çıxardasan.

Canavar oğlu onun başının tuğulğanı çıxartdı. Qırx qulac höruk töküldü qızın ciyinnərinə. Sinəsinnən zirehi açdı: şux məmələr boy verdi. Canavar oğlu arvad-kişi nə olduğunu bilməzdi. Elə-belə duruxan kimi oldu. Bayaxdan bir tərəfdə gözləyən atası işi belə görüb soruşdu:

— Niyə duruxdun, oğul?

Canavar oğlu dedi:

— Dədə, axı bu heç bizdərə oxşamır.

Kişi dedi:

— Bu qızdı, bala. İndi soruş gör, əhdi nə imiş?

Qız dedi:

— Mən əhd eləmişdim ki, hər kəs məni yıxsa, ona arvad olam.

Kişi dedi:

— Qılinci sal aşağı, bala. İndi ki, söz veribsən, sözünün üstündə dur.

Canavar oğlu qızın əlinnən tutub qaldırdı. Qız onun əlinin altından keçib, sədaqət andı içdi. Burdan yiğisib gəldilər Qız pəhlivanın imarətinə. Qız pəhlivan Canavar oğluna ərə getdi, qızın sarayında yaşamağa bina qoydular. Bunnar bir-biriynən çox məhrəban dolanırdılar. Beləcə bir müddət yaşadılar. Bunnarın bir qızı, bir oğlannarı da oldu. Canavar oğlu gündüzləri ova gedər, axşamları qayıdardı. Qızın şəklini də, çəkdirib qoymuşdu cibinə. Darıxanda tez-tez çıxardıb baxardı. Necə oldusa, bir dəfə şəklə baxanda boğanax bunu əlinnən götürdü, bir su içim saatda gözdən itirdi. Canavar oğlu çox pərişan oldu. Kor-peşman qayıtdı, əhvalatı qıza danışdı. Qız dedi:

— Bir şəkildən ötrü kefini pozma. Bir ayrisını genə çəkdirərik.

Ancax indi gör şəkil nə oldu. Boğanax şəkli hərlifib-fırlıyb gətirdi bir şəhərə. Padşah bağçada gəzirdi, gördü ağaca bir kağız ilişib. Götürüb baxdı. Gördü bu bir qızın şəklidi. Amma bu elə bir qızdı ki, dünyada tayı-bərabəri yoxdu. İxtiyarı əldən verdi. Şəkli vəzirə verib dedi:

— Vəzir, sənə qırx gün möhlət. Axtarıb bu şəklin sahabını tapmalısan. Tapmasan, qırx birinci gün boynun fərmandı.

Vəzir padşahdan buyruq alan kimi dörd bir yana çaparrar gönderdi. Qırx günün tamamında hər şeyi yerri-yataxlı örgəndi. Padşahın hüzuruna gəlib dedi:

— Qibleyi-aləm sağ olsun, şəkil Qız pəhlivanın şəklidi, əmri-nə müntəzirəm.

Padşah dedi:

– Əmrəm budu ki, qoşunu hazırla, belə bir qız padşahın hərəmxanasında olmalıdır.

Vəzir dedi:

– Padşah sağ olsun, o qız bir pəhlivanın hərəmidir, adına Canavar oğlu deyirlər. İldirim qılıncın yetmiş putdux gürz onun silahı. Zora qaldısa ona bata bilmiyəcik. İzin ver tədbir işlədək.

Padşah dedi:

– İzndi, tədbirini gör, ancax genə qırx gün vaxtın var.

Vəzir o saat buyrux verdi, şəhərdə nə qədər küpəgirən qarıvariyydı, hamısını hüzuruna yığıdı. Məsəliyi olannara danışdı. Qız pəhlivanın beynini yeyib yoldan çıxardana dünyalar xələt vəd elədi. Ancax Canavar oğlu adını eşidən qarılardan heç biri bu işi boyuna götürmədi. Axırdı iprəmiş bir qarı dedi:

– Mənə iki ağırmış qədəri qızıl ver, bu işi düzəldim. Bir ağırını bəri başdan istiyirəm.

Vəzir xəzinədərə əmr elədi, qariya bir ağıricax qızıl verdilər.

Qarı dedi:

– Vəzir, otuz doqquz gün keçər, qırxinci gün məni gözdə.

Qarı elə ordanca küpünə minib puçunu burdu, düz Canavar oğlu ilə qızın imarətinin yanında yerə endi. Küpü bir tərəfdə gizlədib tayıtiya-tayıtiya qəsrə yaxınlaşdı. Canavar oğlu ovdaydı. Qız isə darıxdığının qapıda-bacada hərrənirdi. Bir də baxdı ki, bir qarı buna sarı gəlir. Qabağına yeriyib dedi:

– Qarı nənə, sən hara, bura hara? Hardan gəlib, harya gedir-sən?

Qarı özünü tülükü ölülüyüňə vurub dedi:

– Bıy, səni ağ gün görəsən, allah yığbalını versin! Kimsəsiz qariyam, orda-burda sadağa yığib başımı dolandırıram.

Qız dedi:

– Qarı nənə, allah səni mənə yaxşıca yetirib. Mən də təkcə darıxıram. Gəl bizdə qal, mənə qulax həyanı olarsan.

Elə qarının hərrədiyi də buydu. Tezcə dedi:

– Belə qadan düşsün qarı nənənin ürəyinə! Bıy, a qız, səni kimi gözəli tək qoymax özü böyük günahdı. Sənin darıxmağına ra-

zi olan gərək qanmaz heyvan ola. Nişannın da varmı?

Qız dedi:

– Var, qarı nənə, nişannım Canavar oğludu.

Qarı dedi:

– Deyirəm axı, elə mən deyəndi. Yaxşı, nənə sənə qurban, qallam yanında, gəldən-getdən danışaram, qulağının pası açılar.

Qız qarını aldı içəri. Axşam Canavar oğlu ovdan qayıtdı, gördü evdə bir qarı var. Soruşdu ki, bu kimdi, Qız dedi:

– A Canavar oğlu, bu bir kimsəsiz qarısı. Razı ol, yanında qalsın, darıxanda qulax həyanım olsun.

Canavar oğlunun qarından gözü su içmədi, ancax qızın könlü-nü sindirmamax üçün dedi:

– Nə deyirəm, ürəyin istiyirsə, qoy qalsın.

O gündən qarı qaldı onnarda. Hər allahın günü başdadı qızın beynini yeməyə ki, bəs, sənin kimi gözəl şahların xörəyidi, Canavar oğlu nədi axı, adam kimi qılığısı yox, padşah kimi şıqqı yox, sənin qədrini hardan biləcək. Arvadın ağılı topuğunda olar deyif-lər. Belə-belə bu qarı qızın saqqızını uğurradı. Qarının yağlı dilinə aldanan qız bir gün onnan soruşdu:

– Qarı nənə, hamısını düz deyirsən, amma neynim ki, qismətim daha belə gəlib. İnnən belə məni nə şahlar, şahzadələr istiyər, nə də mən canımı Canavar oğlunun əlinnən qurtara bilərəm.

Qarı sevindiyinnən mamañ oynadı, dedi:

– Bunu çoxdan de da. Belə səni elə bir padşah istiyir ki, hökmü məğribdən məşriqə keçir. Razı ol, səni eliyim məlikə, dünyaya hökm elə.

Qız dedi:

– Yaxşı, tutax ki, buna mən razı oldum, bə Canavar oğluynan neyniyəcik?

Qarı dedi:

– İndi qulaq as mənə. Axşam Canavar oğlu gələndə əzilib-bütüllərsən, deyərsən ki, məni çox istəmirsən. Sonra darıxdığını mahna tut, elə et ki, sənnən aşiq-aşiq oynasın. Şərti də belə qoy ki, kim udsa, uduzanın əl-ayağını bağlaşın, görək aça biləcəkmi. Beləliknən, örgən gör, onun əllərini nəynən bağlamax olar ki, qıra

bilməsin. Elə ki, bunu örgəndin, əllərini bağlayarsan. Mən də o vaxta kimi padşahi qoşunuynan çağırıram, pusquda durarlar. Onnan sonrası hasandır.

Bunu deyib, qarı küpünə mindi, getdi xəbərə.

Hə, axşam oldu, Canavar oğlu ovdan qayıtdı. Əl-üzünü yudu, çörəkdən-zaddan yedi. Bir əz də uşaxlarını oynatdı. Amma altdan-altdan fikir verib, gördü ki, arvadının hali hal deyil. Gecə uşaxlar yatmağa gedənnən sonra Canavar oğlu soruşdu:

– Olmasın azar, xanım, niyə belə fikirrisən?

Qız dedi:

– Fikirri olmuyum neyniyim? Sənə nə var, hər gün çıxıb gedirsən, mən təkcə qalıram. Daha darixmaxdan vərəmləmişəm. Yəqin sən məni çox istəmirsən.

Canavar oğlu dedi:

– Bilirom, bu sözdəri ürəkdən demirsən, elə-belə acığını tökürsən. Yaxşı-yaxşı, de görüm, neyniyim ki, eynin açılsın?

Qız dedi:

– Heyə, ay Canavar oğlu, düz deyirsən, sözüydü, ağızma gəldi, dedim. Gəlsənə, bir aşiq-aşiq oynuyax, udan uduzanın əl-ayağını bağlaşın, görək kim necə açır.

Bunnar başdadılar aşiq atmağa. Gah o udurdu, gah bu udurdu. Amma qız Canavar oğlunun əllərini ha bağladı, xeyri olmadı. Axırda yeddi qat zincirnən bağladı. Canavar oğlu balaca güc verən kimi zincir parça-parça oldu. Qız hiyləyə əl atıb dedi:

– Yox, sən deyəsən, elə doğrudan məni istəmirsən, yoxsa nəyə gücün çatmadığını deyərdin.

Canavar oğlu baxdı ki, qız inciyəcək, dedi:

– Onda nə var ki, sənə demiyim. Bax, başımın bircə tükü ilə əlimi bağlayan, onu heç vaxt qıra bilmərəm. Həm də onu bircə mənim öz qılincimnən kəsmək olar.

Qız dedi:

– Yəqin mənnən zarafat eliyirsən. Yox, mən buna inana bilmərəm.

Canavar oğlu başının iki tel çəkib qızı verdi, dedi:

– Əyər inanmirsən, al bağla iki baş barmağımı ayaxlarımnan,

ikisini də əlimnən.

Qız da elə bu lazımiydi. Canavar oğlu dediyi kimi elədi. Canavar oğlu ha güc verdi, olmadı, saç əli kəsib sümüyü dayandı, ancax qırılmadı. Dedi:

– İndi inandın mən dediyimə? Gördün ki, səni çox istiyirəm? Di indi gəl qılincı divardan endir, əllərimi aç.

Qız dedi:

– Səbr elə, bir eşiyə çıxım, gəlim, açım.

Qız eşiyə çıxdı. Sən demə, padşah artıx çoxdan qəsri halqamərəkə eliyibmiş. Qarı da yanında güdükdə durublarmış.

Canavar oğlu gözdüyürdü ki, arvadı gəlib bunun əl-qolunu açacax. Bir də gördü nə... arvadı, qarı, bir də padşah girdilər içəri. Mat-məttəl gözünü dikdi qızın üzünə. Qızın əvəzində padşah diləndi:

– Canavar oğlu, gözünü döymə, daha sənin zamanan qurtardı. Dünyaya qanmaz gəldin, qanmaz da gedəcən. Sabax səni dara çəkdirəcəm, qılincın da, arvadın da olacax mənim.

Canavar oğlu hər şeyi başa düşdü. Ancax daha nəyin yerinə keçəciydi, özü-özünü təliyə salmışdı. Kirimişcə dayandı. Padşah dedi:

– Yaxşı, hələ sən allaha şükür elə ki, sabağa kimi sağ qalacaxsan.

Padşah bir kətil qoyub, Canavar oğlunu divarın dibində əyləşdirdi. Cıraqı yandırıb qoydu başına. Özü də arvadnan girdi o biri otağa, soyunub girdilər yerə.

Canavar oğlu pərişan halda oturmuşdu. Dünyanın işdəklərini düşünürdü. Birdən yan otağın qapısı açıldı. Bu, qızıydı, ayaxyolu na çıxırdı. Qız onu belə görüb soruşdu:

– Ata, niyə burda belə oturubsan?

Canavar oğlu dedi:

– Qızım, anan ləçər başına belə-belə işlər gətirdi. Gəl bu cıraqı götür, qoy yerə, çıx çıynamə, taxçadan qılincımı endir, qollarımdakı saçı kəs.

Qız dedi:

– Baa, əllərini açım ki, anamı öldürəsən!

Canavar oğlu gördü ki, kızı südünə çəkib, dedi:

– Yaxşı-yaxşı, a qızım, yalannan deyirdim, get yat.

Qız getdi yatmağa. Aradan bir müddət keçdi. Bu dəfə oğlu çıxdı, atasını belə görüb soruşdu:

– Atacan, niyə burda belə durubsan?

Canavar oğlu dedi:

– Anan ləçər padşahnan dilbir olub, başıma bu işi gətiriblər.

Gəl, ciynimə çıx, qılincımı endir, əllərimi aç.

Oğlu o saat çıxdı onun ciyinnərinə, qılinci endirib, atasının əllərini açdı. Canavar oğlu dedi:

– Oğlum, bacın südünə çəkib, ancax sən özümə oxşuyubsan.

İndi sən kirimişcə get yat, dalısı mənim öz işimdi.

Canavar oğlu gürzünü də götürüb sıyırmışa qılınc çıxdı eşiyə. Baxdı ki, qəsrin dörd bir yanı qoşunnan çitənib. Belindən anasının qayışını açıb üç dəfə yerə vurdu. O andaca boz qurd peyda oldu, dedi:

– Qorxma, gəldim, oğul! De görüm, nə çətinliyin var?

Canavar oğlu başına gələnnəri anasına danışdı. Boz qurd bütün canavar qoşununu çağırıldı. Bir tərəfdən onnar, bir tərəfdən Canavar oğlu özdərini vurdular qoşuna. Bir su içim saatda bütün qoşunu qırıb qurtardılar. Bir nəfər də salamat qurtara bilmədi. Onnan elə Canavar oğlu qayıtdı geri, çıraqı başına qoyub gözdəməyə başdadı. Səhər açıldı, allah hamının üzünə xeyirri sabaxlar açsın, padşah yerinnən durdu, Canavar oğluna yaxınlaşıb dedi:

– Hə, Canavar oğlu, geciyi necə keçirdin?

Canavar oğlu dedi:

– Niyə, pis keçirtmədim, hələ gözümün açısını da aldım. Yuxumda gördüm ki, sənin qoşunun dönüb sərçə sürüsünə, mənsə qırğıya, ucadtutma hamısını qırıb qurtarmışam.

Padşah əlini əlinə vurub güldü, dedi:

– Nə olar, nə olar, həlbəttə, ac toyux yuxusunda dari görər.

Onda Canavar oğlu çıraqı yerə qoydu, qılincını sıyırib dedi:

– Yox, padşah, yuxuyu düzgün yoza bilmədin, indi sənnənən ac qurd kimi danışacam.

Canavar oğlu padşahı, küpəgirən qarıyı, xain arvadıynan qı-

zını burdan saldı qabağına, oğlunu da mindirdi boynuna, bunnarı gətirdi düz şəhərə, padşahın sarayının qabağına. Car çəkdirib camaati meydana topladı. Padşahın etdiklərini bəyan elədi. Xalqın iradəsiyənən xainlərin hərəsini bir xam qatırın quyuğuna bağlatdırdı, onnarın heç tikələri də tapılmadı. Camaat o cür zülmkar padşahdan canlarını qurtardığı üçün Canavar oğluna duva etdirilər. Yığışışb özdərinə təzə padşah seçilər.

Canavar oğlu isə oğluynan barabar qəsrə döndü. Ömürlərinin sonuna kimi şad-firavan yaşıdlılar.

## ÖLÜYƏ QISMƏT OLAN QIZ

Biri variydi, biri yoxuydu, bir kasib arvadın vari-yoxu bir gözəl-göyçək qızı variydi. Bir gün bu qız bulağ'a gedəndə qabağına bir ilan çıxıf dedi:

– Cox da sevinmə, axırı ölüyə qismət olacaxsan.

Qız bir söz deməyif bulaxdan su götürüb evə qayıtdı. O hər gün su dalınca gedəndə ilan qabağına çıxıf eyni sözdəri söyləyirdi. Bir gün belə, beş gün belə, anası baxdı qızının hali özündə deyil. Xəbər aldı:

– Ay qız, gözümə bir təhər dəyirsən, nə oluf?

Anası çox dedi, qız az eşitdi. Anasına bir söz demədi.

Bir gün qız bulağ'a gedəndə ilan yenə onun yolunu kəsif dedi:

– Axırı ölüyə qismət olacaxsan.

Qız daha dözmiyüf ağlaya-ağlaya evə qayıtdı. Anası gördü, qızı ağlaya-ağlaya gəldi. Üstünə yüyürүf xəbər aldı:

– Ay qız, sən gəl gizlətmə, de görüm nə olub?

Qız başına gələni anasına nəql elədi, o dedi:

– Qızım, biz daha burda qala bilmərih, gərəh burdan bir yerə köçəh.

Axşam ana-bala yır-yığış edif yola düşdülər. Gethaget gəlib bir yoluñ başına çıxdılar. Gördülər bir yerdən işığ gəlir, o biri yerdə it hürür. Qız anasının xəbər aldı:

– Ana, hara gedəh, it hürən yerə gedəh, yoxsa işix gələn tərəfə.

Anası dedi:

– Zənən xeylağıyıx, işığ gələnə gedək.

İşığ gələn tərəfə gedib bir evə rast gəldilər. Baxdılara, işığ elə bu evdən gəlir. İçəri girdilər. Gördülər, heç kim yoxdu, amma içəridə nə ürəyin istəsən var. Evin ortasında bir qəbir var. Qaldılar məəttəl nə etsinnər. Qız anasına dedi:

– Ana, biz bu evdə qala bilmərih, yiyəsi yoxdu.

Anası dedi:

– Gəl çıxaq gedəh. Birdən evin yiyəsi gəlib bizi burda görər,

yaxşı düşməz.

Qızın anası evdən çıxan kimi qapı bağlandı. Qız içəridə qaldı. Qız nə qədər elədisə, qapı açılmadı ki, açılmadı. Anası çöldə ağladı, qız içəridə. Anası axırda əlini qızının üzüb çıxıf getdi. Qız qaldı içəridə qəbirin yanında. Ağlayıf dedi:

– Allah, bu nə qismətdi mənə yazdır.

Bu vaxt bir göyərçin evin pəncərəsinə qonuf dedi:

– Ay qız, niyə ağlıyırsan, bil və agah ol, Allah bu evi sənə qismət eliyif, gündə ye, iç, bu qəbri də milçəhlərdən qorur.

Gördüyün bu qəbrin qırx mixi var. Gündə bu mixlardan birini çekərsən.

Bunu deyif göyərçin uçub getdi. Səhər qız gəlib qəbirdən bir mix çıxardıb onun qarovalunu çəkməyə başdadı. Bu minvalla qız otuz doqquz gün qəbirin qarovalunu çəkdi. Qırxinci günü səhər qız bir də gördü, qapı açıldı. Tez yola çıxdı. Baxıf gördü bir qaraçı köçü gedir. Köçün qabağına gəlif dedi:

– Mənə yetimnən, yesirdən bir uşax verin.

Köcdən kimsə xəbər aldı:

– Nə verərsən?

Qız dedi:

– Pul verərəm.

Qız pulu verif köcdən bir qaraçı qızı aldı. Qaraçını evə gətirdi. Qəbiri ona göstərif dedi:

– Ay qız, mən yorulmuşam yatıram, sən bu qəbirin milçəyini qov. Amma qəbirin bu qalan bircə mixini çəkmə. Yatıf duruf özüm çəkəcəm.

Qaraçı qızı dedi:

– Xanim, arxayın ol. Sən get yat.

Qız gedib yatdı. Qız yatmaxda olsun, görək qaraçı qızı nə elədi. Qaraçı qız qəbrin yan-yörəsinə fırlanıb gördü qəbrin üstündə bir mix var. Öz-özünə dedi: "Qoy bu mixi çıxardım". Çəkif mixi çıxartdı. Birdən qəbrin üstü açıldı. Qəbrin içindən bir gözəl oğlan asqırıf çıxdı.

Oğlan qəbrin yanında oturmuş qızı görüb soruşur.

– Bu qırx günü mənim əziyyətimi çəkən qız sənsən?

Qaraçı qızı dedi:

– Bəli, mənəm.

Bunnar görüşüf qucaflaşdırılar. Oğlan evin bir küncündə yat-maxda olan qızı qaraçı qızına göstərif xəbər aldı:

– Bəs bu qız kimdi?

Qaraçı qızı dedi:

– Mənim nökərimdi.

Yazix yuxudan ayılanda gördü qəbrin qapağı açıxdı. Qaraçı qızı ilə də oğlan diz-dizə oturuf mehbəncasına söhbət edirlər. Qız özünü oğlana nişan verməyif evin bir küncünə çəkilif başdadı ağlamağa.

Bir gün oğlan qaraçı qızına dedi:

– Ay qız, mən əhd eləmişdim, kim mənim əziyyətimi çəksə, onu özümə arvad eliyim. İndi gərək biz evlənək.

Qaraçı qızı sevinif dedi:

– Məsləhət sənində. Mən razı.

O gənnən oğlan toya hazırlıq görməyə başdadı. Bir gün oğlan dükana getdi. Qaraçı qızından xəvər aldı:

– Ay qız, dükannan sənə nə alım?

Qaraçı qızı dedi:

– Mənə iynəbatmaz, qayçıkəsməz paltar al.

Oğlan o biri qızdan xəbər aldı:

– Ay qız, bəs sənə nə alım?

Qız oğlana dedi:

– Mənə sarı bıçaq, bir də sarı daş al.

Oğlan bunnarı evdə qoyuf getdi dükana. Siftə qaraçı qızının dediyini aldı. Sonra gəlif sarı bıçaxla, sarı daşı alanda dükançı ona dedi:

– Oğlan, bunları kimə alırsan, o adamı güd.

Oğlan gəlif paltarı qaraçı qızına, sarı bıçaxla, sarı daşı da qızı verdi. Qız sarı bıçaxla sarı daşı götürüf gedəndə oğlan da onun dalınca düşdü. Qız gəlif həyətdə bir ağacın altında oturdu. Sarı bıçaxla sarı daşı götürüf qabağına qoydu. Başına gələnnəri danışdı. Sonra istədi ki, bıçağı ürəyinə sancı özünü öldürsün. Oğlan tez onun əlinnən yapışdı. Qoymadı ki, özünü öldürsün.

Qaraçı qızını da yanının qovdu. Bildi ki, onu ölümən qurtaran bu qızdı.

Oğlan qırx gün, qırx gecə toy eleyif həmin qızı aldı. Onnar yidilər, işdilər, yerə keşdilər, siz də yiycin, içün, dövrə keçin.

## BƏNÖVŞƏ XANIM

Biri variydi, biri yoxiydi. Bir padşah variydi, bu padşahın da üç oğlu. Gündərin bir günü padşah öz-özünə fikirləşdi: "Artıx oğlannarım boy-a-başa çatıf, gərək onnarı öyləndirim".

Bu fikirnən padşah vəzirini hüzuruna çağırıf dedi:

– Vəzir, bilirsənmi nə var?

Vəzir dedi:

– Padşah sağ olsun, bilmirəm.

Padşah dedi:

– Vəzir, bir fikrə düşmüşəm.

Vəzir soruşdu:

– Nə fikrə?

Padşah dedi:

– Vəzir, istiyirəm ki, oğlannarımı evləndirim, onnar artıq boy-a-başa çatıflar. Bir də dünya ölüm-itim dünyasıdı, istiyirəm onnarin üçünü də birdən evləndirəm.

Vəzir dedi:

– Lap yaxşı, Allah mübarək eləsin.

Padşahın əmri ilə oğlannarı hüzurunda hazır dayandı. Padşah üzünü oğlannarına tutuf dedi:

– Oğlannarım, sizi evləndirmək istiyirəm.

Oğlannarı cavab vermədilər. Padşah fikirləşdi ki, elə susmax razılıx əlamətidi.

Əmr verdi, bütün qızlar gəlif sarayı qavağınnan keçməyə başladı. Birinci böyük qardaş əlindəki almanın atdı. Onun atlığı alma gedif vəzirin qızının üstünə düşdü. Ortancı qardaşın atlığı alma gedif vəkilin qızının üstünə düşdü. Üçüncü dəfə kiçik qardaş əlindəki almanın tulladı, onun alması gedif gölün kənarına düşdü. Padşah bunnan çox kədərləndi. Kiçik qardaş da qəm dəryasına qərq oldu. Şahzadə özü isə bir nökər götürüf gölün qıraqına gəldi.

Burda özünə bir daxma düzəldif yaşamağa başladı. Gündərin bir günü o daxmasına gələndə gözlərinə inanmadı. Gördü, burda bir səliqə-səhman var, baxanda adamın ağızı açıx qalır. Günorta yiməyi də hazırlanıf süfrənin üstündədi. Şahzadə öz-özünə fikirləşdi: "Yəqin atam qulluxçu göndərif mənə qullux eləsin". Şahzadə hər gün evə gələndə elə həmin mənzərəni gördü. Şahzadə bu işə məəttəl qaldı, çox götür-qoy eliyif nökərlərinə dedi:

– Evdə qalif göz qoy, gör, evi silif-süpürən kimdi?

Nökər dedi:

– Baş üstə.

Nökər o günü evdə qalif gözləməyə başladı. Heç bir az keçməmiş onu yuxu tutdu. Nökər bir də yuxudan qalxıf gördü ki, otax yenə silinif-süpürülüf, yimək də hazırlanıf. Şahzadə gəlif soruşdu:

– Bir adam gördünmü?

Nökər dedi:

– Ey şahzadə, bilmirəm nejə oldu yuxu məni tutdu, ayılanda da gördüm ki, hər şey hazırkı. Şahzadə gördü ki, yenə daxması silinib-süpürülüf, yimək də hazırkı.

Şahzadə heç nə demədi. Sabah açıldı, üzünüzə xeyirli sabahlar açılsın. Şahzadə özü bir tərəfdə gizlənif gözləməyə başladı. Birdən gördü ki, göldən bir qurbağa çıxıf tullana-tullana qazmaya sarı gəldi. Qurbağa komaya çatar-çatmaz dayandı, birdən dönüf gözəl bir qızı çevrildi. Oğlan birtəhər özünü saxlıyif qapının dalında gizləndi. Qız hər şeydən bixəbər, həmişəki qayda üzrə komanı silif süpürdü, yimək hazırladı. Elə getmək istiyirdi ki, oğlan qapının dalından çıxıf onu tutdu. Qız nə qədər çirpindisə, əlinnən qurtara bilmədi ki, bilmədi. Axırda qız yalvarıf dedi:

– Ey şahzadə, məni burax, qoy gedim evimizə. Bil və agah ol, mən qurbağalar padşahının qızı Bənövşə xanımam. Atam-anam məni gözlüyür. Məni buraxmasan, çox bəlalara rast olajaxsan.

Şahzadə dedi:

– Ay qız, mən səni buraxan deyiləm, heç yalvarıf eləmə.

Şahzadə bunu deyif qurbağa cildini bir sandığa qoyuf sandığın ağızını bağladı. O gündən Bənövşə xanım şahzadənin

komasında qaldı.

Gündərin bir günü gəlif padşaha dedilər:

– Padşah sağ olsun, gözünüz aydın.

Padşah soruşdu:

– Nə olub?

Dedilər:

– Padşah sağ olsun, oğlun gözəl bir qız alıf.

Padşah vəziri yanına çağırıf dedi:

– Vəzir, gedif oğlumu tap, de ki, arvadını götürüf yanına gəlsin.

Vəzir yollandı şahzadənin yanına, dedi:

– Ey şahzadə, padşah sizi öz hüzuruna çağırıf.

Şahzadə dedi:

– Ey vəzir, atama deyərsən ki, sabah onun hüzurunda hazırlıx. Şahzadə vəziri yola salanın sonra Bənövşə xanımın yanına gəldi. Dedi:

– Atam bizi hüzuruna çağırıf, nə deyirsən?

Qız dedi:

– Ey şahzadə, gəl məni aparma, özün tək get, ürəyimə damıf ki, nə isə olajax.

Şahzadə gülüf dedi:

– Əzizim, atam səni də, məni də gözlüyür, vəzir xəvər aparıf, Allahın köməyi ilə heç nə olmaz.

Sabah açıldı, üzünüzə xeyirli sabahlar açılsın. Şahzadə ilə Bənövşə xanım saraya yola düşdülər. Padşah pəncərədən baxıf oğlunu, gəlnini gözlüyürdü. Elə ki, şahzadə arvadı ilə sarayın qabağında göründü, padşah onları hörmətlə qarşılıdı. Ata-oğul görüşüf-öpüşdülər. Padşah oğlunun arvadını görən kimi hali dəyişdi. Bir könüldən min könülə ona vuruldu. Padşah onları saraya aparıf bir şadyanalıx məclisi qurdu. Yeyif-içif dağlışdırılar.

Şahzadə ilə Bənövşə xanım qayıtmada olsun, görək padşah nə elədi?

Qonaxlar yiğışif gedən kimi padşah vəzirini çağırıf dedi:

– Vəzir, canımı bir od düşüf.

Vəzir dedi:

– Padşah sağ olsun, nə olub?

Padşah dedi:

– Vəzir, bir tədbir tök, o an dəmirnən də olsa, yan dəmirnən də olsa, gərək oğlumun arvadını alam!

Vəzir dedi:

– Ay evi yىxىlmışın oğlu, başına at təpfdi, nədi?

Padşah dedi:

– Niyə?

Vəzir dedi:

– A kişi, oğlun sağ ola-ola onun arvadını nejə ala bilərsən, camaat bize nə deyər?

Padşah cin atına minif dedi:

– Vəzir, deyəsən, başın bədəninə ağırrıx eliyir, mən səni buraya moizə oxumağa çağırırmamışam, tez ol tədbir tök.

Vəzir gördü ki, padşah dediyinnən dönməyəcək, qorxdu ki, boğazı dar ağacına keçə. Odu ki, bir az fikirləşib dedi:

– Padşah sağ olsun, sabah oğlunu qonax çağır. Onu çağırımañdan qavax sarayın həyətində dərin bir quyu qazdır, üstünü də xalı ilə örtür. Oğlun gəlif keçəndə quyuya düşüf ölsün. İşdi oğlun burdan sağ-salamat keçsə, xörəyinə zəhər qat.

Padşah vəzirin fikrini bəyəndi. O saat əmr elədi ki, həyətdə dərin bir quyu qazsınnaq. Padşah elə ki, gördü quyu hazır oldu, vəziri göndərdi ki, oğlunu çağırınsın.

Vəzir gəlif padşahın sözünü şahzadəyə çatdırıf dedi:

– Padşah səni sabah saraya çağırır.

Şahzadə vəziri yola salannan sonra arvadının yanına gəlif dedi:

– Atam sabah məni saraya çağırıf.

Bənövşə xanım dedi:

– Ey şahzadə, ürəyimə bir şey damıf.

Şahzadə soruşdu:

– Nə?

Bənövşə xanım dedi:

– Ey şahzadə, atan çox pis fikrə düşüf.

Şahzadə dedi:

– Nə fikrə düşüf?

Bənövşə xanım dedi:

– Ey şahzadə, atan səni öldüruf məni almax istiyor.

Elə bil şahzadənin başına bir qazan qaynar su tökdülər.

Ancax şahzadə fikrinnən dönmüyüf dedi:

– Üz vurma, gedəjəm, sən də atama şər atma.

Bunu eşidəndə Bənövşə xanım dedi:

– İndi ki, gedirsən, əvvəl get gələn qıraqına. Üzünü gölə tutuf de: "Ey qurbağalar padşahı, qızın Bənövşə xanım iti ilə üzüyünü istiyor".

Şahzadə dedi:

– Yaxşı.

Belə deyif şahzadə evdən çıxıf gələn qıraqına gəldi. Üzünü gölə sarı tutuf dedi:

– Ey qurbağalar padşahı, qızın Bənövşə xanım iti ilə üzüyünü istiyor.

Şahzadə elə bunu deyən kimi bir də göl dalgalandı. Gələn içinnən böyük, başı taclı bir qurbağa çıxdı. Şahzadə o saat bildi, bu Bənövşə xanımın atasıdır. Qurbağalar padşahı qızının iti ilə üzüyünü ona verib yenə gölə girdi. Şahzadə iti ilə üzüyü götürüf evinə gəldi.

Səhər şahzadə atasının hüzuruna gedəndə Bənövşə xanım dedi:

– Ey şahzadə, hara getsən iti özünnən qavağa burax. Qavağına nə yemək qoysalar, əvvəl üzüyü ora sal. Əyər üzük göyərsə, bil ki, yeməyə zəhər qatıflar.

Bəli, şahzadə itlə üzüyü özünnən götürüf saraya yola düzəldi. Sarayın həyətinə çatmamış iti özünnən qavağa buraxdı. Özü də düşdü itin dalına. İt hardan keçdi, o da ordan keçdi. Padşah sarayın qapısının ağızında quyu qazdırıf üstünə də xalı döşətmüşdi. İt quyunun yanından keçif qapının ağızında dayandı. Şahzadə də həmən yoldan keçif qapının yanında dayandı. Padşah baxıf gördü ki, oğlu burdan sağ-salamat keçdi. Qani qaraldı. Tez baş aşpaçı çağırıf dedi:

– Kiçik oğlumun yeməyinə zəhər qatıf qavağına qoyarsan.

Padşah bunu deyif oğlunu karşılaşamaya getdi. O, sarayın qapısında şahzadəni karşılaşayıf divanxanaya gətirdi. Ata-oğul bir az ordan-burdan söhbet elədilər, sonra ortaya yimək-içmək gəldi. Süfrədə hər cür naz-nemət varıydı. Baş aşpaz şahzadəyə bir başqa qabda yimək gətirdi. Şahzadə arvadının sözünü yadına salıf, üzüyü yiməyin içində saldı. Bir də gördü ki, üzük göm-göy göyərdi. O saat bildi yimək zəhərlidi. Padşah gördü oğlu əlini yiməkdən çekdi. Xəvər aldı:

— Oğul, nə oldu, niyə yimirsən?

Şahzadə bir bəhanə gətirif dedi:

— Padşah sağ olsun, yimişkən varam. İştaham yoxdu, başım ağrıyır. Rüsxət versən, evə gedərdim.

Şahzadə atasının görüşüf evinə qayıtdı. Onu görən kimi Bənövşə xanım dedi:

— Sənin tədbirin olmasaydı, indi mən ölmüşdüm.

Bunnar burda qalsın, görək padşah nə elədi.

Bənövşə xanımın fikri padşahı rahat buraxmadı. Vəziri yanına çağırif dedi:

— Vəzir, gedif oğluma deyərsən ki, atan xəstədi, təbiblər onu iki dağ arasındaki qoçların quyuğunu dərman buyuruflar. İndi gərək gedif o qoçların quyuğunnan gətirəsən atan sağalsın, yoxsa öləcək.

Vəzir padşahın hüzurunnan çıxıf şahzadənin yanına yollandı. Onu çağırif dedi:

— Ey şahzadə, padşah bərk xəstədi. Qaf dağında ağ qoçla, qara qoçun quyuğunu təbiblər ona dərman buyuruflar. Odu, atan sənə əmr eliyif ki, gedif o qoçların quyuğunnan gətirəsən. Yoxsa, padşah öləcək.

Şahzadə bu xəbəri eşidəndə qanı çox qaraldı. Vəzir dedi:

— Vəzir, padşahı xatircəm elə, mən onun üçün həmin quyuqdan gətirəcəm. Lap elə günü sabah yola düşəcəm.

Vəzir gedənnən sonra şahzadə Bənövşə xanımıma dedi:

— Bənövşə xanım, atam ölüm ayağındadı, gərək gedif Qaf dağında ağ qoçla qara qoçun quyuğunnan ona gətirəm.

Bənövşə xanım bir az fikirləşib dedi:

— Ey şahzadə, atan səni bu dəfə gedər-gəlməzə göndərir. Görürəm, getmək istiyirsən. Onda sözümə qulax as. Gedərsən gölünlə kənarına, atamı çağırif onnan mənim atımla, qılincımı istiyərsən.

Şahzadə Bənövşə xanımın dediklərini yerinə yetirdi. Üzünü gölə tutuf dedi:

— Ey padşah, Bənövşə xanım indi də öz atı ilə qılincını istiyir.

Şahzadə baxıf gördü ki, göl yenə dalğalandı. Arvadının atası yanında at, əlində qızıl qamçı göldən çıxdı. Şahzadə qurvağalar padşahına baş əyif salamladı, qamçını götürüf ata mindi. Şahzadə qurvağalar padşahına sağ ol deyif, geri qayıtdı. Sabahi günü şahzadə ata minif yola düşəndə Bənövşə xanım dedi:

— Ey şahzadə, sən gedif Qaf dağına çatacaxsan. Elə ki, dağa çatdin, atdan düşüf qızıl qamçı ilə dağa bərk bir zərbə vurarsan. Görəjəksən ki, dağ yarıldı. Bir azdan görəjəksən ağ qoç qara qoçla vuruşa-vuruşa gəldilər. O saat qara qoçun belinə atılıf quyuğunu kəs, sonra da ağ qoçu minif quyuğunu kəsərsən. Bunu edif ağ qoçun belinnən düşərsən. Nəbadə imkan verəsən ki, ağ qoç səni qara qoçun belinə ata. Yoxsa qara qoç səni qaranlıq dünyaya aparar. Qoçlar gözdən itənnən sonra atını minif geri qayıdarsan.

Şahzadə Bənövşə xanımla görüşüf yola düşdü. Az getdi, çox getdi, dərə-təpə düz getdi. Gəlif Qaf dağına çatdı. Atdan düşüf onu yançıdar edif buraxdı. Dağa yaxınlaşif var qüvvəsi ilə ona bir qamçı çəkdi. Bu vaxt dağ taqqılıt ilə iki yerə parçalandı. Şahzadə gördü ki, ağ qoçla qara qoç vuruşa-vuruşa ona tərəf gəlir. Qoçların buynuzları bir-birinə dəydikcə onlardan ətrafa qığılıcımlar səpələnir. Qoçlar şahzadə Cümşüdə yaxınlaşanda o özünü qara qoçun belinə atdı. Tez onun quyuğunu kəsif sonra ağ qoçun belinə atıldı. Onun da quyuğunu kəsdi. Ağ qoç nə qədər çalışısa şahzadəni qara qoçun belinə ata bilmədi. Fürsət tapıf tez ağ qoçun belinnən yerə atıldı. Sonra ata minif geri qayıtmaga başladı.

Şahzadə gəlif atasının sarayına yetişdi. Qoçların quyuğunu götürüb padşahın hüzuruna gəldi. Baxıf gördü ki, atası eyş-işrət məclisi quruf yeyif-içməkdədi. Şahzadə heç nə demədi. Atasına

baş əyif dedi:

– Ata, əmrini yerinə yetirdim.

Padşah ürəyində qəm dəryasına qərq oldu. Amma bunu üzə vurmadı. Özünü şad göstərif dedi:

– Afərin, oğlum, igidsən.

Sonra oğlunun ona diqqətlə baxdığını görüp dedi:

– Oğlum, dünənnən bəri xəstəydim, bu gün səhərdən bir az yaxşılaşmışam. İndi də qoçların quyruğunnan yeyif lap sağalaram.

Şahzadə bir söz deməyif öz komasına yollandı. Bənövşə xanım onun sağ-salamat gəldiyini görüp sevindi. Şahzadə başına gələnnəri ona danışdı.

Şahzadə arvadı Bənövşə xanımla mehriban yaşamaxda olsun, görək padşah nə elədi. Padşah elə ki, gördü oğlu bu səfərdən də salamat qayıtdı, dərdi yenidən təzələndi. Cox fikirləşdi, çox götür-qoy elədi. Xeyli fikirləşənnən sonra vəzirini çağırıf dedi:

– Vəzir, bu dəfə gərək onu elə yerə göndərək ki, bir də geri qayıtmasn.

Vəzir dedi:

– Padşah sağ olsun, bunu göndərəh qırx qulunlu at südü gətirsin. Bəlkə bunu at birtəhər eliyə.

Padşah vəzirə "afərin" deyif şahzadəni yanına çağırıf dedi:

– Oğlum, mən yenə naxoşam. Təbib mənə qırx qulunlu dərya atının südünü dərman deyif. Gərək nə təhər olsa, onu gətirəsən.

Şahzadə dedi:

– Baş üstə, gətirərəm.

Qayıtdı Bənövşə xanımın yanına. Bənövşə xanım dedi:

– Ey şahzadə, çıxarsan şəhərdən kənara, bu löv oxuyarsan, gözlərini yumarsan, gözünü açanda görəjəksən ki, bir təpənin divindəsən, həmin təpənin başında bir qalaça var, gedərsən o qalaçaya. Görərsən ki, burda bir nurani qoca var. O qədər qocalıf ki, onu pambığın arasına büküf qoyuflar yürüyüf. Ona qullux eliyərsən. Aylanda dərdini ona açarsan, o sənə kömək eliyər.

Şahzadə dedi:

– Yaxşı, dediklərini yerinə yetirərəm.

Şahzadə qızın dediklərini yerinə yetirdi. Gözünü açanda gördü ki, təpənin ətəyindədi. Yavaş-yavaş təpənin başına çıxıf gördü ki, burda bir qalaça var. Qalaçaya girif gördü ki, burda bir nurani qoca var. Qocaya yimək-içmək hazırladı, qulluğunda durdu.

Qoca dedi:

– Oğlum, nə istiyirsən?

Dərdini qocaya söylədi.

Qoca dedi:

– Oğlum, bu çox qorxulu işdi. Padşah səni öldürmək istiyor.

Ancax qorxma, mən sənə kömək edərəm. Sənə bir alma verrəm, onu götürərsən, qarğıdan da bir tütək düzəldərsən. Bu təpənin günçixan tərəfində bir göl var, gedərsən o gölün qıraqında bir quyu qazarsan, girərsən bu quyuya. Günorta hava lap qızanda atlar gələjək bu quyudan su içməyə. Atlar suya yaxınlaşanda almanın atarsan suya. Su köpüyüf qalxacaq. Onda atlar hürküşüf qalxajaxlar. O saat sən başdiyarsan tütək çalmağa. Atlar toplanacaqlar başına. Ana at yalvarajax ki, bir də çal. Onda sən deynən ki, and iç mənə dəymiyəjəksən. Çim, çıx çölə, çalım. O nəyə and içsə də, inanma. Amma elə ki, Süleyman peyğəmbərin üzüyünün qaşına and içdi, onda çıxarsan, sonra nə desən, əməl edər.

Şahzadə qocadan aralanıf gölün qıraqınnan bir quyu qazıdı. Qoca deyən kimi qarğıdan bir tütək düzəldif getirdi, quyuya girif gözləməyə başladı. Elə ki günorta oldu şahzadə gördü ki, budu, qırx qulunlu at gəlir. Atlar gölə yaxınlaşan kimi şahzadə qocanın verdiyi almanın atdı gölə. Gölün suyu o saat köpüklənməyə başladı. Atlar bunu görən kimi geri çekildilər. Şahzadə başladı tütək çalmağa. O saat atlar başdadılar quyunun başına yiğilmağa. Şahzadə çalğını kəsdi. At başladı yalvarmağa:

– Ey şahzadə, yenə çal.

Şahzadə dedi:

– And iç ki, mənə dəymiyəcəksən, özü də nə desəm yerinə yetirəjəksən.

At hər nəyə and içdisə, şahzadə razılaşmadı, dedi:

– Süleyman peyğəmbərin üzüyünün qaşına and içməsən, çıxmaram.

Atın əlacı kəsilif dedi:

– Süleyman peyğəmbərin üzüyünün qaşına and olsun ki, sənə dəymərəm, özü də nə istəsən yerinə yetirrəm.

Şahzadə bunu eşidən kimi çölə çıxıf başdadı tütəyi çalmağa.

Bir az ələnnan sonra dedi:

– Bilirsənmi, nə var?

At dedi:

– Nə var?

Şahzadə dedi:

– Bizim padşahımız azarlıyıf, ona sənin südünü dərman deyiflər, gərək mənə südünən verəsən.

At dedi:

– Ay oğlan, bilirsənmi nə var?

Şahzadə dedi:

– Bilmirəm.

At dedi:

– Ay oğlan, o padşah səni öldürmək istiyor, gəl sən min mənim belimə, bərk-bərk tut yalımnan, sən deynən, odu, atı gətirmişəm, gəlin özünüz sağıñ, qoy gəlsinnər, özləri sağsınnañ. Görək sağa biləcəklərmi? Sənin işin o olsun ki, məni padşaha ver, çıx get, onnan o yanı mənim işimdi.

Şahzadə at dediyi kimi elədi. Gözlərini yumuf atın belinə mindi. Atın belinnən bərk-bərk yapışdı. At qanad açıf quş kimi uçdu. Bir az getmişdi ki, at dedi:

– Ey şahzadə, gözlərini aç.

Şahzadə gözlərini açıf gördü ki, öz şəhərlərinə çatıflar. Atı sürət atasının sarayına qışqırkı ki, atı gətirmişəm, padşah nə qədər istiyor sağıñ.

Padşah çıxıf gördü ki, oğlu, budu, atı qulunlarıyanın gətirib. Dedi:

– Atları bir möhkəm yerə salın. Axşam sağıarıq.

Atı möhkəm yerə salıf, şahzadəni də buraxdırılar getdi evinə.

Elə ki, şahzadə çıxıf getdi, bunnar da dalınca üz qoydular biyabana, hamı "qoymayıñ, qavağını kəsin" deyə, çığırışdır. At qavağına gələnин başını üzüf çıxıf getdi. Xəbər padşaha gəldi ki, atlar belə-belə qaçdı. Padşahın dərdi at deyildi, onun dərdi ayrı dərd idi, dedi:

– Neyləyim qaçdı. Qaçanı saxlamax olmaz.

O biri tərəfdən padşah vəziri çağırıf dedi:

– Vəzir, get oğlumu çağırtdır.

Vəzir gedif şahzadəni çağırıldı. Şahzadə gəlif atasının hüzurunda müntəzir dayandı.

Padşah dedi:

– Ay oğul, bilirsənmi, nə var?

Şahzadə dedi:

– Ata, bilmirəm.

Padşah dedi:

– Ay oğul, sənin rəhmətlik anan öləndə qızıllarının yerini mənə deməyib. Anannan bunu öyrənif gəlməlisən.

Şahzadə bir xeyli donuf qaldı. Sonra özünə gəlif atasının xəvər aldı:

– Ata, o dünyaya getmək olarmı?

Padşah hirslənif dedi:

– İndi getməsən boynunu vurduracağam, baxmaram oğlumsan.

Şahzadə əlacsız qalıb razılıx verdi, evinə qayıtdı. Bənövşə xanım baxdı ki, əri çox kefsizdi. Xəvər aldı:

– Niyə bikefsən?

O, məsələni Bənövşə xanımı açanda arvadı dedi:

– Get qəbiristanlığa, salam ver, oradan bir qapı açılajax.

Qapıdan içəri girif düzünə gedərsən. Gerisini özün görəjəksən.

Şahzadə yollandı qəbiristanlığa. Salam verdi, o dəyqə künbəzin birinnən bir qapı açıldı. Oğlan qapıdan içəri girif, yolla getməyə başladı. Bir az gedənnən sonra gördü ki, bir qarşı təndirdə çörək bişirir, özü isə təndir torpağı yeyir. Oğlan mat qalif soruşdu:

– Xala, sən nə üçün belə eliyirsən? Çörəyi qoyuf torpaq yeyirsən?

Həmin arvad dedi:

– Oğul, get bunun səbəbini qayıdanda deyəjəm.

Oğlan yoluna davam elədi. Bir xeyli getmişdi, bir də gördü anası qısqıra-qısqıra gəlir. O, oğluna dedi:

– Hanı ölmüş atan, niyə gəlmədi, səni göndərdi?

Oğlan bütün əhvalatı anasına söylədi. Anası oğluna dedi:

– Get evə. Sən evə gedəndə görəjəksən ki, atan yarıyacan torpağa batif. Sən də başınınan basif yerə soxarsan. O ölənnən sonra rahat yaşayajaxsan.

Oğlan geri döndü. Yumurta yükü götürmək istiyən arvada çatanda onnan bunun səbəbini soruşdu:

Arvad dedi:

– Oğul, mən dünyada o qədər yumurta oğurluğu eləmişəm ki, yumurtalar bir yerdə durmur, düşüf qırılır.

Şahzadə onnan ayrılfı yenə də yoluna davam elədi. Gəzə-gəzə gəlif çörək bişirif, təndir torpağını yiyən arvaddan bunun səvəvini soruşdu. Arvad dedi:

– Oğul, mən o dünyada o qədər qonşulardan borc çörək almışam ki, indi nə qədər çörək bişirirəmsə, yenə aj qalıram. Ona görə təndirin torpağını yiyirəm.

Şahzadə qəbiristanlıxdan çıxıf saraya gəldi. Baxıf gördü atası boğazınاقan torpağa batif. O da atasının başınınan basif onu torpağa basdırıldı. Şahzadə ordan düz evinə gəldi.

O gününən Bənövşə xanımla xoşbəxt ömür keçirdi.

Göydən üç alma düşdü. Biri mənim, biri nağıla qulax asannarın, biri də bacadan baxıf istəmirəm deyənnərin.

## TÜKLÜCƏ

Biri varıldı, biri yoxuydu, bir padşah varıldı. Bu padşahın üç oğlu varıldı. Bu oğlannar böyüdülər, həddi-buluğa çatdilar.

Bir gün bular – bu üç qardaş gedirmişdər çöldə oyun oynuymuşdər, ov eliyirmişdər öz aralarında. Məsəlçün, biz də usax vaxtı cilingağaj oynuyardıx səhərə kimi. Yatmadıx da. İndi onnara gənc olduxlarına görə gedillər çölə ov-zad eliyillər, məsəlçin, kabab eliyillər, yeyillər. Sora orda başdıyıllar bir oyun oynamaga. Ox atmax oyunu. Həə, ox atıllar. Bı kiçih qardaşın oxu gedir düşür qəbirsanniğa. Bı gedir oxunun dalınca, o vaxt da deyirmişdər ki, yəni bu nəhs olar, qəbirsanlığa düşən ox həmin adamçın nəhs gətirər da, yaxşı düşməz. Bı elə-belə bikef durur gedir oxunun dalınca. O biri qardaşdar da qayıdır gəlip, bunu gözdəmillər. Bı kiçih qardaş gedir oxunu götürməyə. Gedir qəbirsannıda görür ki, deməli, köhnə qəbirlərin arasında belə kollux var da. Kol basif, o vaxt keçmişdə qəbirləri düzəltmirmişlər axı. Kol-kos basarmış, itərmış qəbirlər. Oxunu götürür. Qayıdanda görür ki, bir səs gəlir arxadan. Oğlanın adı Məlik Cümşüd imiş. Görür ki, səs deyir ki, ey Məlik Cümşüd, getmə, dayan, məni də apar. Ama səs qadın səsi imiş. Dayanır, o yana baxır, bu yana baxır, görür ki, heş kəs yoxdu. Genə yoluna davam eliyir. Görür ki, genə həmən səs gelir:

– Ey Məlik Cümşüd, dayan, ayax saxla, məni də götür.

Genə dayanır, baxır o yana, bu yana, görür heş kim yoxdu. İstiyir ki, getsin, görür üçüncü dəfə həmən səs gelir. Axırı məcbur olur qayıdır. Deməli, oxunu götürdüyü yerdə baxır ki, bir dənə tühlüçə. Necə bı kirpi fasondu, amma kirpidə tikanni tühlər olur, bunda yumuşaxdı. Ağlına gəlməz ki, dillənən budu. İstiyir ki, qayıtsın, görür ki, dillənən həmən tühlüçədi. Götürüp qoyur paltosunun cibinə. Çıxır gəlir. Kor-peşman fikir eliyə-eliyə qayıdış gəlir. Binnarın ayrı-ayrı özdərinin otaxları varmış. Girir öz otağına, üzüquylu yixılın kravatının üstündə yatır. Behuş olur. Üç sutka bı gejə-gündüz elə yatır. Üç gündən sora ayılır, durur geyinir, üzünü-zadını yuyur, gedip çörəh-zad yeyir. Sora görür ki, qapı döyülür. Bı Tühlüçəni də cibindən çıxarıp belənçi akuşka var imiş, o vaxt

taxça deyirmişdər, çıxardıp elə qoyur ora, taxçanın üstünə. Durur qapını açır, görür ki, padşahın elçisidi. Həə, gəlir ki, ey Məlik Cümşüd, padşah buyurur ki, parça göndərip, atres deyillər, gəlinlər tiksirlər, köynəh tiksinnər, görüm hansının əl işdəri yaxşıdı. Bı istiyir ki, acıxlı cavab versin, bəs atam belə olsun, atam məni haçan evləndirip ki, mənim gəlinim də onunçun köynəh tiksini. Belə ajıxlı deyəndə elçi istiyir qayıtsın. Bı Tühlüçə dillənir ki, ey Məlik Cümşüd, denən qoy get, tikərih. Məlik Cümşüd deyir ki, qoy get, tikərih, gəlip apararsan. Elçi gedənnən sora Tühlüçə bir də dillənir ki, ey Məlik Cümşüd, get məni götürdüyüñ yerdə dayan, denən ki, Pəri qızı Pərzad xanım, Hürü qızı Hürzad xanım deyir ki, mənim dürümü-düyüñümü versin, gətir. De, qayıt gəl, dayanma orda. Gedir, deyir orda, genə qayıdır gəlir. Görür, köynəh tikilip asılıp. Ama köynəh elə tikilif ki, elə-belə qoyursan şah olur, elə bilirsən ki, əl gəzmiyif orda. Həə, ta bir söz demir, qalır. Elçi gəlir köynəh-ləri yığanda görür, bı da verir. Padşah yoxluyur, deyir:

– Halal olsun kiçih gəlnimə mənim. Çox gözəl əl qabiliyyəti var.

Bir gün də elçi gəlir ki, bəs padşah xəbər göndərip ki, oğlanarım, gəlinnərim gəlsinnər. Onnarı qonax çağırır da. Evlənməh münasibəti ilə hamısını bir yerə yığır. Burda toy şənniyi eliyir. Yeməh-içməh verir. Genə elçi gəlir, xəbər verəndə Məlik Cümşüd istiyir ki, acıxlı cavap versin, Tühlüçə dillənir ki, denən elçiye, get, gələrih. Elçi çıxır gedir. Tühlüçə dillənir ki, ey Məlik Cümşüd, get məni götürdüyüñ yerə, denən ki, Pəri qızı Pərzad xanım, Hürü qızı Hürzad xanım deyir ki, mənim bərimi-boxçamı versin, gətir. De, qayıt gəl. Məlik Cümşüd gedir orda deyir, qayıdır gəlir. Özü də fikir-xəyalın içində. Bı nə haqq-hesabdı, bı nə işdi mənim başıma gəlir. Gəlir görür ki, bir dənə gəlin geyinib. Bı o qəddir gözəldi ki, elə bil ki, gün doğup. Bı özündən asılı olmayarak az qalır ki, ağılı başınının çıxsın. Həə, gəlin qayıdır ki, ey Məlik Cümşüd, səbr elə, geyinim. Həə, bı dayanır, geyinir qutarır. Ama görür ki, bının sinəsində bir dənə iri qara xalı var. Bı qalır bunun yaddaşında. Geyinənnən sora deyir ki, ey Məlik Cümşüd, hazırlaş, atan bizi qonax çağırıp, gedəjəyih. Binnar axşam gedillər qonaxlığa.

Görüllər ki, o biri qardaşlar da gəlinnəri ilə bırdadı. Padşah da oturup taxta. Binnar oturullar, yeməh-plov gəlir. Plov yeyəndə Məlik Cümşüdün gəlini bu düydən yiğir qollarına. O biri gəlinnər görür ki, bı həm yeyir, həm də düydən yiğir qollarına. Deyillər ki, o yiğir ki, nişanlısına aparsın. Gəl biz də yiğax. Nəysə, yeməh qutarır, süfrə yiğilişandan sora musiqi çalınır, oynuyullar. Gəlinnər bir oynamalıdıllar, oğlannar da bir. Durullar, oyuna girillər. Məlik Cümşüdün gəlini sağ qolunu qaldıranda qızıl töküür, sol qolunu qaldıranda gümüş. Hami əl vurup "əhsən" deyillər. O biri gəlinnər girir oynamağa. Sağ qolun qaldıranda düyü töküür, sol qolun qaldıranda düyü töküür. Binnar pərt olur. Məjlis qutarır, hərəsi öz evlərinə gedillər. Bı iki qardaş bordan da kiçih qardaşdan üz döndərillər. Onun paxılığını çəkillər, deyillər, bırda nə isə bir sərr var. Biz gərəh bunu öyrənəh.

Genə bir gün hazırlaşıllar, gedillər ova. Kiçih qardaşı da aparıllar. Kabab çəkillər. Hava soyux olur da. Həmin gəlin Məlik Cümşüd geyinən vaxtı tühlüjəni Məlik Cümşüdə verir ki, elə yerdə saxlıyarsan ki, bina bir bəni-insan dəyməsin. Əgər buna bir bəni-insan gözü dəysə, eyağına dəmir çarix geyərsən, əlinə dəmir hasa alarsan, dəmir çarix bəlkə dağıla, deşilə, dəmir hasa yeyilə, qala bir qarış, onda bəlkə məni tapa biləsən. Bı da qalır bının yaddaşında. Həə, bı iki qardaş bını hər dəqiqə izdiyillər ki, görsünner bı sərr nədi?

Məlik Cümşüd fikirrəşir ki, paltosunun varatnikində gizlətsin. Varatnikin altında cib tikir, Tühlüçəni qoyur ora. Binnar başdışıllar ox atmağa. Məlik Cümşüdün başı qarışan vaxtı, paltonu axtarıllar. Varatnikini qaldıranda görüllər ki, birda bir cib var. Tühlü bir şey görürülər. Deyillər nə sərr varsa, yəqin burdadi. Bunu çəkip atıllar ojağa. Ojağa atan kimi bir dəfə cız eliyif, vsyo, yox oldu.

Həə, iyi gedir əlbəhəl gəlinin burnuna. Gəlin quş olup, uçup gedir. Məlik Cümşüd gəlip evə görür ki, gəlin yoxdu. Paltosuna baxır, görür ki, Tühlüçə yerində yoxdu. Başa düşür ki, bunu qardaşarı eliyif. Sırazi yıxılır kravatının üstünə bihal, düz bir həftə özündə olmur. Bir həftədən sora ayılır. Deyir: "O, geyinəndə axı mə-

nə belə bir söz dedi ki, dəmir çarix geyəsən, əlinə dəmir hasa al-  
asan, dəmir çarix deşilə, dəmir hasa yeyilə, bir qarış qala, bəlkəm,  
onda məni tapasan". Durup gedir dəmirçinin yanına. Bütün bun-  
narı hazırlatdırır, hakqını verir. Düşür yola. Gözü gördühcə, ayağı  
getdihcə gedir. Nə bilim neçə ay gedir. Ta o yerə çatır ki, dəmir  
çarixlar dağılıp deşilir, dəmir hasa yeyilip bir qarış qalır. Bir gün  
axşam tərəfi olur, hava da isti olur. Bir kəhrizin qıraqına gəlir. Əl-  
üzünü yuyup oturur ki, bir az dincəlsin. Bı da yorğun olduğuna  
görə yuxu onu tutur. Sən demə, bu yaxınlıqdə həmən gəlinin qala-  
çası olur. Gəlinin qulluxçusu gəlip kəhrizdən su aparanda görür ki,  
birda bir oğlan yatıp. Oğlan okqəddər gözəldi ki, şəkli suya düşür.  
Gedir hamısın xanıma xəbər verir. Gəlin əlbəhəl barmağını diş-  
diyir, bilir ki, o, Məlik Cümşüddü. Qulluxçuya deyir ki, apar onun  
başının altına bir balınc qoy, üstünə də bir ədyal ört. Əmma özün  
qarovalun çək onun. Nəbadə, buraxarsan onu, durup gedər haa.  
Onu hökmən gətirərsən mənim yanına. Qulluxçu da xanımın  
dediyin yerinə yetirir. Oğlanı gözətdirir. Oğlan duruf qalxır ki,  
getsin, qulluxçu deyir ki, ay oğlan, mənim xanımım səni yanına  
çağırıır. Sən onun yanına dəyməmiş bərdən gedə bilmərsən. Məlik  
Cümşüd deyir ki, mənim yolum uzaxdı, çox gedəjəm, xanımına  
mənim minnətdarlığımı bildir. Siz mənim dərdimə çarə eliyə  
bilmərsiz. İcazə verin, mən çıxmı gedim. Oğlan nə qədər deyir,  
əmələ gəlmir. Axırı ki, bunu məcburən xanımın yanına gətirir.  
Xanımın otağına girəndə görür ki, heş kəs yoxdu. Pərdənin dalın-  
dan səs gəlir. Görür ki, xanım pərdənin dalınnan deyir:

— Ay oğlan, kimsən, hardan gəlirsən, hara gedirsən? Söhbət  
elə.

Deyir:

— Xanım, bı söhbət çox uzundu, xayış eliyirəm  
soruşmuyasız. İcazə verəsiz, mən yolumu davam eliyim, yolum  
çox uzundu. Siz mənim onsuz da dərdimə çarə tapa bilməzsiz.

Deyir:

— Yox, sən başına gələn əhvalatı danışmasan, bərdən heç  
yerə gedə bilməssən. Yaxşısı odu, gəl danış.

Bı başdırıır mən nağıl elədiyim kimi əvvəldən bıra qədər

başına gələn əhvalatı danışır. Gəlin bilir də onsuz da. Həə, qulax  
asannan sora deyir ki, indi o gəlini görsən sən tanıyarsan? Deyir:

— Tanıyaram.

Deyir:

— Nədən tanıyarsan?

Deyir:

— O geyinən vaxtı onun sinəsində iri bir dənə qara xalvardı.

Həə, belə deyəndə pərdəni açır, sinəsində qara xal. Oğlan  
istiyir özün atsın onun üstünə. Xanım deyir:

— Tələsmə.

Qulluxçuları çağırıp deyir ki, aparın bını hamama. Sora yaxşı  
yedizdirin, içizdirin, qoyun dincəlsin. Üç günnən sora onu gətirər-  
siz yanına.

Xanımın dediyi kimi eliyillər. Üç günnən sora gəlir xanımın  
yanına.

Xanım deyir:

— Məlik Cümşüd, birinci imtahandan sən yaxşı çıxmadın,  
indi mən səni bir yerə göndərəcəm, ikinci dəfə sınaqdan çıxartma-  
liyam. Əğər bından yaxşı çıxdın, çıxdın, çıxmadın baxtının küs.

Deyir:

— Xanım, sən məni ölümə də göndərsən, hazırlam.

Deyir:

— Gərəh sən gedif Simavar padşahının əhvalini öyrənəsən,  
gəlip mənə danışasan.

Deyir:

— Nə deyirəm, gedim.

Bina yol cörəyi hazırlatdırıllar, yola düşür. Yola düşəndə gə-  
tirir ona bir üzüh verir, salır barmağına. Deyir ki, sənə bı üzüh bəl-  
kə köməh elədi. Üzüh sehirli olur da.

Məlik Cümşüd az gedir, çox gedir, soraxlaşa-soraxlaşa gəlir  
Simavar padşahının vilayətinə. Oturur elçi daşının üstündə. Padşa-  
ha xəbər verillər ki, bir cavan oğlan sizi görməh istiyir. Məlik  
Cümşüdü padşahın yanına aparıllar. Məlik Cümşüd görür ki, pad-  
şahın otağına bir it bağlanıpdı, qancıq itdi. Bir dənə də insan kəl-  
ləsidi, saçı tökülp kürəyinə. Elə təzəcə başdıyırıllar söhbət elə-

məyə, padşaha yeməh gəlir. Qonağa da həmin xörəhdən bir qab gəlir, bir qab da həmən xörəhdən itə gəlir. Oğlan məhətdəl qalır ki, bı nə sirdi? Itə padşahın yediyi xörəhdən niyə gəlsin? Qalır fikirrəş— fikirrəşə.

Padşah deyir:

— Buyur, cavan oğlan, yeməyini ye.

Deyir:

— Xeyr, padşah sağ olsun, mən yemiyəcəm.

Deyir:

— Niyə?

Deyir:

— Çünkü məni bı sirdən agah eliyəsən, görüm, sən padşah ola-ola, bı it nədi sənin otağında, qabağında da bir yelbəli insan kəlləsi, özü də ki, padşah yeyən xörəhdən itə də gəlir?

Padşah gülür, deyir:

— Gözəl oğlansan, görürəm cavan oğlansan, qonağsan, başqa bir sözün-söhbətin varsa, buyura bilərsən. Ancax bı sirri sən soruşma, yeməyini ye. Sora başqa söhbətin varsa eliyərih. Yoxsa xoş gəldin! Bı sirr böyük sirdi, bı sirr çıxmamalıdı bırdan.

Deyir:

— Xeyr, mənə söhbət eləməsən, bı sirri açmasan, mən nə yeməh yeyəcəm, nə də ki, bırdan gedəcəm.

Padşah durur. Bının qolunnan tutur, yendirir padvala. Görür ki, padvalda o qədər insan kəlləsi, insan cəsədi var ki, həddinnən çox.

Deyir:

— Görürsən binnarı.

Deyir:

— Bəli.

Deyir:

— Binnar da hamısı gəliplər sənin kimi bı sirri öyrənməyə. Bırada da qalıflar. Bı sirr bırdan çıxmamalıdı. Ona görə xahiş eliyrəm sənnən, heyifin gəlmir bı günə düşəsən? Görürəm çox gözəl oğlansan, cavan oğlansan. Sənə mən qıymax istəmirəm, yeməyini ye, başqa işin varsa, başqa söhbətin varsa, mənə de.

Deyir:

— Xeyir, mənim qanım onnarın qanınnan qırmızı deyil, mənə də söhbət eliyərsən, mənim də boynumu vurarsan.

Deyir:

— Şərtləşdih.

Deyir:

— Onda buyur, yeməyini ye, söhbətimizi eliyəh.

Yeməhlərini yeyillər. Amma oğlan fikir verir itə. Görür ki, it yemədi. Padşah durdu, bir-iki şallax çəkdi o kəlliyyə. Kəlliyyə bir-iki şallax çəkənnən sora it zingildədi, başdadı yeməyə. Yeyənnən sora, süfrə yiğışannan sora, padşah başdadı söhbətini eləməyə.

Dedi ki, ey Məlik Cümşüd, söhbətimizi eliyəcəyih, amma şərtimiz şərttdi.

Padşah başdadı söhbətə, dedi:

— Ey Məlik Cümşüd, bı gördüyüni it, həmən bı qancıx mənim həyat yoldaşım olup, özü də əmim qızı olup. Binnan biz uzun illərdi ki, bir həyat yoldaşı kimi bırda yaşıyirdix. Vaxt gəldi, deyir, bir də gördüm ki, bı əmimqızı gecələr çıxır çölə, hara isə gedir, soyux, buz kimi gəlir, girir yorğan-döşəyə. Soruşdum ki, ay əmiqızı, adı da Gül idi, bəs sən bu vaxt hardan gəlirsən, soyux, qiyamat? Dedi ki, aşpaz tutan, allah evini yıxsın, o qədər xörəyi pis pişirilər, mən qarın ağrısına düşürəm, qalıram çöldə. Deyir, ta aşpaz qalmayıp, qəssab qalmadı, hamisiñ boynun vurdum. Ta o yerə qaldı ki, aşpaz, qəssab tapılmadı ki, gəlip mənə qullux etsin. Qorxudan gəlmirdilər. Axırı, deyir, əlacım kəsildi. Bir gün dedim bu-nu izləyəcəm. Şübhələndim daha doğrusu. Baş barmağımı kəsdim ki, yuxum gəlməsin, incitsin, mənim yuxum qaçsin. Sarıdım gecə, özümü vurdum yuxuluğa. Canımı dışımə tutdum, guya yatmışam. Bir də gördüm, durdu çıxdı. Geyindi çıxdı. Mən də geyindim çıxdım. Dava paltarımı, qılıncımı, qalxanımı bağladım. İzdədim, görüm, bı hansı tərəfə gedir. Gördüm, bının atı hazırkı. Mehtər atı çəkipdi. Qalxdı atın belinə.

Dedim:

— Adə, mehtər, atı çəh.

Mehtər dedi ki, padşah sağ olsun, bı vaxt nə at. Belə

deyəndə mehtərin boynun vurdum. Mindim atı, binin dalınca qarabaqara-qarabaqara getdim. Sürür meşəyə sarı. Mən də bunun dalınca. Xəbəri yoxdu ki, mən gəlirəm. Məsafləmiz uzaxdı, amma görürəm. Gəldi, deyir, meşəliyin ortasında bir açıxlıx yer var, bırda uzun bir kaha var. Bırda quldurlar yaşıyır. Çatan kimi bıra, quldurlar gəldi, atı tutdu. Düşdü. Atı çəkdilər, tavlaları var, keçdi girdi içəri-kazarmanın içində. Girdi içəri. Mən də, deyir, atımı kənarda bağladım. Gəldim, deyir, çıxdım bı kahanın üstündə. Bını izdiyirəm. Uzanmışam damın üstünə. Gördüm ki, bı qırx quldurlar, oturufdu cərgeynən. Başçıları başda oturuf.

Deyir, bu keşdi 40 quldurların hamisiyən görüşdü, öpüşdü. Gah onun qucağında otdu, gah bunun qucağında otdu. Cərgiynən getdi, başçılarının qucağında oturdu, ta durmadı. Durmuyanda, deyir, dışım bağırsağımı kəsir, qeyrətim qəbul eləmir. Getdim, deyir, düzü çəkindim də, birdən birə 40 quldurun içində necə girim? Tavladan atdarı aşdım, buraxdım. Özüm də qapının başında uzanmışdım, qılınc əlimdə hazır. Gəlirlər, indi səsi eşidirlər, atdarın səsinə gəllillər bir-bir baxmağa. Gəldihcə boyunnarın vururam. Axırı, deyir, şübhələndi başçıları. Özü də durup gəldi. Görür gedən qayıtmır, özü durup gələndə əmim qızı Gül də, deyəsən, başa düşdü, şübhələndi, tez çıxdı, atını mindi, düzəldi yola. Baş quldurun başını vurdum. Kəlləsini gətirdim atdım xurcuna, atın belinə mindim, bunun dalınca. Əmim qızı mənnən qabax çatdı. Bı əmim qızı tilsim bilirdi. Bilirdim ki, məni tilsimə salacax. Gəldi düşdü, atı verdi mehtərə, keçdi otağına. Mən də atı mehtərə verdim, keçdim içəri. Mən qapıdan içəri keçəndə məni tilsimə saldım.

Dedi:

– Get, itin biri it.

Mən oldum it. Simavar padşah oldu it. Buraxdılар məni, yeməh vermədilər. Getdim ac-susuz qaldım çöldə. O it məni boğdu, bı it məni boğdu. Arıxladım. Sora mənim qəssəbimin qızı həmən bı əmim qızının şəxsi qulluxçusu idi. Ancax ona qullux eliyirdi. O da bilir ki, bı tilsim bilir. O da fikir verir ki, axı bı Simavar padşah yoxdu. Şüphələnir, ola bilər ki, bı arvad onu tilsimə salıp. Ama qorxudan heş kəsə demir. Nəysə, bı gedir, bir gün atasına deyir ki,

ay ata, axı padşah görükür. Bəlkə, arvadı onu tilsimə salıp. Atası deyir ki, a bala, heç yanda bını demə. Padşah eşidər, bizim nəslimizi, kökümüzü kəsər. Deyir:

– Yox, mən, nəysə, şübhələnirəm.

Bir gün, deyir, gəlmisəm həyətə. Bı gəldi, mənə yeməh atdı. Qulluxçu gəldi, qulağıma dedi ki, sən Simavar padşahsan? Mən başımla təsdih elədim. Qayıtdı getdi. Qayıdış gedənnən sora, gedir əmim qızının başın yuyur, canın yuyur, orasına keçir, burasına keçir, qulluxçusudu da, bir təhər bı tilsimi binnan o cür duyur. Gətirip tilsimi oxudu, verdi mənə, dedi:

– Get, Simavar padşah.

Mən oldum həmənki adam. Özümə gəldim. Tilsimi də verdi mənə. Gəldim, deyir, elə qapıdan içəri girəndə arvad istədi tilsimə əl atsın, tez oxudum, tilsimi bına vurdum. Dedim ki, get qancıx. Bı oldu bir qancıx. Yenə də deyir, getdi öz yoluynan. Getdi qoşuldu itdərə. Genə, deyir, namusum qəbul eləmədi. Axırı məcbur oldum, tutdum, gətdim bağladım öz otağıma. İndi, deyir, ay oğlan, şərtimiz şərtdi. Bı, mənim həyat yoldaşım, əmim qızı Güldü. İndiki, hal-hazırda arvadım həmən qəssəbin qızıdır. O da ki, oynasının kəlləsidi. Ona görə də mən yeyən xörəhdən gəlir ona da bir qab. Yeməyi o, hikkəsinnən yemədi. Durdum bir-iki şallax çəkənnən sora başdadı yeməyə. Mənim sirrim bıdı. İndiyə kimi bı sirr heş yana çıxmış if ki, mənim adım biyabır olmasın. İndi də gərəh çıxmasın. Şərtimiz şərtdi, gərəh boynun vurulsun.

Oğlan deyir:

– Şərtimiz şərtdi, padşah sağ olsun, icazə ver ayaxyoluna dəym, gəlim. Beş dəyqə mənə vaxt ver. Sora qanım halaldi.

Deyir:

– Buyura bilərsən. Ancax belinə gərəh ip bağlıym.

Deyir:

– Bağla.

Belinə ip bağlıyıır. Aftafa götürür, gedir əyaxyoluna, girir içəri. İpi açır belinnən, bağlayır aftafanın boğazına. Üzüyü də barmağından çıxarıır, salır aftafanın lileyinə. Özü çıxır qaçır. Qaç ki, qaçasan. Deyir, asta qaçan namərddi, götürülür. On dəyqə keçir,

on beş dəyqə keçir, Məlik Cümşüd qayıtmır.

Padşah səsləyir:

– Ey Məlik Cümşüd.

Üzüh səs verir:

– Bəli.

– Gəl də, nə oldun?

– Baş üstə,— üzüh səs verdi. Yarım saat, bir saat keçdi, Məlik Cümşüd gəlmədi. Axırı padşah məcbur olur, durup gedir. Görür ki, Məlik Cümşüd nə gəzir. Üzüh də bağlanıp aftafanın boğazına.

Deyir ki, köpəyoğlu, apardin sirrimi. Məlik Cümşüd qaçırm, gəlir öz xanımının yanına. Padşahın əhvalatını öz xanımına nağıll edir. Sora binnar gedillər kəbin kəsdirlər, qırx gün, qırx gecə toy vurdurullar. Məlik Cümşüd qalır bırda, öz arzularına çatıllar. Siz də öz arzunuza çatasız.

## İFRİTƏYƏ RAST GƏLƏN PADŞAHIN NAĞILI

Biri varydı, biri yoxuydu, keçmiş zamannarda bir padşah varydı. Bu padşahın var-dövləti çox, özü də cavan və gümrahıydı. Onun üç arvadı, hər arvaddan da bir oğlu varydı.

Padşah öz həyatının çox razıydı. Allah heş bir xoşbəxtliyi onnan əsirgəməmişdi. Özü də tez-tez deyirdi:

– Yəqin mən xoşbəxt ulduz altında doğulmuşam, məni yaradanda Tanrıının keyfinin yaxşı vaxtına düşüb.

Bu padşahın ən çox sevdiyi məşğuliyət ova getmək idi. Tez-tez ova gedər, ovladıxları ovun ətinnən ləzzətli yeməklər hazırladıb keyf edərdilər. Bir dəstə saray ığidləri də həmişə onu müşayət edərdilər. Onlar bir gün də xan yaylağınə çatıldılar. Padşah üzünü nökər-naibə tutub dedi:

– Mən bir az yatım, siz də keşiyimi çəkin.

Bunu deyib padşah yuxuya getdi. Nökər-naib də bir yerə yiğişib olannardan, keçənnərdən danışmağa başdadılar. Onların başı söhbətə necə qarışdisa, padşaha doğru yaxınlaşan böyük və əcayib ilanı görmədilər. İlan sürünen-sürünə padşahın düz başının üstünə gəldi və diqqətlə ona baxmağa başdadi. Padşah o biri böyrü üstə çevriləndə üzü ilanın soyuq bədəninə toxundu. İlan sakitcə durub baxırdı. Birdən padşah gözünü açdı, ilanı görüb dəhşətə gəldi. İlan padşahın ayıldığını görüb ağızını geniş açdı. Padşah ilanın zəhərri dişdərini gördü. İlahi, bu ki cəhənnəm əjdahasıdır. Padşah ölümünü gözdərinin qarşısına getirdi. Elə bu vax Cahan pəhləvan şahı gözdəyən təhlükəni gördü. Tez qılıncını sıyırib ilanın üstünə şığıdı. İlan dərhal yerə soxuldu. Quyruğu hələ çöldə qaldığınınan Cahan pəhləvan kəsdi. Padşah özünə gələrək dedi:

– Cahan pəhləvan, sən mənim həyatımı xilas elədin. Nə arzun var, de.

Cahan pəhləvan:

– Qibleyi-aləm, icazə verin o ilanı tapıb öldürüm, yaralı ilan daha qəzəbli olur.

Padşah Cahan pəhlivanla razılaşdı.

Cahan pəhləvan gəldi şəhərə, anası ilə sağıllaşıb yola

düşdü, sizə kimdən deyim, padşahdan. Bir neçə gün sonra onnar saraya döndülər. Hələ məşədən çıxmamış qarşılara kiçik bir koma çıxdı. Komanın kiçik akoşkasının gözəllər gözəli baxırdı. Gözəli görəndə padşahın ağlı başından çıxdı. Əmr elədi ki, onu atın tərkinə atsınna.

Nəhayət, gəlib saraya çatdılar. Padşahın arvaddarı, oğlannarı padşahı pişvaza çıxdılar.

Gözəllər gözəlini bəzəndirif geyindirdilər, padşahın hüzuruna gətirdilər. Padşah onnan soruşdu:

— Ay qız, kimsən?

Qız dedi:

— Kasıb bir qızam, heş kimim yoxdur. Komada yalqız, kimsəsiz yaşayırıam.

Padşah dedi:

— İndən belə sarayda yaşıyacaxsan.

Qız çox şad oldu, bu gözəl tezliklə sarayda hörmət qazandı. Padşah artıq o biri arvaddarını unutmuşdu. Bu gözəldən ayrılmak ona çətin gelirdi.

Bir gün səhər səs düşdü ki, padşahın böyük hərəminnən olan oğlunu ilan çalıb öldürdü. Padşah bunu eşidib bərk kədərləndi. O, qırx gün qara geyinib yas saxladı. Sonra ikinci hərəminnən olan oğlunu ilan çalıb öldürdü. Padşah bərk qəzəbləndi. Vəziri çağırıb dedi:

— Vəzir, burda düşmən əli var. Sarayda ilan nə gəzir? Kimsə bu işi təşkil edir. Nə tədbir tökürsən?

Vəzir:

— Qibleyi-aləm, balaca şahzadəni xüsusi otaxda, xüsusi nəzarətdə saxlamax lazımdır.

Belə də etdirər. Bir müddət sakitlik yarandı. Gözəllər gözəli artıx hamılə idi. Padşah səbirsizliklə övladının dünyaya gələcəyini gözləyirdi. Lakin bir səhər eşitdi ki, kiçik oğlunu da ilan çalıb. Padşahın qəzəbi yerə-göyə sığmırıldı. Əmr etdi ki, bütün xidmətçiləri qılıncdan keçirsinər. Əmr yerinə yetirildi.

Padşah bütün günü öz gözəl arvadı ilə bir yerdə olur və o biri arvadları yadına düşmürdü. Ancax axır vaxtlar yuxusu da qaçmışdı.

Bir gün gecə yarısı yuxudan ayıldı ki, arvadı yanında yoxdur. Bu vaxt qapı çırpıldı. Kimsə otaxdan çıxdı.

Padşahı marax götürdü. Bu nə işdir? Bu qız hara getdi? Tez paltarını geyinib bayırı çıxdı. Budur arvadı saray həyətinə düşdü. Atlar saxlanan tövləyə doğru getdi. Padşahın atını minib saraydan çıxdı. Onun çıxmاسını keşikçilər heş hiss də etmədilər. Padşah da tez bir ata minif çıxdı. Qarabaqara arvadını izdədi. Onnar bir qalaçaya çıxdılar. Arvad həmin qalaçanın qarşısında dayandı. Fit verdi. Onun fiti çaqqal ulaşmasına oxşuyurdu. Qapı açıldı. Bir bədheybət, insanabənzər bir şey orada göründü. O, padşahın gözəl arvadını görüp soruşdu:

— Ay murdarların murdarı, bir həftədir hardasan? Bilmirsən ki, məni aldatısan, səni külə döndərərəm.

Arvad yalvardı:

— Qurban olum, sevgilim. Mən səni aldatmırıam. Amma başı batmış, köpək padşah yatmaq bilmir ki, mən də gəlim. O qədər biuşdarı içirtmişəm, yəqin səhərə kimi durmaz.

— Yaxşı, gəl.

Hər ikisi qalaçaya girdi. Padşah qalaçanı dörd dolansa da, içəri geçməyə yer tapmadı. Saraya qayıtdı. Padşah başa düşdü ki, arvadı əməli-saleh deyil. Nə isə murdar niyyəti var. Çox fikirrəşdi. Səhərə yaxın ayax səsləri eşidib gözlərini yumdu. Arvadı usdubca otağa girdi. Yoxladı görsün padşah neynəyir. Gördü ki, kişi elə yatır ki, xorultusu otağı titrədir. Sevindi, öz-özünə dedi:

— Sənnən də çox qalmayıb. Tezliklə canını cəhənnəmə vasil eliyib, taxt-tacı ələ keçirərik.

Beləlihlə, hər gün padşah biuşdarını yalannan içib yatır, arvadı da gecə gedib səhərə yaxın gəlirdi. Bir neçə gün beləcə keçdi. Padşah onu nə qədər izləsə də, heş bir şey öyrənə bilmədi. Əhvalatı vəzirə açdı. Vəzir dedi:

— Qibleyi-aləm, sən arvadına de ki, biz ova gedirik. Yalannan saraydan çıxaq. Sonra izleyəh, görək bu nə haqq-hesabdır?

Elə də edillər. Padşah arvadına deyir:

— Qız, mən özümü pis hiss edirəm. Bir az havamı dəyişmək

istiyirəm. Biz sabah ova gedəcəyih:

— Şahım, mən bir həftəni darıxacam, — deyə arvadı əzilif büzülə-büzülə şahın əlinnən öpdü. Şah da özünü o yerə qoymadı. Zorla gülümsündü və arvadının başını sığalladı. Padşah qoşunləşkərilə yola düşdü. Elə şəhərdən təzəcə çıxmışdilar ki, vəzir padşaha dedi:

— Qibleyi-aləm, bu axşam biz paltarımızı dəyişib həmin qalaçaya gedək.

Şəhər kənarında çadır qurub gecəni qalmaq əmri verildi. Şahın qızıl çadırı quruldu. Vəzirlə padşah çadırda libaslarını dəyişdirif aradan xəlvəti çıxarax atlarına minib qalaçaya doğru çapdilar.

Padşahla vəzir qalaçaya getməkdə olsunnar, sizə kimdən deyim, Cahan pəhləvannan.

Cahan pəhləvan düz ilanın yaralandığı yerə gəldi. Sağa-sola çox vurnuxdu. Hava isti idi. Birdən ağacın kölgəsində dincələn ağa, gözəl bir ilan gördü. Qılıncını çıxarıb onu öldürmək istəyəndə ağa ilan dil açıb dedi:

— İgid, məni öldürmə.

Onnar birlikdə meşəyə getdilər. Meşədə ilannar padşahı öz qoşunu ilə onnarın qarşısına çıxdı. İlannar padşahı qara, yoğun ilan idi. O, qızının görüp qışqırdı:

— Qızım, məni qorxutdun. Sənə deməmişəm, tək heş hara getmə. Bu bəni-insan kimdi?

Ağ ilan dedi:

— Ateyi-mehriban, bu bəni-insan nə istəsə, ver. Mən bir də sənin sözününə çıxmayacam.

İlannar padşahı dedi:

— Nə istəyirsən de, mən verəcəm.

Cahan pəhləvan ilannar padşahına baş əydi:

— Ey ilannar padşahı, mənim heş bir diləyim yoxdur. Lakin bir neçə gün bunnan qabax bir eybəcər ilanla rastlaşış onu yaralamışam. Mümkünsə, həmin ilanı tapmaqda mənə kömək eliyyin. Biz onunla ya barışax, ya da ki, vuruşax.

İlannar padşahı onu məmləkətinə apardı. Əmr etdi, bütün

ilannar saraya düzüldü, ancaq Cahan pəhləvan hamısına baxdı, yaraladığı əcaib ilanı tapmadı. Dedi:

— Yoxdur, daha başqa ilan qalmadı?

— Var,— deyə ilannar padşahı cavab verdi, lakin onu məmləkətdən qovmuşux. Bəlkə sən axtardığın ilan odur. Bu yaxınnarda onu şəhər kənarında ifritə Əmənin qalaçasının ətrafında görüblər. O, çox qəddar ilandı. Bu yaxınnarda qızımı qaçırməq istədiyinnən tutuluf sürgün edilib.

— Ola bilsin ki, həmin ilandır.

İlannar padşahı dedi:

— O çox dəshətli və qəddardır. Sən onu çətin öldürə biləcəksən. Gəl sənə iki köməhçi verim.

Onnar razılaşdırıldı. Cahan pəhləvan və iki ilan yola düşdülər. İlənin biri sürünbər hasarın üstünə çıxdı. Özlərini kəndir kimi tərimlayıb Cahan pəhləvanı da çıxartdlar, hasarı aşdilar. Gəlib evin qapısına çatanda gördülər ki, həmin əcaib ilan orada yatır.

Onnar ilanın üstünə atıldılar. Bərk vuruşma başdadı. Nəhayət, ejdaha ilannarın birini uddu. O biri ilan da bərk yaralanmışdı. Cahan pəhləvan qılıncı çəkib onun başını bədənininə ayırdı. Ancax baş dil açdı:

— Sən məni öldürə bilməyəcəksən. Ona görə ki, mənim sərrim var.

İlanın başı ilə bədəni birləşdi. Bu hadisə bir neçə dəfə təkrar olundu. Cahan pəhləvan artıq yorulmuşdu. İlən isə özünü qətiyyən yorğun hiss etmirdi. Bu vaxt Cahan pəhləvan səs eşitdi.

— Başını əz, onun canı başındadır.

Bu ağ ilan idi. Ağ ilan onun sərrini özündən eşitmışdı. Cahan pəhləvan axır ki, onun başını əzib öldürdü. Ağ ilanla yaralı ilan onu qalaçadan çıxartmax istədilər ki, birdən evin qapısı açıldı. Oradan bədheybət bir məxlux çıxdı. Cahan pəhləvan gizləndi. Yaxşı ki, ejhada ilanın leşi kənardı idi. Bədheybət gedib qapını aşdı. Gözəl bir qız içəri girdi.

Bədheybət ona deyirdi:

— Daha vaxta az qalib. Sən uşağı doğan günü padşah olməlidid. Padşahı mən calmalıyam. İblislərin başçısı mənə sifariş

göndərib. Bu gecə padşahı ilan çalmalıdır. Sonra biz evlənərik və mən padşah, sən də mənim arvadım olacaqsan.

Gözel nazlandı:

– Sevgilim, mən o günü səbirsizliklə gözləyirəm.

Onnar qol-boyun oluf evə getdilər. Cahan pəhləvan mat qaldı:

– Bu nədir?

Ağ ilan dedi:

– Bura ifritə Əmənin qalaçasıdır. Onnar sizin məmləkəti məhv etmək isteyirlər. Padşahınız öldürüləcəh, bu İblis padşah olacax. Sonra ilannarı məhv edib oranı İblis məmləkətinə çevirəcəklər.

Cahan pəhləvan öz hökmdarına sədaqətli idi. Qərara aldı ki, bunnarı öldürsün. İlannar ona köməh edəcəklərinə söz verdilər. Cahan pəhləvanla evi dörd dolandılar, görsünər haradan içəri keçə biləllər. Ağ ilan kiçih bir deşih tapdı. Ev çox gözəl bəzənmişdi. Əşyalar qızıl və daş-qaşdan hazırlanmışdı. Lakin otaqda heş kim yox idi. İkinci qapını açdılar, bura da gözəl, ancax kimsəsiz idi. Üçüncü qapının açanda saçlarından asılmış bayax içəri girən gözəli gördülər. Gözəl onnarı görən kimi dedi:

– Sən ifritəsen, öldürəcəm səni.

– İgid, əl saxla, – deyə gözəl qız yalvardı. Mən şah qızıyam. Bunnar məni oğurlayıblar. Ifritə mənim cildimə düşmək üçün bunu edib. Sabah məni öldürəcəklər. Məni bunnarın əlindən qurtar.

Cahan pəhləvan qızı azad elədi. Onnar bir könüldən min könülə bir-birinə aşiq oldular. Gənclər əhd-peyman bağladılar. Bunnan sonra gözəl dedi:

– Ey pəhləvan, bunnarı yalnız çıraxla qorxuzmaq olar. Onnar işixda gücsüz olurlar. Qaranlıxda isə elə güclü olurlar ki, heş kim onnara üstün gələ bilməz. İndi onnar eyş-işrətlə məşguldurlar. Ifritə Əmən öz cildindədir. Sən indi bir çiraq tapmalısın.

Onnar qalaçadan çıxdılar. Cahan pəhləvan əhvalatı danişdi. Padşah özü ilə çırax götürmüdü. Cahan pəhləvan onnarı orda qoyuf geri qayıtdı. Ağ ilan da onunla getdi. Onnar otağa girəndə İblislə İfritə artıx yatmışdılar. Cahan pəhləvan onnarın ayağını qı-

dıqladı. Onnar qalxıb oturdular. Qəfildən Cahan pəhləvan çıraqı irəli tutdu. Gözləri qamaşan İblis qışqırıldı.

– Nə istiyirsən?

Pəhləvan dedi:

– Səni öldürməyə gəlmisəm.

– Bizi öldürmə, sən nə istəsən edərəm.

– Yox, siz ölməlisiniz.

İfritə qəfildən bağırdı. Ağ ilan onun boğazına sarılarax onu boğub öldürdü. Cahan pəhləvan isə İblisin boğazını qılıncla kəsib atdı.

Padşah Cahan pəhləvanla 40 gün, 40 gecə toy elədi. Onnar yeyib-icib xoşbəxt oldular, sizi də xoşbəxt olasınız.

Göydən üç alma düşdü, biri mənim, biri nağıla qulax asanın biri də bacadan baxıb istəmirəm deyənnərin.

## SƏNUBƏRİN NAĞILI

Biri variymış, biri yoxuymuş, bir kasif kişi, onun da bir arvadı variymış. Bunnarın var-yoxu, gözdərinin ağı-qarası bir gözəl qızdarı variymış. Bu kişi bir gün evə gələndə yolda iki oğruya rast olur. Qorxusunnan başını qaldırıf baxmir. Kirimişə evinə gəlir. Savahı günü onu şahın hüzuruna götürirlər. Kişi ikiqat oluf baş əyir.

– Qibleyi-aləm nə buyurur? – deyif şahın ayaxlarına çökür. Şah kişini itəliyif deyir:

– Özünə görə deyilsən? İndi də oğurrux qalmışdı, hə?

Kişi mat-məəttəl qalır:

– Nə oğurruq, şahım? Mənim heş nədən xəvərim yoxdu.

Şah deyir:

– Özünü bilməməzliyə vurma. Dünən gejə bəzirganın evini sən taliyifsan.

Kişi deyir:

– Şahim, gedin baxın. Mənim evimdə bir dənə saman çöpü də yoxdu. Oğurramışam, bə hanı? And bu, qəsəm bu, şər eləyillər.

Şah lap qəzəflənir:

– Aparın, bunun boynunu vurun.

Vəzirin kişiyə yazığı gəlir. Şaha yalvarıf deyir:

– Şah sağ olsun, yaxşısı budu bunu məmləkətinnən çıxart.

Boynunu vurdurma.

Şah vəzirin sözünnən sonra mərhəmətə gəlir. Kişini evli-eşikli məmləkətdən çıxarıllar.

Kişi, arvadı, bir də qızı Sənubər xeyli yol gedif bir bulağın başına çatırlar. Oturuf dincəlmək istiyəndə, üç atdı özdərini bunnara yetirir. Salamsız-kalamsız Sənubəri zornan ata mindiril-lər.

Kişiyənən arvadı qorxudan tir-tir əsif ürək-kövəklərini yeyil-lər. Qarğış tökür, ağlıyıllar, amma harayalarına çatan olmur.

Bir göz qırpmında atlilar qızı götürüf aparıllar. Yolun yarısına çatanda qızın gözdərini möhkəm-möhkəm bağlayıllar. Gəlif bir mağaranın içində salıf ona işgəncə

verillər. Bir neçə gün əzab-əziyyət verdikdən sonra onun gözdərini çıxarıf yanına qoyuf gedillər. Qız burada zarıya-zarıya tək-tənha qalır. Bunun zarılıtısına bir quş içəri girir. Qızın yazığı gəlir. Yerdən gözdərini qaldırıf dilinin altına qoyur. Sonra adam kimi dilə gəlif deyir:

– Ay qız, sana nə oluf, niyə belə zarıyırsan?

Sənubər deyir:

– Sən kimsən, mana bir kömək eliyə bilərsənmi? Əgər kömək eliyən deyilsən, səni and verirəm o yaradana, yolunnan çıx get, mana əziyyət vermə.

Quş deyir:

– İşdi, bəlkə köməyim dəydi, de görüm, səni kim bu hala salıf?

Qız başına gələnnəri, mən nejə sizə nağıl eləmişdim, quşa danışır. Quş deyir:

– Sənubər, indi sana nə kömək lazımdı.

Sənubər deyir:

– Dədəmnən anamın əllərini əllərimə çatdır. Çatdırı bilməsən, yenə sağ ol. Arabir gəl-get, mənim qəlbim darıxmasın. Quş uçuf gedir. Hər yeri dolanır. Sənubərin dədəsiyinə anasını tapa bilmir ki, bilmir. Geri dönəndə bir bulax başında ikisinin də ölüsünü görür. Quş kor-peşman geri gəlir. Sənubəri tapa bilmir.

İndi görək yazix Sənubərin başına nə iş gəlir. Quş mağaradan gedənnən sonra qızın gözdəri ona çox əziyyət verir. Ağrıdan zarılıtısı-iniltisi mağaranı başına götürür. Burdan keçən bir şir səsə mağaraya girir. İstiyir atılıf onu parça-parça eləsin. Gözdərini görəndə yazığı gəlir. Qızın yaxınnaşır, onu sürüyüf meşənin dərinliyindəki mağarasına aparır. Şir mehrini ona salır. Meşədən ov ovluyur, quş quşluyur, əlinə keçəni gətirif qızı yedirif-içirdir. Axşamlar da qucağına alıf yatır. Günnər, aylar keçir, qızı möhkəm bir ağrı tutur. Qız uşağa yatır. Şir uşağa qulluq eliyir. Bükür, ana-sına verif əmizdirir.

Uşax iki yaşına çatır. Meşədə yekəldiyinnən o, şir kimi yeriyir, şir kimi səsdər çıxarıf. Haraya gedirsə, şir uşağı da özünnən aparır. Şir elə bilirmiş ki, uşax onundu. Ancax quldurrar qızı

qaçırdan qız onnardan uşaǵa qalıfmiş.

Bir gün şır meşiyə gedəndə uşaǵı aparmır. Uşax onun dalınca gedir. Gəlif bir uçuruma çıxır. Ayağı sürüşüf üzüqoylu yellənir. Gəlif suyun qırığında qalır.

Axşam bir çovanın yolu burdan düşür. Uşaǵı görüp sevinir. Onu götürüp evə getirir. Çovanın övladı olmurdu. Arvad uşaǵı köynəyinin yaxasından keçirif özünə uşax eliyor. Uşaǵın adını Fatma qoyullar. Qız burda yekələnməkdə olsun, görək kor qızın axırı nə olur?

Qız nə qədər gözlüyürsə, uşax gəlif çıxmır. Zağadan çıxır, dəvdənə-dəvdənə uşaǵı gəzir. Gəzə-gəzə gəlif meşənin axırına çıxır.

Sən demə, şahın oğlu ova çıxılmış. Qaraltıya girəndə yolunu burdan salır. Kor bir qızın ağılıya-ağılıya gəzdiyini görüp ona yazıǵı gəlir. Bir az da irəli gələndə görür kü, bu qız bir qənirsiz gözəldi ki, dünyada misli-baravarı yoxdu.

Şahın oğlu deyir:

– Ay qız, sən kimsən, nəcisin, burda nə axtarırsan?

Sənubər qorxa-qorxa deyir:

– Ay oğlan, kimsən, bilmirəm? Səni and verirəm Allaha bircə, məni bu zülümənə qurtar.

Qız sizildiya-sızıldıya başına gələni oğlana danışır. Oğlanın ürəyi şan-şan olur. Qiza deyir:

– Ayaǵa dur, min atın tərkinə!

Əlini atıf qızı atın tərkinə alıf aparır. Xəvər çatır ki, bə deməzsənmi oğlun bir kor qız gətirif. Şah qəzibinnən dodaxlarını gəmirir. Əmr eləyir ki, ikisini də məmləkətdən çıxarsınna. Ağlılı adamlar yıgilif şaha minnətə gəllərlər:

– Varın-yoxun bir züryətin var, onu da qovalayırsan, bu Allaha xoş getməz.

Şah deyir:

– Belə züryətdən olmasa yaxşıdı. Bu saat bunnarı çıxarıń burdan.

Naçar qalıf şahzadəni kor qıznan baravar məmləkətdən çıxarif qovullar. Hər ikisi baş alıf gedir bir çölli-biyavana. Sənubər

deyir:

– Şahzadə, gəl sən mənnən ötrü çöllərə düşmə. Qayıt get evinize. Qoy mən burada qalım qurda-quşa yem olum. Onsuz da mənim baxtım yoxdu.

Şahzadə deyir:

– Sənubər, baxtının gileyəlmə. Çöllərdə ölək, bir yerdə ölək. Yaşısax da bir yerdə yaşıyax. Mən səni qoyuf heş yana getmərəm.

Bunnar, burda düzün ortasında qaldılar. Şahzadə ağaşdan, cir-çırıldan yiǵıf gətirif bir alaçix düzəldir. Sənubərnən burada qalıf yaman-yaxşı gün keçirir. Bunnar burada qalmaxda olsun, görək şir neylədi?

Şir axşam evə bir az gej gəldi. Ayaǵının yaralanmış zaǵasına girir. İçəridə heş kimi görmür. Görür lələ köçüf yurdı qalıf. Nə qızı var, nə də arvadı. Bir neçə gün aǵzıüstə yatır. Ayaxlarının yarası bir az yaxşılaşır. Bir gün tezdən duruf zaǵasının çıxır. Öz-özünə inaddaşır ki, harda olsa, gərək kor qızı tapa.

Şir bütün meşəni gəzir, heş yerdə kor qızı gördüm deyən olmur. Axır yoruluf bir aǵaşın altında yatır. Bu aǵaşda da bir quş oturuf dərddi-dərddi oxuyurmuş. Quşun səsinə şir yuxudan ayılır. Quşun oxuduğunu eşidif lap hirsənir. Altdan yuxarı nərilliyir.

Quş deyir:

– Ay meşənin aǵası, niyə hirsənir? Dərdim çoxdu, oxuyuram.

Şir deyir:

– Sənin nə dərdin var? Azad quşsan, hara istəsən, ora uçursan. Mənim başıma gələni bilsən, bilərsən ki, dərd belə olar, dərddi kimdi?

Quş deyir:

– Azad olsam da, mənim də ürəyim var. Mən bir neçə il bunnan əvvəl bir kor qız görmüşəm. İndi nə vaxtdı ki, onu axtarıram.

Şir deyir:

– Sən onu neyləyirsən?

Quş deyir:

– Quldurrar onun gözdərini çıxarif yanına qoymuşdular. Mən onun gözdərini götürüf saxlamışam. İndi qojalmışam. Birdən ölüf eliyərəm, onun gözdəri mənnən gedər. Birjə tapıf qızın gözdərini versəydim, öləndə də rahat ölərdim.

Şir quşun danışdixlarını eşidif çox sevinir. Deyir:

– Ay quş, mən də sən dərddəyəm. Mən də kor qızı gəzirəm. Gəl baravar axtarax, bəlkə bir yerdən sorağı gəldi.

Quşnan şir yoldaş oluf yola düşüllər. Bu dağ mənim, o dağ sənin, gəlif bir çölli biyavana çıxıllar. Bir bulax tapıf başında dincəldilər. Bu vaxt pəri qızdarı suya enillərmiş. Quşu görüs, oğurruyuf aparıllar. Şir yuxudan oyanır kı, quş yoxdu. Quşu axtara-axtara gəlif kor qızın komasına çıxır. Görür kü, bir gözəl oğlan atdan düşüf komaya girdi. Şir qarannıx düşənnən sonra komaya yaxınlaşır. Gözdərinə inanmır. Gəzdiyi kor qız burdaymış. Bir az keçir. Görür kü, bu gözəl oğlan kor qızı da qucağına alif yatdı. Onnar yuxuya gedən kimi şir hückum eliyif oğlanı öldürmək istiyor. Pəncəsinnən vuruf qapayı qırır. At kişniyif oğlanı yuxudan oyadır. Oğlannan şir əlbəyaxa olur. Oğlan şiri öldürmək istiyəndə qız oğlanın biləyinnən tutuf qoymur. Oğlana deyir:

– Şahzadə, bu şir mana çox kömək eliyif. Məni görəndə məni öz qoltuğu altında saxlıyif. Sən də kişilik elə, onu burax.

Şahzadənin qolları boşalır. Şiri buraxır. Şir çəkilif öz yerinə gedir. Amma şir gejə-gündüz qıznan oğlanı öldürməkdən ötrü yollar axtarır.

Şahzadənin kor qızdan bir oğlu olur. Adını İbrahim qoyullar. Çox keçmir şir yenə hückum çekir. Balaca İbrahim də nənnidə yatırmış. Bu dəfə də hər şey yaxşı qurtarır. İki belə görən Şahzadə arvad-uşağını da götürüf burdan köçür.

Az gedillər, çox gedillər dərə-təpə düz gedillər, gəlif bir məmləkətə çıxıllar. Şahzadə gedif şahin elçi daşının üstündə oturur. Şaha xəvər çatır kı, deməzsənmi sənin elçi daşında bigiburma bir iyid oğlan oturuf. Gəlif gedənə meydan oxuyur.

Şah əmr eləyir:

– Hər kimdisə, onu tez buraya gətirin.

Oğlanı padşahın yanına gətirillər. Oğlan içəri girif şaha baş

əyir. Şah oğlanın salamını alif oğlana deyir:

– De görün, kimsən, nəçisən, mənnən nə istiyirsən?

Oğlan deyir:

– Qibleyi-aləm sağ olsun, mən uzaxdan, qərif ölkədən gəlmışəm. Burda sığınacağım yoxdu. Uşağım da körpədi, arvadımın gözdəri kordu. Bu günnən savaha umudum yoxdu. Mərhəmətinizi bizim üstümüzdən əsirgəmiyin.

Şah oğlana deyir:

– İlxiya baxa bilərsənmi?

Oğlan deyir:

– Baxaram.

Şah onnara daldalanmağa bir koma verir. Özünə də böyük bir at ilxsı tapşırır. Bunnar burda qalmaxda olsun, eşit quşdan.

Pəri qızdarı quşu oğurluyuf aparıllar. Quş ayılanda görür kü, hər tərefdə gül gülü, bülbül bülbülü çağırır. Elə bil cənnətdi. Başının üstündə pəri qızdarı oturuf nağıl danışıllar. Pəri qızdarı quşun ayıldığını görüs deyillər:

– Sən innən belə biznən qalajaxsan. Bizim çarhovuzun yanında qarovul çəkərsən ki, biz cimməyə gedəndə paltarrarımızı uğurramasınnar.

Quş deyir:

– Mən sizin qulunuz da olaram. Amma mana bir yaxşılıx eliyn.

Pəri qızdarı deyir:

– Nə yaxşılıx istiyirsən?

Quş deyir:

– Kor qızı gərək tapasınız.

Quş bildiklərini, başına gələnnəri pəri qızdara danışır.

Pəri qızdar söz verir ki, yerin deşiyində də olsa, kor qızı tapıf gətirəjəklər. Pəri qızdarı çox axtarır, axır kı, kor qızı tapıf bihus eliyib gətirillər. Quşdan qızın gözlərini alif yerinə qoymular. Üstün-nən tüpüruf dillərile silillər. Qız asqırif ayılır. Elə bil anadan təzə oluf. Sənubər bu işdəre mat qalır. Hər şey ona yuxu kimi gəlir. Qızdardan soruşur:

– Mən hardayam? Məni buraya kim gətirif? Gözdərimi kim

sağaldıf?

Pəri qızdarı deyir:

– Sən bu quşu tanıyırsamı?

Qız deyir:

– Mən neçə ildi ki, koram. Həş kimi tanımırıam.

Quş deyir:

– Sənubər, sən məni tanımırısan?

Sənubər quşun səsinnən onu tanıyıf deyir:

– Hə, indi tanıdım. Bə sən getmişdin mənim dədəmnən-anamnan xəvər gətirəsən. Amma gəlif çıxmadın.

Quş deyir:

– Mən getdim gördüm bir bulağın başında dədənnən ananı öldürüflər! Qayıdanda səni tapa bilmədim. O vaxtdan da səni axtarıram.

Sənubər dədəsinin anasının öldüyüünü eşidif ağlıyır. Sonra başına gələnnəri yerri-yataxlı ona danışır. Quşun buna yazığı gəlif deyir:

– Mən sənin gözdərini sağaltmaxdan ötrü buraya gətirtdim. İndi sən də bir az dözməlisən, bunnarın sırərini öyrənək. Sonra səni azad eliyərəm.

Bunnarı burada qoyax, görək balaca İbrahimnən şahzadənin başına nə iş gəlir? Şahzadə axşam işdən evinə gəlir. Qapını açıf içəri girəndə onu dəhşət bürüyür. Tükləri başında biz-biz olur. Uşağın nənnisinin başında bir dənə nəhəng ilan, yerdə də bir şir ölüsü. Eşiyə, içəriyə ha vurnuxur. Sənubəri tapa bilmir. Gəlif şirə bir təpik vurur. Görür kü, şir ölüfdü. Özü də bunnara hücum eləyən həmən şirdi. Bə onda şiri kim öldürüf?

Birdən ilan adam kimi dil açıf deyir:

– Şahzadə, şiri mən öldürmişəm. Uşağı öldürmək istiyirdi, mən qoymadım, öldürdüm onu.

Şahzadə ilana razılıx eliyif Sənubərin yerini soruşur.

İlan deyir:

– Sənubər pəri qızdarının yanındadı. Oraya getmək çox çətindi.

Şahzadə deyir:

– Bəs mən nejə gedim, nə edim?

İlan deyir:

– Mən uşağı baxaram. Sən gedərsən ağ divlərin məskəninə.

Yol ayricında bir nurani qoja kişi var. O sənə hər şeyi deyəjək.

Şahzadə uşağı ilana, ilanı da allaha tapşırıf, halal-hümmət eliyif getməyin binasını qoyur. Az gedir, üz gedir, dərə-təpə düz gedir, axır kı, ilan dediyi yerə gəlif çıxır. İlanın dediyi kimi yol ayricında bir nurani qojuya rast gəlir. Ədəb-ərkannan qojaynan görüşür, başına gələn əhvalatı ona nağıl eliyir. Qoja deyir:

– Səni pərilərin yanına ancax ağ div apara bilər. Ağ divin mağarasına isə bircə su altından keçmək mümkündü. Mağaraya girəndə açıq qapıları örtər, örtülü qapıları açarsan. Sonra qatdanmış xalçaları açar, açılmış xalçaları yığarsan. Altı otax keçif, yeddinci otağa girərsən. Divin canı şüşədədi. Şüşəni xəlvətcə götürüf yerə vurmax istiyəndə div oyamıf sana yalvarajax. Sən ona yalnız anasının südünə and içənnən sonra inanarsan. Hələ mağaraya təzə girəndə bir küpəgirən qarı çıxajax. O, sana deyəjək: "Gəl əlimdəki tikani çıxart". Nəbadə, nəbadə, ona yaxın gedəsən.

Şahzadə qojaynan halallaşf yola rəvan olur. Bu yolunda olsun, görək Sənubərin başına nə gəldi?

Quş pəri qızdarın bütün sırərini öyrənir. Bir gün Sənubəri yanına çağırıf deyir:

– Sənubər, sən pusquda durarsan. Pəri qızdarı suya girif çıməndə gedif onnarın otağına girərsən. Otaxda bir sandıxça var. Onu açıf sehirli çıraqı çıxarsan. Bütün dərdini ona deyərsən. Çırax sana desə ki, bəxtinnən razisanmı? Sən deyərsən, hə. Sonrasınnan işin yoxdu.

Sənubər quşun dediyi kimi eliyir. Aylarnan pəri qızdarını güdür. Bir gün onnarın çımdiyini görür. Tez gəlir onnarın otağına. Sandıqı açır. Sandıxdan çıraqı çıxarıf deyir:

– Ey şamlı çırax, məni bu dardan qurtar.

O başına gələnnəri də çıraqa danışır.

Çırax soruşur:

– Bəxtinnən razisanmı?

Sənubər deyir:

– Hə, razıyam. Buna bəxt neyləsin? Qəzadı düşmüşəm.

Çırax deyir:

– Qırxinci yükün altında bir xalça var, bir də livas. Xalçıyı sərərsən yerə, livası əyninə geyərsən. Xalçaya deyərsən: "Xalça, məni filan yerə apar!" O, səni istədiyin yerə aparajax. Livası geyinəndə heş kim səni görmür.

Qız quşnan razılaşır. Bir dəfə yenə qızlar çarhovuzda çıməndə Sənubərnən quş gəlir onnarın otağına. Yükün altından xalçanı, livası çıxarıllar. Sonra otururlar xalçanın üstündə. Qız livası geyinif xalçıya deyir:

– Xalça, Süleyman peyğəmbərin eşqinə bizi apar Firəng padşahının ölkəsinə.

Xalça göyə qalxıf gedəndə pəri qızdarı bunu görür. Çox həp-pənif-düşüllər, amma bir şey eliyə bilmillər.

Quşnan qız gəlif evlərinin yanında düşüllər. Sənubər xalını yiğif, içəri gətirir. İçəri girəndə mat-məəttəl qalır. İri bir ilan uşağınnan oynuyur. Sənubər ilannan, uşağınnan görüşür. Uşağını bağırna basıf duz kimi yalıyır.

Quş ağılıyif deyir:

– Budu, mən aydın görürəm, şahzadə dardadı.

Qız qara kəlağayısunın ujunnan baxıf görür kü, doğrudan da şahzadə dardadı.

İlan deyir:

– Dayanmax olmaz. Gedif onu dardan qurtarmax lazımdı.

Qız İbrahimini ilana tapşırıf, ilanı da allaha tafşırıf yola çıxır. İlan haraya, nejə getməyi onnara söylüyüür. Qız quşnan xalçanın üstündə oturuf deyir:

– Xalça, Süleyman peyğəmbərin eşqinə bizi ağ divin məmləkətinə gedən yoluñ ayricindəki nurani qocanın yanına apar.

Xalça göyə qalxıf onnarı aparmaxda olsun, görək şahzadənin başına nə işdər gəldi.

Şahzadə xeyli yol gedif nurani qojanın dediyi çaya çatır. Görür kü, bir adam balıx tutur. Gedif onun yanında dinməzcə duruf baxır. Birdən bir iri balıx onun toruna düşür. O adam sevinə-

sevinə balığı çıxarif torvasına salır. Şahzadənin balıxdan xoşu gəlir. Torvuyu əlinə alıf balığı çaya atır. Həmən adam geriyə çöñür. Şahzadəynən dalaşır kı, balığı niyə çaya atdır. Şahzadə ordan uzaxlaşır yoluna davam edir. Çay boyu bir az aşağı enir. Birdən bir səs gəlir.

Şahzadə başını qaldıranda görür kü, xilas elədiyi balıx başını sudan çıxarif adam kimi dil açıf danışır:

– Şahzadə, sən mana böyük yaxşılıx elədin. Onun əvəzində səna nə verim?

– Heş nə istəmirəm, bajarırsan məni suyun altından ağ divin mağarasına keçirt.

Balıx deyir:

– Gəl belimə min, mənnən bərk-bərk tut.

Balıx şahzadəni belinə alıf suyun altına cumur. Bir də onu mağaramın yanında sudan çıxardır.

Balıx oğlana deyir:

– Nə vaxt dara düşsən, məni səsdə. Mən balıxlardır şahiyam.

Şahzadə balıxnən görüşüf üz tutur mağariya təref. Nurani kişinin dediyi haman mağarayı tapır. İçəri girəndə qapının ağızında bir küpəgirən qarıynan rastdaşır. Qarı onu görən kimi açır söz dağarcığının ağızını, başdırır cana sarı yağ kimi yayılan şirin-şirin sözdərdən üyüdüf tökməyə.

– Bıy, bala, xoş gəlif, səfa gətirifsən. Bura nə məqsədnən gəlifsənsə, səna mən kömək eliyəjəm. Gəl bu əlimdəki tikani çıxart, nənə sənə qurvan.

Qarı elə dillər tökür, elə dillər tökür kü, şahzadənin saqqızını oğurruyur. Şahzadə əlini atıf tikani çıxarmax istiyəndə tilsimə düşüf orada qalır. Arvad onu süpürgə eliyif qapının dalına qoyur.

İndi eşit Sənubərdən. Sənubər gəlif qojanın yanında yerə düşür. Salam verif əleyk alannan sonra əhvalatı danışır. Qoja deyir:

– Mağaraya çatanda geriyə baxma, tilsimə düşərsən. Şahzadə qapının dalında süpürgüyə dönüf. Onu ancax və ancax küpəgirən qarı tilsimnən çıxara bilər. Küpəgirən qarı saçının çox qorxur. Onun saçının tutsan, elə bil hər şey sənin əlindədi.

Qoja dediyini deyif yox olur. Sənubər çoxlu fikirdən, götür-qoydan sonra livasını geyinif quşnan baravvar xalçıya minif deyir:

- Xalça, bizi ağ divin mağarasının yanına apar.

Xalça uça-uça gəlif mağaranın yanına çatır. Qız quşa deyir:

- Ay, etivarri quş, sən küpəgirən qarının başını qat, mən onun saçını əlimə alım.

Onnar ikisi də içəri girir. Küpəgirən qarı quşu görür, qızı görmür. Quş küpəgirənin gözü qavağında oyunnar açıf firranır. Küpəgirən açıxlanır, quşu tutmax istiyor. Qız fürsəti fövtə ver-miyif, əlini atif onun saçının yapışır. Küpəgirən qarı bar-bar bağırır:

- Saçımı burax, nə istiyirsən verim.

Qız deyir:

- Süpürgəni adam elə, səni buraxım. Yoxsa saçına od vurajam.

Küpəgirən qorxusunnan süpürgüyü ovsunnuyuf, oxuyuf, üfürür, onu adam şəklinə salır.

Qız deyir:

- Şahzadə, eşiyyə çıx.

Şahzadəynən quş eşiyyə çıxır. Qarı deyir:

- Kapılar örtülün, qoymuyun qız çıxsın.

Kapılar örtülür. Sənubər içəridə qalır.

Xeyli keçir. Sənubər bir də görür nə, göy guruldu, ildirim çaxdı. O, tez gəlif qapının ağızında durur. Küpəgirən qapıyı açanda qız onun saçının yapış� deyir:

- Məni eşiyyə çıxart. Yoxsa, səni öldürəjəm.

Küpəgirən qarı əlaşsız qalıf qızı eşiyyə çıxarıır. Sənubər eşiyyə çıxan kimi şahzadəyə deyir:

- Şahzadə, tez bir od qala!

Şahzadə od qalıyır. Qız odu götürüf küpəgirənin saçını od-duyur. Saçı od tutan kimi küpəgirən yixılıf olur. Qız livası əsyninnən çıxarif şahzadəyə dedi:

- Məni tanidin?

Şahzadə gözdərinə inanmır. Sənubər sağ-salamat qarşısında dayındı. Quçaxlaşif öpüşüf, görüşüllər. Başlarına gələnnəri bir-

bırınə nağıl eliyif, xalçaya minillər. Xalça onnarı gətirif məmlə-kətdərinə çatdırır. Şahzadə ilanın üzünnən-gözünnən öpüf ona razılıx eləyir. İlan getmək istiyəndə şahzadə qoymur, onu yanında saxlayır. Xəvər gedif çatır şaha deməzsənmi, ilxiçinin arvadı bir uçan xalça gətirif şahın tamahı güj gəlir. Şahzadəynən arvadını yanına çağırtdırif deyir:

- Eşitmişəm, sizdə uçan xalça var. Bu nejə olar ki, mən pad-şah ola-ola bu xalça məndə olmasın, bir ilxiçida olsun.

Ər-arvad qalır məttəl. Sənubər deyir:

- Qibleyi-aləm sağlam olsun, rüsxət ver, gedək xalçayı gətirək.

Şah onnarı buraxır. Bir də xəvər gəlir ki, xalça göyə qalxıf. Şahzadəynən arvadı, İbrahim, quş və ilan da onun üstündə uçullar. Şah başına-gözünə döyə-döyə qalır.

Onnar gəlif çıxıllar şahzadənin dədəsinin yurduna. Şah xəvər tutuf oğlunun, gəlininin pişvazına çıxır, öpüşüf-görüşüllər. Şah tutduğu işdən peşman olur. Taxtınınə əl çəkif oğlunu yerində oturdur. Bunnar burda şad-xürrəm özür sürüllər. İndi görək Sənu-bərin quldurrardan olan qızının axırı nə oldu.

Fatma çovanın evində böyük həddi-buluğa çatır. Bir gün çöldə yemlik yiğdiyi yerdə əlini bıçax kəsir. Oturuf ağlıyır. Bu za-man daldan bir səs eşidir:

- Fatma, niyə ağlıyırsan?

Fatma qorxa-qorxa səs gələn tərəfə baxır. Otdarın arasından bir ağ ilan başını qaldırif ona baxır. Fatma qorxuf qaçmax istiyor.

İlan deyir:

- Ay qız, mənnən qorxuf eləmə, sana dəymərəm. De görüm, niyə ağlıyırsan? Yoxsa anan yadına düşüf?

Qız deyir:

- Nə ana?

İlan deyir:

- Nejə yəni nə ana? Eşit, bil və agah ol ku, sənin anan Sənu-bər xanımdı.

İlan bildiklərini qız'a danışır.

Qız deyir:

- Mən nə təhər anamın yanına gedə bilərəm?

İlan deyir:

– Get evdən razılıx alif gəl, mən səni aparım.

Qız ağlıya-ağlıya evə gəlir. Anasının üstünü kəşif deyir:

– De görüm, sən məni hardan alıfsan?

Anası görür kü, qız hardansa işi bilir. Başdarına gələni qız danışır.

Qız deyir:

– Mən gedirəm anamı axtarmağa.

Arvad deyir:

– İndi ki, gedirsən, get, allah amanatında. Bu qolvağını da özünnən apar. Dara düşsən, xərşdiyərsən.

Çovannan arvadı qıznan qujaxlaşif halal-hümmət eliyif, ona xeyir-dua verillər.

Qız heybəsini ciyninə asif ilanın yanına gəlir. Onnar yola düşüllər.

Az gedillər, çox gedillər, dərələr aşır, dağlar keçillər. Xülasə, gəlif anasığının məkanına çatıllar.

İlan qızı deyir:

– Elçi daşının üstündə oturax. Bizi içəri aparanda hər şeyi açıf söylüyərsən.

Onnar burada oturullar. Şaha xəbər çatır ki, elçi daşında bir qıznan bir ilan oturuf. Şah qıznan ilanı yanına çağırtdırır.

Qız gəlif şaha baş əyir.

Şah deyir:

– Ay qız, sən kimsən, elçi daşında otumaxda məqsədin nədi?

Qız bildiklərini danışır. Şah inanmir. Sənubəri yanına çağırır. Sənubər qızı görəndə elə bil ona quşu qonur. Ona qanı qaynır. Əhvalatdan hali olannan sonra qızı sarılıf ağlıyır. Anabala bir-birini duz kimi yalıyır. Qızı saxlayan covannan arvadını da gətirillər. Şah onnara bəxşis verif yola salır. Sonra ilana deyir:

– Yaxşılığına görə sana nə qullux?

İlan deyir:

– Maa heş nə lazım deyil. Rüsxət ver gedim balalarımın yanına.

## AĞOĞLAN

Biri var idi, biri yox idi, qoca bir qarı var idi. Qoca qarının Məhəmməd adlı bir oğlu var idi. Məhəmməd üç yaşında olarkən atası ölmüş, anası bir qarına ac, bir qarına tox Məhəmmədi on səkkiz yaşına çatdırmışdı. Yoxsulluq Məhəmmədə həddindən artıq təsir edir. Günnərin bir günü Məhəmməd anasına deyir:

– Ana, mənə icazə ver gedim işləyim, pul qazanım, bəlkə bizim də güzəranımız yaxşılaşdı. Görürsən ki, bu vilayətdə çörək pulu da qazanmaq çətindir.

Anası yeganə oğlunnan ayrılməq istəməsə də, Məhəmmədin arzusunu nəzərə alıb ona razılıq verdi. Məhəmməd anasınınna həlləşib yola düşdü. Az getdi, üz getdi, dərə-təpə düz getdi, gəlib gözəl bir şəhərə çıxdı. Məhəmməd ömründə şəhər görməmişdi. Onnan-bunnan xəbərləşib öyrəndi ki, bu şəhər padşahın şəhəridir. Bu şəhərdən də keçib, başqa bir şəhərə gəlib çatdı. Bu bağlı-bağatlı gözəl şəhərdə qoca bir bağban yaşıyirdi. Məhəmməd birinci dəfə həmin bağbana rast gəlir. Bağban soruşur:

– Oğul, kimsən, nəcisən?

Məhəmməd cavab verir:

– Əmi, qərib adamam, özüm də iş axtarıram.

Bağban görür ki, Məhəmməd çox ağıllı, fərasətli oğlana oxşayır. Deyir:

– Oğul, görürəm yaxşı oğlana oxşayırsan, gəlsənə səni bağbanlığa götürəm.

Məhəmməd razılaşır. Ayda on manat əmək haqqı almaqla Məhəmməd düz bir il bağban olur. Bağbanın göstərişlərini və məsləhətlərini kamil öyrənməklə Məhəmməd gözəl bağban olur. Günnərin bir gündə qoca bağban Məhəmmədin yanına gəlib bağa diqqətlə fikir verir. Görür ki, Məhəmmədin saldıığı ağaclar, onun vurduğu calaqlar özünükündən yaxşıdır. Deyir:

– Oğul, sən gözəl, işgizar, təcrübəli bir bağban olduğun üçün və hər şeyə canı-dilnən yanaşdığını üçün mən səndən əl çəkəsi deyiləm. Bu gündən isə maaşını artırıb iyirmi manat edirəm.

Anası Məhəmmədin yadına düşdüyü üçün ürəyi yaman kövrlmişdi. Dedi:

– Əmi, bir ildir ki, sənə qulluq edirəm. Mən səndən çox raziyam. Ona görə ki, sən mənə gözəl bir sənət öyrətdin və mənə ata kimi hörmət etdin. Axı mənim var-yox, gözü yolda qalan qoca bir anam var, puldan-paradan nə verirsən ver, mən getməliyəm.

Bağban nə qədər yalvardısa da Məhəmməd razı olmadı. Naəlac bağban ayda on üç manat hesabı ilə Məhəmmədin bir illik pulunu verib, onu hörmətlə yola saldı. O, iki gün, iki gecə yol getdikdən sonra padşah olan şəhərə gəlib çıxdı. Artıq gecə idi, gördü ki, şəhərin böyük bir küçəsinin baş tərəfində şəhərin qəbiristanlığı var. qəbiristanlıqda iri bir günbəz var idi. Məhəmməd fikirləşdi ki, bu vaxtı onun-bunun qapısını döyməkdənsə, elə bu aylı gecədə bu günbəzdə səhəri açmaq daha yaxşıdır. Məhəmməd elə də etdi. Günbəzdə heç kim yox idi. Bir qədər mürgüləmişdi ki, elə bil onu yuxudan oyatdılardı. Ay buluda girdiyi üçün hər tərəf zülmət qaranlıq idi. Günbəzin qapısının şəhərin küçəsi və evlərdə yanmış fənərlərin işığı seçilirdi. Ayrı-ayrı evlərdən zəif fənər işığı gəlirdi. Amma böyük bir imarətdə bir neçə fənər işığı yanındı. Demə bu, padşahın imarəti imiş. Məhəmməd yanmış işıqları diqqətlə seyr edirdi, elə bu zaman ay buluddan çıxdı. Məhəmməd gördü ki, bir neçə adam həmin imarətdən çıxıb, qucaqlarında nə isə hövlnak ona tərəf gəlirlər. Məhəmmədə elə gəldi ki, yəqin onu qara-qura basır. Amma gözlərini silib gördü ki, adamlar köməkli nə isə ona tərəf gətirib gəlirlər. Adamlar darvazadan qəbiristanlığa keçdilər. Məhəmməd onları diqqətlə izləyirdi. Gördü ki, onlar tələsik yeri qazib, gətirdikləri şeyi basdırıb çıxıb getdilər. Məhəmmədin ürəyi həyəcannan nağara kimi guppuldayırdı. Adamlar gözdən itəndən sonra Məhəmməd fikirləşdi ki, gedim baxım. Məhəmməd bir az da gözlədi, artıq dan yeri ağarırdı. O, yavaş-yavaş qazılmış yerə yaxınlaşıb, əlləri ilə oranı tez-tez eşməyə başdadı. Bu zaman onun əllərinə saç dolaşdı. Əvvəlcə, Məhəmmədin əti ürpəşdi, lakin özünü ələ alaraq yenə eşib torpağı kənara atdı. Məhəmməd gördü ki, basdırılan bir gözəl qız meyitiydi. Meyiti bir qədər dikəltdi.

Sustalmış qızın üzünə səhər mehi, təmiz hava dəydiyinə görə qız ayıldı və soruşdu:

– Oğlan, sən kimsən və bura haradır?

Məhəmməd cavab verdi:

– Qız, mən qərib bir oğlanam, gecələmək üçün bu günbəzdə qalmışam. Səni bir neçə adam köməkli bura, yəni qəbiristanlığa gətirib basdırıldılar. Bura qəbiristanlıqdır, mən də səni ölümən xilas etdim.

Qız dedi:

– Oğlan, mənə axıra qədər kömək et, mən sənə böyük yaxşılıq edərəm.

Məhəmməd qızı həmin günbəzə gətirdi. Qızla xeyli söhbət etdilər. Qız öz ürəyində fikirləşdi ki, vəzirin oğlunu sevmədiyim üçün qisas məqsədilə atamdan xəlvət məni öldürüb basdırılmışdır. Mənim qismətim elə məni ölümən xilas edən Məhəmməddir ki, Məhəmməd. İndi mən nə etməliyəm? Atam böyük bir padşah, Məhəmməd isə yoxsul, kasib bir kəndli, əlbəttə ki, atam məni ona verməyəcəkdir. Onu da deyim ki, qız bir könüldən min könülə vurulmuşdu. Qız öz fikrini Məhəmmədə bildirmək istəmirdi. Dedi:

– Məhəmməd, bilirsən nə var?

Məhəmməd dedi:

– Eşidirəm, xanım.

Qız dedi:

– Sən məni ölümən xilas etdiyin üçün minnətdaram. Məni eşit, bu yaxında mehmanxana var, get iki nəfərlik otaq tut, məni ora apar. Dalısın, orada fikirləşərik. Məhəmməd, heç pulun-zadın var, yoxsa elə anadangəlmə kasıbsan?

Məhəmməd dedi:

– Xanım, bu gündən sonra səni bacı gözündə görməliyəm, hələlik pulum da var, nə desən, mən sənə kömək etməyə hazırlam.

Məhəmməd qızın göstərişi ilə mehmanxanada iki nəfərlik yer alıb, qızı da həmin otağa apardı. Məhəmməd bazarlıq edər, qız bisirib-düşürər, yeyib-içib, söhbət edərdilər. Məhəmməd qızı bacı gözü ilə baxardı. Artıq Məhəmmədin axırıncı qəpiyi də qurtardı.

Nə qızı qoyub gedə bilir, nə də pulunun qurtardığını deyə bilirdi. Məhəmmədin çox sıxıldığını görən qız işin nə yerdə olduğunu anladı. Məhəmmədi yanına çağırıb dedi:

– Məhəmməd, al bunu, – qız ona bir ləli-cavahir verdi və bir də bir məktub yazdı, – gedərsən şəhərin günbatan səmtində zərgər var. Bu ləli-cavahiri və bu məktubu onlara verərsən. Onlar əmanəti götürüb sənə pul verəcəklər. Pulu götür, tez gəl bura, arxasını sonra fikirləşərik.

Məhəmməd əmanəti, kağızı və iri bir zənbil də götürüb qız deyən səmtə yollandı. Axtara-axtara həmin zərgəri tapdı. Zərgər ləli-cavahiri sevincək götürüb zənbili ağızına qədər pulla doldurdu. Məhəmmədin gözü bərələ qalmışdı. Fikirləşdi ki, bu balacalıqda şeyə zərgər bu qədər pulu nə üçün verdi? Məhəmmədin sevinci yerə-göyə siğışmırıdı. Öz-özünə deyirdi ki, bunu ömrü boyu xərc-ləsək qurtaran deyil, nə yaxşı ki, bu gözəl bacı mənə rast gəldi. Məhəmməd hıqqana-hıqqana pulu gətirdi. Qız dedi:

– Məhəmməd, sən indi bazara getməlisən, bir cüt yaxşı, yaraşıqlı, yəhəri bərli-bəzəkli at almalısan. Bu rəngdə kişi paltarı həm mənə, həm də özünə, hərəmizə bir yapıcı, yolumuza isə yemək şeyləri alıb gətirməlisən. Atları karvansaraya ver, qalan şeyləri gətir bura.

Məhəmməd bir qədər qızdan pul götürüb bazara yollandı, qız dediyi şeylərin hamısını yerbəyer eləyib qızın yanına gəldi. Qız dedi:

– Məhəmməd, hazırlaş, qaranlıq düşəndə şəhərdən çıxmaliyiq. Heç darıxma, səni anana çatdıracam.

Qız Məhəmmədin xarici gözəlliyyindən də çox xasiyyətinə vurulmuşdu. Qız nə desəydi, Məhəmməd: "Bacı, bu işi belə edimmi, bacı, bu yaxşıdırımı?". Elə sözünün hər başı "bacı" olardı. Qızın bu sözdən dişi bağırsağını kəsirdi. Qız dedi:

– Məhəmməd, sən mənə bacı yox, adımı desən yaxşıdı. Adım Pəri Soltandır.

Məhəmməd dedi:

– Baş üstə, Pəri Soltan bacı.

Qız gördü ki, Məhəmməd elə öz bildiyi yolla gedir, dedi:

– Məhəmməd, sən elə mənim sadəcə adımı de, ya da xanım deyə çağır.

Məhəmməd dedi:

– Baş üstə, Pəri Soltan xanım bacı.

Qız bərkdən qəhqəhə çəkib güldü. Sonra dedi:

– Yola düşmək vaxtıdı, get atları yəhərlə getir.

Məhəmməd gedib atları yəhərlədi, hər ikisi təzə tikilmiş eyni rəngli paltarı geyindilər, yapincılarını salıb ata mindilər. Gecə-gündüz yol gəlib böyük bir düzənlilik çıxdılar. Pəri Soltan gördü ki, ətraf gül-çiçəkdir. Gül bülbülü, bülbül gülü çağırır. Güllərin, çiçəklərin ətrindən doymaq olmur. Qız dedi:

– Məhəmməd, atını sür o bulağın başına, atları hörukələ, qoy onlar gözəl biçənəkdə doyunca otlaşınlar. Özümüz isə həm xörək yeyək, həm də qəşəng rahatlanaq. Artıq bizim dünyada heç bir dərdimiz-sərimiz yoxdu. Bilirəm, anan üçün sən çox darıxırsan, sağlıq olsun, tez çatarıq.

Məhəmməd dedi:

– Düz deyirsən, elədir, Pəri Soltan bacı.

Pəri Soltan dedi:

– Mən sənə demədimmi yalnız xanım de?

Məhəmməd dedi:

– Baş üstə, xanım, baş üstə.

Qız dedi:

– Məhəmməd, yeməyimizi getir.

Məhəmməd yeməyi bulağın başına gətirdi. Şirin söhbət edəedə yeməyi yedilər, sərin sudan içdilər, yaxşı yuyundular. Qız dedi:

– Məhəmməd, indi gəl sən başını qoy dizimin üstünə bir az mürgülə. Sən ayılannan sonra bir az mən yatırm.

Məhəmməd başını qızın dizi üstünə qoydu. Qız Məhəmmədin saçını tumarlaya-tumarlaya, alınnan öpə-öpə şirin yuxuya saldı. Məhəmməd iki-üç saat möhkəm yatdı, ayıldı ki, gün əyilib. Dedi ki, xanım, indi də sən yat. O, Pəri Soltanın başını dizi üstə aldı. Pəri Soltan yorulmuşdu, tez yuxuya getdi. Məhəmməd Pəri Soltanın gözəlliyyinə və qulac hörukərinə valeh olmuşdu.

Başdadı qızın saçı ilə məzələnməyə. Birdən hörüyün altından bir kisənin bağlandığını gördü. O, kisəni açdı ki, görünüm bu nədir, gördü ki, kisənin içində zərgərə aparıb dəyişdiyi səkkiz dənə lələcavahir. Məhəmmədin sevincindən az qaldı ürəyi yata. Dedi ki, ey dili-qafıl, bu mənə rast gələn ən gözəl bacıdır. Hələ bunun birini satmışıq, ömrümüz boyu yesək qurtarmaz, bu səkkiz dənəni də satsaq biz padşahdan varlı olarıq ki. Məhəmməd sevincindən kisəni əlində atıb-tuturdu. Bir də göyə atanda bir ley quşu kisəni göydəcə qapdı. O uçub bir ağaca qondu. Məhəmməd qızın başını ehmalca dizinin üstündən pulla dolu heybənin üstünə qoydu. Yavaşça qalxıb quş qonan ağaca sarı getdi. Yerdən bir daş götürüb quşa tərəf atdı ki, bəlkə quş dimdiyindən kisəni sala. Quş pirildayıb başqa ağaca qondu. Məhəmməd quşu bu ağacdan o ağaca, o ağacdan o təpəyə qova-qova apardısa da, quş kisəni salmadı ki, salmadı. Məhəmməd lap əldən düşmüşdü. Qan-tərin içində boğulurdu. Xəcalətindən yer yarılsa, yerə girərdi. Fikirləşdi ki, bəs qızə nə cavab verəcək. Məhəmməd çox fikirləşdi, axırda belə qərara gəldi ki, heç qızın yanına qayitmasın. Məhəmməd elə də etdi.

Məhəmməd xəcalətindən baş götürüb başqa səmtə getməkdə olsun, sənə kimdən xəbər verim, qızdan. Qız bir qədərdən sonra ayıldı ki, Məhəmməd yoxdur. Hər tərəfə baxdı, "Məhəmməd", "Məhəmməd" deyə səsləndi, hay verən olmadı. Gördü ki, pul heybəsi burada, atlar hörükədə, amma Məhəmməddən əsər-əlamət yoxdu. Çox fikirləşdi ki, əyər oğru gəlibəsə, niyə pulları, atları aparmayıb, yox, əgər düşmən gəlibəsə, bəs məni niyə öldürməyib? Pəri Soltan birdən hörüyün altındaki kisəni yoxladı. Kisənin yox olduğunu gördükədə dərindən bir ah çəkib, öz-özünə deyindi: "Doğrudan da, insanları seçmək çox çətin olarmış. İnsan tamahı hər şeydən üstündür. Ay namərd oğlu namərd, axı bu pul, bu ləli-cavahir, üstəlik mən də sənin idim. Adam da namərdlik edib, piyada çöllərə düşərmi?" Qız belə qərara gəldi ki, mən onun əlindən apardığı var-dövləti alası deyiləm, amma o, məni ölümən qurtardığı üçün mən son nəfəsimə qədər onu axtarıb tapmaliyam. Qız öz atını minib,

Məhəmmədin atını yedəyinə aldı. Qız başqa yolla getdi. Məhəmməd isə başqa yolla.

Qız Məhəmmədi axtarmaqda olsun, sənə Məhəmməddən xəbər verim. Məhəmməd günə bir mənzil gəlib şəhərə çıxdı. Fikirləşdi ki, əlindən bir bağbanlıq sənəti gəlir. Cibində isə bir qəpik pulu yoxdur. Məhəmməd şəhərdə nurani bir bağban tapdı. Ayda on manata bağbanın yanında işləməli oldu. Məhəmməd az vaxt içərisində bağbanın yanında böyük hörmət sahibi oldu.

İndi sizə kimdən xəbər verim, qızdan. Qız bir at altında, bir at yedəyində başqa bir şəhərə gedib çıxdı. Şəhərdə karvansaranın yerini öyrəndi, atları ora bağlatdı. Özü isə mehmanxanaya gəlib, təkadamlıq bir mənzil tutdu. Yeyib-içib bir müddət burada yatdı. Bir gün eșitdi ki, mehmanxana sahibi mehmanxananı satır. Qızın bir xurcun pulu var idi. O, mehmanxana sahibi ilə razılaşıb, mehmanxananı pulla aldı. Pəri Soltan həmişə yaraşıqlı oğlan paltarı geyinər, saçlarını isə dəstələyib buxara papağının altına qoyardı. Qənirsiz gözəl və ağ olduğunnan hamı onu "Ağoğlan" deyə çağırardı. Ağoğlan az müddət içərisində mehmanxanada elə səliqə-sahman, elə gözəl qayda-qanun yaratmışdı ki, bir dəfə həmin mehmanxanada qonaq qalan, yenə də qalmaq arzusunda olardı. Ağoğlanın mehmanxanası bütün dillərdə gəzirdi. Pəri Soltan xanım mehmanxananın nömrəsini də özü qonaqlara verirdi. Bunu da ona görə eləmişdi ki, bəlkə işi demək olmaz. Məhəmmədin yolu bu mehmanxanaya düşdü, özü onu görüb, tanıyıb tapa bilsin. Ağoğlanın gəliri aşib-daşındı, ancaq xərcləyib, yeyib-içmək üçün adam lazımdı. Ağoğlan mehmanxanada bir otağı özü üçün ayırmışdı. Otağı elə bəzəmişdi ki, adam baxanda ağızı açıla qalırdı. Elə ki, axşam oldu, iş qurtardı, o, öz otağına girib qapını da daldan qıflıayıb təkcə yatardı. Amma Məhəmməd yadının çıxmırkı ki, çıxmırkı.

Ağoğlanı mehmanxanada qoyaq, sizə kimdən xəbər verim, Məhəmməddən. Məhəmməd adlı-sanlı bağban olmuşdu. Artıq iki il düzəlmışdı ki, Məhəmməd bağbanlıq edirdi. O, bağı gəzərkən gördü ki, yaxşı bar gətirən bir ağac yavaş-yavaş saralmağa başlayır. O, ağacın yanına gəlib diqqətlə ağaca baxdı. Bu zaman həmin ağacda yuva qurmuş bir ley yuvasının pırılıtı ilə uçdu. Mə-

həmməd ləli-cavahir torbasını aparan leyi yadına saldı. Elə bil ley həmin ley idi. Məhəmməd quşun dalısı ilə bir xeyli pis-pis baxdı. Öz-özünə dedi ki, bu ley nəslə mənə ömürlük pislik etdiyi üçün mən də onun yuvasını gərək dağıdım. Məhəmməd leyn yuvasını qoparıb yerə atdı. O, ağacla yuvanı qurdalayırdı, öz gözlərinə inanmadı. Sonra diqqətlə baxıb gördü ki, ləli-cavahir torbası yuvanın içindədir. Məhəmmədin sevincindən az qaldı ürəyi partlasın. İlən vuran ala çatıdan qorxar deyiblər, torbanı tez cibində gizlətdi ki, ley birdən yenə əlindən alıb, qapıb aparar. Məhəmməd quşun əmanəti etibarlı fikirləşib, o da quşa yaxşılıq etmək üçün ağaca çıxıb yuvanı öz yerinə bərkitdi. Məhəmməd dedi ki, gərək ayağıma dəmir çarıq, əlimə də dəmir əsa alıb, harda olsa qızı tapıb əmanətini özünə qaytarmalıyam. O, bu fikirlə bağbanın yanına gəldi, dedi:

– Əmi, yuxumu yaman qarışdırılmışam, anam yadına düşüb, mənə icazə ver, gedim.

Bağban nə qədər yalvardısa, Məhəmməd öz fikrindən dönmədi ki, dönmədi. Bağban Məhəmmədə dedi:

– Məhəmməd, indi ki, gedirsən, axşama filan şəhərə ancaq çatarsan. Həmin şəhərdə Añoğlan mehmanxanası var, orada qalıb gecələyər, səhəri öz vətəninə yola düşərsən.

Məhəmməd axşama yaxın Añoğlan mehmanxanası olan şəhərə çatdı. Axtara-axtara gəlib mehmanxananı tapdı. Qız Məhəmmədi görən kimi tanıdı. Elə sevindi ki az qaldı qışqırıb "Məhəmməd" desin. Özünü saxlayıb, üzə vurmadi. Gördü ki, Məhəmmədin pal-paltarı köhnəlib. Qız öz yaraşıqlı otağının açarını Məhəmmədə verdi. Məhəmməd qapını açıb içəri girmək istəyəndə otağın ətri, gözəlliyi onu valeh etdi. Əvvəl utandığının içəri girmək istəmədi. Sonra ürəklənib keçdi.

Məhəmməd dincəlməkdə olsun, sizə kimdən xəbər verim, Pəri Soltanın atasının. Qızının yoxa çıxmışının şah dəli-divanə olmuşdu. Qızı itəndən dərvish geyimində vəzirlə birlikdə kəndbə-kənd, şəhərbəşəhər qızını axtarırdı. Vəzir isə qızın öldürdüyüünü bilirdi. Elə Məhəmməddən bir az sonra onlar da Añoğlanın mehmanxanasına çatdilar. Onlar yer alanda qız diqqətlə baxıb atasını

da, vəziri də tanıdı. Üzə vurmadan onları da Məhəmməd olan otağı göndərdi. Şahla vəzir içəri girəndə otağın gözəlliyinə, səliqəsinə baxıb heyran oldular. Məhəmmədi böyük mənsəb sahibi bilib səmimi görüşdülər. Məhəmməd bunların dərvish olduğunu bilib, o qədər də əhəmiyyət vermədi. Qız axşam yeməyi vaxtı başqa otaqda elə bir süfrə düzəltdi ki, belə süfrə, belə yemək ancaq şahın evində düzülərdi. Qulluqçular hər üçünü yemək otağına dəvət etdi. Şah içəri girəndə süfrənin açılışına, özünə tanış olan xörəkləri görəndə heyrəti bir az da artdı. Şah qulluqçulardan soruşdu:

– Bu mehmanxanın sahibi kimdir?

Cavab verdilər:

– Añoğlan adlı cavan bir oğlandır.

Şah dedi:

– Biz xahiş edirik oğlan bura gəlsin.

Añoğlan içəri daxıl olub ehtiramla baş əydi və dedi:

– Hörmətli şah, mən sizi eşidirəm.

Şahın heyrəti bir az da artdı, dedi:

– Oğlan sən nədən bildin ki, mən şaham?

Oğlan gülə-gülə cavab verdi ki:

– Mən sizi hərəkətlərinizdən və üzünüzə baxan kimi bildim ki, siz ancaq şah ola bilərsiniz. Mən hələ sizin ürəyinizdən keçənləri də bilməm. İstəyirsiniz deyim.

Şah dedi:

– De.

Añoğlan cavab verdi:

– Şah sağ olsun, siz özünüzə ən yaxın br adam itirmisiniz, elə deyilmə?

Şah dedi:

– Oğlan, Allahdan gizlin deyil, səndən nə gizlədim. Mən öz qızımı itirmişəm, onu axtarıram.

– Əgər siz öz qızınızı tapsanız mənim müştuluğum nə ola bilər?

Şah az qaldı sevincindən dik atılsın, dedi:

– Oğlan, mən səni dünya malınnan qəni edərəm, yalvarıram de.

Oğlan dedi:

– Əgər qızınız sevdiyi bir adama getmək istəsə, ona razılıq verərsinizmi?

Şah dedi:

– Təki qızım tapılsın, ləp naxırçıya da getmək istəsə, mən ona razı.

Ağoğlan öz otağına qayıdıb, qız paltarını geydi, daranıb-düzəndi, öz atası evindəki libası ilə içəri daxil oldu. Şah yerindən tullanaraq:

– Pəri Soltan! – deyib, qızını bağırna basdı. – Mənim əziz balam, sən haralarda idin?

Vəzir yerindəcə donub qalmışdı.

Məhəmməd torbanı çıxarıb dedi:

– Pəri Soltan bacı, əmanəti sizə çatdırmaq üçün sizi axtarırdım.

Qız ona göz vurdu ki, dinmə.

Qız otaqdan çıxıb yenə Ağoğlan paltarını geyib yenidən şahın yanına gəldi, dedi:

– Hörmətli şah, siz qızınızı tanıdınızmı?

Şah dedi:

– Cox sağ ol, oğul, mən sənin müştuluğunu verəcəyəm, bəs hara getdi?

– İcazə ver, qızın əvəzinə mən danışım, gör sizin qızınızın başına nə müsibətlər gəlib.

Ağoğlan olan əhvalatı olduğu kimi şaha danışdı. Məhəmməd də öz başına gələnləri danışıb qurtardı. Qız dedi:

– Şah sağ olsun, sizin qızınız bu mehmanhanın sahibi Ağoğlandır. Bu da mən, – deyib, papağı başından çıxartdı, qulac hörükləri gərdənə töküldü.

Şah vəziri vəzirlikdən kənar etdi. Məhəmmədi həmin şəhərin böyüyü qoydu, öz imarətindən də gözəl bir imarət tikdirib, Məhəmmədin anasını da həmin şəhərə görtirdi. Pəri Soltanı Məhəmmədə verib qırx gün, qırx gecə toy çaldırdı.

## YOLÇUYLA ÜC HEYVAN

Günlərin bir gündündə bir kişi Reydən çıxıb Misir ölkəsinə gedirmiş. Yolda bir kişiyyə rast gəlir. Salam-əleyk edir. Kişi onun salamını alannan sonra soruşur:

– A kişi, hara gedirsən?

Kişi deyir:

– Misirə gedirəm, ağrın alım, iş gəzirəm.

Yolçu deyir:

– A kişi, mənim də yolum Misir tərəfədi. Elə yaxşı oldu. Bir yerdə gedərik. Yolumuz da qısalır.

Kişi dedi:

– Onda düş atdan bir az dincimizi alaq. Mən piyadayam. Gün çıxannan da yol gəlirəm.

Atlı dedi:

– Gəl yolumuzdan qalmayaq. Mən neçə gündü atla gəlirəm. Sən yorulubsan, min atıma, mən də bir az piyada gedərəm.

Kişi razılaşdı. Yolçu atdan düşüb atını kişiyyə verdi. Kişi də tez ata mindi. Başdadılar yollarına davam etməyə. Bir az getmişdilər ki, Rey tərəfdən gələn gördü, atını verdiyi kişi sürətini artırır. Dedi:

– A kişi, bir az yavaş sür, dalınca çata bilmirəm.

Kişi dedi:

– Eyib eleməz. Sən yavaş-yavaş gəl, mən səni qabaqdakı kəndlərin birində gözləyərəm. Yavaş getməyə öyrəşməmişəm.

Bunu deyib ata bir qamçı vurdu. Yolçu gördü bunun fikri özgədir, dalınca qışkırdı:

– A kişi, insafın olsun, heç olmasa atın tərkindəki xurcunda dörd çörək var, ikisi sənin, ikisini yerə tulla, götürüm. Acınnan olərəm.

Atlı dedi:

– Əyə, başına atmı təpib, nə çörək? Özümün bəyəm ağızım yoxdu? Mənə at lazımdı, Allah yetirdi.

Bunu deyib ata möhkəm bir qamçı ilişdirdi. Tozu dumana döndü.

Göz qırıpmında gözdən uzaqlaşdı. Yolcu başına-gözünə döyə-döyə yola düzəldi. Şər qarışhaqarış idi. Gecələməyə yer axtarındı. Gördü yan tərəfdə, balaca bir təpəliyin döşündə mağara var. Düşündü ki, elə yaxşı oldu. Gecəni bu mağarada keçirərəm. Girdi mağaraya. Yerini təzəcə isitmışdı ki, səs eşitdi. Nəsə donquldana-donquldana içəri girdi. Yolcu bir az da kuncə qışılıb nəfəsini belə çəkmədi. Mağaraya girən ayı idi. Bunun dalınca da bir tülkü və bir canavar gəldi. Onlar baş-başa verdilər. Ayı onlardan soruşdu:

– Nə var, nə yox, qardaşlar, nə gördünüz, nə eşitdiniz?

Tülübü dedi:

– Nə olacaq, ayı qardaş. Bu yaxınlıqda bir siçan var. Bir xeyli də qızılı var, hər gün çıxardıb qurudur, axşamlar da yuvasına daşıyır. Toyux-cüçə deyil ki, əlindən alıb yeyəsən.

Tülübü belə deyəndə canavar dedi:

– Eh, ay tülübü qağa, min sər bilişəm. Bir çoban tapammıram ki, o sirri deyəm, əvəzində qoyun-quzudan alıb qarnımı doyuram.

Tülübü dedi:

– Canavar qardaş, o nə sirdir ki, əvəzində qoyun-quzu almaq istəyirsən?

Canavar dedi:

– Burdan bir xeyli uzaxda bir padşahlıq var. O padşahın torpağında da bir dağ var. O dağın döşündəki qayanı qaldırsalar, altınnan yeddi dəyirmana bəs edəcək su çıxar. Padşahlığın da adamları su deyin can verir.

Ayı dilləndi:

– Canavar qardaş, o padşahlığı mən də bələdəm. Padşahın da qızı anadangəlmə laldi. Nə qədər həkim çağrıblarsa, əlac edən olmayıb. Amma padşah bilmir ki, onun torpağında, filan yerdə bir ağac var. Yarpaqları dərmandı. Onun yarpaqlarından bir neçəsini əzib suyunu qıza içirtsələr, olar anadangəlmə. Dili açılar.

Yolcu bir kuncdə bu deyilənlərin hamısını eşitdi. Amma sabaha qədər qorxusunnan gözünü yummadı. Elə ki, səhər açıldı, heyvanlar dağlışdırılar, bu da mağaradan çıxıb tülküni dediyi yoldan getməyə başdadı. Bir az getməmiş gördü tülkü düz deyir.

Burada bir balaca siçan var. Deşiyindən bir-bir qızılları çıxarıb günün altına sərir. Yolcu gözlədi. Elə ki siçan qızılların hamısın çıxardı, bu da bir balaca daş götürüb siçana tərəf atdı. Siçan qaçıb deşiyə girdi. Yolcu da qızılları yiğib padşahın torpağına tərəf yol aldı. Gedib ayı dediyi ağacın yanına çatdı. Tez onun yarpaqlarından bir az yiğib qoltuğunda gizlətdi. Düz oradan birbaşa padşahın sarayına gəldi. Keşikçilərə dedi ki, bəs padşahınıza xəbər verin ki, həkim gəlib, onun qızını saqlamış istəyir. Keşikçilər tez bu xəbəri padşaha çatdırıldılar. Padşah hökm elədi, yolçunu onun hüzuruna apardılar. Padşah dedi:

– Yolcu, belə deyirlər ki, sən həkimsən, düzdümü?

Yolcu dedi:

– Padşah sağ olsun, düz deyirlər, həkiməm.

Padşah dedi:

– Mənim qızım anadangəlmə laldrı. Neçə illərdi ki, neçə-neçə həkim gətirmişəm, ancaq heç kim onun dərdinə əlac eliyə bilməyib. İndi gəl şərt kəsək, əgər sən mənim gözümün ağı-qarası bircə qızımın dilini açsan, öz əlimlə qızımı sənə verib toyunu edəcəyəm. Yox əgər sağlamda bilməsən, qanın halaldi, boynunu vurduracağam. Razısanmı?

Yolcu dedi:

– Padşah sağ olsun, razıyam. Sənin qızını elə saqladacağam ki, tamam anadangəlmə olacaq. Onnan sonra söz sənindir, istəsən şərtə əməl edərsən, istəməsən etməzsən. Mən nə karəyəm ki, padşahın qabağında şərt kəsəm.

Bunnan sonra əlavə etdi ki, gərək ayrıca bir otaq ayıralar. Qıznan onnan başqa heç kim o otağa qədəm basmaya. Padşah razılıq verdi, hökm elədi ki, həkimi ayrıca otağa aparsınlar, qızını da ora gətirsinlər. Padşahın əmrinə əməl elədilər. Yolçunu ayrıca, gözəl bir otağa apardılar. Bir azdan qızı da gətirdilər. Hami dağılışdı. Yolcu qanrlıb baxanda nə görsə yaxşıdı? Qız nə qız, elə bil Allah-taala onu kefinin ən xoş zamanında yaratmışdı. Adam baxanda deyir, bir də baxım. Baxanda da bu dünyadan əl üzür. Nə başınızı ağrıdım, bir könülən min könülə qıza vurulur. Amma vurulduğunu biruzə vermir. Qoltuğundakı yarpaqlardan əzib sonra

onu bir piyaləyə töküb qızı uzadır. Qız piyaləni başına çekir. Görür sinəsi alışib-yanır. Yanğı yavaş-yavaş artmağa başlayanda qız dözə bilməyib qışqırır. Səsinə özü diksinir, həm də sevincindən bilmir ki, nə etsin. Hiss edir ki, ağrılar azaldıqca boğazında nəsə geyişir. Gözünü həkimə zilləyəndə həkim deyr:

– Hə, indi de görüm, mənə gələrsənmi?

Qız "bəli" deyib özünü yolçunun üstünə salır. Onu başdanayağa duz kimi yalayır. Xəbər padşaha çatır ki, bəs deməzsənmi, qızının dili açılıb. Padşah taxtının düşüb özü qızının pişvazına gəlir. Qızının dilinin açıldıqını görüb üzünü yolçuya tutur:

– Həkim, doğurdan da sən dünyanın ən yaxşı həkimisən. Mən səni dünya malının qəni etsəm də yenə azdır. İndi de görüm məndən nə diləy diləyirsən?

Yolcu dedi:

– Padşah sağ olsun, sən böyük bir ölkənin padşahısan, mən isə qərib bir həkiməm. Mən cürət edib səndən nə dilək diləyə bilərəm? Sözümü də demişəm. İstəyirsən şərtinə əməl et, istəyirsən etmə.

Padşah dedi:

– Həkim, mənim gözümün ağı-qarası bircə qızım var. Onu səndən yaxşısına verməyəcəyəm ki?! İndi de görüm, toyunu nə vaxt edim?

Yolcu dedi:

– Padşah sağ olsun, hökm sizindir.

Bunnan sonra padşah hökm elədi. Toy məclisi quruldu. Hər yerdə şadyanalıq başdadi. Padşah yolçuya bir toy elədi, bir toy elədi, hələ ruzgarın gözü belə toy görməmişdi. Qırx gün, qırx gecə toydan sonra padşah təzə kürəkəni hüzuruna çağırıldı. Dedi:

– Kürəkən, indi məndən daha nə dilək diləyirsən?

Yolcu dedi:

– Padşah sağ olsun, neçə gündür ki, burdayam, görürəm adamların sudan çox korluq çəkirler. Sən mənə bir xeyli adam ver, əyalətinə su çəkim.

Yolcu belə deyəndə padşahı təəccüb bürüdü. Dedi:

– Kürəkən, mənim əyalətimdə su çox qıtdı. Neçə vaxtdı

axtarırıq, su gördüm deyən olmur. Sən suyu haradan çəkdirəcəksən?

Yolcu dedi:

– Padşah sağ olsun, şəhərimizin yaxınlığındakı dağın döşündə böyük bir qayalıq var. Onun altından çay axır. O qayalığı dağışsaq, yeddi dəyirman suyu gələr.

Padşah kürəkənin ağlına heyran qalmışdı. Düzdü, inanmasada, xətrinə dəymək istəmədi. Tez hökm elədi ki, filan dağın döşündəki qayalığı dağıtmak lazımdır. Kim işləmək istəyirsə, buyursun.

Padşahın buyruğunu eşidən kimi çoxlu işçi toplandı. Yolcu gördü ki, işləməyə gələnlərin arasında onun atını qaçıran da var. Day üzə vurmadı. Adamları dəstələrə bölbət qayalığın dörd tərəfinə düzdürdü. Başdadılar külünglə qayalığı dağıtmaga. İşləyənlərin əmək haqqını isə axşamlar verdirdi. Bir gün haqq verənlər dedi ki, filan adamın haqqını verməyin, onu özüm razı yola salaram. Elə də elədilər. Elə ki axşam oldu, işləyənlər işlərini dayandırbıhaqlarını almağa toplaşdlar. Yolcu deyən adama isə bildirdilər ki, sənin haqqını padşahın kürəkəni özü verəcək. O da gəldi padşahın kürəkənin yanına. Padşahın kürəkəni üzünü ona çevirib dedi:

– A kişi, məni tanıyırsanmı?

Kişi zənn edib dedi:

– Yox, ağrin alım, mən bir kasib adamam, sənin kimi dəyanətdi adımı necə tanıya bilərəm?

Padşahın kürəkəni dedi:

– Bir yaxşı-yaxşı bax!

Kişi bir az da zənd edib dedi:

– Başına dönüm, tanıya bilmədim.

Onda padşahın kürəkəni dedi:

– Filan faxtı Misirə gedəndə heç atlıya rast gəlməmisən?

Kişi dedi:

– Gəlmışəm, başına dönüm.

Padşahın kürəkəni dedi:

– İndi de görüm, o adının başına nə oyun gətirdin?

Kişi padşahın kürəkənini tanımasa da, içində ağrı çəkdi.

Bildi ki, bu kimdisə, əhvalatı tamam-kamal bilir. Dedi:

– Başına dönüm, bir qələtdi eləmişəm, atına minib aradan çıxmışam. Kasib adam idim. Dedim atı satıb birtəhər gün keçirərəm. İndi atı da satıb pulunu yemişəm. Bu iş də olmasaydı, lap acınnan ölenin biri idim.

Padşahın kürəkəni dedi:

– Qorxma a kişi, həmin atlı mən özüməm. Sənə heç bir şey etmərəm. Çünkü sənin pisdiyinə görə bu mənsəbə çatmışam. Sənin cəzani isə Allah özü verər.

Padşahın kürəkəni sonra başına gələn əhvalatı biz sizə nağıl elədiyimiz kimi ona danışdı. Kişi bu sözləri eşidəndə yenə də tamahı ona güc gəldi. Öz-özünə fikirləşdi ki, gedim mağaraya, heyvanlara qulaq asım. Bəlkə yenə də xəzinədən-zaddan bir yer dedilər. Gedim tapım, kasıblığın daşını atım.

Kişi bu fikirlə də özünü mağaraya yetirdi. Bir küncə çəkilib heyvanların gəlməsini gözlədi. Şər qarışan kimi əvvəlcə ayı, sonra tülükü, axırda da canavar gəlib çıxdı. Ayı bərk hirsli idi. Üzünü tülüküyə tutub dedi:

– Tülükü qardaş, nə var, nə yox?

Tülükü dedi:

– Nə olacaq. Yazıq siçanın dərisini soyublar. Kimsə xəzinəsini daşıyıb aparıb.

Tülükü belə deyəndə cavanar da yanıqlı-yanıqlı dilləndi:

– Ay qardaş, hələ tülükünen dediyi bir yana dursun. O su ki, deyirdim ha, onun yerini məndən başqa kimsə bilmirdi. İndi həmin qayalığı dağıdırlar. Mən yazığın əli bir-iki qoyun-quzudan çıxdı.

Bu əsnada ayı bərkdən donquldandı, dedi:

– Qardaşlar, indi siçandı, biri yolnan gedəndə siçanı görər, qızıllarını da apara bilər. Qayalıqda çobanın biri eşələyər, suyun yerini tapa bilər. Amma bu ağaç məsələsi məni bir az çasdırır. Məndən başqa heç kim bilmirdi ki, onun yarpaqları hər bir dərdin dərmanıdı. O ağacın yarpaqlarından qopardıblar. Hələ qoparmaq bir yana, padşahın qızının da dilini sağladıblar. Qız olub anadan-gəlmə. Toy da edib veriblər birinə.

Tülükü dedi:

– Qardaşlar, nə deyirsiniz deyin, mən şübhələnirəm. Necə oldu ki, az vaxtda nə ki, sərr bilirdik, onun hamısı açılıb. Xəzinəni də aparıblar, qayalığı da dağıdırlar, yarpaqları da dərib padşahın qızını sağladıblar. Siz bunnan bir şey anlamırsınız mı?

Canavar dedi:

– Tülükü, sənin deməyindən belə çıxır ki, bizdən başqa bu sirri bilən var? Axı kim, hardan bilə bilər?

Tülükü dedi:

– Vallah-billah, ya kimsə bizdən başqa bu sırları bilən var, ya da kimsə bizim sözlərimizi eşidib.

Ayı dedi:

– Burda nə çətin iş var? Durun mağaranı axtaraq. Bəlkə doğrudan da bizim sözlərimizi gizlənib eşidirlər.

Ayı belə deyəndə heyvanlar yerlərindən durub mağaranı axtarmağa başdadılar. Axtarış bir küncə çəkilmiş kişini tapdılar. Acıqlanmış heyvanlar kişinin üstünə cumdular. Ayı pəncəsilə vurub onun belini qırdı. Tülükü ilə canavar hərəsi bir tərəfindən tutub parçaladılar.

İndi sizə xəbəri kimdən verim-padşahın kürəkənindən. Aradan bir neçə gün keçdi, padşahın kürəkəni gördü kişidən səssəraq yoxdu, hər yana adam saldı, soraq verən tapılmadı. O saat barmağını dişlədi. Bildi ki, özünü mağaraya salıb. Yəqin başında bir işi var. Adamlardan bir neçəsini götürüb mağaraya gəldi. Axtarış yalnız sür-sümüklərini tapdı. Öz-özünə dedi:

– Bəs mən sənə demədimmi ki, Allah sənin cəzani özü verəcək.

## NAĞILLARI SÖYLƏYƏNLƏR VƏ TOPLAYANLAR HAQQINDA MƏLUMAT

**Tapdıq.** Qubadlı rayonu Əliquluşağı kənd sakini, 75 yaşlı, Müslüm Əhməd oğlundan yazıya alınıb, 1943. Beş cildlik "Azərbaycan nağılları" toplusunun III cildində çap olunub. B., 2004, s. 37-68.

**Cinlər padşahının qızı.** Folklor İnstitutunun arxiv, qovluq №-371. Qazax rayonu Xanlıqlar kənd sakini, 1923-cü il təvəllüdlü, Əliyeva Tükəzban Oruc qızından yazıya alınıb. Toplayanı Oruc Əliyev.

**Daşa dönmiş şahzadə.** Ağstafa rayonu Poylu stansiyası sakini, Ocaqverdiyeva Gülebatın Mustafa qızından yazıya alınıb. "Müdriklik çələngi" toplusunda çap olunub. B., 2002, s. 97-106.

**İlan arvad.** Folklor İnstitutunun arxiv, qovluq №-343. Gədəbəy rayonu Düzrəsullu kənd sakini Quliyev Xanlar Sarı oğlundan yazıya alınıb.

**Məhəmmədin nağılı.** Qəbələ rayonu Mirzəbəyli kənd sakini, 1908-ci il təvəllüdlü, Ramazanova Fatmadan yazıya alınıb. Azərbaycan folkloru antologiyasının XIII cildində (Şəki-Zaqatala folkloru). B., 2005, s. 263-272.

**Pərilər padşahının əhdi.** Dərbənd şəhər sakini, 71 yaşlı, Məmmədov Sədulla Əsədulla oğlundan yazıya alınıb, 1989. Toplayanı Rza Xəlilov.

**Qızıl saçlı gözəl.** Folklor İnstitutunun arxiv, qovluq №-98. Qazax rayonu Xanlıqlar kənd sakini Əsgərova Sarabəyim Əbdül qızından yazıya alınıb.

**Qızıl lələk.** Folklor İnstitutunun arxiv, qovluq №-113. Qazax rayon sakini Şahvələdova Güləndamdan yazıya alınıb.

**Bəstinin nağılı.** Folklor şöbəsinin arxiv, qovluq №-18. Göyçə mahal sakini 80 yaşlı, Əhmədov Xalıqdan yazıya alınıb.

**Tənbəlin tədbiri.** Folklor İnstitutunun arxiv, qovluq №-371. Qazax rayon sakini, 1904-cü il təvəllüdlü Bayramova Firuzədən yazıya alınıb.

**Qismətdən artıq yemək olmaz.** Azərbaycan folkloru antologiyasının V cildində (Qarabağ folkloru) çap olunub. B., 2001, s. 246-247.

**Əməmxıyar qızı.** Qazax rayonu Yuxarı Salahlı kənd sakini 70 yaşlı, Vəkilova Salatın İsgəndər qızından yazıya alınıb, 1989, Toplayanı Rza Xəlilov.

**Paxıl qardaş.** Folklor İnstitutunun arxiv, qovluq №-371. Qazax rayon sakini, 1904-cü il təvəllüdlü Bayramova Firuzədən yazıya alınıb.

**Əlinin nağılı.** Göyçə mahalı, Ağbulaq kənd sakini, 84 yaşlı, Nəsibov Cəmil Musa oğlundan yazıya alınıb. Azərbaycan folkloru antologiyasının III cildində (Göyçə folkloru) çap olunub. B., 200, s. 332-345.

**Dad ilə Bidad.** Folklor İnstitutunun arxiv, qovluq №-19. Gəncə şəhər sakini, 85 yaşlı, Əliyev Səftərdən yazıya alınıb. Toplayanı Rza Xəlilov.

**İlanın məsləhəti.** Folklor İnstitutunun arxiv, qovluq №-104.

**Naxırçı qızının nağılı.** Folklor İnstitutunun arxiv, qovluq №-115. Göyçə mahal sakini, 84 yaşlı Nəsibov Cəmil Musa oğlundan yazıya alınıb.

**Tacir qızı.** Folklor İnstitutunun arxiv, qovluq №-338.

**Tacir Qəmər.** Folklor İnstitutunun arxiv.

**Padşah qızlarının qisməti.** Folklor İnstitutunun arxiv. qovluq, №-427.

**Qaraqaşın nağılı.** 1935-ci il təvəllüdlü Bakı şəhər sakini, Mələknisə Kazım qızından yazıya alınıb. Beş cildlik "Azərbaycan nağılları" toplusunun I cildində çap olunub. B., 1960, s.17-31.

**Qira qızı.** Şahbuz rayonu, Biçənek kənd sakini, Quliyeva Süsəndən yazıya alınıb. Azərbaycan folkloru antologiyasının I cildində (Naxçıvan folkloru) çap olunub. B., 1994, s. 137-140.

**Yeddi qardaş, yeddi bacı.** Ağbabə bölgəsi, Güllüçə kənd sakini, Güllüçə kənd sakini Məcnun Ağbabalıdan yazıya alınıb. Azərbaycan folkloru antologiyasının VIII kitabında (Ağbabə folkloru) çap olunub, s.184-189.

**Yuxu.** Folklor şöbəsinin arxiv, qovluq №19. Göyçə mahal sakini 65 yaşlı Məmmədəliyev Sultanəlidən yazıya alınıb.

**Narın xanımın nağılı.** Göyçə mahalı, Ağbulaq kənd sakini, 64 yaşlı Abbasəliyev Məmmədəli Musa oğlundan yazıya alınıb.

Azərbaycan folkloru antologiyasının III cildində (Göyçə folkloru) çap olunub. B., 2000, s. 309-322.

**Yetim bacılar.** Folklor İnstitutunun arxiv, qovluq №-338.

**Tülkünən dəyirmançı.** Zəngilan rayonu Gilətağ kənd sakini Cəbrayılov Xuduş Həsən oğlundan yazıya alınıb. Azərbaycan folkloru antologiyasının XII cildində (Zəngəzur folkloru) çap olunub. 2005, s.166-169.

**Dərzi şagirdi Əhməd.** Şorca kənd sakini İsmayılov Hüseyn Rəhim oğlundan yazıya alınıb. Azərbaycan folkloru antologiyasının III cildində (Göyçə folkloru) çap olunub. B., 2000, s. 345-372.

**Sehrli köməkçilər.** Folklor İnstitutunun arxiv, qovluq №-59. Kəlbəcər rayon sakini Zalov Şahlardan yazıya alınıb.

**Canavar oğlu.** Ağbabəy bölgəsi, Mağaracıq kənd sakini, 75 yaşlı, Səltənətdən yazıya alınıb. Azərbaycan folkloru antologiyasının VIII cildində (Ağbabəy folkloru) çap olunub. B., 2003, s. 162-172.

**Ölüyə qismət olan qız.** Şamaxı şəhər sakini, 83 yaşlı, İbadov İbadulla Əhməd oğlundan yazıya alınıb. 1989. Toplayanı Oruc Əliyev

**Bənövşə xanım.** Folklor İnstitutunun arxiv, qovluq №-351. Göyçə mahal sakini Həsənov Mehmandan yazıya alınıb.

**Tüklüçə.** Azərbaycan folkloru antologiyasının XII cildində (Zəngəzur folkloru) çap olunub. B., 2005, s. 121-130.

**Ifritəyə rast gələn padşahın nağılı.** Folklor İnstitutunun arxiv, qovluq №-113. Qazax rayon sakini Bayramova Firuzədən yazıya alınıb.

**Sənubərin nağılı.** Göyçə mahalı, Ağbulaq kənd sakini, 84 yaşlı, Nəsibov Cəlil Musa oğlundan yazıya alınıb. Azərbaycan folkloru antologiyasının III cildində (Göyçə folkloru) çap olunub. B., 2000, s. 285-296.

**Ağoğlan.** Göyçə mahalı, Ağbulaq kənd sakini 65 yaşlı, Aşıq Abbasəlidən yazıya alınıb (1975-ci il). "Qaravəllilər, nağıllar" top-lusunda çap olunub. B., 1988, s.78-79.

**Yolçuya üç heyvan.** Azərbaycan folkloru antologiyasının IX cildində (Gəncəbasar folkloru) çap olunub. B., 2004, s. 125-131.

## NAĞILLARIN SÜJET GÖSTƏRİCİSİ

*Göstəricini Aarne-Andreyev və şərqi slavyan xalqlarının müqayisəli süjet göstəriciləri əsasında tərtib etmişik. Süjetlərin həmin kataloqlarda qarşılığını tapmadığımız zaman onları mötərizə içərisində şərti rəqəmlər altında vermişik. Eyni süjet adı çəkilən kataloqlarda müxtəlif nömrələr altında verilibsə, bu zaman nömrənin qarşısında = (bərabərlik) işarəsi qoymaqla digər kataloqdakı nömrəni göstərmmişik. Kontaminasiyaları göstərmək üçün isə + (üstəgəl) işarəsindən istifadə etmişik. Göstəricidə aşağıdakı şərti ixtisarlardan istifadə olunub:*

*AA - Андреев Н.П. Указатель сказочных сюжетов по системе Аарне, Л.: 1929*

*SUS - Справительный указатель сюжетов: Восточно-славянская сказка (тərtib edənlər: М.Г.Бараг, И.П.Березовский, К.П.Кабашников, Н.В.Новиков) Л.: Наука, 1979*

**Tapdıq.** Qarşılığı yoxdur.

**Cinlər padşahının qızı.** AA 516

**Daşa dönmüş şahzadə.** AA 516 + (869\*) (Əyninə qız paltarı geyinmiş keçəl şahzadəyə ərə gedir)

**İlan arvad.** (409\*)

**Məhəmmədin nağılı.** AA \*313 II=SUS 313J\*

**Pərilər padşahının əhdisi.** (Qanına qəltan edilmiş qız) + (böyük qardaşlar atalarından qalmış mirasa sahib olurlar, kiçik qardaşı evdən qovurlar; kiçik qardaş varlanır; böyük qardaşlarının borcunu qaytarıb onları xilas edir; bu yaxşılığının qarşılığında qadaşları yenə ona pislik edirlər) + SUS 612 (Ər ölü arvadı ilə eyni qəbrdə dəfn olunur)

**Qızıl saçlı gözəl.** AA 315\*B=SUS 318

**Qızıl lələk.** AA 531 (Qəhrəman atın köməyi ilə qeyri adı quşu, onun sahibi pəri xanımı gətirir; qızın nigah tapşırıqlarını yerinə yetirir)

**Bəstinin nağılı.** AA 959\*B=SUS 958 (Quldurlar çobana son nəfəsdə tütek calmağa imkan verirlər; qız tütəyin səsini eşidib onun köməyinə gəlir)

**Tənbəlin tədbiri.** AA 1641 (Yalançı falçı)

**Qismətdən artıq yemək olmaz.** (834D\*) (Qəhrəman yiğdiği pulların ona qismət olmayacağını öyrənir, onları yaxtana yiğib başqa məmləkətə gedir; yolda gəmi tufana düşür, yaxtan da içində batır; oğlan xilas olur, padşahın qızı ilə evlənir; dənizdə batan yaxtanı onun otağında tapır.)

**Əməmxiyar qızı.** AA 408

**Paxıl qardaş.** AA 735A

**Əlinin nağılı.** AA 304 (Qardaşlar növbə ilə atalarının qəbri üstündə keşik çəkir, padşahın qızını oğurlamaq istəyən divləri öldürür; padşah yeddi yolayricında karvansara tikdirir, orda gecəli-yənlərdən başına gələn əhvalatı soruşur; bu yolla qəhrəman üzə çıxır və padşahın qızı ilə evlənir) + (ilan qəhrəmanı Ağ divin yanında bitən almanın gətirməyə göndərir; Zümrüt quşu onu Ağ divin yaşadığı məkana gətirir; pəri qızın cildini oğurlayır, ondan Ağ divin canının yerini öyrənir; onun canını əldə edib ağ divi öldürür və almanın əldə edib geri qayıdır)

**Dad ilə Bidad.** AA 960 (Öldürülen şəxs dağları-daşları onun ölümünə şahid olmağa çağırır)

**İlanın məsləhəti.** (763\*\*\*) (Kasıb ilanın köməyi ilə padşahın yuxusun yozur.)

**Naxıcı qızının nağılı.** (875\*\*\*) (qız ona elçi düşən padşahdan iyirmi quzu, otuz qoç, qırx ayıqır, əlli insan, altmış axta, yetmiş noxta, səksən torba cehiz istəyir)

**Tacir qızı.** AA 882A (Qəhrəman arvadının sədaqətli olması üstündə tacir dostu ilə mübahisə edir)

**Tacir Qəmbər.** AA 882A

**Padşah qızlarının qisməti.** AA \*922 I=SUS 922A + 465C  
(O dünyadan xəbər gətirmə)

**Qaraqaşın nağılı.** Qarşılığı yoxdur.

**Qıra qız.** AA 408

**Yeddi qardaş, yeddi bacı.** Qarşılığı yoxdur.

**Yuxu.** AA 465C (O dünyadan xəbər gətirmə)

**Narın xanımın nağılı.** Qarşılığı yoxdur.

**Yetim bacılar.** AA 707 (Uşaqların dəyişdirilməsi)

**Tülküynən dəyirmançı.** AA 545B

**Dərzi şagirdi Əhməd.** AA\*922 I=SUS 922A

**Sehrlili köməkçilər.** AA560 (Sehrlili üzük)

**Canavar oğlu.** Bu süjet Aarne-Tompson göstəricisində 302B nömrəsi ilə verilib. Amma Aarne-Andreyev və SUS kata-loqlarında ona təsadüf olunmur.

**Ölüyə qismət olan qız.** AA 533\*\*=SUS 533B\*

**Bənövşə xanım.** AA 465C (O dünyadan xəbər gətirmə) + AA761 (Qəhrəman atasından gizlətdiyi qızılların yerini öyrənmək üçün o dünyaya gedir)

**Tüklücə.** AA 402 (Qurbağa qız) + AA 400 (Ər itmiş arvadını axtarır) + AA \*449A (Gül Sənəvərə neylədi)

**İfritəyə rast gələn padşahın nağılı.** Qarşılığı yoxdur.

**Sənubərin nağılı.** Qarşılığı yoxdur.

**Ağoğlan.** (581\*)

**Yolçuya üç heyvan.** AA 613 (qəhrəman heyvanların danışığını eşidir, filan ağacın yarpağının padşahın xəstə qızının dərmanı olduğunu öyrənir; həmin yarpağa əldə edib padşahın qızını sağaldır, onunla evlənir.)

**Nağılların süjet göstəricisinin tərtibçisi İ.Rüstəmzadə**

## MÜNDƏRİCAT

Tapdıq.....	3
Cinlər padşahının qızı.....	40
Daşa dönmüş şahzadə.....	46
İlan arvad.....	56
Məhəmmədin nağılı.....	68
Pərilər padşahının əhdisi.....	78
Qızıl saçlı gözəl.....	110
Qızıl lələk.....	120
Bəstinin nağılı.....	125
Tənbəlin tədbiri.....	130
Qismətdən artıq yemək olmaz.....	136
Əməmxiyar qızı.....	138
Paxıl qardaş.....	148
Əlinin nağılı.....	150
Dad ilə Bidad.....	165
İlanın məsləhəti.....	169
Naxırçı qızının nağılı.....	171
Tacir qızı.....	175
Tacir Qəmər.....	187
Padşah qızlarının qisməti.....	197
Qaraqaşın nağılı.....	223
Qıra qız.....	240
Yeddi qardaş, yeddi bacı.....	244
Yuxu.....	250
Narin xanımın nağılı.....	256
Yetim bacılar.....	271
Tülküynən dəyirmançı.....	275
Dərzi şagirdi Əhməd.....	279
Sehrlı köməkçilər.....	309
Canavar oğlu.....	319
Ölüyə qismət olan qız.....	330
Bənövşə xanım.....	333

Tüklücə.....	345
İfritəyə rast gələn padşahın nağılı.....	355
Sənubərin nağılı.....	362
Ağoglan.....	375
Yolcuyla üç heyvan.....	385

### *Nağılları söyləyənlər və toplayanlar*

<i>haqqında məlumat.....</i>	<i>392</i>
<i>Nağılların süjet göstəricisi.....</i>	<i>395</i>

**Azərbaycan folkloru külliyyatı, II cild,**  
**Nağıllar (II kitab),**  
Bakı, "Səda" nəşriyyatı, 2006.

**Nəşriyyat direktoru:**  
*Elşən Hətəmzadə*

**Kompüterdə yiğdi:**  
*Aytən Cəfərova*  
*Ləman Qafarova*

**Korrektorları:**  
*Ləman Süleymanova*  
*Səbinə İsayeva*

**Kompüter tərtibçisi və  
texniki redaktoru:**  
*fiz.-riy. elmləri namizədi*  
*Baxşəli Süleymanov*

Kağız formatı: 60/84 1/16  
Mətbəə kağızı: №1  
Həcmi: 25 ç/v  
Tirajı: 500  
Qiyməti müqavilə ilə.

Kitab AMEA Folklor İnstitutunun  
Redaksiya-Nəşriyyat şöbəsində yiğilmiş, səhifələnmiş,  
"Səda" nəşriyyatında hazır diapozitivlərdən  
offset üsulu ilə çap olunmuşdur.